

AZƏRBAYCAN DRAMATURGIYASI ANTOLOGİYASI

DÖRD CİLDDƏ

I CİLD

“ŞƏRQ-QƏRB”
BAKİ
2007

Tərtib edəni, ön söz və
bioqrafiyaların müəllifi:

Dilarə Məmmədova


ISBN 978-9952-34-115-7

894.361'2'008-dc22
Azərbaycan dramaturgiyası

Azərbaycan dramaturgiyası antologiyası. Dörd cilddə. I cild.
“Şərq-Qərb”, Bakı, 2007, 472 səh.

Cildə Azərbaycan dramaturgiyasının nümayəndələrindən Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Rəşid bəy Əfəndiyev, Cəlil Məmmədqulu-zadə, Həşim bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Abdulla Şaiq, Hüseyin Cavid, Üzeyir bəy Hacıbəyov və Cəfər Cabbarlinın əsərləri daxil edilmişdir.

© “Şərq-Qərb”, 2007



Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
**“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ÖN SÖZ

XVIII əsrin ikinci yarısında Qərbi Avropada kapitalizmə keçid dövründə yaranan maarifçilik Azərbaycanda XIX əsrde təşəkkül tapmış, xalqımızın mənəvi həyatında mühüm rol oynamışdır. Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da maarifçilik ədəbiyyatda özünü daha dolğun şəkildə göstərirdi. Elm və ədəbiyyat sahəsində canlanma yaranır, mühitin tələbləri get-gedə genişlənir, realist əsərlərə meyil artırdı. Bu tələblərə əsasən, dəqiq elmlərin inkişafı sürətlənir, tarix, fəlsəfə, dil, ədəbiyyat haqqında qiyamətli elmi əsərlər yazılmaya başlayırdı.

Azərbaycanda maarifçilik XIX əsrin əvvəllərində Abbasqulu ağa Bakıxanovla başlasa da, əsrin ikinci yarısında Mirzə Fətəli Axundzadə tərəfindən inkişaf etdirilmişdir. Azərbaycan xalqının fikri inkişaf tarixində XIX əsr yeni bir istiqamətə dönüş dövrüdür. Klassik Azərbaycan dramaturgiyasının taleyi və yaranması da bu mərhələyə təsadüf edir.

150 ildən artıq tarixi olan Azərbaycan dramaturgiyasının əsas doğuş qaynaqlarından biri də xalq dramıdır. Başqa mədəniyyətlərdə olduğu kimi, Azərbaycanda da xalq dramı insanların müxtəlif görüşlərindən yaranan möşət mərasimləri içərisində inkişaf etmişdir. Xalq dramlarının bir qismi Azərbaycanda “Kərbəla faciəsi” nə aid şəbihlər şəklində özünü göstərirdi. Məzmunları nağıllardan alınan “Kosa”, “Keçi”, “İki qardaş”, “Bic nökər”, “Keçəl” və s. adlı xalq dramları müəyyən məclislərdə, bayramlarda, meydانlarda “Kilim-arası” oyunlar şəklində tamaşaşa qoyulub, xalqı əyləndirirdi. Əlbəttə, bunlar həqiqi mənada dram əsərləri deyildi, lakin onlar arasında təmas bağları çoxdur. Xalq dramı realist dramaturgiyanın izlərini özündə eks etdirirdi. Bu izləri genişləndirmək üçün ictimai yüksəliş və real şərait lazımdı. Milli məzmunlu klassik Azərbaycan dramaturgiyasının inkişafı və təkmilləşdirilməsi XIX əsrin ikinci yarısında Mirzə Fətəli Axundzadənin adı ilə bağlıdır.

Mirzə Fətəli Axundzadə (1812-1878) dövrün tələbi ilə ədəbiyyatda əsaslı dönüş yaratdı, realist nəşrin, dramaturgiyanın, ədəbiyyatşunaslığı əsasını qoydu. 1850-1855-ci illər arasında “Hekayəti-molla İbrahimxəlil kimyagər”, “Hekayəti-müsyo Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur”, “Hekayəti-xırs-quldurbasan”, “Sərgüzəsti-vəziri-xani-Lənkəran”, “Sərgüzəsti-mərdi-xəsis” (“Hacı Qara”), “Mürafiqə vəkillərinin hekayəti” komediyalarını yazan M.F.Axundzadə realist Azərbaycan dramaturgiyasının təməl daşını qoydu. Onun əsas istəyi xalqı irəli aparmaq, maarifləndirmək idi. Komediyanın əsasını gülüş təşkil etdiyi üçün dramaturq realist sənətkar kimi

cəmiyyətin eyiblərini, çatışmayan cəhətlərini yazdığı əsərlər vasitəsilə açıb göstərirdi. Onun komediyalarında müxtəlif təbəqəyə və sinfə mənsub olan personajlar öz başa düşəcəyi dille danışır, onların daxili aləmi, psixoloji hallar (kin, hiddət, qəzəb, sevinc və s.) real lövhələrlə təsvir olunur. Tiplər öz mühabimə, səciyyə, geyim, davranış, ifadə xüsusiyyətləri ilə azərbaycanlıdır, hadisələrin vəqe olduğu yer Nuxa (Şəki), Zəngilan, Ağcabədi, Qarabağ və Lənkərandır.

M.F.Axundzadənin əsərləri özünün sağlığında rus, fransız və fars dillərinə tərcümə edilmiş, Yaxın Şərq aləminə, xüsusilə Güney Azərbaycan və İran ədəbiyyatının inkişafına, XX əsrin əvvəllərində Təbrizdə dram teatrının tək-milləşməsinə misilsiz təsir göstərmişdir.

XIX əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dramaturgiyası müxtəlif məzmunlu və formalı pyeslərlə zənginləşməyə başladı. Yeni dramaturqlar nəslidə əsasən M.F.Axundzadənin ənənələrini inkişaf etdirdilər. Nəcəf bəy Vəzirov, Əbdürəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Əsgərağa Gorani, Eynəli bəy Sultanov, Həşim bəy Vəzirov və b. əsasən komediya, ailə-məişət məzmunlu məzhəkələr yazardılar. Yaranan pyeslərin komediya janrında inkişafi obyektiv tarixi səbəblərlə izah olunur. XIX əsrin sonunda Azərbaycan ədəbiyyatı yeni ictimai məzmunla zənginləşməyə başlamışdır. Yazuçular komediya janrinə daha çox meyil göstərir, xalqı sosial-əxlaqi problemləri həll etməyə çağırırlar. Komediya və satira bu sahəde mühüm əhəmiyyətə malik idi.

Dramaturqlarımız M.F.Axundzadənin yaratdığı ideyaları, fikirləri və sənəti yeni şəraitdə, yaradıcı surətdə inkişaf etdirmişdir. Həmin sənətkarlar içərisində Azərbaycan ədəbiyyatı və incəsənəti tarixində görkəmli yer tutan Nəcəf bəy Vəzirov xüsusilə fərqlənir.

Nəcəf bəy Vəzirov (1854-1926) Azərbaycan ədəbiyyatında realizm ənənələrini davam etdirərək, xalqımızın dramatik sənət sahəsində yeni nailiyyətlər qazanmasında yaxından iştirak etmişdir. O, M.F.Axundzadənin realist dramaturji məktəbini davam etdirirə də, istedadlı yazıçı kimi bu məktəbə yenilik göttirmiştir.

Azərbaycan komediyalarının təxminən 20-25 illik fasılədən sonra formalaşması və inkişaf etdirilməsi N.Vəzirovun adı ilə bağlıdır. Məhsuldar və kamil dramaturq olan N.Vəzirov Azərbaycanda teatrın yaranmasında və inkişafında böyük rol oynamışdır. O hələ Bakı Realni Gimnaziyasında oxuyarkən ilk dəfə rus teatrına getmiş (1873), gördüyü teatr tamaşası onun həyatında böyük dönüş yaratmışdı. Gimnazistlər Nəcəf bəyin rəhbərliyi ilə M.F.Axundzadənin "Hacı Qara" komedyasını pansionda səhnəyə hazırladılar. Tamaşa çox yaxşı keçdi. Gimnaziyanın təbiyyat müəllimi və tamaşanın hazırlanmasında onlara kömək edən Həsən bəy Məlikov (Zərdabi) Tiflisə, Mirzə Fətəli Axundzadəyə təbrik teleqramı göndərmişdir. Dramaturq teleqramı oxuyub sevilmiş və onlara

məktubla cavab vermişdi. M.F.Axundzadə yazmışdı: “Bu gün “Hacı Qara”nı səhnədə gördükdən sonra mənim ömrüm on il daha izafe olundu”¹.

Azərbaycanda dram teatri yarandıqdan (1873) sonra Nəcəf bəy Vəzirov ruhlanmış, həmin ildən başlayaraq dram əsərləri yazmağa başlamışdır. Onun ilk qələm təcrübəsi olan “Əti sənin, sümüyü mənim” (1873), “Qaragünlü” (1874) pyesləri çap olunmamış itmişdir.

N.Vəzirovun yazdığı əsərlərin mövzu dairəsi o qədər geniş olmasa da, onun təsvir etdiyi ailələr, hadisələr və tiplərin təsvirində diqqəti cəlb edən müasirlilik və ictimai məzmun dolgunluğudur.

Azərbaycan dramaturgiyası tarixində ilk facio nümunəsi olan “Müsibəti-Fəxrəddin” (1896) pyesində ziyanlı, qabaqcıl fikirli, maarifpərvər surətləri ədəbiyyatımıza ilk dəfə N.Vəzirov gotirmişdir. Dramaturq XIX əsrin sonuna qədər “Daldan atılan daş topuğa dəyər” (1890), “Sonrakı peşmançılıq fayda verməz” (1890), “Adı var, özü yox” (1891), “Yağışdan çıxdıq, yağmura düşdü” (1894), “Müsibəti-Fəxrəddin” (1896) kimi ailə-məişət hadisələrini əks etdirən pyeslər yazılmışdır. Onun komediyalarda cəmiyyətin, ictimai təbəqələrin arasındaki müsibətlərin dərin ziddiyətləri əks olunur.

50 ildən artıq bir dövrü əhatə edən səmərəli fəaliyyətini izlədikcə N.Vəzirovun realist sənətkar olmasının və Azərbaycan həyatına aid, günün tələblərinə cavab verən mövzularda səhnə əsərləri yazmasının şahidi olur. Ədib janr etibarilə müxtəlif, real ictimai həyatın geniş təsvirini verən əsərlər yazılmışdır.

XX əsrin əvvəlləri Azərbaycan tarixinin ən mürəkkəb və ictimai-siyasi hadisələrlə zəngin olan dövrlərindən biri olmuşdur. Azərbaycanda, xüsusilə Bakıda kapitalizmin inkişafı feodal münasibətlərinin süqutu uğramasına səbəb oldu. Xalq XX əsrə zəngin bir mədəni irslə daxil olsa da teatr, maarif, musiqi, mətbuat və s. hələ dövrün tələblərini ödəyə bilmirdi. Get-gedə maarif sahəsində dönüş yaranmağa başladı. Azərbaycannın qabaqcıl ziyanları məktəblə, təhsillə ciddi məşğul olurdular. 1905-1907-ci illərdə Azərbaycan mədəniyyəti sürətli inkişaf yoluna düşdü. Bədii ədəbiyyatla yanaşı, maarif, elm, incəsənət, mətbuat getdikcə xalq mənafeyinə daha artıq xidmət edir, Bakıda və bölgələrdə tərəqqipərvər ziyanlılar tərəfindən məktəblər açıldı.

Azərbaycan dramaturgiyasını və teatrını maarifçilik hərəkatından kənarda düşünmək və təsəvvür etmək mümkün deyil. Dramaturqların əksəriyyəti dram cəmiyyətləri, teatr tamaşaları təşkil edirdilər. Aktyorların çox hissəsi müəllimlər, ziyanlılar idi, tamaşalar da əsasən, yoxsul tələbələrin xeyrinə ianə məqsədilə təşkil olunurdu. Ziyanlıların bir qismi səhnə əsərləri yazır, M.F.Axundzadənin realist dramaturji məktəbini davam etdirərək bu məktəbə yenilik gətirildilər.

¹ “Kommunist” qəz., 5 aprel 1923, №75.

Azərbaycan dramaturgiyası tarixində təsadüf etdiyimiz bir pərdəlik “Ev tərbiyəsinin bir şəkli” (1875), “Vay şələküm, mələküm” (1909) pyesləri və “Dələduz” iqtibası N.Vəzirovun qələminə məxsusdur. Kiçik pyeslərin də özü-nəməxsus xüsusi əhəmiyyətli yeri olmuşdu. Böyük həcmli pyeslərin tamaşası zamanı, pərdələr arasında və ya yiğincəqlardakı fasılı vaxtı tamaşaşa qoyulan kiçik pyeslər öz dövründə böyük ictimai, təşkilatçı əhəmiyyətə malik idi. Bu pyeslərdə tərbiyəvi və əxlaqi mənası olan, dərin mətləblər ifadə olunurdu.

XIX əsrin sonu və XX əsrin əvvəllerində yazılan kiçik həcmli realist Azərbaycan pyeslərində qadın, ailə-məişət məsələlərinə, fanatizmin ifşasına geniş yer verilirdi. Bu cəhət həmin dövrdə ictimai-bədii fikrimizi məşğul edən məsələlərdən biri olmuş, həmin mövzuda müxtəlif əsərlər yaradılmışdır. Ailə-məişət mövzusunda qələmə alınan kiçik pyeslər həyatın qarşıya qoyduğu zərurdən yaranırdı.

Əsgərağa Goraninin (1857-1910) “Qocalıqda yorğalıq” (1892) pyesində dövrün səciyyəvi məsələlərinə toxunulmuşdur. Gənc qız Sona 60 yaşlı Ları Zamanın pəncəsindən qurtarmaq üçün çıxış yolunu özü seçir, sevdiyi gənc oğlan Ziyada qoşulub qaçıır. Soltan Məcid Qənizadənin təxminən 1896-1897-ci illərdə iqtibas etdiyi “Dursunəli və Ballıbadı” məzhəkəsi müəllifin etirafına görə, “Qafqaz müsəlmanlarının güzəranına təşbihən yazılmışdır” və pyes ilk dəfə 1910-cu ildə çap olunmuşdur. Rəşid bəy Əfəndiyevin “Saqqalın kəraməti” (1909) iqtibas-məzhəkəsi də dindən müəyyən məqsədlə, öz xeyrinə istifadə edib, xalqı aldadlanıra istehza məqsədi ilə yazılmışdır.

N.Vəzirovun “Dələduz” kiçik pyesi fransız məzhəkəsi “Vəkil Patelen”dən iqtibas edilsə də, tiplər və vəziyyət Azərbaycan şəraitinə uyğunlaşdırılmışdır.

Əbdürəhim bəy Haqverdiyev “Milət dostları” (1905), Süleyman Sani Axundovun “Türk birlüyü” (1906) pyeslərində avam və savadsız xalqa ziyanlıların maddi və mənəvi yardım məsələsi qarşıya qoyulmuşdur. Hər iki ədibin pyesi üçün seçdikləri sərlövhələr də satirik məna daşıyır.

1905-ci il inqilabından sonra Azərbaycanda dövri mətbuat genişlənir, ana dilində qəzet və jurnallar nəşr olunur. Uşaq mətbuatı, “Dəbistan”, “Rəhbər”, “Məktəb” jurnalları da bu dövrdə çapa başlamışdı. “Məktəb” jurnalının ömrü daha çox olmuş, təlim-tərbiyə işləri ilə əlaqədar şeirlər, hekayələr çap edildiyi kimi, burada uşaq pyesləri də nəşr olunurdu. Jurnalda Abbas Səhhətin “Cəhalət səmərəsi, yaxud bir yetimin xoşbəxtliyi” (1912), Rəcəb Əfəndiyevin “Axır çərşənbə” (1912), Ağə bəy İsrafilbəyovun “Nemət” (1914), Mehdi bəy Hacıbabəyovun “Çağırılmamış qonaq” (1920) pyesləri də çap olunmuşdur.

Abdulla Şaiq və Abbas Səhhət Azərbaycan uşaq teatrının yaradıcılarından hesab olunurlar. Hər iki ədib dramaturji yaradıcılığını ən çox uşaq teatrının yaranmasına həsr etmişlər. A.Səhhət bir maarifçi kimi xalqının xoşbəxtliyini elmə, maarifə, mədəniyyətə yiyələnməkdə görürdü. Rəcəb Əfəndizadə, Mehdi

bəy Hacıbababəyov, Ağa bəy İsrafilbəyov da qələmə aldıqları uşaq pyes-lərində ən çox fikirlərini maarifin səmərəsinə, elmin təbliğinə verirdilər.

XIX-XX əsrlər dramaturgiya tariximizdə məşhur yazıçı Cəlil Məmmədquluzadənin “Kamança” (1920) pyesi kiçik həcmli dramlar içərisində diqqəti cəlb edir. “Kamança” pyesi həcmcə kiçik olsa da, böyük sənət əsəridir, qara qüvvələrə, türklərin tarixi düşməni olan ermənilərə qarşı öldürücü bir zərbədir. Azərbaycan dramaturgiya tarixində ilk rəmzi pyes də C.Məmmədquluzadənin “Çay dəstgahı” (1881) səhnəciyidir. Səhnəcik Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” alleqorik əsərini yada salır. Ədib hər bir əşyani ayrılıqda, məharətlə dilləndirir, hər əşya özünün üstünlüyünü söyləyir, təqsiri başqasında görür.

Kiçik pyeslərdən eləsi var ki, bunlar tarixi şəxsiyyətlərə, ya da tarixi hadisələrə həsr edilmişdir. Ə.Haqverdiyevin “Xəyalat” (1911) pyesi böyük Azərbaycan dramaturqu, mütefəkkir və ictimai xadim M.F.Axundzadənin anadan olmasının 100 illiyi münasibətilə qələmə almışdır. Ədib orijinal yolla M.F.Axundzadə ilə onun dram əsərlərinin qəhrəmanlarını qarşılaşdırmışdır.

XIX və XX əsrlərdə mövzusu müasir həyat və möişətdən alınan pyeslərlə yanaşı, folklor motivləri əsasında yazılmış pyeslər də qələmə alınmışdır. Eynəli bəy Sultanovun “Sənəm” (1882), A.Şaiqin “Aydoğdu” (1911-1912), “İntiqamçı xoruz” (1912), “Çoban” (1913), “Danışan kukla” (1916), Əhməd bəy Qəmərlinskinin “Bəhlul Danəndə və yaxud kişinin sözü bir olar” (1913), Cəfər Bünyadzadənin “Xan-xan” (1917), Bağır Cabbarzadənin “İki kələkbaz” (1919) və s. kiçik həcmli pyesləri möişətimizin müxtəlif cəhətlərini eks etdirə də, mövzu motivi nağıllardan, lətifələrdən, xalq oyunlarından, meydan tamaşalarından götürülmüşdür.

Eynəli bəy Sultanovun “Sənəm” pyesi (əsil adı “Tatarka”)dır. Əsas qəhrəman Sənəm olduğu üçün əsəri “Sənəm” adlandırmağı daha münasib bilib, rus dilindən Azərbaycan dilinə çevirdim – D.M.) ilk dəfə 1882-ci ildə Tiflisdə rus dilində nəşr olunmuşdur. Sənəm surəti ilə XVIII əsr italyan dramaturqu Karlo Qoldoninin (1807-1893) yaratdığı ağılli və hiyləger Merondolina (“Mehmanxana sahibəsi”) obrazı arasında da bir oxşarlıq var. Hər iki qadın özlerinin güclü xarakterə malik olduğunu sübut edirlər.

XX əsrin əvvəllərində Cəfər Bünyadzadənin “Molla Sarsaqqulu” imzası ilə yazdığı “Xan-xan” (1917) pyesi öyrədici, səfərbəredici, ayıldıcı məqsəd daşıyır. Bu dövrə yazılan kiçik həcmli pyeslər içərisində romantik səpkidə yazılmış əsərlər də var idi. Bunlar XX əsr Azərbaycan ədəbiyyatında romantik sənətkarlar kimi tanınan Hüseyn Cavid, Abdulla Şaiq və Cəfər Cabbarının (yaradıcılığının ilk dövrü) qələminə məxsusdur. Hüseyn Cavidin “Ana” (1910), Cəfər Cabbarının “İncə” (1919-1920) pyeslərində humanist və demokratik fikirlər təbliğ olunurdu. Azərbaycan romantik sənətkarlarının yaratdıqları kiçik

həcmli pyeslər dramaturgiyamızı sağlam ideya, məzmun və forma cəhətdən zənginləşdirmiş, ədəbiyyatımıza bir sıra diqqətəlayiq, mənalı obrazlar gətirmişdir.

XX əsr Azərbaycan ədəbiyyatında satira böyük yer tuturdu. 1905-1907-ci il inqilabi hadisələrin təsiri altında yaradılan satira – azadlıq dünyasını arzulanıyan, tərənnüm edən satira idi. Satirik yazıçılar köhnə, vaxtı ötmüş cəmiyyəti nəinki ifşa edir, onu bütövlükdə inkar edirdilər. C.Məmmədquluzadənin “Ölülər” pyesi, “Qurbanəli bəy” və bu tipli hekayələri, publisistik əsərləri, N.Nərimanovun “Həftə fəryadı” adı ilə çap olunan felyetonları, M.Ə.Sabirin “Millət necə tarac olur olsun, nə işim var”, “Səbr eylə” şeirləri, Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” və hekayələri ilə satiranın ən yaxşı nümunələri yaranmışdır. Bu əsərlər tənqidçi realizmin inkişafı üçün mühüm rol oynamışdır.

M.F.Axundzadədən sonra ədəbi təsir vasitələrinin genişliyi, gülüşün kəskinliyi ilə seçilən ikinci dramaturq Cəlil Məmmədquluzadədədir. C.Məmmədquluzadə bütün Yaxın Şərqi aləmində şöhrət qazanan, eləcə də mətbuat tarihində əsas yer tutan ilk satirik “Molla Nəsreddin” (1907, 7 aprel) jurnalı ilə yeni bir cığır açmış, bir dramaturq, ədib, jurnalist, ictimai xadim kimi məşhurlaşmışdır. Mirzə Cəlil Naxçıvanda müəllim işləyərkən ilk teatr tamaşalarında iştirak etmiş, M.F.Axundzadənin komediyalarının, E.Sultanovun “Tatarka” pyesinin səhnəyə qoyulmasında yaxından iştirak etmişdir. Onun “Poçt qutusu”, “Kişmiş oyunu” novellaları, “Buz”, “Usta Zeynal”, “Zırrama” hekayələri, “Ölülər”, “Anamın kitabı”, “Çay dəstgahı”, “Danabaş kəndinin məktəbi”, “Dəli yığıncağı”, “Kamança” və s. pyesləri xalq həyatının idrak və inkişafını əks etdirmək cəhətdən əhəmiyyətlidir. Cəmiyyət hadisələrinə yeni baxış, yeni təfəkkürlə köhnəliyin mübarizəsi C.Məmmədquluzadənin yaradıcılığında əsas məsələ idi.

C.Məmmədquluzadənin pyesləri XX əsrin mürəkkəb ictimai-siyasi intibahi şəraitindən satira prinsiplərinə əsaslanan, orijinallığı ilə seçilən dram əsərləridir. Onun öz üslubu, müasirləri, hadisələrə yanaşma sənətkarlığı vardır, yazdığı hekayələri, felyetonları asanlıqla səhnələşdirmək mümkündür.

“Ölülər” pyesində həm tragik, həm lirik, həm də komik-dramatik motivlər güclüdür. Burada təsvir olunan vəziyyət əsil xalq faciəsi, ictimai həyat faciəsidir. C.Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı” və “Danabaş kəndinin məktəbi” pyesləri 12-15 il ərzində yazılmış və tamaşaşa qoyulmuşdur. Hər üç pyes obrazlar sistemi və bədii təsvir üsulları baxımından bir-birinə yaxındır. “Dəli yığıncağı” komedyasında dolğun, mürəkkəb monoloqlar yoxdur. Ədib tamaşaçıları qarşısında mənalı bir sual qoyur: – Ağillilar və dəlilər kimdir? Cavabını da tamaşaçıların öhdəsinə buraxır.

XIX əsrin sonu və XX əsrin əvvəllərində Haşim bəy Vəzirovun özünəməxsus yeri vardır. O, otuz ilə yaxın ictimai fəaliyyətlə məşğul olmuşdur. Pedaqoq, jurnalist, naşir və yazıçı-dramaturq kimi fəaliyyət göstərmişdir. Haşim bəy “Tazə həyat” (1907-1908), “İttifaq” (1908-1909), “Səda” (1909-1911), “Kavkazest” (1911, rus dilində), “Sədayi-vətən” (1911), “Sədayi-həqq” (1912), “Sədayi-Qafqaz” (1915-1916) qəzetlərini və “Məzəli” (1914-1915) jurnalını nəşr etdirmişdir. H.Vəzirov Vilyam Şekspirin “Otello” faciəsini Azərbaycan dilinə tərcümə etmiş, əsər 1904-cü il avqustun 22-də Şuşada yerli həvəskarlar tərəfindən tamaşaaya qoyulmuşdur. Otello rolunu H.Vəzirov özü oynamışdı. Onun “Döymə qapımı, döyərlər qapımı” və “Evlonmək – su içmək deyil” komediyaları Bakıda (1899, 1906, 1907) səhnəyə qoyulmuşdur. “Döymə qapımı, döyərlər qapımı” komediyası “Səda” mətbəəsində (1922) kitabça şəklində çap olunmuşdur. 1913-cü ildə Haşim bəy şəhər bələdiyyə idarəsinin fəaliyyətdən bəhs edən “Uprava xalanın qızı Tramvay xanımın toyu” adlı bir pərdəli məzhekə də yazmışdır.

Şuşada, hələ gənc yaşlarında teatr mühitinə düşən Əbdürəhim bəy Haqverdiyev gələcək həyatını müəyyənləşdirmişdi. Şuşada təşkil olunan ilk teatr (1884), Tiflis mühiti, Peterburqun Aleksandrinski teatrı onun dramaturq kimi təkmilləşməsinə təkan verdi. Aleksandrinski teatrında böyük səhnə ustaları var idi. Bu barədə Əbdürəhim bəy yazdı: “Aleksandrinski teatrından mənə böyük təsir oldu. Bu təsir sayəsində Peterburqda ilk əsər yazdım: “Yeyərsən qaz ətin, görərsən ləzzətini” və “Dağılan tifaq”. “Dağılan tifaq”da həm Ostrovskinin və həm də Şekspirin təsirini görmək mümkündür”¹.

Ə.Haqverdiyev həm nasir, həm publisist, həm də dramaturq kimi tanınmışdı. O, “Marallarım”, “Xortdann cəhənnəm məktubları”, “Şeyx Şəban” kimi hekayələrin, “Dağılan tifaq” (1896), “Bəxtsiz cavan” (1900), “Pəri cadu” (1901), “Ağa Məhəmməd şah Qacar” (1907) dramlarının, “Millət dostları” (1906), “Kimdir müqəssir?” (1909), “Ac həriflər” (1911), “Xəyalat” (1911) kimi kiçik həcmli pyeslərin müəllifidir. Ə.Haqverdiyev Azərbaycan dramaturgiyasına yeni janr da gətirmiştir. Onun “Pəri cadu” pyesi rəmzi dramdır, öz xüsusiyyətlərinə görə Azərbaycan ədəbiyyatında yenidir.

Azərbaycan dramaturgiya tarixində iki ilk böyük faciə əsəri yaranmışdı: “Müsibəti-Fəxrəddin” (N.Vəzirov), “Dağılan tifaq” (Ə.Haqverdiyev) pyesləri cəmiyyətimizin inkişaf tarixində meydana gəlmiş, ictimai dövrün kəskin ziddiyyətlərini tragik səhnələrlə özündə eks etdirir. Hər iki dramın ədəbi taleyi bir-birinə bənzəyir: “Müsibəti-Fəxrəddin”in süjeti nəsil davası üzərində inkişaf edirsə, “Dağılan tifaq”ın süjeti maddi və mənəvi iflas üzərində qurulmuşdur.

Bakıda 1907-ci il teatr mövsümü Ə.Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” əsəri ilə açılmışdır. Əsərin mövzusu XVIII əsrin ikinci yarısında,

¹ Ə.Haqverdiyev. Seçilmiş əsərləri. İki cilddə, II cild, Bakı, Azərnəşr, 1971, səh.474.

1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra İranda Qacar sülaləsinin baş qaldırmasını əks etdirir. Bu dövrədə Qacarlar dövlət başına keçir (1796-1825). İran şahı Ağa Məhəmməd Qacar qoşun toplayaraq Gürcüstana və Azərbaycan xanlıqlarına hücum etmiş, onları özünə tabe etmək istəmişdi. Lakin 1797-ci ildə Azərbaycanda Şuşa qalasında (Qarabağ xanlığında) öz sərkərdəsi tərəfindən qətlə yetirilmişdir. Real tarixi hadisələri özündə əks etdirən “Ağa Məhəmməd şah Qacar” dramının qəhrəmanı Qacar qəddarlığı ilə başqa surətlərdən seçilir. Hadisələrin inkişafı boyu, tədricən onun əsil siması açılır. Sevgi, məhəbbət kimi insani hissələrdən mərhum olan Qacar bütün nifratını insanlar əleyhino çevirmişdir. Ə.Haqverdiyev pyesdə Qacarın həm daxili, həm də xarici cəhətlərini realist cizgilərlə təsvir etmişdir. Tragik aktyorlarımız bu əsəri oynayarkən həyatda ciddi sənətkarlıq imtahanı verirdilər. Qacar surətini əvvəl böyük Azərbaycan aktyoru Hüseyin Ərəblinski oynamış və onun mürekkeb mənəviyyatını açmışdır. Sidqi Ruhulla isə bu rolu özünəməxsus yeni üsluda yaratmışdır.

Nəriman Nərimanov yaşadığı dövrə haqsızlıqları görürdü. Bu haqsızlıqlar C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Vəzirov, Ə.Haqverdiyev kimi onunda ürəyini yandırırdı. Ədəbi yaradıcılığa təxminən 1890-cı illərdə başlamış N.Nərimanov “Nadanlıq” (1894) pyesini, “Dilin bələsi, yaxud Şamdan bəy” (1895) adlı ilk və son komedyasını, “Nadir şah” (1899) tarixi dramını, “Bahadır və Sona” (1896) romanını, “Pir” (1913) hekayəsini və neçə başqa əsərlərini yazmışdır.

“Nadanlıq” pyesində N.Nərimanov kənddə hökm sürən cəhaləti və onun qurbanlarının aqibətini doğru və inandırıcı cizgilərlə əks etdirmiştir. Azərbaycan dramaturgiyasında ilk tarixi pyes olan “Nadir şah” faciəsini yazarkən N.Nərimanov Şərq tarixinə müraciət etmiş, əslən türk (azərbaycanlı) olan İran hökmдарı Nadir şahın (1688-1747) hakimiyyəti dövründə mühüm şəxsiyyətlərdən biri olduğunu təsvir etmiş və məqsədində nail olmuşdur. Əsərin əvvəllində Nadir şah quldur dəstələrinin başçısı və qanicən bir şəxs kimi təsvir olunur. Dayısı Cavad Nadirin həyata qarşı gözüyü açmaq və yaman işlərdən uzaqlaşdırmaq üçün ona nəsihətlər edir, gücünü quldurluğa deyil, millət və vətən yolunda sərf etməyə çağırır. Nadir də dayısının nəsihətlərinə qulaq asıb, yüksək məqsədlər uğrunda mübarizəyə girişir. Pyesdə Cavadın dili ilə söylənən sözlər dramaturqun öz ürek sözləri idi. Cavadın Nadirə verdiyi öyündə nəsihətlər ona təsir edir, atasından aldığı yaman tərbiyə nəticəsində bu günə düşdüyü üçün təəssüf hissi keçirir. Hətta qəddarlıq edib, oğlu Rzaqulunun gözlerini çıxardırdığı üçün viedan əzabı da çəkir. Nadir şah ağır yaralı olan zaman, ölüm ayağında olarkən, dizin-dizin sürünen rəkə kor etdiyi oğlundan üzr istəyir. N.Nərimanov qəhrəmanlarını real şəraitdə təsvir etməklə qalmır, onların hərəkət və fəaliyyətini də bu real şəraitin noticəsi kimi təsvir edirdi.

XX əsrə yalnız Azərbaycanda deyil, o cümlədən Yaxın Şərqdə opera sənətinin yaradıcısı, bəstəkar, görkəmli dramaturq, jurnalist-publisist Üzeyir bəy Hacıbəyovun səhənə mədəniyyəti tariximizdə özünəməxsus yer tutmuşdur. O, müsiqili komediyanın daha dolğun cəhətini, müsiqi ilə poeziyanın qovuşaraq aydınca bir qüvvəyə malik olduğunu sübut etmişdir. Ü.Hacıbəyovu vətənimizdə və xaricdə ustاد dramaturq kimi tanıtdıran onun komediyalarıdır. Nöqsanları gülüş vasitəsilə aradan qaldırmağa çalışan komediya daha şən, daha nikbindir. “O olmasın, bu olsun” müsiqili komediyası (1910) Ü.Hacıbəyovu ustاد bir sənətkar kimi tanıdı. Komediyada əsas məqsəd, ilk növbədə, insanların pula hərisliyi, cəmiyyətin amansız tənqididir.

“O olmasın, bu olsun” müsiqili komediyası ilk tamaşasından başlayaraq xalq tərəfindən sevildi. Bu komediyanın öldürücü satirası ictimai bələləri əxlaq normasına qarşı çevirdi. Ü.Hacıbəyov Peterburqda, Moskvada (1912-1913) təhsil alarkən yazdığı “Arşın mal alan” müsiqili komediyasını yumoristik-dramatik səpkidə yazmışdır. Burada azad, qarşılıqlı məhəbbət, sağlam ailə qurmaq kimi ictimai problemlər mütərəqqi mövqedə həll edilir və komediya nikbin, xoşbəxt bir sonluqla başa çatır. Əsər tamaşaşa qoyulmuş (1913), sonralar isə onun sorağı dünyanın bir çox ölkələrinə yayılmışdı. Komediya Paris, Nyu-York, Berlin, London, Qahirə, Pekin, Dehli, Tehran və s. böyük şəhərlərdə səhnələşdirilmişdir.

“Arşın mal alan” və “O olmasın, bu olsun” komediyaları komik və dramatik cəhətdən kəsərlidir. Buradakı mükəlimələr canlılığı və mənalılılığı ilə dillər əzbəri olmuşdur. Əli Sultanlı yazar: “O (Üzeyir Hacıbəyov – D.M.), dramatik mükəliməyə müyyəyen rəngarənglik göttirmişdir. Belə ki, hazırlıq, söz oyunu, ifadələrin təkrarı, cavablarda inadkarlıq, yiğcamlıq, sözlərdə ikimənalılıq, kənara deyilən sözlər, öz-özünə danışma və bu kimi ünsürlər səhnəni canlandırır... Ümumiyyətlə, dramaturgiya tarixində belə şüx, məzəli gülüşlərlə dolu, nəşəli, əyləndirici komediyalar azdır”¹.

* * *

XX əsrin iyirminci illərində Azərbaycan dramaturgiyası və teatrı axtarış dövrü keçirirdi. Azərbaycanın realist yazıçıları olan N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, S.S.Axundov, C.Cabbarlı və b. əsərləri klassik dramaturgiyanın ən yaxşı nümunələridir. Bu dövrdə uşaq teatrının açılması, dram dərnəklərinin fəaliyyət göstərməsi yeni-yeni əsərlərin yaranmasını tələb edirdi.

1921-ci il noyabrın 13-də “Tənqid-təbliğ” teatrı fəaliyyətə başladı. “Tənqid-təbliğ” teatrı o zaman Azərbaycan həyatı üçün yeni və əhəmiyyətli

¹ Ə.Sultanlı. Azərbaycan dramaturgiyasının inkişafı tarixindən. Bakı, Azərneş, 1964, səh.278.

idi. Bu teatr yalnız Azərbaycanda deyil, Yaxın Şərqdə də kiçik formalar, lakin böyük məqsədlər teatrı, həqiqi mənada xalq teatrı kimi əhəmiyyətli idi. Onun ətrafında bir çox dramaturqlar toplanmışdı. S.S.Axundovun “Çərxi-fələk”, “Şahsənəm və Gülpəri”, “İki yol”, “Şeytan”; C.Məmmədquluzadənin “Konsulun arvadı”; Ə.Haqverdiyevin “Ağac kölgəsində” və s. pyesləri tamaşaşa qoyulmuşdu. “Tənqid-təbliğ” teatrında oynanılan kiçik həcmli pyeslərin də mövzuları müxtəlif, əhatə dairəsi isə çox geniş idi.

Dramaturqlar ictimai və mədəni həyatda yeni dövrün başlandığını dərk edir, günün tələblərinə uyğun səhnə əsərləri yazmağa çalışırdılar. “Tənqid-təbliğ” teatrının fəal dramaturqlarından olan S.S.Axundov inqilabdan əvvəl (1917) ictimai-pedaqoji fealiyyətlə yanaşı, ədəbi yaradıcılıqla da məşgül olmuş, “Tamahkar” (1899), “Dibdat bəy” (1906), “Türk birlüyü” (1906) pyeslərini, “Yuxu” (1905), “Qonaqlıq” (1905), “Qaraca qız” (1913), “Qorxulu nağıllar” (1912-1913) və s. hekayələrini yazımışdı. Klassik Qərb və Şərqi ədəbiyyatı ənənələrini davam və inkişaf etdirən, qırx ildən artıq müəllimlik edən S.S.Axundov Azərbaycanda ədəbiyyatın inkişafına yaxından kömək etmiş və ömrünün sonuna kimi bu yol ilə getmişdir.

1921-ci ildə yazılmış “Laçın yuvası” pyesi vətəndaş müharibəsi dövrünün hadisələrini, tarixi reallığı əks etdirir. Azərbaycanda mülkədarlığın süqutu, quruluşun dəyişməsi, bolşeviklərin silahlı hücumuna, vəhşiliyinə məruz qalmış insanların məğlub olmaları bu pyesdə tarixi həqiqətlərə uyğun şəkildə təsvir olunur. Əsərin qəhrəmanı Əmiraslan ağa Laçın yuvasının (Şuşanın) müdafiəsində məğlub olduğunu, oğlu Cahangirin tutduğu sohv yolu, torpağın yad əllərə keçməsinə kömək etdiyini görüb bunları qəbul edə bilmir, intihar edir. “Eşq və intiqam” (1922) faciəsində azad məhəbbət həsrəti ilə yaşayan gənclərin həyatından bəhs edilir. Faciənin süjetinin əsası, qardaşın bilmədən öz bacısına aşiq olması və bunun faciə ilə nəticələnməsidir. Bu əsərdə ailələr arasında nəsil ziddiyyəti və ictimai konflikt ön plana keçmişdir.

XX əsrin əvvəllərində romantik təfəkkür üçün Azərbaycanda nisbətən əlverişli zəmin yaranmışdı. Ölkonin vəziyyəti insanları qane etmirdi. Get-gedə qanadlanan sağlam həyat, cəmiyyətin azadlığı olan meylini qüvvətləndirirdi. Azad, firavan yaşamaq ehtiyacı XX əsrin romantiklərinin əsərlərində özünü göstərir. Azərbaycanda Əli bəy Hüseynzadə, Əlabbas Müzənnib, Səməd Mənsur, Məhəmməd Hadi, Abdulla Şaiq, Abbas Səhhət, Abdulla bəy Divanbəy-oğlu, Hüseyin Cavid kimi romantik yazıçılar xalq tərəfindən məhəbbətlə qarşılanırdılar. Romantizm XX əsr Azərbaycan ədəbiyyatında ən qüdrətli cərəyan olaraq inkişaf etmişdir. Azərbaycan ədəbiyyatında romantizm cərəyanının qüdrətli nümayəndələrindən və əsas yaradıcılarından biri olan Hüseyin Cavid XX əsrin qırxicı illərinə qədər yazış-yaradan mütəfəkkirlərdəndir. O, əsərlərində daim həqiqət, ədalət, səadət axtaran romantik qəhrəmanlar təsvir

edirdi. H.Cavid 1910-1918-ci illərdə bir sıra şeir və dram əsərlərini: “Keçmiş günlər”i (1913), “Bahar şəbnəmləri”ni (1917), “Uçurum”u (1911), “Ana”ni (1910), “Maral”ı (1912), “Şeyx Sənan”ı (1914), “Şeyda”ni (1917) və “İblis”i (1918) yazımışdır.

1929-1935-ci illər H.Cavidin ən məhsuldar yaradıcılıq dövrü idi. Şairin “Azər” (1926-1936) poeması, tarixi mövzuda yazdığı məşhur dram-faciələri: “Afət” (1922), “Peygəmbər” (1922), “Topal Teymur” (1925), “Knyaz” (1929), “Səyavuş” (1933), “Xəyyam” (1935), “İblisin intiqamı” (1936) çap edilmiş və səhnədə oynanılmışdır. H.Cavid dram əsərlərinin əksəriyyətini nəzm ilə yazmış, şeri ilk dəfə səhnəyə gətirmişdir. “Ana” pyesi onun heca vəznində yazılmış ilk mənzum dramıdır. Pyesdə iki ailə qarşı-qarşıya qoyulmuşdur.

“İblis” (1918) faciəsini H.Cavid Birinci dünya müharibəsi dövründə yazmışdır. Pyesdə müharibəyə qarşı qəzeb, nifret hissi önlənə plana çəkilmişdir. İblislə Məlek müharibənin törediyi dəhşətlərdən danişır. İblis bu dəhşətlərin səbəbinə insanda, Məlek isə İblisdə görür. İblis isə özü haqqında olan mənfi fikirlərə belə yekun vurur:

“İblis nədir?
– Cümlə xəyanətlərə bais.
Ya hər kəsə xain olan insan nədir?
– İblis”¹.

“Topal Teymur” H.Cavidin yazdığı ikinci tarixi dramdır. Bu əsəri yazar-kən dramaturq tarixi həqiqətlərə sadıq qalmağa çalışmışdı. Bütün əsərlərində ədalətsiz müharibənin, qan tökməyin əleyhinə olan dramaturq “Topal Teymur”da insanların əmin-amallığını pozan ordu toqquşmalarını pisləyir, sülhü müdafiə edirdi. Pyes 1926-ci ilə qədər teatrda oynanmış, sonra isə qara qüvvələr tərəfindən kəskin tənqidə məruz qalmış, səhnədən həmişəlik olaraq çıxarılaraq, hətta çap olunması da yasaq edilmişdi. H.Cavid daim həqiqət axtaran romantik qəhrəmanları kimi həmişə axtarışlarla dolu mürəkkəb, dolğun, iztirablı bir həyat yolu keçirmiş, repressiyaya məruz qalaraq, 1941-ci ildə Sibirdə (İrkutsk vilayətində) sürgündə ikən vəfat etmişdir.

Azərbaycan teatr sonatında yüksəliş 1930-1941-ci illərə təsadüf edir. Bakıda Gənc Tamaşaçılar Teatrı (1930), Gəncədə Dövlət Dram Teatrı (1932), ölkənin bir çox bölgələrində yaranan teatrların işi müasir tələblərə uyğun qurulurdu. Teatrda çalışan rejissor və aktyorların çoxu Bakıda, Moskvada və Peterburqdə təhsil alan gənclər idi. Cəfər Cabbarlinin “Dönüş” (1932) pyesində Azərbaycanda baş verən yeniliklər teatr vasitəsilə simvollaşdırılmışdır.

¹ Hüseyin Cavid. Əsərləri. İki cilddə, II cild, Bakı, Yayıçı, 1982, səh.342.

Əsərin baş qəhrəmanı Gülsabah Moskvada təhsil almış gənc rejissor kimi yeni, bacarıqlı kadrlar hazırlamağa çalışır. “Dönüş” pyesi, sözün geniş mənasında, yeni həyat, yeni teatr, yeni münasibətləri əks etdirən bir əsərdir.

Cəfər Cabbarlı 1915-ci ildən başlayaraq şeir, hekayə, dram əsərləri yazımağa başlamışdır. 1917-ci ildə onun “Solğun çicəklər” (1917) ve “Nəsrəddin şah” (1916-1918) pyesləri həvəskarlar tərəfindən tamaşaya qoyulmuşdu. 1918-ci ildə yazdığı “Ədirnə fəthi”, “Trablis mühəribəsi və ya Ulduz” pyesləri isə dramaturqa müvəffəqiyyət qazandırmışdır. “Aydın” (1919), “Oqtay Eloğlu” (1922) pyeslərində zəhmət adamina rəğbət aydın hiss olunur. C.Cabbarlı 1925-ci ildə V.Şekspirin “Hamlet” faciəsini dilimizə tərcümə etmiş və əsərin tamaşaya qoyulmasına yaxından köməklik göstərmişdir.

C.Cabbarlı Azərbaycan səhnəsinə müsbət qəhrəmanların surətlərini gətirmiştir. Dramaturqun “Od golini” (1928), “Sevil” (1928), “Almaz” (1931), “1905-ci ildə” (1931) və “Yaşar” (1932) pyeslərində meydana çıxan bir çox xüsusiyyətlər Azərbaycan dramaturgiyasının sonrakı mərhələsində ənənəyə çevrilmişdir. 1928-ci ilda tamaşaya qoyulan “Od golini” Azərbaycan səhnəsində qəhrəmanlıq dramı kimi tarixə yeni münasibətlə yaranmışdır. Bu pyes xalqın həyatını, mübarizəsini, xalq içərisindən çıxan tarixi qəhrəmanların həyat və fəaliyyətini təsvir edir. Burada qəhrəman cismən möğlub olsa da, ruhən qalib gəlir, yaşayır. C.Cabbarlı “Nəsrəddin şah” tarixi dramında ictimai münaqişəni ailə çörçivəsindən çıxararaq, qəhrəmanların şəxsi mənafeyini deyil, ictimai mənafeyini də təsvir etmişdir. Müəllif bu dramında tarixi hadisələrdən əlverişli bir material kimi istifadə edərək demokratik fikirlərini ifade etməyə çalışmışdır. C.Cabbarlinin əsərləri konfliktli əsərlərdir, təsvir olunan insanlar, xarakterlər həmin bu möhkəm, həyatı konfliktlərdə açılıb meydana çıxır.

Mühəribənin (1941-1945) ilk aylarından dövrün əsas məsələləri şeirdə, oçerk və hekayələrdə əks olunurdu. Mühəribədən bəhs olunan pyeslər 1941-ci ilin payızında yarandı. Mirzə İbrahimovun “Məhəbbət”, Zeynal Xəlilin “İntiqam”, Məmmədhüseyin Təhmasibin “Aslan yatağı” əsərləri yazıldı. Mühəribə dövrü həyatından bəhs edən dramaturqlardan Rəsul Rzanın “Vəfa”, Mir Cəlalın “Yerin qulağı var”, “Mirzə Xəyal”, Hüseyn Mehdi və İlyas Əfəndiyevin “İntizar” (şəhərli), Səməd Vurğunun “İnsan” pyesləri yazıldı. “Vəfa” və “İntizar” pyesinin müəllifləri göstərmək istəyirdilər ki, mühəribə cəmiyyətin qüvvələrini sınaqdan keçirən bir imtahandır. “Vəfa” pyesində mühəribə zamanı xalqın böyük tarixi mübarizəsindən geridə qalan tüfeylilərlə müsbət qəhrəmanlar arasında yaranan konfliktlərdən bəhs edilir. M.Hüseyn və İ.Əfəndiyevin “İntizar” pyesinin süjeti isə ailə, əxlaq məsələləri üzərində qurulub. Arxa cəbhədəki namuslu insanların cəbhəyə olan münasibəti ön plana çəkilmişdir. “Vəfa” və “İntizar” pyeslərində cəbhədəki əsgərlərin həyatı, döyüş səhnələri nisbəton az təsvir olunmuşdur.

Müharibə dövründə tarixi mövzuda H.Mehdinin “Nizami”, “Cavanşir”, S.Vurğunun “Fərhad və Şirin”, Z.Xəlilin “Qatır Məmməd”, A.Şaiqin “Nüşabə” və s. pyeslər yazılmışdır. Vətənpərvərlik, ədalətsiz müharibələrə nifrət, qəhrəmanlıq duyğuları S.Vurğunun “Fərhad və Şirin” dramında öz parlaq ifadəsinə tapmışdır. H.Mehdinin “Cavanşir”, A.Şaiqin “Nüşabə” pyeslərində də iki əsas motiv – vətənpərvərlik və qəhrəmanlıq motivləri inkişaf etdirilmişdir.

“Cavanşir” pyesində Cavanşirin ərəb işgalçılara qarşı vuruşması, onun ordusunda yaranan təxribat nəticəsində sərkərdələrin təslim olması real bədii lövhələrlə təsvir olunmuşdur. “Nizami” (1940-1941) dramında vətənpərvərlik motivləri üstünlük təşkil edir. Sarayla bağlı olan şairlərin məddahlığı, saraydan uzaq olan şairlərin isə faciəli taleyi əsərdə təsvir olunmuşdur. Pyesdə Azərbaycan şairi Nizaminin gəncliyi, onun məhəbbət macəraları, saray şairi Munislə münasibətləri, aralarında yaranmış ziddiyyətlər göstərilmişdir.

Müharibə dövründə dramaturgiya, poeziya və nəsrə nisbətən geri qalırdı. Bu dövrde publisistika üstünlük təşkil edirdi. Ədəbiyyat və incəsənət məsələlərinə dair qəbul edilən qərar (1946, 26 avqust) teatr və dramaturgiya məsələlərinə həsr olunmuşdur. Müharibədən sonrakı dramaturgiya özündən əvvəlkı dövrlərdən fərqlənirdi. O dövrə yazılan əsərlər ölkənin inkişafına, dinc quruculuğa həsr olundur. İ.Əfəndiyevin “İşqılı yollar”, İ.Qasımovun “Xəzərin şəfəqləri”, S.Rəhmanın “Aydınlıq”, “Nişanlı qız” pyeslərində müharibədən sonrakı quruculuq işlərindən bəhs olunur.

Azərbaycan şerinin inkişafında mühüm mövqe tutan, öz əsərləri ilə xalqın arasında şöhrət qazanan Səməd Vurğun dramaturgiya ilə də məşğul olurdu. Onun dram əsərlərinin, xüsusilə də “Vaqif” (1938) pyesinin ədəbiyyat tariximizdə özünəməxsus yeri var. Əsərdə Azərbaycanın klassik şairi M.P.Vaqifin həyatı və mübarizəsi verilmişdir. Pyesdə Vaqif şairliklə yanaşı, həm də dövlət xadimi, diplomat, açıqgözlü siyasetçi, hazırlıqçı bir insan kimi təsvir olunmuşdur. S.Vurğun bu pyesdə həm Vaqifin, həm də öz dövrünün ziddiyyətlərini bədii üsullarla ümumiləşdirib göstərmişdir. Dramaturqun “İnsan” (1945) mənzum pyesi öz romantik-fəlsəfi tutumu ilə dramaturgiyamızın seçilən nümunələrindəndir.

“Fərhad və Şirin” (1941) pyesi tarixi qəhrəmanlıq dramları silsiləsində mühüm yer tutur. S.Vurğun bu pyesin süjetini Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından götürmüştür. Bu dramda Azərbaycan xalqının qəhrəmanlıq ənənələri, xalqın yadelli işgalçılara qarşı apardığı mübarizəsi təsvir olunur.

Müharibə başlayanda (1941-1945) Abdulla Şaiq xalqı mübarizəyə çağıraraq yazdı: “Azad böyük bir millət heç bir zaman əsir olmaz. Biz qalib gələcəyik, cünki həqiqət bizimlədir və zəfər bizimlədir”¹. A.Şaiqin o dövrdə

¹ A.Şaiq. Əsərləri. Beş cilddə, IV cild, Bakı, Azərnəşr, 1977, səh.355.

dediyi bu sözlər dövrümüzdə də öz müasirliyini, aktuallığını saxlayır. Yaziçi üçün vətən uğrunda mübarizə ən yüksək vətəndaşlıq idealıdır. “Nüşabə” (1945) pyesində vətənə məhəbbət və sədaqət hissələri ifadə olunur. Pyesin mövzusu N.Gəncəvinin “İskəndərnamə” poemasından alınmışdır. A.Şaiq bu pyesində İskəndərə qarşı qoyulan Nüşabəni ağıllı, tədbirli bir hökmədar kimi təsvir etmişdir.

Süleyman Rüstəm də yaradıcılığının ilk dövrlərindən başlayaraq dramaturgiya ilə maraqlanmışdır. Onun qadın azadlığı mövzusunda yazdığı ilk səhnə əsəri “Çimnaz xanım yuxudadır” pyesidir. Əsər dramaturji cəhətdən zəif olsa da, o dövrdə təqdirəlayıq bir hadisə kimi yadda qalır. Şairin ən uğurlu səhnə əsəri “Qaçaq Nəbi” (1939-1940) dramıdır. Xalq qəhrəmanı Qaçaq Nəbinin həyatı, çar məmurlarına qarşı qəhrəmanlıqlar göstərməsi, erməni millətindən olan “dostu” tərəfindən düşmənlərin əlinə keçməsi pyesin mözmununu təşkil edir. Pyesdə tarixi hadisələr müasir həyat tələblərinə uyğun olaraq canlandırılmışdır.

Yazıcılar İttifaqının XVI plenumu (1953) dramaturgiya janrı sahəsində gerilik olduğunu aydınlaşdırmışdı. Dramaturgiya yaradıcılığı imkanlarının genişləndirilməsi, səhnənin mözmunlu bədii əsərlərlə zənginləşdirilməsi bu plenumdan irəli gələn tövsiyelərdən biri idi. Dramatik konfliksiz həyatda baş verən səciyyəvi yenilikləri, tipik hadisələri dərindən dərk etmək çətinlik yaradır. Bu dövrdə (1954-1965) Azərbaycan dramaturgiyası bir sıra yaradıcılıq uğurları əldə etdi. “Atayevlər ailəsində” (1954), “Göz həkimi” (1955), “İnsan məskən salır” (1964), “Yalan” (1965) pyesləri meydana gəldi.

Dramaturgiyada elmin, yeniliklər yaranan adamların həyat və fəaliyyətinə dair əsərlər də yazılırdı (İ.Səfərlinin “Göz həkimi”, Ə.Məmmədxanının “Şirvan gözəli” və s.). “Göz həkimi” pyesi müxtəlif səciyyəli insanları, ictimai hadisə və məsələləri real dramatik süjet daxilində canlandırır. Buradakı ictimai konflikt müasir həyat həqiqətinə uyğun şəkildə mənalandırılmış, yeniliklə köhnəlik arasında mübarizə ilə bağlanmışdır.

Dramaturgiyada uşaqlar və gənclər üçün də bir çox səhnə əsərləri yazıldı. Bu əsərlərin müəyyən qismi mövzusunu folkloran götürmüştür. Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” (1955), A.Şaiqin “Bir saat xəlifəlik” (1957), Yusif Əzimzadənin “Nəsrəddin” (1959) pyesləri buna misaldır.

Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesi gəncləri halal əməyə, elmə dərin məhəbbət göstərməyə, yüksək insani duyуглara və nəcib əxlaqi keyfiyyətlərə yiyələnməyə çağırır. “Çiçəkli dağ” pyesinə sonralar “Bir qalanın sırrı” (1960) adı ilə bədii film də çəkilmişdir.

Abdulla Şaiqin “Bir saat xəlifəlik” pyesinin mövzusu ərəb folklorundan alınmışdır. Əsərdə xalq ruhu, müasirlik hissi güclüdür. Pyesdə canlı obrazlar yaradılmış, böyüklərə hörmət, namuslu həyata rəğbət, dostluq, fədakarlıq, əxlaqi problemlər qoyulmuşdur.

Dövrün aktual məsələlərinə toxunmaq, yeni insan surəti yaratmaq nöqtəyi-nəzərindən maraqlı səhnə əsərlərindən biri də Mehdi Hüseynin “Alov” (1961) pyesidir. Əsər cinayətkarlığa qarşı amansız, ayıq-sayıq olmağa çağırın, böyük tərbiyəvi əhəmiyyətə malik bir pyesdir.

Cəmiyyətin inkişafı, qanuna uyğunluqları və əxlaq normalarına zidd Meyil-lər, mənfi hallar Altay Məmmədovun (1930-2003) “Həmyerlilər” (1960) və Şixəli Qurbanovun (1925-1967) “Əcəb işə düşdük” (1962) komediyalarında ifşa edilir. Hər iki komediyadan görünür ki, müəlliflərdə həyatı müşahidə qabiliyyəti, komik vəziyyətlər yaratmaq, gülmək və güldürmək bacarığı güclüdür. “Əcəb işə düşdük” komedyasında süründürməçilik, bürokratizm, formalizm və s. ön plana çəkilir.

Şixəli Qurbanovun “Sənsiz” (1967) pyesi şəxsiyyətə pərəstiş və onun insanlığa verdiyi bəlalara həsr olunmuşdur. Bu mövzuda yazılın əsərin teatrda tamaşaşa qoyulması öz dövründə marağa səbəb olmuşdu. Ş.Qurbanovun “Əcəb işə düşdük”, “Rəis məşğuldur” (1958), “Özümüz bilərik” (1963), “Olmadı elə, oldu belə” (1964), “Milyonçunun dilənci oğlu” (1966) pyesləri ölkəmizin bir çox teatrlarında tamaşaşa qoyulmuşdur.

İmran Qasımovun (1917-1981) “İnsan məskən salır” (1964) pyesi Azərbaycan neftçilərinin həyatına həsr olunmuşdur. Əməyə məhəbbət, insanların nəcib əməlləri, xeyirxahlıq hissi pyesdə real boyalarla canlandırılmışdır. Pyes ilk dəfə Moskvada Malış Teatrda tamaşaşa qoyulmuş, “Azərbaycanfilm” kinostudiyasında da eyni adlı bədii film çəkilmişdir.

Azərbaycanda milli dramaturgiyanın və teatrın tekmilləşməsində Sabit Rəhmanın (1910-1970) özünəməxsus yeri olmuşdur. Onun “Toy” (1937), “Xoşbəxtlər” (1941), “Aşnalar” (1945), “Aydınlıq” (1949), “Nişanlı qız” (1953), “Əliqulu evlənir” (1961), “Yalan” (1965) və “Dirilər” (1967) pyesləri Azərbaycan komediya sənətinin inkişafında özünəməxsus rol oynamışdır.

S.Rəhmanın “Əliqulu evlənir” komedyasında qaldırılan ictimai məsələlər janrıñ tələbləri çərçivəsində həll olunur. Komediyada hadisələrin hərəkətve-ricisi Əliqulu olsa da, dramatik hərəkətin sükanı onun əlində deyil, müsbət surətlərin əlindədir. Dramaturq da bu müsbət surətləri Əliquluya qarşı çevirə-rək canlı, satirik gülüşə müvəffəq olmuşdur. “Yalan” komedyasının əsasını isə yalan üzərində qurulmuş cəmiyyətin model kimi götürülməsi, yalanın ailədə və isdə ifşasi təşkil edir. Əsərə iki cür yalan satirik surətdə aydınlaşdırılır. Birincisi, gözəlliyi inkar edən insanın həqiqi mahiyyətinə zidd olan və həqiqət qarşısında maneəyə çevrilən yalan – bu satira obyektidir. İkincisi, xeyirxah məqsədlərlə istifadə edilən, gözəlliyyə, həqiqətə çatmaq vasitəsi olan yalan – bu isə yumoristik gülüşlə aradan qaldırılır. S.Rəhmanın komediyalarının konflikti öz həyatılıyi, ictimai ziddiyyətlərdəki komik cəhətləri eks etdirməsi ilə maraqlı xüsusiyyətlərə malikdir. S.Rəhman özünün teatr haqqında kiçik pyeslər adlan-dırdığı “Mirzə Fətəli”, “Hüseyin Ərəblinski” və “Sevimli rollar” dramatik əsər-

lərində də sənətin varlığı münasibətini ön plana çıkmış, ictimai qüsurların aradan qaldırılmasında teatr və dramaturgiyanın rolunu, dramaturq və aktyorlarin xalq qarşısında vəzifəsini bədii şəkildə verməyə çalışmışdır.

İlyas Əfəndiyevin (1914-1996) ilk hekayələri XX əsrin otuzuncu illərinin sonunda çap edilmişdir. Sonralar qələmini müxtəlif janrlarda sınavan ədib hekayə, oçerk, kino-povest, roman və pyeslər yazmışdır. Dramaturqun “Sən həmişə mənimləsen” (1964) pyesi Azərbaycan səhnəsində lirik-psixoloji dramın ilk nümunəsi idi. Əsərin qəhrəmanı Nargilənin ailədəki boğucu şəraitin eybəcərliklərini duyması, ona qarşı çıxmazı mənəvi qələbədir. Lakin ailədən uzaqlaşmaq ona xoşbəxtlik götürmir. “Mənim günahım” (1969) pyesi dramaturqun ciddi ictimai problemlərə marağının gücləndiyini, lirik psixoloji, intellektual dram yaratmaq axtarışlarının davam etdiyini göstərən bir əsərdir. Pyesdə cəmiyyət haqqında düşüncələr dramatik hərəkəti üstləyir. Müəllifi maraq-landıran problemlərdən biri nəsillər arasındaki münasibətin xarakteridir. “Məhv olmuş gündəliklər” (1968) isə xarakterlər dramıdır. Pyes Azərbaycan səhnəsinə bir-birinin ardınca gözəl dramlar verən İ.Əfəndiyevin yeni və əhəmiyyətli yaradıcılıq nailiyyəti kimi qarşılandı. Bu eybəcərliyin çirkinliyini açmaqdan daha artıq, paklığın qüdrətini tərənnüm edən unudulmaz bir nəğmədir. Bu nəğmə, bu çağırış onu dinləyənlərin qəlbində heç vaxt susmayacaqdır.

“Mahni dağlarda qaldı” (1971) pyesi müəsirlilik ruhunun güclülüyü ilə diq-qəti cəlb edir. Bu pyes ədibin nəşr və dram əsərlərində canlandırılmış həyatın mənzərəsini daha da genişləndirib tamamladı. İ.Əfəndiyevin “Qəribə oğlan” (1974), “Xurşidbanu Natəvan” (1978), “Büllur sarayda” (1983) və başqa pyesləri dərin rəğbətlə qarşılanmışdır. Azərbaycan Dövlət Dram Teatrının səhnəsində və keçmiş SSRİ-nin bir çox respublikalarında da səhnəyə qoyulmuşdur.

Azərbaycanda XX əsrin 60-80-ci illərində ədəbiyyatın başqa sahələrində olduğu kimi dramaturgiyada da irəliliyiş hiss olunurdu. Dramaturqlar yaşa-dıqları dövrə real münasibət bəsləyir, müasir və ya tarixi mövzuda yazılmış əsərlərində müəsirliyə geniş yer verirdilər. Pyeslərdə insanların daxili aləminin təsirinə diqqət yetirilirdi. M.Hüseyn, S.Rəhman, İ.Qasimov, M.İbrahimov, İ.Əfəndiyev, B.Vahabzadə, M.İbrahimbəyov, R.İbrahimbəyov, Anar, N.Xəzri, Ə.Thylisli, Elçin və b. yaradıcılığında insanların lirik-psixoloji aləminin açılması üstünlük təşkil edir.

Poetik yaradıcılığı ilə oxucuların qəlbini yol açan, lirik, əxlaqi-psixoloji əsərləri ilə sevilən Bəxtiyar Vahabzadə (1925) və Nəbi Xəzrinin (1924-2007) pyesləri maraq doğurur. Onların pyeslərində insanların cəmiyyət qarşısındaki məsuliyyəti ön plana çıkmışdır. B.Vahabzadənin “İkinci səs” (1970) pyesində ağılla hissin, idrakla ehtirasın arasındaki mübarizə açıqlanır. Dramaturq obrazların xarakterini hadisə və vəziyyətlərdə deyil, düşünəcə və söhbətlərdə ifadə etməyə çalışır. Pyesin mövzusu ailə, məhəbbət məsələlərini əhatə etsə də, onun bədii mündəricəsi daha genişdir. “Yağışdan sonra” (1977) pyesində

müasirlərimizin mənəvi saflığı üçün narahatlıq aşkar hiss olunur. B.Vahabzadə ictimai konfliktin əsasında düzlülükə saxtakarlığın, gözəlliklə yaramazlığın ziddiyətini vermişdir. Obrazlar arasındaki mürekkeb münasibətlər, müasirlərimizin mənəvi aləmi, gözəlliyin təntənəsi, pisliyin məhvini uğrunda mübarizəsi ön plana çəkilmişdir. “Yollara iz düşür” (1977) pyesində B.Vahabzadə insanın cəmiyyət qarşısındaki borcu problemini dərinlənən açmağa nail olmuşdur.

İnsanların mənəvi təmizliyi və ona zidd meyillərə qarşı mübarizə şair Nəbi Xəzrinin ilk dram əsəri olan “Sən yanmasan” (1972) pyesində özünü bürüze verir. Dramaturq meşşənliliklə mənəvi gözəlliyin, xudbinliklə prinsipiallığın ziddiyətini və mübarizəsini ifade etməyə çalışmışdır. Əsərdə şöhrətpərəstlik və tamahkarlıq uğrunda övladlarını güclə oxudub alım etməyə çalışan, onların əsil arzularını nəzərə almayan valideynlər tənqid hədəfinə çevirilir. “Öks-səda” (1975) pyesində isə əməklə yüksələn insanların obrazı diqqəti çəkir. N.Xəzri həyatda səhv etmiş, sonra isə peşman olan insanların öz qəbahətlərini anlayıb, etiraf etməsini müsbət hadisə kimi təsvir etmişdir. Pyesdə təsvir olunan günahkarları müəllif özü bir hakim kimi müəyyən səhnələrdə cəzalandırır.

Maqsud İbrahimbəyovun (1935) “Mezozoy əhvalatı” (1976) pyesi Ümumittifaq müsabiqədə birinci mükafata layiq görülmüş, Moskvada Malış Teatrda tamaşaşa qoyulmuşdur. Pyesdə obrazlı-fəlsəfi ümumiləşdirmə, əmək fəaliyyətinin, həyat mövqeyinin bilavasitə xarakterdə göstərilməsi üstünlük təşkil edir. Əsərdə məzmun əsil bədii formasını tapmışdır. Burada əxlaqi problemlər qabarılq surətdə öks etdirilir. Dramaturqun “Bütün yaxşılıqlara görə ölüm”, “Kərgədan buyunu” (rus dilində), “Gənc qadın üçün kişi”, “Müdrik Sfinks gülümşəyir” pyesləri Azərbaycanda, keçmiş SSRİ-də və xarici ölkələrdə böyük rəğbətlə qarşılanmış və səhnələşdirilmişdir.

İnsanların şüuruna, xarakterlərin formalşmasına, zaman və məkan qarşısında məsuliyyət hisslerinin yüksəlməsinə elmi-texniki inqilabın təsiri çox olmuşdur. “İştintaq” (1976) pyesi Rüstəm İbrahimbəyovun (1939) ilk səhnə əsəridir. Pyesdə dramatik mühitə iki münasibət iki insanın mövqeyində ifadə olunur. Burada cinayətkar və onu ittiham edən müstəntiqin mühitə münasibətləri deyil, həqiqətlə yalanın qarşılaşması nəzərə alınır. “Öz yolu ilə” pyesində isə sosial-mənəvi problemlər, müasirlərin daxili aləminin real həyat həqiqətləri əsasında təhlil və təsviri əsas yer tutur. Həyata yeni yanaşma baxımından R.İbrahimbəyovun “Yaşıl qapı arxasında qadın” (1972), “Şira bənzər” (1974), “Öz yolu ilə” və s. pyeslərindəki qəhrəmanların xarakteri müxtəlifdir. Bu pyeslər də Azərbaycanda, Türkiyədə, Moskva, Sankt-Peterburq, Praqa, Nyu-York, Sofiya, Budapeşt, Berlin teatrlarında tamaşaşa qoyulmuşdur.

Qəhrəmanların ziddiyyətli vəziyyəti, özünüdərketməsinə həsr olunmuş pyeslərin yazılıması müsbət hadisədir. Anarın “Şəhərin yay günləri” (1977), R.İbrahimbəyovun “İştintaq” (1976), Ə.Əylislimin “Quşu uçan budaqlar” (1978)

pyeslərində müasirlərin həyatında yaranan problemlər bədii cəhətdən təhlil olunur.

Anarın (1938) “Şəhərin yay günləri” pyesində insanın mənəvi aləminin, ictimai-əxlaqi münasibətlərinin təsviri ön plana çəkilmişdir. Həyatın neqativ cəhətləri real bədii cizgilərlə təsvir olunur. Dramaturq “Ötən ilin son gecəsi”, “Qaravəlli”, “Adamın adamı” və s. pyeslərində ciddi, ictimai-əxlaqi məsələlər qaldırır və problemlərin real bədii əksinə nail ola bilir. İnsanın mənəvi aləmini dərindən öyrənmək, onun daxili zənginliyini, ziddiyət və mürəkkəbliyini açmaq, bununla da cəmiyyətin diqqətini şəxsiyyətin yüksəlişinə yönəltmək dramaturgiyanın əhəmiyyətli cəhətlərindəndir.

XX əsrin əvvəllərində olduğu kimi, 80-ci illərində də tarixi mövzuya diqqət artmışdır. İ.Əfəndiyevin (“Xurşidbanu Natəvan”), N.Xəzrinin (“Mirzə Şəfi Vazeh”, “Burla xatun”), N.Həsənzadənin (“Bütün Şərq bilsin”, “Atabəylər”), Anarın (“Sizi deyib gəlmışəm”) pyesləri bu cəhətdən diqqəti çəkir.

İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” (1981) pyesində XIX əsrin ictimai gerçəkliyi təsvir olunmuşdur. Pyesdə Qarabağın axırıncı xanı olan Mehdiqulu xanın yeganə qızı, şairə Xurşidbanu Natəvanın həyat və yaradıcılığının müəyyən hissəsi yüksək ictimai-əxlaqi ifadəsini tapmışdır.

Cəlil Məmmədquluzadənin və müasirlərinin həyatından və onların haqqında yazılın elmi-tədqiqat materiallarından istifadə edən Anar “Sizi deyib gəlmışəm” (1982) pyesini yazmışdır. Pyes tarixi-sənədli janrıñ tələblərinə cavab verir. Dramaturq C.Məmmədquluzadənin bədii düşüncə və obrazını müasir düşüncələr səviyyəsində əks etdirmiş və oxucuların diqqətini cəlb edə bilmüşdür.

Tarixi mövzuda yazılın pyeslər keçmişimizə münasibəti yeni aspektdə ifadə edir. N.Həsənzadənin (1931) “Atabəylər” (1983) pyesində süjetin mərkəzdə hökmədar və sərkərdə dayanıb. Atabəylər siyasi lider kimi təqdim olunmuşdur. Pyesdə dövlət adamları ilə birlikdə sənət adamları da təsvir olunmuşdur. Əsər tariximizə, keçmişimiz haqqında müasir gəncliyə çox şeyi izah edir. “Atabəylər” mənzum pyesi Azərbaycan Dövlət Milli Dram Teatrında və Naxçıvan Dövlət Dram Teatrında tamaşaşa qoyulmuşdur. Dramaturqun “Bütün Şərq bilsin” (1980) pyesi də Sumqayıt Dövlət Dram Teatrında, Azərbaycan Dövlət Dram Teatrında (1982), Moskvada Vladimir Mayakovski adına Akademik Dram Teatrında (1983) tamaşaşa qoyulmuş və mükafata layiq görülmüşdür.

Azərbaycan dramaturgiyası müasir ictimai-əxlaqi məsələləri ənənəvi mövzularda ifadə etmək cəhətdən müəyyən təcrübəyə malikdir. Dramaturqlar ədəbi mövzuları müasir ideyalarla ifadə etmişlər. Nəşr əsərləri ilə Azərbaycan oxucularına yaxşı tanış olan Əkrəm Əylislinin (1937) ilk orijinal söhnə əsəri olan “Vəzifə” (1980) pyesi hadisələrin inkişafını obrazların dialoq və münasibətlərində əks etdirmək cəhətdən uğurludur. İşıq və gözəllik pyesin bədii strukturunda obrazə çevrilmişdir.

Komediyada obrazların xarakterini açmağa xidmət edən, hadisələrin gülünlüyünü meydana çıxaran maraqlı komik vəziyyətlər çoxdur.

Dramaturgiyaya poeziyadan gələn Vaqif Səmədəoğlu (1939) özünü teatr və kino sahəsində də sinamışdır. Onun “Bəxt üzüyü”, “Generalın son əmri”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam” pyesləri və “Yumurta” televiziya tamaşası oxucular tərəfindən rəğbətle qarşılanmışdır. Dramaturqun satirika və humorla zəngin olan pyesləri ilk növbədə insanı düşündürür. Satirik və komik səhnələrdə səsləşən fikir və deyimlər xalq arasında folklor nümunələri kimi yayılmışdır.

Müasir komediya qarşısında qoyulan əsas şərtlərdən biri də gülüşün başdan-başa təsvir obyektiñə çevrilmişdir. Elçinin (1943) “Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim”, “Ah Paris, Paris!” pyesləri öz orijinallığı ilə seçilir. Bu pyeslərdə müasir dövrün ziddiyyətləri və mürəkkəb hadisələrin təsviri verilmişdir. Elçinin komediyalarında komik effekt adı gülüş dairəsində qalmır, tamaşaçıların diqqətini təsvir obyektiñə cəlb etməsi ilə maraq doğurur.

Azərbaycan uşaq dramaturgiyasının da özünəməxsus tarixi var. Müasir dövrdə uşaqlar üçün pyeslər yazan dramaturqlar, pedaqoji və müasir tərbiyə tələblərinə uyğun olaraq, humanist ideyaları ifadə edən pyeslər yazmışlar. Uşaq pyeslərinin yazılması və tamaşaşa qoyulmasının öz tipik ənənələri vardır. Teymur Elçinin “Qarqız” (1955) və İskəndər Coşqunun “Çal-çağır” pyesləri uşaqların psixologiyasına və dünyagörüşünə uyğunlaşdırılmışdır. Bu pyeslər uşaqların toxəyyülünün genişləndirilməsində və dünyagörüşünün zənginləşdirilməsində əhəmiyyətlidir.

Azərbaycan müstəqillik qazandıqdan sonra, ədəbiyyatın başqa janrlarında olduğu kimi dramaturgiyada da mövzu və bədii axtarışlarda yeni cəhətlər özünü göstərməye başladı. Tarixin yenidən təkrarlanması, dövrün aktual problemlərini əks etdirən pyeslərin yaranmasına zərurəti artırır. Günün vacib məsələlərindən bəhs edən, xalqı qəhrəmanlığa doğru çağırıran pyeslərin yaranması xalqa çox lazımdır.

Müstəqillik dövründə yenilik duyğusu ilə yaşayan xalqın azad bir dünya görmək istəyi, zəngin mənəviyyatlı insanların canlı və dolğun surətlərini yaratmaq yeni problemlərin əsas şərtlərindəndir. Xalqımızın vətənpərvərliyini, qəhrəmanlığını, duyğu və düşüncələrini, azadlıq arzularını dərindən ümumi-ləşdirən sohne əsərləri yaratmaq, günün sıfarişinə cavab vermək üçün dramaturqlarımız da öz axtarışlarını genişləndirməlidirlər.

Dilarə Məmmədova



AZƏRBAYCAN DRAMATURGIYASI



Mirzə Fətəli Axundzadə

Nəcəf bəy Vəzirov

Rəşid bəy Əfəndiyev

Cəlil Məmmədquluzadə

Haşim bəy Vəzirov

Əbdürrəhim bəy Haqverdiyev

Nəriman Nərimanov

Süleyman Sani Axundov

Abdulla Şaiq

Hüseyn Cavid

Üzeyir bəy Hacıbəyov

Cəfər Cabbarlı

MİRZƏ FƏTƏLİ AXUNDZADƏ

(1812-1878)

Mirzə Fətəli Mirzə Məhəmmədtağı oğlu Axundzadə 1812-ci ildə Şəki şəhərində anadan olmuşdur. Atası Təbrizin Xəmniə qəsəbəsində kəndxuda olmuş, bir müddət Şəkidə yaşamış, sonra Xəmniəyə qayıtmışdır. Fətəli anası ilə birlikdə Şəkiyə qayıtmış (1818) və anasının əmisi Axund Hacı Ələsgərin himayəsində yaşamışdır. El arasında ona Hacı Ələsgər oğlu deyirdilər. İlk təhsilini Xəmniədə mollaşanada alsa da, Axund Ələsgər ona xüsusi dini təhsil vermiş, fars və ərəb dillərini, Şərq ədəbiyyatı klassiklərinin əsərlərini öyrətməyə başlamışdır. Şəkidə ibtidai rus məktəbində oxumuşdur (1833). Tiflisə gedib, Qafqazın baş hakimiyyətinin dəftərxanasında Şərq dilləri üzrə mütərcim vəzifəsində çalışmağa başlayır (1834-cü ildən).

“Puşkinin ölümünə Şərq poeması” (1837) onun şeir yaradıcılığında xüsusi əhəmiyyətə malikdir. “Hekayəti-molla İbrahimxəlil kimyagər”, “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şahcaduküni-məşhur”, “Hekayəti-xurs quldurbasan”, “Sərgüzəşt-i-vəziri-xani-Lənkəran”, “Sərgüzəşt-i-mərdi-xəsis”, “Mürəfiə vəkillərinin hekayəti” komediyaları ilə Azərbaycan realist dramaturgiyasının təməl daşını qoymuşdur. “Aldanmış kəvəkib” hekayəsi ilə realist nəsrin ən gözəl nümunəsini yaratmışdır. “Kəmalüddövlə məktubları” fəlsəfi traktatını yazmışdır. Ömrünün axırına kimi ərəb əlifbasını islah etmək uğrunda mübarizə aparmışdır.

SƏRGÜZƏŞTİ-MƏRDİ-XƏSİS

(HACI QARA)

*Təmsili-güzarişi-əcib ki, keyfiyyəti beş məclisdə
bəyan olubitmamə yetir*

ƏFRADİ-ƏHLİ-MƏCALİS

Heydər bəy	
Əsgər bəy	
Səfər bəy	
Sona xanım	– Heydər bəyin adaxlısı
Teyyibə xanım	– Sona xanımın anası
Hacı Qara	– sövdəgər
Tükəz	– onun arvadı
Bədəl	– onun oğlu
Kərəməli	– onun nökəri
Xudaverdi	– müəzzzin
Ohan	– qarovulların yüzbaşısı
Sərkis, Qəhrəman, Karapet və başqa altı qarovul	
Mkrtiç və Arakel	– Tuğ əkinçiləri
Murov ¹	
Naçalnik	
Xəlil	– yüzbaşı, murov yanında
Murovun və naçalnikin əmələsi	
Yasavul	

ƏVVƏLİNÇİ MƏCLİS

Əvvəlinci məclis vəqə olur Heydər bəyin obasından kənar bir böyük palid ağacının dibində, aydınlıq gecədə. Səfər bəy qırraq geyinmiş, yaraqlı-əsbablı oturub daş üstə, Heydər bəy qabağında habelə yaraqlı-əsbablı, qırraq geyinmiş məlal ilə danişır.

Heydər bəy. Pərvərdigara, bu necə əsrdir? Bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüsəng atmağın hörməti var! Sabahdan axşamadək, axşamdan sabahadək arvad kimi dustaqlaçığın içində oturasan. Dövlət dəxi hardan olsun, pul hardan olsun? Ah, keçən günlər! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan

¹ Kənd yerlərində polis vəzifəsini ifa edən hökumət məmuru

çapmaq olurdu, bir ordu dağıtmaq olurdu. İndi nə karvan çapmaq olur, nə ordu dağıtmaq olur. Nə Qızılbaş döyüşü var, nə Osmanlı döyüşü var¹. Əgər qoşuna getmək istəsən də, gərəkancaq çılpaq ləzgilərin üstünə gedəsən². Əgər yüz min zəhmətlə birisini dağların dəlik-deşiyindən çıxartsan, bir dağarcıq, bir kürkdən başqa əlinə bir zad düşməyəcək. Hani Qızılbaş və Osmanlı döyüşü ki, tamam Qarabağı qızıl-gümüşə boyadı? Aslandüzün çapqınından indiyədək də çox evlər abaddir. Əmiraslan bəyin övladı genə dünən də Ağcabədi bazارında dədələri Osmanlıda qəsb etdiyi gümüş rəxtlərdən satır-dilar. Bir belə döyüş olsun, hamidan irəli dəstə başında gedən mən ollam! Bir hünər göstərrəm ki, Rüstəmi-dastan³ da göstərməmiş ola! Mənim işim budur! Nə ki naçalnik məni çağırıb deyir: Heydər bəy, rahat dur-otur, quldurluq etmə, yol kəsmə, oğurluğa getmə! Peşman oldum dedim ki, naçalnik, biz də bu əmrə rağib deyilik, amma sizə lazımdır ki, bizim kimi nəcib kimsənələrə bir çörək yolu göstərəsiniz. Qulaq as, gör mənə nə cavab verdi: Heydər bəy, cüt ək, bağbecər, alış-veriş elə. Guya ki, mən Banazor ermənisiyəm ki, gərək gündüz axşamadək kotan sürəm, ya lənbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki, kəndlərdə çərçilik edəm. Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və kümçü görünməyib! Mənim atam Qurban bəy onu etməyib; mən ki onun oğlu Heydər bəyəm, mən də etməyəcəyəm! Qaşqabaqlı üzün çevirib atın sürdü.

Səfər bəy. Bu sözlərdən fayda yoxdur. Hər kəs hər nə deyir desin: oğurluq ət yeməyib, at minməyəndən sonra dünyada gəzməyin nə ləzzəti var? Gecə keçdi, Əsgər bəy bilmirəm niyə yubandı! Ha, odur gəlir!

Bu halda Əsgər bəy yetişir.

Əsgər bəy. Heydər bəy, mən də hazırlam. Gedirsiniz, bismil-lah, yola düşək. Niyə belə qəmgin və fikirli görükürsən?

¹ “Nə Qızılbaş döyüşü var, nə Osmanlı döyüşü var” – XIX əsrin birinci yarısında Zaqqafqaziyənin Rusiyaya birləşdirilməsi dövründə, Rusiya ilə İran və Rusiya ilə Türkiyə arasında gedən müharibələr nəzərdə tutulur. Məlumdur ki, bu müharibələrdə könülli Azərbaycan süvari alayları da faal iştirak etmişdir.

² Bu illərdə Şeyx Şamilin başçılığı altında Dağıstan xalqları ilə Rusiya arasında gedən müharibələr nəzərdə tutulur.

³ Dahi İran şairi Firdovsinin “Şahnamə” epopeyasının əfsanəvi qəhrəmanı Rüstəm nəzərdə tutulur.

Heydər bəy. A kişi, bilmirəm hansı ağızı dağınıq naçalnikə məni nişan veribdir. Mahalı gəzməyə çıxmış imiş. Bu gün obanın qırağından ötəndə məni çağırıb deyir ki, Heydər bəy, quldurluq, oğurluq eləmə!

Səfər bəy. Yəni acımdan öl!

Heydər bəy. Əlbəttə, elə deməkdir! Guya ki, bütün Qara-bağda dana-doluq oğrusu bir Heydər bəydir! Əgər o əl çəksə, olkə farağat olur. Dana-doluq oğurlamaq da bizə çətin olubdur. İndi məət-təl qalmışam; əgər qızı gedib götürsək, qorxuram ata-anası şikayət edə, gərək genə təzədən qaçaq olam.

Təsgər bəy. Heydər bəy, tamam Qarabağ bilir ki, o qızı atası sənə veriblər; bilmirəm götürüb qaçmağına səbəb nədir?

Heydər bəy. Səbəb odur ki, pul tapmiram xarcın çəkib, toyun edib gətirom. Ondan ötrü Səfər bəy məsləhət görür ki, götürüb qaçım, toy xarcı aralıqda itsin. Amma bu iş mənə ölümən betər görünür ki, deyəcəklər: Qurban bəyin oğlu pul tapmadı toy edə, nişanlısını götürüb qaçıdı. Çün Səfər bəy dedi ki, qorxundan bu bəhanəni gəti-rirsən, onun üçün açıga düşüb səni çağırtdım ki, sən də mənə yoldaşlıq edəsən.

Səfər bəy. Mənim üçün təfavütü yoxdur! Mənim yanımıda uf-tuf elədin ki, iki ildir adaxlını toy edib gətiro bilmirsən. Mən dedim ki, istirsən gəlim, gedək qaçıraq, gətirok! İndi özün bil!

Təsgər bəy. Heydər bəy, bu niyyətdən düş! Mənə bir on beş gün möhlət ver, mən sənə toy xarcı hazır edim; ağıllı-başlı toy elə, adaxlını gətir!

Heydər bəy. Toy xarcını hardan hazır edəcəksən?

Təsgər bəy. On beş günədək Təbrizə gedərik, qayıdarıq, qaçaq mal gətirrik, birə bir qazanarıq; onun qazancı ilə toyunu elərsən!

Heydər bəy. Avazın yaxşı gəlir, oxuduğun Quran olsa! Məgər Təbrizdə müftə mal töküblər, gedib yiğisdirib getirok gələk?

Təsgər bəy. Əlbəttə, müftə mal harda idi; pul ilə satın allıq.

Heydər bəy. Əcəb danışırsan! Mən pulu hardan alım?

Təsgər bəy. Məgər mənim özümün pulum var? Mən dediyim budur ki, Hacı Qara ağcabədilidən ki, sövdəgər və dövlətli kişidir, pul götürürük, gedərik mal gətirrik, satarıq, onun pulunu özünə rədd edərik, qazancı bizə qalar.

Heydər bəy. Hacı Qara deyirlər çox xəsisdir. O, adama pul verər?

Əsgər bəy. Mən onun özünü də tovlaşdırıb özümüzə şərik edə billəm. Tamahkar adamdır; ondan ötrü bizi də pul verər, özü də bizim ilə gedər.

Heydər bəy. Yaxşı, əgər özünə gümanın gəlirsə, mən razı Yam. Amma gərəkdir əvvəl bir qız ilə görüşüb əhvalatı bildirəm, cünki söz vermişəm, bu gecə məni gözlüyür.

Əsgər bəy və Səfər bəy. Çox əcəb, çox gözəl!

Heydər bəy. Di, bəs siz gedin, sonra mən gəlləm, sizinlə görüşərəm, bərabər gedərik Hacı Qaranın yanına.

Əsgər bəy və Səfər bəy. Salamat ol, gedirik. Amma sübh tezdən göl. (*Gedirlər*.)

Bu halda möclis dəyişilir. Uzaqda bir alaçıq görünür. Alaçıqdan on qədəm kənar, kolun daldasında Sona xanım qəşəng səfer paltarını geymiş, ipək çadırşəbi başında, o yana-bu yana baxır, qalxır, oturur.

Sona xanım. Allah, görəsən genə nə oldu, gəlmədi? Gecə yaridan ötübdür, hələ indiyədək görünməyir. Dan yeri ağarıb, sabah indicə açılar, bilmirəm necə edim? Bir azacıq da gözətləyim, əgər gəlməsə, çarə yoxdur, gərək alaçığa qayıdam! (*Qalxır ayağıa, o yana-bu yana baxır*.) Xeyr, gəlmədi! Yəqin ki, dəxi gəlməz. Şəkk yoxdur ki, gəlməyəcək! Görəsən genə hansı dəli qudurmuşa rast gəldi, tovlayıb at, mal oğurluğuna götürüb getdi, yoxsa bu vaxtadək gərək idi gələydi. Öhdəsindən gələ bilmirəm. Əgər bu səfər də taniyalar, gərək genə təzədən qaçaq ola, mənim günümü qara edə. Genə iki il evdə məni dustaq eyliyə. Vallah, dəxi gözləmənəm! Heç vaxt dəxi onun yolunda bu qədər oturmanam, gedərəm özgəsinə! Onun fikri budur ki, atam evində mənim birçayımı ağarda. (*Oturur yerə, sonra*.) Eh, nə vəsvəsələr gəlir könlümə! İnşallah getməz, mənə and içibdir ki, səni aparanadək heç bir quzu oğurluğuna da getmənəm. Şəksiz, yubanmağına başqa səbəb var. Ax, indi bu kolun dalından qulaq asıb eşidəydi ki, mən deyirəm, gedirəm özgəsinə, görəsən inanardımı? Əlbəttə, inanmayacaqdı, cünki bilir yalan deyirəm. Hövsələm daralıb, ağızma gələni söyləyirəm. Bıy, şıqqılıtı gəlir.

Bu halda kolun dalısından Heydər bəy atlı üzə çıxır, atdan enir.

Heydər bəy. Sona xanım! Sona xanım!

Sona xanım. Heydər sənsən?

Heydər bəy. Mənəm!

Sona xanım. Yalqızsan? Bəs hanı yoldaşların?

Heydər bəy. Yoldaşlarım yoxdur, yalqız gəlmışəm.

Sona xanım. Bu nə sözdür deyirsən? Yalqız niyə gəlibəsən?

Atam da, qardaşlarım da alaçıqda yatırlar, belə ki gec gəlibəsən, indicə sabah açılacaq, məni alaçıqda görməyib duyacaqlar, şəksiz, dalımcə atlanıb, atın izilə gəlib məni əlindən alacaqlar. Sonra dəxi mənim üzümü qiyamətədək görməzsən!

Heydər bəy. Hələ səni aparmağa gəlməmişəm, qorxma!

Sona xanım (*qeyz ilə*). Necə aparmağa gəlməmişəm? Nə söylüyürsən?

Heydər bəy. Başqa məsləhət var, qulaq as!

Sona xanım. Heç məsləhət yoxdur! Atı bəri çək, gedəcəyəm! Dəxi mən alaçığa qayıda bilmənəm!

Heydər bəy. Bir dayan, söz deyirəm!

Sona xanım (*atın cilovundan yapışib*). Qulaq asmırıam. Hələ üzəngini bas, sözünü yolda deyərsən!

Heydər bəy (*onun qolundan tutub*). A qız, bir gör nə deyirəm! Axır teləsmə!

Sona xanım. Sabah açılır. Dayanmaq vaxtı deyil. Sözünü sonra de!

Heydər bəy. A qız, belə pul tapmışam! Ağillı-başlı, ellər adətincə toy edəcəyəm. Dəxi səni niyə götürüm qaçım? Səni ki əlim-dən alan yoxdur?

Sona xanım. Yalan deyirsən! Pul tapan bu iki ildə tapardı. Mən toy istəmirəm. Elə toysuz gedəcəyəm. Qoşulub qaçan ölkədə ki bir mən deyiləm; gündə yüzü qoşulub qaçır. Nə ayıb-zaddır? İyirmi qızdan birisinə toy olmur.

Heydər bəy. A canım, o qoşulub qaçanların ata-anası vermir, qızın da çarəsi kəsilir, qoşulub qaçır. Axır sənin atan-anan ki, səni mənə özləri verir. Deməzlərmi, utanmaz, dəxi bu nə hərəkət idi etdin, bizi rüsvay elədin? Onda nə cavab verrəm?

Sona xanım (*bir az fikir edib*). Pulu hardan tapıbsan?

Heydər bəy. Di bir yerə otur, qulaq as, deyim ki, hardan tapmışam.

Sona xanım (*yerə oturur*). Yaxşı, söylə görüm!

Heydər bəy. Sən bilirsənmi ki, qaçaq mal necə bahadır, necə qazanclıdır?

Sona xanım. Qaçaq mal ilə nə alıb-verəcəyin var? Sövdəgər ki, deyilsən, bu hesabları yoxlursan? De görüm, nə qədər pul tapıbsan?

Heydər bəy. Axır bir qulaq ver, gör nə deyirəm! Rus firəng çitini qadağan edibdir; heç kəs qorxudan gedib gətirə bilmir; məgər handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilər.

Sona xanım. A kişi, mənim nə vecimə ki, rus firəng malını qadağan edibdir? Allahvara yerli-dibli çit geyməyi xalqa qadağan edə! Sözünü de görüm: pulu kimdən aldın?

Heydər bəy. A qız, qoymazsan bir sözümüz tamam edəm? Amma buranın xalqı belə firəng çitinə hərisdir ki, onu görən al-yaşılın üzüne baxmırlar? Əsgər bəy deyir ki, həmi ucuzdur və həmi göyçəkdir, həmi də rəngi solmur. Arvadlar belə çitlərdən ötrü biixtiyardırlar. Heç rus çitini tanımlırlar.

Sona xanım. Axır mənə nə, firəng çiti, ya rus çiti? İki də cəhənnəm olsun! Sözünü de!

Heydər bəy. Belə, naçalnikin arvadı da, deyirlər ərindən xəlvət həmişə firəng çiti alır geyir. Hacı Əziz bu yaxında iyirmi təmənlilik ona firəng çiti satıbdır.

Sona xanım. Cəhənnəmə satsın, gora satsın! Bilmirəm çit sözü haradan bunun beyninə düşübdür! Heydər, aqlın çəşib? Nələr söylürsən?

Heydər bəy. Hər nə isə, başa düşürsənmi ki, burda firəng çiti necə əzizdir?

Sona xanım. Nəyimə gərəkdir ki, başa düşüm? Firəng çiti alıb-satanam?

Heydər bəy. Çox yaxşı, di onda qulaq as. Mən bir yol gedib firəng çiti gətirib sövdəgərlərə versəm, iki toyun xarcı çıxar!

Sona xanım. Elə bayaqdan bəri hıqqana-hıqqana bunu deyəcəkdi? Barakallah! Mən də deyirəm ki, bəs oğlan doğrudan pul tapıbdir. Firəng malı deyəsən çöldə imiş, bu gedib yiğisdirib gətirə! Dur ayağa gedək, bəsdir, indicə sabah açılar!

Heydər bəy. Pul tapmışam, yalan demirəm!

Sona xanım. Pul tapıbsan, toyunu elə! Dəxi firəng malına niyə verirsən?

Heydər bəy. Axır borc almışam. Yiyəsi bu şərt ilə mənə verir ki, firəng malı gətirəm, qazancını yarı bölək. Yoxsa verməz ki, toy edim!

Sona xanım. Mən elə qazanc ilə toy istəmirəm, dur gedək! Əgər firəng malında belə qazanc var, dəxi pul yiyəsi səninlə niyə bölür? Gedib özü gətirib hamı xeyrini özü görsün.

Heydər bəy. Özü sövdəgər, tacir kişidir; ta mənim kimi adama yanaşmasa, nəkarədir ki, Arazın o tayına ayaq basa bilə? Kazaklar onun tükün didərlər.

Sona xanım. Kazaklar sənin də tükünü didə bilməzlərmi?

Heydər bəy. Mən oğurluğa, quldurluğa getmiş adamam. Yüz tülükü fənni bilirəm. Kazakların gözünə görükərəmmi ki, mənim tükümü didələr?!

Sona xanım. Sən elə oğurluğa, quldurluğa da gedəndə deyir-din ki, məni görən, tanıyan olmaz; amma genə göründülər, tanıyırlılar. İki il qaçaq gəzib ev üzü görmədin. İndi üzə çıxıbsan, istirsən genə bir iş tutasan, qaçaq olasan, məni ağılıya-ağılıya qoyasan? Mən razi deyiləm! Dur gedək, mən toy istəmirəm!

Heydər bəy. Deyək ki, toy istəmədin, axır gərəkməz ki, mənim bir qazanc yolum ola? Çörək istəməzsənmi?

Sona xanım. Allah kərimdir, ac ki qalmayacağıq?

Heydər bəy. Necə ac qalmanıq? Deyirsən, oğurluğa getmə, quldurluğa getmə, qaçaq mala getmə, çörək bacadan ki düşməz!

Sona xanım. Sabah açılır. Hələ dur gedək! Məni apar evində qoy, iki həftədən sonra istirsən get qaçaq mala!

Heydər bəy. Çünkü rüsxət verirsən, iki həftə atan evində otur, əgər sonra sənə toy edib aparmasam, məndən əskik adam yoxdur!

Sona xanım. İstəmirəm! İstəmirəm! Mən indi gedəcəyəm! Dur gedək! (*Qalxır ayağa*.)

Heydər bəy. Belə başına dönüm, qadan alım, ayağından öpüm, yalvarıram, iki həftə səbr et! İki həftədən sonra vallah toy ilə səni aparram. Səni toysuz aparmaq mənə ölüm dən bətər görünür. Atan-anan yanında məni xəcil eləmə!

Sona xanım. İki həftə səbr eləmək cəhənnəmə əzabından artıqdır. Dəxi dayana bilmənəm, dur gedək!

Heydər bəy. Allahi sevirsən, sözümə qulaq as!

Sona xanım (*başlayır ağlamağa*). Heydər, görükür ki, məndən soyumusən?

Heydər bəy. Sona xanım, ürəyimi dağlama! Çünkü tablaşa bilmirsən, atı min, gedək.

Sona xanım isteyir ayağın üzengiyə qoya, bu halda dan yeri ağarib.

Sona xanımın anası Teyyibə xanım alaçıqdan çıxır, çağırır.

Teyyibə xanım. Sona, Sona, Sona huy!

Sona xanım. Vay, dədəm, vay, anam çağırır, dəxi gedə bil-mənəm. (*Tez qıslır yerə*.)

Heydər bəy. A qız, bəs mən necə edim?

Sona xanım. Dəxi burda durma, get! Anam indicə bu tərəfə gəlir!

Heydər bəy. Ha vaxt bəs gəlim?

Sona xanım. Heç vaxt, get, dəxi məni görməzsən!

Heydər bəy. Sona, sözünü dəyiş, yoxsa bu xəncəri çaxaram ürəyimin başına, özümü öldürəm!

Sona xanım. Yox, yox, Allahı sevirsən, get qaçaq mala, sonra gəl, toyunu elə! Get, get, anam səni görməsin!

Heydər bəy (*onun boynun qucaqlayıb üzündən öpür*). Bu saatda gedirəm, qadan alım, dərd eləmə, bax özün izn verdin!

Teyyibə xanım. A qız, Sona, hardasan?

Heydər bəy tez atı minib tələsik uzaqlaşır.

Sona xanım. Ay ana, burdayam, gəlirəm.

Teyyibə xanım (*yaxınlaşışb*). A qız, çöldə nə qayırırsan bu qədər vaxt?

Sona xanım. Ay ana, gündüz burda xalça salıb oturmuşdum. Gecə yadına düşdü ki, xalça burda qalıbdır. Yerdən qalxıb gəldim götürüm ki, tezdən sığırçıya, buzovçuya rast gəlib aparmasın. Xalçanı götürüb gəlirdim, başmağımın tayı ayağımdan sürüşüb çıxdı, qaranlıqda axtarıram, tapmiram. (*Əyilib başmağın axtarır*.)

Teyyibə xanım. Ayağını düz yerə basa bilmirsən? Hansı tərəfdə düşdü?

Sona xanım. Elə burdaca düşdü ey! (*Əlin yerə sürtür*.)

Teyyibə xanım (*yerə əyilib*). Bəs hanı, əgər burda düşübdür?

Sona xanım. Bax, budur, tapdim. (*Başmağın tayın əlində göstərir*)

Teyyibə xanım. Di gey ayağına, gedək!

Sona xanım başmağı geyib anası ilə gedir.

İKİNCİ MƏCLİS

İkinci məclis Ağcabədi kəndində vaqe olur. Bazarın bir küncündə tikilmiş dükənin içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən təkəlübdür. Hacı Qara yarımarşın əlində bikef oturubdur.

Hacı Qara. Allah kəssin belə bazarı! Belə alış-verisi! İt oğlu qədək, şilə verənin əli qurğuşun imiş! Üç aydır Qalada¹ almışam, gətirib beş top satmamışam! Heç kəs malın üzünə baxmır. Deyəsən olətdən qırlanların sovxasıdı. Heç kəs yovuğuna gəlmir. Bu bazar ilə mən bir ilədək də buları satıb qurtara bilməyəcəyəm. Evim yixıldı getdi! Bu nə iş idi mənim başıma gəldi?! Beş yüz manat nəqqəd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da əlinə gəlmiyə, bu harda görülübdür? Evin dağılsın çit satan! Qapın çırpılsın şile verən! Çadra verən, səni görüm heç uğruna xeyir gəlməsin! Sağ-salamat satdığını malın qazancın yemiyəsən! Uf, uf! (*Əlin dizinə çırpı.*) Zalim oğlu zalım, yüz yol Qurana, peyğəmberə and içdi ki, çox rəvac maldır, Ağcabədi bazarında üç gündə hamısın satarsan! Üç gün, indi üç ay olubdur. Üç ay deyil ki, bu mal üç ilə də satılmaz. Yaxşı məni allatdı. Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd məni şəksiz öldürəcək.

Bu halda Xudaverdi müəzzzin yetişib qəflətən.

Xudaverdi. Salam-əleyk! Hacı, atanızın ismi-şərifi nədir?

Hacı Qara. Əleykəssəlam! Naşurun topu neçiyədir?

Xudaverdi. Xeyr, mən soruşuram ki, mərhum atanızın adı nədir?

Hacı Qara. Nəyinə lazımdır, əzizim?

Xudaverdi. Necə nəyinə lazımdır? Axır bir sureyi-cümə oxumuşam, istəyirəm atanızın adına tapşıram.

Hacı Qara. Çox-çox razıyam, əzizim! Yaxşı, bu xeyir iş har丹 sizin xəyalı-şərəfinizə düşdü?

Xudaverdi. Necə hardan düşdü? Bu gün səhərdən bizim evin qabağından keçəndə bəndəzədənizə özünüz buyurmuyubsunuz ki, atana de, bu gün bir cümə surəsi mənim atama oxusun, gəlsin bir abbası verim?

Hacı Qara. Mən? Necə? Nə danışırsan, dəli olubsan?

¹ Şuşa şəhəri nəzerdə tutulur.

X u d a v e r d i. Hacı, hələ dəli olmağa bir səbəb yoxdur. Sən deyibsən, oğlum da mənə xəbər veribdir, surəni də oxumuşam, indi abbasını verməsən, bəlkə onda dəli olam.

Hacı Qara. Kişi, özbaşına sənə nə lazım olmuşdu mənim atama Quran oxuyursan?

X u d a v e r d i. Mən özbaşına oxumamışam, sən demisən, mən oxumuşam.

Hacı Qara. Mən heç vaxtda belə sözü demənəm! Bu heç olan iş deyil! Mən həmişə özüm atama Quran oxuram. Pul ilə mən ömründə Quran oxutduğum yoxdur!

X u d a v e r d i. Hacı, bir abbası nə olacaqdır ki, bu qədər danışır-san? Deməmiş olsan da, bir abbası şəfəqqət elə, gedim. Əgərçi oğlum nişanbənişan səni deyirdi.

Hacı Qara. Əzizim, oğlun yanılıbdır; olur ki, özgəsi demiş ola, get, axtar tap, abbasını al. Bu kasad bazarda mənim bir şahı qazan-cım yoxdur, abbasını hardan aliram, sənə verim? Allahı sevirsən, dükanın qabağın kəsmə, müştəri gəlir.

Xudaverdi gedir. Bu halda Əsgər bəy,
Səfər bəy, Heydər bəy yetişirlər.

Ə s g ə r b ə y. Səlam-əleyküm, Hacı!

Hacı Qara (*başın yuxarı götürüb*). Vəəleyküməssəlam! Hacı belə sizin qadanızı alsın! Buyurun içəri, əyləşin! (*Bəylər dükana girib otururlar*.) Xoş gəldiniz, ağrınızı alım, səfa gətirdiniz! Bu dükan sizə peşkəşdir! Çubuqmu çəkirsiniz, qəlyanmı istirsınız?

Ə s g ə r b ə y. Qəlyan çəkirik.

Hacı Qara. Bu saatda, qadanız mənə gəlsin! (*Tez qəlyanı doldurur*.)

Ə s g ə r b ə y. Hacı, bazarınız necədir? Alış-veriş yaxşıdır mı?

Hacı Qara. Allah bərəkət versin! Ağrin alım, mal ki yaxşı oldu, bazar heç vaxt kasad olmaz. Özün bilirsən ki, mən dükana pis mal qoymanam. Gündögün satılır. Dünən dükan lap boşalmışdı. Qalaya sıfariş eləmişdim, qulbeçəniz bu malı təzə göndəribdir. Elə bu gün yiğib doldurmuşam. (*Qəlyanı verib, əlin uzadır qədəkdən, şilədən tökürl bəylərin qabağına*.) Hacı qadanızı alsın, hər nə qədər istirsiniz seçin. Getdiyim Kəbəyi-beytullah¹ haqqı, Qurana and olsun, peyğəm-bər haqqı, oğlum Bədəlin toyun görməyim yalan deyirəmsə, tamam

¹ Müsəlmanların müqəddəs şəhəri Məkkə nəzərdə tutulur.

Ağcabədidə bundan yaxşı qədək və çit heç kimdə tapmazsınız! Buların qumaşı özgə qumaşdır. Müştəri macal vermir, göydə götürür. Sabah bura güzarınız düşsə, buların birin də dükanda görməzsiniz. Alın aparın!

Ə s g ə r b ə y. Nəyimizə gərəkdir, Hacı? Zəhmət çəkib parçaları töküb-dağıtma!

Hacı Qara (*təaccüb və məlal ilə*). Necə nəyinizə gərəkdir? Bəs sövdə eləməyəcəksiniz? Bayram ağızıdır, yalavaşlıq istəməzsinizmi?

Ə s g ə r b ə y. Xeyr, Hacı, yalavaşlıq üçün gəlməmişik, bir ayrı mətləbimiz var.

Hacı Qara. Əgər nəqd pulunuz yox isə, mən yağ ilə də sövdə edərəm. Bəşərti ki, xalis inək yağı ola.

Heydər bəy. A kişi, yağ olsa, özümüz yeyərik: nə inək yağı var və nə qoyun yağı. Qulaq as, gör Əsgər bəy nə deyir.

Hacı Qara (*qaşqabaq ilə*). Allahi sevirsiniz, indi zəhmət çəkin, gedin, bir özgə vaxt gələrsiniz, danışarıq! Müştərinin gələn zamanıdır, dükanın qabağın kəsməyiniz!

Ə s g ə r b ə y. Hacı, bir çox vacib iş vardır. Alış-veriş bir az sonra olsun. Axı biz səni deyib gəlməmişik!

Hacı Qara. Vallah, indi macalım yoxdur. Sonra danışarıq. Hələ zəhmət çəkin, gedin!

Heydər bəy. A kişi, bizi qovmayacaqsan ki? Nə tövr adamsan!

Hacı Qara. A başına dönüm, mən ki qovmuram. Təvəqqə edi-rəm. Axır kasib adamam, siz mənim zərərimə razı gərək olmayısanız! İndiyədək siz gəlməsəydimiz, beş-on top çit, qədək satmışdım.

Heydər bəy. Əsgər bəy əcəb adam yanına gəttirdi bizi! Durun gedək, bundan fayda yoxdur.

Ə s g ə r b ə y. Heydər bəy, sən allah, sən dinmə! Hacı, incimə, bir qəlyan ver çəkək, bu saatda gedərik.

Hacı Qara. Oğlum ölsün ki, dəxi kisədə tənbəki yoxdur. Elə axırı idi ki, silkədim, doldurdum. Xoş gəldiniz!

Ə s g ə r b ə y. Hacı, doğru deyirmişlər ki, bir adamdan Allah alsa, bəndə vermək ilə dövlət olmaz. Mən ki bili-rəm sən Ağcabədidə üç aydır üç top çit, qədək satmayıbsan, dərya zərərin vardır. Biz gəlmışdik ki, on beş günün içində sənə yüz manat xeyir yetirək; çifayda bəxtin işləmədi, xudahafız!

Ayağa durub çevrilirlər getməyo.

Hacı Qara. Bura baxın görüm, nə deyirsiniz? Necə on beş günün içində yüz manat?

Əsgər bəy. Dəxi nə deyək? Sən ki qulaq asmadın, bizi aşkara qovdun.

Hacı Qara. A kişi, nə vaxt mən sizi qovdum? Oturun aşağı, Allahı sevirsiniz, cəhənnəm olsun alış-veriş! Oturun aşağı! Mən bildim ki, siz inciyəcəksiniz, yoxsa yüz təmən zərərə düşsəydim də, sizə get deməzdim. Məndən bir kimsənin güldən ağır söz eşitdiyi yoxdur!

Əsgər bəy. İndi ki belədir, baş üstə, oturaq, deyək ki, mətləb nədir.

Hami təzədən oturlar.

Hacı Qara. Di söyləyin görüm, Hacı qadanızı alsın, yüz manat xeyir hardan yetişəcək? Bu xeyri yetirən kimdir?

Əsgər bəy. Bu xeyri yetirən Heydər bəydir. (*İşarə edir Heydər bəyə.*)

Hacı Qara. Hardan yetirəcək? Bay sənin qadan alım, Heydər bəy! Qəlyan doldurummu, ağrin mənə gəlsin!

Heydər bəy. Tənbəki yoxdur, nədən dolduracaqsan?

Hacı Qara. Torbadə var. Sən təki qəlyan çək. (*Tez əlin uzadıb, torbadan tənbəki çıxarıb, qəlyanı doldurub Heydər bəyə təvazö edir, uzun çevirir Əsgər bəyə.*) Di söylə görüm, necə yetirəcək?

Əsgər bəy. Hacı, bu qədər mal ki bura tökübsən, heç bir quruş bundan qazanc varmı?

Hacı Qara. Nə bilim varmı, yoxmu, sözünü de!

Əsgər bəy. Hacı, Heydər bəyin qoçaqlığını sən bilirsənmi?

Hacı Qara. Bəli, deyirlər ki, qoçaq adamdır!

Əsgər bəy. Hami bilir ki, Qarabağda Heydər bəyin adı gələndə quş qorxusundan qanad salır!

Hacı Qara. Bu zəmanədə çox qoçaqlıqdan işə, ağrin alım, adamın cibi pul ilə dolu olsa yaxşıdır.

Əsgər bəy. Qoçaqlıq da olmasa, pul olmaz. Hacı, sözümə qulaq as! İndi firəng malı görürsənmi necə baha olub? Təbrizdə arşını bir abbasıya alınan çit, burda altı şahiya satılır. Girvənkəsi bir manata alınan çay, burda manat yarıma göydə gedir. Heç bilirsənmi bunun səbəbi nədir?

Hacı Qara. Xeyr, bilmirəm!

Əsgər bəy. Səbəbi odur ki, qarabağlıların, erməni yasavul-
lارının, gömrükxana qarovullarının və kazakların qorxusundan quş
quşluğu ilə Arazın o tayına səkə bilmir.

Hacı Qara. Yaxşı, siz istırsınız ki, quşdan da zirək olub Arazın
o tayına səkəsiniz?

Əsgər bəy. Əlbəttə, bizim Araz aşağıımızdandır, Kür topuğu-
muzdan! Heydər bəy ki bizim yanımızda ola, qarovul, yasavul bizə
nə eyliyə bilər!

Hacı Qara. Olan, qarovulları, yasavulları qırğına qoy, kazaklar
olmasa, vallah, ayda iki yol Təbrizə gedib qayıdaram. Qarovul, yasa-
vul mənə nə eliyəcək? Mən Allahın lütfü ilə yalqız olarin iyirmisinin
öhdəsindən gələrəm. Ancaq rus adı gələndə bağrim yarıılır. Oların
qılinc-tüfəngi o qədər məni qorxutmur ki, silisti, apar-götiri canımı
vəlvələ salır. Doğrusu, kazaklardan çox xəta var!

Əsgər bəy. Eh, biz əlli yoluñ bilirik. Kazakları aldadıb elə yer-
dən keçərik ki, izimizi-tozumuzu görməzlər.

Hacı Qara. Bəs indi mənim yanına gəlməkdən qərəziniz nədir?

Əsgər bəy. Qərəzimiz odur ki, milçək gözüñə qona-qona sən
burda nə qazanacaqsan? Dur, çoxlu pul götür, bize də ver, özündə də
saxla, gedək. Bizim alış-verişdən başımız çıxmaz. Təbrizdə sən bizə
də, özünə də xirid elə. Biz də səni sağ-salamat malin ilə gətirək bura
çıxardaq. On beş günə yüz qızılı əlli qızıl qazanc olur. Bize verdiyin
pulun qazancın bizə ver, öz pulunun qazancın özün götür.

Hacı Qara. Yaxşı, sizə verdiyim pulun faydası necə olsun?

Əsgər bəy. Axır faydasının əvəzində biz də sənə yaxşılıq edi-
rik; sənə quldurdan ötürürük, qazanc yetiririk, dəxi artıq nə istırsən?
On beş günə bizdən puluna fayda istəmək sənə ayıb deyilmi? Bızsız
ki, sən nə gedə bilərsən, nə mal gətirə bilərsən!

Hacı Qara. Niyə gedə bilmirəm? İstəsəm, bu gün gedərəm.
Heç kəs də məndən bir çöp ala bilməz! Mən özüm neçə yol quldura
rast gəlmişəm, dava eləmişəm.

Əsgər bəy. A canım, yüz əjdaha olasan, bu yola yalqız gedib-
gələ bilməzsən! Biz ki sənin rəşidliyini danmirıq.

Hacı Qara. Doğrusu, mən faydasız pul verməyə öyrənməmisi-
şəm. Əger pulumun faydasın çıxarsanız, sözünüzə qulaq asaram.

Əsgər bəy. Adama yüz qızıl versən, on beş günə nə qədər
fayda istəyəcəksən?

Hacı Qara. Beş kızıl yüz kızıla fayda götürürəm. Artıq hər nə qazansanız sizin olsun.

Əsgər bəy (*Heydər bəyə, Səfər bəyə üçün çevirib*). Yoldaşlar, nə deyirsiniz, razınızı?

Heydər bəy və Səfər bəy. Dəxi, nə eliyək, razıyıq!

Əsgər bəy. Hacı, di pul hazır elə!

Hacı Qara. Ha vaxt gedirsiniz?

Əsgər bəy. Bu axşam gərək yola düşək!

Hacı Qara. Cox yaxşı, pul hazırlır. Gedin, geyinin, axşamçağı gəlin bizim evə. Mən də atımı, əsbabımı tədarük edim, yola düşək.

Bəylər (*ayağa durub*). Xudahafız, Hacı!

Gedirlər.

Hacı Qara (*dallarınca*). Xoş gəldiniz, axşam vaxtı qayıdın!

Bəylər. Xatircəm ol.

Uzaqlaşırlar.

Hacı Qara. A kişi, canım çıxdı dəxi bu köpək oğlunun malının üstündə oturmaqdan! Qiymətədək bu satılmayacaqdır. Deyirlər firəng malı alıb satma, sövdəgərlik eliyirsən, qızılbaş, rus malı al, sat. Mən başıma nə kül töküüm! Bu qızılbaş, rus malı bəs niyə satılmış? Xeyr, bir elə iş olmasa, mən bu zərəri ölüncə ödəyə bilməyəcəyəm! Durum gedim evə, tədarükümü görüm. Bir belə xeyir az ələ düşər, yoxsa qüssədən dərdəcər ollam.

Dükəni yiğışdırıb, bağlayıb gedir. Bu vaxtda məclisin vəzi dəyişib,

Hacı Qaranın evi nəzərə gəlir. Hacı Qara əlində açar, sandığın

ağzın açır, torbadan qızıl çıxardır. Üç yüz qızıl səniyib əlahiddə

kisələrə qoyur, sonra gedir tufəng-tapançasını, xəncorını, qılıncını

götürir, yiğir qabağına. Bu halda arvadı Tükəz yetişir.

Tükəz. A kişi, nə qayırırsan? Bu yaraq-əsbabı qabağına niyə tökübsən?

Hacı Qara. Səfərim var, yola çıxacağam!

Tükəz. De görüüm, hara gedəcəksən?

Hacı Qara. Sənə deməli deyil!

Tükəz. Necə deməli deyil! Quldurluğa getmirsən ki, məndən gizlirsən.

Hacı Qara. Elə bir elə zaddır!

Tükəz. Bəs elə zad isə, heç vaxt gedə bilməzsən! Dur ayağa, get dükanına, malını sat! (*Yaraqları yiğisdirir.*)

Hacı Qara. Dükənə Allah batırsın, mali yoxa çıxsın! Satılır məgər! Qoymazsan başımın çarəsini görüm?

Tükəz. A kişi, başına nə gəlibdir, çarəsini görəsən? Nə damışırsan?

Hacı Qara. Dəxi nə gələcəkdir! Evim yixılıb gedib! Düz yüz manat indiyədək zərərim var. Boğazımı çörək getmir.

Tükəz. Səni görüm boğazın elə tutulsun ki, su da ötməsin, ay göyərmiş! Uşaq aşiq yığan kimi, bu qədər pulu yığıb nə eləyəcəksən? Yüz il ömrün ola yiyəsən, giyəsən, içəsən, sənin pulun tükənməz. Yüz manat zərərdən ötrü nə özünü öldürürsən?

Hacı Qara. Min kərrə sənə demişəm ki, sən arvadsan, get arvadlığına, mənə öyünd-nəsihət vermə! Yaraqları yerə qoy! (*Əlini uzadıb tüsəng-tapançanı dartıb alır.*)

Tükəz. Yəni sən bu yaraqları qurşanıb olar ilə adam qorxudacaqsan? Bu tüsəng-tapançanın iyirmisin üstünə götürəsən, mən bu arvadlığım ilə səndən qorxmanam! Torpaq sənin başına! (*İkiəlli başına qarşıyır.*)

Hacı Qara. Səni lənətə gələsən, arvad! Toxumunuz yer üzündən götürülsün! İtil burdan!

Tükəz. Kişi, dəli olubsan? Mən evimdən hara itiləcəyəm? De görüm, hara gedirsən?

Hacı Qara. Cəhənnəmə, gora! Əl çəkməzsən? Nə istirsən məndən?

Tükəz. Kaş cəhənnəmə, gora indiyədək getmiş olaydın! O günü görərəmmi toy-bayram edəm? Çifayda, Əzrailin yolu yumrulsun ki, sənin kimi murdarı yer üzündə qoyub gözəl cavanları qara torpaq altına yollayır.

Hacı Qara. Yer üzündə qalan murdarların biri sən özünsən ki, tövqi-lənət olub keçibsen mənim boğazımı! Mən ömründə bir kim-səni incitməmişəm, bir kimsəyə bir zərər yetirməmişəm! Mən niyə murdar oluram?

Tükəz. Bir kimsəyə zərər yetirməmisən, xeyir də verməmisən! Ondan ötrü murdarsan ki, öz malını nə özün yeyib-içirsən, nə əyalına məsrəf edirsən. Sən ölsən, heç olmazsa arvad-uşağın doyunca çörək yeyər.

Hacı Qara. Arvad-uşaq zəhrimar yesin!
Tükəz. Sənin evində zəhrimar da tapılmaz; olsaydı, onu da bizə qayıb verməzdin!

Bu halda bəylər çağırır.

Bəylər. Hacı! Hacı!

Hacı Qara. Arvad, çəkil get, adamlar gəlir!

Tükəz tez uzaqlaşib, qapının dalısından qulaq asır.

Bəylər (*geyinmiş içəri girirlər*). Səlam-əleyk, Hacı!

Hacı Qara. Əleyküməssəlam. Hacı qadanızı alınsın, buyurun əyləşin.

Əsgər bəy. Hacı, hazırlsanmı?

Hacı Qara. Bəli, başına dönüm, hazırlam! Pulları da, budur, ayırmışam; amma Hacı ağrını alınsın, üç yüz qızılı mən özüm Təbrizdə gözünüzün qabağında çaya, parçaya verrəm, əlinizə tapşıram, göti-rərsiniz!

Əsgər bəy. Elə niyə, Hacı? Burda tapşıranda nə olar?

Hacı Qara. O yaxşıdır, qadan alım! Heç təfavütü yoxdur.

Əsgər bəy. Eybi yoxdur, olsun. Di dur gedək!

Hacı Qara. Bir az dayanın, qulbeçənizi göndərmişəm atlarmı, nökərimi götürməyə.

Əsgər bəy. Neçə at götürürsən, Hacı?

Hacı Qara. Üç at, ağrin alım! Birin qulbeçəniz minəcək, birin özüm, birini də yükərik, nökər başın çekər. Siz neçə at götürürsünüz?

Əsgər bəy. Bizim də hər birimizin iki atı var: biri yük üçün, biri minik üçün. Bu yaraq-əsbab sənindir, Hacı?

Hacı Qara. Bəli!

Əsgər bəy. Çox yaxşı. Di bəs geyin!

Heydər bəy. Vallah, Hacı, səni tanımayan adam olsa, görəndə bağırı yarılacaq.

Səfər bəy. Vallah, mənim Haciya bu gümanım yox idi.

Hacı Qara. Adam iş vaxtında tanılır, qadan alım! Siz məni elə arşinölçən bilib saya salmırınsınız. Amma, inşallah, görərsiniz ki, mən qorxaqlardan deyiləm! Təəccüb edirəm bir para qaçaqlırlara ki, hər yoldan ötənlərə mallarını verib boş qayıdırılar.

Səfər bəy. Hacı, mal tutanlar bilmirsən necə hiyləgərdirlər. Yasavul-qaroval libasında ki, adamin gözünə görükmürlər. Görürsən ki, bəzi vaxt ya palanlı at, ya eşşək minib, bəzi vaxt piyada, yaraqsız-əsbabsız qabağına rast gəlirlər, nə biləsən, deyirsən ki, fəqir yoldan ötəndir. Elə ki qapaqap yavuqlaşanda, yaraq-əsbab bilmirsən ki, haradan tapıldı. Dəxi əl açmağa heç macal olmur; soyurlar, hər nəyin var alırlar.

Hacı Qara. Bular tamam qorxaqlıqdan və ehtiyatsızlıqdan adəmin başına gəlir. Heç kəsi gərək adam özünə yavuq qoyması. İstər hər libasda olsa da. Bircə mənə rast gələrlər, görərlər olarin başına nə gətirrəm! Hamısına tövbələmə verrəm ki, dəxi heç qaçaqçının qabağın kəsməsinlər!

Səfər bəy. Bəli, doğru deyirsən, adam gərək qorxaq olmaya, ehtiyatını əldən qoymaya!

Bu halda Kərəməli – Hacının nökəri və oğlu Bədəl içəri girirlər.

Kərəməli. Ağa, atlar hazırlıdır. Hara gedəcəksən?

Hacı Qara. Təbrizə!

Kərəməli. Təbrizə məni də istirsən aparasan?

Hacı Qara. Bəli!

Kərəməli. Nədən ötrü gedirsən, ağa?

Hacı Qara. Sənin nə vecinə?

Kərəməli. Necə vecimə deyil? Axı deyirsən, səni də aparıram. Bəs bilməyim ki, mən nəyə gərəyəm?

Hacı Qara. Gedirəm xırıdə. Mal alıb ata yükləyəcəyəm, sən çəkə-çəkə gətirəcəksən.

Kərəməli. Ay ağa, havaxt başburt aldın ki, Təbrizə gedirsən?

Hacı Qara. Başburt lazımdır.

Kərəməli. Elə olsa, mən getmənəm. Mən bir yol burdan Səlyana bilsiz getmişdim, murov o qədər döydürdü ki, indi də ağrısı yadımdan çıxmayıbdır.

Əsgər bəy. Qorxma, murov heç vaxt bizim getdiyimizi bilməz!

Kərəməli. Doğrusu, mənim vədəm yaxınlaşıbdır, çıxb özgəyə nökər duracağam. Hacı çox az muzd verir; bir də, qarnım doymur. Mən gedən də deyiləm.

Əsgər bəy. Sən bu səfər get. Yolda qarnın tutunca biz sənə çörək verrik. Hər birimiz də bir top çit bağışlarıq.

Kərəməli. Hacı da bağışlarmı?

Hacı Qara. Yükü sağ-salamat götürüb çıxarsan, mən də çalışaram sənin xeyrin üçün sənə verilən çitləri çox baha sataram!

Kərəməli. Olsun!

Hacı Qara. Buyurun, gedək!

Hamısı çölə çıxırlar. Sonra Tükəz məclisə gəlir, yalqız.

Tükəz. Vay, evinizi Allah yıxsın! Kişiciyi tovlayıb qaçaq mala apardılar. Başına bir iş gəlsə, uşaqcılarmış yetim qalacaq! Vay-vay!
(Dizinə cırpur, gedir.)

PƏRƏDƏ

ÜÇÜNCÜ MƏCLİS

Üçüncü məclis vəqə olur Arazın kənarında, Qızılbaş səmtində. Bəylər və Hacı Qara Təbrizdən qaçaq mal alıb qayıdıblar Arazın kənarına, piyadalanıb yiğisiblər qıraqa. Araz qıjhaqıj axır; dumanolı gecədir, gah-gah ildirim çaxır.

Heydər bəy. Burdan indi keçmək olmaz. Gərək bir dörd verst aşağıda küy-qalmaqla salaq, kazaklar tamam aşağı ensinlər, sonra qayıdır burdan keçək.

Əsgər bəy. A kişi, indi bu dumanda, çiskində kazaklar tamam dam altına yiğisiblər. Arazın qıraqında cin də tapılmaz, gəlmışkən keçək.

Heydər bəy. Heç vaxt olmaz! Mən Arazdan bu taya çox oğurluğa gəlmışəm; kazakların həmişə Arazın qıraqında pusqusu olur.

Hacı Qara. Heydər bəy doğru deyir. Ehtiyatı əldən qoymamaq gərək! O deyən kimi edək.

Səfər bəy. Hacının sözü doğrudur. Gedək aşağıda küy salaq. Hacı, sən yüklərin yanında qal.

Bəylər uzaqlaşırlar aşağı. Bir azdan sonra küy, qalmaqla qopur. Yuxarıdan kazaklar yaraqlı-əsbablı başlayırlar beş bir, üç bir aşağı enməyə.

Kazaklardan birisi. Ax, məlunlar! Yəqin quldurdurlar, at qovub götürüb keçirmək istirlər!

İkinci. Mən belə bilirom qaçaqqıdırlar!
Üçüncü. Hər kim olsa, haqqına fikir çəkərik.

Kazakların dalı kəsilir. Bir azdan sonra qalmaqla
sakit olur. Bəylər Hacı Qaranın yanında olurlar.

Heydər bəy. Di tez olun, keçin! Dayanmaq vaxtı deyil.

Hamısı tökürlər Araza, ortasında Hacı Qaranın atı
büdrüyür. Hacı Qara atdan hoppanıb düşür suya, axır,
kənardan suya uzanan söyüd ağacının budağına ikiəlli
yapışış sallanır, çağırır.

**Hacı Qara. Ay aman, Heydər bəy, Səfər bəy, Əsgər bəy, mənim
dadıma yetişin, mən boğuldum!**

Heydər bəy. Hacı, hardasan?

Hacı Qara. Burda, söyüd ağacına yapışış sallanmışam!

**Heydər bəy. Ay evin yixilsin, bir elə dərin yerə düşübəsən ki,
səni çıxarmaq heç mümkün deyil!**

Bədəl. A başınıza dönüm, mənim atamı çıxardin!

**Kərəməli. A gədə, qoy boğulsun, malı-dövləti tökülsün qalsın,
beş gün yeyin, içün, kef edin! Nəyinə gərəkdir qaydına qalırsan!**

**Əsgər bəy. Gədə, sarsaq danışma! Xurcundan sicimi çıxart,
bura ver!**

Kərəməli sicimi tez çıxardıb verir.

Heydər bəy. Əsgər bəy, tez sicimi gətir!

Əsgər bəy sicimi yetirir.

Heydər bəy. Hacı, sicimi atırıq, tut!

**Hacı Qara. A qurbanınız olum, tuta bilmənəm. Əlimi budaqdan
üzsəm, su güclüdür, məni aparacaq. Halqa edin, atın, belimə düşsün!**

Heydər bəy sicimi halqa edib tullayıb, düşür Hacı Qaranın
boğazına, çəkir. Hacı Qara ikiəlli sicimdən yapışış boğula-
boğula qırğa çıxır, suyu səpələnir.

**Hacı Qara. Evin yixilsin məni bu günə salan! Qapın çırpılsın
məni dükanımdan avara qoyan!**

H e y d ē r b ē y. Hacı, səfərdə adamın başına çox iş gələr, gərək darılmamaq! Söyləmək vaxtı deyil, indi üstümüzə tökürlər. Tez gərək qıraqdan uzaqlaşaq, qamışlıqdə gizlənək. Gecə yarısı adam yatan vaxtda yola düşək.

Hamısı tez qıraqdan uzaqlaşıb gözdən itirlər. Sonra on nəfər yaraqlı-əsbablı ermənilər bu yan tərəfdən yetişirlər.

O h a n (*ermənilərin yüzbaşı*). Qoçcum Sərkis, qoçcum Karapet, qoçcum Qəhrəman, siz mənim yanımda durun, qabaqda tüfənglərinizi hazır edin, mən havaxt deyərəm, o saatda atın, vurun! Mən sizi adbaad murova nişan verib istəmişəm, siz mənim yanımda olandan sonra yüz qaçaqcı da olsa, öhdəsindən gölləm. Ay qalan uşaqlar, siz bizim dəlimizdə olun, qorxmuyun. İnstəllah bizi görən kimi yüksəkləri töküb qaçacaqlar. Qaçmasalar, əl açsalar, Allah bilir, hamısını xingal kimi doğrayacağam!

Sərkis. A yüzbaşı, hansı tərəfdən gələcəklər?

O h a n. Bax, elə qabağımızdan gələcəklər. Qasid xəbor götürüb ki, burdan başqa gələsi yolları yoxdur. Sərkis, muğayat ol! Allah qoysa, bu yüksəklərdən adama əlli manatdan artıq bəxşeyiş yetişəcək!

Sərkis. A yüzbaşı, elə hamı yüksəklərini alacaqsan?

O h a n. Allah bilir ki, xurcunlarınıadək alacağam!

Sərkis. A yüzbaşı, yazılı deyillərmi? Hər necə olsa, axır qarabağlıdırılar. Biz olarin tərəfin saxlamasaq, kim saxlayacaq? Genə gərək bir zad özlərinə qoyaq qalsın; yoxsa bəd dua yiyesi olluq.

O h a n. Olan, nə danışırsan, təref saxlamaq bizəmi düşübdür? Təref saxlasan, qarabağlılığı gözətləsən, bəd duadan qorxsan, qulluq yaraşdırı bilməzsən.

Sərkis. Yüzbaşı, bir irəli gedim, baxım görüm gəlirlərmi?

O h a n. Yaxşı, ehtiyatlı ol, qorxudub geri qaçırmı!

Sərkis. Xeyr, heç gözlərinə görükmənəm!

Gedir.

O h a n. Uşaqlar, sərhesab olun!

Başlayır adamları düzəməyə, sonra Sərkis qayıdır.

Sərkis. Yüzbaşı, evinə od düşsün, qaçaqcılar gəlirlər! Amma qabaqlarınca bir ucaboylu, qırıraq geyinmiş, yaraqlı-əsbablı oğlan gəlir ki, çox heybətlidir. Gözlərindən qan damır.

O h a n. Dogru deyirsin?

Sərkis. Allah bilir ki, doğru deyirəm!
Ohan. De ki, sən ölüsən!
Sərkis. Sən ölüsən, sənin başın üçün!
Ohan. Üstündə doğrudan tüfəng və tapança gördün?
Sərkis. Vallah gördüm!
Ohan. Neçə idilər?
Sərkis. Hamısı üç adam nəzərə gəldi, amma o bir oğlan heç birisinə bənzəməz.
Ohan. Heç qorxu yoxdur, qoy gəlsinlər. Amma, Sərkis, çox irəli durmuşuq, bu yerdə qapaqap üstümüzə çıxarlar. Bir az geri dursaq yaxşıdır ki, sərvaxt olaq.

Adamları geri durğuzur. Bu halda bəylər qabaqca,
dallarınca Hacı Qara və yükler yetişirlər.

Heydər bəy (*əlində tüfəng irəli yeriyir*). Ey, nə atlısınız? Yolu niyə kəsibsiniz? Çixin yoldan!

Ohan. Ba, olan, yoldan niyə çıxırıq? Sən kimsən ki, belə ürəklə danışırsan?

Heydər bəy. Qırışmal, qara soransan, rahdarsan, bizim yolmuzu kəsdiribsən? Sənə nə kiməm! Demirəm çıxin yoldan, doldurummu qarnını tüstü ilə! (*Tüfəngi qaldırır*.) A gədə, Əsgər bəy, Səfər bəy, niyə durubsunuz, niyə buları qırımsınız? Vursanız buları yıxılalar!

Ohan (*yoldaşlarıla yoldan yan durub*). Olan, dəli olubsunuz, qudurubsunuz? Biz qırılası adamlar deyilik.

Heydər bəy. Qırışmal, siz yəni nə qoçaq adamlarınız ki, qırılımıyınız? Al gəldi! (*Tüfəngi uzadır*.)

Ohan. A balam, dəli olma! Bax, biz gedirik. Gəl yolunla düz çıx get. Allahı sevirsən, nahaq qan iyəsi olma. Bizim sizlə işimiz yoxdur!

Heydər bəy. Olmaz, qırışmal, öyünmə! Səni öldürməmiş qoymayacağam!

Ohan. A canım, mən qoçaqlıqdan ötrü demirdim ki, biz qırılası adam deyilik. Mən dediyim odur ki, bizi murov göndərib, bizi öldürsəniz, murova nə cavab verərsiniz?

Heydər bəy. Qırışmal, özümüz billik murova nə cavab verrik; sənin nə borcundur soruştursan? Silistçisən? Çixin yoldan, yoxsa bu saatda hamınızı yarpaq kimi tökərəm!!!

Ohan. Çixırıq, çıxırıq, darixma balam! Sərkis, Karapet, Qəhrəman, dönün, qayıdın, balam! Bularдан qan iyisi gəlir!

Sərkis. A yüzbaşı, bəs murova nə deyək?

O han. Olan, nə deyəcəyik? Görmürsən bular quldurdular?
Qaçaqçı belə olar? Qaçaqçı yarım ağacliqdan qaraltı görəndə malın
tökür, qaçır. Bular ha bizi soymaq, qırmaq istirlər. Sarsaq köpək oğlu
qasid, buları naħaq yerə qaçaqçı hesab edib, xəbər gətiribdir!

Qayıdırular.

Sərkis. A yüzbaşı, murov soruşsa ki, heç bir adama rast gəlmə-
dinizmi, nə deyək?

O han. Deyərik ki, heç qaçaqçıya rast gəlmədik!

Sərkis. Bəs deyəkmi quldura rast gəldik?

O han. Balam, nə işimiz var? Deyərik: dəvə gördün, qığın da
görmədim.

Karapet. Xeyr, yüzbaşı, deyərik quldura rast gəldik, çox idilər,
girişə bilmədik.

O han. Yaxşı, onu sonra fikir edərik, hələ gəl!

Sərkis. Qoy bir bulardan soruşum ki, qaçaq malınız varmı?
(*Geri dönür.*)

Heydər bəy. Erməni, genə geri dönürsən? Vallah, sizin əcəli-
niz yetib. Mən sizi qırmasam, siz burdan itməzsiniz.

Ermənilərin üstünə hərəkət edir. Bu halda Sərkisin papağı
qaçıdığı yerdə başından düşür.

O han (*diltəng*). A gədə, Sərkis, bu yana dön, bizi qana çalxama!

Sərkis. Yüzbaşı, papağım düşübdür, qoy bir əyilim götürüm.

O han (*darixmiş*). A gədə, qoy gəl, qoy qalsın!

Sərkis tez dönür, hamısı gedirlər.

Heydər bəy (*dallarınca*). Ey, atamın goru haqqı, əgər bizi
gördüyünüzü bir yerdə deyərsiniz, xəbər verərsiniz, sonra evinizin
içində beşikdəki uşaqlarınızadək tamam gəlləm qırram! Özünüz bilin!

O han (*uzaqdan*). Olan, nə danışırsan? Birelli deyilik, üz-üzə
gəlməyəcəyik? Nə işimiz var xəbər verək? Sən elə bilirsən, biz sizin
üstünüzə gəlməmişdik? Yalandan sizə sataşırıdq ki, bizi murov göndərib,
görək siz nə deyərsiniz. Biz hadrutluyuq, gəlməmişdik şahsevənlərdən
camış almağa, sövdəmiz baş tutmadı, qayıdib gedirik.

Heydər bəy. Yaxşı, di gedin! (*Heydər bəy qeyzlə ayağın yerə
çırpıb.*) Tez-tez gedin!..

Ermənilər qədəmlərin yeyin götürürlər, uzaqlaşıb gözdən itirlər.

Bundan sonra Hacı Qara irəli yeriyib yoldaşlarına.

Hacı Qara. A kişi, niyə erməniləri buraxdırınız? Niyə qolların bağlayıb bu qamışlığa salmadınız?

Heydər bəy. Nədən ötrü, Hacı?

Hacı Qara. Ondan ötrü ki, gedib üstümüzə kazak gətirməsinlər.

Heydər bəy. Camış alanın nəyinə lazımdır gedib özünə zəhmət verə, üstümüzə kazak gətişə?

Hacı Qara. Sən bilmirsən, şəksiz, bular camış alan deyillər! Oların sözünə necə inanmaq olar? Eşitmədin, Səfər bəy deyirdi ki, buların yüz hiyləsi olur?

Heydər bəy. Hacı, mən zəmən ki, bu səfərdə bulardan sənə heç bir xəta yetişməsin.

Hacı Qara. Olan, nə danışırsan? Məgər elə bu səfərdir? Gərək belə adamların bir neçəsinə tənbih oluna ki, qaçaqcının qabağına çıxmayaqlar. Hər qabağa gələnə adam sağ-salamat buraxsa, dəxi buların əlindən qaçağa gedib-gəlməkmi olar? Bundan sonra hərgiz dəxi belə qazanchı səfərdən geri qalmayacağam. Çifayda, mən sənə arxayıñ oldum, daldə durdum, yoxsa bulara zərbə-dəstimi göstərib, bu nadirüstünlərdən gələcəyinə yolları təmizlərdim!

Əsgər bəy. Yaxşı, bir özgə dəfə rast gələndə zərbə-dəstini göstərərsən, indi keçdi dəxi.

Hacı Qara. Allah qoysa, siz də eşidərsiniz. Di sürüñ, durmağa vaxt yoxdur; gərək bu gecə Qarğabazarına yetişək. Ordan mən Bədəli sizin yanınızda qoyub gərək Kərəməlilə ötüm Ağcabədiyə ki, sabah cümə günüdür, bazara çatam, malı satam.

Heydər bəy. Hacı, oradan o yana yalnız gedə bilərsənmi?

Hacı Qara. Oradan o yana dəxi ki kazak yoxdur.

Heydər bəy. Kazak yoxdur, amma murov yasavuluna tuş gəlsən, onda yaxşı olmaz.

Hacı Qara. Mən özüm taridan istirəm ki, bir murov yasavuluna rast gələm, olardan bir qisas alam!

Heydər bəy. Barakallah, Hacı, maşallah, çox qoçaq imişsən!

Hacı Qara. Bir-iki yasavul mənə rast düşsün, oların başına bir iş gətirim ki, qiyamətədək dadı damaqlarından getməsin; bundan sonra xalq olar sarıdan farağat olsunlar. Ta bu yasavulların bir neçəsinə toy tutulmasa, ölkə oların əlindən dincəlməz!

Heydər bəy. Əcəb olar, Hacı, biz də hünərini eşidərik.

Başlayırlar getməyə, bir az gedib gözdən itirlər.

DÖRDÜNCÜ MƏCLİS

Dördüncü məclis vəqə olur Xonaşın dərəsində, aydınlıq gecədə,
iki erməni, biri piyada, biri eşşək üstə gəlirlər.

A r a k e l. Mkrťic, Allah qoysa, bu il səksən çuval taxılım olar.
M k r t i c. İnşallah olar. Üç ildir taxılımımız çeyirtkə yeyirdi, amma
tarı bu il o qədər veribdir ki, keçən illərin də əvəzi çıxacaq.

A r a k e l. Mkrťic, nə yaxşı deyirəm ki, bizim köhnə zamandan
quyularda taxillərimiz qalırmış, yoxsa bu bahalıq illərdə çox korluq
çəkərdik.

M k r t i c. Bişək, bizim kəndin taxılı olmasaydı, Dizaq mahalı
acından qırılacaq idi.

A r a k e l. Əkinçiliyə Allah bərəkət versin. Dünyada ondan yaxşı
peşə yoxdur.

M k r t i c. At tappiltisi gəlir. Dayan görək kimdir.

Dayanırlar, bu halda qabaqda Hacı Qara görünür.

Kərəməli. Evimiz yixıldı, ağa, qabaqda iki adam görükür. Demə-
dimmi yoldaşlardan ayrılma! Tamahın güc götirdi, gəldin, di indi yaxşı
Ağcabədi bazarında malını satarsan! Bu saatda yükü alacaqlar.

H a c ı Q a r a. Gədə, nə danışırsan? Kimin həddi var mənim
malımı ala?

Kərəməli. Belə bu görükənlər! Bir irəli dur, bax! Bular, şəksiz,
murov yasavullarıdırıllar. Di çalış görək necə yükünü saxlayacaqsan.

H a c ı Q a r a. Allah qoysa, olara bir çöp də vermənəm dişlərini
qurtlayalar! Sən yükün üstündə bərk otur, qorxub yixılma. Mən buları
qabaqlayıım, görün sözləri nədir? Tutub qollarını bağlayıb yixaca-
ğam dərəyə. Ta mən özümü bir neçə beləsinə göstərməsəm, yollar
əmin olmaz! Allah qoysa, bir iş tutum ki, dəxi heç kəs cürət edib
qaçaqcı malına tamah etməsin.

Kərəməli. Mən mix kimi yükün üstünə qaxılmışam. Dartıb
salan olmasa, yixılan deyiləm.

H a c ı Q a r a. Yaxşı, otur irəli! (*Ermənilərlə qabaqlaşış əlində
tüfəng.*) Ay adam, kimsiniz? Dinin, yoxsa vurdum!

M k r t i c. A canım, niyə vurursan? Biz ki sənə yamanlıq eləmi-
rik? Yoldan gedənik!

H a c ı Q a r a. Yava-yava danışma! Yoldan çox adam gedir. Doğ-
rusun de görün, kimsiniz? Bu gecə vaxtı burda niyə görükürsünüz?

Mkrtıç. Tuğluyuq, getmişdik çöldə taxılımımızı biçirdik. Biçib qurtarib evimizə qayıdırıq.

Hacı Qara. Bu sözlər ilə məni aldada bilməzsınız. Mən siz deyənlərdən deyiləm. Mən bilirəm ki, siz kimsiniz! Ta mən sizin ikinizi də şil-küt etməsəm, ölkə sizin əlinizdən dincəlməz, gəlib gedənlər sizin əlinizdən qurtarmaz!

Mkrtıç (*təaccüb ilə*). Arakel, bu nə danışır?!

Arakel. Bir ağıllı-başlı soruş gör, sözü nədir, nə istir?

Mkrtıç. Ay qardaş, biz faşır padşah rəiyyətiyik. Öz kasibçılığımız ilə başımızı saxlayan adamıq. Biz ömrümüzdə bir kəsə zərər yetirməmişik. Yol kəsmirik, bunt salmırıq. Biz neylirik ki, ölkə bizim əlimizdən dincələ bilmir!

Hacı Qara. Mən sizin tamam hiylərinizdən xəbərdaram! Əgər siz dürüst adam olsaydınız, bu gecə vaxtı bu yolda görükməzdiniz. Sizin fikriniz həmişə xalqa zərər yetirməkdir, xalqın evin yixmaqdır. Tüfənglərinizi yerə salın, yoxsa vurdum!

Mkrtıç. A canım, tüfəngimiz harda idi ki, yerə salaq! Bir cüt oraqdan başqa bizdə bir zad yoxdur. Əgər qərəzin bizi soymaqdır, onu bildir.

Hacı Qara. Mən adam soyan deyiləm. Sizin kimi özgə malına tamah edənlərin canını alanam!

Arakel. Mkrtıç, bu necə quldurdur? Mən heç bunun sözlərin başa düşmürəm.

Mkrtıç. Heç mən də başa düşmürəm. Dinmə, görüm nə danışır. (*Hacı Qaraya mütəvəccəh olub.*) Qardaş, biz kimin malına tamah eləmişik? Biz bir əkinçi xalqıq. Allaha şükür, padşaha xərac da, töycü də veririk. Biyara gedirik. Bacardıqca xalqa da xeyrimiz dəyir. Bu qış bahalıqda tamam qonşu müsəlman obalarına taxıl borc verdik ki, aclarından qırılmışınlar. Əgər bu zamanadək tuğlu bir adamin bir quruşunu yeyibsə, bizim qanımız sənə halaldır!

Hacı Qara. Sizin qanınız çıxdan halaldır. Amma bu zamana-dək tökən olmuyub. İndi sizi əcəl çəkə-çəkə mənə düçər edibdir. Özgəyə quyu qazan özü düşər. Çox adamların evin yixıbsınız. İndi cəzanıza yetişərsiniz! Yaraqlarınızı salın, yoxsa, vallah, tüfəngi bu saatda ürəyinizin başına boşaldaram!

Ermənilər başlayırlar qorxmağa.

Mkrtıç. Ay qardaş, yer haqqı, göy haqqı bizim yarağımız yoxdur! Axır bizim təqsirimiz nədir ki, sənin belə qəzəbin tutur?

Hacı Qara. Sizin təqsiriniz nə yerə sığışar, nə göyə! Qurumsaq uşağı, başınıza sənət qəhət olubdur?

Mkrətç. A canım, dünyada bizim sənətimizdən yaxşı sənət varmı? Bizim peşəmiz olmasa, aləm çörək tapmaz.

Hacı Qara. Bax, bax, cürətinə bax, sənətini tərif də edir! Qırışmal uşağı, xalq əzab çəksin, alnının tərilə mal qazansın, siz müftə yerə sahiblik edin! Bu harda görülübdür?

Mkrətç. A qardaş, Allahı sevirsən, bizi incitmə, qoy ötək, çıxaq gedək! Sənin işin zarafata bənzir.

Hacı Qara. Vallah, əgər ayaq-ayaqdan tərpədibsiniz, cəmdək-lərinizi yerdə sərilmiş bilin! Mənim sözlərimi zarafat sayırsınız? Qərəziniz budur ki, mən sizin kimi sarsaqlara allanam, yaxın gəlib öz bildiyinizi edəsiniz? Yaraqlarınızı tulluyun, deyirəm!

Mkrətç. Arakel, nə eyliyək?

Arakel. Vallah, mən özüm də mat qalmışam.

Mkrətç. Pərvərdigara, bu nə iş idi düdüük? A canım, irəli qoy-mursan ötək, bəs qoy geri qayıdır, başqa yol tapıb gedək.

Hacı Qara. Heç vaxt olmaz! Ayaq tərpədə bilməzsınız. Fikriniz odur ki, gedib murova xəbər verəsiniz, özü gəlib mənim üstümə töküle? Allah qoysa, sizin ölüm xəbəriniz murova çatar! Bundan sonra qalan yoldaşlarınıza iibrət olur!

Mkrətç. A canım, sən bizi kim hesab edirsən ki, bu oyunu bizim başımıza götürirsən?

Hacı Qara. Mən sizi hesab edirəm quldura, yol kəsənə, xalqın evini yixana, zalıma, müftəxora, dar ağacına layiq olana!

Mkrətç. Bəs sən özün kimsən?

Hacı Qara. Məni siz özünüz yaxşı bilirsınız. Bilməsəydiniz bu gecə vaxtı dərənin ortasında məni qabaqlardınızmı?

Mkrətç. Vallah, biz özümüz də çox-çox peşmanıq ki, bu yol ilə gəldik, sənə düşər olduq. Biz heç səni tanımiriqliq və xəyalımızdan da keçməzdəki, səni görəcəyik.

Hacı Qara. Bu sözlər bir pula dəyməz! Axırıncı sözümdür, məni məəttələl eləməyin! Tez olun, yaraqlarınızı salın!

Mkrətç. Arakel, nə çarə edək?

Arakel. Vallah, yarağımız yoxdur! Bu iki oraqdən başqa bizdə bir kəsər tapılmaz; istirsən tullayaq, ha!

Oraqları qabağa tulluyurlar.

Hacı Qara. Tüfənginizi, tapançanızı, qılincınızı tulluyun! Yoxsa od elədim!

Arakel. A kişi, sən necə adamsan? Allah haqqı, peyğəmbər haqqı tüfəng, tapança yoxdur!

Hacı Qara. İnanmanam, yalan deyirsiniz, gizləyibsiniz, tulluyun.

Mkrtıç. Çünkü inanmırsan, özün bil, hər nə eləyəcəksən elə! Allah cəzəni versin!

Hacı Qara. Bəs belə? Görün nə eylərəm! (*Başlarının üstündən tüfəngi atır. Eşşək ürkür, Arakel qorxusundan eşşayın üstündən yum-balanır. Hacı Qara tapançanı çəkib buların üstünə yüyür, çığırır.*) Tərpənməyin!

Biçarə ermənilərin biri yixilmiş, biri ayaq üstə.

Mkrtıç. Ay Allah bəndəsi, bizi naħaq yerə niyə öldürürsən?

Hacı Qara. Tərpənməyin! (*Sonra üzün Kərəməliyə tutub.*) A gədə, Kərəməli, mən buları əyləmişəm, tez qaç qurtar!

Kərəməli. Ay ağa, geri qaçım, ya irəli!

Hacı Qara. Gic oğlu gic, geriyə hara qaçacaqsan? Genə Araza qayıdır gedəcəksən? Irəliyə qaç qurtar, tez!

Kərəməli. Yəni yük ilə qaç demirsənmi?

Hacı Qara. Fu, gic balası gic! Əlbəttə, yüksüz necə gedərsən?

Kərəməli. Mən özüm də belə bilmərəm.

Atı çubuqlayıb qabağa, gözdən itir. Bu halda Arakel istiyir ayağa dursun.

Hacı Qara (*qaim sövt ilə*). Ay tərpənmə, yoxsa vurdum!

Arakel genə yero enir. Bu əsnada murov, üstünce bir dəstə adam yetişir.

Xəlil yüzbaşısı (*murova*). Ay ağa, burdadırlar, tapmışam, gəlin!

Mkrtıç. Ay başınıza dönüm, gəlin bizi bu zalimin əlindən qurtarıñ!

Arakel (*ayağa durmuş*). Ay qurbanınız olum, yetişin, bizə bu quldurdan nəcat verin!

Hacı Qara. Gözünüzə dönüm, hər kimsiniz, gəlin! Bular mənim qorxumdan tərpənə bilmirlər. Buların qolun bağlayın, əyliyin, mən çıxım gedim.

Bu halda murov adamları ilə bulara tərəf çevrilir.

M u r o v. Haramzadalar, mənim əlimdən hara gedəcəksiniz?
Sorağınızı alıb dalınızca gəlmışəm! Xəlil yüzbaşı, qoyma!

Xəlil 1 yüzbəş1 (*ırəli yeriyib ermənilərə*). Ey, vallah tərpənərsiniz, hamınızı qırrıq, yarağınızı salın!

M k r t1ç. Ay başına dönüm, biz quldur deyilik. Bizim üstümüzə tökülən bu kişidir.

Hacı Qaraya işaret edir. Xəlil yüzbaşı onun tərəfinə çevrilir.

Xəlil 1 yüzbəş1. A kişi, tərpənmə, yarağını sal!

Hac1 Q a r a. A qardaş, mən dinc, farağat kəsb əhliyəm. Yoldan ötdüyüüm yerdə bular məni qabaqlayıb əyləyiylər, istirdilər soyalar, çalışıb özümü soydurmamışam.

M u r o v. Xəlil yüzbaşı buyurur ki, hamınız yarağınızı salın! Sonra hər kim təqsirlidir, məlum olar!

M k r t1ç və A r a k e l. Ay ağa, vallah, bizim yarağımız yoxdur. İstirsən, yaxın gəlin, baxın.

Xəlil 1 yüzbəş1 (*Hacı Qaraya*). A kişi, sən yarağını sal, murov buyurur!

Hac1 Q a r a. A başına dönüm, murov burdadır? Başım üstə, budur saldım! Mənim canım və malim murova peşkəşdir. Amma bular yalan deyirlər, yaraqların gizləyiylər.

Yaraq-əsbabını yerə salır, sonra murov
öz adamları ilə yavuqlaşır Hacı Qaraya.

M u r o v. A kişi, mən səni üç gecədir axtarıram. Xəlil yüzbaşı,
bağla bunun qolların!

Xəlil yüzbaşı Hacı Qaranın qollarını bağlayır.

Hac1 Q a r a. A başına dönüm, mənim təqsirim nədir?

M u r o v. Çox danışma, yoldaşlarını de, yoxsa sabah səni dar ağa-
cından asdırram.

Hac1 Q a r a. Ağa, niyə məni dar ağacından asdırırsan? Mən qul-
dur deyiləm, yolkəsən deyiləm. Quldur, yolkəsən dar ağacından asılır.

M u r o v. Necə quldur deyilsən! Bəs sən Əylis ermənilərini soyub
ipəklərini aparanların yoldaşı deyilsən?

Hacı Qara. Ay ağa, başına dönüm, mən bir fağır adamam, peşəm sövdəgərlikdir. Adam soymaq bacarmanam.

Murov. Bəs yaraqlı-əsbablı bu gecə vaxtı burda nə qayırırsan? Düz adam burda gəzməz. Ay uşaqlar, bunu bərk saxlayın, görün bu adamlar kimdir. (*Üzün çevirir ermənilərə*) A kişi, siz kimsiniz?

Mkrtıç. A qurbanın olum, biz tuğlu fağır biçinçiyik. Əkindən evimizə qayıtdığımız yerdə bu kişi bizi əyləyib qoymuyub gedək. Sən yetişməsəydin, bunun əlində dustaq idik.

Murov (*Hacı Qaraya*). A kişi, buları sən burda saxlamışdin?

Hacı Qara. Mən buları saxlamışdım? Yalan isə buların evini Allah yıxsın! A başına dönüm, bular mənim yolumu kəsib məni soymaq istirdilər.

Mkrtıç. Ağa, yalan deyir, o bizi soymaq istirdi.

Hacı Qara. Bularda çox hiylə var, ağa! Bulara inanma! Deyirdilər ki, guya sizin yasavullarınızdırılar. İndi öz sözlərini gizlirlər.

Mkrtıç. A ağa, vallah, bu kişi yalan deyir! Bunun sözünü inanma! Biz əvvəldən axıra özümüzü tuğlu biçinci deyib buna yalvarmışıq ki, bizdən əl çəksin. Bunun bir yoldaşı da var idi, qaçıdı.

Murov. Xəlil yüzbaşı, di gəl qan ki, buların hansı doğru deyir. Şeytan da buların sözündən baş aça bilməz. Kim bilsin bular necə adamdırılar? Buların üçün də götürün gedin, sabah naçalnikə göstərik, silist olunar. Hər necə buyursa, əməl edərik.

Xəlil yüzbaşı hamısını dustaq edir.

Hacı Qara (*başlayır ağlamağa*). Evin yixılsın mənim evimi yıxan! Qan qusasan məni qana çalxayan! İmansız ölösən məni bəlaya salan! Mən harda, divan harda! Mən silistdən qaçırdım, genə silistə düşdüm! Çibindən bireyədək başlayacaqlar soruşmağa. Di gəl boş boş suallara cavab ver! Gözlə ki, axırı yaxşı olacaq!

Ermənilərdən birisi. A kişi, səni görək könlün şad olub, üzün gülməsin ki, bizi nahaq yerə müsibətə saldın. Kim bilsin indi silistdən havaxt qurtaracağıq! Urusun silisti beş ilə qurtarmaz. Taxılımız kim yiğacaq, xırmanımızı kim döyəcək. Ax-ax!

Xəlil yüzbaşı. A kişi, az danışın, yeriyin.

Həmi gedirlər, gözdən itirlər.

BEŞİNCİ MƏCLİS

Beşinci məclis vaqə olur obada. Heydər bəy alaçığın içində oturubdur bir gün irəli toy edib gətirdiyi gəlini ilə. Çöldə zurna-qaval çalırlar. Cahil uşaqlar oynuyub söz oxuyurlar.

Heydər bəy. Allah, kərəminə şükür! Yuxudur, görəsən, ya zahirəndir ki, mən səninlə qabaq-qabağa oturmuşam. İki il çöllərdə dərdinlə gün keçirib axır ki, arzuma yetişdim. Bu nemətin şükürün yerinə yetirə bilmənəm.

Sona xanım. Heydər bəy, səni Allaha and verirəm ki, bundan sonra dəxi gəzməyə getməyəsən! Vallah, dəxi mənim ayrılığa hərgiz tabım yoxdur. Allah eləməmiş, əgər sənin başına bir iş gələ, ya qaçaq olasan, ya tutulasan, mən dünyada sağ qala bilməyəcəyəm. Bundan sonra səni bir gün görməsəm, öləcəyəm!

Heydər bəy. Xatircəm ol! Quldurluğa, oğurluğa hərgiz getməyəcəyəm. Naçalnik də mənə dililə tapşırıbdır. Amma bir yaxşı qazanc yolu tapmışıq. İnşallah sən özün də ona mane olmazsan. Çünkü bir artıq iş deyil.

Sona xanım. De görüüm, necə işdir?

Heydər bəy. Özün bilmirsən? İyirmi beş gün bundan irəli sənə demədim ki, Hacı Qaradan pul götürüb qaçaq mala gedirik? Onda razi olmurduñ. İndi xeyrini gördünmü? Gedib gətirən kimi bir gündə Qarğabazarında satıb mayasını verdik Hacı Qaranın oğluna, qazancını götürüb gəldik. Yoldaşlarım da bu səfər paylarını mənə verdilər. On günün içində xarc çəkib, el adətincə toy edib səni gətirdim. Əgər sənin sözünə baxıb getməsəydim, ya gərək səni götürüb qaçaydım, ya indiyədək hələ atan evində qalaydım.

Sona xanım. Bəs deyirlər ki, axır qadağandır, gedib-gələnlərə tənbih edirlər.

Heydər bəy. Əlbəttə, acizləri həmişə tuturlar. Malını alıb tənbih edirlər. Amma mənə kim yavuq gələ bilər!

Sona xanım. Bəs sənin qabağına çıxan olmadı?

Heydər bəy. Niyə olmadı? Onu birdən çıxdı, qoxutdum, hamısı qaçıdı, getdi.

Sona xanım. Ay aman, Heydər bəy, bu iş də xatalı işə bənzəyir! Doğrusu, mən buna da razi deyiləm! Hacı Qaraya sıfariş edəcəyəm ki, dəxi sizə pul verməsin, sizi tovlaşdırıb aparmasıń. Vallah, bu işi də fikir edəndə ürəyim əsir!

Heydər bəy. A qız, nə var ki ürəyin əsir? (*Sona xanımın boy-nun qucaqlayıb üzündən öpür.*) A qurbanın olum, bəs nə işə yapışım? Bəs nə ilə səni saxlayım?

Sona xanım (*başlayır ağlamağa*). Əl çək. Bu işdən də əl çək! Mən atam evindən gətirdiyim cehiz ilə bir il yaxşı dolannıq. Sonra bir yaxşı iş tapmasan, özün bil!

Heydər bəy. Bəs qoy bir-iki dəfə də gedim, yoldaşlarımın borcunu verim, sonra deyərsən dəxi getmənəm.

Sona xanım (*ağlaya-ağlaya*). Heç bir dəfə də qoymam! Yarım dəfə də qoymam! Qoy yoldaşların gözləsinlər!

Heydər bəy. Axır şərtimiz belə idi. Getməsəm, pullarını istərlər, gözləməzərlər.

Sona xanım. Sənin işin olmasın, anama sıfariş edərəm, atama deyər, oları sakit edər.

Heydər bəy. Yaxşı, amma mən heç bilmirəm ki, sən nədən ehtiyat edirsən?

Sona xanım. Mən ondan ehtiyat edirəm ki, genə sənin admı çəkilə, işə düşəsən, mən günüqara olam.

Heydər bəy. Boş-boş xəyal eləmə. Bu heç vaxt olmaz!

Sona xanım. Çifayda mən dincələ bilmirəm. Ürəyim yarpaq kimi əsir. Elə bilirom genə səni əlimdən alacaqlar.

Bu halda Hacı Qaranın arvadı Tükəz içəri girir.

Tükəz. A başına dönüm, mənim ərimi neylədiniz? Mənim ərimin başına nə iş gəldi? Siz hamınız gəlibsiniz, onun nə özü var, nə nökəri var!

Heydər bəy. Ay arvad, hələ bu vaxtadək gəlib çıxmayıbdır?

Tükəz. Xeyr. Axır bu nə iş idi eylədiniz? Kişiyyi tovluyub, aparıb avara saldınız! Yoxsa ölümə verdiniz?

Heydər bəy. Ay arvad, qorxma, görəsən kəndlərin hansında əylənibdir, gələr çıxar, fikir eləmə!

Tükəz. Kəndlərdə əylənməz. İndiyədək başı əlində olsayıdı, gələrdi. Mən ərimi sizdən istirəm! Gərək mənim ərimi necə ki aparsınız, elə də mənə tapşrasınız!

Heydər bəy. Bizə mühəssil vaqe oldun! Ərin uşaq deyildi, nabaliğ deyildi, biz onu tovlayıb aparayıdış. Biz ona bir təklif elədik, öz xeyrini yoxladı, qoşuldú bizə getdi. Hər yerdə muğayat olub, qor-

xulu yerlərdən ötürüb yola saldıq. Dəxi biz nə eləyək ki, gəlib çıx-mayıbdır. Çıx get, başımı ağrıtma!

Tükəz. Gedirəm murova, naçalnikə şikayət etməyə. Mənim ərimi siz itiribsiniz!

Bu halda qışqırıq qopur, murov və naçalnik adamları ilə alaçıqı çevirirlər.

Murov. Naçalnikin buyruğudur ki, hər kəs yerindən tərpənməsin.

Heydər bəy (*qabağa çıxıb*). Murov, naçalnikin qərəzi nədir, buyursun görüm! Burada təqsirli yoxdur ki, ondan qaça.

Murov. Təqsirli var, ya yoxdur, ancaq naçalnik Heydər bəyi görmək istəyir.

Heydər bəy. Heydər bəy mənəm, hər nə qulluğunuz var, buyurun!

Naçalnik (*irəli yeriyib*). Heydər bəy, sən mənim nəsihətimi eşitməyib, genə yaman işə qoşuldun? İndi gərək mənim ilə Qalaya gedəsən!

Sona xanım başlayır titrəməyə, ağlama.

Heydər bəy. Naçalnik, sən mənə buyurmuşduñ ki, oğurluğa, quldurluğa getmə. Əgər mən sənin sözündən çıxmışam, mənim yerim Sibirdir.

Naçalnik. Bəli, çıxıbsan! On gün bundan irəli Arazdan bir az yuxarı Əylis ermənilərini soyub, ipəklərini alıbsınız. İş aşkar olubdur. Yaxşısı odur ki, tənbihin yüngül olmaq üçün boynuna götür, yoldaşlarını nişan ver.

Heydər bəy. Naçalnik, buyurursan ki, bu iş aşkar olubdur. Amma mən bir adamı soymamışam. Əgər bir kəs mənim üzümə durub bir söz desə, mən qanımı sənə halal elədim.

Naçalnik. Yaxşı, Xəlil yüzbaşı, o erməniləri bura çağır!

Xəlil yüzbaşı Ohan yüzbaşını öz dəstəsi ilə irəli gətirir.

Naçalnik. Ohan yüzbaşı, bu idimi sizə rast gələn?

Heydər bəy. Naçalnik, hər belə mujik sözünə etibar edib məni bədbəxt etməyin!

O han. Başına dönüm, mən hərgiz mujik deyiləm. Mən iyirmi ildir vilayət böyüklərinə qulluq edirəm. İyirmi rizaməndlik kağızım var. Keçən il mənə gümüş medal yazmışdır! Alın bu kağızları bir oxuyun, görün! (*Kağızları göstərir.*)

Naçalnik. Hələ mənə sənin qulluqlarını bilməyə vaxt yoxdur. Gördüün işi söylə!

O han. Başına dönüm, mənim bəylik üçün şəhadətnaməm var! Alın, oxuyun! (*Şəhadətnaməsinə cibindən çıxarıb uzadır naçalnikə.*)

Naçalnik. Olan, sözünü de, nəcabətini isbat eləmək qoy son-rayə qalsın!

Heydər bəy. Naçalnik, bu şəhadətnamələrin yüzü bir pula dəyməz. Zatında şübhə olanlar öz nəsəbləri üçün şəhadətnamə qayırdarlar.

O han. Bu sözü naçalnik hüzurunda deməyib, bir özgə yerdə mənə desəydim, bu tüfəng ilə sənə cavab verərdim! (*Əlin uzadır tüfənginə, sonra naçalnikə mütbəvəcəh olub.*) Başına dönüm, mən bu axırıncı nüfuz dəftərində bəy yazılmışam. İndi bu mənim bəyliyimi istir batırsın. Haqq elə, mən bədbəxt olmuyum.

Naçalnik. Bu saatda buyurram sənə əlli çubuq vurarlar. Bəyliyini lap unudarsan, əgər sualıma cavab verməsən! Səndən mən soruşaram ki, bu idimi sizə rast gələn?

O han. Bəli, başına dönüm, bu idi bizim üstümüzə yoldaşları ilə tüfəng və qılınc çəkən! İyirmi yaraqlı-əsbablı atlı idilər. Bizancaq on adam idik. Əgər bizdən çox olmasayırlar, sizin dövlətinizdən buları tutardıq. Elə ki bizdən ölüblər, gedib Əylis ermənilərini soyublar.

Heydər bəy. Naçalnik, tamam danışlığı sözlər böhtandır!

Naçalnik. Tatar tayfası tamam yalançı olar. Sən də o cümlədən-sən, sözünüzə etibar eyləmək müşküldür. Birisi də yaraqlı-əsbablı, iki tuğlu ermənini əyləyib soyurmuş. İndi aşkarala deyir ki, guya ermənilər onu soymaq istirlərmiş.

Heydər bəy. Mən bilirəm ki, o kişi kimdir. Mən Qarabağın tamam yaxşı-yaman adamlarını tanıyıram. Onu görsəm billəm ki, onun sözü doğrudur, ya yalandır. Sənin başına and olsun ki, həqiqətini ərz eylərəm!

Naçalnik. Xəlil yüzbaşı, o tutulan kişini bura götərin!

Xəlil yüzbaşı gedib Hacı Qarani hüzura götərir.

N a ç a l n i k. De görüm, bu kimdir, necə adamdır?

H e y d ē r b ē y. Naçalnik, mən bunu tanıyorum. Sənin başına and olsun ki, bu, adamsayan deyil, ermənilər xilaf ərz ediblər.

N a ç a l n i k. Xəlil yüzbaşı, erməniləri gətir.

Xəlil yüzbaşı tuğluları gətirir.

N a ç a l n i k. Heydər bəy, odur ki, sənin sözünə etibar etmirəm! Axır özün bir fikir eylə: bəs bu ermənilər adamsoyandırı? Amma bu kişi deyir ki, guya bular onu soymaq istirmişlər!

H e y d ē r b ē y. Belə deyil, bu kişi də yalan danışır.

N a ç a l n i k (*aciqlanmış*). Bəs necə olmaq gərək? Məlum ki, hamınız yalan danışırsınız! Hamınız tənbihə layiqsiniz! Mən gərək səni aparam!

H e y d ē r b ē y. İxtiyar sənindir.

Sona xanım başlayır titrəməyə.

N a ç a l n i k (*Hacı Qaraya*). A kişi, sən axır bu erməniləri nə səbəbə əyləmişdin?

H a c ı Q a r a. Başına dönüm, mən öz kəsb-karım ilə dolanan adamam. Heç vaxt yol kəsmek mənim işim deyil. Həmişə alış-veriş eylərəm. Padşaha çox qulluqlar etmişəm.

N a ç a l n i k. Padşaha sən nə qulluq etmisən, a kişi?

H a c ı Q a r a. Başına dönüm, on beş ildir padşah gömrüyünə ildə əlli tümən xeyir verirəm.

N a ç a l n i k. Bəli çox böyük qulluqlar edibsənmiş! Əlhəq böyük mərhəmətə layiq imişsən!

H a c ı Q a r a. Bəli, başına dönüm, bu qulluqlarımıza görə gərək mənə qızıl medal veriləydi, nəinki...

N a ç a l n i k. Bəli, sənin kimi qulluq edənlər coxdur. Verdiyiniz pulları da gərək verib qızıl medal qayırdaq, genə özünüzə dağidaq. Cəfengiyat danışma! De görüm, erməniləri niyə əyləmişdin?

H a c ı Q a r a. Başına dönüm, olar məni əyləmişdilər.

Ermənilərin birisi, yəni Mkrtiç.

M k r t i ç. Qurbanın olaq, yalan deyir, bu bizi soymaq istirdi.

Bu halda Cavanşir murovunun yasavulu yetişib.

Y a s a v u l (*naçalnikə*). Ağa, murovumuz əylisliləri soyan quldurları tutub, tamam ipəkləri alıb, özlərini dustaq edib. Məni qulluğunuza göndərdi ki, bu xüsusda ərz edim. Dalınca əhvalatı yazı ilə bildirəcək.

M u r o v. Yəqin ki, genə tatardırlar.

Y a s a v u l. Bəli.

N a ç a l n i k. Yoxsa xəyal edirdin ki, ingilis ya firəngdirlər?

O h a n. Başına dönüm, quldur həmişə tatardan olur. Bizlərdən heç vaxt quldur olmaz!

N a ç a l n i k. Kəs səsin, bu sizin doğruluğunuzdan deyil. Ondan ötrü ki, cürət edə bilmirsiniz və bacarmırsınız!

Y a s a v u l. Ağa, murov bir qaçaqcı da yük ilə tutub göndəribdir.

Hacı Qaranın rəngi qaçıır.

N a ç a l n i k. Hardadır! Hüzura gətir!

Yasavul gedir.

H e y d ə r b ə y. Naçalnik, indi sizə məlum oldu ki, mən quldur deyiləm?

O h a n. Ağa, o tutulan quldurlar bişək bunun yoldaşlarıdır.

N a ç a l n i k. Həqiqət olunar.

Bu halda yasavul Kərəməlini hüzura gətirir.

Hacı Qara onu görən kimi “vay” edib özündən gedir.

N a ç a l n i k (*təəccüb ilə*). Bu necə işdir? Bu kişi niyə özündən getdi! Bunu ayıldın görək!

Murov su tökür, Heydər bəy, Xəlil yüzbaşı qolun boğur,

Hacı Qara gözün açır.

N a ç a l n i k. A kişi, sənə nə gəldi özündən getdi?

Hacı Qaranın dili tutulur.

N a ç a l n i k (*Kərəməliyə*). A gədə, doğrusun de, səni buraxaram. Bu kişi səni görəndə niyə özündən getdi?

K ə r ə m ə l i. Bilmirəm, başına dönüm!

Naçalnik. Sən kim ilə və haçan qaçaq mala getmişdin?

Kərəməli. Mən heç kim ilə və heç vaxt qaçaq mala getməmişdim.

Naçalnik. Nə danışırsan? Səni yükün üstündə tutublar, necə dana bilərsən?

Kərəməli. Mənim o yükdən heç xəbərim yoxdur.

Naçalnik. Bəs o mal kimindir?

Kərəməli. Bilmirəm.

Naçalnik. Bəs sən at üstündə deyildin?

Kərəməli. Bəli.

Naçalnik. Bəs yükü atın üstünə kim qoyubdur?

Kərəməli. Şeytan qoyubdur, mənim ondan xəbərim yoxdur.

Naçalnik. Əzizim, biz şeytanı səndən yaxşı tanıyırıq. Ondan çox iş baş verər. Amma qaçaq mal alış-verisi eləməz. Doğrusunu de, yoxsa dərini soyaram.

Heydər bəy. Naçalnik, bir ərzim var.

Naçalnik. De görüm.

Heydər bəy. Qulluğunuzda çox-çox müqəssirəm, amma təqsirimi boynuma götürürəm. Bu kişini mən iki yoldaşım ilə qaçaq malı gətirməyə aparmışdım. Bu tutulan onun nökəridir. Cün bu çox xəsis olduğu üçün malı tutulduğundan ötrü özündən getdi. Erməniləri də malının qorxusundan yolda eyləmiş imiş.

Naçalnik (*Heydər bəyə*). Mətləb məlum oldu. Bəs yoldaşların kim idi?

Heydər bəy. Əsgər bəy, Səfər bəy.

Naçalnik (*murova*). Oları çağırı, gətirt.

Murov. Bu saatda.

Murov bir yasavul göndərir.

Naçalnik (*Heydər bəyə*). Bəs niyə utanmadın, dedin ki, Ohan yalan danışır?

Heydər bəy. Ohan həqiqətdə yalan danışdı, naçalnik! Ondan ötrü ki, biz hamı bir yerdə altı adam idik, qaçaq mal gətirirdik. Dörd yükümüz var idi. Bulara rast gəlib, qorxudub qovduq, çıxıb gəldik. Sənin başın üçün, Əylis ermənilərinin soyulmağından bizim xəbərimiz yoxdur!

Bu halda bir yasavul Əsgər bəyi, Səfər bəyi gətirir.

N a ç a l n i k. Heydər bəy, yoldaşların bulardımı?
Heydər bəy. Bəli, bulardır!

N a ç a l n i k. Heydər bəy, əgərçi quldurluq cəhətindən sənin təq-sirin yoxdur, amma çün başburtsuz sərhəddən o taya keçib, qaçaq mal gətirib, murov göndərən qarovulların üstünə qılınc və tüfəng çəkibsiz, zakona görə gərək mən bu saatda sizi dustaq edib Qalaya aparam.

H e y d ə r b ə y. İxtiyar sənindir, naçalnik!

S o n a x a n i m (*yeriyib naçalnikin ətəyin tutur*). Qurbanın olum, məni öldür, onu aparma! Məni bisahib qoyma!

N a ç a l n i k. Heydər bəy, bu kimdir?

H e y d ə r b ə y. Naçalnik, bu mənim arvadımdır. Dünən toy edib gətirmişəm. Bu bədbəxtliyimə bais budur!

N a ç a l n i k. Necə məgər?

H e y d ə r b ə y. Naçalnik, biz bir-birimizi nəhayətdə sevirdik. İki il idi qovuşmaq həsrətin çəkirdik. Pul tapmirdim toy edim. Axır ki, qaçaq mal gətirib satdıq, qazancı ilə toy elədim, bunu gətirdim. Kaş ölüydim, bu günü görməyəydim.

S o n a x a n i m. Başına dönüm, bizi padşahın başına çevir! Qul xatasız olmaz, ağa kərəmsiz. Yaz bu işi yuxarı bildir, bəlkə mənim göz yaşına rəhm eləyələr. Mən dilimdən kağız verrəm ki, bundan sonra Heydər bəyi heç bir yaman işə qoymuyam.

H e y d ə r b ə y. Naçalnik, mən hazırlam ki, bu təqsirimi öz qanım ilə Dağıstanda padşahın düşmənlərinin qabağında yuyam.

N a ç a l n i k (*murova*). Vallah, yazığım gəlir bu biçarələri bir-birindən ayırmaga. Görəsən mən bu işi yuxarı bildirənədək buları zamına vermək olarmı?

M u r o v. Olar.

Ə s g ə r b ə y. Naçalnik, biz də düşmən qabağında qılınc çalmağa hazırlıq!

N a ç a l n i k (*murova*). Buları zamına ver, ta yuxarıdan cavab gəlincə.

M u r o v. Baş üstə!

Bu halda Hacı Qaranın arvadı Tükəz içəri girib, naçalnikin ayağına döşənib.

T ü k ə z. Başına dönüm, mənim ərimi mənə ver!

N a ç a l n i k (*Hacı Qaraya*). Kişi, dəxi qaçaq mala getməzsən ki?

Hacı Qara. Tövbə olsun, naçalnik! Tövbə, tövbə! Gecə-gündüz sənə dua edəcəyəm ki, məni bu əməldən qaytardın!

Naçalnik (murova). Bunu da zamına ver.

Murov. Baş üstə!

Hacı Qara. Başına dönüm, bəs malim necə olsun?

Naçalnik. O barədə səbr elə.

Hacı Qara. Qurbanın olum, malim yetişməsə ölləm!

Naçalnik. Özün bil. Xəlil yüzbəsi, Hacı Qaranın nökərini və tuğluları da burax getsinlər. (*Bayırlarə*) Sizin nəcabətinizə hərgiz layiq deyil ki, yaman əməllər ilə özünüüz bədnəm edib ümənayı-dövlətin nəzərində xar və zəlil olasınız. Necə ki oğurluq, elə də qaçaq mala getmək dövlət tərəfindən qadağandır. Padşahın əmrindən çıxan – Allahın əmrindən çıxan kimidir. Allahın əmrindən çıxana o dünyada qəzəb yetişər, padşahın əmrindən çıxana bu dünyada; Allahın əmrin bitirənə behişt var, padşahın əmrini bitirənə mərhəmət və şəfəqqət. Ümənayı-dövlətin rəhmi çoxdur, olur ki, sizin bu təqsirinizi bağışlayalar. Amma bundan sonra gərəkdir niyyəti-xalis ilə dövlətə sədaqətəndiş olub, hər bir xüsusda, yaman xəyalları başınızdan çıxardasınız!

Bəylər. Can-baş ilə nəsihətini qəbul edirik, naçalnik.

Naçalnik (Sona xanımın əlindən tutub). Bax, sənin gözəlliynə və göz yaşına Heydər bəyi səndən ayırmadım. Ondan yaxşı muğayat ol, genə bir pis iş tutmasın, ta yuxarıdan cavab gelincə.

Sona xanım. Mənim başım üstə, naçalnik! Arxayın ol! Özümü öldürəm ki, onu yaman işə qoymam.

Naçalnik. Çox-çox razıyam! Sənin zəminliğin hər kəsin zəminliğindən etibarlıdır. Xudahafız! (*İstəyir getsin.*)

Hacı Qara. Başına dönüm, naçalnik, murovun yasavulları məni tutanda cibimdən yarım abbasımı çıxardıblar, buyur versinlər.

Naçalnik (murova). Buyur, bu saatda bunun pulunu versinlər! Yasavulların gərək belə əməlləri tərk ola!

Hacı Qara. Allah sənin ömür və dövlətini artıq eləsin, ağa! Nə qədər bədənimdə canım var, sənin bu şəfəqqətini unutmayacağam!

Naçalnik uzaqlaşır, dalısınca da adamlar.

PƏRƏDƏ

Tamam olur

NƏCƏF BƏY VƏZİROV

(1854-1926)

Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini orada almışdır. Bakı real gimnaziyasını bitirmiş (1868-1974), ali təhsil almaq üçün əvvəl Moskvaya, sonra isə Peterburqa getmiş, Pertovski-Razumovski Meşə və Torpaqşunaslıq Akademiyasının meşəçilik fakültəsinə daxil olmuşdur (1874-1878).

Nəcəf bəy Vəzirov “Əkinçi” (1875-1877) qəzetində məqalələrlə çıxış etmiş, qəzet bağlandıqdan sonra isə dövri mətbuatda – “Həyat”, “Irşad”, “Tazə həyat”, “Tərəqqi”, “Yeni Irşad”, “Sədayi-həqq”, “Açıq söz”, “Kaspi”, “Baku” – tez-tez çıxış etmiş, günün zəruri məsələləri ilə bağlı fəal bir jurnalist kimi fikirlərini bildirmiştir.

“Daldan atılan daş topuğa dəyər” (1890), “Sonraki peşmanlılıq fayda verməz” (1890), “Adı var, özü yox” (1891), “Yağışdan çıxdıq, yağmura düşdük” (1895), “Pəhlivanani-zəmənə” (1898-1900), “Nə əkərsən, onu biçərsən” (1911) komedyalarını, “Müsibəti-Fəxrəddin” (1896) faciəsini yazmışdır.

Nəcəf bəy Vəzirov Azərbaycan Dram Teatrının təməlini qoyan şəxsiyyətlərdəndir (1873).

MÜSİBƏTİ-FƏXRƏDDİN

(Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı)

ƏFRADİ-ƏHLİ-MƏCLİS

Fəxrəddin bəy	– cavan oğlan, darülfünun tamam etmiş
Mələk xanım	– onun anası
Şahmar bəy	– cavan oğlan, onun qardaşı
Hacı Murad }	– cavan nökərlər
Xəlil }	
Rüstəm bəy	– böyük mülkədar
Mahmud bəy	– onun cavan oğlu
Səadət xanım	– onun qızı
Gülbahar xanım	– Mahmud bəyin övrəti, Fəxrəddinin bacısı

Əhməd	
Vəli	}
Hürüm	
Cahangir bəy	
Fərhad	
Məhərrəm	}

– Rüstəm bəyin cavan nökərləri
– qoca övrət, qulluqcu
– cavan oğlan, mülkədar
– Cahangir bəyin dostları

ƏVVƏLİNÇİ MƏCLİS

Vaqə olur Rüstəm bəyin otağında, Avropa qaydasında bəzənmiş,
Rüstəm bəy əyləşib səndəli üstə, tək.

Rüstəm bəy (*tək*). İndiyə kimi tamam ömrümdə düşmən qabağından qaçmamışam, həmişə və hər yerdə düşmənə faiq gəlmışəm, bir Allahdan savayı heç kimdən qorxmamışam... (*Səktə*) Mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum... Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim xanın yurdun xaraba qoydum, tar-mar elədim, evinə od vurdum, külün havaya sovurdum... İndi mən bir ağızından süd iyi gələn cavandan qorxacağam?! (*Durur ayağa*.) Bir at görməmiş, tüfəng əlinə almamış, övrət sıfətdə uşaqdan çəkinəcəyəm? Mən, mən Rüstəmi-zəmanə? Heç vaxt. (*Təbəssümə*) Hmm... Görek Fəxrəddin atası Heydər bəydən qoçaqmı olacaq ki, əli qılınclı, qabağında dovşan tazı qabağında qaçan kimi vaziyirdi. (*Səktə*) Özün öldürdüm, qızın güclən oğluma gətirtdim, qardaşların bu vilayətdən itirtdim... İndi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, san çıxartsın və mənim oğlum Rəşid bəy, Rəşid kimi oğlun qanı yerdə qalsın? O mən deyiləm. (*Uzun səktə, çağırır*.) Əhməd, Vəli!.. Hərgah onu atası yolu göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun. (*Əlin vurur başına*.) Bir tək Fəxrəddin, oğlum Rəşidin qanına layiq ola bilər... Mən gərək o evi xaraba qoyam!..

Əhməd, Vəli bellərində xəncər-tapança daxil olub baş əyirlər.

Rüstəm bəy. Fəxrəddin bəy Heydər bəy oğlu, deyirlər gəlibdir, onu görəniniz varmı? Ölənəcən mənlən əlləşən atası Heydər bəyə bənzəyirmi?

Əhməd. Xeyr, ağa, görməmişik. Ancaq belə söyləyirlər ki, çox qəribə oğlandır; alçaq, müləyim. Əlavə deyirlər ki, öz rəiyyəti üçün mülkündə azarxana və məktəbxana açıbdır, həkim gətirib, mama gətirib.

Rüstəm bəy. Eşitmışəm... Fəxrəddin tamam dünyanın gözü də olsa, genə mənim oğlum Rəşidin əvəzi deyil ki, onu Heydər bəy para-para eləmişdi... Nə qədər Fəxrəddin gözəl olsa, nə qədər kamallı, ağıllı olsa, mənə bir elə artıq xoşdur, çünki onu qəza oğlumun qanına layiq əvez göndərib və mənim üçün məqami-intiqam. (Səktə.) Əhməd! Vəli!.. (Səktə.) Rəşidimin yadigarları! O bədbəxt gecə, Rəşid can verən zamanı biz əhd-peyman elədik, öz aramızda əl tutuşduq, o əhd-peyman yadınızdan çıxmayıbdır ki?..

Əhməd. Xeyr, ağa, elə halət, elə məqam yaddan çıxa bilməz, mümkün deyil... Və adın kişi qoyanın sözü bir gərək. Başımızdakı papaqdır, ağa, övrət ləçəyi deyil!

Vəli. Əvvəl-axır ölümdür. Ağa, qoy can puç olsun, qeyrət yolunda, namus yolunda... Rəşid ağamın müsibətini unutmaq olmaz.

Rüstəm bəy. Mərhəba, mərhəba!.. Cavabınız mərd igitin cavabıdır; çörəyim sizə halal olsun... Əgər sizlən bir yerdə oğlum, biçarə Rəşidim sağ olsaydı, o da mənə belə cavab verərdi... Haradasan, oğul, belimi sindiran oğul? Yaraların yadına düşəndə dünyavü aləm başına aylanır, bədənim od tutub yanır, başımdan tüstü çıxır... Oğul, oğul! Sənin qanını yerdə qoymaram, oğul! Qəbirde rahat yat... Hərgah meydanda tək də qalsam, genə düşməndən əl çəkməyəcəyəm.

Əhməd. Nə buyurursunuz, ağa, məgər biz qırılmışçı ki, siz meydanda tək qalasız? Nə qədər bədəndə canım var, nə qədər nəfəsim gəlib-gedir, and olsun Rəşid bəyin öz canına, mən düşməndən intiqam almamış, ondan əl çəkməyəcəyəm!

Vəli. Ağa, məni güllə ilə vurub öldürseydiz bundan yaxşı idi ki, o sözü buyurduz. Məgər Rəşid yaddan çıxa bilər?! Rəşid ağanın qanın tək mən alacağam və bir adam başı kəsməklə ürəyim soyu-mayacaq, onu yəqin bilin!

Rüstəm bəy. Bu qeyrətdən, bu namusdan sonra – ki sizdə gördüm – mənim dərdimin yüzdən biri qaldı... Allah sizdən razı olsun. Ancaq, oğlanlarım, tələsmek lazım deyil. Mən necə tədbir töksəm, o qayda rəftar edərsiz. Amma o vədəyə kimi bu barədə lal-kar olmaq gərək... Başa düşürsüz ki, nə deyirəm?

Əhməd və Vəli. Əlbəttə, ağa, necə ki başa düşmürük. Düşməni ayıltmaq olmaz, onlar da güclüdürlər.

Rüstəm bəy. Çox yaxşı, gedin, gedin, Allah sizdən razı olsun. Mahmudu buraya göndərin.

Əhməd və Vəli baş vurub gedirlər.

Rüstəm bəy (*tək*). Hərgah mənim oğlum Mahmudda namus-qeyrət olsaydı, mənim nişanələrimin yüzdən biri onda tapılsayıdı, o indiyə kimi qardaşının intiqamını almışdı və məni bu dərddən xilas eləmişdi... Heyf sənə, oğul, heyf sənə, Rəşid!.. Of... (*Uzun səktə*.) And olsun Rəşid bəyin qəbrinə, hərgah Mahmud övrətin sözünə baxıb, biqeyrətliyi qəbul eləsə, mən onu bir də oğul deyib çağırma-yacağam, ölüb, ya itmiş hesab eləyəcəyəm... Mənim oğlum gərək özümə oxşasın, biqeyrət oğul mənə lazım deyil. Rəşid əlimdən getdi, ölmədim, Mahmud gedəndə nə olacaq?.. (*Səktə*.) Dünyada ömr eləmə, elədin qeyrəti, namusu əldən vermə, vəssalam.

Mahmud bəy (*daxil olub*). Nə buyurursunuz?

Rüstəm bəy. Gəl otur.

Mahmud bəy (*kənar səndəli üstə oturub*). Gədələr dedilər ki...

Rüstəm bəy. Səndən bir sual edəcəyəm, ona cavab ver.

Mahmud bəy. Buyurun.

Rüstəm bəy. Mahmud, sənin məhəbbətin məni vadar elədi, mən də gedib düşmən qızın gətirdim cəbrən və evimdə gəlin elədim və mən ölündən sonra dövlətimə şərikdir... Demirəm pisdir, göyçək deyil, ağılsız-kamalsızdır... Amma düşmən qızıdır və bu düşməncilik ki, bu saat bizim aramızda var və həmişə olacaq, Gülbahar mənim evimdə qala bilməz, əlavə müsibətlən gələn qızı düşmən qapısına geri qaytarmaq özü bir böyük müsibətdir... Gülbahar gərək getsin. (*Səktə*.) Qandın ki, tələbim nədir? (*Səktə*.) Səndən cavab gözləyirəm, de görüm sözün nədir?!

Mahmud bəy. Məni bağışlayın, ata, hərgah məhəbbət necə ki, buyurursunuz, sizi vadar elədi gəlin barəsində cəbrən iş görməyə, ola bilərmi ki, haman məhəbbət mane ola ikinci cəbrə və zülmə?

Rüstəm bəy. Ola bilməz... İkinci təklif: hazırlanmı Heydər bəyin evin tar-mar etməyə, yurdunda bayquş ulatmağa, Rəşid bəyin qanını almağa?

Mahmud bəy. Sahib-ixtiyarınız... Amma Fəxrəddin bəyin haqqında doğrusu insaf yol vermir; çünkü o biçarə bitəqsirdir və özü o vaxt heç burada olmayıb.

Rüstəm bəy. Hay, hay, hay, hay, Mahmud! Mən elə qabaq-cadan bilirdim sənin cavabını... Heyf sənə, Rəşid! Yaraların sübut edirdilər ki, düşmənə asanlıqla can verməmisən. Biçarə oğul, belimi sindiran oğul!..

Mahmud bəy. İnanın, ata, Rəşid bəyin müsibəti necə ki, sizə rahatlıq vermir, elə də mənim özümə. Ancaq, ata, Allah xatirinə məni vadar eləməyin nahaq qan tökməyə və zülm etməyə...

Rüstəm bəy (*rişxənd ilə*). Xa, xa, xa!.. “Nahaq qan tökməyə”. Hm... Rəşid yəqin ki, mənə belə cavab verməzdi! Mahmud, Mahmud, bu mərtəbədə sənə tuman əsər edib? A bədbəxt!

Mahmud bəy. Məgər insafla iş görmək binamusluğu sübut edər, ata?

Rüstəm bəy (*acıqlı*). Kifayətdir, gedə bilərsən... Ancaq qaçıb Gülbahar xanım ilə piçi-pıcı danişmayasan, təvəqqəle eləyirəm.

Mahmud bəy. Ata, mən ölümə getməyə...

Rüstəm bəy. Kifayətdir, mürəxxəs, gedə bilərsən!

Mahmud bəy (*gedə-gedə kənara*). Belə ki, sən başlamışan, öz evində bayquş ulayacaq.

Rüstəm bəy (*tək*). Rəşid! Qanını yerdə qoymaram. Yoxsa oturduğum yerdə sinəm partlayıb bağrim çatlar!.. Bir qaranlıq gecədə gədələri götürüb gedərəm, od vuraram evlərinə, tayalarına və çölə çıxanı gülləbaran edərəm. Rəşid! Bilsəm ki, evim tar-mar olacaq, yurdum itəcək, genə sənin qanuvu yerdə qoymayacağam, oğul!.. Evlərini Qars qalası da eləsələr, yüz nəfər adam da orada olsa, genə gərək mən intiqamımı yerdə qoymayam... Mənə iki etibarlı nökərim, Cahangir bəy, yoldaşları kifayətdir... Vay Mahmud, vay Mahmud!.. (*Gedir.*)

Gülbahar xanım (*daxil olub*). Uy, ay qardaşlarım, uy, yaziq atamın evi!.. Qulaqlarım kar oleydi, bu gunə əhvalatı eşitməyəydim... İndi mən neyləyim, Allah? Dərdimi kimə deyim, Allah?.. Kağız yazıb kimlən göndərim? Nə tövr onları xəbərdar eləyim?.. Ağlim çasıır, Allah!.. Mən Fəxrəddinin ölümünə tab eləyə bilmərəm, Allah! (*Ağlayır.*) Uy, yaziq qardaşlarım, yetim canım, yaziq canım, qərib canım sizə qurban, ölüm mənimdir, Allah! (*Yixıl səndəli üstə göz-lərin örtüb ağlayır.*)

Sədayi-qayibanə oxuyur:

Yaran, bu gərdisi-fələkin kəcmədarı var,
Dövrü zəmanonin nə yaman ruzigarı var!
İbrət gözün açıb hər kim yəqin görər
Kim bu xərabə çölündə müsibət baharı var.

Səadət xanım (*daxil olub*). Gülbahar, nə olubdur? Gülbahar! De görüm nə olub?! Səsini çıxart, Allah xatırınə, məni qorxutma?!

Gülbahar xanım. Müsibət yerdən göyəcən... Səadət, Səadət, canım sənə qurban, bağrim çatlayır, aman gündür!

Səadət xanım. Gülbahar, sən məni həqiqət qorxudursan. Allah xatırınə tez ol, sözünü de!

Gülbahar xanım. Səadət, insaf məqamında sənin atan mənim atam ilə düşməndilər, sənin atan mənim əmilərimi nahaqdan diyar-bədiyar saldı... Mənim atam sənin qardaşını öldürdü, sənin atan mənim atamı, belədir? Üç qan bunlar elədilər, bir qan mənim atam. Görək bundan sonra Fəxrəddinin taxsırı nədir?! Sən istəyirdinmi ki, Fəxrəddini!.. Oy, dilim-ağzım qurusun, Allah!

Səadət xanım. Fəxrəddinin başından bir tük əskik oluncan, mənim iki gözlərim kor olsun! Gülbahar, Allah xatırınə gödək danış görüm, təzədən qəza başımıza nə gətirmək istəyir?

Gülbahar xanım. Bu saat mən eştidim, Allah heç bacılara göstərməsin... Rüstəm bəy nökərlərilə məsləhət gördülər ki, bir qaranlıq gecədə gedib mənim atamı evini yandırsınlar və çölə çıxanı gülləbaran eləsinlər... Fikirləri Fəxrəddini öldürməkdir... Fəxrəddin üç ay deyil Almaniyadan gəlibdir, mən onu görməmişəm... Belə zülm olarmı ki, bunlar başlamaq istəyirlər?!

Səadət xanım. Bu oldu çətin məsələ. Allaha pənah, ağlamaq məqamı deyil, belə işlərdə fikir lazımdır.

Gülbahar xanım. Qorxuram biz onları xəbərdar edənəcən iş işdən keçə... Əgər məsləhət görünərsən, mən özüm qaçım xəbərə.

Səadət xanım. Uşaq olma, səbr elə, bu saat. (*Səktə*) Hürü nənə, ay Hürü nənə. (*Çağırır*) Ancaq təvəqqə edirəm rəftarında təgyir olmasın və özünü arxayın saxlayanasın. Eşidirsənmi?

Hürü (*daxil olub*). Belə nə var, Hürü nənə sizə qurban?

Səadət xanım. Yaxın gəl, Hürü nənə, (*yavaşdan*) bir çətin işə düşmüşük, dərdimizə əlac, əgər bizi istəyirsən.

Hürü. Nə səni, nə Gülbaharı, bax, bircə belə də istəmirəm. Fəxrəddin yadına düşüb, bilmirsən nə pəstaha açasan!

Səadət xanım. Hürü nənə, zarafat yeri deyil; bir xatalı işə düşmüşük, səndən savay kömək yerimiz yoxdur.

Hürü. Bircə canım var, o da sizə qurbanı. Səadət xanım, bax Gülbaharı bu əmcəklərimlə bəsləmişəm, Fəxrəddini ciynimdə böyütmüşəm; sən də ki, Fəxrəddinin yarışan, səni onlardan da artıq istəyirəm.

Səadət xanım. Mən onu çoxdan bilirəm, ancaq bəri bax, Hürü nənə, bu saat evdən xəlvət çıxarsan düz Fəxrəddin bəyin yanına. Təkcə özünə deyərsən ki, bizim qırılmışlar sözü bir yerə qoyublar ki, gedib onların evlərini bir qaranlıq gecədə yandırsınlar və çölə çıxanı gülləbaran eləsinlər. Və bu işdən ötrü Cahangir bəyi də köməyə çağırmaq istəyirlər. Fəxrəddindən təvəqqəf eləyirəm bu xaraba vilayətdən baş götürüb getsin, qalmasın bu dağılmışda... O ki qaldı mənə, mənim fikrimi çəkməsin, onun hər yerde olsa, salamatlığı məndən ötrü kifayətdir, mən olənəcən bivəfaliq eləməyəcəyəm, nə qədər canım sağıdır, bu canı onun yolunda qoymuşam... Amma, Hürü nənə, bax, Allah xatırınə bu xəbəri bir kimsə gərək bilməyə! Fəxrəddinə deyərsən. Aman gönüldür, bizi bəlaya salarsan, atam bilsə əvvəl bizi qırar... Dürüst fikrində saxla!..

Hürü. Arxayıñ ol, bilsəm ki, məni tikə-tikə doğrayacaqlar, ətimi şışə çəkəcəklər, genə demərəm. Özüm də gedəcəyəm, başınıza dönüm. Bu iki qocalar – biri sənin o mürdəşir üzün yumuş atan, biri də o Mələk xanım imansız, iki xanimanı tar-mar eləmək istəyirlər.

Gülbahar xanım. Hürü nənə, canım sənə qurban, danışmaq yeri deyil, aman gönüldür, özünü tez yetir Fəxrəddinə.

Hürü. Gündüz getmək olmaz, gərək gecə tamam obanı yuxuya verib, ondan sonra gedim. Bürünərəm yapincını, başıma basaram papağı, əlimə allam çomağı, düzələrəm yoluñ ağına. Əlac nədir, axşama da bir zad qalmayıb.

Səadət xanım. Bu yaxşı məsləhətdir... Bir də Hürü nənə, Fəxrəddinə deyərsən ki, gör nə məqamdır ki, beş il ayrılıqdan sonra mən dübarə onunla ayrılməq istəyirəm... Beş il gözlərimi dikmişdim onun yoluna, indi qəza bizi dübarə ayırməq istəyir. Əlac nədir... Hər zülmə, cəbrə tab elərəm, ancaq Fəxrəddin salamat qalsın... Mən öz atamın xasiyyətinə bələdəm, öz höcətliyin o yeridəcək. Fəxrəddin buradan getsin, qalmasın. Bu xaraba vilayətdə insaf qalmayıb, mürvət qalmayıb, əlavə Hürü nənə, Fəxrəddinə deyərsən ki, məni gör-məmiş getməsin... Vay fələk!..

Gülbahar xanım. Hürü nənə, gətir ayaqlarından öpüm ki, gedib atamın xanimanına dəyəcəkdir, gətir ağızından öpüm ki, gedib Fəxrəddini öpəcəksən. (*İstəyir öpsün.*)

Hürü. Sən də bir yavaş görüm, ay qız! Bircə bu kişiyə deyən gərək, ay biiman! Bu Fəxrəddin haman Fəxrəddindir ki, qızın Səadəti altı-yeddi il oxudub, tamam vilayətin gözü eləyib, indi bu da

onun əvəzidir, ay biiman, a başı batmış?! Hərgah Səadət bu qədər oxumaseydi, o da olardı bizim tayımızın biri. İndi, bax gör ki, Səadət dildən-ağızdan düşmür. Səadət üstə camaat az qalır bir-birin qırşın, ay səni görüm öləndə dilin lailahəilləllah tutmasın! Səadəti bu məqama yetirən Fəxrəddin deyil? Tfu! Yox olasan sən, murdar ola-san sən! Yandım, töküldüm!..

Mahmud bəy (*daxıl olub*). Nədir yenə, a Hürü qarı, dərvişlik eləyirsən?!

Hürü (*üzün tutmuş qızlara*). Vallah deyəcəyəm... Məni öldür-səniz də deyəcəyəm.

Mahmud bəy. De, de, Hürü nənə, qorxma, nə olub?

Hürü. Nə olacaq, dəli qudurmuş atan təzədən genə çarxı xoruz kimi girib meydana, qoymaz görək dərdimiz nədir?

Mahmud bəy. Əhvalatdan xəbərdaram... Ancaq qorxmaq lazımlı deyil, mən ölməmişəm ki, qoca təzə müsibət gətire bilsin bizim başımıza... Elə fikirləri mən pozaram, qoymaram əmələ gələ; arxa-yın olun.

Səadət xanım. Qardaş, biz heyvan deyilik, bizə insan deyirlər. İnsan olan kəsdə məhəbbət gərək, insaf gərək, mürüvvət gərək... Atamızın bir ayağı qəbirdədir, lazımdır ki, biz mane olaq onun vəhşi işlərinə. Nə olubdur axır, bəs deyil?!

Gülbahar xanım. Allah xatırınə, məqdur köməyi müzayiqə eləməyin. Qardaşlarım cavandır, rəhm eləyin, Şahmar da dəlidir, xəta çıxar.

Mahmud bəy. Təşvişə düşmək lazımlı deyil. Əvvəla, mən qoymaram bir kəs o qapiya getsin. Hərgah mənim sözümə baxmayıb getsələr, mən özüm də gedərəm, o qəsdlə ki, qoymayam bir adama zərər yetişə. Dürüst arxayı ol, vəssalam.

Hürü. Vallahi, ay Mahmud bəy, bax hərgah Fəxrəddinin başından bir tük əksik olsa, and olsun əziz Allaha, mən bu əllərimlə sizin yurdunuza tar-mar eləyəcəyəm; bir od vuracağam bu xarabaya, tüstü aləmi götürsün... Xalqı sənin atan yaratmayıbdır ki! Nə istəyirsiniz?

Mahmud bəy. Hay qara nər, qoçum Hürü nənə!.. Bəri gəlin, axmaqlar... Mən ölməmişəm ki, siz təşvişə düşürsünüz! Qoca kişidir, danışar, danışar, yorulub oturar yerində. Bəri gəlin, gedək bağçaya. (*Səadəti, Gülbaharı qucaqlayıb aparır, gedirlər.*)

İKİNCİ MƏCLİS

Vaqe olur Fəxrəddin bəyin mənzilində. Gecə Fəxrəddin bəy
əyləşib səndəli üstə, qabağında miz, miz üstə bir cüt yanana
şam, dəftərlərə baxır.

Fəxrəddin bəy (*tək*). Mənim ağlım heç kəsmirdi ki, kari-
xeyirlər, bizim molla demişkən, bu tezliklə tamam oleydilər. Allah
qoysa, bir üç-dörd ilin içində bağ da hazır olar və onun mədaxili mək-
təbxanaya və azarxanaya kifayət elər; məndən artıq xərc istəməz...
Sonra... Səadət xanım qolları çirməkli, dəstə haçar belində, gecə-
gündüz əlləşməkdə, cənab Fəxrəddin bəy də özü həmi bağban, həmi
dirrikçi, həmi məktəbdə müəllim... Pis ömr deyil, hərgah qəza bivə-
faliq etməsə. Görək, Allaha pənah! (*Səktə*) Hacı Murad! (*Çağırır*.
Hacı Murad daxil olur.)

Hacı Murad. Nə buyurursunuz, ağa?

Fəxrəddin bəy. Nə var, nə yox, Hacı Murad? Həkim mənzi-
lindən razıdırma? Mollanın kefi necədir?

Hacı Murad. Molla uşaqlarla dərsdən sonra uşaq kimi oyna-
yır. Həkim mənzilindən çox razıdır, ələlxüsus övrəti. İnek də ki
gəlibdir; şadlıqlarından bilmirlər nə eləsinlər... Molla çox yaxşı
oğlandır.

Fəxrəddin bəy. Çox yaxşı, təhəng çubuqları da ki, vüslənən oldu.

Hacı Murad. Bəli, ağa, iki ərəbə, çox təmiz çubuqlar.

Fəxrəddin bəy. Çox pakızə. Sübh tezdən hamısını basdır-
darsan. Nə qədər fəhlə lazımlı olsa, bağbana deyərsən götürsin, əlavə
şagirdlərin hamısını çıxardarsan köməyə. Çubuqları artıq saxlamaq
yaxşı deyil...

Hacı Murad. Baş üstə, ağa, molla özü hazırlaşış əlləşməyə.
Sabah Allah qoysa, qurtarlıq. Hava da bozdur; bu dəxi yaxşıdır.

Fəxrəddin bəy. Çox gözəl. Gecə keçib, get rahat ol... Sübh
tezdən durmaq gərək.

Hacı Murad baş vurub gedir.

Fəxrəddin bəy (*tək*). Hər iş öz yolundadır, şükür Allaha...
İndi bir qalib Rüstəm bəylə barışmaq. Bilmirəm onu nə tövr eləyə-
cəyəm. Dünyanın hər bir işi cəngi-məğlubədir; amma vəhşi nadan-
lıqla cəng etmək mümkün deyil. Neyləmək? Çünkü oldun dəyirmançı,
çağır gəlsin dən, Koroğlu...

Mələk xanım və Şahmar bəy daxil olurlar.

Mələk xanım (*əyləşib*). Bu gün dünya başına aylanıb; heç yerdən qalxa bilməmişəm, xəbərim də səndən olmayıb, ay oğul.

Fəxrəddin bəy. Çox əcəb oldu ki, təşrif gətirdiniz. Şahmar, gəl otur görək... Ana, ola bilərmi ki, Gülbaharı bura gətirdəsən, yazıqdır, bilmirsən mənim könlüm nə mərtəbədə onu istəyir! O biçarə, yəqin ki, dəxi artıq bura gəlmək istəyir.

Mələk xanım (*qolun tutub*). Uff, uf, uf!..

Fəxrəddin bəy. Nədir genə ufuldayırsan?

Mələk xanım. Nə bilim, a başına dönüm, elə ki bir az hava dəyişir, tamam yaralarım sizildəşirlər. Gülbaharın anası ölsün, onu qoyarlarımı buraya gölsin? Elə bu sizildəyan yaralarım Gülbaharı aparan vaxt vurulan yaralar deyilmi? Zalim uşaqları başına nə qədər tatarı vurdular, qızdan əl çəkmədim, elə dilimlə çıçırdım: “Heydər, Heydər!.. Məgər qəbrin çatlamır?” Sonra başladılar xəncər ilə məni doğramağa.

Fəxrəddin bəy. Bilirsən nə var, ana? Belə namərbüt hərəkət ancaq bizim bu xaraba vilayətdə baş verə bilər və adına vəhşilik, nadanlıq deyirlər. Neyləmək görək? Mən hərgah bilsəm ki, Gülbahar bu saat özünü bədbəxt hesab eləmir və yaman-yaxşı dolanır, keçərdim, işdir olubdur.

Mələk xanım. Nə söyləyırsən, oğul? Gülbaharı sən binamus hesab eləyirsən ki, düşmən evində özünü xoşbəxt hesab eləsin? Onun cürəti nədir!

Şahmar bəy. Pəh, pəh, pəh!.. Əcəb söz eşitdik! Bu da bizim oxumuş, sahib-kamal qardaşımız... Yaxşı, bir mənə de görüm ki, bir qızın atasını öldürelər, evlərini basib, anasına beş yerdən yara vurub, özünü cəbrən aparalar, o deyə bilərmi ki, mən xoşbəxt olmuşam?

Mələk xanım. Oğul, atanın canı ağızından çıxanacan “Fəxrəddin, Fəxrəddin” deyib çağırıldı. Gullə dəyəndən sonra onun dirnaqları ilə kotan kimi eşdiyi yeri görsəydin, ağızından bir qarış çıxan kömür kimi qaralmış dilin görsəydin!.. Uy Heydər, uy Heydər!.. Məni köməksiz qoyub gedən Heydər! Gözlərim kor oleydi, səni o halda görməyəydi.

Fəxrəddin bəy. Xudaya! Gör biz müsəlman necə bədbəxt, vəhşi, nadan tayfayıq ki, bir nahaq, biməna işdən ötrü bu mərtəbədə müsibətlər, düşməncilik bəhəm eləmişik. (*Səkta*.) Vallahi, deyirəm belə hərəkətlərə dürüst fikir verəndə, belə görünür ki, guya biz

müsəlman tayfaların üstə göydən lənətnamə yenib ki, işığa çıxa bil-məyəcəksiniz, həmişə zülmətdə qalıb, vəhşi nadanlıq gücü ilə bir-birinizi tələf edəcəksiniz... Aşkar görürəm, sübut uzaqda deyil... Mən buraya gələn üç ay deyil, bu üç ayın ərzində iki yüz adam, dəxi də artıq, elə bizim ətrafda bir-birini tələf ediblər. Məgər bu vəhşi nadanlıqdan deyil? İnsaf yox, mürüvvət, qanacaq, tərbiyət yox, məgər şəriət bizə göstərən yol budur? İnsaf məqamında durun. Anacan, qardaşım, axır mənim atam Rüstəm bəyin cavan oğlunu tikə-tikə eləmişdi! Necə ki, atamın müsibəti bizi yandırır, elə də Rəşid bəyin ölümü atasını, qardaşını yandırır... Siz nə insaflan işə bir göz ilə baxırsınız?!

Ş a h m a r b ə y. Çox yaxşı, tutaq bu oldu əvəz-əvəz... Bəs bizim əmilərimizi ki, Rəşid onların bir barmağı olmazdı, hərəsi yüz atlıyla bərabərdi, kim diyarbədiyər saldı? Əlavə, ana, bir aç başını. (*Mələk xanim başını açır.*) Bu yaralara nə deyirsən? Yox, qardaşım, yox! Fəxrəddin, belə deyil.

F e x r e d d i n b ə y. Ona mən deyirəm “əlaməti-vəhşilik, heyvanlıq, nadanlıq”. Artıq nə deyə billəm?! Buyur görək, əmilərim qaçaq-quldur saxlamayıdılar, oğurluq elətdirməyəyidilər, ağızların farağat qoyayıdılar, öz kasıbılıqlarına məşğul olaydılar, belə müsibətə düşçər olmayıyayıdılar, vəssalam... Aşkar işdir, burada bir höcət ola bilməz.

M ə l ə k x a n i m. Oğul, oğul! Beş il üzü qibləyə namaz qılıb, Allahı çağırıb, yolunu gözləmişəm; indi sən də belə? Yoxsa, oğul, səni yoldan Səadət çıxardıb?

F e x r e d d i n b ə y. Sözün var, söz danış, qəlbə dəymək nə lazımlı... O şeyləri ki, mən burada sizə deyirəm, onu Səadət də yəqin orada deyir. Ancaq başa düşmək görək. Əlavə məgər mən, ya Səadət müqəssirik ki, bu vəhşi tayfa içinde yaranmışıq? Müqəssirik ki, camaat qudurmuş heyvan kimi bir-birini qapır və nədən ötrü? Bir qarış yerdən ötrü, yanından keçdin, mənə salam vermədin – ondan ötrü... Bunlar hamısı vəhşilikdən və nadanlıqdandır və həmçinin xainlik, göz götürməməklik... Anam, qardaşım, bari siz mənə əziyyət verməyin, Allah xatirinə!.. Onsuz da məni müsəlman qardaşların nadanlığı qəm dəryasına qərgə eləyir. Məgər cəmi müsəlmanın dərdi mənim üçün kifayət deyil?! Bircə buyurun görək, cavan Rəşid bəyin taxsı nə idi ki, onu mənim atam doğramışdı? Hərgah Rüstəm bəy ilə atam düşməndi, Rüstəm bəyin özünü öldürəydi, nəinki cavan oğlunu.

Şahmar bəy. Qardaş, səndən elə sözlər eşitdim ki, sinəmə güllə dəysəydi, min pay ondan yaxşıydı! Dəxi sənə nə deyim? Mən elə özüm qorxuram ki, Səadət xanımı da gətirib burada bizə calayasan.

Mələk xanım. Oğul, oğul! Bu sözləri bizim yanımızda danışdın, bari özgə yerdə danışma; bizi qorxaq, binamus hesab edib ayaq altında itirərlər... Oğul, canım sənə qurban, oğul, aman günüdür!

Fəxrəddin bəy. Sizin danışığınızdan belə məlum olur ki, guya bizim bu xaraba vilayətdə heç bir insan sifətində adam tapılmaz, zəmanı ki, mənim insaflı hərəkətimi burada binamus hərəkət hesab edə bilərlər.

Şahmar bəy. Ay qardaş, Allah xatırınə, nə söyləyirsən, bizim yerlərdə insaf nə qayırır, mürüvvət nə qayırır? Xalq gücənən başın girləyir... Hərgah bilsələr ki, sən fəqir adamsan, dinc adamsan, bir gün səni rahat qoymazlar öz evində yatasan, olub-qalanını aparıb adamı quru yurdda qoyarlar. Sən nə fikir eləyirsən? Uşaq deyilsən ki! Vallah, billah, tallah, inan qardaş, hərgah sən xəlvətdə Rüstəm bəyin nökərlərinin birisinə rast gələsən, o dəqiqə sənin başını qoyun başı kimi kəsərlər. Bunu yəqin bil.

Mələk xanım. Quran oxumaqlan donuz daridan çıxmaz, oğul! Sən bu xarabanın işinə nabələdsən. Şahmar nə deyir, sən onun sözünə qulaq ver. Əlavə Səadət xanım barəsində pambıçı qulağından bilmərrə çıxart. Hansı məlunun qızı deyil hərgah Səadət ayağın bu evə bassa, o saat özünü boğub öldürməyə, dinindən dönməyə. Özün bil, oğul.

Fəxrəddin bəy. Çox uzun danışdıq, kifayətdir... Mənim axır sözüm budur ki, mən cəllad deyiləm adam öldürəm, ya öldürdüəm... Hərgah mənim özümü öldürmək istəyirlər, neyləmək, qoy öldürsünlər, mən bir can borcluyam. O ki qaldı Səadətə, onu məndən bir əcəl ayıra bilər... Sizdən çox təvəqqə eləyirəm ki, Səadət barəsində dəxi artıq bu evdə səhbət olmasın, kifayətdir.

Mələk xanım. Kifayətdir, kifayət olsun, eybi yoxdur. Dur gedək, oğul. (*Şahmar bəyə.*) Allah bari səni mənə çox görməsin. Dur gedək...

Şahmar bəy. Bəli, fəziləti-axund məlum şüd!.. Buyur, gedək, ana. (*Gedirlər.*)

Fəxrəddin bəy (*tək*). Qəribə işə düşmüşəm, and olsun Allaha, bu kəsafəti-mədə ilən mənə ağıl öyrətmək istəyirlər... Canım, beş gün deyil bu vəhşi tayfanın içində gəlmışəm, az qalıbdır ki, mənə

cəllad eləsinlər. Xudaya, gör mən nə dərdi çəkirəm, bunların fikri nədir! Bədbəxt müsəlman, şəriətdən bixəbər, avam müsəlman. Fəqir-füqəralar yaddan çıxıb, yetimlərə rəhm kəsilib, elm yox, sənət yox. Girmışik meydana, əldə qılınc, hərif axtarırıq. Bismillah buyurun görək kim artıqbihəyadır, kim cəbr etməkdə, baş kəsməkdə qoçaqdır. Tfu, xaraba qalasan, ölkə! Heyf sənə, gözəl şəriət! Heyf sənə, gözəl islam! Hər bir şeydən mənə təəccüb o gəlir ki, anam, qardaşım bilə-bilə ki, mən Səadətsiz dünyada bir gün də ömür eləmək istəməzdim, onunla belə o təmənnaya düşüblər ki, Səadətin adını çəkməyim... Afərin məhəbbətinizə! (*Hürü kişi libasında daxil olur.*)

Fəxrəddin bəy (*xoflu*). Kimsən, nəçisən? Burada nə işin var?

Hürü. Qorxma, Hürü nənə sənə qurban! Mənəm, mən. Belə sənin qoca Hürü nənən!

Fəxrəddin bəy. Gecənin bu vaxtında, bu libasda? Nə olub, Hürü nənə? Allah xatırınə, tez məni hali elə.

Hürü. Qorxma, canım sənə qurban, hələ qoy bir nəfəsimi alı... Səndən savay yaxında adam yoxdur ki?

Fəxrəddin bəy. Heç kim yoxdur. Bircə de görüm Səadət salamatdırımı, nə iş ittifaq düşüb?

Hürü. Salamatıq, a başına dönüm... Bizim o mürdəşir üzün yumuş Rüstəm bəy, məlun oğlu məlun, hazırlaşış sizin evə od vur-sun gecə vaxtı və çölə çıxanı yanğın işığına gülləbaran eləsin. Bir dəli qudurmuş Cahangir bəy də var, bilmirəm onu tanıyrısan, ya yox, o da Səadətdən ötrü dəli-divanədir, kişi istəyir onu da gətirib köməyə bu evin adamlarını cəmən qırsın... Rüstəm bəyin tədbirini Səadət xanım və Gülbahar xanım bilib təşvişə düşüblər, məni də göndərib-lər xəbərə.

Fəxrəddin bəy. Nahaq təşvişə düşüblər... Rüstəm bəy mənə heç zad eləyə bilməz;ancaq təəccüb burasıdır ki, mən hazırlaşmış-dım gedim Rüstəm bəyin qulluğu-şərifinə, bu düşmənçiliyi aralıqdan götürməkdən ötrü... İndi ki belə oldu, neyləmək. Lazımdır sərhesab olmaq... Məni xəbərdar eləməkdə yaxşı iş görmüsüz... Biçarə Səadət yəqin əziyyət çəkir.

Hürü. Səadət xanım biçarə özünü öldürür, deyir: Fəxrəddin bu vilayətdən baş götürüb getsin, aman gündür, qoy, deyir: dünyayı-aləmin hər nə müsibəti var, mən çəkim, Fəxrəddinin başından bir tük əskik olmasın. Fəxrəddin, and olsun sənin əziz canına, mən dün-yada belə qız görməmişəm, eşitməmişəm! Allah özü birliyi xatırınə,

onu səndən ayırmasın!.. Gülbahar gecə-gündüz qardaş deyib ağlayır. Səadət xanım bir dəqiqə Gülbahardan əl çəkmir, quzu kimi onu yalayır. Belə bacı da olmaz, ana da olmaz.

Fəxrəddin bəy. Mən bir işdə çox böyük səhv eləmişəm, Hürü nənə. Gərək Səadəti düz aparaydım Almaniyaya. Qalardıq orada və bir belə zəhmət çəkməzdik, bu vəhşi tayfanın nahaq, biinsaf, bimü-rüvvət işlərin görməzdik. İndi görək Allah nə istəyib!

Hürü. Fəxrəddin, canım sənə qurban, mənim buraya gəlməyimi gərək heç kim bilməsin, çünki məlun oğlu məlun bizi diri-dir boğar, dar ağaçına çəkər. İndi mən gedim, qurban sənə, Səadət xanım təvəqqəf eləyirdi ki, burada qalmasın və gedən vaxt məni görməmiş getməsin.

Fəxrəddin bəy. Mən buradan heç bir yana gedə bilmərəm. Əvvəla, ondan ötrü ki, dəxi hicrana tabım yoxdur, mənim Səadətdən uzaq düşməyə taqətim ola bilməz. İkinci, o işləri ki, mən başlamışam, ondan əl çəkə bilmərəm. Doğrudur, mən adam öldürən deyi-ləm, amma onu mənim əlimdən Allahdan savayı heç kim ala bilməz. Hərgəh bilsəm ki, Səadət məhəbbətin bir dəqiqə məndən kəsibdir, ikinci dəqiqə mənim bu dünyada axır nəfəsimdir. Bu sözləri təvəqqəf eləyirəm, Hürü nənə, Səadətə deyərsən. Hər nə istəsəm, bu dünyada hamisini o məhəbbət gücü ilə eləyə bilərəm.

Hürü. Səadət özü çox yaxşı bilir sən kimsən ondan ötrü, sən də bilirsən Səadət kimdir səndən ötrü. Allah hər ikinizi salamat eləsin, xətadan-bəladan uzaq... Gecə keçir, nənənə sənə qurban, dəxi mən gedim.

Fəxrəddin bəy. Get, Allah səndən razi olsun! Gəl üzündən öpüm. (Öpişürlər.)

Hürü. Sənə gələn dərd-bəla mənim sağ gözümə! Oğul-uşağım da sənə qurban, Fəxrəddin!

Hürü gedir.

Fəxrəddin bəy (*tək*). Rüstəm bəy intiqam almaq istəyir... Neyləmək! Belə vay, ellik ilə gələn vaydır. Rüstəm bəydə günah yoxdur. Elmdə, sənətdə geri qalan millət bizim günümüzə düşər... Bitərbiyət, qanmaz,bihəya, yalançı, oğru, başkəsən, nainsaf, bimü-rüvvət... Neyləmək gərək?! İşimiz bel düşüb... Ağsaqqal, büzürgü-varımız Rüstəm bəy! Mənim taxsırıım nədir ki, məni öldürtmək istəyirsiniz, bitaxsır? Görək bu şəriətimizdə var, Quranımızda var,

ya belə işə insaf yol verə bilər?.. (*Uzun səktə.*) Xudaya, mən ölümdən qorxmuram, qüdrət sənin əlindədir, amma rəva deyil ki, mən bir belə zəhmətdən sonra öz mətləbimə çatmamış, arzularıma yetməmiş cavan, bir gədasifət adəmin əlində bitaxsır bada gedəm. Həvəs ilə başladığım işin aqibətin görməyib tələf olam! Mənim canıma qəsd eləyən şəxs, məgər Allahdan qorxmaz, xəyal eləməz?.. Məgər cavanlıq, nakamlıq zalimin qabağın kəsməz? Məgər Səadətin nalə-sindən qorxmaz?.. (*Fikrə gedir.*)

Sədayı-qayibanə oxuyur:

Sındırı çərx zülm ilə balü pərim, haray!
Dönderdi tez xəzanə fələk güllərim, haray!
Ey ruzigar, neyləmişəm bilmənəm sənə,
Ümmanə döndü qan ilə çeşmi-tərim, haray!

PƏRƏDƏ

ÜÇUNCÜ MƏCLİS

Vaqe olur Cahangir bəyin bağçasında. Cahangir bəy
tüfəngə söykənib, bikef durub ayaq üstə.

Cahangir bəy. Uf, belə ömür keçirməkdənsə ölüb qurtarmaq yaxşıdır... Allahın bir bələsidi ki, düşmüşəm: yemək yox, içmək yox, bir dəqiqliq bir yerdə farağat oturmaq yox... Mal-dövlət tarac oldu getdi, özüm də düşmüşəm bu günə. Xudaya, mən nə günah eləmişdim ki, sən məni bu hala saldın? (*Səktə.*) Nə qədər özümə söz verirəm, Qurana, kitaba and içirəm ki, bundan sonra Səadət adı çəkməyəcəyəm, olmur... Dəli-divanə kimi gecə yarısından keçmiş, atlanıb gedirəm o ətraflarda gəzirəm, gəzirəm, yorulub axır nəfəs geri qayıdırıam... Əgər bir neçə müddət də ömrüm belə keçsə, arzuma çatmasam, yəqin ki, buxovlanacağam. Neyləyim, Rüstəm bəy evini eləyib bir Qars qalası, yaxın getmək olmur ki, qızı güclən aparasan, ya ki özün vurub öldürəsən?! (*Uzun səktə.*) Nə olardı, xudaya, mənim bu divanə məhəbbətimin yüzdən biri Səadətdə olaydı. Hay-hay, hay-hay! Nə qədər Fəxrəddin bəy gəlməmişdi, mənim genə az-çox ümidim vardı, indi o ümidişim də kəsililib, qalmışam naçar, biəlac...

Tamam el-oba mənim adımı Məcnun qoyublar. Əlbəttə, mən divan-nəyəm. Hərgah divanə olmasaydım, Səadətə təəşşüq yetirməzdim... Mən hara, o hara?.. Səadətin məkanı asimanda gərək oleydi... Huri-lor içərə Allah onu yaradıb mənim kimi divanə üçün xətavü bəla... Neyləyim, bilsəm ki, baş götürüb getsəm, bu bəladan xilas ola billəm, vallah elə bu saat itərəm; amma bilirom ki, məqdurimiz bu gün gedib sabah geri qayıdacağam genə o qapıda sürünməyə. Nə qədər fikir eləyirəm, dərdimin əlacı bircə şeydir: gərək Fəxrəddin aralıqdan götürülə, yoxsa ayaqyalın, başıaçıq, dərələrdə, təpələrdə Məcnunam ki, Məcnunam.

Fərhad ve Məhərrəm daxil olurlar,
təəccüblə Cahangir bəyə baxırlar.

Fərhəd. Cahangir, nədir? Genə sir-sifətindən qan yağır, suya basılmış toyuğa oxşayırsan?! Yəqin genə o əhvalatdır səni bu günə salan!

Məhərrəm. Mən ölüm, Fərhad, bəri gəl, qayıdaq. Cahangiri bu halında görməkdənsə, görməmək yaxşıdır. Sağ olmuş, elə bil ki, xanzadələrin borcun bundan almaq istəyirlər.

Cahangir bəy. Əlbəttə, elə deyəcəksiz... Kotan nə bilir qayış nə çəkir?

Fərhəd. Genə başlayıb rəhmətlik oğlu, buyur görək təzədən nə var?

Cahangir bəy. Məgər siz mənim dərdimi bilmirsiz, dəxi nə lazımlı soruşmaq.

Məhərrəm. Bu köhnə söhbətdir, Cahangir, təzədən nə var, onu buyur görək.

Cahangir bəy. Nə olacaq, Fəxrəddin bəy gəlibdir, ümid yerim kəsilib, vəssalam! Bundan artıq nə istəyirsən?

Məhərrəm. Ümid yerin kəsilib, sonra nə olsun? Evdə oturub dul arvad kimi ziqqıldımaqdandan ələ nə gələr? İnsan gərək dərdinə dərman axtarsın, dərman tapa bilmədi, səbr eləsin, dözsün, dözə bilməz, boğazına bir çatı salsın. Ziqqıldımaqdandan iş aşmaz.

Cahangir bəy. Necə ki, mən fikir eləmirəm, dərdimə dərman axtara bilmirəm? Gecə-gündüz belə çevirirəm, elə çevirirəm və nə qədər fikir eləyirəm, bir əlacı tapmiram məgər indi mənim dərdimin əlacı Fəxrəddinin fot olmağı, yəni dərdimin əlacı insan qanıdır. İndi nə deyirsiniz, deyin...

Məhərrəm. Mən bilsəm ki, sənin dərdinə insan qanı dərman ola bilər, vallahi mən elə bu saat əzrailliyi qəbul elərəm. Dərd odur ki, mən elə dərmana inanmırıam.

Fərhəd. Cahangir, mən ölüm, doğrusunu de, qızın sənə heç bir az meyli var, ya yox? Onunla bu barədə danışmışanmı? Yoxsa elə uzaqdan-uzağə Məcnun olmusan?

Cahangir bəy. Nə qədər məgər sıfariş eləmişəm... Cavabı həmişə birdir: "Mümkün deyil, məndən inciməsin". Bir dəfə yolda görmüşəm, cavab verdi ki, zülmə razi olma. Hərgah o fikrə düşsəniz ki, güclə iş əmələ gələ, o da nahaqdır, çünki mümkün olan şey deyil. Nitqim kəsildi, artıq söz deyə bilmədim, yola düşüb getdilər. Yerimdən bir saat tərpənə bilmədim, dallarınca heyran-heyran baxdım, gözlərimdən yaş biixtiyar nisan kimi töküldü. Uf!..

Məhərrəm. Mən sənin yerinə olsam, Cahangir, əhvalatı düz Rüstəm bəyin özünə deyərəm və qandıraram ki, qızın Rəşid bəyi doğrayan Heydər bəyin oğluna qoşulub qaçmaq isteyir, onda bəlkə...

Cahangir bəy. Paaa, heç bir fənn qalibdir ki, işlətməmiş olam... Nə molla, nə dərviş, nə seyid, nə cadu, nə pitik!.. Canımı, malımı tar-mar eləmişəm. Rüstəm bəyin özünə qandırdım, o zalim oğlu gör mənə nə cavab verdi: "Mənim qızım bir artıq oxumuş qızdır, sənə yaramaz. Sən bir çölçü babasan. Sənə bir kasıbfəndi qız gərək, hər kimin qızın istəyirsən, gedim bu saat alım".

Fərhəd. İndi biz nə edək? Qız razi deyil, atası razi deyil. Evləri Qars qalası. Bəs nə tövr olsun?

Cahangir bəy. Aman günüdür, qardaşlar, əgər bacarsanız müzayiqə eləməyin... Məhərrəm, Məhərrəm. Heç fikrə getmə, sizdən savayı kömək yerim yoxdur.

Məhərrəm. Sən, Cahangir, qəribə adamsan, vallahi! Mən necə fikrə getməyim ki, Rüstəm bəy evini eləyib bir əlçatmaz qala, Fəxrəddin bəy həmçinin... Əlavə, tutaq ki, elə biz qadir olduq Fəxrəddin bəyi öldürməyə, sonra nə olsun? Cahangir, qardaşım, acığın tutmasın, axır sən elə yerdən tutmusan ki, mümkün olan şey deyil. Səadət xanım deyəndə, bir padşaha layiq qızdır, sənin, mənim tayımız deyil. Axır nə lazımlı olub bir bitməyən işin dalına düşək?!

Cahangir bəy. Bayaq dedim: kotan nə bilir qayış nə çəkir?.. Allah səni mənim günümə saleysi, onda bilərdin mən nə haldayam və nə çəkirəm... Neyləyim?

Fərhəd. Rəhmətliyin oğlu Məhərrəm də elə söz danışır ki, guya Fəxrəddin bəyi öldürmək çox çətin işdir. Vallahi, onu elə bu gecə öldürüm! O ki qaldı qızı, sən ölüsən çətinini bir ələ keçməsidir, nə qayıracاق? Atilar, düşər, axırı yumşalar.

Məhərrəm. Fərhəd, böyük-böyük danışma! Vallah bu saat Fəxrəddin bəyin qapısında iki gədə var ki, bizi diri-diri yeyərlər... Nə söyləyirsən? Qız da o sən deyən qızlardan deyil, sən onu tanımırsan, ona yaxın getmək olu!?

Cahangir bəy. Ay uşaqlar, siz ki, məni yaxşı tanıyırsınız. Mənim əlimdən nə gələr, nə gəlməz, heç kim bilməsə də, siz ki görmüşsünüz, siz ki bilirsiniz... Məger mən özüm Fəxrəddini öldürməkdə aciz qalmışam? Əlim gəlmir, Səadətin əziyyətindən qorxuram, yoxsa mənə nə olub?

Fərhəd. Cahangir, bu olmadı! Qardaşım, gahi sən deyirsən Fəxrəddini öldürmək gərək, gahi deyirsən mən onu necə öldürüm... Bu sözlər bir-birini tutmur.

Cahangir bəy. Doğrusu ki, mən başımı itirmişəm, özüm də bilmirəm nə danışram. Yaxşısı budur ki, məni vurun öldürün, bir yol canım qurtarsın. Vallahi, doğru sözümdür, qanım sizə halaldır, öldürün!

Məhərrəm. Bilirsiniz nə var? Belə danışqdan iş aşmaz, Fəxrəddin bəyi öldürməkdən mətləb hasil ola bilməz. Hamisindən yaxşı odur ki, qızın özünü bir tərəfə aparaq, hər nə ola-ola.

Fərhəd. Nahaq danışma, Məhərrəm. Nə qədər Fəxrəddin bəy sağıdır, qızı aparsan da iş düzəlməyəcək, onda biz gərək baş götürüb elə bir tek Rüstəm bəyin əlindən bu vilayətdən qaçaq. Mən belə qanıram ki, hərgah Fəxrəddin bəy ortalıqdan götürülsə, bəlkə onda iş rast yoluna düşə.

Məhərrəm. Bir iş də var, onu mülahizə eləmək. Rüstəm bəyin evində oğlu Mahmud bəyin arvadı Fəxrəddin bəyin bacısıdır... Gülbahar xanım. Görək Mahmud bəyin qaynını öldürsək, aya Cahangir bəyin işi düzələr? Ona Mahmud bəy, – Rüstəm bəy dursun bir kənarda – görək razı olur? Canım, mən nə qədər fikir eləyirəm, bu işin axırını bir yana çıxarda bilmirəm doğrusu.

Cahangir bəy. Məhərrəm, sənin axırın niyə belə bietibar oldu, a gədə? Mən haman Cahangir deyiləmmi ki, yoldaşlar cəmən qaçırlar, mən geri qayıdış, səni yaralı dalıma alıb güllə dolu kimi yağan vaxt at kimi qaçdım, qoymadım öldürələr? Bu dursun kənarda...

Mən haman Cahangir deyilləmmi bir top bez atdım barıdan, səni dustaqxanadan çəkdim divar üstə, sonra dalımda, qaça bilmirdin, nə qədər mənzil apardım?.. Məhərrəm, Məhərrəm, qaranlıq meşədə cərrahlıq edib üç ay gündə iki dəfə yaranı açıb-bağlayan, ana-bacı kimi sənə pərəstar olan kim olub? Qoçaq yoldaşlarımız dağıldılar, bircə tək mən axırda qaldım sənin yanında. Məhərrəm, məgər bu əhvalatlar yadından çıxıblar?

Məhərrəm. Qurtardin ki? El-oba sədası doğru olarmış! Cahangir, həqiqət mən görürəm sən dəli olubsan... Məgər sənin işindən mən baş qaçırdıram?! Eyibdir sənə, Cahangir, belə sözlər danışmaq. Mən canımdan, malımdan əl çəkərəm sənin yolunda, ancaq biləm ki, iş əmələ gələ bilər. Nahaqdan atılıb düşməkdən iş aşmaz. Mən deyirəm iş görək, iş olsun... Axır, qardaşım, vallah, billah, tallah, Fəxrəddin bəyi öldürməkdən heç zad ələ gəlməz.

Fərhəd. Uzun danışmaq lazım deyil. Durun ayağa gedək rizli-yək, bir-iki gündən sonra özümüzü vuraq əjdahalar içinə, ya onlara verən Allah, ya bizə; hər nə ola-ola... Ya Fəxrəddini öldürməyə, ya qızı qaçırmaga, vəssalam!.. Mənim məsləhətim belədir, indi özünüz bilin.

Məhərrəm. Baş üstə, buyurun gedək...

Cahangir bəy. Buyurun gedək. (*Gedirlər.*)

PƏRDƏ

DÖRDÜNCÜ MƏCLİS

Vaqə olur qaranlıq gecədə, Fəxrəddin bəyin mənzilinin qabağındakı bağçada. Pərdə qalxandan sonra Şahmar bəy gəlir, əlində tüsəng.

Şahmar bəy. Yamanca qaranlıqdır, göz gözü görmür. (*Ətrafa baxır.*) Hacı Murad, Xəlil... (*Çağırır.*) Birisini diri tuta bilsəydik, nə yaxşı olardı?.. Onda Rüstəm bəydən bir dəfə xilas olardıq. Tutan kimi düz aparıb şəhərdə divan əlinə verərdim. Rüstəm bəyi qarışdırırdı işə, necə ki o mənim əmilərimi işə saldı, qulaqları ciril-daya-cırıldaya gedərdi, biryolluq canımız qurtarardı... Hacı Murad! (*Çağırır.*)

Hacı Murad, Xəlil gəlirlər.

Şahmar bəy. Uşaqlar, nə var, nə yox?

Xəlil. Ağa, hələ ki bir şey yoxdur, amma yamanca qaranlıqdır, iki qədəmdə adamı seçmək olmur.

Hacı Murad. Bircə elə hənirtidən bilmək olar ki, yaxında adam var. Allah eləsin ki, elə bu gecə gölsinlər.

Şahmar bəy. Əgər birisini diri tuta bilsəydik, çox yaxşı olardı. Ancaq, uşaqlar, Allah xatirinə, özünü gözləyin, yoxsa birinizi vursalar, gərək biz papaq qoyub çölə çıxmayaq.

Hacı Murad. Qurbani öyrətmışəm ki, onlar yaxın gələndə naqafil ayı kimi bağırsın “kimsən?” Onda həriflər bir balaca özlərini itirəcəklər, o dəqiqlik birinin allam üstünü, qoymaram gözün aça, boynunun ardına bir-iki döşərəm, tərpənə bilməz, o saat səriyərəm qollarını. Qurtardı, getdi.

Şahmar bəy. Əgər bacarsan, çox yaxşı olar... Yatmayın, bəlkə gec göldilər, özünü gözləyin. Necə ki düzmişəm, elə qaydada dursunlar. Hərgah ot tayasını yandırmaq istəsələr, mane olmayıñ, qoyun yandırınsınlar.

Xəlil. Ağa, Hacı Rəsulun çəpəri tərəf adamımız yoxdur. Səməd kişinin evi tərəf də qorxuludur.

Şahmar bəy. O tərəfdən cürət edib gələ bilməzlər, ancaq Hacı Rəsulun çəpərində adam qoymaq gərək.

Xəlil. Gərək mən özüm orada duram. Hərgah o tərəfdən gələn olsa, çünki dalı çox bərkdir, tuta bilməyəcəyəm, elə ataram qalar yerində.

Şahmar bəy. Çox yaxşı, dəxi durmaq yeri deyil. Gedin görək Allah nə istəyib. Sərhesab olun, özünü gözləyin. (*Gədələr gedirlər.*) Mən Fəxrəddinə deyəndə ki, qardaş, sən bu xarabanın işini bilməzsən, burada müsəlmanlar haqq-nahaq bir-birinin qanın içirlər, mənə inanmırıñ, indi özü düşüb əl-ayağa! Bəs necə, oğlan, elə bilirsən ki, biz burada asanlıqla çörək yeyirik? Bizim yer Almaniyadır? Bundan sonra bilərsən ki, bu vilayətdə baş çıxarmaq böyük hünər istər.

Fəxrəddin bəy (*daxıl olur, əlində tüfəng*). Xaraba qalasan, vilayət! Mən, Fəxrəddin, tüfəng? Nə eləyəsən? Qudurmuş itlərdən lazımdır ki, özünü mühafizə eləyəsən... Bir adam ki, heyvandan seçilməyə, ondan əlbəttə qorxmaq gərək.

Şahmar bəy (*təbəssümlə*). Hm! Fəxrəddin bəy, bizim vilayət ilə Almaniya necədir, bir-birinə bənzəyirmi?

Fəxrəddin bəy. Yalansa xaraba qalsın sizin vilayət! Hələ bir şey yoxdur ki, ay Şahmar?

Şahmar bəy. Hələ ki, xeyr. Hərgah gələn olsa, kənarda bir gədə qoymuşam, it kimi hürəcək, bizi xəbərdar eləyəcək.

Fəxrəddin bəy. Qoşunkeşlikdə belə dolanmazlar ki, biz bu neçə gündür dolanırıq. Belə də vəhşi, nadan tayfa olar? Gecə-gündüz yuxusuz, hər bir saatda gözlüyüruk ha budur evimizi odlayacaqlar, gülləbaran edəcəklər.

Şahmar bəy. Bəs biz nə edək ki, tamam ömrümüz belə keçir?.. Darixma, Fəxrəddin, Allah kərimdir. Ancaq, qardaş, belə işlər sənin işin deyil, sən get arxayıñ yat.

Fəxrəddin bəy. Əlbəttə, gedib yatacam, ancaq buraya gəlməkdə qəsdim səni görüb tapşırmaqdır ki, olmaya-olmaya bir adam yaralana... Hərgah bir adama güllə dəysə, Şahmar, elə bil ki, o güllə mənim gözümə dəyib. Bax, Allah xatirinə, qan tökməyin, səy eləyin qaçınlar, getsinlər.

Şahmar bəy. Sən get arxayıñ yat, qoymaram xəta ola... Elə gördülər ki, biz sərhesabiq, özləri qaçarlar; qorxma, qoymaram adam vurula.

Fəxrəddin bəy. Allah amanında... Mən gedirəm, ancaq mən ölüm, Şahmar, tapşır ki, vurmasınlar. Eşidirsənmi, mən ölüm deyirəm ha!..

Şahmar bəy. Qorxma, qoymaram, arxayıñ ol. Gecə yaridan keçib, get yat.

Fəxrəddin bəy. Hərgah yatmaq mümkün olsa. Yaxşı, xudahafız. (Gedir.)

Şahmar bəy. Xoş gəldin... Birdən elə dəli qudurmuş Rüstəm bəy özü gələ və ələ düşə, nə qəribə iş olar?.. Hər nə desən çıxar o kişidən, beş vaxt namazdan savay... (Səktə.) İş bilməmək belə olar a... Yalvarır ki, qoyma adama zəfər yetişə. Bəli, biz onları vurma-yaq, onlar bizi qırısınlar... Yaxşı məsləhətdir vallah... Görək, Allaha pənah. (Gedir.)

Şahmar bəy gedəndən bir az sonra Fərhad və Məhərrəm daxil olurlar, xoflu, yavaşdan danışırlar bağçada, əllərində tūfəng.

Fərhad. Keçəl! Şeytanın ağlına gəlməyən iş sənin ağlına gəldi... Nərdivani harada qoydun?

Məhərrəm. Çəpərə söykəmişəm... Təpil, təpil! Bax, bax!.. Fəxrəddin bəy bu özüdür, şamı yandırıb kitab oxuyur, bədbəxt, əcəl girləyir... Mən ölüm, hələ tələsmə, qoy görək nə qayıracاق... Kitab oxuyur, şəklə baxır; yəqin Səadət xanımın şəklidir.

Fərhəd. Tamaşa yeri deyil, qardaş! Tutarlar, sən ölüsən dərimizi boğazımızdan çıxardarlar, qurtar gedək!..

Məhərrəm. Bağ içində bizi kim görə bilər? Mən ölüm, bir az səbr elə. Afərin oğlan, pəh, pəh, pəh!..

Fərhəd. Belə dur görüm aa. Qoy yatırdım gedək, sonra tərif elərsən!

Məhərrəm. Mən ölüm səbr elə... A gədə, sən nə qorxaqsan?! Belə bağ içində, belə qaranlıqda adam görmək olar, adam tutmaq olar?!

Fərhəd. Bu canım ölsün ki, ya sən dəli olubsan, ya bizi əcəl girleyib... Bircə fikir elə gör haradasan, məqam nə məqamdır!

Məhərrəm. Sən nə ağıciyər adımsan, Fərhəd, qoy bir tamaşa edək, görək Səadət xanımın ruhi-rəvanı necə oğlandır. Maşallah, afərin, həqiqətən gözəl oğlandır!..

Fərhəd. Pa-a-a, bu olmadı ki!.. Bəsdir, rəng-rəng danışma, sən allah, qoy tamam eləyim gedək.

Məhərrəm. Mənim əlim qurusun əgər belə cavana mənim əlim qalxsa. Heyf deyil? Adam gərək onda Allahsız olsun.

Fərhəd. Məhərrəm, Allaha bax, bu yer naz-qəmzə yeri deyil.

Məhərrəm. Mən ata bilmərəm, əlim qurur.

Fərhəd. Əstəğfürullah! Sən belə dur, gör mən onu necə yatırıram!

Məhərrəm. Olmaz, qoymaram heç vaxt! Əllərimi kəssən, dışlərimlə tutub qoymayacağam, vəssalam!

Fərhəd. Bəs nə üçün məni buraya gətirmisən?! Yəqin ki, mən-lən düşmənçiliyin var?

Məhərrəm. Uzun danışma, Fərhəd, ağıllı danış! Sənə deyirəm qoymaram, qoymaram, vəssalam!

Fərhəd. Bircə de görünüm Cahangirə nə cavab verəcəksən?

Məhərrəm. O sənin borcun deyil.

Fərhəd. Belə məlum olur ki, sən bizə yoldaş deyilsən, bəlkə hələ...

Məhərrəm. Baş aparma, Fərhəd, adam kimi danış...

Kənarda tüfəng atəşinin səsi gelir, Fəxrəddin şamı söndürür,
Məhərrəm ve Fərhəd qaçırlar.

Xəlil. Tərpənmə, tərpənmə boynunu sovruram!
Şahmar bəy. A gədə, qoymayın. Qabaqla! Hara qaçırsan?
Qoymayın, ay gədə!

Hacı Murad. Tutun, ay gədə, qoymayın, getdi. (*Tüfəng səsi*).
Xəlil. Tüfəngi elə atmazlar, al gəldi. (*Tüfəng səsi*).
Hacı Murad. Tutmuşam, gəl, ay gədə! Tərpənmə! Tərpənmə,
öldürdüm! Hara tərpənirsən? Öldürrəm bu saat!

Xəlil. O birisi necə oldu, ay gədə? At qalsın yerində, qoyma
qaçıdı!

Şahmar bəy. Qorxma, gəldim... Buraxmayın! Bağla qollarını!..
O birisi necə oldu, ay uşaqlar?..

Xəlil. O birisini apardılar. (*Tez-tez tüfəng atılır və səs uzaqlaşır*.)
Qoymayın, apardılar!

PƏRDƏ

BEŞİNCİ MƏCLİS

Vaqə olur Rüstəm bəyin bağçasında, gecə yaridan keçmiş,
Səadət xanım, Gülbahar və Hürü danişa-danişa gəlirlər.

Səadət xanım. Mənim ağlım kəsmir ki, bu gün Mahmud
şəhərə getmiş ola. Heç elə gün olmayıb ki, bizim evimiz bu mərtəbə
iyiəsiz qala. Gədələrin biri də evdə yoxdur. Qanmiram bu nə işdir?
Deyirəm yoxsa bu evi yixılmışlar o tərəfə gediblər?

Gülbahar xanım. Mən özüm də qanmiram... Mahmud gedəndə
mənə dedi ki, şəhərdə işim var, bir-iki gündən sonra qayıdacağam.

Hürü. Mən onu bilirəm ki, Rüstəm bəy qaranlıq qovuşandan
bir-iki saat sonra tüfəngi götürüb getdi. Deyəssən elə, o bədbəxt
uşaqları o tərəfə getdilər.

Gülbahar xanım. Yavaş bir, ay qız! Bu nə səsdir, ay başına
dönüm?

Səadət xanım. Bir az sakit ol görüm. (*Səktə*.) Siz burada
durun, mən görüm bu nə səsdir, bu saat qayıdaram. (*Gedir*.)

Hürü. Heç belə iş görünməyib ki, sənin evində bir Allah bən-
dəsi gəlin ola, sən gedəsən onun atası evinə od vurub, qardaşların
öldürəsən. Belə yox olasan sən, ay Rüstəm bəy, yox!

Gülbahar xanım. Allahın qəzəbinə gəlsin görüm onu, evi
başına uçsun, tar-mar olsun, Səadətin canından uzaq yerde.

H ü r ü. Vallah, əgər Səadət olmaya, bu evdə mən bir gün də qal-maram. Deyirəm, nə bilim bəlkə Allah rəhm eləyə, bir növ bunlar barışalar. Səadətin işin qurtaraq, çıxaq gedək evimizə.

G ü l b a h a r x a n ı m. Yox, bu evi yixılmış Rüstəm bəy farağat oturmayacaq, ölənəcən barışiq da ola bilməz. O elə mələn deyil!

S ə a d ə t x a n ı m (*tələsik gəlib*). Hürü nənə! Mahmudun çuxasını, Əhmədin yapincısını, papaqlarını tez buraya gətir, tez ol, tez! Sual lazımlı deyil, durma. (*Hürü gedir*.) Xudaya, bilmirəm biz nə günah eləmişik ki, bu qədər müsibətlər bizim başımıza gəlir?.. Gülbahar, titrəmək vaxtı deyil... Bu dəqiqə sən gərək gedəsən, burada artıq qala bilməzsən! Evin yixilsin ata, evin yixilsin! Gediblər... Qırğıın olub, çoban söyləyir...

G ü l b a h a r x a n ı m. Canım sənə qurban, Səadət, yoxsa atamın evi yixılıbdır? Uy Allah, uy Allah, ölüm mənimdir!

S ə a d ə t x a n ı m. Ağlamaq yeri deyil. (*Hürü gəlir*.) Gey çuxanı, papağı qoy başına. Hürü nənə, sən də. Tez olun, bax, ha belə... İndi Allah amanında, durmayın, Gülbahar, məni yadından çıxartma, gedin, Allah sizə yar olsun! Gedin, yoldan kənar, özünüz də bağçanın dalın-dan çıxın. (*Ağlaşılı öpüşürlər*.)

G ü l b a h a r x a n ı m (*gedə-gedə*). Yazıq canım vay, yurdsuz-yuvasız canım vay! Səadət, Səadət, ölüm yaxşıdır ayrılıqdan.

S ə a d ə t x a n ı m. Allah kərimdir, gedin, gedin! Görüm mənim başımda nə müsibətlər var!

H ü r ü. Gedək! Rüstəm bəyi görüm iki gözlərindən olsun, hirsı başında çatlasın. (*Ağlaya-aglaya gedirlər*.)

S ə a d ə t x a n ı m (*tək*). Tez gedin, yoxsa rast gələ bilərsiniz. Çoban gətişən xəbərdən belə görünür ki, böyük dava olub, hər iki tərəfdən ölen olub... Xudaya, səni and verirəm öz böyüklüyünə, hərgah bir xata olubsa, o xata qardaşimdən, atamdan uzaq olsun, ölüm mənimdir, Allah!.. Allah, sən özün Fəxrəddinə qiyma, yazıqdır, nakamdır, mən də yazığam... Xudaya, rəhmini kəsmə, bir belə müsibət kifayətdir, dəxi tab eləyə bilmirəm.

Səs gəlir. Səadət xanım irəli durub.

Kimssən? Yaxın gəlmə, adını de, yoxsa...

R ü s t ə m b ə y (*bağçadan*). Mənəm, Səadət, qorxma!

S ə a d ə t x a n ı m. Salamatsınızmı, ata? Dəxi məndə can qalmayıb... Belə iş olmaz ki, siz mənim başıma gətirirsiniz.

Rüstəm bəy. Qorxma, qızım, bir elə artıq iş olmayıb, sən get içəri, yad adam var.

Səadət xanım. Bir elə iş olmayıb nə deyən sözdür, ata? Bəs Mahmud hanı? Allah məni öldürsün qurtarsın sənin əlindən!

Rüstəm bəy. Sənə deyirəm bir elə iş olmayıb, get, qalmağal eləmə! Camaati buraya tökmə! (*Mahmud bəyi Əhməd qoluna girib yavaş-yavaş gətirir.*)

Səadət xanım. Uy, uy, qardaş! Bacın ölsün, ay qardaş!.. Sənə nə olub, ay qardaş?!

Rüstəm bəy. Səadət! Çığırib-bağırib aləmi buraya tökmə, Allah xatırınə!..

Mahmud bəy (*zəif səslə*). Qorxma, Səadət, qorxma, sənə mən söz verdim, mən deyən olmadı, Allah işidir.

Rüstəm bəy. Bir yastıq! Tez, tez ha! (*Səadət xanım qaçıq yastıq gətirməyə*.) Qorxma, yassar, mərdanə ol, oturt Əhməd, gir qoltuğuna... Ha belə!

Mahmud bəy. Tələsmeyin, qoyun bir az dincəlim. (*Səadət yastıq gətirir.*) Uf, yavaş, yavaş!

Rüstəm bəy. Gərək soyunduraq, soyunmasa olmaz. Əhməd, başın qalxız, ha belə, indi rahatsanmı, oğul? Güllə haradan dəyib, ay gədə?

Səadət xanım. O güllə bacının gözlərinə dəyəydi, ay qardaş, yazıq qardaş! Dincəldinmi, ay ata, dincəldinmi?

Rüstəm bəy. Bir qayçı, tez a! Yara gərək bağlama, bağlanmasa olmaz. Bəlkə xətərli yaradır... Qolunu, belə başına dönüm, çıxart, Əhməd!

Mahmud bəy. Yavaş-yavaş, tərpətmə! Qoy bir az dincəlim. (*Əhməd yaraya baxır.*)

Rüstəm bəy. Qan çoxmu gedib, ay gədə?

Əhməd. Bilmək olmur, ay ağa. İndiyə kimi axdı getdi, qan nə qayırır?!

Səadət xanım (*gəlir, əlində qayçı*). Sən belə dur, Əhməd! Bacın gözlərinə qurban, qardaş!.. Əhməd belə tut, ha belə. Yavaş, tut buradan, çıxart, yavaş-yavaş. Bu saat, canım sənə qurban, çıxart, ha belə.

Rüstəm bəy (*Səadətə*). İndi sən belə dur, özün də buradan get... Əhməd, üsullu böyrü üstə çevir... Yaxşıdır, çox incitmə... Bu yaranı bağlaşan yaxşı deyil.

Səadət xanım. Elə demə, deyilən ki, evin yixılıb, vəssalam... O gülə bacının sağ gözünə dəyəydi, ay qardaş!.. Axır sənin nə işin vardı elə yerlərdə, yaziq qardaş, mehriban qardaş? Dincəl ata, evi yixılmış ata, dincəl!..

Rüstəm bəy. Mahmud, Mahmud... Niyə danışmırsan, ay başına dönüm? Mahmud, Mahmud!.. Başın bir az dikolt, ay gədə. Bu Veli hansı cəhənnəmdə qaldı bilmirəm!

Əhməd. Ağa, Cahangir bəyi, Vəlini tutdular, yazıqlar şir kimi əlləşirdilər, olmadı!.. Zalim uşaqları guya ki, bizim yolumuzu gözləyirlərmiş!..

Səadət xanım (*Mahmuda baxib*). Uy, ay qardaş!.. Ata, evin başına uçsun!.. Ata, bari üzünü qibləyə çevir.

Rüstəm bəy. Mahmud, Mahmud... Axır sən Rəşid bəyin qardaşsan, niyə belə yassar olursan? Mahmud, niyə dinmirən, qoca atan sənə qurban?

Səadət xanım. Bacın gözlərinə qurban, qardaş! Allahı çağır, salavat çevir, kəlməni de, ürəyinin sözünü de, nakam gedən qardaş!

Mahmud bəy (*zəif səslə*). Gülbahar...

Səadət xanım. Gülbaharı çağırımmı gəlsin?

Rüstəm bəy. Canıma od salma, ciyərimi dağlama, nakam gedən oğul! Taxsır məndədir, ay oğul, mən ölməli idim, mən, mən, mən, mən... mən... mən!..

Mahmud bəy. Gülbaharın xatırınə dəyməyin, incitməyin.

Səadət xanım. Qorxma, ay qardaş... Mən ölüncən qoymaram Gülbahara güldən ağır söz deyilə. Gülbaharın sənə qurban, bədbəxt qardaş!

Rüstəm bəy. Ay oğul, aman günüdür, mənim evimi yixma!.. Məni imansız eləmə!..

Əhməd. O gülə dəyəydi mənim sağ gözümə, ay ağa, ay yaziq ağa, fəqir ağa... Elə adam vurmayıň deyib yalvarırdın, ay ağa!.. Məz-lum ağa!..

Rüstəm bəy. Bircə səsini çıxart, ay oğul! Malim-dövlətim sənə qurban, ay oğul! Evimə od düşəydi, Mahmud, dilim quruyayıd, Mahmud!

Səadət xanım. Sən qardaşımı tufana verdin, ata! Sən yixdın evimizi! Yurdun dağılsın, ata!.. (*Mahmuda baxib*.) Uy, başınıza dönüm, qardaşım keçinir, üzün qibləyə çevirin. Evi yixılmış ata, yurdu tar-mar olmuş ata, bari qoyma qardaşım Quransız keçinə... Uy, Allah, yaziq qardaşım! (*Mahmudu qucaqlayır*.)

Rüstəm bəy (*Mahmuda baxıb*). Əhməd, xalçadan tut, belə çevir. Dilim quruyaydı, oğul! (*Üzünü qibləyə çevirirlər*.) Bir az da belə... Səni namus yolunda bada verdim, oğul!.. Əhməd, yüyür molla dalınca!..

Əhməd. Evimiz yixıldı, ay başına dönüm. Bu şəhidə nə Quran?.. Gecənin bu vaxtında molla nə qayırır, yetirməz... Keçibdir...

Səadət xanım (*tez Quranı götürüb*). Ay qardaş, ay qardaş!.. Qulaq as, gör bacın üstündə necə Quran oxuyacaq. (*Quranı açır*.) Bismillah rəhmanürrəhim... (*Qəss eləyib yuxılar*.)

Rüstəm bəy (*ayaq üstə, başıaçıq*). Ay gedə, o xəncəri sox mənim ürəyimin başına, atam sənə qurban!.. Məni öldürün, ay camaat, mən biimani dünyada sağ qoymayın!.. Başınıza dönüm.. Mahmud, Mahmud!.. Ev-eşiyimə bu saat od vuracağam, Mahmud! Səndən sonra mənə heç zad lazım deyil, Mahmud!.. Əhməd! Əhməd! Od gətir, küləş gətir, yurdumu gərək xaraba qoyam! (*Gedə-gedə*.) Uy, Mahmud, uy Mahmud, belimi sindiran oğul!

Əhməd. Qurtardin ağa, dünyanın qıylü-qalından. Heyf sənə! Səndən sonra mən bu evə üz döndərmərəm, qanına əvəz eləyib baş götürüb gedərəm, and olsun sənin bu canina!.. Külfətdən əl çəkib, vətəni atıb, yurd-yuvanı dağıdırıb, baş götürüb gedəcəyəm... Ta bu ömr olmadı!.. (*Üzündən öpüb*.) Özümü sənə qurban dedim, indi get qəbirdə rahat yat, qanına qan elərəm, qorxma! (*Gedə-gedə*) Ağa, mehriban ağa, rəhmlı ağa, nakam ağa!..

PƏRDƏ

ALTINCI MƏCLİS

Vaqe olur Fəxrəddin bəyin mənzilinin qabağında olan bağçada.

Əhməd (*ətrafa baxa-baxa gəlir*). Ay bivəfa puç dünya! Bu az müddətdə gör necə gözəl oğlanlar bada gedib. Rəşid bəy getdi, Mahmud bəy getdi, Vəli kimi əjdaha qalada axırıncı yaradan tələf oldu getdi... Cahangir bəyin yurd-yuvasını dağıtdılar, canı dustaqxanada çürüyür. Rüstəm bəy kimi pəhləvanın beli bükülüb, özü dönüb bir yumağa... Bu nə gündür mən özüm çəkirəm, bu nə candır mən özüm saxlayıram?! Yurdum itib, yuvam dağılıb, olmuşam qaçaq, gecə-gündüz bir saat bir yerdə otura bilmirəm... Dərd bilənlər getdi,

dost-aşna getdi, mən tək qalib nə olacağam?! Əhdimə vəfa elərəm,
ondan sonra

Göz dolu yaş, üzüm tutmuş vətənə,
Cigər dağlı ah-nalə edərəm;
Külfəti tapşırıb həqq dadinə,
Baş götürüb biyabanə gedərəm.

Tüfəngini sazlayıb gizlənir.

Fəx rəddin bəy (*gəlir bağçaya*). Hacı Murad, bu gün gələn qəzetləri gətir buraya!.. Heç belə yorulmamışdım ki, bu gün yorulmuşam; bizim bu camaat ilə məgər iş görmək olar. Günbəgün, saat-basaat nə qədər yaxın bələd oluram bunların xəsiyyətlərinə, bir o qədər aşkar görürəm ki, bir gül ilə bahar olmaz. Dəxi məni təngə gətiriblər, ovqatım olub təlx, ələlxüsüz biçarə Mahmudun müsibəti məni hər şeydən artıq yandırır... Ay kişi, belə də murdar vilayət olar? Bu mərtəbədə vəhşilik, nadanlıq olar?.. Tuf! Mənim bu heyvan qaradaşımı nə qədər yalvardım, təvəqqə elədim ki, xəta olmasın, nahaq qan tökülməsin, genə olmadı... Kimdir müqəssir?.. Müsəlman qaradaşın vəhşi nadanlığı... Biçarə, yazıq Mahmud, heç nahaq yerə teləf oldu getdi. Allah Rüstəm bəyə lənət eləsin, üzün hər iki dünyada qara eləsin... (*Hacı Murad bir səndəli gətirir, bir cüt şam və bir miz.*) Hacı Murad, Xəlil necədir, yarası sağalıbdır mı?

Hacı Murad. Yaxşıdır indi, ağa... Gədə az qalmışdı ölsün, qoçaq həkim əcəb kömək elədi. Bir-iki gün olur ki, azarxanadan çıxbıdır.

Fəx rəddin bəy. Çox şadam... Hacı Murad, səhər tezdən gedərsən Əhməd bəyin yanına və bir araba da apararsan, təhəng çubuğu verəcək gətirərsən. Əlavə bağbanlara deyərsən ki, aşağı bağlı tamam kəlləsər eləsinlər. Özüm də gələcəyəm.

Hacı Murad. Bəli, ağa, baş üstə.

Fəx rəddin bəy (*qəzətə baxıb*). Gedə bilərsən. (*Hacı Murad baş vurub gedir.*) Vallahi-billahi, doğru yazıblar, haqları var... Bizim kimi vəhşi tayfanın dünya üzündə gərək yeri olmasın... Mollalar bizim axırımızı yetirdilər... Hara baxırsan heç bir könül şad edən şey görmürsən... Bundan artıq bədbəxtlik ola bilərmi ki, sən öz evində bir saat qorxusuz rahat otura bilməyəsən; küçələrdə, yollarda

qorxusuz gəzə bilməyəsən. Heyf sənə, gözəl şəriət! Heyf sənə, gözəl islam ki, biz vəhşi olub qədr-qiyəmətini qanmırıq!

Tüfəng atılır, Fəxrəddin bəy yixilib tez qalxır, Hacı Murad tələsik gəlib onu qucaqlayır.

Hacı Murad. Ay başınıza dönüm, aman günüdür gəlin... Nə oldu, ay ağa? Nə oldu, başına dönüm?

Fəxrəddin bəy. Bimürüvvət oğlu, biinsaf oğlu!..

Hacı Murad. Ay dad, ay fəryad! Amandır, gəlin, ay başınıza dönüm! Gəlsənizmi, Şahmar bəy, Xəlil!..

Fəxrəddin bəy. Məni oturt, həkimi çağır... Xudaya şükür... Qəribə müsibətdir, müsibəti-müsəlmanan! Vəhsilik, elmsizlik, nadanlıq! Bəli, neyləmək, qəza işidir... (*Şahmar bəy əlində tüfəng, Mələk xanım, Gülbahar, Xəlil qolu boynundan asılı tələsik gəlirlər, Hacı Murad Şahmar bəydən tüfəngi alıb qaçıır.*)

Şahmar bəy (*Fəxrəddini qucaqlayıb*). Xəlil! Həkim, tez... Qorxma, başına dönüm, qorxma, canım sənə qurban!

Hacı Muradın çöldən səsi gelir.

Hacı Murad. Ay namərd oğlu namərd, hara qaçırsan, qanını içəcəyəm... Qaçma, ay gədə, vallah səndən əl çəkməyəcəyəm! (*Tüfəng atılır.*)

Mələk xanım. Allah, amandır, Allah, amandır. Allah, özün rəhm elə, qorxma gözlərinə qurban! (*Oturur Fəxrəddinin yanında.*) Uy, ay Fəxrəddin, bu nə işdi biz düşdük?!

Gülbahar xanım (*Fəxrəddinin ayaqlarını qucaqlayıb*). Uy, qardaş! Uy, yaziq qardaş!

Fəxrəddin bəy. Qorxmayıñ, qorxmayıñ... Çıxart libasin, hərgah ağ ciyərə dəyməmiş olsa, ümid var...

Şahmar bəy. Burada ağ ciyər nə qayırır, ay başına dönüm? Sən bircə qorxma. (*Soyundurur.*) Qorxma, canım sənə qurban, bu saat... Gülbahar, bir yaylıq, tez! Bir də yastıq, tez! (*Gülbahar gedir.*)

Fəxrəddin bəy. Darixmayıñ.

Mələk xanım. Atam-anam o tökülen qanına qurban, oğul! Çıraqımı söndürmə, Fəxrəddin! Uy, yandım Allah!

Şahmar bəy. Tez ol, ay qız, yaylıq...

Fəxrəddin bəy. Darixma, Şahmar!.. Allaha pənah!..

Şahmar bəy. Şahmar adlı qardaşın olmayaydı, Fəxrəddin və belə müsibəti görməyəydi. (*Gülbahar xanım yaylıq və yastıq gətirir.*) Qoy buraya, ha belə... Uzan, uzan, canım sənə qurban! (*Yaranı bağlayır.*)

Fəxrəddin bəy. Həkim necə oldu, nəfəsim darixir...

Gülbahar. Darixan nəfəsinə günüqara, bədbəxt bacın qurban, Fəxrəddin! Uy, yaziq qardaşım...

Hürü (*tələsik daxil olur*). Güllə kimə dəyib, a başınıza dönüm?.. Bu nədir, Allah, bu nədir? Fəxrəddin, Fəxrəddin, Fəxrəddin!.. Mən səni bu əmcəklərimlə bəsləmişəm, Fəxrəddin, aman gündür, Fəxrəddin! Evin yixilsin, Mələk xanım! Başına əlləmə düşsün Mələk xanım, dincəldinmi, dincəldinmi?!

Mələk xanım. Ay camaat, məgər ciyərimdən çıxan tüstünü görmürsünüz?! Yandım, Allah! Dilim lal olaydı, Fəxrəddin! Gözlərim kor olaydı, Fəxrəddin!

Gülbahar. Uy, Şahmar, bir belə də qan gedərmi? Qoyma başına dönüm, amandı Allah! Amandı!.. Allah, sən özün rəhm elə, bizə yaziğin gəlsin!..

Fəxrəddin bəy. Həkimin köməyindən keçibdir... Mənə bir az su...

Mələk xanım. Su vermək olmaz, Şahmar, Şahmar! Dur qəbir-dən, Heydər, dur qəbirdən özünü mənə yetir, Heydər! Heydər gəl! Heydər gəl gör əziz balan nə gündədir? Nə halətdir, Heydər! Uy, ciyərim yandı! (*Qəşş elşeyir*)

Hürü (*yaraya baxib*). Can!.. Can Fəxrəddin... Əllərin quruyaydı, düşmən! Belə çevir, qan içəri dolmasın, Şahmar, dincəl Mələk xanım!

Fəxrəddin bəy. Macal vermədi... Bivaxt... Heyf!

Gülbahar xanım. Ay başına dönüm, həkim necə oldu? Ay ata, ay ata, evinə od düşeydi, ay ana! Yurdun tar-mar olaydı, ay ata! (*Fəxrəddinə baxır*.) Həkim necə oldu? Başınıza dönüm... Həkim, həkim, həkim! (*Qaçır çölo*.)

Şahmar bəy. Ürəyin incidirmi, qardaş? O güllə mənim sağ gözümə dəyəydi, Fəxrəddin!

Fəxrəddin bəy. Məktəbxana, azarxana məndən sonra tək nişanədir, daşıtmə. Səadətə hörmət eləyin, düşməni bağışlayın...

Şahmar bəy. Şahmar adlı qardaşın ölsün, Fəxrəddin. Yaman yerdə evimizi tar-mar elədin!

Fəxrəddin bəy. Şahmar!

Şahmar bəy. Can Şahmar! Nədir, başına dönüm? Sözünü de!..
Fəxrəddin bəy. Səadət...
Şahmar bəy. Hürü nənə, canım sənə qurban, Səadət xanım qonşuluqda dayısı evindədir, çağır gəlsin, ciyərim odlanır, Fəxrəddin!

Hacı Murad, Xəlil daxil olurlar.

Hacı Murad. Ağa! Səni bu hala salanı cəhənnəmə vasil elədim; amma heyf sənə, kaş o güllə mənə dəyəydi... Ölüm Allah əmridir, ağa,ancaq... (*ağlamaq qoymur danışmağa*.)

Xəlil (*yaraya baxıb*). Üç atlı göndərdim həkim dalınca, həkim gəlib bu yaraya neyləsin! O güllə mənə dəyəydi... Kaş bu yaradan ölüydim, səni bu halətdə görməyəydim, yazıq ağa, məzлum ağa!

Fəxrəddin bəy. Əşhədü-ən-lailahə-illəllah, əşhədü-ən-Məhəmmədən-rəsuləllah...

Mələk xanım (*ayılıb*). Heydər necə oldu? Onu buraya çağır, indi bu saat buraya gəlmüşdi... Heydər, Heydər!.. Aparın məni salın quyuya, atam-anam sizə qurban!.. Fəxrəddin vay, cavan oğlum vay! Heydər gəl, Heydər gəl, gəl gör nə günə düşmüşük, gəl oğluna toy elə, Heydər! (*Qəşş eləyir*.)

Səadət xanım (*daxıl olur Hürü ilə*). Belə dur. (*Hürüyə. Oturur Fəxrəddinin yanında. Xəlil, Hacı Murad çölə çıxırlar*.)

Şahmar bəy. Fəxrəddin, bir gözünü aç gör bizə kim gəlibdir!

Səadət xanım. Fəxrəddin, mən səni bir yekə pəhləvan hesab eləyirdim, bəs sən belə imişsən?!

Fəxrəddin bəy (*Səadətin əlindən tutub*). Ağlama, mərdanə ol, qəza işidir, təzə bağda dəfn eləyin, qan tökmək kifayətdir...

Səadət xanım. Mənim bu yanın ciyərimi göz yaşı söndürməz. (*Əlindən öpür*.) Fəxrəddin, necə gözəl arzularımız qaldı, Fəxrəddin... Bu dünya necə puç dünya imiş, Fəxrəddin! Heyf sənə, heyf, heyf... Bu pis, murdar ömrü müsəlman qardaş dəxi bədər eləyib. Bu müsibət məgər nadanlıqladan, elmsizlikdən deyil?!

Hürü. Fəxrəddin! Nə qayırsan? Ay başuva dönüm! Ay başınıza dönüm, qoymayın, aman günüdür, Fəxrəddin keçir!.. Vay, evin yixilsin, Mələk xanım, yurdun itsin, Mələk xanım!..

Mələk xanım (*dəli sıfətində qalxıb*). Yanıram, vallah yanıram, billah, üstümə su töküñ, başınıza dönüm!.. Heydər, Heydər... Gəl, gəl, gəl. Şahmar, qoyma, evimizə od düşüb! Ay aman, yandıq! Yandım, yandım, yandım, Allah! (*Qəşş eləyir*.)

Şahmar bəy (*diqqət ilə baxıb*). Belimi sindirdin, qardaş! Ümid yerimi kəsdin, qardaş. (*Gedir, ağlaya-ağlaya.*)

Səadət xanım. Hürə nənə, Mələk xanımı apar çölə, biçarə dəli olacaq...

Hürü (*Mələk xanımı durquzub aparır*). Dur gedək yurdu başına uçmuş, xanimanı dağılmış, dur gedək, dur... Öz əlinlən evini yıldın!

Mələk xanım. Apar məni sal quyuya, atam-anam sənə qurban, Hürü!.. Fəxrəddin balam vay! Cavan oğlum vay!.. Heydər, gəl, balamın sevgilisi yanındadır, gəl toy elə! Heydər, gəl, gəl, gəl! (*Gedirlər.*)

Səadət xanım (*tək*). Belə namərdlik olmazdı ki, sən elədin, Fəxrəddin... Uff! Ürəyimə bir dağ çəkdi, ölonəcən yandıracaq, Fəxrəddin!.. Mən səni bu mərtəbədə istəməsəydim, Fəxrəddin, bir dəqiqə bu dünyada sağ qalmazdım. Ölsəm əziyyətdən xilas ollam, Fəxrəddin, onu istəmirəm... Nə qədər canım sağdır, sənə təziyədar qalacağam, gündə beş vaxt qəbrinin başına dolanıb, azarxananda, məktəbxananda mücavirlik edəcəyəm. Səndən sonra ömrüm uzun ola bilməz! Fəxrəddin, vəsiyyət edəcəyəm qəbrimizi bir etsinler... Heyf sənə, Fəxrəddin, bu vəhşi nadanlar sənin qədrini-qiyəmətini bilmədilər... İndiyə kimi həya qoymayıb əlindən öpüm, amma indi üzündən öpəcəyəm, ayrılıqdır, Fəxrəddin! (*Qucaqlayıb öpür.*) Nəfəsim gəlmir... Bismillahir-rəhmanir-rəhim... Xudaya! Mən necə bəd-bəxt yaranmışam ki, gör kimlərin üstündə Quran oxuyuram... Məgər belə müsibət çəkmək olar? Dağlanmış sinəmi parə-parə elədin, Fəxrəddin... Bismillahir-rəhmanir-rəhim... Ciyərim dağlandı, Fəxrəddin! (*Fəxrəddini qucaqlayıb qəşş eləyir.*)

Sədayi-qayibanə oxuyur:

Va həsrəta qoydu fələk binəva səni;
Aləmdə dərd çəkməyə gördü rəva səni.
Dünya evində olmadı bir yaxşı gün nəsib,
Övrətlər içəre eylədi bəxtiqara səni.

PƏRƏDƏ

RƏŞİD BƏY ƏFƏNDİYEV

(1863-1942)

Rəşid bəy İsmayıllı oğlu Əfəndiyev (Əfəndizadə) Şəki şəhərində ruhani-məmər ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Cümə məscidində yerləşən mollaxanada almışdır. 1873-cü ildə məscid məktəbini bitirib, təhsilini rus dilində əvvəl qəza məktəbində, sonra şəhər məktəbində davam etdirmiştir.

1879-cu ildə Rəşid bəy Əfəndiyev Cənubi Qafqaz (Qori) Müəllimlər Seminariyası nəzdində yenidə açılmış Azərbaycan şöbəsinə daxil olur. 1882-ci ildə seminariyamı bitirib, Qəbələ kənd ibtidai məktəbinə təyinat alır. O burada səkkiz il işləyir və 1890-ci ildə iş yerini Xaçmaz kənd məktəbinə dəyişərək iki il də orada çalışır.

Rəşid bəy Əfəndiyev 1892-ci ildə Tiflisə köçür. O, Qafqaz Müsəlmanları Ruhani İdarəsində katib müavini və müftinin himayəsi altında fəaliyyət göstərən “Ömər məktəbi”ndə müəllim işləyir. Ədib Tiflisdə yaşayarkən Aleksandrovsk Müəllimlər İnstitutuna girir, “şəhər məktəblərində dərs vermək hüququna” malik olur.

R.Əfəndiyev elmi-pedaqoji, ədəbi və tərcüməçilik fəaliyyətinə halə Qori seminariyasında oxuyarkən başlamışdı. Ədib “Qan ocağı” (1904), “Rüstəm və Söhrab” (Firdovsidən tərcümə, 1906), “Saqqalın kəraməti” (1909), “Müxtəsər şəriət” (1910), “Arvad məsələsi” (1912), “Qonşu qonşu olsa, kor qız ərə gedər” (1913), “Pul dəlisi” (1918), “Bir saç telinin qiyməti”, “Tiflis səfərləri”, “Qızılıgül”, “Arvad məsələsi” və s. müxtəlif janrlı əsərlərin müəllifidir.

Rəşid bəy Əfəndiyev etnoqrafiya (“Nuxada evlənmək adətləri”, “Qəbələ mahali”, “Qutqaşen kəndi haqqında bir neçə məlumat” və s.), ədəbiyyatşünaslıq (“Azərbaycan türklərinə məxsus ədəbiyyat”, “Azərbaycan ədəbiyyatı nümunələri”, “Lev Nikolayeviç Tolstoy”, “Seyid Əzim Şirvani” və s.), publisistika (“İbtidai savad təlimi haqqında müsəlmanın rəyi”, “Bizə kitab” və s.) sahəsində də fəaliyyət göstərmişdir.

R.Əfəndiyev 1924-cü ildə Azərbaycanın birinci ölkəşünaslıq qurultayına nümayəndə və etnoqrafiya cəmiyyətinin Şəki şöbəsinə elmi katib seçilmişdi.

SAQQALIN KƏRAMƏTİ

İki məclisli məzhəkə

MƏCLİS ƏHLİ

Şahsənəm qarı	– 55 yaşında, tərəkəmə qarısı
Oğlu Əliqulu	– 20 yaşında, çoban
Çarvadar Məşədi Hüseynqulu	– 50 yaşında, qırmızısaqqal
Sövdəgər Ağa Səttar	– 30 yaşında, yolcu, saqqalı qırxiq
Hacı Söhrab	– 40 yaşında şışman, yekəsaqqal sövdəgər
Dərzi Usta Məhəmməd	– 25 yaşında yolcu, saqqalı qırxiq
Əttar Məşədi Rüstəm	– 35 yaşında, yolcu
Kənd mollası Molla Qulaməli	– 55 yaşında
3 nəfər obanın ağsaqqalları	

ƏVVƏLİNÇİ MƏCLİS

Bu məzhəkə vaqe olur Göyçay uyezдинin Qabıstan mahalında, Tärkeş obasının yavuğunda bir səhrada. Yolun kənarında bir palid ağacının altında bir dəste camaat atları yedəklərində, güclü yağan yağışdan daldalanırdılar. Bunlar Şamaxı və Qəbələ mahalında, Qutqaşen kəndində alış-veriş edən sövdəgərlər və əsnaflardır ki, həmin vaxt Şamaxı şəhərinə gedib-gələn çarvadalar vasitəsilə mal alıb Qutqaşenə gətirirlər. Kimisi başını başlışa sariyib, kimi yapincısına bərk bürünüb, kimisi dalına çuval salıb, hündür-hündür danışırlar. Arabir Çarvadar Məşədi Hüseynquluya töhmət və məzəmmət edirlər. Bunların içində Hacı Söhrab – qarnı şışman, yoğunboyun, yekəsaqqal, hündürboylu bir kişidir ki, qabaqda toylarda aşılıq edərmiş. İndi kəndlərdə sövdəgər malı satmağa qurşanıbdır.

Hacı Söhrab (çarvadara səri). A rəhmətlik oğlu rəhmətlik, əlli ildir bu yollarda çarvadarlıq edirsən, həftədə iki dəfə bu yolu gedib-gəlirsən, bəyəm bu obalarda özün üçün bir qonaq evi qayır-mamışan ki, belə ittifaqda gedib daldalanasan, xəlayiqi yağış altında qırmayasan. Sən bəs mənim nəyimə lazımsan, nə sayaq çarvadarsan?

Çarvadar Hüseynqulu. A cənnətlik oğlu cənnətlik! Sən də bilmirsən, nə danışırsan... Bu yerin əqli hamısı tərəkəmədir. Bunlar oturaq adamlar deyildir. Kim bilir bunlar bu il burada oba salırlar,

gələn il harada salacaqlar? Qaraçı kimi qansız tayfadır. Peşələri quldurluq, oğurluqdur. Bunlar ilə qonaq olmaq bizə əl verməz.

Dərzi Usta Məhəmməd. Uzun danışmaqdan fayda yoxdur, yağış iliyimizə kimi işlədi. Axşam olur. Bir yer olsayıdı, üstümüzü-başımızı qurudardıq. A Məşədi, barı bir ağac koğuşu da olsa tap, onun içində daldalanaq.

Çarvadar Hüseyin qulu. Kişi, atlarımız acdır, sabah sizi bu atlar bellərində axşama kimi aparacaqlar. Bunların qeydinə qalmaq lazımdır. Ağac koğuşundan nə çıxar?

Ağ a Səttar. Çarvadar tayfası dünyagörmüş olar. Bize bir çarə tap. Bir de görüm, bu qabaqda görünən obanın adı nədir?

Çarvadar Hüseyin qulu. Nə eləyirsən, adı Tərkəş.

Ağ a Səttar. Hər nədir, indi bir fəndin olarmı ki, bu gecə bizi bu obada qonaq saxlada biləsən? Əgər bu işə bir çarə tapsan, sənə bir girvənkə tənbəki alıb verərəm.

Çarvadar Hüseyin qulu. Bu obanın adamları bir şümürdürələr ki, heç kəsə bir loğma çörək qızıb verməzlər. Heç kəsi qonaq saxlamazlar, hətta qapıya dilənçi də gəlsə, ona pay verməzlər.

Məşədi Rüstəm. A kişi, biz nə dilənçi deyilik, nə müftə qonaq olmayıacağıq. Bize nə versələr, ikiqat qiymətini alsınlar. Sən də nağılıçı kişisən.

Çarvadar Hüseyin qulu. A kişi, inanmirsan ki, bunlar bizi ətrafına qoymazlar? Bunların dilini İrandan gəlmə mərsiyəxanlar, axundlar, seyidlər yaxşı təpipler. Onların uğrunda canlarından, başlarından keçməyə hazırlırlar.

Ağ a Səttar, Məşədi Rüstəm və Usta Məhəmməd (üçü birdən). Bax, Allah atana rəhmət eləsin. İndi təhrini bildik. Hacı Söhrab axund desən axunddur, seyid desən seyiddir, mərsiyəxan desən mərsiyəxandır. Bax, saqqaldan pərkar, peysər, maşallah, buğa peysəri kimidir. Qarın budur bunda. Hayif ki, qurşağı yaşlı deyil ki, həm axund deyordik, həm ağa. Allaha şükür, dilavərlikdə axundlar bununla bacarmazlar. Aşıqlıq olmasın, axundluq olsun.

Hacı Söhrab. A ləvəndlər, qoyun görək, məni ələ salmayın!

Usta Məhəmməd. Bircə buna bir yaşıl qurşaq.

Ağ a Səttar. Adə, Usta Məhəmməd, sənin çörək bağladığın süfrə yaşıl çit deyilmə? Tez ol, onu aç, Hacı Söhrabın belinə bağla.

Dərhal süfrəni açıb götürürlər. Yerbəyerdən Hacı Söhrabın zahiri əndazəsini molla qiyafəsinə salırlar.

Məşədi Rüstəm. Çarvadar, durma get, bu obaya xəbər apar ki, Xorasandan gələn İmam Rza mücavirlərindən bir axund yolda bərk yağışa düşüb, ona bir yaxşı evdə yer tədarük eləsinlər. Qəmi-atəşmi çəkir daşa girən moltanı.

Çarvadar Məşədi Hüseynqulu yüyür.

PƏRDƏ

İKİNCİ MƏCLİS

Vaqe olur kəndlə dəyəsinin içində. Şahsənəm adında bir qarı oturub yun darayır. Bir cahil oğlan hazır samovarın qırağında oturub stəkan-nəlbəki yuyur. İt hürür, səs-səmir gəlir.
Sonra çarvadar içəri girir.

Çarvadar Hüseynqulu. Ay ana, ay qardaş, Xorasandan zəvvvar gətirdim. İçimizdə İmam Rza qulluğunda həməvəqt olan bir müctəhid alim vardır... Yağışa, yağmura düşüb çox əziyyət çəkibdir. Bu gecə bu obada qonaq qalmaq istəyir, özü də çox alim, fazıl və dindar axunddur.

Şahsənəm qarı (*yerindən sıçrayıb*). Onun cəddinə belə canım qurban olsun. O ki elə axunddur, seyiddir, müctəhiddir çək gəlsin, düşsün bizim ev! Belə, malim, canım ona qurbandır. A gədə, Əli-qulu, dur evi düzəlt, lampaları yandır, döşək-yastıqları düz, mən də yunumu, cəhrəmi yiğüm.

Çarvadar Hüseynqulu. A bacı, altı adamdır, yeddi atımız var.

Şahsənəm qarı. Hamısını gətir gəlsin, malim, canım axunda qurban olsun.

Çarvadar gedir. Qarı oğlu ilə tələsik evi düzəldirlər.
Yerə döşəklər salınır, mütəkkələr qoyulur, süfra çekilir,
lampalar düzülür. Samovara göz yetirib, şəkərdənlərə
qənd qoyulur. Stəkanlar düzülür.

Çarvadar Hüseynqulu. A bacı, qonaqlar gəldilər. Gelin atlarımıza tövlə göstərin. Arpa-saman verin.

Şahsənəm qarı. Ay Əliqulu, durma, sən qonaqları evə uzat. Sonra çarvadara və atlarına yer göstər, fəraigət elə, tez gəl!

Əliqulu çıxıb gedir. Şahsənəm gah qapıya yürüür, gah içəri qaydır. Bu əsnada qapı açılır. Hacı Söhrab vüqar ilə salam verib içəri girir, geridən yoldaşları girirlər. Kamali-təzim ilə ol bağlayıb, itaət göstərirlər.

Şahsənəm qarı (*Hacı Söhraba səri*). Ayağının torpağına canım qurban, axund! Və əleyküməssalam, səni bizə Allah özü göndəribdir. Buyur, qadan alım, başda əyləş. (*Hacı Söhrab əyləşir*.) Mənim ömrüm-günüm bitibdir, qardaş! Bəlkə sənin kimi müctəhid ağalarım qulluğunda duram, imamıma xoş gələ, iman sahibi olam. (*Ağlaysır*)

Hacı Söhrab. Bacı, mən bu saat abidəstliyəm. Bir dua elərəm, sən behiştə gedərsən, inşallah! (*Deyib əl qaldırır və oxuduqca yoldaşları “amin” deyir*.) Dərbədəha bədmi amin! Qütənduha bəkmə amin! Ənuzi-billah minəltüracə və əlqırqavulə, vəlkəkliyə amin! Vəlanabəbilə, vəlaqovurmasılə, vəlsərpicum, əlşapalağüm, amin! Allahün məsəlli əla Məhəmməd və ali-Məhəmməd!

Şahsənəm qarı. Allah nəfəsini uzun eləsin! Əziz qonaqlarım, siz yorğunsunuz, çaydan, çörəkdən, qaymaqdən buyurun yeyin, üçün. Yağışa düşüb islənmisiniz. Qurunası şeyləriniz var isə, verin qurudaq. Sizə qulluq eləmək mənim canıma küvarədir. Siz gedən ağalara mənim düşkün canım qurban, axund!

Hacı Söhrab. Ay bacı, yağışdan tək bir başlıqlarımız və yapınçılarımız islənilərdir. Əliquluya deyərsən onları bir yerə sərsin. Orada quruyar.

Şahsənəm çıxıb gedir. Usta Məhəmməd yürüür
samovarın qırğında əyləşir.

Usta Məhəmməd. Adə, mal büdüyə, adə, bu xiyal əvvəl kimin əqlinə gəldi. Bu büsati mən heç ömründə görməmişəm. Gəlin bir neçə həftə burada qalaq. Yeyək-içək, bir qədər harınlaşaq. Ha... ha... ha!

Hacı Söhrab. Kül başına! Nə eləyirsən harınlaşıb?

Usta Məhəmməd. Bu obadan hərəmizə bir qız almaq olar. Molla yanımızda, axundumuz hazır. Hacı Söhraba Şahsənəm qarının nikahlarıq. Ha... ha... ha!..

Hacı Söhrab. A ləvənd, zarafat yeri deyil. Buradan tez qaçaq. Əgər paxırımız açılsa, bizi buradan sağ-salamat çıxmaga qoymazlar.

Cibimizdə güclü pul, sağ tikəmizi qulağımız böyüklükdə qoyerlar.
Hacı Söhrabın dərisinə saman təpərlər.

Bu aralıqda Məşədi Rüstəm yerindən qalxıb, qapıdan çölə
başını uzadıb geri çekilir və şırtıq vura-vura o yana-bu yana
baxır, evin ortasında dayanıb alçaq səslə deyir.

Məşədi Rüstəm. Eviniz yixılsın, arvad kəl kimi bir qoçu
yixibdir həyətdə kəsdirir. Ay məkşim, ay məkşim-məkşim, məkşim.
Mihu-mihu, ala mihu, ala mihu, Mirzə Mihu, hoho mihu evləridir
dü mərtəbə. (*Hacı Söhraba sarı bir az belini əyib sağ əlini yumruğa
yumub biləyini sinəsinə tərəf, sonra da Hacı Söhraba tərəf aparıb
gətirir və bu sözləri lahic dilində başını yırğalaya-yırğalaya oxuyur.*
*Oxuyub qurtardıqdan sonra Hacı Söhrabın qabağında diz üstə çökür
və əyilib saqqalından öpür.) Belə, belə ha, bu saqqalın kəramətinə
qurban olum. Yoldaşlar, gəlin bir-bir bu saqqalın başına dolanın.
Ziyarət edin. Sonra qismətinizi yeyin. Bu hörmət və izzət məhz bu
bir şələ saqqaladır. Buna bax, buna! (*Deyib saqqalını sanballayır.*)*

Hacı Söhrab. Əzizim, yüz gün yaraq, bir gün gərək. Bəs biz
ömrümüz uzunu bir qucaq saqqalın hamballığını eləyib gəzdirmişik,
bu səbəbsiz idimi?

Usta Məhəmməd. A Məşədi, yenə sən diribaşsan. Gəl bu
çayları payla, pəh, pəh, pəh! Bax, çayını iç, qaymağını ye, üstündən
də erkək qoyunun kababını, Allahına şükür elə. Bu çay lap xunikə-
butəridir.

Məşədi Rüstəm. A bimürvət, barı bunu da artır ki, arabir get
Hacı Söhrabın paslı-hisli saqqalına da səcdə elə. Kəramətə qurban,
kəramətə!

Ağa Səttar. Qardaşlar, belə bir xeyri məndən görün. Çarvadar
qurumsaq bizi yağış altında qırmamışdı?

Məşədi Rüstəm (*çayları paylaya-paylaya*). Ağa Səttar, saq-
qalın yoxdur, danışma. Hamımız bu axund şəbihinə qurban olaq. Bu
olmasa idi, törkeşlilər bizim bu gecə püstü pələngimizi atmışdır.
Bu büsat saqqal büsatıdır.

Bu aralıqda Əliqulu hər əlində bir örtülü qab içəri girir.
Dərhal Hacı Söhraba nisbətən yoldaşları hal-ehtiram edib
sakit dururlar.

Hacı Söhrab. Xeyr, xeyr, əstəğfürullah! Buyurun, Əliqulu dadaş, gotir qoy süfrəyə.

Əliqulu. Axund ağa, səni cəddinə and verirəm, bizim tərəkə-məliyimizi bağışlayacaqsan. Bizlər dağlarda, səhralarda yaşayan adamıq. Sizə layiq qulluğu bacarmayacağıq.

Hacı Söhrab. Dadaş, Allah bağışlasın. Bunlar hamısı Allahın nemətidir. Ancaq bunu unutma ki, atlارımızın qabağı boş qalmasın.

Əliqulu. Xeyr, axund, çarvadaların ixtiyarına, başın üçün, bir dam dolusu saman, bir tağar arpa... iki taya ot vermişəm. Bir ay yedirsə, qurtarmaz. Bəs gedib bir də atlara baş çəkim, (Çixır.)

Usta Məhəmməd (*qalxıb qapıya baxıb, içəriyə girir*). A ləvənd hacı, bəs bu qədər camaata qulluğunda əl bağladıb diz qurdurursan, bunun hayfini görək səndən harada çıxardarıq?

Ağsa Səttar. Şamaxıda bizə bir qonaqlıq verər, hayfi çıxar.

Hacı Söhrab (*Əliqulu gətirdiyi qablara logma batırıb ağzına qoyur*). Gəl bir bundan ye, hayfi ürəyindən çıxsın. (*Hamı yiğilir süfrənin başına, həlqə vurub oturlular. Çörəkdən yeyib çaydan içirlər*.) Ədə, ay Məşədi Rüstəm, çıx bir çölə, göyə tərəf bax, de “fələk dizz”.

Hamı əlini qapıya tərəf uzadıb, ağızında çörək yeyib
deyirlər: “Fələk dizz”.

Məşədi Rüstəm. Ədə, mən “dizz” deyəndə ağızimdakı çörəyin hamısı evə səpələndi, ağızimdə heç şey qalmadı.

Usta Məhəmməd. Pirimiz sənə “çölə çıx” dedi, çıxmadın, saqqalının kəraməti səni xərab elədi.

Məşədi Rüstəm. Əgər pir mənimdir, kəramətini mən bilirəm. Əlində aşıqlıq kimi peşəsi var idi. Onu qoyub gəlib bizim kimi Qəbə-lədə çərçilik eləməzdi.

Ağsa Səttar. Adə, bunun özündə kəramət yoxdur. Kəramət bunun saqqalındadır. Aşıqlıq eleyəndə qırxdırırmış, çərçilik edəndə saqqal qoydurubdur. Bu andır da belə bərəkətli çıxıbdır ki, Nuxadan Hacı Feyzi oğlu İlyas¹ bundan şitil istəmişdi.

Hacı Söhrab. İlyas da bicin biridir, yaxşı tanıyıram, üzündə bir tük yoxdur.

Bu halda Şahsənəm qarı bir əlində çörək, bir əlində kasa içəri girir.

¹ Nuxada (indiki Şəkidə) baməzə, hazırlavab, kosa kişi olmuşdur.

Ş a h s e n e m. Ayağının torpağına qurban olum, axund! Varım-yoxum bir qoç qoyunum var idi, onu da yolunda qurban eləmişəm.

H a m i b i r d e n. Allah qəbul eləsin! (*Hacı Söhraba.*) İmam Rzaya əmanət olasan.

Ş a h s e n e m. Amin! Ancaq oba kəndxudalarına və prixod mol- lasına adam göndərmişəm. Pilov bışirmışəm, gəlsinlər, yesinlər. Axund moizə eləsin, feyz aparaq. On bir ildir moizə eşitməmişəm.

H a m i (*rəngi ağarmış, peşman halda*). Xeyr, xeyr, bacı, ay ana, zəhmət çəkmə, axund yorğundur, tez yatacaqdır.

Ş a h s e n e m. Pilov yeməmiş yatmaq olmaz. Qoyun kəsmişəm, axund ağa, hələ bir həftə mənə qonaqsan. Atam-anam sənə qurban, axund! Kaş nə olaydı, sən bizim bu Tərkeşdə əbədilik axundumuz olaydin. Obalığınan sənə qulluq eləyərdik. Mən öləndə mənim namazımı qılıyadın. Vay, vay! Bizim də bir Allah yasarı, bir prixod molla-mız vardır. Molla Qulaməli, Allah onu batırsın. Heç bir şeyə yaramaz. On bir ildir bizimlədir. Nə bir moizəsini eşitmışəm, nə bir mərsiyəsinə ağlamışam. Axund ağam, o yassara da adam göndərmişəm ki, gəlsin onunla bir deyişin, biz də qulaq asaq...

Bu sözü qaridian eşidən kimi hamı stəkanlarını əlindən yerə qoyub, məbhut qalırlar, rəngləri qaçırlar. Biri-birinə baxıb başlarını yırğalaya-yırğalaya dodaqlarını dişləyirlər. Hacı Söhrab yoldaşlarına baxıb başını saat rəqqası kimi bu tərəfə-o tərəfə bulamağa başlayır. Gah yerə baxır, gah arvada baxır, gah yoldaşlarına baxır, ağzına apardığı loğmasını yerə qoyur. Bu halda çöldən qarını “ay ana” deyə çağırırlar. Bu da “gəldim!” deyib çölə çıxır.

Hacı Söhrab. Ədə, mən vələdüzzinayə deyən gərək sizin kimi ləvəndlərə qoşulub niyə yola çıxırsan ki, siz də mənim başıma bu kələyi gətirirsiniz, ha bu nə işdir?

A ğ a S e t t a r. Ədə, məsəl var ki, dariya girən donuz yavanı qəbul edər.

M e ş e d i R ü s t e m. Ədə, bu işdən bir xəta çıxsa, yalnız sənə gəlməyəcəkdir ki, kötək bizim hamımıza bir yerdə dəyəcəkdir.

Hacı Söhrab. Evin yixilsin, quru kötək yesən, çox sevinmək lazımdır. Sən ölüssən, lap başımızı it qibləsinə kəsəcəklər.

Usta Məhəmməd. Ədə, nağıl danışası vaxt deyil. Yediyimiz, içdiyimiz burnumuzdan gəldi. Bir tədbirimiz var isə, söyləyin, yoxsa duraq qaçaq.

Ağ a Səttar. Ədə, hara qaçıraq, hara? Qaçsaq öldürərlər. Yaxşısı budur ki, Hacı Söhrab sancılansın, biz də duraq belini ovaq.

Məşədi Rüstəm. Sən ol, indi yavaş-yavaş ağlım başıma gəlir. Ədə, həməvaxt deyirdilər ki, mollanı məsxərəyə qoysan, Allah səni bəlaya salar. Buna şəkk gətirənin atasına lənət! Hacı Söhrabin dün-yada tutmadığı əməl yoxdur. “Əlifə vo” deməyib¹. Ondan axund olardı ki, siz də bu hiyləyə fitva verdiniz, Allahın da qəzəbinə giriftar oldunuz.

Usta Məhəmməd. Məşədi Rüstəmin sözünə mən də qol qoyuram. Alimləri məsxərəyə qoymaq küfrdür.

Ağ a Səttar. Ədə, kimdir məsxərəyə qoyan, sən də əqlinə gələni danışırsan. Bizimki bu yerdə qəziyyədir, qəziyyə!

Bu halda Əliqulu qapıdan girib ötürdüyü qonaqları təklif edir.

Əliqulu. Əmi kişi buyur, Zərbalı dayı, buyurun.

Kəndxudalar gəlib əyləşirlər.

Hacı Söhrab. Əliqulu dadaş, deyəsən mənə bir az kefsizlik baş veribdir. Bayaq iştahım var idi, indi lap tutulubdur. Bu qonaqlar da məni bağışlaşınlar. Fikrimdə bir az moizə eləmək var idi. Daha keyfim qalmadı.

Tərəkəmələrdən biri. Axund ağa, eybi yoxdur. Uzan, sonra gap elə.

Bu halda Şahsənəm qarı iki əlini qabağa uzadıb içəri girir,
Hacı Söhraba sarı.

Şahsənəm. Gözünüz aydın, gözünüz aydın, mollamız da gəlir. Əmi kişi, Zərbəli dayı, Xudaverdi əmi, xoş gəldiniz! (Şahsənəm üzünü چevirib qapiya tərəf.) Hı, hı, gəl, mollam, gəl, gəl, axundum, gəl, başına dönüm, yubanma, gəl! On bir ildir bizə mollalıq eləyirsən, bilmirik bizi aldadırsan, ya yox? Gəl, cəddinə qurban olduğum axundumla, müctəhidimlə bir deyiş, biz də qulaq verək. Nə məhər-rəmdə ağlada bilirsən, nə sucələddində güldürə bilirsən. Hı...

Molla Qulaməli. Salameleyküm! (Başında şələpapaq, əynində ləbbadə, xəcili və rəzil bir halda içəri girir və qapının qabağında ayaq

¹ Yəni heç oxumayıb, savadsızdır.

üstə durur. Bunu görən kimi Hacı Söhrabin rəngi qaçır, yoldaşlarına baxıb başını bulayır.)

Hacı Söhrab. Buyur axund, yuxarı buyur, mənim yanımı keç.

Molla Qulaməli. Sizin kimi zati-şərifin qulluğunda ayaq üstə durmaq bizim üçün eyni şərafətdir.

Şahsənəm. Bəs him...

Hacı Söhrab. Axund, mən izn verirəm, sən əyləş.

Molla məyus-məyus oturur.

Şahsənəm. Hı... hərif meydanıdır, hərif, cəddinə qurban olum, axund, bir deyiş!

Molla Qulaməli. Şahsənəm nənə, axundun ziyarətinə gəlmışəm, buyurar biz də qulaq asarıq. (*Bu sözləri deyib, başını sinəsinə salır.*)

Hacı Söhrab (*diz üstə qalxıb, yoldaşlarına göz gəzdirir və uca səsilə axund tərəfə bağırır*). Allah, Allah!

Fələyin bir belə dövrü olacaqmış, nə bilim,
Saralıb bağı gülüstan solacaqmış, nə bilim!

Axund, gətir, qabağını!

Şahsənəm. Hıı, gətir deyir, gətir. Yalnız kənddə kəndxudalıq eləyirdin, hünərin var çıx meydana, hıı!

Molla Qulaməli. Vallah, sən ərşdən-kürsdən danışırsan. Mən fəqir kənd mollasıyam. O yerə mənim əqlim çatmaz.

Şahsənəm. Bəsdir, daha bizi aldatdığın.

Məşədi Rüstəm, Ağə Səttar və qeyriləri (*artıq şadlıq ilə bağırırlar.*) Kəramətinə qurban axund!..

PƏRƏDƏ

CƏLİL MƏMMƏDQULUZADƏ

(1869-1932)

Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almış, sonra üçsinifli şəhər məktəbini bitirmişdir. Zaqafqaziya (Qori) müəllimlər seminariyasını bitirmiş (1882-1887), İrəvan quberniyasının kəndlərində və Baş Noraşen, Nehrəm, Uluxanlı kəndlərində müəllimlik etmişdir (1887-1897).

Ədəbi fəaliyyətə “Çay dəstgahı” allegorik-mənzum pyesi ilə başlamış, “Kişmiş oyunu” komediyasını, “Danabaş kəndinin əhvalatları” povestini və “Poçt qutusu” hekayəsinin müəllifi kimi məşhurlaşmışdır.

1906-ci ildən nəşrə başlayan və 25 ilə yaxın ömür sürən, Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində mühüm yer tutan “Molla Nəsrəddin” jurnalının redaktoru və naşiri olmuşdur.

“Ölülər” (1909), “Anamın kitabı” (1919), “Kamança” (1920), “Danabaş kəndinin məktəbi” (1921), “Dəli yiğincığı” (1927) pyesləri, “Usta Zeynal” (1905), “Qurbanəli bəy” (1907), “Bəlkə də qaytardılar” (1926) və s. hekayələri xalq tərəfindən sevinclə qarşılanmışdır.

ÖLÜLƏR

Dörd məclis və beş pərdəli komediya

MƏCLİSLƏRİN ƏHALİSİ

Şeyx Nəsrullah	- 45 yaşında
Şeyx Əhməd	- onun şagirdi, 40 yaşında
Hacı Həsən	- şəhərdə mötəbər bir hacı, 50 yaşında
Kərbəlayı Fatma xanım	- onun övrəti, 40 yaşında
İskəndər	- onun oğlu, 22 yaşında
Cəlal	- onun kiçik oğlu, 10 yaşında
Nazlı	- onun qızı, 12 yaşında
Zeynəb	- Hacı Həsənin qaravaşı, 20 yaşında
Əli	- Hacı Həsənin nökəri, 18 yaşında
Hacı Bəxşəli	- 45 yaşında

Hacı Kərim	– 50 yaşında
Hacı Kazım	– 50 yaşında
Məşədi Oruc	– 35 yaşında
Məşədi Orucun anası	– 50 yaşında
Mir Bağır ağa	– 35 yaşında
Heydər ağa	– teleqrafçı, 45 yaşında
Əliqulu bəy	– dilmancı, 30 yaşında
Mirzə Hüseyn	– müəllim, 40 yaşında
Kərbəlayı Vəli	– 35 yaşında
Dörd nəfər qız	– Şeyx Nəsrullahın övrətləri: hər biri 13-14 yaşında

Azarlılar, arvadlar, müsaflirlər, camaat

Əhvalat vəqə olur İrəvan şəhərlərinin birində, iyirmi il bundan irəli.

BİRİNCİ MƏCLİS

Hacı Həsənin evi. İskəndərin otağı, künçdə dəmir kravat,
qabağında köhnə miz, üstündə bir-iki kitab; mizin yanında
iki köhnə stul. Cəlal və müəllim diz üstə qabaq-qabağa oturub
dərs oxuyurlar.

Cəlal (*qabağında kitab, duruxa-duruxa oxuyur*). Mara çə töhfə
adərdi.

Müəllim (*ucadan*). Avərdi!

Cəlal. Avərdi. Küft. Bəxatir. Bəxatir daştəm ki, çün bədər xət...

Müəllim (*ucadan*). Bədirəxt!

Cəlal. Bədirəxt gül rəsmi daməni, daməni pər künəm...

Müəllim (*ucadan*). Pür künəm.

Cəlal. Pür künəm hədiyeyi-əshabra, əshabra çün rəsidəm buy
güləm çəndən məst kərd ki, damənəm, damənəm öz dəst bərfət.

Müəllim (*ucadan*). Berəft!

Cəlal. Əz dəst berəft, ey mürkü səhər, eşqi zipərvanə, zipərvanə...

Bir kişi (*məşədi paltarında tələsik girir içəri və tövşüyə-tövşüyə
ucadan*). Hacı Həsən əmi evdə?..

Cəlal (*kışiyə*). Ağam gedib bazara.

Kişi çıxıb gedir. Müəllim təəccüb ilə baxır onun dalınca.

Cəlal (*yenə oxuyur*). Zipərvanə beyamuz, beyamuz... kanə...
suxtəra...

Müəllim (*ucadan*). Düz oxu, kon suxtəra... şeiri qələt oxumazlar.

Cəlal. Kon suxtəra can şüd, can şüd avaz nəyaməd...

İskəndərin səsi gəlir: "Mars, Mars! Mars!" deyib
iti çağırı-çağıra girir içəri.

Cəlal (*oxuyur*). Kon suxtəra, kon suxtəra... (*İskəndərə*) Dadaş,
çix get, qoy dərsimi oxuyum.

İskəndər itin qulaqlarından yapışib, isteyir
çəkə içəri. İt dartınıb gəlmir.

Cəlal (*İskəndərə*). Sən Allah, dadaş, iti çağırma içəri; qoy dər-
simi oxuyum.

İskəndər itdən el çəkib, çox həvəslə və kefli, şlyapasını
kravatın üstünə çırılıb, başlayır papiros eşməyə.

Müəllim (*İskəndərə*). Xudahafız, İskəndər bəy. Yaxşı oldu təş-
rif gətirdiniz. Təvəqqə eləyirəm Mirzə Cəlala nəsihət eləyəsiniz ki,
dərslərinə can yandırsın.

İskəndər (*oturur kravatın üstündə*). Baş üstə, baş üstə, nəsi-
hət elərəm. Amma bunu de ki, mənim sözümə qulaq asan kimdi?
Odu, Allahın iti də mənim sözümə baxmir; nə qədər elədim, içəri
girmədi. Xa... xa... xa... (*Qah-qah çəkib gülür*.)

Müəllim. Yox, elə buyurma. Mirzə Cəlal ağıllı oğlandı; Mirzə
Cəlal sənin sözünə baxar; ondan ötrü ki, bu qədər zəhməti ki, mən
onun yolunda çəkirəm, atası çəkir, gərək bu da elə rəftar eləyə ki,
bu zəhmətlər səmərəsiz qalmayalar. Məgər Mirzə Cəlal görmür ki,
elmsiz insan bir qəpiyə dəyməz? İnsanın ki, elmi olmadı, onun nə
qədr-qiyətli ola bilər və nə hörməti ola bilər.

İskəndər (*ucadan qah-qah çəkib gülür*). Məgər Mirzə Cəlal
görmür ki, elmlı insan bir qəpiyə dəyməz? Xa... xa... xa... Hər kəsin
ki, elmi var, onun hörməti yoxdu; hər kəsin ki, hörməti var, onun da
elmi yoxdu. Xa... xa... xa... İnsan ona deyərlər ki, nə elmi ola, nə
hörməti ola. Xa... xa... xa...

Müəllim (*Cəlala*). Yox-yox, İskəndər bəy zərafət eləyir;
əlbəttə, zərafət eləyir.

Cəlal (*müəllimə*). Mirzə, vallah dadaşım genə keflidi.

İskəndər (*tez durub gəlir Cəlalın yanına*). Mən? Mən? Mən kefliyəm? Həni? Mən kefliyəm?

Ağzını Cəlalin ağızına tutub, “hu, hu, hu” eləyir.

Cəlal (*başını kənara çəkib, üzünü turşudur*). Vallah, dadaş, genə cəxir içmisən.

İskəndər (*gülə-gülə ucadan*). Yalan deyirsən, vallah yalan deyirsən! Çaxır içməmişəm, araq içmişəm! Gördün yalan deyirsən! Xa... xa... xa!..

Müəllim (*ayağa durub, Cəlala*). Çünkü bu gün dərsini yaxşı bilmirsən, dəxi mən də sənə təzə dərs vermirəm. Haman dərsi sabah soruşacağam.

Bir kişi (*məşədi paltarında qapıdan tələsik girib, tövşüyə-tövşüyə ucadan*). Hacı Əmi evdə?

Cəlal (*kişiyə*). Evdə deyil.

Kişi gedir. Həyətdə it hürür kişinin üstünə.

İskəndər (*qapiya tərəf gedib*). Küş, küş, küş! Xa... xa... xa! Küş, küş, küş! Xa... xa... xa! Mars, Mars, Mars! Fut, fut, fut! (*İti müş-qurur.*)

Cəlal (*İskəndərə*). Vallah, dadaş, ağam gələndə deyəcəyəm ki, dadaşım iti küskürdü adamların üstünə.

İskəndər (*bir qədər Cəlala baxandan sonra*). Mən də deyəcəyəm ki, Cəlal dərsini bilmirdi. Xa... xa... xa! (*Gülüb qurtarandan sonra bir az baxıb, gəlir Cəlalin yanına*.) Yox, yox, demənəm, demənəm. Sən bilirsən ki, mən səni çox istəyirəm (*üzünü əlləyir*). Amma dadaşının sözünə baxmamaqda bir az yaxşı eləmirsən. İndi, məsələn, bu kitabı qoyubsan qabağına, oxuyursan. (*Kitabı götürür əlinə*.) İndi yəqin ki, ağan bu kitabın üç abbası, bəlkə hələ dörd abbası, ya bir manat verib, alıb, sən axmaq qabağına qoyub oxuyursan. Amma o pulları aparıb Karapetə versəydin, sənə iki şüşə Smirnov arağı verərdi. Sən də getirib verərdin İskəndər dadaşına. Mən qoyardım cibimə. Birini səhərdən içərdim axşama kimi sənin sağlığını, birini də axşamdan içərdim səhərə kimi mirzənin sağlığını. Siz sağ olardınız, mən də kef elərdim (*müəllimə tərəf*). Mən ölüm, mirzə, doğru demirəmmi? Xa... xa... xa!..

Müəlliim. Bağışlayın, İskəndər bəy, hərçənd bəndənin tərəfin-dən küstaxlıqdır, sizə nəsihət eləmək, amma uşaq tayfasına o cür söz-ləri deməyiniz bir az bicadır. Siz qardaşınıza deməkdən ki, səy elə, elm dalınca get, başlayırsız ona lazım olmayan nəsihətləri eləməyə.

Cəlal isteyir kitabı onun əlindən ala, o da vermir.

İskəndər. Xa...xa...xa! (*Cəlala*) Elm dalınca get. Xa...xa...xa!
Elm dalınca get. Yavaş, yavaş, qulaq as, gör nə deyirəm.

Bir məşədi (*tövşüyə-tövşüyə içəri girib, ucadan*). Hacı Həsən
əmi evdə?

İskəndər. Evdədi, evdədi.

Cəlal (*məşədiyə*). Dadaşım yalan deyir, ağam gedib bazara.

Müəlliim (*məşədiyə*). Nə var, nə xəbərdi?

Məşədi dinməyib gedir.

İskəndər (*əlində kitab, qaçıր məşədinin dalınca*). A kişi, getmə,
hacı evdədi, getmə. Mars, Mars, Mars! Küş, küş, küş! Qoyma getdi.
Fut, fut, fut! Aha, aha, fut! Küş, küş, küş! (*Ayaqlarını yerə döyüür*.)

Müəlliim (*istəyir çıxıb gedə*). Hələ ki, xudahafiz. (*Çıxıb gedir*.)

İskəndər (*gülə-gülə müəllimin dalınca*). Mirzə, getmə! Mən
ölüm, getmə, gəl Cəlala elm öyrət. Oxusun alım olsun.

Cəlal (*İskəndərə yaviq gəlib*). Dadaş, ver kitabımı.

İskəndər (*çox ucadan və hirsli*). Cəhənnəm ol!

Cəlal qorxub qaçıր eşiye. İskəndər bir az onun dalınca baxandan
sonra gedib oturur kravatın üstündə və bir cibindən araq şüshesini və
o biri cibindən bir balaca stekan çıxarıb, başlayır töküb içməyə,
sonra kitabı açıb baxır.

İskəndər (*kitaba*). Tanıyıram səni. Mən də səni bir az oxumuşam.
On beş il bundan irəli həmin otaqda mən də səni oxumuşam.
(*Oxuyur*.) “Məlikra on nəsihət sudmənd aməd və əz səri-xuni-u dər
güzəşt”¹. Mənim də müəllimim mənə nəsihət elərdi ki, bala, səy
elə, dərslərini yaxşı öyrən. Amma bu dılğırların heç birindən eşitmə-
dim ki, desin: bala, adam ol. Hər kəsə rast gəlirsən, elə bunu eşidir-
sən ki, elm oxu, alim ol. Amma məni bir başa salan yoxdur ki, axır,

¹ Sədi Şirazinin “Gülüstan” əsərindəndir. Mənası: Padşaha onun nəsihəti xoş geldi
və onun qanından keçdi.

bu elm, elm nə deməkdir? Elm ona deyərlər ki, indi birisi bu şüşəni çəkə başına, hamısını içə. (İçir.) Pah! Puf! (*Üzünü turşudur.*) Bax, elm – buna deyərlər.

Cəlal (*başını qapıdan uzadır içəri*). Dadaş, vallah, ağam gələndə deyəcəyəm.

İskəndər (*stəkani və şüşəni qoyur cibinə*). Cəlal, Cəlal, bura gəl, gör sənə nə deyirəm.

Cəlal. Gəlmirəm, sən keflisən.

İskəndər. Cəlal, bilirsən Sokrat nə deyirmiş?

Cəlal. Sokrat kimdi?

İskəndər. Sokrat bir adam idi; çoxdanın adamı idi. Cox, çox çoxdanın adamı idi. Sokrat deyərmış ki, “mən dərs oxumamış elə xəyal elərdim ki, dünyada bir zad bilmirəm; amma elm oxuyandan sonra yəqin elədim ki, heç zad bilmirəm”. Xa...xa...xa! Yəni araq içməyi də bilmirəm! Cəlal, ay Cəlal! İndi sən məndən qaçırsan, deyirsən ki, mən kefliyəm; amma and olsun Qaraağac pirinə ki, sən də mənim kimi dərs oxuyub qurtarandan sonra, başlayacaqsan İskəndər dadaşın kimi küplərin dibində yatmağa. Xa...xa...xa!..

Nazlı (*qapıda görsənir*). Dadaş, sən allah, az iç bu zəhrimarı!

İskəndər. Baş üstə, bax, mənim bu gözlərim üstə. (*Əlini qoyur gözünə*.)

Nazlı. Vallah, yalan deyirsən.

İskəndər. Vallah, yalan demirəm. Nə qədər ki, sən burada durubsan, bir tikə də içmərəm; amma doğrudan doğrusu elə [ki] buradan gedibsən, içəcəyəm.

Nazlı (*gəlib yapışır İskəndərin əlindən*). Mən də sənin yanından getmənəm.

İskəndər (*Nazlinin qucaqlayır*). Ey mənim gözəl bacım Nazlı. Səhərdən axşama kimi oturubsan evdə, anandan bozbaş bişirmək dərsi alırsan; amma mənim yanımı gəlmirsən ki, gəzdiyim şəhərlərdən sənə nağıl eləyim, görəsən dünyada nə var, nə yox! Bax, həyətdə gün çıxıb; sən ki o günü görməyəcəksən, nəyə lazımdır onun işığı? Çöldə otlar göyərib, ağaclar çiçək açıb; amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər? Sənin burnu firtiqli balaca qardaşların (*Cəlal və Nazlı gülür*) gedirlər arxaların kənarında yonca yiğib yeyirlər, amma sən evdə oturub, saqqız çeynəyirsən. Evdə bitli bacılarının əl-ələ verib, atılıb-düşürsən və deyirsən: haquşka ha haquşka! Bir yarımla var haquşka, uzun ətək haquşka! Xa... xa... xa!... (*Cəlal və Nazlı gülürlər.*)

Mənim istəkli Nazlı bacım! Gəl yapışım əlindən, baş alıb bu vila-yətdən çıxıb, qoyub gedək. Dəm qənimətəst. Dəxi niyə durubsan?

Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?

Bəsdir bu dayanmaq!

Allaha şükür, lalə yanağında eyib yox,

Qaşında, dəhanında, dodağında eyib yox,

Bir zərrəcə zülfündə, buxağında eyib yox,

Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?

Bəsdir bu dayanmaq!

Hacı Həsən çox havalı və ləhləyə-ləhləyə girir içəri.

Nazlı və Cəlal gedirlər.

İskəndər. Ata, nə xəbər?

Hacı Həsən (*bir az fikir eləyəndən sonra başını qalxızıb*).

Deyirlər Kərbəlayı Fətullah dirilib.

İskəndər (*təəccübə başını atasına tərəf əyib*). Necə?

Hacı Həsən. Deyirlər Kərbəlayı Fətullah dirilib.

İskəndər (*təəccübə*). Necə Kərbəlayı Fətullah?

Hacı Həsən. Hacı Rüstəm əminin oğlu Kərbəlayı Fətullah.

İskəndər. O ki Xorasanda ölmüşdü?

Hacı Həsən. Hə, hə... haman Kərbəlayı Fətullah.

İskəndər. Yəni lap dirilib, qəbirdən çıxıb eşiyə?

Hacı Həsən (*hövsələsiz*). Hə, hə, dirilib.

İskəndər düzəlib, üzünü çöndərir kənara və istəyir
gülməyini saxlasın, amma tab gətirə bilməyib,
birdən qah-qah çəkib gülür və qaçıր eşiyə.

Hacı Həsən (*təəccübə onun dalınca baxa-baxa*). Allah sənə lənət eləsin! Budu, bu da bizim oxumuşlarımız! Yəqin ki, genə keflidir. Yəni heç kefli də olmasa, belə şeylərə inanmaz. Heç bir şeyə inanan deyil; nə Allahı tanır, nə peyğəmbəri tanır. Öz ağırlığı qədərincə oxumağına pul qoymuşam, on il gedib, nə bilim, hansı cəhənnəmin dərəsində dərs oxuyub; indi gör axırı nə günə qalib? Hələ bir para namərdələr müsəlmanları məzəmmət eləyirlər ki, uşaq-larını dərsə qoymurlar. Bu da sənə dərs! İndi qoy gəlib, dərs oxuyaşları görsünlər. Allah mənə min dəfə lənət eləsin, əgər bir də mən uşaq göndərəm gedə uzaq yerdə kafırlər içində dərs oxumağa! Yəni

[mən] başı külli bilirdim ki, axırı belə olacaq. Amma qoymurlar; vallah, billah bu adamlar qoymurlar ki, xalq başını salsın aşağı, öz bildiyini eləsin. Yapışırlar yaxamdan ki, hacı, usağına yazığın gəlsin, Allaha şükür, məqdurun¹ var, qoy getsin dərs oxusun, gəlib bir qulluq sahibi olsun; incinar olsun, həkim olsun, silistçi² olsun, nə bilim nə zəhirmar olsun. Bəli, göndərdik. Maşallah, oxudu gəldi; indi gör nə olub; səhər kefli, axşam kefli. Divanxanalarda heç mirzəliyə də götürmürlər. Allah baisin evini yıxsın.

Hacı Bəxşəli (*tövşüyə-tövşüyə girir içəri*). Hacı, Kərbəlayı Fətullah dirilib?

Hacı Həsən (*durur ayağa*). Bəli, bəli, dirilib; hətta öz əliynən kağız da yazıb. Məəttəl qalmışam.

Hacı Bəxşəli. Allahnın qüdrətindən heç bir şey uzaq deyil və bir də, ay Hacı, ölü öz başına dirilməz ki? Əlbəttə, onu bir dirildən var.

Hacı Həsən. Yəni, ay Hacı, bu bir qəribə iş deyil ki! Odu, keçən il Kabla Xəlilin arvadı, xəbər çıxdı ki, ölüb. Amma səhər dedilər ki, dirilib. İndi odura gəzir.

İskəndər (*qapıdan başını içəri uzadıb*). Əlbəttə, axşam elə bılıblər ki, arvad ölüb, amma demə sən diri imiş! Xa... xa... xa!..

Hacı Həsən (*çox ucadan və hirsli İskəndərə tərəf*). Cəhən-nəm ol.

Hacı Kərim (*tövşüyə-tövşüyə girir içəri*). Hacı, deyirlər Kərbəlayı Fətullah dirilib?.

Hacı Həsən. Bəli, belədir, doğrudur. Hacı, əyləş. Hacı, əyləş.

Otururlar.

Hacı Kazım (*tövşüyə-tövşüyə girir içəri*). Hacı Həsən ağa, deyirlər Hacı Rüstəm dadaşın oğlu dirilib?

Hacı Həsən (*durur ayağa*). Bəli, Hacı ağa, belədir, doğrudu.

Məşədi Oruc və onun dalınca bir dəstə adam
tövşüyə-tövşüyə girirlər içəri.

Məşədi Oruc (*bir əlində kağız, hər iki əlini göyə qalxızıb Allahu çağırır*). Bari pərvərdigara, sənin qüdrətini tərif eləməyə dilim laldır. Min şükürələr olsun kərəminə, ilahi!

¹ Qüvvən (pulun, imkanın)

² Rusca *следователь* (müştəntiq) sözünün o zaman el arasında işlənən şəkliidir.

Adamların bir parası qabağa yeriyib kağıza
baxırlar və deyirlər.

Budurmu Kərbəlayı Fətullahın kağızı? Oxu görək nə yazıb?

Hacı Həsən (*Məşədi Oruc*). Məşədi Oruc, yaxşısı budur ki, kağızı oxuyasan, camaatin hamısı eşidə; çünkü çox qəribə işdir; insan məttəl qalır.

Məşədi Oruc (*yenə hər iki əlini yuxarı qalxızıb, başlayır ağla-mağşa və gözünün yaşını arxalığının ətəyi ilə siləndən sonra başlayır kağızı oxumağa*). Ey mənim əziz və mehriban qardaşım Məşədi Oruc! Bu kağız sənə çatan kimi, əvvəl qabaqca Hacı Həsən əmimə müjdə ver.

Hacı Həsən ağlayır.

Ondan sonra həyə anam sağdır, get anamı bas bağırına və deginən: “Ay ana, yaziq ana, dəxi qüssə eləmə, oğlun Kərbəlayı Fətullah dirilib”. Sonra mənim oğlum Məhəmmədhəsəni al qucağına və deginən: “Ey yaziq bala, ürəyini sixma, sən dəxi yetim deyilsən, atan dirilib və bir neçə gündən sonra sənə Xorasandan qırmızı başmaq gətirəcək”. Və ayıb olmasın Məhəmmədhəsənin anası, – əlbəttə indi gedib ərə və işdi, əgər getməmiş olsa, – gəlinbacımı göndər, ona xəbər versin (*ağlayır*). Ey mənim əziz və mehriban qardaşım Məşədi Oruc! Ola bilər ki, mənim dirilmək xəbərim sənə və bir para qəlb-i-qara adamlara təəccüblü görsənə. Min lənət olsun o kəslərə ki, xudavəndi-aləmin hikmətinə şəkk gətirələr!

A d a m l a r h a m ı b i r d ə n . Lənət!

Məşədi Oruc (*oxuyur*). Qardaşım Məşədi Oruc! Mən və mən-dən savayı yüz on dörd nəfər qəbirdən ricət edib, dübarə bu dünyaya gələnlər, gərək bir həftə tamam ziyarətə məşğul olaq və inşallah bir həftədən sonra gələrəm vətənə. Ancaq indi müxtəsər suretdə bunu deyə bilərəm ki, Məşədi-müqəddəsə bir abid peyda olub, bunun ismi-şərifi Şeyx Nəsrullahdır. Əyyədullah təala billütf!¹ Şeyx cənab-ları neçə illər ilə İsfahanda ülumi-xəfiyyatı təhsil edəndən sonra, təşrif gətiriblər Xorasana və burada neçə ay riyazəti-tam və müca-hideyi-lakəlamdan sonra, həmin elmin xəfayasının istinbatına və istixracına müttəle olub, axırda bu niyyətə düşüb ki, sübhənə və

¹ Allah-taala öz lütfü ilə kömək eləsin.

təalanın mərhəmətilə təsxiri-ərvahə iqdam eləsin. Ey mənim mehriban qardaşım Məşədi Oruc! Macəranın təfsilini, inşallah, gələndə özüm dil-cavabı nağıl elərəm və sən eşidib mat və heyran qalırsın. Ancaq bunu bil və eșit ki, cəmadiyəl-axırın on səkkizinci günü, qəmər süflə aləminə yavuqlaşan saatda, şeyx cənabları Məşhədi-müqəddəsdə qürəba qəbristanına əhli-qübür ziyarətinə gəlib, təsxirül-əmvat şəraitini əmələ gətirəndən sonra, əvvəl başlayıb bir dua oxumağa və sonra uca səslə deyib: Əzzəmtü əleyküm ya əhləl-qübür! Durun ayağa, ey Allahın mömin bəndələri! Bu səsi eşitcək cəmi ölülər Allahın qüdrətilə bir hərəkətə gəldilər.

Adamlar başlayır ağlamağa.

Dəxi nə deyim, ay qardaş? Gördüm başımın üstündə bir şəxs durub, uca qamətli, qırx yaşında, abidi-saleh və rəhmdil, siyəh-çeşm və rəngi-ruyi-mübarəkəş bəsəbzə mail və ismi-mübarəkəş Şeyx Nəsrullah İsfəhani¹.

Hacıların biri deyir. Xudaya, şükür sənin cəlalına!
Biri deyir. Bari pərvərdigara, rəhmin gölsin yaziq bəndələrinə!

Hamı yenə ağlayır.

Məşədi Oruc (*oxuyur*). Ey mənim mömin qardaşım Məşədi Oruc! Bu kağızı sənə yazmaqdə məqsədim səni xəbərdar eləməkdir ki, fazili-bimisl və abidi-müqəddəs Şeyx Nəsrullah rəcəb ayının qur-rəsində Məşhədi-müqəddəsdən çıxacaq, Culfa yolu ilə Təbrizdən keçib, Nəcəfəl-əşrəf şəhərinə azim olacaq. Şeyx cənablarının qəsdi bizim şəhərimizdə bir gün qalıb və əhli-qübür ziyarətinə müşərrəf olub, sonra yola düşüb getməkdir.

Adamlar ağlayır.

Bu kağız sənə yetişən kimi bu xəbəri vətən qardaşlarımı və xüsusi möhtərəm Hacı Əmimə yetirəsən ki, ayın yeddisində, ya səkkizində şeyx cənablarının pişvazına çıxıb, o pak vücuda layiqincə ehtiram göstərsinlər ki, bəlkə ağanın fəzilətinin kəramət və mərhəmətindən mənim həmşəhərlilərim bibəhrə qalmasınlar. Vəssəlam.

¹ Qaragözlü, mübarek üzünən rəngi yaşıla çalır və mübarek adı Şeyx Nəsrullah İsfəhani.

Kağıza qol qoyub əhli-vilayəti-filan Məşədi Fətullah Hacı Rüstəm oğlu, fi-tarix 19 cəmadiyəl-axır, şəhri-Məşhədi-müqəddəs. (*Hər iki əlini göyə qalxızb ağılayır. Adamlar da habelə ağılayırlar.*) Xudaya, şükrür!

Hacı Bəxşəli (*təəccüblü*). Elədə şeyx cənabları bizim şəhərə də təşrif gətirəcək?

Hacı Həsən. Bəli, bəli. Kağızdan belə məlum olur ki, belə yazılıb. Adamlardan bir neçəsi gələcək; bizim şəhərə gələcək.

Məşədi Oruc. Bəli, bəli, bizim şəhərə gələcək; yəni gəlib buradan Təbrizə gedəcək.

Hacı Kazım. Nə vaxt təşrif gətirəcək? A kişi, nə deyirsən?

Məşədi Oruc. Bəli, bəli, belə yazılıb; rəcəb ayının yeddisində, ya səkkizində təşrif gətirəcək.

Hacı Kərim. A kişi, nə danışırsan? Yəni neçə gündən sonra bizim şəhərə təşrif gətirəcək?

Məşədi Oruc. Yəni iki-üç gündən sonra.

Adamların bir neçəsi. Yəni iki-üç gündən sonra şeyx cənabları bizim şəhərə təşrif gətirəcək?

Məşədi Oruc. Bəli, bəli, belədir.

Adamlar hərəkətə gəlir, bir-birine deyir: “Dəxi niyə
durmuşuq?” Bir az hamı baxır bir-birinin üzünə.

Hacı Həsən (*üzünü hacılara tutub*). Vallah, dünyanın işlərinə məəttəl qalmışam. (*Bir az fikirdən sonra*.) Yəni həqiqətdə bu bir möcüzədir ki, insan öləndən sonra dirilə və bizim kimi ağıllı-başlı adam ola.

Hacı Bəxşəli. Hacı Həsən ağa, sən elə sözləri gərək buyurmuyasan. Allahın hikmətinə əl aparmaq olmaz və bir də bu işlər gizlin bir iş ki, deyil: odur ki, kişi öz əli ilə kağız yazıb. Xeyr, Hacı ağa, sən o sözləri buyurma.

Bir neçə adam. Əlbəttə, əlbəttə, bunların hamısı hikmətdir. Bu sirlər hamısı Allah-taalanın yanındadır.

Hacı Həsən. Elədə dəxi niyə durmuşuq? Elədə indi şeyx cənabları yoldadır. Dəxi durmaq vaxtı deyil. Hacı Kazım, Hacı Kərim, Hacı Bəxşəli, Məşədi Oruc, dəxi kim var, hamınıza deyirəm: durmayın, tədarük görün (*ucadan*). A gədə, Heydərəli, haradadır bizim gədələr?

Nökər Əli qapıda adamların dalında görsənir.

A gədə, ata arpa verin, yəhər-əsbabı sazlayın. Siz də, hacılar, məşə-dilər, hazırlaşın; durmaq vaxtı deyil. Gərək yol tədarükü görək. Gərək qabağa gedək.

Hacılar, adamlar hərəkətə gəlirlər. Adamların bir neçəsi çıxır və bir-birinə deyir: “Gedək atları hazırlayaq”.

Hacı Həsən. A gədə, Heydər! Durma, tez evə xəbər elə ki, otaqlara fərş salsınlar, qonaq gələcək.

Adamların içindən nökər Heydər çıxıb gedir.

Hacı Kazım (*Hacı Həsənə*). Hacı, qoy sizə zəhmət olmasın, şeyx cənablarının zəhmətini mən çəkim, qoy bizim qonağımız olsun; qorxuram sizə zəhmət ola.

Hacı Həsən. Yox-yox, Hacı Kazım, sən allah elə demə. Elə vücdudun yolunda belə zəhmətlər xoşdur.

Hacı Bəxşəli. Xeyr, Hacı Həsən ağa, qoy şeyx bizə qonaq olsun.

Hacı Kərim. Vallahi, razı olmanam, gərək şeyx cənablarının bəndəciliyini özüm qəbul edəm. Vallah, olmaz.

Hacı Həsən (*Hacı Kərimə*). Sənin başın üçün razı olmanam; çünki şeyx cənablarının boynumuzda haqqı çoxdur.

Hacı Kazım. Elədə, Hacı Həsən ağa, dəxi dayanmaq vaxtı deyil. Gedək hazır olaq. Hacılar, buyurun gedək, yol tədarükü görək.

Hamı “buyur-buyur” deyib çıxırlar. Otaqda bir Hacı Həsən qalır.

Bu tərəfdəki qapıdan Kərbəlayı Fatma xanım, başında çadra, qorxa-qorxa başını içəri uzadıb, sonra girir içəri.

Kərbəlayı Fatma xanım (*Hacı Həsənə*). Ay Hacı, bu nə xəbərdir? Deyirlər Kərbəlayı Fətullah dirilib gölər?

Hacı Həsən. Kabla Fatma, dəxi durmaq vaxtı deyil, ev-eşiyi sazla. Dünya və aləm bir-birinə dəyib; Xorasanda hər nə qədər adam ölmüşdü, hamısı dirilib. Kərbəlayı Fətullah da dirilib; odur, bu gün-sabah gəlir. Onu dirildən şeyx də gəlir; özü də düşəcək bizdə. Di sənə deyirəm, durma get, ev-eşiyi səliqəyə sal. (*Ucadan və hirsli.*) Di sənə deyirəm durma! (*İstəyir çıxıb getsin.*)

Kərbəlayı Fatma xanım. Ay Hacı, Allah atana rəhmət eləsin, bir de görüm, bizim şəhərin ölülarını də dirildəcək?

Hacı Həsən (*qapıda*). Ay arvad, sən allah, tez ol, durma! Bilmirəm dirildəcək, ya diriltməyəcək. O bağlıdır Allahın iltifatına. Mənim özümun də ağlım çəşib; heç bilmirəm nə cür diriləcək? Allahın iltifatı olsa, bu nə bir çətin işdir? (*Çığırır.*) Arvad, sənə deyi-rəm durma get, tədarük gör! Mən gedirəm. (*Çixır.*)

Kərbəlayı Fatma xanım (*hər iki əlini yuxarı qalxızıb ağlayır*). Ey yeri-göyü yox yerdən yaradan Allah! Məni il yarımdır ağlar qoyubsan, gülüzlü qızımı əlimdən alıbsan, mənim ciyərimə dağ basıbsan! Ay rəhim Allah, mən səndən istəyirəm Saramı! Ay Kərbəlayı Fətullahı dirildən Allah, mənə də rəhmin gölsin, mənim gülüzlü qızımı dirilt! Allah! Allah!.. (*Ağlayır, üzüqolu döşənir yerə.*)

İskəndər (*içəri girir, yavaş-yavaş gəlib durur anasının yanında və başını aşağı salıb qəmgin deyir*). Yazıq ana!

PƏRDƏ

İKİNCİ MƏCLİS

Hacı Həsənin qonaq otağı. Kərbəlayı Fatma xanım və qulluqçusu Zeynəb evi səliqəyə salırlar. Nazlı sevincək gəzir, oynayır, oxuyur.

Nazlı (*sevincək anasına*). Ana, başına dönüm, ana, o qadani alım, ana, deyirlər bu gələn qonağımız ölüleri dirildir. Qadani alım, ana, bir de görüm doğrudur, ya yox? (*Anasını qucaqlayır.*)

Kərbəlayı Fatma xanım. Ay qız, mən nə bilim? Mən də sənin kimi. Deyirlər Xorasanda on yüz adam dirildib. Kərbəlayı Fətullah əmoğluvu da dirildib. Hələ məni ötür, indi qonaqların gəlmək vaxtidir, qoy işimi görüm. Ay qız, Zeynəb, tez ol yasdıqları gətir, bu tərəfdən qoy. Bu xalçanı bir az bu tərəfə çək. Tez ol! Bir az çəpik tərpəş!

Nazlı. Ana, vallah, bilmirəm ağlayım, ya gülüm. Vallah, gör fikrimə nə gəlir. Ana, ürəyimdə bir söz var, qoy deyim. (*Anası dinmir.*) Ana, vallah, qonağımıza yalvaracağam, onun ayağına düşəcəyəm, (*ağlaya-aglaya*) mənim Sara bacımı da diriltsin.

Kərbəlayı Fatma xanım. Ay qız, nə bilim. (*Yerə çökiüb, üzünüü çarqatının ucu ilə örtür və başlayır ağlamağa.*)

Zeynəb. Ay xanım, sən allah, ürəyini sixma, Allah kərimdir. (*Kərbəlayı Fatma xanım gözlərini silib, üzünü açır.*) Ay xanım, sən allah, o kişi necə adamdır ki, ölüleri dirildir? Yaxşı, bəlkə imamdı, seyiddi? Bay, Allah, kərəminə şükür! (*Bir az dinməyib.*) Sən allah, xanım, bircə bunu səndən soruşaçdım ki, görəsən o kişi kasıbların da ölüsunü dirildir, ya bircə dövləti adamlarını? Vallah, xanım, bu gün o qədər fikir eləmişəm, heç bilmirəm nə qayırıram. Doğrusu (*ağlaya-ağlaya*), bizim balaca oğlan bu gün yadımdan çıxmır. Elə deyəsən tifil bu saat qabağında can verir. Yaziq uşaq öləndə gözlərini elə dirəmişdi üzümə ki, deyəsən məndən bir zad istəyir. (*Ağlaya-aglaya çarqatı ilə gözünün yaşını silir.*)

Kərbəlayı Fatma xanım. Ah, vallah, heç özüm də bilmirəm. Allah rəhim Allahdı, əlbəttə, bizə də yazıçı gələr. Di durma, Zeynəb, get Əliyə de ki, su gətirsinlər. Sən də ocağın altına bax. (*Zeynəb çıxır.*)

Nazlı. Ana, ana, vallah, ürəyim bir tikə olub. (*Gülə-gülə.*) Bircə dəfə Sara bacımı görseydim, ölməzdəm. Ana, axı sən bilirsən mən Sara bacımı nə qədər istəyirdim. Bircə ölməyəydim, o günü görəydim – Sara bu qapıdan girir içəri. Belə atılıb onun boynunu qucaqlayıydım, deyərdim, ay torpaqların içində çürüyən bacı! Vallah, ana, istəyirəm dəli olam. Bilmirəm gülüm, ya ağlayım. Mən and içirəm Allaha, peyğəmbərə; nəzir eləyirəm ki, hər nəyim var, paylayım fəqir-füqəraya, bax, paltarımı, qızıllarımı, bax, gedib hər nə var gətirəcəyəm. (*İstəyir qaçıb gedə.*)

Kərbəlayı Fatma xanım. Ay qız, hələ tələsmə. Qoy hələ görək. Gedib şey-şüyü gətirib bura tökmə. Qonaqların gəlmək vaxtı. Get Zeynəbə de, tez olsun gəlsin.

İskəndər (*oxuya-oxuya girir içəri*). Hə... ana, kefin necədi?

Kərbəlayı Fatma xanım. Eh, zəhrimər olsun kefim! Sənin dərdin az qalib məni çürütsün. Xalqın da uşaqları dərs oxuyublar. Odu, hamısı ağıllı-başlı adam olublar; hamısı ayıx-şayıx, ağılları başlarında. Hərəsi özünə görə bir qulluq sahibi olub. Amma sən gecə kefli, gündüz kefli... Vallah, el içində lap biabır olmuşuq. İçirsən o zəhrimarı, hər nə aqlına gəlir, danışırsan, nə Allah tanıyırsan, nə böyük-kiçik tanıyırsan. Hələ o nə sözdü dünən Nazliya demisən? “Gəl yapışım əlindən gedək, gəzək”. Yoxsa indi də bu qalib ki, qız uşaqları da oğlanlar kimi çıxıb çölü-bacanı gəzələr? Vallah, dünən bunu Cəlal mənə deyəndən az qalıram elə öz əlimlə bir qəbir qazam, girəm içindi, yaxam qurtarsın.

İskəndər (*qah-qah çəkib, yapışır anasının çıynindən*). Daha bundan sonra ölsən də, yaxanı qurtara bilməyəcəksən. Odu, Şeyx Nəsrullahdı-nədi, bu gün gəlir. Sən ölürsən, şeyx genə səni dirildər. Xa... xa... xa!.. Daha bundan sonra ölməknən də yaxan qurtarmaz. Xa... xa... xa!..

Zeynəb və Nazlı girirlər. İskəndər gedib oturur yasdıqların üstündə, Zeynəb istəyir qoyması.

Zeynəb. Oturub yastiqları əzmə! Səndən ötəri bunları bura qoymamışq! Görmürsən ki, qonaq gəlir?

İskəndər (Zeynəbə). Hey, Zeynəb, vallah, fəndini duymuşam! (*Durur.*) Qonağın yolunda bu qədər çalışırsan ki, ərin Kərbəlayı Novruzı diriltsin? Vallahi, fəndini duymuşam. Xa... xa... xa!..

Kərbəlayı Fatma xanım (*İskəndərə*). Ay yazıq, ay başı daşlı! Sən nəyə inanırsan ki, buna da inanasan? Yazığım gününə! Yaxşısı budu çıx get, qoy işimizi görək. Ay qız, Zeynəb, gəl bu xalçanın ucunu düzəlt.

Nazlı (*İskəndərə*). Dadaş, sən allah, barı bu gün özünü yaxşı saxla. Vallah adam utanır, qonaq-zad gələcək.

Mir Bağır ağa (*girib, başmaqlarını çıxardır*). Salaməleyküm.

Nazlı üzünü örtüb, qaçıb gedir.

Kərbəlayı Fatma xanım. Əleykəssalam. Ağa, buyur əyləş.

Mir Bağır ağa oturur. İskəndər qaçıp Nazlinin dalınca.

İskəndər. Ay qız, Nazlı, müştuluğumu ver! Nişanlın gəldi.

Kərbəlayı Fatma xanım (*İskəndərə açıqli*). Kəs səsini! Axmaq-axmaq danışma!

Mir Bağır ağa başını salır aşağı.

İskəndər (*gəlib durur Mir Bağırın qabağında*). Mən ölüm, əl ver! Lotusan həyə, əl ver! Vallah ruhun var; düz doqquz yaşında; gərək bircə tikə artıq olmasın. Quzu əti, şax, tazə-tər, lətif, balaca. Ağzından süd qoxusu gəlir. Ləzzət, ləzzət! Vallah, ruhun var! Lotusan həyə, əl ver!

Mir Bağır ağa (*İskəndərə*). Ayıbdı, ayıbdı! Heç olmasa, anan-dan həya elə, o sözləri danışma.

Kərbəlayı Fatma xanım. Onun həyası olsa, niyə o sözləri danışır?

İskəndər (*bir az durub, təəccübü baxır özünə*). Doğrudan, bəlkə məndə heç həya yoxdu. (*İki əlini ciblərinə salıb, bir şey axtaran kimi.*) Baxım görünüm, bəlkə həya ciblərimdədi: yox, yoxdur. (*Mirbağır ağıaya.*) Ağa, mən ölüm, sən də bir ciblərinə bax, bəlkə sənin ciblərində ola.

Mir Bağır ağa istəyir dursun ayağa.

Xa... xa... xa!.. Mən ölüm incimə! Lotusan həyət, incimə! Əyləş, əyləş. Bu saat gedib nişanımı gətirəcəyəm yanına. (*Çağırır.*) Nazlı, Nazlı! (*Fatma xanım da durur ayağa.*)

Mir Bağır ağa (*qeyzli çox ucadan*). Kəs səsini, piyan! (*İstəyir getsin.*)

Kərbəlayı Fatma xanım. Buy, ay uşaq, başıma xeyir! Bu gədə lap dəli olub. (*Ucadan.*) Adə, Əli, gəl bu səfəhi çıxar sal eşiyə!

Mir Bağır ağa çıxıb gedir.

Nazlı (*girir içəri*). Dadaş, vallah lap biabır olduq. O nə sözlərdi danışırdın? Ayıb deyil?

İskəndər (*çırtıq çala-çala oxuyur və oynayır*).

Bir qız sevmişəm doqquz yaşında...
Sürmə gözündə, rasix qaşında.
Ay can! Ay can! Ay can!..

Kərbəlayı Fatma xanım ikiəlli İskəndərə boğma çıxardıb gedir.

Nazlı (*ucadan*). Dadaş, kəs səsini!

İskəndər (*bir az fikir eləyəndən sonra gedib yapışır Nazlinin əlindən və gətirir pəncərənin qabağına.*) Bax, bax, o kimdi?

Nazlı. Nə bilim? Özün bilirsən kimdi.

İskəndər. Yaxşı bax! Bax, gör kimdi?

Kərbəlayı Fatma xanım (*gəlib durur qapıda*). Ay balam, axı bir bəsdi! Utan, yorul! Axı bir özünə yazığın gölsin. Axı bir həya elə. O sözləri ki, o kişiyyə dedin, necə utanmadın? Yazıq kişi xəcalətindən dayana bilmədi, durub getdi. Necə olsa seyiddi, qohumdu.

Məgər adamın ağızına nə gəlsə danışar? Axı o da yazıqdır, qəribdir; bizzən savayı onun bu şəhərdə kimi var?

İskəndər (*çırılıq çalıb Nazlini göstərir*). Belə bu şəhərdə onun Nazlı kimi nişanlısı var.

Nazlı. Dadaş, and olsun Allaha, mən Mir Bağır ağıaya getməyəcəyəm. Mən heç kəsə getməyəcəyəm.

İskəndər. Xa... xa... xa!.. (*Gedib yapışır Nazlinin əlindən*.) Bacım, hələ sən uşaqsan. Get dolanginən, xamsən hənuz! Bir gün olar ki, gəlib görərəm sənin qabağına bir ayna tutub, çəkə-çəkə aparırlar. Onda tutaq ki, sən çəm-xəm elədin. (*Özü də çəm-xəm eləyən kimi burulur*.) Tutaq ki, sən istəmədin gedəsən. O vaxt bir də görəcəksən ki, səni daldan itələyib deyirlər ki, “dayanma, tez-tez get!” Cönüb baxıb görərsən ki, itələyən sənin atan Hacı Həsəndir. Bəli, sonra bəlkə gedə-gedə bir də istədin ki, dayanıb getməyəsən; bir də görəcəksən ki, daldan genə bir adam səni dürtmələyir ki, “dayanma, yeyin yeri!” Cönüb baxıb görəcəksən ki, bu da sənin anan Kərbəlayı Fatma xanımıdı. Əgər, işdi, çox hay-huy eləsən, yanındakı, ətrafindakı bibilərin, xalaların, əmilərin, seyidlər, mollalar, qonşular, cici-lər, bacılar – hərə bir yandan səni mizləyəcəklər ki, “dinnə, kəs səsini! Xortdan gələr səni aparar!” Bəli, halla-hallaynan səni aparıb qatacaqlar bir kişinin yanına. Onda daha sən məni haradan tapacaqsən? (*Çırılıq çalıb oxuyur*.)

Bir gün olar sən də məni atarsan,
Qurtlarınan aşnalığı qatarsan,
Balam, qatarsan,
Bacım, qatarsan!..

(*Bir az dayanıb fikir eləyəndən sonra, baxır Nazlinin və anasının üzünüə*.) Ana, bəlkə mən kef havasına bu sözləri danışıram? (*Kərbəlayı Fatma xanım dinmir. Nazlı gəlib İskəndəri qucaqlayır*.)

Nazlı. Dadaş, kefli də olsan, mən sənin sözündən çıxmanam. Nökərlər (*tövşüyə-tövşüyə girib, xəbər verirlər*). Xanım, çıxın eşiyyə, qonaqlar gəlir.

Xanım və Nazlı qaçırlar otaqdan.

Hacı Həsən (*üstü-başı tozlu, girib tövşüyə-tövşüyə otağın o tərəfinə, bu tərəfinə baxır, uzaqdan salavat səsi goldikcə ucalır*).

Allah-taalanın hər bir bələsi gərək bizim vilayətə nazil ola. Şeyx cənabları yolda bir az naxoş olub. Bari Allah şəfa versin ki, xəcalət olmayaq. (*İskəndərə*) İskəndər, bu gün qonaqların yanında özünü yaxşı saxla. Ayıbdır, dost-düşmən var.

İskəndər. Dadaş, bu haman ölü dirildən şeyxdir ki, gəlir?

Hacı Həsən. Şeyx Nəsrullah cənablarıdır. Dəxi vaxtum yoxdur sənnən artıq danışmağa. (*İstəyir çıxsın*.) Görüm evdə hər bir şeyi hazır eleyiblərmi?

İskəndər. Dadaş, elədə qonaqdan təvəqqə elə ki, əvvəl qabaqcə məni diriltsin; çünki elə mən də ölü kimi bir şeyəm.

Hacı Həsən tez və dinməz gəlib yapışır İskəndərin qolundan və çəkə-çəkə aparır eşiyyə. Salavat səsi, adamların hay-küyü yaxınlaşır. Tarap-turup, at kişi-nəməsi və qılıü-qal gəldikcə ucaılır. Hacı Həsən bir tərefdən və Şeyx Əhməd bir tərefdən, Şeyx Nəsrullahı qoltuqlayıb, gətirirlər içəri və oturdurlar döşəyin üstündə və özləri çəkilib, ədəblə dururlar kənardı. Hacı Bəxşəli, Hacı Kərim, Hacı Kazım, Məşədi Oruc, Mir Bağır ağa və hacılar, otaq tutduqca, camaat üst-başları tozlu, tövşüyə-tövşüyə otaga girib, ədəblə dururlar kənardı. Şeyx Nəsrullah naxoş kimi heç kəsə baxmayıb, dayanır yastiqlara. İskəndər adamların içindən başını çıxardıb baxır. Hacı Həsən işarə eləyir ki, çıxıb getsin. İskəndər yox olur. Şeyx Əhməd yavaşça gəlir, çökür Şeyx Nəsrullahın qabığında və dizi üstə yavaşca soruşur.

Şeyx Əhməd (*Seyx Nəsrullah*). Şeyxəna, əhvalınız indi necədir?

Şeyx Nəsrullah bir söz deməyib, başını tərpədir.

Hacı Həsən (*qorxa-qorxa Şeyx Əhmədə yaviq gəlib*). Şeyx cənabları izin versin çay gətirsinlər.

Şeyx Nəsrullah başı ilə yox işarəsi eləyir.

Hacı Həsən (*qorxa-qorxa*). Bəlkə qəndab gətirsinlər?

Şeyx Nəsrullah yenə başı ilə işarə eləyir, razı deyil.

Hacı Həsən. Bəlkə şeyx cənabları təam buyuralar? Yaxşı cüçəplov bışırıblər.

Şeyx Nəsrullah (*heç kəsin üzünə baxmayıb yavaşca*). Adəmi dər vəqt-i-mərəz iştəhayı-təam nəmibaşəd. Dil niz dər vəqt-i-ibtilə bəilləti-həva və istilayı-mərəzi-hübbi-dünya, rəğbət bəzikri-pərvərdigar nəmidarəd. Təam hərçənd ləzzət başəd və lakin dər nəzəri-bimar ləzzət namidəhəd. Dil niz çün bəmərəz zatül-səfər vəsvəseyi-dünya mübtəla başəd, əz neməti-bəndəgiyi-xuda və təhsili-faideyi-üqba mütələzziz nəmigərdəd. Bəqədri-matəhzünü lid-dünya yüxrücühümül-axırətü min qəlbikə və biqədri matəhzünü axırətin yüxrücü hümmüd dünya min qəlbikə¹. (*Bir az fikir eləyib, baxır Hacı Həsənin üzünə və birdən dikəlib çığırır.*) Necə təam? Necə cüceplov? (Şeyx Əhmədə.) Şeyx Əhməd, məni hara götirmisən? Bunlar necə müsəlmandırlar? Necə mömindilər? Bu nədir? (*Otağın fərşlərini göstərir.*) Bu xalilər nədir? Necə taəm, necə cüceplov? Şeyx Əhməd, məgər sən bunlara deməmisən ki, mənim xörəyim gündə bir xurmadır!?

Şeyx Əhməd və adamlar qorxub titrəyirlər.

Şeyx Əhməd. Bəli, şeyxəna, demişəm.

Şeyx Nəsrullah (*üzünü adamlara tutub çığırır*). Bu nədir, vələdüzəzzina? Nə uymusunuz bu dünyaya? İnnə dünyaküm indi lahvələ min vərəqətin fixümmi cəradətin. Bu nədir? Nə istəyirsiz? Nə axtarırsınız? Öləcəksiniz, əgərçi şah olasız. Dünyayı-şüma dər nəzdi-mən hər ayinə biqədrətər əst əz bərgi ki, dər dəhəni-mələx başəd². Sizin dünyanız ibarətdir altı cür ləzzətdən: mətum, məşrub, məlbus, mənkuh, mərkub və məşmum. Vəssalam! Lakin təamların ən ləz-zəltisi baldır ki, arının tüpürcəyindən əmələ gəlir. İçdiyiniz suyun içində minlərcə heyvanat cəmdəyi üzür. Ətirlərinizin əslası müşkdür ki, ahunun göbəyinin qanından ibarətdir. Mərkubatın əşrəfi atdır ki, onu minən həmişə xətədadır. Libasların nəfistəri ipəkdir ki, qurdun üfunətli ağızından çıxır. O ki qaldı mənkuhatın müəzzzəm faydaları, burada mətləb bir az tuldur. (*Bir az sakit olub, yavaşca deyir.*) Sud-məndətər daruyi ki, cərəb xarxarı-şahidan gülüzarra füru minışanəd,

¹ Xəstelik zamanı insanın xörək yeməyə meyli olmaz. Ürək dünyasının həvəvü həvəs mərəzinə mübtəla olan vaxt Allahı yada salmağa rəğbət etməz; yemək nə qədər ləzzətli olur olsun xəstenin nəzerində ləzzətli görünməz və axırət faydasını ələ keçirmək də ona ləzzət verməz. [Səndə] axırət eşqi olsa, dünya üçün gözəl hesab etdiyin şeylərin hamısını axırət sənin ürəyindən çıxardar və axırətde görmək istədiyin şeylər dünyasını sənin ürəyindən çıxardar.

² Sizin dünyanız mənim yanında çeyirtkə ağızında olan yarpaqdan da alçaqdır.

əmri-təzvic nikahi-mitəest. Tədbirist mətin dər mühafizəti-şəhristani-iman əz taraci-türkan, qəmzəhayı canistan hisnisti-həsini dər təqlidi-xuni-fasid¹. (*Cox ucadan.*) Mən təzəvvəcə əhrəzə nisfi dinihi. Yəni hər kəs ki, təzvic konəd nisfi-dini-xudra əz şərri-vəsvasi-şeytani və fəsadi və həvəshai-nəfsani eymən başəd². (*Bir az dayanıb yavaşca.*) Şeyx Əhməd, bu camaatın içinde bacılardan heç gözümə dəymir? Deynən ki, o biçarələrə xəbər versinlər ki, onlar da buraya gəlib və pərdə dalına cəm olub, Allah-taalanın hökmlərini eşitməkdən bibəhrə qalmasınlar.

Adamlar hərkətə gəlir. Çadraya bürünmüs övrətlər tək-tək
otağa girib, kişilərin dal tərəfinə düzüllürlər.

Şeyx Nəsrullah (ucadan). Əksərü əhlinnaril-əzzəb; bişterin əqli-cəhənnəm əzabanənd. (*Yavaşça Şeyx Əhmədə.*) Şeyx Əhməd, mənim taqətim yoxdur, sən bunları başa sal.

Şeyx Əhməd (camaata). Şeyx cənablarının fərmayışindən belə məlum olur ki, cəhənnəm əhlinin çoxusu siğeyi-mütədən məhrum olan kişi və övrətlərdir.

Şeyx Nəsrullah (Şeyx Əhmədə). Ucadan de, ucadan de. (*Çığır-çığır.*) Dü rikət nəmazi ki, mütəzəvvic güzarəd behtər əst əz həftad rükət nəmazi ki, əzəb migüzarəd³. (*Birdən ayağa qalxıb və sağ əlini camaata tutub, Cox ucadan.*) Təzvic kon və gər nə əz cümleyi rəhbanani-nəsarayı və gər nə əz bəradərani-şeytani⁴.

Hacı Həsən (qabağa yeriyib, düşür Şeyx Nəsrullahın qabağında səcdəyə). Şeyxəna, bize rəhmin gəlsin; biz yazıçıq. Biz hər halda sizin əmrinizə itaət etməyə hazırlıq. Bizə yazığın gəlsin.

Şeyx Nəsrullah (bir qədər Hacı Həsənin üzünə baxandan sonra başlayır ağlamağa). Həzrət Davudra bə qəbristani güzar iftadə, mələki əzabra did ki, mürdəra əzab mikünəd. Həzrət fərmud⁵.

¹ Gözlerin xəyalı ilə tərpənən çox qasıntılı qoturluğun ən faydalı dərmanı – evlənmək məsəlesi, yəni siğə eləməkdir. İman məmləkətini canalıcı naz-qəmzə gözəllərinin qarətindən mühafizə etmək üçün siğə möhkəm bir tədbirdir.

² Hər kəs evlənsə, evlənmək onun dinini saxlar. Vələdüzzina, yəni hər kəs evlənsə, öz dininin yarısını şeytanın şerindən və nefsani həvavü həvəsdən qorumuş olar.

³ Evlinin qıldıığı iki rükət namaz subayın qıldıığı yetmiş rükət namazdan yaxşıdır.

⁴ Evlən, eks təqdirde nəsara rəhbanlarından və şeytan qardaşlarından olarsan.

⁵ Davudun bir qəbiristana yolu düşdü, gördü ki, əzab mələki bir ölüyə əzab verir. Həzrət buyurdu.

(*Dayanıb oturur yerə və camaat başlayır ağlamağa.*) Şeyx Əhməd, danişmağa taqətim yoxdur.

Hacı Həsən. Allah şəfa versin!

Adamlar. Allah şəfa versin!

Adamların içindən “çəkil oyza, yol ver” səsi gəlir. Heydər ağa, Əli bəy və müəllim Mirzə Hüseyin girirlər içəri. Şeyx Nəsrullah bunlara göstərilən hörməti görüb, durur ayağa.

Şeyx Nəsrullah. Şeyx Əhməd, bu ağalar kimdirler?

Hacı Həsən. Şeyxən! Bu Heydər ağıdır, telgrafxanada sahib-mənsəb və əhli-elm bir vücuddur. Bu ağa – Əliqulu bəydir. Məşhur Cahangir bəy mərhumun oğlu; özü də hakim yanında dilmancıdır. Bu cənab – Molla Hüseyin müəllimdir.

Şeyx Nəsrullah (*əli ilə gələnlərə yer göstərir, onlar da otururlar*). Məzaci-şərifiniz inşallah səlamətdir?

Heydər ağa. Allah-taala siz tək üləmanın sayəsini bizim üstümüzdən əskik eləməsin.

Əliqulu bəy. Allah sizə ömür versin.

Şeyx Nəsrullah. Cün adəmira bə cənəzə güzərənd və raqi-mani-kitabxaneyi-qeybi ibrətxaneyi-kalbudi-insanra baxameyi-əcəl bər lövhi-təxteyi-tabut nigarənd həqq-təala...¹ (*Şeyx Nəsrullah birdən bir “uy-uy” eləyib, üzünü qırışdırır və sol əlini qoyur böyrünə.*)

Adamlar təəccübə gəlib dinmirlər. Şeyx Əhməd genə bir söz deməyib, durur ayağa və Hacı Həsənə işarə eləyib çıxır. Hacı Həsən Şeyx Əhmədin dalınca çıxandan sonra Şeyx Nəsrullah yenə başlayır moizəsini.

Çehl sual əz u nümayəd. Əz cümleyi on sual: yeki anəst ki, fərzəndi-alim, zahiri xudra balibashayı-kafıran zinət dadi və batini xudra ki, məhəlli-nəzəri-mən bùvəd vagüzaştı. Nədanəm ki, dər cəvabi-in sual çə güyənd?²

Heydər ağa. Bəli, cənab şeyx, biz hər halda Allah-taalanın günahkar bəndələrindən. (*Üzünü adamlara çöndərib bir az yavaş.*) Maşallah, cənab elm dəryasıdır; mən belə alım görməmişəm.

¹ Elə ki, insanı qəbra qoydular, qeyb kitabxanasının katibləri insan bədəninin iibrət-xanasını əcəl qələmilə tabut taxtasının üstünə yazarlar... Allah-taala...

² Ona 40 sual verər. O suallardan biri odur ki, ey alim oğlum, sən öz zahirini kafir-lərin paltarları ilə bəzədin, amma mənim nəzərimi cəlb edən batinini yaddan çıxardın. Bilmirəm bu suala necə cavab verəcəklər.

A d a m l a r ı n b i r n e ç ə s i . Maşallah, qəribə danışır, ləp Allah vergisidir.

Ə liqulu bəy (*adamlara*). Maşallah olsun şeyxin elminə! “Malades!”

Şeyx Nəsrullah (*Heydər ağaya*). Ağayı-mən, bu şəhərdə sizdən savayı da əcnəbi dərsini oxuyan var, yainki siz iki nəfərsiniz?

H e y d ə r a ğ a . Xeyr, şeyxəna, yoxdur. Ancaq bir neçə nəfərik. Doğrudur, Hacı Həsən ağanın oğlu da Firəngistanda oxuyub; amma əlifayda ki, axırı peşmanlıq olub. Həqiqət, cənab şeyx, əcnəbi millətlərin dilini insan bir az öyrənsə, heç eyib deyil.

Şeyx Əhməd və Hacı Həsən girirlər içəri.

Amma bir surətdə ki, müsəlman uşağı illərlə gedib kafirlər içində qaldı, əlbəttə, etiqadı dəyişiləcəkdi.

H a c i H ə s ə n . Şeyxəna, doğrusu, mən övladdan yana bədbəxt olmuşam. Bir qələtdir eləmişəm.

Şeyx Nəsrullah. Hacının oğlu da burada camaat içindədir?

H a c i H ə s ə n . Xeyr, cənab şeyx, xəcalətiндən sizi görçək qaçıb gizlənib. Allah onun üzünü qara eləsin.

Şeyx Nəsrullah. Əmr bəməruf hər müsəlmana vacibdir. Hacı Həsən ağa, çağırın oğlunuza gəlsin; mən onu görmək istəyirəm.

Adamlar hərəkətə gəlir, Hacı Həsən qapıya tərəf gedir,
bir övrət başlayır ucadan ağlamağa.

Nə istəyir övrət?

Məşədi Oruc (*bir az qabağa yeriyib*). Şeyxəna, bu mənim anamdı; oğlundan ötrü ağlayır. Oğlu haman Kərbəlayı Fətullahdır ki, sizin mərhəmətiniznən Xorasanda dirilib.

A ğ l a y a n ö v r ə t (*çadra başında, bir az ağlaya-ağlaya qabağa gəlir*). Belə sənə qurban olum, ay şeyx! Mən oğlumu səndən istəyirəm.

Şeyx Nəsrullah (*cox ucadan*). Hər süxən cayı, hər nüktə məqami darəd¹.

Şeyx Əhməd (*övrətə*). Ay bacı, çəkil get, şeyxə başağrısı vermə; hələ o söhbətin vaxtı deyil.

¹ Hər sözün bir yeri, hər nöqtənin bir məqamı var.

Hacı Həsən yapışib İskəndərin əlindən gətirir. İskəndər gəlib durur
Şeyx Nəsrullahın qabağında və əllərini ciblərinə qoyub, baxır onun üzünə.

Şeyx Nəsrulla h. Bəyin ismi-şərifi nədir?

Hacı Həsən. Nökərinizin adı İskəndərdir.

Şeyx Nəsrulla h. Pəh, pəh! İskəndər! İskəndər! İskəndəri-Rumi! İskəndəri-Zülqərneyn! Nə gözəl ismdir! İskəndər, İskəndər! Hiç yek əz ahadi-xəlqra təkmili-nəfsi (*Hacı Həsən Hacı Bəxşəlini işarə ilə çağırır və hər ikisi çıxır eşiyə*) və təhzibixülp zəruritər əz mülki-səlatin nist ki, məmləkət səddi möhkəm bəstə kişvəri-xatir süknəra zi şəri-yəcuci təşvişi düşmənani-şum eymən kərdanəd¹.

Əz əsəri söhbətəst,
Hər ci dər in aləməst.
Vərzi küca yaftı
Bid bəhayi-nəbat².

İskəndər. Bəli, cənab şeyx, başa düşdüm.

Heydər ağa. (*Əliqulu bəyə*). Görürsən şutit eləyir.

Şeyx Nəsrulla h (İskəndərə). Cənabınız da bir mənsəb sahibiniz, ya yox?

İskəndər. Xeyr, mən heç bir şey sahibi deyiləm. Mənsəb sahibi bu ağalardır. (*Heydər ağamı və Əliqulu bəyi göstərir*). Mən ancaq bu meyvələrin içində itburnu gülüyəm.

Əliqulu bəy (*Heydər ağaya*). Yəqin genə keflidi.

Şeyx Nəsrulla h (İskəndərə). Belə məlum olur ki, sizin dərsiniz bu ağaların dərsindən azdır ki, bir mənsəbə çata bilməmisiniz.

İskəndər. Bəli, bəli, bunlar elm döryasıdırular. İndi də ki, inşallah, siz cənabdan ölü diriltmək elmini öyrənərlər, onda daha lap alım olarlar, inşallah!

Şeyx Nəsrulla h (*hacilara*). Hacı Həsən ağa, təvəqqə edirəm bu biədəbi buradan kənar edəsiniz! Bu mürtəd Allah-taalanın hikmətinə istehza eləyir. (*Hacı Həsən və qeyriləri İskəndəri hədələyib, salırlar eşiyə*.)

¹ Xalqın heç bir nəfərinə öz nəfsini və əqlaqını təmizləmək padşahlara və sultanlara zəruri olan qədər zəruri deyildir ki, məmləkətə möhkəm bir İskəndər səddi çəkib, qəlb ölkəsini, Yəcucun şərri kimi pis olan düşmən təşvişindən əmin eləsin.

² Bu dünyada hər nə varsa, hamısı yoldaşlıq əsəridir, yoxsa soyud ağacı nəbatat baharını haradan tapacaqdı?

Heydər ağa. Şeyxəna, onun ağılı başında deyil, çünki gecə-gündüz keflidir.

Mir Bağır ağa. Hələ kefliliyi qalsın kənarda, hələ hicabı da danır. Deyir ki, gərək övrətlər üzüaçıq gəzələr.

Şeyx Nəsrullah (*çox ucadan*). Necə?

Hacı Kərim. Xeyr, Mir Bağır ağa, o qələti eləyə bilməz.

Mir Bağır ağa. Necə eləyə bilməz? Hazır dünən məgər doqquz yaşında bacısına deməyib ki, dur çıxaq küçəyə gedək, gəzək. Nə bilim, gün çıxıb, çıçəklər açıb. Mən öz qulağımnan eşitmışəm.

Şeyx Nəsrullah (*durur ayağa*). Vaveyla, vaveyla! (*Adamlar hərəkətə gəlir və hamı qalxır ayağa, Şeyx Nəsrullah qəpiyə tərəf hückum eləyir*.) Mən bu vilayətdə qala bilmənəm!

Adamlar qarışır bir-birinə. Hacı Həsən təşvişlə girir içəri ve ağlaya-ağlaya gedib düşür şeyxin ayaqlarına.

Hacı Həsən. Şeyxəna, mən yazığam, mənə rəhmin gəlsin. Nə tənbeh lazımdır, mən eləyim; kaş siz mənim evimdən narazı getməyin və məni bədbəxt eləməyin.

Hacılar. Şeyxəna, siz sakit olun. Biz bu saat onu buradan qovarıq, itilib gedər cəhənnəmə!

Adamların bir necəsi evdən çıxıb, İskəndərin dalınca deyinə-deyinə qaçırlar.

Hacı Həsən (*adamların dalınca*). Yavaş! Yavaş! Səbr eləyin. Mən özüm onun tənbehini elərəm. Hacı Bəxşəli, Hacı Kərim, Hacı Kazım! Cahil-cuhulu sakit eləyin, mən özüm o məlunun öhdəsindən gələrəm. (*Çixır, otaqda qalır Şeyx Nəsrullah və Şeyx Əhməd*.)

Şeyx Nəsrullah. Şeyx Əhməd, mənim bu İskəndərdi-nədi, bundan gözüm su içmir.

Şeyx Əhməd (*bir az fikirdən sonra*). Şeyxəna, heç narahat olma, onu buralarda heç adam yerinə qoyan yoxdu. Sən damağını pozma, işində ol.

Şeyx Nəsrullah (*bir az fikir eləyib*). Şeyx Əhməd, əvvələn, çıx ev sahibinə xəlvətcə de ki, mənə bir tikə çörək gətirsinlər. Saniyən¹, təvəqqə elə ki, gəlib mənə yer göstərsinlər, rahat olmaq

¹ İkincisi

isteyirəm. Və salisən¹, (*bir az dayanıb*) dəxi özün bilirsən ki, söz yox ki, tədarük görübən. Mən bu gecə tək burada qala bilmənəm, bədənim yekcə ağriyır. Gərək ovduram... Allaha şükür, özün hamisini bilirsən. Dəxi dayanma, tez ol! (*Şeyx Əhməd çıxır, hava başlayır qaranlıqlaşmağa. Şeyx Nəsrullah gəlib oturur döşəyin üstündə və bir qədər fikirdən sonra öz-özünü.*) Mən həmişə xalqa deyəndə ki, naxoşam, elə bilirlər ki, xalqı aldadıram; amma Allah şahiddir ki... (*bir az dayanıb*) mən heç kəsi aldatmiram; çünki həqiqətdə mən naxoşam. Camaatın qabağında mən özümü naxoşluğa vuranda, Şeyx Əhməd həmişə elə bilir ki, mən adamları elə salıram; amma bu biçarənin heç xəyalına gələ bilməz ki, mənim mərəzim çox şiddətli mərəzdir. (*Fikir eləyir.*) Həmin bu mərəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq və ağlayıb atamdan kışmış istəyən kimi gündə bir dəfə utana-utana deyirəm: “Şeyx Əhməd, mənə kışmış”. (*İki əlilə üzünü örtüb, sakin oturur.*)

Hacı Həsənin nökəri Əli – bir məcməyi içində plov və qeyri xörəklər götürüb qoyur ortalığa və çıxır. Şeyx Əhməd daxil olur və gəlib durur bir tərəfdə. Bir qədər keçir, qapıda iki övrət görsənir. Piçapiç ilə övrətlər bir balaca övrətin əlindən tutub, götürirlər içəri və dururlar qapının yanında. Nökər girib çiraq yandırır. Hacı Həsən övrətlərin dalınca girir.

Hacı Həsən (övrətlərə). Qızım, utanma, Allah əmriddir. Niyə utanırsan?

Şeyx Nəsrullah. Şeyx Əhməd, mənim tərəfimdən vəkil ol və siğəni cari elə.

Şeyx Əhməd. Baş üstə.

Hami çıxır və balaca övrət qalır otaqda. Bu da istəyir adamların dalınca çıxsın; amma çıxanlar qapını örtüb, bunu qoyurlar içəridə. Şeyx Nəsrullah durur ayağa və bir qədər fikirdən sonra tərpəşməyib, övrətə sarı bəlağətlə deyir.

Şeyx Nəsrullah. O sənin öz ixtiyarındadır: istəyirsən get, istəyirsən qal. O sənin öz ixtiyarındadır ki, öləndə düşəsən bərzəx²

¹ Üçüncüsü

² Cəhənnəm

aləminə. Ayaq tərəfindən baca açıla cəhənnəmə və qatır yekəlikdə əqrəblər gəlib yapışalar bədəninə. Bu da sənin öz ixtiyarındadır ki, səni qəbrə qoyanda baş tərəfindən bir dəriçə açıla və o dəriçədən bir nəfər qılman gəlib sənnən mazaqlaşa və bu əsnada qılmanın boy-nunda sapa düzülmüş zəbərcəd danələri qırılıb dağıllalar və başla-yasınız hərə bir tərəfdən zəbərcədi genə sapa düzəməyə və bir də görəsiniz ki, yetmiş min dünya saatları gəlib dolanıb və indi qiyam-qiyamət olur. (*Övrətə yavuqlaşır*.) O vədə qılman yapışar sənin əlin-dən (*yapışır övrətin əlindən*) və gülə-gülə sənə deyər: “Görəsən dünyada nə qədər savab işlər görübən?”

PƏRƏDƏ

ÜÇÜNCÜ MƏCLİS

Üçüncü məclis vəqə olur şəhərin kənarında, qəbiristanın yanında.
Çox cəmiyyət ayaqyalın, şalvar və tumanlarını dizədək çırmayıb,
əllərini əllərinin üstüna qoyub, ayaq üstə durublar. Ortalıqda
Şeyx Nəsrullah uca daşın üstüne çıxıb, oturub danışır. Sağ tərəfində
Şeyx Əhməd, sol tərəfində Hacı Həsən və ətrafında biz gördüyüümüz
adamların hamısı, İskəndərdən və övrətlərdən savayı.

Şeyx Nəsrullah (*əlində bircildli yekə kitab, çox fəsahətlə danişir*). Dər xəzaini-qüdret kövhəri-şəriflər əz elm və nəfistər əz daniş nist. (*Şairanə*.)

Elm bəvəd zindəgiyi-canü dil,
Elm bəhəd tazəgisi-abü gil.
Elm nəsimi-çəməni-can bəvəd,
Rayiheyi-rövzeyi-rizvan bəvəd.
Hər ki, bəsərçəsmeyi – daniş rəsid,
Abi-həyati-əbədirə çəşid¹.

(*Bir az dayanıb, kitabı iki əli ilə yuxarı qalxızıb, çox ucadan*). Budur kitab! Budur elm! (*Bir az dayanıb yavaşça*.) Ənvai-ülüm və əsnafi-

¹ Qüdərət xəzinələrində elmdən daha əziz və daha qiymətli bir cəvahir yoxdur. Qəlbin və ruhum yaşayışı elmə bağlıdır. Elm suya və palçığa təzəlik verər. Elm can çəməninin nəsimidir. Elm behişt bağının ətridir. Elm sərçəşməsinə çatan adam həmisi-şəlik abi-həyat daddı.

on dü qisməst: cəliyyə və xəfiyyə. Cəliyyə on ki, səmti-iştihar yaftə, əksəri-üləma bir qəvaid və qəvanini on müttəle misəvənd və əhatəyi-dəqayıqü rəqabiqi-külliyyat və cüziyyati-on minümayənd. Və xəfiyyə on ki, dər zəvayayi-ixtifa mandə hər kəsra vüquf bər həqayıqi əsrar və bədayei-asari-on müyəssər nəşəvəd. (*Bir azca ucadan*.) Əz cümleyi-xəfiyyat: əvvəl, elmi-tilismatəst. Və lakin bunnan işimiz yoxdur. Dövvüm, elmi-təsxirat. Bunnan da işimiz yoxdur. Sevvüm, elmi-xəyalat. Bunnan da işimiz yoxdur. Çəharüm, elmi-şəbədə. Bunnan da işimiz yoxdur. Pəncüm (*ayağa durub, üzünü qəbiristana çöndərib, bir qədər baxıb, çox ucadan*), ricəti-əmvat (*bir az dayanıb, yavaşça*), yəni ölülorın ricəti. (*Bir az sakit olub oturur, yavaşça*.) Bina bər ümumi-fəvaid və şümlü-əvaidi-in kitab (*kitabı yuxarı qalxızır*) ki, lübbü lübəb və məqbəli-ülül-əlbabəst. Misali bimisal, lazimül-imtisal, alicənab, niqabəti-intisab, dirayəti-nisab, vəlayəti-iktisab, cəlalül-həşəmət vəddövlə, qəvimüd-din vəl-millət, sərirarayigah-Xösrövi əmiri-bahadir lazalə, müəyyədən min indillah binnəfsil-qüdsiyyə, siməti-südər yaft ki, in həqiri-fəqir Nəsrullah ibni-Cəfərül-vaizül-İsfəhani bətəlifi in kitab iştigal künəd və in risaləra ki, bə “Kəşfūl-kəşşafī-hikməti-ricət” gəştə bir pənc məqsəd məbni saxt. Əvvəl, elmi-simiya; dövvüm, elmi-rimiya; sevvüm, elmi-kimiya; çəharüm, elmi-limiya; pəncüm, elmi himiya. Və lakin bunlarnan da işimiz yoxdur. (*Bir az dayanıb*.) Ricət bəfəthra, bəməniyi-bərgəst bədünystər bəd əz mürdən. (*Bir az baxıb, çox ucadan*.) Oturun! (*Adamların hamı birdən çöküb, diz üstə otururlar. Şeyx bir az alçaqdan*.) Bəzi münkirlər deyirlər ki, ricət bəd əz mərg münafiyi-təklifəst. Zira kəsi ki, mürdə, təklif əz u mürtəfe şüd. Dübarə amədəni u be in aləm çə səmər darəd? (*Ucadan*.) Bəlkə sizin də içinizdə belə münkirlər var? Əgər var, gəlsin mənim bərabərimə. Mən bu kitab ilə onun cavabını verim. Kimdir deyən ki, ölürlər dəxi bu dünyaya qayıtmayacaqlar?

Şeyx Əhməd (*yavaşça Şeyx Nəsrullah*). Ərəbcə de, ərəbcə de.

Şeyx Nəsrullah (*çox ucadan*). Fəiza ərəftə haza və övzəhtü ləkə fil-qövli bir ricətil-ləti ictəməetiş-şıətü əleyhima fi cəmiil-əqvam. Bunu inkar edən gərək elədə bunu da inkar edə ki, dəsti mübarəkəşra bər püştü gusfəndi (*başlayır ağlamağa*), fırud avurdə düayı-bərəkət güft və bəqüdrəti bari-təala əz on ek gusfənd həftad gusfəndi digər mütəvəllid şüdənd. Bir qoyunu bir saniyədə yetmiş

qoyun eləyən öz bəndələrini öldürə də bilər, dirildə də bilər. (Cox ucadan.) Kimdir bunu danan? Qoy gəlsinlər bərabərimə, bu kitab ilə onların cavabını verim.

Hacı Həsən (*əli əlinin üstündə, qorxa-qorxa başını aşağı əyib*). Fədə olaq, sənə, Allahın hökmünü danan kafirdir.

Şeyx Nəsrullah (*hirslə camaata, ucadan*). Durun ayağa!

Hami birdən qalxır ayağa.

Məgər eşitməyibsiniz ki, yetmiş min nəfər bir qövm taundan həlak olmuşdular. Ərz kərd, ilahi, əgər mixasti inhara zində gərdani ta biladi-türa abad nümayənd. Ondan ötrü ki, sən göndərdiyin bəladan qaçmayıb, şəhadətə yetişiblər. Qoy indi dirilsinlər. Qoy zində olub, sənə ibadət eləsinlər. Qoy bu dünyaya ricət edib, sənin şəhərlərini abad eləsinlər. Xudavəndi-aləmdən cavab gəldi ki, (*ağlaya-ağlaya*) aya, dust midari ki, işanra zində nümayəm, bəcəhəti xatiri tü? (*Camaat başlayır ağlamağa*.) Ərz kərd: Bəli! Pəs həqq-təala işanra zində gərdanid. Allah-taala onların hamısını diriltdi. Çinan ki, zikr şüd, mürdəənd və zində şüdənd və rücu nü mudənd bəin dünya.

Camaat içindən bir qoca kişi (*ağlaya-ağlaya*). Ay şeyx, belə qurban olsun sənə mənim canım. Mən pəhlivan oğlumu səndən istəyirəm ki, indi bir ay olar ölüb; mənim ciyərimi yandırıb. Qurban olum sənə, ay şeyx, mən yazığam.

Bir neçə adam istəyir belə təvəqqə eləsin.

Şeyx Əhməd (*ucadan*). Səbr eyləyin, hələ o söhbətlərin vaxtı deyil.

Camaat başlayır yenə ağlamağa və yalvarmağa, biri deyir:
“atamı dirilt”, biri deyir “anamı dirilt”, biri “bacımı”,
biri “qardaşımı”.

Şeyx Nəsrullah (*cox ucadan*). Sükut!

Hami gözlərinin yaşını silə-silə səsini kəsir.

Şeyx Əhməd, götür kağız-qələmi, hər kəs öz qohum-əqrəbasından ölənlərinin hansının dirilməyini xahiş edir, yaz, ver mənə.

Adamlar hərəkətə gəlir, isteyirlər yavuqlaşınlar
Şeyx Əhmədin yanına, bir-birini basır. Bəzisi ağlayır.
Hər kəs istəyir qabağa keçə və axırdə basabas düşür və
qiylü-qal başlanır.

Şeyx Nəsrullah (çox ucadan çığırır). Ədəb!

Hamı yavaş-yavaş çəkilib durur öz yerində.

Şeyx Əhməd (*kağızı və qələmi alır əlinə*). Bismillahir-rəhmanir-rəhim. Hər kəs ölənlərinin ricətini, yəni dirilib bu dün-yaya gəlməyini xahiş edir, bir-bir növbə ilə və qayda ilə və ədəb ilə desin, mən yazım bu kağıza və yetirim şeyx həzrətlərinin xidmətinə.

Yenə adamlar hərəkətə gəlib, isteyirlər basabas salsınlar.

Şeyx Nəsrullah (çox ucadan). Əssəbr! Ya məşərəl-islam!¹

Camaat qorxub, sakit olur.

Şeyx Nəsrullah (Hacı Həsənə). Hacı Həsən ağa, ölənlərinin adlarını bir-bir söylə, Şeyx Əhməd yazsin.

Hacı Həsən (*ədəbla əllərini bir-birinin üstünə qoyub, qabağa gəlir və baş əyir*). Atam Hacı Mehdi. Allah sizin də ölənlərinizə rəhmət eləsin.

Camaat (*bir səslə*). Allah rəhmət eləsin!

Şeyx Əhməd (*yazır*). Atan Hacı Mehdi.

Hacı Həsən. Anam Səkinə.

Şeyx Əhməd (*yazır*). Anan Sükeynə.

Hacı Həsən. Bir oğlum Cəfər. (*Ağlayır.*)

Şeyx Əhməd (*yazır*). Bir oğlun Cəfər.

Hacı Həsən. Bir oğlum Heydər.

Şeyx Əhməd (*yazır*). Bir oğlun Heydər.

Hacı Həsən. Qızım Sara.

Mir Bağır ağa (*birdən adamların içindən çığırır*). Onu yazma! Onu yazma!

Hacı Həsən və adamlar təəccüblə baxırlar Mir Bağır ağıya təref.

¹ Ey müsəlmanlar! Səbr edin!

Şeyx Nəsrullah (ucadan). O kimdir deyən yazma? Ona nə dəxli var?

Mir Bağır ağa (yeriyib qabağa). Şeyxəna, o qız, ayıb olmasın, mənim övrətimdir!

Şeyx Nəsrullah. Xub, məgər əyalının dirilməyinə razı deyilsən?

Mir Bağır ağa (bir az duruxub). Cənab şeyx, sözüm orada deyil. Mənə bu acıq gəlir ki, həyə Hacı Həsən düz adamdır, niyə bəs qardaşı Hacı Rzani yazdırırmır?

Camaat diqqətlə baxır Hacı Həsənin üzünə.

Hacı Həsən (Mir Bağıra hirsli). O sənə borc deyil! Öz qarادaşımdır; istərəm yazdıraram, istəmənəm yazdırmanam. Sənə nə dəxli var?

Mir Bağır ağa (Hacı Həsənə hirsli). Çox əcəb, indi ki, [o] yekəlikdə kişini yazdırırsan, bir balaca qızı bəs niyə yazdırırsan?

Şeyx Nəsrullah (ucadan). Çox mübahisə lazım deyil! (*Hacı Həsənə*) Hacı Həsən ağa, nə səbəbə ölüən qardaşın Hacı Rzani yazdırırsan?

Hacı Həsən (başını aşağı salıb, fikir eləyir). Şeyxəna! Qarادaşım Hacı Rza beş ildən artıqdır ölüb; indi çürüyüb gedib; dəxi o necə dirilib gəlib adam olacaq?

Şeyx Nəsrullah (çox ucadan). Necə çürüyüb? Kimdir onu çüründən? Ənzər-üllah-ül-izam keyfə nənşərəha. Yəni nigah kon bəsuyi istixanəha ki, çə gunə xudavəndi-aləm onhara əz zəmin bülənd mikünəd və bəcayı-xud rədd mikünəd ki, cəsədi-işan başəd və mürəkkəb mikünəd bəzira bəbəzi bəd əz on guşt miruyanəd və mipuşanəd¹. Necə çürüyüb? Kimdir onu çüründən?

Şeyx Əhməd (Hacı Həsənə). Hacı Həsən ağa, sözü müxtəsər eləmək lazımdır. Şeyx həzrətlərinin ovqatı çox bahadır. Qardaşın Hacı Rzani da yazımı kağıza, ya yox? İxtiyar sizindir. Əgər dirilməyinə razı deyilsiz, o özgə mətləbdirdir.

Hacı Həsən (Şeyx Nəsrullah). Şeyxəna, mümkünürmü ki, mənə izin verəsiniz, gedim bir qədər fikirləşim?

¹ Bax gör sümükləri necə dirildirik. Yəni sümüklərə sarı bax gör xudavəndi-aləm onları yerdən necə qaldırır və öz yerlərinə qaytarır ki, onların bəzisini o birilə birləşdirir, ondan sonra da et əmələ gətirib, onların üzərini örtür.

Şeyx Nəsrullah Xub, get fikirləş.

Hacı Həsən başını aşağı salıb çıxır.

Şeyx Nəsrullah (*Hacı Bəxşəliyə*). Hacı ağa, növbət sizindir. Ölənlərinizin adlarını bir-bir de, Şeyx Əhməd yazsın.

Hacı Bəxşəli (*əlini əlinin üstünə qoyub, yeriyir qabağa və başlayır ağlamağa*). Atam-anam sənə fəda olsun. Əvvəl-axır, ayıb olmasın, bir qızım qalib, oğul üzünə həsrət qalmışam. Bütün ömrümdə Allah-taala mənə iki oğul mərhəmət eləyib: amma ikisini də mən biçarənin əlindən alıb. Birinin adı Cəlil, birinin adı Xəlil idi. Cəlil on yaşında idi, Xəlil səkkiz yaşında. İkisi də nişanlı idi. Elə Cəlilin toyunun tədarükündə idim ki, ayın-şayın gəzdiyi yerdə, bax, boy-nunun burasından (*əli ilə öz boynunun dalını göstərir*) bir yara çıxdı. Nə qədər Usta Cəfərə dava-dərman elətdirdim, başa gəlmədi. (*Ağlayır.*) Ax, binəva Cəlil! Nə qədər nəzr elədim, neçə dəfə Qara-daş ocağına apardım, çifayda. Deməyinən, yazığın əcəli tamam imiş.

Şeyx Nəsrullah. Hacı Bəxşəli, mənim burada çox oturmağa vaxtim yoxdur.

Şeyx Əhməd. Hacı Bəxşəli, sözü müxtəsər elə, kimi istəyir-sən, de yazım.

Hacı Bəxşəli (*Şeyx Nəsrullah*). Cənab şeyx, dəxi mənim sözüm yoxdur. Mən Cəliliyi ve Xəliliyi səndən istəyirəm.

Şeyx Əhməd (*yazır*). Demək ki, bir oğlun Cəlil və bir oğlun Xəlil. Bunları yazdım. Dəxi bunlardan savayı?

Hacı Bəxşəli. Şeyx Əhməd ağa, dəxi bunlar kifayətdir.

Şeyx Əhməd (*təaccüblü*). Xub, məgər atandan, anandan və qeyri əqrəbanızdan vəfat edən yoxdur?

Hacı Bəxşəli. Bəli, atam da, anam da vəfat edib; amma biça-rələr çox qocalmışdır. O qədər qocalmışdır ki, özləri də təngə gəlmişdir.

Şeyx Əhməd. Demək, Cəlildən və Xəlildən savayı özgə bir kəsiniz yoxdur ki, yazım?

Hacı Bəxşəli (*üzünü qəbiristana tərəf tutub*). Ax, yaziq bala-larım. Biçarə tifillərin qəbri elə buradan görsənir. İkisini də bir-birinin yanında dəfn eləmişəm. Çünkü o yaziq Xəlil, doğrusu, çox nadinc idi, amma bir-birini çox istərdilər. Odur ki...

Şeyx Nəsrullah (*Hacı Bəxşəlinin sözünü kəsib hirslə*). Hacı Bəxşəli, əgər dəxi öləniniz yoxdur, çəkil kənara!

Hacı Bəxşəli. Xeyr, şeyxəna, dəxi yoxdur.

Camaat içindən birisi (*ucadan*). Necə yoxdur? Pəs övrətin Hürnisəni niyə yazdırırmırsan?

Camaat təəccüblə baxır səs gələn tərəfə.

Şeyx Nəsrullah. Kimdi o danışan? Gəlsin qabağa.

Kərbəlayı Vəli (*qabağa yeriyb*). Şeyx, mənəm danışan. Bu hacidan (*Hacı Bəxşəlini göstərir*) bir soruş görək, üç il bundan qabaq olən arvadını niyə yazdırırmır? Adı da Hürnisədi; özü də mənim doğma bacımdı.

Hacı Bəxşəli (*Kərbəlayı Vəliyə*). İtil cəhənnəmə, axmağın biri! Öz əyalimdi; kefim istər yazdıraram, istəməz yazdırıram; sənə nə borcdu?

Şeyx Nəsrullah (*ucadan*). Sükut! Mübahisə lazımlı deyil! Hacı Bəxşəli, qəti cavab lazımdır. Mənim vaxtım azdır; istəyirsiniz ki, övrətiniz dirilsin, yazdırın; istəmirsiniz, çəkilin kənara.

Hacı Bəxşəli (*bir az fikir eləyib*). Şeyxəna, təvəqqə edirəm bir az izin verəsiz, gedəm fikirləşəm.

Şeyx Nəsrullah. Çox əcəb, get fikirləş. Şeyx Əhməd, gör dəxi kimdir xahiş edən, yaz qutar.

Hacı Bəxşəli çıxır, adamlar başlayır yavaş-yavaş azalmağa.

Kərbəlayı Vəli (*qabağa gəlib*). Cənab şeyx, belə o qədəm-lərinə qurban olum. Mənim bacım Hürnisəni siyahıya yazdır, qoy yaziq arvad dirilsin və öz dili ilə cənabınıza ərz eləsin, görün bu Hacı Bəxşəli onun başına nə toy tutub. Onda cənabınız görərsiniz ki, nə səbəbə Hacı Bəxşəli övrətinin dirilməyinə razı deyil.

Hacı Bəxşəli (*adamların içindən dübarə qabağa gəlib, hirsli və ucadan*). Əddə, hələ utanırsan da danışırsan? Çox əcəb, Hürnisəni yazdır. Amma bu şərtlə ki, sən də ölənlərinin hamısını yazdır.

Kərbəlayı Vəli (*hirsli*). Çox əcəb, yazdırıram.

Şeyx Əhməd. Uzun danışq lazımlı deyil. Kərbəlayı Vəli, əgər deyəcəksən, ölənlərəvün adını de, çəkil kənara.

Kərbəlayı Vəli. Atam Məşədi Mustafa.

Şeyx Əhməd (*yazır*). Atan Məşədi Mustafa.

Hacı Bəxşəli. Çox əcəb.

Kərbəlayı Vəli. Bir oğlum Zeynal. (*İstəyir aqlasın.*)

Şeyx Əhməd (*yazır*). Bir oğlun Zeynal.

Hacı Bəxşəli. Çox əcəb.

Kərbəlayı Vəli. Qızım Püstə.

Şeyx Əhməd. Qızın Püstə.

Hacı Bəxşəli. Çox əcəb.

Kərbəlayı Vəli (*bir az fikirləşib*). Vəssəlam.

Hacı Bəxşəli (*hırslı qabağa yeriyib, Kərbəlayı Vəliyə*). Necə vəssəlam? Bəs ananı niyə yazdırırsan? Bəs anan ölmüşüb? Keçən il ağbirçək arvadı döyə-döyə öldürdü! Hə, niyə dinmirsən? Yoxsa qorxursan dirilə, gedə hökumətə şikayət edə, səni tutub qatalar dus-taqxanaya? Hə... niyə yazdırırsan? Niyə gözlərini bələrdirsən?

Şeyx Nəsrullah (*ucadan*). Qilü-qal lazım deyil. Kərbəlayı Vəli, istəyirsən, ananı da Şeyx Əhməd yazsın; istəmirsen, çəkil kənara.

Kərbəlayı Vəli (*başını salıb aşağı*). Cənab şeyx, qoy gedim fikirləşim.

Şeyx Nəsrullah. Xub, sən də get, fikirləş.

Kərbəlayı Vəli və Hacı Bəxşəli bir-birinə açılıq baxa-baxa çıxırlar. Camaat başlayır azalmağa. Uzaqdan kefli İskəndərin səsi gəlir. “Xub, sən də get, fikirləş! Xub, sən də get, fikirləş!” Bu sözləri deyə-deyə və cibindən çörək parçalarını çıxarıb yeyə-yeyə İskəndər qalan tək-tük adamların qolundan yapışdır, güla-güle baxır üzlərinə. Onlar da bir söz deməyib, başları aşağı, çıxıb gedirlər. Şeyx Nəsrullah daşın üstündən yenir aşağı və Şeyx Əhməd qələmdən-kağızı yiğisidir. Sonra İskəndər yenə öz-özünə bir-iki dəfə: “Xub, sən də get, fikirləş!” – deyib, şeyxi görən kimi durur və qah-qah çəkib uğunub elə gülür ki, az qalır yixılsın. Sonra sakit olub, bir qədər şeyxin üzünə baxandan sonra deyir:

İskəndər. Hamı getdi fikirləşsin. Bu meydanda qaldı bircə nəfər kefli İskəndər. Bu meydan pəhlivan meydanıdır. Hünər istər ki, İskəndər kimi bir igid gəlib şəstinən dursun bu meydanda və desin: (*ucadan*) Cənab şeyx, hər nə qədər ki, bu qəbristanlıqda (*əli ilə*

göstərir) ölü basdırılıb, hamısını dirilt. Xa... xa... xa!.. (Cöniüb baxır camaat dağılan tərəfə.) Xa... xa... xa!.. Hamı getdi fikirləşsin. (Şeyx Nəsrullaha tərəf çöniüb, gəlir onun qabağına və istəyir əl versin.) Cənab şeyx, mən ölüm, əl ver! Lotusan həyət, əl ver!

Şeyx Nəsrullah (*ucadan*). Kənar ol! Mən sənə əl vermənəm. Sən şərab istemal eləyirsən.

İskəndər. Cənab şeyx, siz gərək şükr eləyəsiniz ki, mən şərab içirəm. Əgər mən şərab içməsəm, ağlım başımda olar; ağlım başımda olanda birdən gözümü açıb, görərəm ki, aha, bizim şəhərimizə bir müctəhid gəlib, adını qoyub ölü dirildən və mömin hacılarımızın başını ricət məsələsilə piyləyə-piyləyə hər gecə bir balaca qız alır. Xa... xa... xa!.. Mən ölüm əl ver! Lotusan əl ver! Xa... xa... xa!..

Şeyx Nəsrullah (*cox hırslı*). Cəhənnəm ol! Vallahı elə bəd dua elərəm ki, yer ilə yeksan olarsan! Mən Allahın əmri ilə hər gecə intəhasız səvaba nail oluram; dəxi sənin tək meyxanalarda övqatımı zaye eləmirəm. (Şeyx Əhmədə.) Şeyx Əhməd, gəl gedək, hələ bu bəbi cox söz danişacaq.

Şeyxlər uzaqlaşır. İskəndər dinməyib, baxır onların dalınca və
şeyxlər gözdən itəndən sonra iki yumruğunu
yuxarı qalxızıb, ucadan deyir.

İskəndər. Bu qollarda Rüstəm pəhlivan kimi qüvvətim olaydı, yapışaydım sizin ayaqlarınızdan və ataydım göyün üzünə, başaşağı gəlib, kal qarpız kimi paqq eləyib dağlıydim... (və özü də paqq eləyib atılır göyə). Tfu, şarlatanlar!.. (*Kefli kimi ufuldayır. Sonra diqqətlə öz-özünə baxıb, gülə-gülə.*) Buy! Ədə, vallah, dinmə, deyəsən elə lap pəhlivanam! Xa... xa... xa!.. (*Papiroso yandırıb, yavaş-yavaş gəlib durur* Şeyx Nəsrullah oturduğu daşın üstündə, ayaq üstə durub, baxır qəbiristanlığı. Bir qədər fikirli baxandan sonra heyfsilənib, əllərini dizlərinə vurub deyir.) Ax, Allahın altında Şeyx Nəsrullah kimi mənim də bir elə elmim olaydı ki, burada yatan ölülrənən danişa biləydim! Ax! Əgər olsa idi, üzümü tutardım bu qəbiristanlığı və çağırardım: (*cox ucadan*) Ölüler! (*Bir az alçaqdan.*) O vədə hamı yatmışlar başlarını qəbirdən çıxardıb, soruşacaq idilər ki, “nə deyirsən, a İskəndər bəy?” Onda mən bu rəhmətliliklərə belə bir vəsiyyət elərdim; mən bunlara deyərdim: (*üzünü qəbiristanlığı tutub çığırır*)

Ölülər! (*Yenə bir az alçaqdan.*) Bir gün Şeyx Nəsrullah gəlib duracaq sizin başınızın üstündə və bir dua oxuyub uca səslə çağıracaq: (*uca-dan*) “Durun ayağa, ey Allahın mömin bəndələri!” (*Bir az dayanıb, bir az alçaqdan.*) Ölülər! Mən sizə vəsiyyət eləyirəm ki, şeyxin sözünə əməl eləməyəsiz. Gəlin bu kefli İskəndərin sözünü bir yaxşıca düşünün və nəsihətini qəbul edin. Və əgər məndən soruşsanız ki, niyə? Mən sizə cavab verməyə hazırlam. (*Bir az dayanıb, cibindən bir tikə çörək çıxardıb yeyir.*) Ay rəhmətliklər! İndi siz burada rahatca yatıbsınız; heç dünyadan xəbəriniz yoxdur. Amma vallah, billah, and olsun sizin əziz canınıza, elə ki, başınızı qəbirdən çıxardıb durdunuz ayağa, lap peşman olacaqsınız. Əgər məndən soruşsanız ki, niyə? Mən sizə bu saat ərz elərəm. Belə tutaq ki, siz, məsələn, dirildiniz. Çox əcəb. Axı diriləndən sonra bu qəbiristanda ki, qalma-yacaqsınız; istəyəcəksiniz ki, söz yox, dağılaşınız evlərinizə. Çox əcəb, dağıldınız. İndi bir deyin görüm, sizi hələ evə qoyacaqlarmı? Vallah, billah, Şeyx Nəsrullahın başına and olsun, gedib görecəksiniz ki, evlərinizin qapıları bağlıdır. Bəli, nə eybi var, yerdən bir daş götürüb, qapını döyəcəksiniz ki, gəlib açınlar. Onda qapının dalına bir adam gəlib soruşacaq: (*nazik səslə*) Ey, qapını döyən, sən kimsən? Bəli, siz cavab verəcəksiniz ki, tez ol, aç qapını, mənəm. (*Nazik səslə*) Axı sən kimsən? Adın nədi? – Açı qapını! Mən bu evin sahibiyəm! (*Nazik səslə*) – Cəhənnəm ol, qoy get! Biz səni tanımiriq! – A kişi necə tanımırsınız? Mən Kərbəlayı Hüseynquluyam, bu ev mənimdi. Mənim burada arvadım var, uşağım var. (*Nazik səslə*) – Çox danışma! İtil cəhənnəmə! Sənin burada heç zadın yoxdur! Qardaşın Hacı Fərəc arvadını da alıb, evinə də sahiblənib, uşaqlarını da göndərib naxıra. – A kişi, Allah xatirəsi üçün, aç qapını, mənim burada ərim var. (*Yogğun səslə*) – Çox danışma! Çix qoy get! Bizə arvad-zad lazım deyil! Dünya doludu 9 yaşında qıznan. Sənin kimi kaftarın yeri qəbirdi. İtil cəhənnəmə! Haradan gəlmisən, çıx get ora! Bizə lazım deyilsən. Xa... xa... xa!.. Xa... xa... xa!.. (*Birdən sakit olub baxır qəbiristanlığa və ucadan çağırır*.) Ölülər! (*Bir az yavaş.*) Gəlin bu kefli İskəndərin sözünü eşidin və necə ki yatıbsınız, yatin! Allah sizə rəhmət eləsin...

PƏRDƏ

DÖRDÜNCÜ MƏCLİS

ƏVVƏLİNÇİ PƏRDƏ

Hacı Həsənin evi, İskəndərin otağı, Hacı Həsən və övrəti.

Kərbəlayı Fatma xanım fikirli oturublar.

Hacı Həsən. Ay qız, Fatma, Nazlinin əl-ayağını hazırla, bu gün gərək köçürək şeyxin otağına.

Kərbəlayı Fatma xanım. Ay Hacı, elə bu tezlikdə?

Hacı Həsən. Bəli, elə bu tezlikdə...

Kərbəlayı Fatma xanım (*bir az fikir eləyəndən sonra*). Ay hacı, vallah, bilmirəm nə eləyim? Lap məəttəl qalmışam: bilmirəm şeyx bu qədər arvadı nə eləyir? Elə gündə birini alır. İndi də bizim qızı istəyir.

Hacı Həsən. Yəni gündə birini alanda bir xilafi-şər iş görmür ki? Allahın əmriddi, alır.

Kərbəlayı Fatma xanım. Hacı, yaxşı deyirsən, amma qor-xuram Nazlı atılıb-düşə. Bir də, vallah, hacı, doğrudan, Nazlı hələ lap uşaqdı.

Hacı Həsən (*hırslı*). Axmaq-axmaq danışma! Uşaq olmayıni, ya olmamağını mən səndən yaxşı bilirəm. Zilhiccə ayının 18-də doqquz yaşı tamam olub, on yaşına ayaq qoyub. Dəxi bilmirəm uşaq nəyə deyirsən? Sözü oyza-buyza atmaq lazımlı deyil. Bir yolluq aşkar de ki, Nazlıni da verəcəyəm Mir Bağır ağaya.

Kərbəlayı Fatma xanım. Yox, vallah, Mir Bağır ağaya verməkdən ötrü demirəm! Özün bil, öz qızındır. Hər kəsə istəyirsən ver. Ancaq bilirəm ki, Nazlı atılıb-düşəcək.

Hacı Həsən. Cəhənnəmə-gora atılıb-düşəcək! Qız tayfası axmaq bir şeydi; xeyrini-şerini nə anlayır?! Kefli İskəndərin bacısı ondan artıq olmayıacaq ki! Hələ o gərək Allahına şükür eləsin ki, Şeyx Nəsrullah kimi bir vücudə ərə gedir. Bir belə müqəddəs şəxslə qohum olmaq elə bir qənimətdi ki, dünyada az-az adama qismət ola bilər. Bu bir mərhəmətdi ki, xudayı-taala bizə göndərir və bunların hamısı keçəndən sonra, sən özün gərək biləsən ki... (*yavaşça*) şeyxi incitmək olmaz. Axı gərək başa düşəsən nə deyirəm.

Kərbəlayı Fatma xanım (*yavaşça*). Başa düşürəm.

Hacı Həsən. Doğrusu, Fatma, mən bu iki gündür, deyəsən, elə bir təhər olmuşam: gözlərim qaralır, hərdənbir başım da gicəlir.

Kərbəlayı Fatma xanım. Ay hacı, Allah kərimdi, heç zad olmaz.

Hacı Həsən (*fikrili*). Nə bilim? (*Bir az dayanib.*) Di durma, Fatma, get. Nazlıya nə lazımdı de. (*Övrət çıxır, Hacı başını aşağı salıb fikrə gedir. Bir az keçib, qapıya tərəf baxır, guya bir şey görür və hövlnak ayağa durub soruşur.*) Nə isteyirsən? (*Cavab gəlmir. Tez-tez öz-özünə deyir.*) Əstəğfürullah rəbbi və tube ileyh, bismil-lahür-rəhmanur-rəhim. (*Sonra ucadan çağırır.*) Fatma, Fatma!

İskəndər girir içəri və təəccüblə soruşur.

İskəndər. Ata, nə isteyirsən?

Hacı Həsən (*İskəndərə*). Bura gəl, bura gəl. Gəl yapışım əlin-dən, dizlərim titrəyir. (*Oturur, İskəndər yapışır atasının əlindən.*) Bis-millahür-rəhmanur-rəhim. Deginən mənə bir stəkan su gətirsinlər.

İskəndər. Ata, qorxma, heç-zad yoxdur, ancaq bir az ağlın qaçıb.

Hacı Həsən (*yapışış İskəndərin əlindən*). Yox, İskəndər, ağlım başımdadır. Qorxma, heç bir zadım yoxdu, ancaq gözlərim qaralır.

İskəndər. Qorxma, heç bir şey deyil, ancaq adam dəli olanda elə bir azca gözləri qaralır. Dəxi bundan başqa bir şey yoxdu. Qorxma, bircə bu var ki, sənin başına hava gəlib.

Hacı Həsən. Yox, yox, inşallah, heç zad olmaz. Deginən, bir stəkan su gətirsinlər.

İskəndər. Su gətirsinlər; amma dəli olana su xeyir eləməz. (*Ucadan.*) Əli, Əli! (*Əli girir içəri.*) Bir stəkan su gətir. (*Əli çıxır.*)

Hacı Həsən. İskəndər, sən məni lap qorxudursan. Axı mən özüm bilirəm ki, ağlım başımdadı. Ancaq deyəsən ki, gözümə bir şey görsəndi. Elə kəfənlə adam kimi bir şey idi. Gəlib durmuşdu qapıda. Bəlkə sənin də gözünə bir elə şey sataşib?

İskəndər. Yox, ata, mənim gözümə bir şey sataşmayıb. Dəli adamın gözünə elə şeylər görsənər. (*Əli su gətirir, Hacı Həsən alıb içir və deyir.*) Allah Yezidə lənət eləsin!

Hacı Həsən (*İskəndərə*). İskəndər, vallah, deyəsən, mənnən zarafat eləyirsən. Mən burada hər bir zadi ayın-şayın görürəm. Nədən deyirsən ki, mənim başıma hava gəlib?

İskəndər. Ondan ötrü ki, Şeyx Nəsrullah sizə tələ qurmaqdan ötrü beyninizi doldurub ki, ölüleri dirildə bilər, sən də inanıb var-yoxunu istəyirsən verəsən İsfahan lotusuna!

Hacı Həsən (*bir qədər fikir eləyib*). Yaxşı, bir saatlıq, tutaq ki, mən dəli olmuşam; bəs Mir Bağır ağa ki, alim adamdır, o niyə bəs ölülerin dirilmeyinə inanır? Elədə o da dəli?

İskəndər. Yox, Mir Bağır ağa dəli deyil, ancaq eşşəkdi.

Hacı Həsən (*dikəlib hirsli, ucadan*). Kəs səsini, namərbüt! (*Bir az baxib.*) Bəs telgrafçı Heydər ağa niyə inanır, elədə o da dəli olub?

İskəndər. Yox, dəli olmayıb. O da o səbəbə inanır ki, qulaqları çox uzundur.

Hacı Həsən. Hə, elədə, dünyada səndən savayı hamı dəli, hamı eşşəkdi, bircə sən ağıllısan. Elədə Hacı Bəxşəli də dəli, Hacı Kazım da axmaqdı, Hacı Kərim də səfəhdı. Hamı dəli, bircə İskəndər ağıllıdı.

İskəndər. Dünyada uzunqulaq məgər azdır? Nuhun gəmisində hər heyvandan hərəsindən bircə dənə var idi, amma indi gör bircə Həmədanda nə qədər eşşək var?

Hacı Həsən (*hirsli*). Axmaq-axmaq danışma!

Kərbəlayı Fatma xanım (*girir içəri və durur bir tərəfdə*). Hacı, mən sənin qızının öhdəsindən gələ bilmirəm; sən özün bəlkə onu dilə tutasan.

Hacı Həsən (*bir az fikirdən sonra*). Arvad, Fatma, sən məni, Allaha şükür, tanıyırsan; bilirsən ki, hırsım tutanda gözümə heç zad görsənmir. Get dimməz-söyləməz qızının əl-ayağını qayır. Axşam gərək köçürək. (*Fatma xanım çıxır, Hacı Həsən onun dalınca*.) Dayan, dayan! (*Arvad dayanır.*) Qızına de ki, razı olmasın gəlim onun qabırğalarını sindirim! (*Fatma xanım çıxır. İskəndər bir az atasına baxan-dan sonra “ifū” eyləyib çıxır.*)

Hacı Həsən (*hirsli onun dalınca ucadan*). A səni əkib-doğan tünbətün düşsün! Axırda işi bu yere yetirdin? (*İskəndərin dalınca hirsli çıxbı, yenə qayıdır gəlir yerinə*.)

Əvvəlinçi aazarlı (“ay, vay” *eləyə-eləyə və öskürə-öskürə, rəngi qaçmış bir kişi əlindəki ağaca söykənə-söykənə girir içəri*). Salam əleyküm. Ax! Vay! Vay! Heç ayaq üstə durmağa taqətim yoxdu. Hacı ağa, Allah oğlanlarını saxlasın, mənə bir əlac. İndi az qalır bir il tamam olsun ki, bu zəhrimər naxoşluq yapışır yaxamdan,

əl çəkmək bilmir. Ay, ay, vay! Ay, vay! (*Öskürür.*) Bax, hərdənbir döşümün burasından ki, bir ağrı tutmur, dəxi qoymur nəfəsimi alım. Gecə səhərə kimi öskürmə qoymur yatım. Dua yazdırmaqdən yoruldum. Dəllək Usta Cəfərə yol döyməkdən dəxi yorulmuşam. Aman gönüdür, ay hacı. (*Öskürür.*) Mənə əlac. Allah sizə ömür versin. Dəxi sizin qapınıza pənah gətirmişəm: ya gərək şeyx cənabları bu saat mənim canımıala ki, bir yolluq (“uy, uy” *eyləyib əlini qoyur döşünə, öskürür*) dincələm, ya gərək mənə bir əlac eləyə. Şeyxin qədəmlərinə fəda olum. Heç zad istəmirəm, elə birçə mənə mərhəmət nəzərilə baxsa, yaxşı olaram; yoxsa, heç bir şeyim yoxdur. Elə Allah-taalanın mənə mərhəməti bəsdi. Ax... ay... vay! Nəfəsim kəsildi.

Hacı Həsən. Çox əcəb, baş üstə, məşədi. Ancaq indi şeyx cənabları ibadətə məşğuldur. Baş üstə, fariğ olan kimi mən ərz elərəm ki, yazıqsan, sənə bir əlac eləsin. Baş üstə.

Əvvəlinci azarlı. Ax! (*Öskürür.*) Ax.. Vallah, bilmirəm ki, bu nə dərddi gəlib yapışib yaxamdan. Bir-iki ay bundan irəli, yəni deyəsən bir az yaxşı idi. Öskürməm azaldı, iştəham da...

İkinci azarlı (*başı dəsmal ilə bağlı, qaşqabaqlı girib, əvvəlinci azarının sözünü kəsir*). Salam əleyküm. (*Əvvəlinci azarlıya.*) Məşədi Hüseynqulu, sən də buradasan? Yaxşı eləyib gəlibən; biz yazıqlara nicat yolu elə bu qapıda olacaq. Allah Hacı əminin kölgəsini bizim başımızın üstündən əskik eləməsin öz birliyi xatırına! (*Hacı Həsəna.*) Hacı əmi, bu başağrısı məni həlak eləyibdir; nə qoyur gecə rahat olam, nə qoyur gündüz rahat olam. Gedirəm Usta Cəfərin yanına, deyir: qanın çoxalıb, gərək səndən qan alam. Gedirəm Mir Bağır ağanın yanına, deyir: qanın azalıb, gərək bal halvasından savayı özgə şey yeməyəsən. Hacı əmi, məni çövür balalarının başına, şeyx cənablarından iltimas elə, mənə bir barmaq yekəlikdə (*əlinin şəhədət barmağını göstərir*) dua yazsın ki, bu başağrısı məndən rəf olsun. Hacı əmi, nə qədər canım sağdır...

Qucağında uşaq bir kişi, uşaq ağlayır və ikinci azarının sözünü kəsir.

Sonra yenə azarlılar başlayırlar bir-bir içəri girməyə. Kimi başını, kimi boynunu, kimi qolunu bağlayıb, “ax, vay” ilə girib düzülürə. Və bərk azarlılar girən kimi çöküb oturlar yerə. Bunların bir neçəsi başlayırlar Hacı Həsəndən bu tövr təvəqqə eləməyə.

Azarlılar. Hacı əmi! Qapına dəxil düşmüşük, şeyx cənablarından bizə bir çarə. Aman gönüdü, bizə yazığınız gəlsin.

Hacı Həsən (*gəlib durur azarlıların qabağında*). Baş üstə, mən əlimdən gələni sizdən əsirgəmənəm; ancaq indi görürsünüz, şeyxəna hələ heç kəsə içəri girməyə izin vermir. Siz zəhmət [çəkin] həyətdə oturun ağacın kölgəsində, gözlüyü. Baş üstə, elə ki şeyx cənabları izin verdi, mən sizə xəbər verərəm, hamınız dərd-dilinizi ərz edərsiniz və inşallah, gümanım bunadır, bu qapıdan naümid qayitmaya-sınız.

Azarlılar (*Hacı Həsənə dua edə-edə, yavaş-yavaş çıxırlar*). Allah hacı əmiyə ömür versin! Allah hacı ağanın atasına rəhmət eləsin! Allah onu bizə çox görməsin öz birliyi xatırınə!

Hacı Həsən (*qapıda nökəri Əlini görüüb deyir*). Əli, şeyx cənab-larına çay-çörək aparıbsan?

Əli. Xeyr, hacı ağa, hələ şeyx yuxudan durmuyub; qapısı indiyə kimi bağlıdır.

Kərbəlayı Fatma xanım (*girir içəri, Əli çıxır*). Hacı, Nazlini bir fəndlə dilə tutdum, razı elədim. Amma, vallah, bir sözüm var, deməyə də qorxuram.

Hacı Həsən. De, sözün nədi, de.

Kərbəlayı Fatma xanım. Hacı, sən bilirsən yaziq Saranı ərə verəndə mən nə qədər nisgil elədim ki, yaziq qızə toy çaldırma-dıq. Sən dedin günahdı – mən də bir söz demədim. Allaha qurban olum, biz elə həmişə günahdan qorxmuşuq, ancaq...

Hacı Həsən (*arvadının sözünü kəsib*). Hə, sözünü de görüm. İndi elə o qalıb ki, şeyxin hüzurunda evimizə bir toyçu da gətirək.

Kərbəlayı Fatma xanım. Vallah, mənim işim yoxdu, mən heç zad demirəm. Odu, öz qardaşın qızları, Fizzə xanım, Səkinə xanım, Gülcəhrə xanım, Ümmigülsüm xanım – hamısı tökülüb gəlib, yapışıblar yaxamdan ki, gərək oxuyub-çalan gələ.

Hacı Həsən. Sənə deyirəm axmaq-axmaq danışma. Hələ şeyx qalsın kənardə, kim görübdür ki, hacı evində toy çalına?

Kərbəlayı Fatma xanım. Sən elə barı insafnan danış: məgər Hacı Ələkbərin qızını ərə verəndə toy çaldırmadılar? Bə Hacı Mirta-ğıya nə deyirsən? Hazır toya çağırmışdır. Toy səsindən məhellə köçürdü. Elə birçə sənin gözün bizi görüb? Odur, bir ay bundan qabaq Hacı Bəxşəli oğlunu evləndirdi; indi bir soruş gör oxuyub-çalan gətirmişdilər, ya yox? Elə dünyada bədbəxt bircə bizik? Nə zəhmət-nən uşaq böyüdürük, amma evdən köçürdəndə elə köçürdürük ki,

deyəsən oğurluq maldı; nə qonum bilir, nə qonşu bilir. Mən demirəm adam çağır, demirəm qonaqlıq elə, demirəm batman qazanlarını as; ancaq deyirəm ki, yasa yas deyiblər, toya da toy. O yazıq qohum-qardaşlarımız da tökülüb gəliblər. Nə olu ki, heç olmasa, bircə saat çəpik çalalar, yazıq Nazlinin da ürəyi açıla. Vallah, səhərdən indiyədək ağlayır. Yad ki, deyil, sənin öz qızındı; gərək sənin də qızına yazığın gəlsin.

Hacı Həsən (*bir az fikirdən sonra yavaş səslə*). Yox, qızıma degilən ki, ağlamasıın. Mən razı olmanam ki, o ağlasın. Dur gedək, mən də onu dilə tutum. (*Durur ayağa.*) Yox, yox, Nazlı qızım ağlamasıın, dur gedək (*cixırlar*).

Nökər Əli girir içəri və onun dalınca iki qoca övrət. Sonra yeno ikisi-üçü və bu cür on beş-iyirmiyədək çarşovlu övrət, çoxu qoca, piçildaşa-piçildaşa gəlib çökürlər bir tərəfdə. Əli çıxır. Cəlal ağızında konfet, gəlib durur qapıda, övrətlərə baxır. Övrətlərin heç biri dinmir və heç biri üzünü açmır. Cəlal bir az baxandan sonra soruşur.

Cəlal. Siz də toya gəlmisiniz?

Arvadlar dinməyib, baxırlar Cəlala.

(*Cəlal bir az baxıb deyir.*) Həyə toya gəlibsinizsə, toy otağı bura deyil.

Arvadlar dimmirlər, ancaq başlarını bulayırlar. Sonra bir övrət alçaq səslə Cəlala deyir: “Gəlmişik şeyxə siğə olaq”.

Cəlal (soruşur). Siğə olaq nədir?

Övrətlər yavaşca gülüşürlər. Bir övrət cavab verir: “Gəlmişik şeyxə ərə gedək”. Cəlal başlayır gülməyə və deyir.

Cəlal. Buy, bu qədər də arvad bir kişiyyə ərə gedər? (*Gülüb qaçıր eşiyə.*)

Övrətlərin bir neçəsi də gülür. Mir Bağır ağa qapıdan içəri girib, övrətləri görüb, diksinən kimi qayıdır. Sonra Fatma xanım başında çarşov, dalınca Mir Bağır ağa girirlər içəri.

Kərbəlayı Fatma xanım. Ağa, buyur gəl, get əyləş o tərəfdə.

Mir Bağır ağa dalımı övrətləre çöndərib, gəlib eyləşir qabaqda,
dali övrətlərə tərəf. Kərbəlayı Fatma xanım gedib övrətlərə əyilib
piçıldışandan sonra Mir Bağır ağıaya.

Kərbəlayı Fatma xanım. Ağa, bu bacılar səndən təvəqqə
eləyirlər, zəhmət çəkib şeyxə deyəsən ki, Allah rızası üçün adını
qoysun bu biçarələrin üstünə ki, yaziqlar Allahın savabından binə-
sib olmasınlar.

Mir Bağır ağa (*başısağı*). Baş üstə, baş üstə. Deyərəm,
əlbəttə, deyərəm. Çox gözəl işdir. Allah-taala həmişə belə bəndə-
lərini dost tutar. Allah əcri-xeyir versin. Maşallah, maşallah, bacılar!

Çırılıq səsi gəlir və sazəndə çalıb-oxumağı eşidilir.

Mir Bağır ağa (*təəccübü başını qalxızıb, Fatma xanıma*).
Əmidostu, bu nə xəbərdi?

Kərbəlayı Fatma xanım (*arvadlara*). Bir də, vallah, billah,
hər kəs hər nə desə, yalandı. Hər kəsin alınına nə yazılıbsa, elə də
olacaq. Yoxsa kimin ağlına gələrdi bizim Nazlı şeyx kimi adama qis-
mət olacaq.

Mir Bağır ağa (*çox təəccübü*). Necə Nazlı, sizin Nazlı?

Kərbəlayı Fatma xanım. Nə bilim, ay ağa, bu gün hacı
Nazlını verir qonağımıza.

Mir Bağır ağa (*təəccübü*). Şeyx Nəsrullah?

Kərbəlayı Fatma xanım. Bəli, cənab şeyxə.

Mir Bağır ağa (*bir az fikir eləyib*). Elə bu gün?

Kərbəlayı Fatma xanım. Yəni, vallah, ağa, mən hacının
öhdəsindən gələ bilmirəm; deyirəm axı bu tələsikdə iş olmaz. Nə
bilim, vallah, özüm də məəttəl qalmışam.

Mir Bağır ağa başını salıb aşağı, cibindən qırmızı güllü dəsmalını
çixarıb, basır üzüne və başını aşağı əyib, başlayır ağlamağa.

Hacı Həsən (*qapıda görsənir*). Fatma, bacıları apar o biri otağı;
bura adam gələcək.

Kərbəlayı Fatma xanım və övrətlər durub gedirlər. Hacı Həsən və
İskəndər girirler içəri. Hacı Həsən oturur və İskəndər durur ayaq üstə.

Hacı Həsən (*oğluna*). İskəndər, qulaq as, gör nə deyirəm. Mir Bağır ağa da özgəsi deyil. Sən bilirsən ki, bacın Nazlı səni nə qədər istəyir. Bugünkü gündə razı olma ki, mənim evimdə göz yaşı tökülsün. Şeyx cənablarına getməyə mən onu razı eləmişəm; amma bayaqdan ağlamaqdan sakit olmur, deyir ki, nə bilim, gərək İskəndər razı olsun. Bunu da sənə xəbər verirəm ki, razı oldun, olmadın, mənə heç təfavütü yoxdur. Məni sən o qədər incitmisən ki, mən səni daha adam yerinə qoymuram. İndi özün bil: əgər isteyirsən ki, uşağın qəlbini sıxılmasın, onu çağır bura və xoş dilnən onu danışdır. Qərəz, özün bil.

Mir Bağır ağa ağlaya-ağlaya Hacı Həsənlə çıxıb gedirlər.
Sazəndənin çalıb-oxumaq səsi gəlir. İskəndər fikir eyləyir.
Nazlı qapıda görsənib, durub və dinmir.

Nazlı. Dadaş, qoy gəlim üzündən öpüm. (*İstəyir gəlsin irəli. İskəndər tez çəkilib, durur kənarda və dinməyib, baxır Nazlinin üzünü.*) Dadaş, sən allah, məndən incimə!

İskəndər. Həyə isteyirsən mən səndən inciməyim, dur orada və yerindən tərpənmə. (*Bir qədər Nazlıya baxandan sonra əlini salıb, cibindən araq şüşəsini çıxardıb, istəyir başına çəkib içə. Nazlı onun yanına yeriyyib, istəyir qoymaya. İskəndər çox ucadan və hirsli “çəkil!” – deyib Nazlini elə bərk itələyir ki, qız dali üstə yixılır yerə. İskəndər başlayır araqı içməyə və Nazlı ağlaya-ağlaya durur ayağa və qapiya tərəf gedir. İskəndər “puş” eləyib üzünü turşudur və Nazlıya deyir.*) Dayan, dayan! Getmə! Sənə söz deyəcəyəm. (*İkinci dəfə şüşəni başına çəkib içir və şüşəni qoyur cibinə. Sazəndənin çalıb-oxumaq səsi gəlir. İskəndər haman səsi eşidib, başlayır yavaş-yavaş alçaqdan oxumağa. Sazəndə oynamaq havası çalır və İskəndər düşür oynamağa; sonra dayanıb Nazlıya.*) Nazlı, mən ölüm, bura gəl; gəl bura, gəl barışaq. İndi hər nə sözün var de. İndi mən sənə nökərəm, mən sənə qulam. Gəl, gəl barışaq. (*Gedib Nazlini qucaqlayır.*)

Məşədi Oruc (*əlində telegraf kağızı, kəhildəyə-kəhildəyə girir içəri və ucadan soruşur*). Hanı Hacı Əmi?

Onun dalınca anası yenə ağlaya-ağlaya girir içəri. Nazlı yox olur. Sonra kəhildəyə-kəhildəyə içəri girirlər Hacı Bəxşəli, Hacı Kərim, Hacı Kazım, Mir Bağır ağa, Heydər ağa və biz gördüyüümüz adamların çoxu. Çox adam da otağa sıçılmayıb durur qapıda. Adamlar kəhildəyə-kəhildəyə bir-birinin üzünə baxıb, bilmirlər nə qayırsınlar. Hacı Həsən içəri girib, çox təəccüb eləyib, mat qalır və adamlara üzünü tutub soruşur.

Hacı Həsən. Camaat, xeyir ola? Nə xəbərdi, nə var?

Məşədi Oruc (*ağlaya-aglaya*). Hacı, Kərbəlayı Fətullah dirilməyib.

İskəndər xa... xa... xa!.. çəkib gülür və adamların
içinə girib yox olur.

Hacı Həsən (*Məşədi Oruca*). Nə danışırsan, necə dirilməyib?

Adamların çoxu birdən. Bəli, bəli, dirilməyib.

Hacı Həsən. A kişi, Allah rizasına, elə söz danışmayıñ. Elə
şey olmaz və ola da bilməz.

Məşədi Oruc. Hacı əmi, vallah, belədi. Bu da telgraf, al, oxut,
gör nə yazılıb. (*Ətəyi ilə gözünün yaşını silir və kağızı uzadır Hacı Həsənə*.) Hacı əmi, axı Kərbəlayı Fətullahdan kağız gəlməşdi ki, guya
bu şeyx onu dirildib və özü də çıxıb gəlir. Mən də, özün bilirsən ki,
Xorasana telgraf eləmişdim ki, görüm Kərbəlayı Fətullah niyə
yubandı. Telgrafi da Hacı Məmmədəlinin üstünə göndəmişdim.
Çünki dadaşım dirilsəydi, Hacı Məmmədəligildən savayı özgə yana
getməzdi. İndi Hacı Məmmədəli yazır ki, siz dəli-divanə olmusu-
nuz. Adam da məgər ölündən sonra dirilər?

Hacı Həsən (*teli ala-alá*). Necə?

İskəndər adamların içindən xa... xa!.. çəkib gülür.

Hacı Həsən (*Heydər ağaya*). Ay Heydər ağa, Allah atana rəh-
mət eləsin, bir bizi başa sal görək, bu necə telgrafdı? Axı ağıl kəsmir
ki, gözümüz ilə gördüyüümüz işlərin hamısı yalan çıxsın. Biz ki, Allaha
şükür, uşaq deyilik, dəli deyilik. Allaha şükür, şeyx cənablarının
möcüzələrini burada olan adam hamısı gördü. Bəlkə telgrafda səhv-
zad var?

Həm bir-birinə deyir: “Vallah, belə zad olmaz”,
“Xeyr, belə deyil”, “Vallah, başa düşə bilmirəm”.

Heydər ağa. Hacı Həsən ağa, mən telgrafi diqqətlə oxumu-
şam. Telgrafda səhv yoxdur. Mən belə məsləhət görürəm, genə şey-
xin özünə bu əhvalati bildirəsiniz ki, görək sözü nədi və bu teli kim
vura bilər və belə yalanı kim düzəldə bilər?

Həm bir dən. Bəli, bəli, yaxşı buyurur; şeyxin özünə demək
lazımdır. (*Həm sakit olur.*)

Hacı Həsən. Vallah, doğrusu, adam utanır da şeyxə belə söz-ləri deməyə. Doğrusu, mən bir az xəcalət çəkirom. A kişi, vallah, ola bilməz. Burada bir özgə əməl var. Qərəz ki, vallah, mən utanıram. Belə xəbəri mən şeyxə verə bilmənəm.

Hacı Bəxşəli (*Hacı Kərimə*). Hacı Kərim ağa, sən yaxşısan, sən özün şeyxnən danış.

Hacı Kərim. Xeyr, xeyr, mən o qələti eləyə bilmənəm! (*Hacı Kazıma*.) Hacı Kazım ağa, sən özün yaxşısan.

Hacı Kazım. Doğrusu, mən şeyx cənablarından qorxuram. Qardaş, görmürsünüz ki, necə hirslidir? Elə çıçırr ki, dam-daş titrəyir.

Mir Bağır ağa (*qabağa yeriyib*). A kişi, burada, mən bilmərəm, nə çətin iş var? Şeyx Nəsrullah adamyeyən deyil ki! İstəyirsiniz mən bu saat gedim, hər nə sözünüz var deyim. (*Yavuqlaşır şeyxin qapısına*.)

Həm1. Çox əcəb! Çox əcəb! Allah atana rəhmət eləsin!

Hacı Həsən (*yeriyib Mir Bağır ağanın qabağına*). Ay ağa, sən allah, bəri bir az ehtiyatlı ol. Genə hər nə deyəcəksən, bir az ədəbli de ki, yaziq şeyxi özümzdən incitməyək.

Mir Bağır ağa (*əli ilə şeyxin qapısını tıqqıldadır, hamı qor-xub çəkilir kənara. Cöxləri otaqdan çıxır. Mir Bağır ağa yenə qapını döyə-döyə çağırır*). Cənab şeyx!

Hacı Həsən (*kənardan qorxa-qorxa*). Mir Bağır ağa, gəl bir istixarə eləyək; bəlkə heç şeyxi narahat eləməyimiz məsləhət deyil?

Mir Bağır ağa qulaq asmayıb, qapını dəxi də bərk döyür. Hami sakit olub, mat qalır. İskəndər adamların içindən çıxıb, birdən gelir və qapını təpiyilə bərk vurur. Qapı açılır, adamlar qorxularından qaçırlar eşiyə və şeyxin otağının tamaşaçılara tərəf pərdəsi qalxır.

İKİNCİ PƏRDƏ

Şeyxin otağında bir kəs görsənmir. İskəndər otağa girib, təəccübü lü o tərəf-bu tərəf-baxıb, yavuqlaşır künçdə asılan pərdənin yanına və pərdənin kənarını qalxızıb baxan kimi, pərdə dalında olan dörd nəfər qız başlayır birdən ağlamağa.

İskəndər (*qızlardan soruşur*). Hani şeyx? (*Qızlar cavab verməyib ağlayırlar. İskəndər Şeyxi axtarmaq qəsdilə yenə o tərəf-bu tərəf-baxıb və sonra pərdənin dalındaki qızlara baxıb, yenə sorusur.*) Bəs qonaqlar hara gediblər?

Qızlardan birisi (*pərdənin dalından*). Gecəynən şeylərini yiğişdirib dedilər: “Gedirik hamama”.

İskəndər bir söz deməyib, qızların pərdəsini salıb, başını aşağı salıb, bir qədər fikirli durur. Bu heyndə eşikdə qılıü-qal və qaç-haqaq qopur. Bir az da keçir, üç nəfər adam, müsafir paltarında, silahlı və toz-torpaqlı, çox hırslı girirlər qabaq otağa və ucadan soruşurlar: “Hani o ölü dirildənlər?” Sonra müsafirlər və onların dalınca camaat girir şeyxin otağına. Müsafir və camaatdan bir neçəsi İskəndərdən soruşurlar: “Hani Şeyx Nəsrullah?” İskəndər cavab verir ki, “qaçıblar”. Müsafirlər və camaat ucadan soruşur: “Necə qaçıblar, hara qaçıblar?” Otağa böyük mərəkə düşür. Pərdə dalından qızlar başlayır ağlamağa. Adamların biri soruşur: “Hara qaçıblar?”, biri: “Necə qaçıblar?”. Biri deyir: “Nə vaxt qaçıblar?” Bir-iki kişi gelib pərdenin dalından qızlardan soruşur: “Bala, niyə ağlayırsan? Bala, qorxma!” Adamlar qarışib bir-birinə. Müsafirlərin biri üzünü camaata tutub deyir.

Müsafir. Ey müsəlman qardaşlar! Bir sakit olun; iki kəlmə sözümüzü eşidin; sonra siz də təklifinizi bilin; bizə də kömək eləyin. Biz İrəvan vilayətindənək və indi elə başa düşürük İsfahan lotuları bizim başımıza götürəni, sizin də başınıza götürüb. Belə ki, bu haram-zadalar yalandan adlarını müctəhid qoyub, gəlib bizim şəhərdə dörd gün qalıblar və min hiylə ilə gecədə bir qız alıb, kəbin altında qoyub, çıxıb qaçıblar. Aman günüdür, onlar qaçan yolu bizə nişan verin, tutaq və onların divanını eləyək.

Pərdə dalında qızlar yenə ağlaşırlar. Adamların bir neçəsi müsafirlərin qabağına düşüb və çoxusu onların dalınca tez qaçırlar və qaça-qaça çıçırlar: “Durmayın, durmayın! Qaçaq Culfa yoluna! Kərbələyi Həsən! Məşədi Cəfər! Eli! Həsənqulu! Atları minin, durmayın gedək o lotuları tapaql!”
Adamların çoxu və müsafirlər qaçıb, çıxıb gedirlər.

İskəndər (*şeyxin otağının ortasında durub, müsafirlərin sözlərini təkrar eləyib, öz-özünə deyir*). Gecədə bir qız alıb, axırdı qoyub qaçıblar! Xa... xa... xa!.. (*Qah-qah çəkib gülür; sonra sakit olub fikirli, qızlara tərəf üzünü çöndərib və yenə bir az fikirdən sonra qalan adamları eşik otaqdan bir-bir çağırır içəri. Adamlara.*) Gəlin içəri, gəlin bura! Gəl, gəl! Yavuq gəl!? Gəl, keç içəri. Sən də gəl. Hacı Kazım, sən də buyur içəri. Hamınız gəlin içəri! Mən ölüm, hamınız gəlin! Bax, belə! Keç! Keç! Sən də keç içəri! Sən də gəl. Gəlin, gəlin. (*Bu sözləri deyə-deyə İskəndər adamları yığır şeyxin otağına.*) Di indi

növbət mənimdir, qulaq asın; mən də bir-iki kəlmə söz danışım.
(*Hami düzülüb və sakit dururlar və İskəndər “sus” eləyib, gedir qızların pərdəsini çəkib qopardır, atır kənara. Camaat utandığından başını salır aşağı. Qızlar da utanıb, üzlərini əlləri ilə tuturlar və başlayırlar ağlamağa. İskəndər üzünü tutur camaata.*)

İskəndərin nitqi.

Baxın! Baxın! Yaxşı baxın! Diqqətnən baxın! Sizin tarixlərinizin kitabında bu, qan ilə yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib, bu səhifəni görəndə sizi yada salib deyəcək: (*ucadan*) tuf sizin üzünüzə! (*Tüpürür camaata tərəf. Hami başını aşağı salıb dinmir.*) Bağışlayın, kefli İskəndər bir az biədəblik eləyir. Amma indi də növbət mənimdir. Mən demirəm ki, siz niyə bu balaca uşaqları (*qızları göstərir*) zornan götürüb qatdırıb bu fahişəxanaya. Söz yox, siz bunlara deyəndə ki, səni verirəm bu şeyxə, bu biçarələr çığırıb bağırırdılar və sizin çirkli ayaqlarınızı öpə-öpə yalvarırdılar: “Ata, aman günüdür, məni anamdan ayırma!” (*Üzünü qızlara tutub.*) Elədirmi? Doğrumu deyirəm?

Qızlar ağlaya-ağlaya baş yendirirlər.

Yox, mən ondan ötrü incimiroğ. Çünkü siz qızlarınızı bura çəkə-çəkə elə xəyal edirdiniz ki, bunları behiştə çəkirsiniz və İsfahan şeyxləri sizi inandırmışdır ki, hər kəs bu mübarək otağa qədəm qoysa, öləndən sonra qiyamətədək qəbrin dəriçəsindən məlakələrlə söhbət edəcək. Amma zəmanı ki, ricət məsələsi ortalığa qoyuldu və Şeyx Nəsrullah ölülərin dirilmək ixtiyarını qoymuş sizin qabağınız, siz, dəriçədən məlakə axtaranlar, ölən qardaşlarınızın, bacılarınızın və övrət-uşaqlarınızın dirilməyinə razı olmadınız. Niyə razı olmadınız? Ondan ötrü ki, arvadlarınızın hamısını yumruq altında öldürmüssünüz; ölən qardaşlarınızın arvadını almışınız, ölən dostlarınızın yetimlərinin malını yemisiniz. Razı olmadınız ki, dirilib gəlsinlər və sizin əməllərinizi görüb desinlər: “Tuf sizin üzünüzə!” (*Bərk tüpürür.*)

Camaat hamısı başını salır aşağı.

Bu sözləri sizə deməkdə elə xəyal eləməyin ki, mən sizi pisləyib, özümü tərif etmək istəyirəm. Yox, yox! Bunu bilirəm ki, mən heç bir seyəm. Mən çöllərin otuyam, küçələrin torpağıyam, dağların daşı-

yar, kolların kosuyam, ağacların qurduyam. Mən dünyada heç bir şeyəm. Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb (*əlini uzadıb cibindən araq şüşəsini çıxardır*) bu evi bir saniyənin içində havaya dağıdırıb, İsfahan lotusunu kərpiclərin altında diri-dirini dəfn edərdim. Amma qorxmayıñ, mənim əlimdən elə şeylər gəlməz. Bu, araq şüşəsidir və Şeyx Nəsrullah burada gecələr bu balaca uşaqları böğanda, mən bu şüşədən araq içərdim.

Qızlar başlayırlar ağlamağa.

Yox, yox, o mənim işim deyil. O, igid işidir. Siz tək camaatın da igidi mənim tək olar. Hələ mən heç. İndi görək siz kimsiniz? Mənim adım kefli İskəndərdir; bə sizin adınızı nə qoyaq? Mən dağları, daşları, quşları, fələkləri, ayları, ulduzları və dünya-aləmləri bura şahid çəkərəm və bu qızları onlara nişan verərəm, soruşaram ki, bu camaata nə ad qoymaqlı ola? O vədə hamısı bir səslə cavab verər: “Ölürlər”. Mən cəmi millətləri bura yiğib təvəqqə edərəm ki, Şeyx Nəsrullahın hərəmxanasına tamaşa eləsinlər; o vədə bütün yer üzünün tayfaları sizi bir səslə adlandırırlar: “Ölürlər!” Və bizdən sonra gələnlər illər üzünü sizi yada salıb bir səslə deyəcəklər. “Ölürlər”...

Musiqi.

Dəxi bəsdi. Di gəlin qızlarınızı aparın analarının yanına. (*Yapışır qızın birinin əlindən*.) Bu kimin qızıdır?

Camaat içindən bir kişi yeriyir qabağa.

Sənin qızındı? Di gəl apar.

Kişi gəlib yapışır qızının əlindən.

İskəndər (*o biri qızın əlindən yapışır yenə soruşur*). Bu kimin qızıdır?

Yenə bir kişi gəlib yapışır qızın əlindən və aparır. Bu minvalla üçüncü və dördüncü qızı İskəndər yola salır. Qızlar başlarını aşağı salıb alçaqdan ağlaya-ağlaya musiqinin səsilə çıxıb gedirlər. Camaat da başını aşağı salıb, məyus durur. Axırıncı qız yola düşəndə İskəndər araq şüşəsini çəkir başına və boş şüşəni vurur yero. Yavaş-yavaş pərdə yenir və musiqi çalır.

SON

HAŞIM BƏY VƏZİROV

(1868-1916)

Haşim bəy Mirabdulla oğlu Vəzirov Şəki şəhərində anadan olmuşdur. Onun ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri olmuş, övladları xanlıqda bəyazadələr kimi məşhurlaşmış, “vəzir” ifadəsini özlərinə soyad seçərək Vəzirovlar adlanmışlar.

Azərbaycan xalqının ictimai-fikir tarixində görkəmli yer tutmuş Haşim bəy pedaqqoq, jurnalist, naşir və yazıçı-dramaturqdur. O, 1907-1918-ci illərdə “Təzə həyat”, “İttifaq”, “Səda”, “Sədayi-vətən”, “Sədayi-həqq”, rusca “Kavkazest”, “Sədayi-Qafqaz” qəzetlərinin, satirik “Məzəli” jurnalının redaktoru və naşiri olmuşdur. Onun “Döymə qapımı, döyərlər qapını”, “Evlənmək su içmək deyil” komediyaları, “Uprava xalanın qızı Tramvay xanımın toyu”, “Xan-xan” bir pərdəli pyesləri xalq içərisində sevilmişdir.

H.Vəzirov “Otello” faciəsini Azərbaycan dilinə tərcümə etmiş (1901), XVIII əsrin məşhur Azərbaycan şairi M.P.Vaqifin şeir məcmuəsini də çap etdirmişdir (1908).

DÖYMƏ QAPIMI, DÖYƏRLƏR QAPINI

(Komediya dörd məclisdə tamam olur)

OYNAYANLAR

Aşa Məhəmmədəli	- 20 yaşında
Onun övrəti Fatmanisə xanım	- 17-18 yaşında
Onun nökəri Qasim	- 20 yaşında, bir keçəl oğlan
Aşa Məcid	- tacir, 35 yaşında
Onun nökəri Heydərəli	- 25 yaşında
Qaraçı övrət Həlimə	- 60 yaşında
Mahmud bəy	- 30 yaşında
Aşa Nəsir, şəhərin mötəbər mülkədarı	- 40 yaşında, bərk pəltək
Hacı Əbdürəhman, yenə möhtərəm bir mülkədar	- 60 yaşında

LİBAS VƏ BƏZƏYİN SƏYAĞI

1. A ğ a M e h e m m e d e l i – üzü qırçıq, uzun, miyanə bağlı, qaragoz və qaraqaş, mümkün dərəcə gözel bir oğlan olmalıdır.

Libas Qarabağda, Nuxada və Gəncədə cavan sövdəgər uşaqlarının geydiyi nə çox uzun ki, çörkəzi səyağında olsun və nə də çox gödək ki, bakılıların və ya iranlıların çuxasına oxşasın. Arxalığı qara, ya qırmızı atlazdan ibarətdir, boyunda arxalığın yaxasından çıxmış kraxmallı boyunduruq olmalıdır, toqqası qızıl və saatının bağı dəxi qızıl olmalıdır. Papağı qara və ya xurmayı buxara dərisindən, papağının səyağı nə çörkəzi, nə də Bakı tacirlərinin səyağından olmayıb əvvəlkindən gödək, axirkindən uzun olmalıdır. Şalvari və çəkməsi qayət qəşəng olmalıdır. Barmağının birində brilyant üzük olsa dəxi, eybi yoxdur.

2. F a t m a n i s e x a n i m – rus övrətlərinin səyağında kofta geyib, tumanı uzun, təmiz və təzə bir parçadandır. Başında Gəncə kəlağayı, ayağında çəkmə, üzü qayət gözel, diri və huşyar bir övrətdir.

3. Q a s i m – başında böyük bir basma papaq olmalıdır. Papaq Qarabağ çobanlarının, ya Bakı dəvəçilərinin papağı kimi olmalıdır, çuxası tirmə şaldan, bir qədər gödək arxalığı qara qədəkdən, arxalığın döşü açıq, altında bir az çirkli köynəyi görünür, ayağında köhnə bir çəkmə dağınıq, bir az da köhnə olmalıdır. Qasım üzünü qırxdırır.

4. A ğ a M e c i d – qara surtuq geyib, altından atlaz jiletka. Papağı taciri, özü çox ağır səyaqda geyinib, gödək saqqalı var. Hər şeyi səliqəli və gözəldir. Lakin qəşənglik fikrində deyil.

5. H e y d e r e l i – Qasım səyağında geyinmiş, gödək saqqallı iyirmi beş yaşında üz-gözü hisli bir kişidir, ayağında başmaq.

6. H e l i m e – 50-60 yaşında diribaş, üz-gözü qırışmış, başında ağarmış saçları, tumanı iki taylı, uzun arxalıqlı, gödək tumanlı, arxalığın döşü açıq, altın-dan dağılmış və çirkli köynək, bəzi yerlərdən sinəsi görünür, ayağında başmaq, başına çirkli və cindir bir çarqat salıb, ciyində bir xurcun, ya bir cindir kisə.

7. M a h m u d b e y – qabaqcə uzun, təzə bir qayət bəzəkli çörkəz çuxada, qızıl, ya gümüş vəznəli üstündən qızıl toqqa və xəncər, ayağında diyaqınal şalvar və uzunboğaz lakirovanni çəkmə, üzün qırxdırır, bigləri qayət uzun və sarı, dəli olandan sonra saqqal uzanıb, biglər dağınıq, əynində dağılmış və çirkli çörkəzi çuxa, üstündən toqqa yox, altından cindir bir arxalıq, şalvar qara və cindir çəkmələr köhnə və gödək boğaz.

8. A ğ a N e s i r – qarasaaqqal, abırkı bir tacir libasında, ayağında gödək boğaz çəkmə, belində sadəcə bir toqqa.

9. H a c ı Ə b d ü r r e h m a n – bəyin ağ saqqalı var, başında qədim səyaqda uzun bir papaq (çox uzun lazımdır), qara çuxa (mümkün olsa qollu çuxa), döşü açıq və altından təmiz və ağ köynək, görünən arxalıq, qədim səyaqda şalvar, ayağında şirvani başmaq, belində gümüş toqqa, üstündən qədim səyağında ağ dəstə xəncər bağlanıb.

ƏVVƏLİNÇİ MƏCLİS

Şəhərdə Ağa Məhəmmədəlinin evində ittifaq düşür. Otaq gözəl döşənib – bir tərəfdə bir stol qoyulub üstündə bəzək şeyləri, şamdanlar, güzgü, ətir, çicəklər və sair şeylər. Ağa Məhəmmədəli güzgünün qabağında özünə bəzək verir. Otağın iki qapısı, bir də bir pəncərəsi var.

Ağ a Məhəmmədəli. Ah Güldəstə! Güldəstə! Çiçəkdəstə, lalədəstə, bənövşədəstə! Hər zad dəstə ah! Sənin ağrin alım... Görən nə təhər eləsəm, xoşuna gələcəyəm. Bişlərimi belə bursam, bəd olmaz. (*Güzgüyə baxıb gülür.*) Bah! Rüstəm pəhlivana oxşayıram, xeyr, bu çox heybətli olur, bir az aşağı salaq. (*Yenə güzgüyə baxır.*) Ha! Ha! Ha! İndi də dəli Ələkbərə oxşayıram, bəs nə təhər eləyək? (*Güzgüyə baxıb bigini düzəldir.*) Hi! Hi! Hi! İndi... bəd deyil, çox göyçək... pəh, pəh, pəh, həqiqət qəribə göyçək oğlanam, doğrudan məni sevmək olar. Gözlərə bax bir, uxay, a zalim oğlu... Allah sənə rəhmət eləsin, ay ana, adam doğanda da belə oğul doğmaq gərək, nə ki, ala taxta Məcidin anası kimi (*əllərini bir-birinə vurub bərk gülür*), doğrudan da ata taxta Məcid, burun (*əlilə öz burnunu əyir*) bu yana... ağız (*əlilə ağızının iki tərəfini tutub çəkir*) bir tərəfə... Əyə! Güc ilə bığımızı birtəhər tapmışıq, o da belə oldu, dağıldı, bişlərim oldu pərişan... şan... şan... (*Cırtıq vurub bir oynayır. Bu sözləri Məhəmmədəli mahni kimi oxuyur. Birdən yenə öz-özünə başlayır.*) A kişi, mən nə qayırıram, vəqt ötdü, indi Güldəstə gözlər, getmərəm, sonra əlindən qurtarmaq olmaz, indi o biri otaqdakı yaramaz da gələr, qəşqabağın qara dərviş nəvəsi kimi töküb ordun dombaldar bu, bu! (*Ordunu dombaldır.*) Bilmirəm zalim qızının əlindən necə olum, doğrudur, duymayıbdır, amma məni bəzəkli görəndə çox dilxor olur, hi... hi! Bəri gel görüm ətirim... Bişlər yenə düzəldi, baş-göz səliqələndi, bəh, bəh, bəh! Vallah özümün də xoşuma gəlirəm.

Qapı açılır. Fatmanisə xanı o biri otaqdan gəlir.

Fatmanisə xanı. Buy! Elə bayaqdan bəri güzgü ilə oynu-yursan? Nə var bir belə, kişi də özünə bir belə bəzək verərmi? Sənə nə bəzənmək, ağrin alım, səni Allah bəzəyib, Allah səni elə gözəl yaradıb ki, müqabilin yoxdur, dəxi nə bəzənmək... ay lotu! Yoxsa, bir kələyin var. Ha! Ha! Ha! Mən ölüm bağışla, zarafat eləyirəm. Mən bilirəm ki, sənin məndən savayı dostun yoxdur... Yəqin belədir, bu mənə yəqin olmasa, bir gün dünyada dirilik eləmərəm.

A ğ a Məhəmmədəli. Yaxşı, əzizim, o yana dur, meşat eləmə, siz bəzənəndə özgədən ötrü bəzənirsiniz, deyirsiniz bəs hamı hey-lədir... Xanım, mən alış-veriş əhliyəm, mən tacirəm. Şəhərin məşhur taciri İlyasov Ağa Məhəmmədəli! Mən taraq-turaq, lüləkabab sat-miram, ya ortalıqda “ay çay içən” (*çay satan iranlılar kimi çağırır*) deyib, ya marojni (*marojni satan həmşəri kimi çigirir*) satmiram, mənim mağazama madamlar gəlir. Bilirsən madam nədir, badam demirəm ey, ağzin açasan, madam, yəni xanım, rus xanımı, müsyölər gəlir, gərək mən təmiz olam, səliqəli olam, ondan ötrüdür, yoxsa mən nə eləyirəm aşnanı, qələt eləsin cəmi aşna tutan arvadlar. (*Bu halda qapı dalından bir övrət səsi gəlir.*) Ay Fatmanisə xanım! Ay Fatmanisə xanım! (*Ağa Məhəmmədəli ortada sözün kəsir, bərk səksənir, elə bilir Güldəstənin səsidir.*)

A ğ a Məhəmmədəli. O kimdir?

Fatmanisə xanım. Heç, qonşumuz Gülbahardır, məni çağırır, nə qorxdun, nə var?

A ğ a Məhəmmədəli. Heç, elə bildim Güldəs, belə Gül nə, Gülbahardır.

Fatmanisə xanım. Deyirəm Gülbahardır da, dəxi niyə qor-xursan, şükür Allaha, Gülbahar ki aşna tutan deyil, sözümdən incimə.

A ğ a Məhəmmədəli. Yaxşı, çıx gör nə deyir. (*Fatmanisə xanım çıxır.*) Belə de, atanı Allah heç rəhmətlik eləməsin. A kişi, ürə-yim qopdu, səs necə Güldəstənin səsinə oxşadı, dedim evim yixildi, indi abrimi tökəcək. (*Öz-özüñə.*) Guya ki, var idi... Xeyr, dəxi yax-şıdır, indicə Fatmanisə qayıdar, bir də söhbətə tutar, axşam olar, Güldəstə təpəmə doxsan doqquz yüz min qapaz salar. Sən öl, belə qapazlar salar ki, gözüm ovcumə düşər.

Durur paltosunu, əlcəyini geyir. Fatmanisə xanım girir içəri.

Fatmanisə xanım. Hara gedirsən, əzizim?

A ğ a Məhəmmədəli. Cəhənnəmə, gora! Babana kağızın varsa, ver... Min dəfə demişəm məndən belə soraqları eləmə. Bilirsən ki, mənim bazardan savay, kasılıqladan savay bir yerim yoxdur. Allah məni sənə eşşək yaradıb, mən gedim işləyim, sən yeyəsən.

Fatmanisə xanım. Açıqlanma, əzizim! Mən pislik ilə soruş-madım, vallahi səni o qədər sevirəm ki, səninlə danışmaq mənə əvvəlinci ləzzətdir, acığın niyə tutur bala! (*Boynun qucaqlayır ki, üzündən öpsün. Ağa Məhəmmədəli itələyir onu kənara.*)

Ağ a Məhəmmədəli. A kişi, o yana dur, sabahdan bəri gütün qabağında əziyyət çəkirəm... səndən ötrü deyil... Gərək müştərilər üstümü-başımı bisəliqə görüb məni piyan hesab edə, alış-verişdən düşəm?

Fatmanisə xanım. Doğru deyirsin, əzizim! Müqəssirəm! Di qoy əlindən öpüm get. (*Ağ a Məhəmmədəli istəyir getsin Fatmanisə xanım onu ətəkləyir.*) Yox, vallah qoymaram. (*Ağ a Məhəmmədəli naəlac qalib əlini uzadır.*)

Ağ a Məhəmmədəli. Ala öp, tez ol! (*Ətrafa.*) Ax! Birdən bunu Güldəstə görə, günümü qara elər... Bir yumruq bura, ikisini də bura (*ordularına yumruq salır*), üç qapaz da bura. (*Sonra üzünü tutur arvadına.*) Əzizim, bəsdir, di qoy gedim, vaxt keçir, bir saat ləngiməyin mənənə yüz manat ziyanı ola bilər. (*Gedir.*)

Fatmanisə xanım. Sənə qurban olum, a gədə Məhi! Məhəmmədəli! Ağrin alım, a qaragöz, ax! Kaş ki acıdan ölməm, sən gedib dükanda əziyyət çəkməyəsən, həqiqət kişilərin haqqı bizdə o qədərdir ki, bundan da yüz qat artıq bizi qul eləsələr, bizi bazarda da sat-salar genə azdır... Bəli getdi, indi bir də gecənin yarısı gələcək. (*Dayanıb fikir eləyir.*) Əyə!.. Fikrimə nələr gəlir, yox a!.. Yaxşı, bəs ona Güldəs deyib, o yanın kəsmək idi, xeyr a!.. Dili yanıldı, Gülbəhar demək isteyirdi, nə deyim, irəli Şəhrəbanı deyirdi ki, Güldəstə ilə danışmağını özü görüb... amma... (*Bir az duruxur.*) Şəhrəbaniya da inanmaq olmaz, yalançının böyüyüdür. (*Qapının dalından qaraçı övrətinin səsi gəlir.*)

Qaraçı övrəti. Ay ev sahibi, Allah rızasına, ay xanım! Ay qaragöz xanım! Ay yeriyənde yerə naz eləyən xanım! A doqquz oğlum ilə on bir qızımın hamısı birdən sənə qurban. Xanım, mənə köhnədən, təzədən bir şey ver geyim, Allah səni mətləbinə yetirsin.

Fatmanisə xanım. Hə! Qaraçıdır! Bəxtəvər başıma! Bir bu əskik idi, ey! Deyirlər bəzi vaxt bunların fali çox doğru olur. (*Çağırır içəriyə.*) A qız, gəl içəri görüm!

Qaraçı övrəti (*girir içəri, çıynındə xurcun*). Salaməleyküm... uy ağrin alım, a qız! A maral qız! A qəşəng qız! Allahın altında göreydim sənin nişanlıın da sənin kimi qəşəngdirmi? Ballıdirmi? Tellidirmi?

Fatmanisə xanım. Fala baxmaq bilirsənmi, a xala?

Qaraçı övrəti. Elə bilirəm, ağrin alım, cəmi dünyada qurd çobanı qızı Həlimənin falının tərifi söylənir, sən hələ indi soruştursan?!

Bəri elə o ağ biləyini... (*Alib ölçür.*) A qızım, falın faldır, fərmanın Allah! A qızım, yeməyə çöröyin əskik deyil, geyməyə paltarın, çox gen könüllü, səxavətlisən, birisi səndən bir şey eşidəndə şadlığın-dan az qalırsan canını da üstə qoyasan, ürəyin safdır, danışanı adam bilirsən, hürəni it. Gizli iş bilməzsən, bilsən də ürəyini deşər, hamının yaxşılığını istəyirsən. Amma gözlərim sənə qurban, hamı sənin yamanlığına çalışır, hamiya inanırsan, amma hamı sənə fənd gəlir. Cəmi ömründə bir dəfə böyük bələdan qurtarıbsan, çox böyük bələdan, evinizdən üç addımı, beş addımı, on addımı demirəm, sağamı, solamı, qibləyəmi, şimalamı – onu da demirəm. Bir adama oxşamaz, bir xor it, bir qarnının bəlasın yemiş var, həmişə sənin ayağından çəkir, həmişə bədini danışır. Özünü ondan gözlə, atam sənə qurban, o şümur gözlü, qarğıdalı saçığına oxşayan saçlı, ürəyi yanmış sənə ya bir bəla yetirib, ya yetirəcək.

Fatmanisə xanım. Yaxşı, yaxşı, sarsaq söyləmə, dur get işinə, ala bu qəndi də sox gözünə, mən heç bir kəsə heç nə eləməmişəm ki, mənə pislik eləsin.

Qaraç1 övrəti. Bircə köynək də ver, atam sənə qurban, anam sənə qurban, bircə köynək də ver, Allah sənin payını versin. (*Fatmanisə xanım durur sandıqdan köynək çıxartsın, övrət stolun üstündən onun mərcan qolbağını götürür, sonra köynəyi də alib gedir.*)

Fatmanisə xanım. Façlıya inanma, falsız da qalma! Nə deyim inanmırıam... Çölün heyvanının biri gələcəkdən xəbər verir, “bir göygöz, sarisaç adam sənə quyu qazır...” Əyə, xeyr... heç vaxt inanmaram, yəni Məhəmmədəli heyələ iş eyləyə! Xeyr a... heç vaxt gözümlə görsəm də genə inanmaram, heç vaxt olmaz, “göygöz, sarisaç?...” Pərvərdigara, bu Güldəstədən heç gözüm su içmir, Şəhrəbanı dedi, dedim yalandı, indi də bu deyir... aralarda ondan savay göygöz, sarisaç kimdir? Xeyr, elə özüdür, yox!.. Helə iş olmaz, heç vaxt olmaz, Məhəmmədəli helə iş eyləyə!.. Bəs görəsən, bu Qasım ilə bir belə niyə qulaqlaşır. Gündə Qasım ilə xəlvət, gündə xəlvət, burada bir iş var, mən soruşanda da açığı tutur, deyir sövda səhbətidir... İnanıram o mənə yalan deməz, nə deyim?! Qasım gələndə görüm bir növ ondan əhval bili bilərəmmi. (*Bu halda qapı açılır, Qasım içəri girir.*)

Qasım. Xanım! Ağam nə dedi? Tez gələcək, yoxsa gec?

Fatmanisə xanım. Nə bilim, a Qasım... sən bilirsən ağaçının işini, kələyini, mən nə bilim. Biçarə Məhəmmədəli sübhədən axşamadək dükanda çalışır, çox zəhmət çəkir. (*Keçir o biri otağa.*)

Qasım (bərk gülür, sonra üzünü məclisə tutub). Hə! Çox zəhmət çəkir... Çox çalışır... Heç farağatlığı yoxdur... Fəqir övrötər necə sadələvh olurlar... Ağa Məhəmmədəli nə təhər aldadıb... nə qədər inandırıb, yoldan çıxardıb, həqiqət artıq zəhmət çəkir. Güldəstə xanımın qoynunda əziyyət çəkir... Onun zəhməti səni görməkdir... Amma mən məəttələm... Bu tövr gözəli qoyub, gedib Güldəstə kimi səfəhə ilişəsən, həqiqət insafdan kənar işdir, heyvandır, heyvan ağa Məhəmmədəli... Görən bir növ ilə bunu Mahmud bəyle tanış etsəydim, işim iş idi, elə bil ki, iyirmi beş manat alıb oturmuşam, ondan sonra kefim kök olar... İyirmi beş buradan, otuz manatımız da ki oradan, Güldəstə xanımdan vurmuşuq. Ağa Məhəmmədəlidən də ki, gündə papov çayımız var, xeyr, şeytan papağın hərləyim! (*Çurtıq əlib, bir bərk oynayır, bu halda Fatmanisə xanımın səsi gəlir.*)

Fatmanisə xanım. A Qasımlı, axır ağan gəlmədi!.. Nə eləyək, gəlsənə gedəsən dalınca, sübhədən ac gedib, çörək vaxtı da ötdü, çay vaxtı da, az qalıb axşam çörəyinin də vaxtı ötsün, ac-susuz oturub dükanda.

Qasım. Qorxma, ac-susuz olmaz, kaş ki, onun yediyinin beşdən birini sən yeyəydin.

Fatmanisə xanım. Axmaq-axmaq danışma, mən onun təbiətin bilirəm, ölsə də bazarda çörək yeməz.

Qasım. Bazarda niyə yeyir, bilirəm bazarda yeməz. (*Gülür.*)

Fatmanisə xanım. Bəli, bazarda yeməz, evdə də yeməz, bəs harada yeyir... Gülürsən? Nə var? Qasımlı, səndə nə var isə onun sözünü danişanda həmişə gülürsən, səndə bir iş var, gərək mənə deyəsən. Sən allah, de görüm, nə var? O gün ağan ilə nə qulaqlaşır-dın, di tez de, de görüm nə qulaqlaşır-dın, qorxma əzizim, qorxma, vallahi bu sırrı bir kəs bilməyəcək.

Qasım. Vallah xanım... (*Dilin sürüyür.*) Ey nə deyim... Axır bir şey yoxdur ki, deyim... Bəlkə ağam bildi, onda gərək mən dəxi bu evdə oturmuyam... Yox, bir zad yoxdur... Ağam dükana dahi getmir... Yox ey, bir dəqiqə başı açıq deyil, yəni işdən farağat deyil, bazar-dadır. (*Üzünnü o yana tutur.*) Yaxşısı budur deyim... Nə qayıracaq, məni yeməyəcək ha! Çox olsa ağam açıqlanacaq, məni qova bilməz, çünki mənsiz Güldəstə ona yaxınlıq verməz. (*Üzünnü tutur xanima.*) Xanım, sən mənə and iç ki, ağama deməzsən, əhvalatı nəql eləyim.

Fatmanisə xanım. And olsun Allaha, qardaşım ölsün ki, ana-min goru haqqı bir kəsə sənin adını vermərəm.

Q a s ı m. Heylədə ağam odur Güldəstənin, o göy göz, sarı saç, murdar sıfətlinin qulluğunda, o gün ağam məni danışdıranda istəyirdi ki, məni onun yanına göndərsin, dedim məni öldürsən də getmərəm, xanım bilər mənim tükümü didər.

F a t m a n i s ə x a n ı m. Yalan danışma, vələdüzzina, heç vaxt helə iş olmaz, Məhəmmədəli helə iş eləməz... O məni ata, gedə özgənin artığını tuta, mən belə sözə inana bilmənəm... Əsla inanmanam, vələdüzzina! De görüm, bu necə sözdür, bu nə işdir, nə şeytanətdir?! Məhəmmədəli oturub dükanda, sən burada onun haqqında söz qayırtırsan... (öz-özünə) Allah aman, birdən doğru olsa, mən necə ollam... Ölləm... Yox, belə iş olmaz... (*Qasıma*.) Hə, yaxşı, o Güldəstəni haradan tapıb, Güldəstə hara, o hara... de qorxma... inandır, indi ki başladın... dəxi mənim ürəyim ürkdü, bu gündən sonra farağatlıq mənə haramdır, sübut gətir, sübut elə ürəyim sakit olar, sübut eləməsən... Ah! And olsun Allaha, oturma bu evdə, səni sudsuz-divansız, Allahsız-bəndəsiz özüm öldürəcəyəm. Onda görərsən ki, mən elə salınıb oynatmalı övrət deyiləm. Sübut elə, sübut, nadürüst, qəlbimə od salıbsan, özün də söndür, tez ol... xeyr, helə olmaz. Məhəmmədəli, helə iş olmaz... (*Ağlayır, öz-özünə deyinir*.) Məhəmmədəli, sən məni aldadarmışsan... (*Qasıma*) Xeyr... tez ol, sübut elə, murdar nadürüst.

Q a s ı m. Nə eyləyirsən, ay xanım, bir söz idi dedim, qulaq vermə, yadından çıxart, elə bil heç eşitmədin, sübut eləmək, vallahi su içməkdən asandır... Elə bu dəqiqə bu otaqdan çıxmayıb burada sübut eylərəm, amma sənə ondan nəf yoxdur... de ha! Özün bil, çox təkid eyləyirsən, baş üstə, sübut eylərəm, dur ağamın o köhnə boz şalvarını gətir buraya. (*Fatmanisə xanım durub gətirir. Qasım əlin salıb şalvarın cibindən qıraqında Güldəstə yazılmış bir ipək dəşmal çıxardır*.) Buyur, xanım, başına dönüm... elə bilirsən bu kişilər adamdır, bunlarda ürək var, məzəhəb var, din var, özləri nə istəsə eləyər, amma Allah göstərməsin, hərgah arvad onlardan biizn öz istədiyin eliyə... (*Boz şalvarının cibindən bumajnikini çıxardır və onun içindən bir dəstə bənövşə, sarı baş tükü ilə bağlanmış çıxardıb göstərir*.) Buyur, xanım... biçarə xanım, sən elə Ağa Məhəmmədəliyə bənd ol, ondan el çəkmə.

Fatmanisə xanımın bir müddət dili tutulur,
bir azdan sonra başlayır.

Fatmanisə xanım. Hanı dəsmal? Hanı bənövşə? İntiqam lazımdır, gərək intiqam eyləyəm, belə olmaz, belə iş olmaz... Əziz Ağa Məhəmmədəli... namərd! Nainsaf! Adamlıqdan kənar! İntiqam! İntiqam lazımdır... görəsən, nainsaf ki, mən də adam imişəm, mən də öz xahişimə əməl edə bilərəm, ba day...

Qasım. Xanım, deyimmi nə elə? İstəyirsən ki, bu heyfi ondan çıxasan, onu odluyasan... Doğrusu, bu iş mənə səndən də artıq təsir eləyib, buna əvəz eləmək lazımdır, belə olmaz. Bilirsənmi xanım, Mahmud bəy qonşumuz necə yaxşı oğlandır. Gülpərinin qızı Şamama ondan ötrü ölürdü, olub-qalanını Molla Əlimərdana cadu pulu verdi, bir zad qayıra bilmədi. Səkinənin də ondan ötrü dəli-divanə olmağı məlumdur.

Fatmanisə xanım. Kəs, sarsaq oğlu sarsaq! Heyvan, sənə min dəfə demişəm ki, özgə kişilərin sözün mənim yanında danışma, mənə Məhəmmədəlidən savayı ayrı kişinin sözü lazım deyil... Ax! Məhəmmədəli, Məhəmmədəli! Mən belə deyim, sən get bir itin birinə qoşul... Yox, belə olmaz... Di a gədə, Qasım, danış... De görüm Mahmud bəy nə oldu, nə təhər oldu? De, vallah dəxi acığım-zadım tutmur.

Qasım. Yox, xanım, vallah qorxuram, deyə bilməyəcəyəm... Hələ heç zad, xeyr, heç elə danışırdım (*üzünü kənara tutub*), yəni desəm nə olacaq, məni öldürməyəcək ha... Bu halda, bu girdanda o gedib ərinə söz demiyəcək ha!.. Qoy deyim, nə olar, olar. (*Üzünü tutub xanıma*.) Belə xanım haman Mahmud bəy səndən ötrü ölüür, gecə-gündüz dəli-divanədir... Bir dəqiqli aram-qərarı yoxdur, indiyə kimi əlli yol mənə deyib, mən səndən ehtiyat etmişəm, əlli manat mənə pul vəd eləyib...

Fatmanisə xanım (*çığira-çığira*). Kəs, vələdüzzina! Kəs, haramzada nanəcib... ağızının sözün bilmirsən, gör sənə nə eləyəcəyəm. (*Ürəyi pis olur.*) Ax! Məhəmmədəli axırı məni bu günə qoydun... Gör kim mənə sıfariş göndərir... Mahmud... burnu zılıxlı Mahmud.... Məhəmmədəlinin bir sallanışını otuz onun kimi oğlana vermərəm... Xeyr, belə olmaz, intiqam gərəkdir, intiqam... gərək əvəz olsun... nə təhər əvəz eləyim... qoy elə mən də onu əvəz eyləyim, görsün ki, adam adamdan dönməyi cəhənnəm odundan betərdir... Qoy görüm... Yaxşı, Qasım, razıyam, yaxşı... and olsun Allaha, donquzun ətində rəğbətim var ki, Mahmudda mənim rəğbətim olmaz, amma yox, gərək əvəz olsun... Yox, yox, mən nə danışıram?!

Məhəmmədəlidən ötrü öz namusumu, öz abrimi itirirəm? Xeyr, olmaz... Yox, əvəz gərək, əvəz... De, Qasim! De, qorxma, de... sən eləyəndə yaxşı olar, mən eləyəndə pis?! Xeyr, döymə qapımı, döyərlər qapını! (*Bu sözlərin hamisini Fatmanisə xanım bir iztirab və təlaş halda danışır.*)

PƏRDƏ

İKİNCİ MƏCLİS

Ağa Məcidin evində ittifaq düşür, otaq xəli, gəbə ilə döşənib, otağın iki qapısı var: birisi eşiyyə, biri hərəmxanaya. Ortalıqda nahar stolu açılıb, hər cürə xörəklər, çaxır və araq, səkkiz nəfər qonaqdır. Hamısı cahil sövdəgərzadə və əksəri Yevropa paltarında, o cümlədən Ağa Məhəmmədəli.

Ağ a Məc id. Xeyr, Ağ a Məhəmmədəli, başın üçün səhvin var, arvadı bərk qorumaqdan fayda yoxdur, bunlar hamısı nağıldır, hamısı bağlıdır cürbəcür ittifaqlara... Kişi ilə arvadın arasında olan əlaqələrə, arvadın tərbiyəsinin mərtəbəsinə, dairədə olan cəmaətin təsirinə və sairlərinə, yoxsa filankəs arvadın saxlayır, arxayı olsun ki, arvadı pakdır. Belə deyil, xarici millətlər arvadlarına artıq azadəlik verir, arvad ilə kişinin azadlığında az ittifaq var. Özünə məlumdur, Yevropa arvadlarını xarici vilayətlərdə tək və tənha səyahət edən görürsən, amma ümidiyaram ki, onların hamısı binamus deyil, çoxusu namuslu və müstəqümmülməzacdır.

Ağ a Məhəmmədəli. Bağısla, qardaş, amma bu əfkarda mən sənə şərakət edə bilməyəcəyəm, arvad bir vəhşi heyvan misallı şəydir, onu zəncirdə saxlamaqdan qeyri əlac yoxdur. Mən arvadı buraxandan sonra ki, get kefin istəyən adamla gəz, nə növ istəyirsən helə elə, mən ondan və onun namusunun təndürüst olmayıçıdan necə xatır-cəm ola billəm... Xeyr, heç vaxt; arvad giriəvə yoxsuludur, gərək ona göz verib işiq verməyəsən. Arvad ilə kişi, od ilə pambıq misallı şeydir, heç vaxt sazişlər olmaz.

Ağ a Məc id. Yox, əzizim, yox, bir belə arvadın haqqında zalim, onun insaniyyəti haqqında dairəsin bir qədər dar eləmək zəhi biinsaflıqdır. Sənə ərz elədim ki, bərk saxlamaq arvadı yaman yoldan hifz eləməz, necə ki, özün də buyurdun ki, arvad vəhşi heyvan misallıdır. Bəli, belədir, amma tamaşadır ki, bu vəhşi ömründə bircə dəfə zənciri qıra, onda onun binizamlığına sərhəd olmaz. Bir də, qardaş,

Yevropa adamları hər işdə bizdən qabaqdır, hərgah onlar arvadın azadlığında bir qəbahət görsəydir, yəqin ki, onu caiz bilməzdilər.

Ağ a Məhəmmədəli. Sizin buyurmağınız ilə sabah tezdən arvadlarımızı bəzəndirək, hərəsi də çiyninə bir şeytan qanadı tiksin, üzün-gözün sığallasın, buyursun bağa gəzməyə, orda da bir qəşəng əşsəf tapıb onunla bahəm bağın xəlvət yerlərində eyş-işrət eləsin. Biz də yavaşca dırnaqlarımızın üstündə gəzək ki, bizim xanımın söh-bətinə mümanıət eyləməyək. Bağışlayın, doğrusu, mən bacarmaya-cağam, mənim zəhləm dünyada bir başa qoyulan meşə böyüklükdə şlyapadan, bir də arvadları zeyqəl nəvs edən karsətdən gedir.

Ağ a Məcid. Bağışla, qardaş, mən heç vaxt bu məzmun demədim, arvadın bağda əfsərlərlə gəzib, bica söhbət eləyib, qaranlıq yerə çəkilməyi heç vəchlə caiz deyil. Amma arvadların bitərbiyə qalıb dünyadan bixəbər ancaq maşın kimi, bir müəyyən işə məşğul olmaları şayani təəssüfdür. Bir də, qardaş, mən ərz elədiyim azadlığı o arvada vermək olar ki, işlərindən baxəbər ola, namus nədir, həya necə şeydir, bunları qana. Yoxsa mən Şahpərini, Gülpərini-filanı demirəm ki, çarşavin başından alıb, deyəsən get kef çək, xeyr, bir o qədər də səfəh deyiləm. (*Təklif eləyir*.) Niyə yemirsəniz? İcmirsəniz? Qardaş, yoxsa bizim boşboğazlığımız sizi doyurur, buyurun, təvəqqə eləyirəm... Ağ a Kərim, canınız üçün belə dolma olmaz, təvəqqə eləyirəm kababdan yeyin, mən ölüm, gör nə lətif plovdur... Hi! Ağ a Məhəmmədəli nə durubsan, niyə araqlamırsan, sən ki bu səbrin iyəsi deyilsən.

Ağ a Məhəmmədəli. Bəli, özgəyə yaxşı əriştə kəsirsən, özünə umac ova bilmirsən... Bəs sən özün nə vaxt adam olacaqsən, özgələrə nəsihət eləyir, özünü ağıllı hesab eləyir, amma araqdən qaçırm... araq-çaxır içməyənin nə ağılı, nə kamalı? Mən ölüm tök, adamsan, götür, mən ölüm, mənim sağlığıma bir stəkan vur.

Ağ a Məcid. Mən ölüm, niyə elə deyirsən?! Özün bilirsən ki, mən ondan ayrı vəchlə pəhriz etmərəm, bə qeyr əz in ki, xasiyyətim pisdir, içsəm, xalqa çox əziyyətim dəyər. Bir də əslində çaxır-araq bir şey deyil, əsla nəf gətirmir zərərdən səva, adamı ağlından kənar eləyir və haləti-məstlikdə insan hər bir qəbih işə mürtekib olur. Əlavə, əgər Rusiyanın məşhur filosofu qraf Tolstoyun sözünə inanmaq olsa, dünyada biinsaf işlərin yüzdə həştad səkkizi içkiyə və tütün çəkməyə meyilli kəslərdən baş verir. Bir şeydən ki, mənə qəpik nəf yox, amma külli ziyan və əzmiilik və nalayıqlik var, onun işlənməsi

şəriətin hökmü o yana dursun, mənim öz nəfsimin yanında da qəbih əməldir, bununla belə mənim sizlərin içməyinizə mümaniətim yoxdur və necə ki, görürsünüz, sizdən ötrü çox gözəl içkilər hazır etmişəm. Çünkü bu barədə də sizə mümaniət etmək azadəliyə sərhəd qoymaq olar. Hansı ki, mənim etiqadımca eyni xə tadır, iç əvvəlinci stekanı mənim sağlığıma.

Ağ a Məhəmmədəli. Ağ a Məcid, sənin sağlığını, sənin arvadının sağlığını, sağ olun, var olun! (*İçib qurtarandan sonra.*) Pəh, pəh, pəh, belə zad olmaz, köpək oğlunun malı adamın boğazından getməmiş ruhunu təzələyir, hər şeydən əvvəl bunun tərifini budur ki, ürəyi təmiz eləyir, insanın içəridə bir gizlin sözü qalmır, belə zad olmaz.

Ağ a Məcid. Elə orası pisdir ki, içəridə gizlin söz qoymur, adam onun səbəbinə bəzi vaxt elə sırlarını izhar eləyir ki, heç onları açmaq lazımlı deyil idi və çox vaxt nahaq qana bais olur, xülasə ki, bir şey deyil icad ediblər. Kef, ləzzət özü təbii gərək, nəinki onu dərman ilə götürəsən.

Ağ a Məhəmmədəli. Bunu da içək bizim əzizimiz ağ a Cabbarın sağlığını... Sağ ol, qardaş, Allah səni mətləbinə yetirsin, var ol, Allah Ağ a Məcidə də ağıl-şürur versin ki, o da içsin, xalqdan geri qalmasın...

Ağ a Cabbər. Sağ ol, qardaş.

Ağ a Məhəmmədəli. Pəh, pəh, pəh, belə şey sən Öl görməmişəm. Bircə yol belə çaxır Nijniyə gedəndə Hacitərxanda içmişəm... Hə! Nijni dedim yadına düşdü, Ağ a Məcid, bu il gedəcəksənmi Nijniyə, yoxsa yox?

Ağ a Məcid. Bəli, əlbəttə, gedəcəyəm, necə olar ki, getməyim, ancaq bir ildir ki, gözümü ona dikmişəm, ora da getməyəm olarmı, amma, doğrusu, bizim getməyimiz də bir qəpiyə dəyməz, gedib nə qayırırıq. Özgələr alış-veriş eləyir, biz tamaşa eləyirik. Allah yaradıb sövdaya yəhudini və sairələrin, biz heç. Bizlər əvvəla özümüzü elə göstərmişik ki, bilmərrə etibarımız yox, ikinci, təhrin bilmirik, üçüncü, bizdə cümhuriyyət yoxdur. Hansımızın işi bir az qabağa getsə, ona paxılılıq eləyirik, amma qeyri millətlər arasında yaxşı sövdəgər millətə fəxr hesab olunur. Hamı onu möhtərəm tutub onun tərəqqisinə səy edir... Sən necə, Ağ a Məhəmmədəli, bu il gedəcəksən, yoxsa, hələ ki bu bir ildə mən sənin burada bir qəpiklik alış-verişini görməmişəm, dükana da az-az gəlirsən, bilmirəm nə var.

Ağ a Məhəmmədəli. Niyə, şükür olsun Allaha, mən builkı kimi alış-veriş elədiyim yoxdur. Ancaq mən hər saat gəlib sizə öz alış-verişimin hesabın verə bilmərəm, bir də builkı sövdəm elə sövdədir ki, hər adama aça bilmərəm, ələlxüsus sənə... Doldurun stəkanları üçin ağa Cəfərin sağlığına, sağ ol, qardaş, çox sağ ol. (*İçir, sonra başlayır.*) “Yarın bağında üzüm əsgəri”. (*Oturduğu yerdə çirtiq vurub oxuyur və sümüklərinə hərəkət verir, ondan bərk gülür.*) Bəli, Ağ a Məcid də cəmi arvadları azad elədi. (*Keflilik halətində danışır.*) Ax, kaş sən deyən doğru olaydı. Bir dostum var, onunla xəlvət görüşməyindən o da təngə gəlib, mən də, bilmirsən başımıza nə müsi-bətlər gəlir, ay kaş ki, arvadlar helə azadə olaydilar.

Ağ a Məc id. Budur ha, mən deyəndə ki, çaxırdan adama rüsvay olmaqdan, biədəb danişib sərrin hər yetən adama deməkdən səvə nəf yoxdur, mənimlə bəhs edirsınız. (*Ağ a Məhəmmədəli bir stəkan da işib lap məst olur.*)

Ağ a Məhəmmədəli. Bəli, əlbəttə, sizə məsləhət deyil, çünki bir tərəfdən də sənə toxunur.

Ağ a Məc id. Nə mənə toxunur, qardaş! Nə dəxli var! Ancaq mən deyirəm ki, çaxır içmək biədəbliyə bais olur, dəxi mənə niyə toxunsun, məgər adam içəndə ağızına gələni söylər, sən keflisən, dəxi mən sənə nə deyim.

Ağ a Məhəmmədəli. Mən kefliyəm, mən? Mənim ömründə kefləndiyim yoxdur, qələt eləsin keflənən. A mən ölüm, mən kefliyəm? Mənim haram keflidir? Kefli olacağın kimin... (*Bu halda Ağ a Cəfər onun ağızını yumur.*)

Ağ a Məc id. Mən ölüm götür iç, başına dönüm iç, zarafat elə-yirdim, sən kefli-zad deyilsən, kefli mənəm. Sənə nə olub kefli ola-san, mən ölüm incimə, iç.

Ağ a Məhəmmədəli bərkdən gülür.

Ağ a Məhəmmədəli. Ura! (*Stəkanı doldurur.*) İçirəm bu stəkanı Güldəstə xanımın sağlığına, ura! Allah onu sağ eləsin, var eləsin.

Ağ a Məc id (*bərk çığırıb*). A gədə, sarsaq oğlu sarsaq, dəli olmayıbsan, sarsaqlamayıbsan. Keflənibsən çaxırımı iç, bura nə arvad sözü danişmaq yeridir, nanəcib oğlu nanəcib!

Ağ a Məhəmmədəli (*bərk gülür*). Ha! Ha! Ha! Qələt elədim, Ağ a Məcid, ha, bağışla bilmədim, nə eləyək Fatmanışa xanımın sağlığına olsun ha! İncimə, mən ölüm incimə, qardaş, səhv elədim,

mən kefliyəm... Bu! Nə bərk acığın tutub ha, ha, ha! Məni yeysəcəksən, gəl ye! Bah, səndən qorxdum, heç Rüstəm pəhləvandan da qorxmuram, indi səndən qorxacağam? Min dəfə aq divin ciyərin çıxartmışam, heç qorxmuram, indi sən gözünü bərəltmək ilə (*göz-lərini bərəldir*) səndən qorxacağam.

Ağa Məcid. Di yaxşı, iç, iç çaxırını, uzun danışma, adam içəndə də gərək adamlığını əlindən qoymaya, içə bilmirsən, içmə, səndən bir-ikisi təvəqqə eləmir, adam öz qüvvəsincə iş görmək gərək.

Ağa Məhəmmədəli (*onun ağızın ayır, ondan sonra oxumağa başlayır*). Ura, Allah, Allah! (*Başlayır cürbəcür biməna sözlər oxumağa.*)

Ağa Məcid (*gülür*). Can, vilayətimizin tacırınə bax! Yaxşı, di iç, iç ha, iç mənim sağlığıma.

Ağa Məhəmmədəli. Sənin sağlığına min il qala içmərəm, indicə mənə dediyin sözlər gərək ki, yadından çıxdı.

Aşa Məcid. A kişi, sarsaq olma, tök iç, bəs sən mənə deyəndə xəbərin olmadı ki, nələr dedin.

Aşa Məhəmmədəli. Mən sənə bir söz demədim, dedim ki, ax nə deyim, dedim ki...

Aşa Məcid (*onun sözünü kəsir*). Bir də təzələmə, iç, çox yaxşı, iç gərək, iç qurtarsın, sağ ol, var ol, hə! Qurtar gərək, hər nə desən, donluğuna hesabdır, indi sənə dinmək olmaz, kefin kökdür.

Aşa Məhəmmədəli. Dedim ki, kaş Güldəstə xanım da burada olub bizimlə içeydi, bir söz ha demədim, niyə inciyirsən?

Aşa Məcid. Sarsaq oğlu sarsaqa ha deyirsən ki, təzələmə, əlində samanını ye, olmaz gərək murdar oğlu murdarın ağızı əzilə, degilən, a piyaniskə, vələdüzzina bu arvad sözü hardan beyninə düşdü, kifayət deyilmi? Kefliliyin əvvəlinci pis sifəti budur ki, bir şey başına düşəndə gedir axşama.

Aşa Məhəmmədəli. Eh, dəli olmayıbsan, kefli də deyilsən? Sarsaq da oğlusən, axmaq da oğlusən, nə yekə-yekə danışırsan. (*Ortada bir bərk güllür.*) Ay sənə qurban olum, mən ölüm keç, mənim hər sözümə qarışma... Kefliyəm də, özün görmürsən. Vermiyeydin, içmiyeydim, özün verdin, mən ki güc ilə almadım, indi də sarsaq-sarsaq danışırsan. Çölün səfehi, vallah durram təpəni əzərəm!.. Sağ olun, sağ olun, götürün mənim sağlığıma. Hə sənin övrətinin sağlığına içirik, bizim alabaşın sağlığına.

Bu halda o biri evdən Aşa Məcidin nökəri gəlib ağasını kənara çağırır.

Heydərəli. Ağa, xanım deyir ki, bu saat bu dəstəni oradan dağıtsın, vallah dağıtmasa, özüm girərəm oraya, biabırçılıq qayırram. Axırı bizim evimiz işrəki dükəni olub ki, hər yetirən gəlsin burada keflənsin, ağzına gələni söyləsin? Ağa Məhəmmədəli nə adamdır ki, onu evinə qoyur, görmür ki, sarsaq sözlər danışır, helə adamı da adam evinə qoyar, öz övrətinin sağlığına aləm içir, o da gəlib mənim sağlığımı içir.

Ağa Məcid. İtil o yana get, xanıma degilən, o niyə helə şeylərə qulaq asır ki, onu da eşidə... Keflidir helə iş olacaq. Qonaqdır, nə eləmək olar, gərək təklif eləmiyəydim. İndi ki, gəlib, gərək səbir eləyək, hər nə desə, keçək, degilən qulaq asmasın, belə işlər çox olar.

Ağa Məhəmmədəli (*bir stəkan çaxır töküb yüyürür Heydərəlinin dalınca*). Ala mən ölüm, ala iç, adamsan, adam oğlusan, bu bir stəkanı mənim sağlığımı, mən ölüm. Ala da, ağanın sağlığına, xanımın sağlığına iç. (*Heydərəli çıxıb qaçıır*.)

Ağa Məcid (*yenə pozulur*). Əstəğfürullah, nə işə düşdük, a gədə, bu arvad sözü bunun hardan beyninə düşdü? A zalim oğlu, iç çaxırını, bu arvad səhbətini aradan çıxart, adamsan. (*Nəsihətyana*.) Axi eyibdir, əzizim, adam adəmin arvadının sözün məclisdə danışmaz.

Ağa Məhəmmədəli. Yaxşı deyirsən, bir də danışmaram... vinavat. (*Əlini uzadır onun əlini tutur*.) Bağışla, mən ölüm, qardaş, bağışla, kefliyik də... Bağışla! Bağışla! Bağışla! (*Deyib oxuyur, o birlərə də onunla səs-səsə verir*.) Bağışla! Bağışla! Ağrin alım, bağışla! Qadan alım bağışla! Uzunqulaq bağışla! Eşşəkqulaq bağışla!

Ağa Məcid (*təngə gəlib butulkaları yiğışdırır*). Dəxi bəsdir, qardaş. Allah rizasına dəxi kifayətdir, yuxunuz gəlir, durun gedin, mənim də yuxum gəlir... Haqqınız var, uzunqulağam da, eşşəkqulağam da, bir az da oynayın. Bu nədir, axır nə işdir ki, mən tuturam, doğrudan da ki, müsəlman heç şeyin sərhədin bilməz, başqa millətdən olanlar da içir,ancaq belə şeylər olmur.

Ağa Məhəmmədəli. Qələt elədim, Ağa Məcid, mən ölüm yiğışdırma. A kişi, dəxi nanəciblik eləmə. Mən ölüm, sən öz canın, sən Güldəstə xanımın canı, ağrin alım, qurbanın olum! (*Əlilə yoldaşlarına işarə eləyir*.) Bağışla! Bağışla! Ağrin alım, bağışla! Güldəstə xanım, bağışla! (*Ağa Məcidə*) Gətir üzündən öpüm, sənə qurban olum, səndən Güldəstə xanımın iyi gəlir uy! Onun adına da qurban olum, özünə də qurban olum, gözünə də qurban olum, bircə qoy öpüm, bilirom Güldəstənin ötri gələcək... Ah, kaş Güldəstə xanım burada

olaydı... onsuz çaxır haramdır, onsuz məclis bir qəpiyə dəyməz, mən həmişə onunla bahəm içməyə adət eləmişəm.

A ğ a M ē c i d (*hirsindən titrəyir, amma özün saxlayıb başlayır ondan sual eləməyə*). Yaxşı, Ağa Məhəmmədəli, öp, Güldəstənin iyi gəlir... Elə danışırsan, sən ki Güldəstəni görməyibsən, nahaq yerə nə danışırsan. Güldəstə səni tanımır, yoxsa görübəsən, tanıyırsanmı? Mən ölüm, doğrusunu de görüm?

A ğ a M ē h ē m m ē d ē l i (*bərk gülür*). A, mən Güldəstənin iyin bilmirəm? Ona mən qurban olum, onsuz mənim bir günüm olmasın. (*Birdən guya ki, ayılır*.) Yox, yalan deyirəm, Güldəstə mənim bacımdır, helə iş olmaz... Bağışla! Bağışla! (*Yenə hamı birdən*.) Eşşəkqu-laq, bağışla! Qabanqulaq, bağışla!

A ğ a M ē c i d d e qarışır onlara ki, dürüst söz ala bilsin,
səslər kəsiləndən sonra yenə başlayır.

A ğ a M ē c i d. Hə! Mən ölüm de görünüm, nə təhər oldu, Güldəstəni heç görübənməmi, ləzzətli arvaddırmı? Mən ölüm, nağıl elə.

A ğ a M ē h ē m m ē d ē l i (*ayaq üstə durub yixila-yixila bərk gülür*). Bağışla! Bağışla! Görmüşəm, bağışla! Çox görmüşəm, bağışla! Min yol görmüşəm, bağışla! Mənimlə aşinadır, bağışla! Bağışla!

A ğ a M ē c i d. Sözünə inana bilmirəm... Yalan demə, hərgah səninlə aşinadır, bir nişanəsi gərək olsun səndə, hərgah nişanəsini göstərsən, onda billəm ki, doğru deyirsən. (*Sonra üzünü ətrafa tutub*.) Çox vaxt adamlar sözlərinin doğrusun keflilik halətində deyir, deyə-sən mənim evim yixilib, mən arvadımdan heç vaxt arxayın olma-mışam, çünkü ona əsla tərbiyə olunmayıb. Bu əhval doğru olsa, arvadların azadlığına bir əks olan adamlar çox şad olacaq və mənə deyəcəklər. Hərgah üzümə deməsələr, dalda ki arvadların azadəliyinə çox səy edənin cəzası budur, dəxi deməyəcəklər ki, buna bais, əvvəla, mənim arvadımın bitərbiyə olmayı, saniyən iyirmi yaşa kimi çox nalayıq dairədə böyüməyidir. (*Üzünü tutur Ağa Məhəmmədəliyə*.) Hə! De gərək, yalançı pəhləvan, sübut elə görüm... Yalan danışmaq asandır, dalın bağlamaq çətin, sübut elə görüm Güldəstəni görmə-yini. (*Üzünü ətrafa tutur*.) Hərgah bir elə iş olsa, qandan səvayı çarə yoxdur... Öldürmək gərək... gərək öldürəm, ayrı bir əlacı yoxdur.

A ğ a M ē h ē m m ē d ē l i. Mən yalan deməmişəm, demərəm də, bağışla! Bağışla! Güldəstə xanım, bağışla! Eşşəkqulaq, bağışla! (*Yoldaşlarına işarə eləyir, hamısı birdən “bağışla” deyə-deyə əlin salır*

cibindən Güldəstənin dəsmalını çıxardır. “Bağışla, bağışla!” – deyib yerə atır.)

Ağa Məcid dəsmalı görən kimi yixılır, ürəyi gedir,
bir azdan sonra ayrılır.

Ağa Məhəmmədəli (*yenə*). Bağışla! Bağışla! (*Deyə-deyə cibindən bir dəstə bənövşə Güldəstənin saç tükü ilə bağlanmış çıxardıb atır.*)

Aşa Məcid bənövşəni götürüb tələsik baxır.

Aşa Məcid. Hə odur... Haman mən padşahlıq bağdan gətirib verdiyim bənövşədir ki, sonra mənə dedi bənövşəni qovzayıb, bu da onun öz başının tükündür, ay nalayıq... ay bitəriq... bitərbiyə... qan gərək, qandan səvayı əlac yoxdur.

Aşa Məhəmmədəli. Bağışla! Bağışla!

Aşa Məcid (*cibindən revolveri çıxardıb*). Bağışla! Nanəcib! Bitərbiyə! İnsaniyyətdən kənar... bağışla. (*İki dəfə Aşa Məhəmmədəlini nişan alıb atır, dəymir.*)

Aşa Məhəmmədəli evdən çıxıb qaçıır, qalanlar da onun dalınca.

Aşa Məcid. Dəymədi, qurtardı əlimdən nanəcib, dəli! (*Deyə-deyə müztərib o başa-bu başa çapılır, dəlilik halatında, sonra qaçıb özünü arvadının otağına salır və oradan səs gəlir.*) Hani! Bu nanəcib, öz namusunu hər yetənə satan bitərbiyə! Gərək öldürəm... qan gərək... belə yerdə gərək qan töküle! Qaçıbsan, ay binamus, söhbəti eşidirmişsən, onun üçün qonaqları baradan dağıtməq istəyirmişsən ki, əhvalatı açmasınlar, get, yaxşı qurtardin, ancaq boşanmaqdən qurtarmazsan, dəxi sən gərək mənim evimin üzün görməyəsən... Vay, necə qaçıdı qurtardı, necə bunun qanı vacib idi. Şayəd, bu biri qapıdan o biri otağa qaçmış ola, gedim görüm... Ax, ziyadə xoşbəxt ollam səni tapsam, ay bədbəxtin qızı. (*Deyə-deyə əlində revolver, divanəvar o biri otağın o küncün, bu küncün gəzir və öz-özünə danışır.*) Vay! Sənə etibarım bu idi, Güldəstə... Sənə belə etibar eləyirdim, Məhəmmədəli! Vay görək nə olacaq. Məhəmmədəli, yaxşı sıfət deyil bu, döymə qapımı, döyərlər qapını. (*Deyib ağlayır.*)

ÜÇÜNCÜ MƏCLİS

Əvvəlinci pardə

Ağa Məhəmmədolinin otağında ittifaq düşür. Otağın bir tərəfində şirma qoyulub dalında təxt, bir tərəfində stol üstündə növbənöv şeylər.

Qasım. Dedim şeyx şeytan papağın hərləyib, tamaşa elə mən ölüm, gör necə alagöz iyirmi beşliyi vurdum. (*Cibindən iyirmi beşliyi çıxardıb, öpüb qoyur gözünün üstünə.*) Atam sənə qurban, a pul! A kişi, axmaq adamlar mənə deyirdi ki, getmə nökər olmağa, guya ki, mən öz işimi bilmirdim, harada mən bir gündə iyirmi beş manat qazanardım. Hələ ki bayramındı, ya indi Ağa Məhəmmədəli bilib məni o dünyaya, babamın qulluğuna göndərəcək, ya bu da bir kefdi elədim... Xeyr a, bilməz, onun kimi eşşəkləri iyirmi il çılpaq minən mənəm, otuz beş il də palanlı, onun gözünü Güldəstə elə örtüb ki, gəlib arvadını lap mənim özümlə bir yerdə görsə də, genə mənə dinə bilməz, çünki Güldəstənin haçarı mənəm, amma bu Mahmud bəy də az axmaq adam deyilmiş ha. Tamaşa elə gör nədən ötrü mənə iyirmi beş manat verdi. Mənə, mən danqır keçələ ki, mənim özümü bazara çəkib satsalar, heç kəs altı şahı qara pul verməz... Uh yox, baxma keçəlliyyə, keçələmsə də, burada (*başın açıb, vurur*) beyin çoxdur, amma cənab Mahmud bəyin birçəyi çox səliqəli, bişləri puf! Tumarlıdır, amma beyni çürükdür, öz arvadı min dəfə Fatmanisə xanım-dan gözəldir, amma kəndli erməninin itinin nəfsindən murdardır. Kənddə bir milçək uçanda burada onun ağızı sulanır, görən onun övrətinin neçə aşñası var? Amma fəqir Fatmanisə xanım acıqca Mahmud bəyə söz verdi, yoxsa onda bilmərrə könlü yoxdur. Heyif belə təmiz, düz, məlakə arvada ki, helə murdara arvad olub. Hələ yenə qorxuram ki, sözündə durmaya, biabırçılıq ola, Mahmud bəy də pulunu məndən istəyə, evcigim yixila.

Qapı açılır Mahmud bəy daxil olur.

Mahmud bəy. Ya Allah, Ağa Qasım! A heyvan, pulu almağını elə qənimət bildin, mənə demişdin saat ikidə özüm dalınca gələcəyəm, indi saat birdir gəlmədin, mən özüm dalınca geldim... Hanı bəs xanım, haradadır, ay lotu! (*Gülə-gülə göz vurur.*)

Qasım (*əlin ağızına uzadıb yavaş danışmağını işaret etməyir*). Yavaş danış, başına dönüm, məni qana salarsan, qoy görək, gir şirmanın dalına, nəfəsini çıxarma, indicə gələcək, görünüm bir növ yumşalda billəmmi, olmuya-olmuya sən nəfəsini çıxardasan, hərgah yola gəlməsə... elə arvadın, heyət işi olar, qulaq asma, mən çıxaram bəhanə ilə çölə, sən qəflətən çıx tut, nə qayıracaq?!

Mahmud bəy girir şirmanın dalına.

Qasım. Əcəb ütidir, Allah savısdırsın.

Fatmanisə xanım girir içəri.

Fatmanisə xanım. Qasım! Necə oldu Məhəmmədəli gəlmədi?

Qasım (*gülə-gülə*). Xeyr, gəlmədi, nə eyləyirsən gəlməyin, nə qədər gec gəlsə, bizə məsləhətdir. Mahmud bəyə söz vermişəm, indicə gələcək buraya sənin yanına, bu da onun şəklidir. Dünən vermişdi ki, sənə verim, yadımdan çıxıbdır. (*Bir şəkil çıxardıb verir Fatmanisə xanıma*.)

Fatmanisə xanım (*şəkli özündən kənar tullayıb bərk çığırır*). Sarsaq oğlu sarsaq, binamus, mənim çörəyim sənə haram olsun. Mən dünən sənə açıga düşüb bir söz danışmaqla getdin tez binamusluğunu bürüzə verdin. Murdar oğlu murdar, qələt eləyir Mahmud bəy atabasılı, burnun çəkən İlyasın oğlu indi gəlib adam olub, mənim yanımı adam göndərir, mən min helə it olsa onların hamısına özümü bərabər tutmaram... Ax Məhəmmədəli, Məhəmmədəli! Axıri belə elədin ki, aləm Mahmudun arvadının yanına adam göndərsin, o da mənim bu təhər keçəl, vələdüzzina çörək tutmuş (*başmağını götürürüb onun təpəsinə cirpır*) haramzada da getsin mənə xəbər gətirsin, vələdüzzina! Get ona degilən ki, vallah cürət eylər, bir də belə söz danışar, qardaşlarımı deyərəm onu bazarda iti doğrayan kimi doğrar, bircə o fikir eləsin, görsün kimdir. Beş il bundan irəli onun adı nə işlərdə çəkilirdi, bacısı Güləndəm xanım haralarda gəzirdi, dəxi belə fikirlərə düşməsin, eşitdinmi, haramzada!

Qasım. Ay xanım, mən nə eləyim? A başına dönüm, qələt eləmədim ki, sənə onun dediyini xəbər verdim, özün dedin ki, gərək Ağa Məhəmmədəliyə əvəz eyləyəm, mən də dedim, yoxsa o mənim yatsam yuxuma da girməzdi, o nə itdir sənin könlün olmayandan sonra, o nəçidir, onu elə mən özüm iti öldürən kimi boğub öldürərəm.

Amma Allah elə eləyəydi ki, buraya gəlmiyəydi, gəlsə, biabır olluq, o da bir dəli şeydir, xəncəri çəksə, adamı tikə-tikə doğrular, heç üstü də açılmaz ki, kim elədi, nə oldu.

Fatmanisə xanım. Tez ol çıx get, degilən gəlib-eləməsin, degilən səndən qorxub, sənə yalan demişəm. Mən hələ sözü xanı-mima deməmişəm, nə də deyə bilmərəm, eşidirsən, tez ol yeri. Yoxsa səni bu saat özüm öldürərəm, tez ol mən də gedirəm o biri evə, tez gəl, xəbərin gətir, məni arxayın elə.

Fatmanisə xanım qoyub gedir, haman saat
otaqdan Mahmud bəy çıxır.

Mahmud bəy. Bu nə itdir, oğlan, biqeyrət, sən gəlib buna heç zad deməmiş, məni də buraya gətirirsən. Bəlkə elə mən gəlib burada onunla üzbüüz çıxayıdım və o sözləri mənim üzümə deyəydi, onda sən necə olardin.

Qasım (*üzünü o yana tutub*). Səndə olan namus mənə məlumdur... üzümə deyəydi... guya ki, indi harasına deyirdi, öz arvadını başına qoyub, özgə ilə əlaqə yaratmaq istəyən kişidə namus olacaq ki, adama da nə qayıra? (*Sonra üzünü tutur ona*) Bəs, a bəy! Sən deyirsən ki, mən cahillik eləmişəm, elə belə eləmişəm... Fatmanisə xanım min illik lotudur, o gəlib içəri girən kimi səni gözü almışdı. Onun üçün helə top-tüfəng eləyirdi, o sözlər hamısı yola gəlmək əlamətidir. İşin düzəlib, gir otur yerində, indicə özü səbir eləməyib o biri evdən qayıdır gələcək, pəs məni niyə yola salır, özü bilmir ki, sən buradasan? Qəsdən helə məni başdan eləyib, hi! Gələn kimi sən dinməz-söyləməz çıx... Gördün bənd-bərəni necə bağladıım ki, öldürür belə olu, filan olu, dedim, eyhanə birdən səs eylər... Sən bu qara lələşini usta bil, xam bilmə. (*Gedir.*)

Mahmud bəy. Ay sarsaqlıq, sarsaqlıq! Gör nə binamus işdir öz-özümə qarşı. Atama, anama, özümə, bacıma nələr dedi, dinə bilmədim, belə də bədbəxtlik olurmu? Yox, onu bircə dəfə qucaqlasam hamısı yadımdan çıxacaqdır. (*Girir o biri evə, bu halda Fatmanisə xanım daxil olur.*)

Fatmanisə xanım. Ah, Qasımlı qayıtmadı! Allah sən savışdır, birdən Qasımlı ayrı yol ilə gedə, o da ayrı yol ilə gəlib məni burada tapa, evim yixilar... Heylə iş olmaz, ilahi, mən necə ollam, o mənə yaxın düşə bilməz, bu şəksizdir, ağızı nədir, nə cürəti var... bir də, elə belədir, arvadın könlü olmasa kişi ona nə qayıra bilər... Ah, Ağa Məhəmmədəli, Məhəmmədəli! Göreydim bəs bu insafdan səndə

niyə yoxdur, sən niyə bircə xəyal eyləməyibsən ki, axı mənim arvadım var... Görəsən, ilahi, dünyada elə yar varmı ki, orada kişi pis iş tutmaqdən ötrü, bizim yerdə yoldan kənara çıxan arvadlara fahisə arvad dedikləri kimi, yoldan çıxan kişiləri də dəxi fahisə kişi deyib məclislərdən, ali icmalardan qovalar. Ah, heylə bir yer olsa, mən gedib orada kəniz ollam, qapı süpürrəm. (*Ağlaya-ağlaya başını aşağı salır, tikişlə məşğul olur.*)

Mahmud bəy xəlvətcə evdən çıxıb dırnağı üstə yeriyə-yeriyə ona sarı gedir və məclisin ortasında dayanıb başlayır öz-özünə.

M a h m u d bəy. Kələk gəlmə, əzizim! Gəlmə, heylə işləri mən çox görmüşəm, mənim evdə olduğumu anlayıb, hələ təsbehin suya çəkirdi. Məni özünə dürüst giriftar eyləmək istəyir. Dəxi nə fənd, nə təzvir? O gözlər, o qaşlar əvvəlinci abidi yoldan çıxardar, onlar məni sənə əvvəlinci gündən əsir eyləyib. (*Deyib yenə irəli yeriyib birdən Fatmanisə xanımın gözünün qabağında durub ona baş endirir. Fatmanisə xanım onu görçək bərk çığırıb ürəyi gedir, yixılır.*)

M a h m u d bəy. Bu da bir fəndir, Gülsüm nənə kitabının 29-cu fəslindən öyrənib; orada yazılıdır ki, kişi arvada sarı gələndə arvad özün ürək keçməyə vurmağı, kişini ona artıq rəqib eylər, əzizim! Mən onsuz da sənə artıq raqibəm, sən allah hala gəl, özünü toxdat. (*Yeriyir irəli, onun qolların ovur, bu halda qapının dalından Qasımin səsi gəlir...*)

Q a s ı m. Ay aman, Ağa Məhəmmədəli gəlir, amandır, gizlənin. (*Girir içəri, Mahmud bəyə.*) Bəy, amandır gir o evə gizlən, mənim evim yixıldı, orada dur, görək başımıza nə iş gəlir, Allah rizasına səsini çıxartma. (*Mütəvəccə olur xanımı ayıltmağa, su tökür, ovur, xanım ayılır.*)

Fatmanisə xanım. Hanı o haramzada? Hanı o nanəcib, adamlıqdan kənar hanı, bu saat onu öldürəcəyəm, məni kimə bənzədib üstümə gəlir... Qasım məni bu işə salan sənsən, gör sənə nə eləyəcəyəm...

Q a s ı m (*titrəyə-titrəyə*). Xanım, o işlərin vaxtı deyil, o məqam deyil, Ağa Məhəmmədəli gəlir, bu zalim oğlu da çıxıb evdən qaşa bilmədi. Bilmirəm necə olacaq, bir zad qansa, evimiz yixilacaq, amma deyəsən keflidir, inşallah ki, qanmayacaq, sən xanım, Allah rizasına kiri, bir növ ilə Ağa Məhəmmədəlini yatırdaq... O murdarı burdan rədd eləyim, vallahi, bir də dəxi buranın üzün görməz.

Bu halda qapının dalından Ağa Məhəmmədəlinin səsi gelir, oxuyur, çağırır, yixila-yixila girir içəri.

A ğ a Məhəmmədəli. Arvad, nə var ha! Bağışla! Bağışla!
A gədə, Qasım, bağışla! Mənə çaxır gətirin, cəmi dünyani dağdıracağam! Ora! Ora! (*Evdə o başa-bu başa gəzir.*) Bağışla! Bağışla! Ha, ha, ha! Güldəstə xanım, sağ ol, Ağa Məcid bağışla! Bağışla! Ha çaxır necə oldu. (*Gedir o biri otağa ki, yatsın orada, bu halda Mahmud bəyi görür.*) Ay, qoyma oğru tutmuşam a! Mahmud bəy, xoş gəlib-sən, a gədə çaxır gətirin... burada nə qayırırsan? Bu Mahmud bəy deyil, bəs bu kimdir... Rüstəm pəhləvan... Ağa Məcid... Güldəstə! Bağışla! Bağışla! Hara qaçıır, ay qoymayıñ, bir ilan tutmuşdum, qaçdı, bağışla! Bağışla! Ağa Məcid, bağışla! Qoymayıñ, Ağa Məcid qaçdı, a gədə Qasım, çaxır gətir. (*Deyib yatr.*)

Fatmanisə xanım (*ağlaya-ağlaya*). Ah Allah, sənə şükür, təqsirim nə idi, nə eləmişdim ki, mənə belə bərk tənbeh olur, mən nə olacağam, mənim ərim bu hala düşsün, yolundan çıxsın, yanına özgə kişi gəlib məni biabır etmək istəsin. Xeyr, belə olmaz, nə eləyim, buna səbəb tamam Ağa Məhəmmədəlidir, əvəz eləmək lazımdır, nə eləyim. Yaxşısı budur, yatıbdır durum onun başını kəsim, sonra da özümü öldürüm, belə yaxşıdır. (*Durub biçağı götürür.*) Yox, öldürmək bir iş deyil, heyifdir, belə oğlanı öldürmək olmaz, öldürmək çox asan işdir, diriltmək çətindir, gərək bunu dirildəm, yəni bunu yoluna qaytarıram. Mənim insaniyyət borcum bunu nəsihət ilə yoluna qaytarmaqdır, bir az gözləyim, dursun görün nə təhər olur. (*Durur evdə gəzinir, birdən yerdə Mahmud bəyin şəklini görür.*) Ay Allah! Nə yaxşı gördüm, Ağa Məhəmmədəli durub bunu görseydi haman saat məni öldürərdi... Çox bərk arvad qoruyandi, hərçənd ki, özgələrin arvadını ələ salmağı eyib hesab eləyir. (*Şəkli götürür əlinə.*) Tfu, həyasızın oğlu həyasız, məni az qalmışdı qana sala, mən bunu nə eləyim. (*Bu halda otaqdan Ağa Məhəmmədəli öskürür, Fatmanisə xanım şəkli qoyur qoltuq cibinə, Ağa Məhəmmədəli durur.*)

A ğ a Məhəmmədəli. A gədə, Qasım, su gətir əl-üzümü yuyum, bah! Vay! Bir belə yatmaq olar... başım niyə ağrıyır... adamda baş-beyin ha qalmır.

Fatmanisə xanım (*ətrafa*). Bəli, elə bilir ki, mənim heç zad-dan xəbərim yoxdur, dayan görək.

A ğ a Məhəmmədəli. Tez ol deyirəm, a gədə, dükanın vaxtı keçir, gün axşamdır, tələsirəm.

Fatmanisə xanım. Gedirsən, əzizim? Çay hazır olsun, iç, ondan sonra get.

Ağa Məhəmmədəli. İstəmirəm, sizin çayınız da zəhrimər olsun, o birisi də. Guya ki, özün bilmirsən ki, mən yuxudan sonra həmişə çay içirəm, niyə hazır eləmirdin, ziyan yoxdur. Lazım deyil, çaysız gedərəm.

Fatmanisə xanım. Bilişəm, çaya səni Güldəstə xanım gözləyəcək, amma yenə evdə içib getmək yaxşıdır.

Aşa Məhəmmədəli. Güldəstə xanım?

Fatmanisə xanım. Bəli, Güldəstə xanım, o göygöz, sarısaç, Muradın qızı.

Aşa Məhəmmədəli. Arvad, sarsaq danışma, ovqatımı təlx eyləmə, qoy bircə gün buradan bir açıq qasaqabaqla gedim, müştəriler məni gözləyir. Nahaq yerə məni danışdırıb dəng eyləmə.

Fatmanisə xanım. Bəli, gözləyir, araq, çaxır gətiriblər, yügür qoyma... Məhəmmədəli! Məhi! Ağrin alım... (Ağlayır.) Allah rizasına tərk et, belə işlərdən əl götür, yaxşı deyil, sən də bir kişisən, bir kişinin oğlusan, adın-sanın var, sabah bunu eşidənlər sənə nə deyər. Bu vaxta qədər nə eləyibsən keçib, mən də keçərəm. Amma, sən allah, dəxi belə eləmə, bax sonra peşman olarsan, belə işlər sənə binamusluq gətirər.

Aşa Məhəmmədəli. Əl çək, Allah rizasına, sarsaq-sarsaq söyləmə, bilmirəm heç sən nə söyləyirsən, çaxır, araq nədir, Güldəstə kimdir? Öyrənibsən hər sabah ovqatımı təlx eləməyə. (Çixib gedir.)

Fatmanisə xanım. Get, get, elə bilirsən səni heyələ qoyacağam. Vallahi ya öləcəyəm, ya öldürəcəyəm, ya səni düzəldəcəyəm.

PƏRDƏ

İkinci pərdə

Saatsaz dükanında... Saatsaz oturub stolun dalında işləyir, onun yanında oturub Ağa Nəsir. Bu halda Ağa Məhəmmədəli daxil olub salam verir.

Aşa Nəsir. Əəə... leyk... salam aaa... ağammə Məmmədəli.

Aşa Məhəmmədəli (*onu yamsılayır*). Ba... aaa... xo... xo... xoş gördük aa... Aşa Nəsir.

Aşa Nəsir. G... genə ma... ma... mana sataşırsan?

A ğ a Məhəmmədəli. Ki... ki... kim mən sa... aa... taşıram.
Dü... dünəndən be... belə olmuşam.

A ğ a Nəsir. A... aaa... gədə, mən sənə mm... məsləhət bil...
bilmirəm mana sa... sataşasan. So... sonra ey... eylə sö... söz di...
diyərəm, d... dəli o... olarsan.

A ğ a Məhəmmədəli. M... m... mən sa... sana gö... görə belə
da... danışmiram. Elə ha... ha... hamı ilə be... belə da... danışıram.
Ba... bax u... u... sta ilən də be... belə da... danışacağam... U... u... usta
gö... gör mənim bu bu saatim ni... niyə be... belə o... olub. (*Usta bərk
gülür.*) Ni... niyə gü... gülürsən?

A ğ a Nəsir (*ayağını yerə çırpıb çığırır*). Sa... sana deyirəm
ma... mana sa... sataşma, vallah tü... tükünü tö... tökərəm.

A ğ a Məhəmmədəli. Tü... tü... tük.

A ğ a Nəsir. Əə... əstəğfürullah, da... dayan a ba... balam, m...
mənim d... dilim p... pəltək isə xa... xalxın elə eybi va... var ki, de...
desəm, qa... qan düşər.

A ğ a Məhəmmədəli. De görüm, nə e... eyibdir.

A ğ a Nəsir. Ba... balam ma... mana, sa... sataşma, ge... get a...
arvadın qo... qoltuq c... cibini a... axtar, gö... gör nə ta... a... parsan.

A ğ a Məhəmmədəli (*araya söz qatır*). Usta, gör bu saat nə
təhər olub, saat necədir, mən gedim. (*Ətrafa*. “*Bu necə sözdür, dəli-
dən doğru xəbər, mənim evim yixilib, yüyürüm evə. Belə olsa, arvada
ölüm lazımdır, ölüm, gərək öldürüm, ayrı əlac yoxdur*” – deyib tələsik
çixır.)

PƏRDƏ

Üçüncü pərdə

Ağa Məhəmmədelinin evində Fatmanisə xanım
oturub tikiş tikir. Ağa Məhəmmədəli daxil olur.

A ğ a Məhəmmədəli. Ya Allah, əzizim, əhvalın necədir?
Gəlmışəm səninlə barişam, sənin sabahkı nəsihətlərin məni ayıldıb:
elə bil kefdən ayazımışam, həqiqətən, mən sənin haqqında zülm
eləmişəm və halon ki sən arvadların gözərləğə və pakrağısan, bu
gündən sonra məni heylə işlərdə görsən, hər növ ilə mənə tənbeh
eləməyə ixtiyarın var.

Fatmanisə xanım (*gülə-gülə*). Ah əzizim, mən sənə nə tən-
beh eləyəcəyəm, Allah sənə kömək eləsin, sənin bu tezliklə yola

qayıtmagın məni yüz qat artıq sevindirir, indi dəxi dünyada məndən xoşbəxt adam yoxdur.

Ağ a Məhəmmədəli. Bəli, indi cibin axtarılonda məlum olar, ya çox xoşbəxt, ya çox bədbəxt olarsan. (*Fatmanisə xanıma*) Əzizim, mənim əl dəsmalımlı səndə deyil ki?

Fatmanisə xanım. Xeyr, yoxdur.

Ağ a Məhəmmədəli (*gülə-gülə*). Kələk gəlmə də! Bayaq mən yuxudan duranda düşdü, özüm gördüm götürdün, mənə sataş-maqdan ötrü, bəri gətir, axtaracağam. (*Gülə-gülə onun qoltuq cibini axtarır, birdən Mahmud bəyin şəklini tapır, bir az titrəyir, sonra gülür.*) Hə, yoxmuş səndə, əzizim, səhv eləmişəm. Bu nədir belə səfəh şeyi neyləyirsən qoynuna qoyub. (*Cırır, atrı.*)

Fatmanisə xanım (*müztərib*). Yox, vallah, bayaq... belə...

Ağ a Məhəmmədəli (*arxayın*). Bilirəm, əzizim, bilirəm. Görən bazardan gələndə şeyə-zada qarışib, nədir özüm bilirəm ki, sənin heylə şeylər ilə aran olmaz, yanılıb cibinə qoyubsan. (*Ətrafa*) Bunu deyirmiş bu pəltək evi yixılmış, vay mənim evim belə yixilib. Mahmudun şəklin qoynuna qoysun, dünən deyəssən burada gözümə dəyən də Mahmud idi. Vağ... qan gərək... ölüm gərək! Hə, biçarə arvad, heç zaddan xəbərin yoxdur, bilməyib cibinə qoyubsan, gör sənə nə qayıracağam, heylə yumşaq danışmaseydim, qoyub qaçardin, əlim bir yana çatmazdı. (*Fatmanisə xanıma*) Mən bir çıxıram bazara, mən gəlincə, əzizim, bir samovar çay qoy, gəlim çay içək, səninlə çoxdandı bir yerdə çay içməmişəm. (*Ətrafa*) Gedim bir az mərgümüş alım gətirim, verim çay ilə içsin, təşrif aparsın. Həkimə də bir zad verərəm, deyərəm çoxdan qarın ağrısı var imiş, ondan ölüb, ayrı növ öldürsəm, özüm də işə düşərəm.

Fatmanisə xanım. Elə bildi titrədiyini mən görmədim, yox Məhəmmədəlinin xasiyyəti o deyil ki, bu işi kirimiş ötürsün. Yəqin bazardan qayıdır məni təmam edəcək, Allah mənim evimi yamanca yıldı. Mənə deyən gərək Allah evini yıxsın, nə özünü itirirdin, şəkildi, tapdın, apar sal ağaca yansın, dəxi cibində bu murdar, adamaoxşamazın şəklini nə üçün saxlayırsan? İndi Məhəmmədəli olmasın, olsun özgə, bu gündən sonra mənim paklığımı kim inanar, nə eləyim, gəlsin məni öldürsün, necə eləyim, yox, qoy ölüm qurtarım, yoxsa bundan qaçıb boşansam, mini mənə min söz deyəcək, yox, ölmək nahəqdir, nədən ötrü? Axır nə səbəbə, nə eyləmişəm? Yox, nəhəq ölmək bir zad deyil, yaxşısı odur, qaçım atam evinə, yaxamı qurtarım,

qoy xalq nə deyəcək desin, Allah həqq ilədir. (*Çarşabına bürünüb gedir.*)

Ağ a Məhəmmədəli (*gəlib evi boş görüb ikiəlli başına vurur*). Vay, evim yixıldı! Yaxşıca qurtardı, dəxi öldürməkdən keçdi, gərək təlağın verəm, amma ləzzətsiz oldu, gərək öldürəydim. Vay Mahmud! Vay Mahmud! Belə iş olardı mənim başıma gətirdin, haqqın var, mən Ağə Məcidə eləməsəydim, sən də mənə eləməzdin. Döymə qapımı, döyərlər qapını...

PƏRDƏ

DÖRDÜNCÜ MƏCLİS

Əvvəlinci pərdə

Mahmud bəyin otağında ittifaq düşür. Otaq bəzəkli otaqdır.
Hər yanda stol, kürsü düzülüb, bir tərəfdə dəmir təxt qoyulub.

Mahmud bəy oturub stolun dalında, öz-özünü danışır.

Mahmud bəy. Belə iş olmaz. Qasım məni aldatdı, vallahi, o arvad məlakə kimi təmizdir, o arvad mənim anam, bacım olsun, kaş mən də arvadımdan heylə arxayıń ola bileydim. Məni görən kimi necə rəngi qaçıdı, özündən getdi. Pəh! Pəh! Nə gözəldir, qəribə gözlədir... Vay Qasım! Vay keçəl Qasım! Məni belə aldat, əlbət, düşərsən əlimə, iyirmi beş manat alandan sonra səni bir yaxşı da islatmasam atamın oğlu deyiləm. (*Bu halda qapı açılır, gədə əlində bir başı bağlı kağız girir içəri, yeriyir irəli, dinməz kağızı qoyur ağasının qabağına.*) Kağızdır... Ah Allah, görəydim haradandır, birdən Fatmanisə xanım ola. Görəm yazib ki, əzizim, heylə işlər çox olur, nə xamlıq elədin, nə tez ürkədün... bah, əzizim, xeyr, bu iki gözüm! O mənə heylə şey yazar? Xeyr a! Ondan mən heylə şey görmərəm, gərək nə olacaq. (*Konverti cirib baxır.*) Bahō! Məhəmmədəli! Ağə Məhəmmədəli-dəndir... Bah, evim yixilib, yəqin bildi, bah, bah, bah! İşim xarabdır! Yaman yerdə axşamladım... oxu, bax gərək nə yazib. "Mahmud bəy, sən elə xəyal eyləyirsən ki, özgəyə xəyanət eyləmək qoçaqlıqdır? Yox, qoçaqlıq deyil... Əvvəla, sənin bəxtin gör hansı ulduzda imiş ki, indiyə kimi mən bu əhvalatı bilməmişəm, saniyən bu mənim elədiyimdir, qabağıma çıxır. Bəli, özgəyə xəyanət eyləmək qoçaqlıq deyil. Öz malını bərk və təmiz saxlamaq qoçaqlıqdır, mənimki əlimdən

çıxdı, qaçdı, öldürə bilmədim, talağın verəcəyəm və ümidvaram ki,
Allah qismət eləyə, onu və sən murdar oğlunu yer üzündən götür-
məklə öz namusumu safə çıxardam, amma sən özünükün qoyma
qaça, dur sol tərəfdə qoyulan mücrünü aç, Muxtar bəyin göndərdiyi
mərcanı, aşağı başda qoyulan sandıqdan Cəfərqlu Hacı Vəli oğlu
verdiyi qızıl gərdənbəndi və sənin stolunun qutusundan Ağa Rəhim
göndərdiyi ətir şüşəsini tap, övretinin əməlin bil, dəxi özgə övret-
lərin fikrinə düşmə, namərbüt, murdar... Allah qismət eləsin, səni iti
öldürən kimi öldürüm... Məhəmmədəli". Bax! Ho! Məni öldürsün,
ağzına bax... vay, görən doğrudur?.. Xeyr, heylə iş olmaz. (*Çığra-
çığıra öz-özünə danışır, çığırır, durur o başa-bu başa yüyürür, əvvəl
mücrünü açır, qızıl gərdənbəndi tapıb hirsindən dişinə salır dartır o
yana-bu yana, əli ilə qırıb, dağıdırıb atır; çığırır, bağırır, o baş-bu
başa gedir, gedib sandığı açıb mərcanı tapıb dəxi çırkıb dağıdır evə.
Ondan gəlib stolun qutusundan ətir şüşəsini tapıb bərk yerə vurub
sındırır. Ondan sonra çığra-çığra o başa-bu başa qaçır, yixılır,
ürəyi gedir, ağızı köpüklənir, sonra durub dəli kimi başı açıq, tükləri
dağınmış o baş-bu başa qaçır, çığırır ura! Ura! Çırtıq vurub oynayır,
tullanır, olur dəli.*)

PƏRDƏ

İkinci pərdə

Küçədə Mahmud bəy divanə, başı açıq, dalınca bir dəstə uşaq
daşlayır, vurur. Mahmud bəy gah bunu qovur, gah onu.

Uşaqlar. Mahmud bəy hoy! Hoy! Aha! Aha! Aha!
Mahmud bəy. Hey! Hey! Fatmanisə xanım hey! Hey! Aha!
Aha!

Uşaqlar. Mahmud bəy, nə təhər oldu Fatmanisə xanımın əhvalatı, nağıl eylə?

Mahmud bəy (*divanəvar*). Belə mən Fatmanisə xanımdan ötrü
ölürəm, Qasım dedi iyirmi beş manat ver, düzəldim. Məni aldatdı,
mən də verdim, heç demə məni aldadıb. Fatmanisə xanım heylə
adam deyilmiş. Getdim, məni görən kimi ürəyi getdi, sonra Ağa
Mehəmmədəli də kefli gəldi, məni gördü, amma heç zad qanmadı,
hoy! Hoy! Fatmanisə xanım hoy! Hoy! (*Deyib çırtıq vurub qaçır o
yana, uşaqlar töküür dalınca, daşlayır. Küçənin o biri başında Mah-*

mud bəyin əmisi Hacı Əbdürəhman bəy yanında iki qaradavoy, əllərində kəndir çıxıb Mahmud bəyin əllərini bağlayıb aparırlar.)

Hacı Əbdürəhman bəy. Mən, balam, heç zad deyə bilmərəm, haqdır! Allah cəmi yoldan çıxanların axırını sənin kimi eləsin, siz deyirsiniz bəs ki, dünyanın işləri zarafatdır. Hər kəs nə istəsə eylər. Yox, əzizim, bizim vaxtımızda belə şeylər yox idi. Hərgah birisi birisinin ögey dayısı oğlu ilə çörək yemiş olsaydı, yenə onun namusunu saxlardı, bir yanda onun pisin danişan olsaydı, haman saat qalxardı ki, xeyr, o mənim dayım oğlunun dostudur, onun sözünü mənim yanında danişma. (*Burunotusun çəkir.*) İndikilər gedib kişi-nin çörəyini yeyib, ondan dönüb onun evinə xəyanət eləyir, Allah da belə eləyir, gör adil Allah nələr qayırdı. Ağa Məhəmmədəli Ağa Məcidə xəyanət etmişdi, həqiqət çox nanəcib və dəni təriqilə... Ağa Məcid bimisal sadəlövh adam hər şeyin Ağa Məhəmmədəliyə və özünün nanəcib arvadına etibar eləmişdi, arvad Ağa Məhəmmədəli ilə əlaqə yaratdı. İmanım Allah əmanəti, deyə bilmərəm, arvadı onu yoldan çıxartmışdı, omu arvadı, ikisi də bir-birindən napak və nadürüst toxumlardır. Allah da belə elədi ki, Ağa Məhəmmədəli bu növ biabır oldu, hərçənd onun arvadında bir tükcə qüsür yoxdur, mən imanım, mən öz gözümdə eyib bilirom ki, onda eyib bilmirəm... Bu oyuncun hamısını namərbüt keçəl Qasım düzəltmişdi. Murdar qəlbli Mahmudun təvəqqə puluna görə Allah bunu da belə elədi. Allah-təala gümrahları bundan da bədtər eləsin. Qardaşımın yurdçusu var idi, o da belə. Allaha təvekkül göndərək Tiflisə, deyirlər, orada mərizxanada dəlilər də müalicə olunur, bəlkə şəfa tapa, yəni belə oğul şəfa tapmaqdansa, ölsə məsləhətdir.

Mahmud bəyi əl-ayağı bağlı aparırlar.

PƏRDƏ

Üçüncü pərdə

Ağa Məhəmmədəlinin otağında ittifaq düşür. Ağa Məhəmmədəli oturub stolun yanında kürsü üstündə, bidəmaq, özü-özü ilə danişir.

Ağ a Məhəmmədəli. Yaxşı, necə ki, mən onu tanıyıram, uşaqlıqdan xasiyyətinə bələdəm. İndi də ki, qalib beş il olsun baş-yoldaşlığı, mən ondan bədgüman olmamışam, onda olan namusu mən özümdə də bilmirəm, onun ağılı-kamalı, həyası-abrusu bir kəsdə

yoxdur. Yox, bu belə deyil ki, belə olsun, qəribə burasıdır ki, deyirlər, Mahmud dəli olandan sonra özü açıb hamiya onun paklığın və mərdanəliyin söyləyirmiş. Hərgah bu əhvalat doğrudur, şükür olsun Allaha ki, onu öldürmək müyəssər olmadı, yoxsa həm bir heyłə qəbih iş tutmayıb, həm də qan iyəsi olardım. Hələ görək necə əhvaldır. (*Bu halda qapı açılır, Qasım əlində kağız girir içəri.*)

Qasım. Ağa, bu kağızı sənə Cəmşid ağa verdi.

Ağ a Məhəmmədəli (*alib kağızı açır*). “İstəkli qardaşım Ağa Məhəmmədəli, sən belə xəyal eyləmə ki, dostların sənin müsibətindən bixəbər çəkilib. Hər kəs öz işinə gedibdir, xeyr, vallahı o gündən ki, sənin arvadın Fatmanisə xanım arasında niza olub və sən ondan bədgüman olubsan, o gündən məndə dinclik yoxdur. Bir dəqiqə farağat olmayıb, hər yandan onun barəsində əhval cəm eləməkdən ölmüşəm, cəm elədiyim əhvalatlardan məlum olur ki, onda bir misqalın yüzdə birincə də təqsir yoxdur və o, məlakədən də pakdır, ancaq həqiqət Mahmud onuna napak əlaqə qatmaq fikrinə düşüb. Nəhayət, o öz namusunun ehtiyatından və ağlinin qəbul etməmək cəhətindən nəinki ona rəy verməyib, bəlkə pis sıfarişlər dəxi eləyib. Sonra Mahmud ondan biizn onun otağına gəlib, nəhayət, haman saat Fatmanisə xanımın ürəyi gedib və Mahmudda o cürət olmayıb ki, ona tərəf getsin. Bundan artıq iş yoxdur, kaş mənim övrətim, anam, bacım haman Fatmanisə xanım namusunda olaydı, nəinki onlar, bəlkə mən və sən də o namusda olaydım. Bu işlərin hamısına bais keçəl Qasımdır, amma keçibdir, şükür Allaha ziyansız keçib, ona görə dəxi Qasımı tənbəh etmək lazım deyil, ancaq ondan əhvalati müfəssəl bilib, sonra səy elə bir növlə mənim anam, bacım Fatmanisə xanımı evinə götərməyə. Onsuz sənin evin dolanmaz və onun kimisin min il gəzsən, tapmazsan...

Səni çox-çox istəyən Cəmşid”.

(*Axırıncı sətirlər oxunanda Qasım titrəyir.*)

Titrəmə, titrəmə! Keçib, qurban ol bu kağıza, bir də işin belə götərməyinə ki, Fatmanisədən safə çıxaram, amma indi əhvalatı hər necə ki olub, nağılı elə, birin altından, üstündən desən, səni iti öldürən kimi öldürəcəyəm.

Qasım. Ağa, doğrusu, qorxuram, məni öldürəcəksən.

Ağ a Məhəmmədəli. De görüm, Fatmanisə pakdirmi, yoxsa onu Mahmud götürüb?

Qasım. Ağa, and olsun Allaha, Mahmud bəy onun dırnağın da tutmuyub.

Ağa Məhəmmədəli. Ah, heylədə mən xoşbəxtəm! De, qorxma, vallahi qorxma, keçib, nağıl elə, mən özüm qazdığım quydur ki, özüm düşmüşəm, əlbəttə, mən səni Güldəstənin yanına gəndərəndə, sən də helə olacaqdın. Nağıl elə, qorxma, keçib nağıl elə, amma altdan-üstdən demə.

Qasım (*titrəyə-titrəyə*). Ağa, belə o murdar düşdü mənim canıma ki, gərək belə ola, özümə də iyirmi beş manat vəd elədi, mən də gəlib sənin Güldəstə ilə olan əlaqəni xanıma nağıl elədim, xanım lap dəli oldu: başladı ki, gərək Ağa Məhəmmədəliyə əvəz eləyəm. Nə eləyim, ağlı başından çıxmışdı, hər cür söz danışındı. Mən də bu halda dedim ki, Mahmud bəy səndən ötrü ölüür. O məni söydü, dalaşdı, axırı ki, ağlı başında deyil idi, hər nə ki ağızına gəlirdi söyləyirdi. Mən də xəyal eylədim ki, razi olubdur, getdim Mahmud bəydən pulu da aldım, şəklini də verdi mənə ki, apar ver xanıma. Mən də gətirdim verdim, xanım şəkli aldı atdı yerə, çığırdı, bağırdı, mənə də söydü, Mahmud bəyə də söydü, dedi səni öldürdürücəyəm. Sonra Mahmud bəyi də mən gətirib otaqda gizlətmışdım. Səndən qabaq Mahmud bəy otaqdan çıxb xanımın gözünə görünən kimi xanımın ürəyi getmişdi, sən gələndə təzəcə ayılmışdı. Mahmud bəy qaçıdı, otaqda gizləndi ki, sonra sən onu orada gördün, amma taniya bilmədin və kefli olmasına görə tez yadından çıxardın. Bir azdan sonra xanım şəkli evdən tapıb üzünə tüpürürdü və söyürdü, sənin həmirini eşidəndə bilmədi nə eyləsin, yanılıb qoltuq cibində gizlətdi. Əhvalat bu təhərdir, istər məni öldür, istər qoy. (*Yixildi onun ayağına*.) Amma Fatmanisə xanım arvadların padşahıdır. Allah ondan pak, ondan namuslu arvad yaratmayıb, sən ondan ayrılma, mən ölsəm də, qalsam da, ixtiyar səndədir, amma, vallahi, mən heylə arvada rast gəlməmişəm.

Aşa Məhəmmədəli. Keçib, Qasım, keçib, məndə də olub, səndə də. Ancaq indi çarə elemək lazımdır. Kağız yazım, apar ver Fatmanisənin atasına. Sən də yalvar-yaxar, ağla, tövbə elə ki, bir də səndən pis iş baş verməyəcək, bəlkə bir növ ilə Fatmanisə genə qayida gələ, ah! Onda mən çox böyük xoşbəxt olaram. (*Kağızı sonra götürüb bərkdən oxuyur*.) "Sahiba! Sizin qızınız Fatmanisə xanım haqqında mən ancaq vəhşi olan heyvanlara layiq rəftardan qeyrisin etmədiyimə və onun təmizliyinin və bigünahlığının qədrin bilmədiyimə, ona və özümə gələn nədamətlərin hamısına özüm bais olduğunu müngər

degiləm və hamisin boynuma alıb bu kağızı göz yaşımla yazıram. Sizin dəryadıl və mərdanə sifətlərinizə ümidvar olub sizə və Fatmanisə xanıma bu gündən sonra düz, doğru və təmiz olmağımı söz verib məni təzədən əhya etməyinə və mənim piş əz vəqt tələf olmağımı razi olmamağınızıza ümidvar olub yalvarram sizə ki, bu gün Fatmanisə xanıma buyurasınız, gəlsin evinə. Söz verirəm sizə, təmiz söz verirəm, hərgah nahəq qan sahibi olmayı və mənim atamın yurdun viran görməyi rəva bilsəniz, Fatmanisə xanımın gəlməyinə məməniət edin. Sizin əskik nökəriniz Məhəmmədəli. (*Kağızı bağlayıb verir Qasıma*.) Ala apar, cavabın tez ol gətir, hərgah cavabı yaxşı olsa, mən yatmış da olsam, məni oyat de, pis olsa, dəxi heç evə də gəlmə, get işinə, görək mən də başıma bir çarə qılım.

Qasım çıxıb gedir. Ağa Məhəmmədəli otaqda yatır,
bir azdan sonra başlayır sayıqlamağa.

Ağ a Məhəmmədəli. Geldimi? Qasım nə deyir? Məndən küsüb, küsməyə haqqı var, mən onun haqqında çox zülm etmişəm.

Qasım qayıdır gəlir.

Qasım. Ağa, ağa! Ağa Məhəmmədəli, durun! Durun!

Ağ a Məhəmmədəli (*dik yerindən sıçrayıb qalxır*). Nə var, Qasım? Tez de! Tez de görüm nə xəbər var, xeyir xəbərdirmi, yoxsa yox?

Qasım. Xeyirdir, şükür Allaha, xeyirdir!

Ağ a Məhəmmədəli. Tez de, tez de!

Qasım. Ağa, xanımın atası kağızı bərkdən elə xanımın yanında oxudu, qaşqabaq tökdü, bir az açıldı, çıçırdı... Heç vaxt olmaz, heç vaxt vermərəm, o nə adamdır, onda namus yoxdur, binamus, nalayıq adamdır. Əvvəl apardı qızımı nə günə qoydu ki, indi genə apara, gücnən onun əlindən xilas eləmişəm... Sonra Fatmanisə xanım genə özü ağladı, yalvardı-yaxardi, atasının ayağına düşdü ki, Ağ a Məhəmmədəli pis adam deyil, ancaq cahildir. Güldəstə onu yoldan çıxartmışdı, onun xasiyyəti mənə məlumdur. İndi qayıdır, dəxi mən özüm ondan arxayınam ki, heylə iş baş verməz və özüm də zamin oluram. Çox ağladı, yalvardı, axırı atası razı oldu. (*Çıxır çölə*)

Ağ a Məhəmmədəli. Şükür ilahi, şükür sənə, şükür eyləyi-rəm. Ya ilahi, mən Fatmanisəyə layiq deyiləm, amma indi söz veri-

rəm ki, öz rəftarlarımı, hərəkətlərimi düzəltmək ilə ona layiq eylədim.
Bu gündən sonra gərək bir tək söz ilə, bir pis hərəkət ilə onu özüm-
dən incitmiyəm.

Bu halda qapının dalından Fatmanisə
xanımın səsi gelir, Qasim ilə danışır.

Fatmanisə xanım. Məhəmmədəli durubdurmu, yoxsa yatıb?
Qasim. Xeyr, durubdur, kefi çox kök, intizarını çəkir.

Ağə Məhəmmədəli onların səsini eşidib yüyürür qapiya,
Fatmanisə xanım da girir içəri, ikisi də ağlayıb qucaqlaşırlar.

Ağə Məhəmmədəli. Bağışla! Fatmanisə, ağrin alım, bir
səhvdir olubdur, insan səhvən, xətadan uzaq deyil, bir işdir tutmu-
şam, çox olsun ki, ittifaqın bu oyunlarda qəsdi səninlə məni artıq
yaxınlaşdırıb, məni sənə əsir etmişdir. Xülasə ki, hamısı keçib, Allah
rizasına bağışla.

Fatmanisə xanım (*bərk güllür*). Məhəmmədəli! Bu bağışla
da o kefli gəlib oxuduğun bağışlalardan deyil ki, ha! ha! ha! (*Ağə
Məhəmmədəlini bərk qucaqlayır*.)

Ağə Məhəmmədəli. Sən allah, o günləri mənim yadıma
salıb ovqatımı xarab eləmə. Allah o günləri mənim ömrümə hesab
eləməsin, keçib dəxi, ağrin alım, keç mənim təqsirimdən. (*Onun
boynunu qucaqlayır*.)

Fatmanisə xanım. Bilirsən, əzizim, sizlər həmişə arvadı naqis
hesab eləyib, onun sözünü biməna sanırsınız, amma genə qulaq as ha,
heç kəs gərək özgə haqqında zülm, onun malına xəyanət eləməsin.
Namus pak şeydir, onunla napak müamilə olmaz, sən Ağə Məcidin
haqqında pislik eləmişdin, Allah da bu işi belə elədi ki, sənin burnun
ovulsun, hərçənd ki, onun sənə mərhəməti çox imiş ki, filhəqiqə
sənin namusun bir əzm olmadı, düberə Mahmud dönüb sənin namu-
sunu fəna etmək istədi, sonra onun namusun həmişəlik tökdü, hər-
çənd ki, əmim o gün qəzetdə oxuyurdu ki, Mahmud bəy şəfa tapıb
və Tiflisdə evlənib qalıb, dəxi buraya gəlməkdən dəstbərdar olub,
amma genə həm rüsvay oldu, həm cəlayı-vətən. Dünyanın işi belədir:
döymə qapımı, döyərlər qapını.

PƏRƏDƏ

SON

ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV

(1870-1933)

Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev Şuşada anadan olmuşdur. Şuşa real məktəbini bitirib, Tiflis real məktəbinin son sinfinə daxil olmuşdur (1881-1890). Ali təhsil almaq üçün Peterburqa getmiş və yol mühəndisləri institutuna daxil olmuşdur (1891-1899). Peterburqda olarkən səkkiz il müd-dətində azad müdavim kimi universitetin Şərqi fakültəsində təhsil almışdır. “Yeyərsən qaz ətini, görərsən ləzzətini” və “Dağılan tıfaq” pyeslərini Peterburqda təhsil alarkən yazımışdır. Şuşaya qayıdan sonra “Bəxtsiz cavan” və “Pəri cadu” pyeslərini tamamlamışdır.

İlk hekayələrini (“Ata və oğul”, “Ayın şahidliyi”) “İki hekayət” adı ilə çap etdirmişdir. Ü.Hacıbəyovun “Leyli və Məcnun” operası tamaşaşa qoyulanda (1908) ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə etmişdir.

“Molla Nəsrəddin” (1906-1932) satirik jurnalında müxtəlif imzalarla, hekayə, felyeton və məqalələrlə çıxış etmişdir. Onun “Xortdanın cəhərnəm məktubları”, “Mozalan bəyin səyahətnaməsi”, “Marallarım” əsərləri “Molla Nəsrəddin” jurnalında çap edilmişdir.

“Millət dostları”, “Ağə Məhəmməd şah Qacar”, “Ağac kölgəsində”, “Köhnə duman”, “Qadınlar bayramı”, “Çox gözəl” kimi pyeslərin müəllifiidir.

Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosuna müxbir üzv (1924) seçilmişdir, Əməkdar incəsənət xadimi (1928) fəxri adına layiq görülmüşdür.

AĞA MƏHƏMMƏD ŞAH QACAR

Beş məclisdə, doqquz pərdədə faciə

ƏVVƏLİNÇİ MƏCLİS

ƏHLİ-MƏCLİS

Ağə Məhəmməd xan Qacar

Cəfərqulu xan

Əliqulu xan

Mustafa xan

Mürtəzaqulu xan

Rzaqulu xan

} onun qardaşları

Altri nəfər şirazlı, iki nəfər qasid, sərkərdələr, əsirlər, sərbəzələr

ƏVVƏLİNÇİ NİMMƏCLİS

Mazandaran, Ağa Məhəmməd xanın mənzilinin səhni.
Altı nəfər şirazlı.

Əvvəlinci şirazlı. Xan görəsən nəyə məşğuldur? Həmişə bu vədə çıxıb, sərkərdələrlə söhbət edərdi. Binagüzarlıqlar edərdi.

İkinci şirazlı. Xanın kitab oxumağa çox artıq həvəsi var. Yəqin yenə kitaba məşğuldur. Mən Şirazda həmişə zənn yetirirdim. Vaxtı ki, Kərim xanın söhbətindən fariq olurdu, çəkilirdi öz mənzilinə, kitabları bir-bir tökürdü qabağına, başlayırdı oxumağa. Bəzən vaxt görürdün, kitabı oxuyandan sonra yumub, şəhadət barmağını kitabın arasına qoyub, gedib dərin fikrə. Bu növ hərəkətləri onda görəndə və ələlxüsus Kərim xanla rubəru əyləşib dövlət işlərini müzakirə edən Ağa Məhəmməd xanın tökdüyü tədbirləri eşidəndə mən həmişə öz ürəyimdə deyirdim ki, bu şəxs, əlbəttə, böyük mərtəbəyə çatacaq. Kərim xan ömrünün axılarında, dövlətə dair hər bir məsələdə Ağa Məhəmməd xanın rəyini soruştardı. Təəccüb burası idi ki, Ağa Məhəmməd xan öz atasının qatili ilə rubəru əyləşib, ona gözəl-gözəl təbdirlər tökürdü.

Əvvəlinci şirazlı. Ağa Məhəmməd xan Kərim xana gözəl tədbirlər töküb düz yol göstərəndə yəqin etgİNən ki, heç vədə Kərim xanın mənfəətini mülahizə etmirdi. Bəlkə millət və məmləkət mən-fəətini mülahizə edib, o tədbirləri tökürdü.

Üçüncü şirazlı. Mən Kərim xanın qulluğunda olandan qabaq həmin bu Mazandaranda Nadir şahın qardaşı oğlu Ədil şahın qulluğunda idim. Elə ki Nadir şah Qacar şurişini yatırdı və Məhəmməd-hüseyn xanı məğlub elədi, o vədə onun iki oğlunu ki, böyüyü olsun həmin Ağa Məhəmməd xan, əsir edib götürdürlər Ədil şahın yanına, Ədil şahın hökmünə görə, Ağa Məhəmməd xanın rücüliyyətini aldılar. O vaxt mən öz ürəyimdə dedim ki, Ədil şah özünə bir elə düşmən qazandı ki, onun cəmi düşmənlərindən qəvi olsun. Çün məlumdur, şəxs ki kişilikdən düşdü və dünya ləzzətindən məhrum oldu, cəmi bədənin zorunu verəcək əqlinə və əqlələ də düşmənə tez qalib olmaq olur, nəinki bir yalnız qoşunla. Ədil şah mərhüm olandan sonra Ağa Məhəmməd xanı azad etdilər. O da dayanmayıb getdi ağasının yanına ki, onun yaman günündə ona qəmxar olsun. Bu yandan Şiraz hökmərəni Kərim xan təzədən Qacar üstünə qoşun çəkib, Məhəmməd-hüseyn xanı öldürüb, Ağa Məhəmməd xanı dübarə əsir edib apardı

Şiraza. Bir belə bəlalara düçar olan, başı qovğalar çəkən, əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya. Odur ki, işdən fariq olan vaxt kənara çəkilib, kitablardan dərdinə dərman istəyirdi. Odur ki, barmağını kitab arasına qoyub fikrə gedirdi. O, böht deyildi, bəlkə cəmi İranın gələcək günlərinin fikri idi. Bir belə müsibətin əvəzində, Ağa Məhəmməd xan gərək bir elə mərtəbəyə çatsın ki, inqirazi-aləməcən onun adı tarixlərdə söylənsin.

Əvvəlinçi şirazlı. Ağa Məhəmməd xan böyük mərtəbəyə çatacaq. Buna heç şəkk ola bilməz, salı ki, nikust əz bəharəş peydəst¹. Kərim xanın vəfatından sonra ki Ağa Məhəmməd xan Şirazdan çıxdı, ancaq biz altı nəfərlə Mazandarana gəldik. Amma indi gör burada nə cəlal var. Bir yandan Ağa Məhəmməd xanın qardaşı Mustafa xan öz qoşunu ilə, bir yandan onun o biri qardaşları Cəfər-qulu xan və Əliqulu xan həmçinin öz qoşunları ilə, Qacarın rəşid şəxsləri hər biri nə qədər atlı ilə burada cəmdirlər. Bir belə qoşunun vücudu ilə hər bir fikrə düşmək olar.

Üçüncü şirazlı. Hətta padşahlıq fikrinə də düşmək olar. Beləmi demək istəyirsən?

Əvvəlinçi şirazlı. Onu deyəndə nə olar? Bu saat İran parça-parça olub. Əlimurad xan əyləşib İsfəhanda. Nadir Mirzə atası kor Şahruxlə əyləşib Xorasanda. Sair məmləkətlər də həmin qərar. Bu hökmənşənlərin hamısı bir-birilə müddədir. Əgər bunların müqabilində bir aqil şəxs çıxıb başına qoşun yıga, yəqin bil ki, az müddətdə hamisina qalib olub ənani-səltənəti keçirər əlinə. Ağa Məhəmməd xanın bəxtinin ulduzu gün-gündən ucalmaqdadir. Qoşunu gəldikcə artır və onun ağılı, kamalı və tədbiri cəmi dünyaya məlumdur. Padşahlıq fikrinə düşmək nə çətin işdir?!

Üçüncü şirazlı. Yəqin elə bunu mülahizə edib, Şirazdan Mazandarana gəlibssən?

Əvvəlinçi şirazlı. Gəlibssən niyə deyirsən, gəlmışık de. Riya-filan lazım deyil. Dünya bilir ki, Qaflanguhla Aslan duzlağı yapışqan ola, Şiraz bunun ürəyini Qacar nəslinə yapışdırı bilməz. Biz altımız da bir fikir edib, buraya gəlmışık. Burada yad adam yox, hamımız şirazlı. Bizə nə lazım gəlib bir-birimizi aldadaq? Kənara çəkilin! Xan yenə fikir dəryasına qərq olmuş gəlir. Onu böht aparanda gərək gözünə adam görünməyə.

¹ Yaxşı il baharından bəlli olar.

Hami gedirlər.

Ağ a Məhəmməd xan (*məbhut, pilləkəndən enib, axır pil-lədə əyləşir*). Bəli, belədir və belə də gərək olsun. Mənim bu gecə gördüyüüm vaqiə də deyir gərək belə olsun... Mən kitablardan oxumuşam, cümlə maxələqəllahdan qabaq yaranan lövh və qələmdir. Lövh üzrə cəmi məxluqatın sərgüzəsti yazılıb. Mən yəqin etmişəm, o lövhədə İranın nicatına bais nəslİ-Qacar yazılıb. (*Durur ayağa*.) Əvvəl Qacar nəslinin sərkərdəsi mənim babam Fətəli xandır. Fətəli xanın tərəqqisi Qacarın sairi-əyanının büxlünü artırib, ona düşmən elədi. İstədilər onun tek oğlu Məhəmmədhüseyin xanı ki, mənim atam olsun, öldürsünlər. Atam köçəri türkmənlərə pənahlandı və başına qoşun yığış başladı öz qohum-əqrəbası ilə dava eləməyə. Bu vaxt bir bəlayi-nagahan parlaq şöleyi-aləmsuz tek Əfşar arasından asimana bülənd olub, İranın üstündən adladı. Amma necə ki, qalxmışdı, o növ də enib söndü. Bu şölə Qacar nəslinin bir-birilə etdiyi ədavətə görə Allah tərəfindən göndərilmiş bir bəla idi. O bəlanın adı Nadir idi. Nadir qacarlara kömək durub, mənim atamı məğlub elədi və mən də ki, qardaşımıla bir yerdə Nadir şahın qardaşı oğlu Ədil şahın əlinə əsir düşdü. Bunun hamısı sırrı-rəbbülaləmin idi. Elə olmasaydı, belə də olmazdı. İndi Nadir də və mənim atamın qatili Kərim xan da ölüblər. Mən həmişə xudavəndi-aləmdən istixasə edərdim, məni bir mərtəbəyə çatdırınsın ki, onlardan ata-babamın qisasını alım. Nə eləyim, arzuma çatmadım. Amma eybi yoxdur. Əgər xudavəndi-aləm kömək elər, onların sümüklerindən qisas alaram.

Cəfərqulu xan (*daxil olur*). Qardaş, yenə nə fikrə gedibsən?

Ağ a Məhəmməd xan. Cəfərqulu, sənsən? Yaxina gəl... Nə eləyim, qardaş? Dərd çoxdur, yük ağır. Tədbirsiz, fikirsiz iş olmaz.

Cəfərqulu xan. Sən həmişə deyirsən ki, İranın nicatına gərək nəslİ-Qacar olsun. Amma...

Ağ a Məhəmməd xan. Bəli, belədir və bu mənim yəqinimdir və bu gecə gördüyüüm vaqiə də buna sübutdur. Gördüm bir böyük yaralı bədən düşüb və məni o bədənin üstünə həkim çağırıblar. Əlimi bədənə çökən tek cəmi yaraları sağaldı, durdu ayağa. Qardaş, yəqin elə ki, o bədən İrandır.

Cəfərqulu xan. İnsallah, belə də olacaq. Amma Qacardan bir qasid gəlib, yaman xəbərlər gətirib.

Ağ a Məhəmməd xan. Nə xəbər?

Cəfərqulu xan. Bizim öz qardaşlarımız Rzaqulu xan və Mürtəzaqulu xan çox böyük qoşun yiğib bizim üstümüzə gəlirlər. Buna təbdir lazımdır. Mürtəzaqulu xan hətta adını şah qoyubdur. Doğru-dan, mən, qardaşlarım Mustafa və Əliqulu və sairi sənin yanında olan sərkərdələr sənin yolunda baş və candan keçmişik, amma, qardaş, aziq.

Ağ a Məhəmməd xan. Eybi yoxdur, Allah bizi köməkdir. Qüvvət çoxluqda olmaz, tədbirlə, qeyrət və namusla olar. Get Mustafa xanı, Əliqulu xanı və sərkərdələri buraya çağır. Çox azlar çox çoxlara qalib olublar. Az olub şir olmaq çox olub tülükü olmaqdan məsləhətdir. (*Cəfərqulu xan gedir.*) İşin qabağa getməyi üçün, əvvəl, vacib dost qazanmaqdır. Bu da mümkündür, peşkəşlər verməklə və bir para lazım adamlarla keçmişdə olmuş ədavəti yaddan çıxartmaqla. Nə qədər düşmən zəif də olsa, əvvəl sülh təklifi lazımdır və sülhlə qurtaran ədavət, düşməni dost edə bilər. Mən camaatın qırılmağına heç vədə riza vermərəm. Amma vaxta ki, düşmən möhkəm durdu və ya camaat rugordan oldu, mənim qəzəbimin intihası olmaz. Beşikdə mələr uşaqlaradək qırırsam, yenə ürəyim soyumaz.

Cəfərqulu xan, Mustafa xan, Əliqulu xan və sərkərdələr
daxil olurlar.

Həzərat, sizə məlumdur, Qacardan qasid gəlib və mənim qardaş-larım Rzaqulu xan və Mürtəzaqulu xan başlarına qoşun yiğib, istə-yirlər mənimlə dava etsinlər. İndi fikriniz nədir? Bizim qoşunumuz azdır, amma qeyrətimiz çoxdur. Əgər axıradək çalışacaqsınız, açıq deyin, mən də öz təklifimi bilim.

Cəfərqulu xan (*yeriyir qabağa*). Qardaş, mən balaca vaxtım-dan səninlə bir yerdə qəm yoldaşı olmuşam. Bizim ikimizi qəm yükünə cüt qoşub, boyunduruğun hər başını birimizin boynuna qoyublar. Atamızın qoşunu tərk olub balı pəri qırıldan sonra, bir yerdə Ədil şaha əsir olmuşuq. İndi də bu canı qoymuşam sənin yolunda. Nə qədər qolumda qüvvət var, qılınc vurmağa hazırlam. Əgər cümlə qoşunum qırıla, ölüncə sənin yolunda tək dava eləyəcəyəm.

Ağ a Məhəmməd xan. Mərhəba, qardaşım! Gəl alnından öpüm. Allah səni məndən ayırmasın. (*Cəfərqulu xanın alnından öpür.*)

Mustafa xan. Qardaş, doğrudur, Cəfərqulu hər barədə sənə məndən artıq ixləs göstərib. Bain-həmə mən də və mənim üstüm-

dəki qoşun da, hamımız özümüzü sənə qurban demişik. Ümidini Allaha bağla, inşallah, fəth bizlə olar.

Əliqulu xan. Qardaş, məni Allah təqrir tərəfdən məhrum edib. Mənim ürəyim sözlə doludur. Amma ürəyimdəki sözləri dillə demək qabiliyyəti məndə yoxdur. Mənim sənə olan ixləsimi və qoşunumun nə payədə sənin yolunda canından keçməyini dillə deməyi bacarıram. İnşallah, dava vaxtı qardaşın Əliqulu xanı və onun qoşununu görərsən.

Sərkərdələrdən biri (*qabağa yeriyib*). Xan! Biz üç nəfər şəxs, hər birimiz Qacarın bir qəbilesinin sərkərdəsi hesab olunuruq. Bizim babalarımız həmişə sizin mərhum babanız Fətəli xanın qulluğunda olublar. Bizim atalarımız sizin atanız mərhum Məhəmmədhüseyn xanla bir yerdə dava eləyiblər. Mənim atam şirazlı Kərim xanla dava eləyib, Məhəmmədhüseyn xanın qabağında özünü qurban eləyib. Biz bu növ şəxslərin nəslindənik. Necə ki ata-babalarımız sizin atanızın və babalarınızın qulluğunda çalışıblar, elə də özümüz və qoşunumuz sizlə bir yerdə ölünlədək hazırlıq.

Ağ a Məhəmməd xan. Həzərat, and olsun Məhəmmədhüseyn xanın qəbrinə və bu əziz qardaşlarının canına, mən öz şəxsi qərəzim üçün çalışıram. Mən İranın dərdindən ötrü çalışıram. Özünüz görürsünüz, məmləkət parça-paça olub, hər şəhərdə bir padşah əmələ gəlib. Gürcüstan valisi İraklı bir yandan Rusiya dövləti ilə irsal-mərsulə girib, istəyir müstəqil padşah olsun. Qarabağda İbrahim xan həmçinin İrandan ayrılməq istəyir. Cavad xan gəncəli, Mustafa xan irəvanlı həmçinin. Məgər bunu Allah götürər? Görün boynuma nə ağır yük götürmüşəm.

Sərkərdə. Allah gözəl niyyətin yarıdır. İnşallah, məramınıza çatarsınız və Qacar nəslinin adı salhasal tarixlərdə söylənər.

Ağ a Məhəmməd xan. İndi bir neçə kəlmə söz deməliyəm. Qulaq asın və cəmi qoşun əhlinə də yetirin. Ta hamı Qacar mənim ürəyimdən xəbərdar olsun.

Sərkərdələr. Buyurun, xan.

Ağ a Məhəmməd xan. Budur ucadan deyirəm, ta mənim sözlərimi dünya eşitsin. Mən Ağ a Məhəmməd xan Qacar, açıq və aydın, bu gündən məlum edirəm ki, hər kəslə indiyədək ədavətim vardı, o ədavəti burada ürəyimdən çıxardıram. Heç kəslə və heç vaxt düşməncilik etməyəcəyəm, ta düşməncilik görməyəm. Ələlxüsus Qacar nəslindən hər kəslə keçmişdə ədavətim olub, burada yaddan

çıvardıram. Mənim ata-babamı düşmən əlinə verib öldürməklərinə bais olanların və mənim özümün düşmən əlində bir halda şikəst olmağa bais olanların ki, ən ədənə gədanın mənə yazıçı gəlir, hamisının ə davətini qəlbimdən çıvardıram. Mənim bu sözlərimi yazın mənim üstümə hücum edən qardaşlarımı və onların başına cəm olan qoşuna. Bilsinlər ki, davadan sonra yetim qalmış uşaqların ah və naləsi, dul qalmış övrətlərin bəd duası kimin üstünə tökülcək və Qacar nəсли dostu ilə düşmənini tanısın.

Sərkərdə. Belə qəlbin sahibinin qabağında ölmək bir ləzzətdir.

Cəfərqulu xan. Qardaş, sənin bu sözlərin mənim ümidi mi birə on artırdı. Əgər bu sözlər gedib bizim qardaşlarımı və qoşunların qulağına yetişsə, yəqin elə ki, qoşunun əksəri bize tərəf döñəcək.

Mustafa xan. Qardaş, mən səni bu ürəyin sahibi bilmirdim. İndi yəqin etdim ki, mərdanə imişsən. Mərdanə qardaş qabağında yüz dəfə ölüb diriləsən, yenə azdır. (Sərkərdələrə) Həzərat, durmaq məqamı deyil, gedək, qoşunu hazırlayaq.

Ağə Məhəmməd xan. Gedin, Allah yar olsun. (Cəfərqulu xan, Mustafa xan, Əliqulu xan və sərkərdələr gedirlər.) İlahi, parça-parça olmuş, neçə yerdən ölümcul yaralanmış İranı bəlalardan mühabizə elə.

PƏRDƏ

İKİNCİ NİMMƏCLİS

Mürtəzaqulu xan Qacarın çadırları.
Pərdə qalxanda top-tüfəng səsi gelir.

Mürtəzaqulu xan (*uca yerdən baxır.*) Afərin, Qacar igidləri! Hər biri bir şir-jeyan tək dava edirlər. Axır mənim də bəxtimin çıraqı yanacaq. Dörd ildir bu insana oxşamayan xacə, cahani mənim başıma təng edib. Nə qədər qoşun qırılıb, camaat istitəətdən düşüb. Mustafa xan mən tərəfə keçib. Bir Cəfərqulu xanın köməyi ilə, Ağə Məhəmməd mənim müqabilimdə indiyədək davam edib. Nə olardı, Allah Cəfərqulu xanın ürəyinə insaf salayıdı, öz mənfəətini anlayıb Ağə Məhəmməddən əl çəkəydi. (*Gurultu artır.*) Vuruşun, qoçaqlarım! Vuruşun, şırlərim! Vuruşun, pələenglərim! Əgər İran ixtiyarı əlimə keçər, sizin sərkərdələrinizi və özünüüzü dünya malından qəni edərəm. Amma əgər Ağə Məhəmməd əsir olub əlimə keçə, and olsun

Allaha, ona bir elə tənbeh edəcəyəm ki, min baş kəsmiş cəllad ağla-sın... Budur, bir atlı sürotlə gəlir. Görəsən, nə xəbərdir? Xudaya, sən xeyir elə... Atının dalınca bir neçə atlı, bir nəfəri əhatə edib gətirirlər... İnstəlla xeyirdir, inşalla xeyirdir. (*Enir aşağı.*)

Qasid (*daxıl olur*). Xan sağ olsun, müjdəmi ver!

Mürtəzaqulu xan. Tez ol, de görüm, nə xəbər gətiribsən?

Qasid. Xan, qurbanın olum, nəfəsim gəlmir, belə Ağa Məhəmməd xan, Ağa Məhəmməd xan!..

Mürtəzaqulu xan. Nə olub? Ağa Məhəmməd xanı öldürüb'lər nədir, de görüm?

Qasid. Yox... Öldürməyiblər...

Mürtəzaqulu xan. Öldürməyiblər, bəs nə olub, niyə müjdə istəyirsən?

Qasid. Əsir ediblər! Budur, qolu bağlı gətirirlər.

Mürtəzaqulu xan. İlahi, mərhəmətinə gündə min şükür! (*Qasidə.*) Tut, bu sənin müjdən. (*Bir kisə pul verir.*) Buradan get fərashbaşının yanına. Deginən sənin adını ferraşlar cümləsindən yazsın.

Qasid. Allah xanın iltifatını artıq eləsin. (*İstəyir getsin.*)

Mürtəzaqulu xan. Dayan bir az, getmə! De görüm Cəfərqulu xan nə qayırır? Məgər dava etməkdən yorulmayıb?

Qasid. Xeyir, xan. Biz belə güman elədik ki, Ağa Məhəmməd xanın əsir olmağı onun qol-qanadını qıracaq. Amma qardaşı tutulan-dan sonra Cəfərqulu xan ikiqat şiddətlə davaya girişdi. Əsirlərin nağıl etməklərinə görə Cəfərqulu xan deyir, əgər qılınc vura-vura gedib qardaşımı düşmən əlindən qurtarmasam, öz xəncərimlə özümü həlak edəcəyəm.

Mürtəzaqulu xan. Qulaq asma, naxoş ölündən qabaq işiq verər. Cəfərqulu xan haləti-nəzdədir. İnstəlla, onu da qolu bağlı gəti-rərlər və o gələnədək də qardaşı barəsində tədbir olunar... Sən get. (*Qasid baş əyib gedir.*) Nə gözəl oldu! İnstəlla, Cəfərqulu da qardaşının halətinə düşər və gəlib qardaşını ölmüş görər. Onda mən... ona buyuraram ki, əhdinə vəfa etsin, öz xəncəri ilə özünü öldürsün. Gözəl divandır! (*Bir neçə nəfər, əzon cümlə Mustafa xan Ağa Məhəmməd xanı gətirirlər.*) Qardaş! Xoş gördük. Eşidib-sən:

Hər on köhtər ki, ba mehtər sitizəd
Çinan üftəd ki, hərgiz bər nəxizəd¹.

¹ Böyükələ dalaşan kiçik elə yixılar ki, heç bir vaxt ayağa qalxa bilməz.

Məgər bu gündən ötrü mənimlə dava edirdin? Məgər bu sıfətlə padşahlıq arzusuna düşmüsdün? Heç bir aynaya baxıbsan? Məgər təxti-səltənət meymun yeridir? Sən bilirsən ki, padşaha zillüllahi-fil-ərz deyirlər? Məgər Allah kölgəsi sənin tək olar? Sən yəqin edib-sən ki, İranın nicatı Qacar əlindədir! Amma indi öz halətinə bax. Qızmış şir tək dava edən qoşuna da bax, mənə də. Gör İranın nicatı hansı Qacar əlindədir.

Ağ a Məhəmməd xan. Qardaş, mən nə qədər səninlə dava edirdim, sənin düşmənin idim. İndi mən qolu bağlı əsirəm, məndən heç kəsə bu saat ziyan dəyməz. Ona görə mənə düşmən adı qoymaq olmaz. Əsir qonaqdır. Qonağa rişxənd etmək mərd sıfəti deyil. Sən padşahlıq fikrinə düşübən, amma namərd padşah ola bilməz. Məni öldürəcəksən öldür. Amma nə qədər Cəfərqulunun qolu qılinc vurmaqdan yorulmayıb, padşahlıq fikrini yaddan çıxart.

Mustafa xan (*irəli yeriyir*). Çox da sən qardaşın Cəfərquluya xatircəm olma. Sənin Cəfərqulu tək qardaşın varsa, Mürtəzaqulu xanın da mənim tək və Rzaqulu xan tək qardaşları var. Ölüncə vuruşmağa hazırlıq. Necə ki, səni vəhşi heyvan tək buraya gətirdim, elə də Cəfərqulunu burada görərsən.

Ağ a Məhəmməd xan. Bu sözləri mənə də çox deyibən. Nə qədər mən səndə etibar gördüm, bir elə də Mürtəzaqulu xan görər.

Mürtəzaqulu xan. Mustafa, qardaş, afərin sənə və sənin şücaətinə! Bu gətirdiyin heyvanın tənbihini sənə rücu edirəm. İstəyirsən gözlərini çıxart, istəyirsən başını kəsdir.

Mustafa xan. Mən burada öz Allahımla əhd eləyirəm, gərək Cəfərqulu xanı da əsir edəm. Əvvəl bunun gözlərinin qabağında onun başını kəsəm və sonra bunun gözlərini çıxardam. Buna ondan böyük tənbih ola bilməz. Hər kişiyyə Allah dünyada iki böyük nemət verib: biri onun kişiliyidir və biri də onun gözləri. Əvvəlinci nemətdən bunu Ədil şah məhrum edib, ikincisindən də mən məhrum edərəm.

Ağ a Məhəmməd xan. Hər nə edəcəksən et. Yazılan yazılib.

Mürtəzaqulu xan. Səni bu halətdə görəndə mən yazılanı oxudum.

Mustafa xan. Fərraş! Get kündə gətir və yaxşı təzə kündə. (*Fərraş gedir*.) Sən padşahsan, gərək sənin ayağına padşaha layiq kündə vurula. (*Kündəni gətirirlər*.) Salın bunun ayaqlarına. Kündənin tozunu silin, padşahın libası bulanmasın.

Ağa Məhəmməd xanın ayaqlarını salırlar kündəyə.

Q a s i d (*daxil olur*). Xan, nə durubsan, evimiz yixıldı, qoşunu-muzun yarısı tərk oldu! Yerdə qalanın bir hissəsi Cəfərqulu xan tərəfə keçdi və qalani pərakəndə olub hərəsi bir yana qaçıdı. Rzaqulu xan əsir olub, keçib Cəfərqulu xanın əlinə.

M ü r t e z a q u l u x a n. Oğlan, nə danışırsan?! Deginən bu saat atları çəksinlər. Mustafa, qardaşım, qeyrət gənəndür, gəl dalımcə. İndi gərək mən özüm meydana çıxam, yoxsa axır günümüzdür! (*Tez çıxır*.)

M u s t a f a x a n. Bu əsiri burada saxlayın! (*Öz-özünə*.) Mən də atlanım, sonra fikir edərəm, qoşuna gedim, ya bir ayrı yerə. (*Tez çıxır*.)

A ğ a M ə h ə m m ə d x a n. Pərvərdigara, səni öz cəlalına and verirəm, Cəfərqulunu tezliklə mənə salamat yetir.

Şeypur səsi gəlir. Ağa Məhəmməd xanın qarovulları qaçırlar.

C ə f ə r q u l u x a n (*sərkərdələrlə daxil olur*). Pərvərdigara, sənə şükür, qardaşımı salamat tapdım! (*Kündəni ayağından açır*.) Qardaş, gəl qucaqlaşaqq. Şükür olsun xudavəndi-aləmin cəlalına ki, dörd il əziyyət və məşəqqətdən sonra fəth bizlə oldu. İndi cəmi Qacar sənin ayağının altındadır. Bu dava cəmi Qacar nəşlini bir adam tək eləyib və o adam da məxsusdur sən Ağa Məhəmməd xana. Camaat ittihadı ilə padşahlıq da edə bilərsən və mən də həmişə sənin qabağında nökər varam.

A ğ a M ə h ə m m ə d x a n (*Cəfərqulu xanın boynunu qucaqlayıb*). Qolumun qüvvəti, belimin dayağı qardaşım! Allah səni mənə çox görməsin!

C ə f ə r q u l u x a n. Rzaqulu xanı buraya gətirin.

Rzaqulu xanı gətirirlər.

A ğ a M ə h ə m m ə d x a n. Rzaqulu! Sən nə cürət edib mənim müqabilimə qoşun çıxardırdın, məgər bu gündən qorxmurdun? Mən sənə o tənbibi eləyəcəyəm ki, sənin adaşın Rzaqulu xan Mirzəyə oldu. Aparın, bunun iki gözlərini də çıxardin!

Rzaqulu xanı aparırlar.

C ə f ə r q u l u x a n. Qardaş, buyur bu təllin üstünə çıx. Qoşun əhli səni ziyarət eləsin, yoxsa hamı səni ölmüş bilir.

Ağ a Məhəmməd xan. Əlbəttə lazımdır. Gəl, qardaş, dalımcə.

İkisi də çıxırlar təllin üstünə.

Cəfərqulu xan. Camaat! Budur sizin sərkərdəniz, xudavəndi-aləmin köməyi ilə sağ və salamat, gözünüzün qabağında. (Ağ a Məhəmməd xana.) Qardaş! Bir bu səhranı tutan qoşuna tamaşa elə. Düzlərdə otları, göydə ulduzları, məşələrdə ağacları sanamaq mümkündür, amma Qacar qoşununu sanamaq mümkün deyil. Bu qoşun hamısı mənim itaətimdədir və mən də sənin itaətində. Mən sənin qabağında indiyədək dava eləmişəm və bundan sonra nə qədər qolumda qüvvət və sinəmdə nəfəs var, yenə bu qoşunla bir yerdə sənin uğrunda çalışmağa amadə varam. Mən Qacar nəslinin gözünün qabağında sənə ərəbi beyət eləmək istəyirəm. Ərəb bir vədə beyət eləyəndə ki, əlini verdi, yəqin vəfa eləyəcək. Mən də bu təllin üstündə bu sağ elimi verirəm sənə. (Əl verir.) Bil və xatircəm ol ki, nə məndən və nə mənim qoşunumdan heç vədə sənə xəyanət olma-yacaq.

Ağ a Məhəmməd xan. Mərhəba, qardaş! Mərhəba!

Enirlər aşağı, bu halda bir sərkərdə bir neçə əsir gətirir.

Cəfərqulu xan. Bunlar nə əsirdirlər?

Sərkərdə. Mürtəzaqulu xanın müqərrəb atlılarındandır. Onunla bir yerdə qaçırdılar. Qovduq, özünü tuta bilmədik, atlılarını elə keçirtdik.

Cəfərqulu xan (əsirlərdən birinə). Bu saat de görüm, Mürtəzaqulu xan və Mustafa xan necə oldular? Vay sənin halına əgər yalan deyəsən! Amma doğrusunu desən, səni azad eləyəcəyəm.

Əsir. Xan sağ olsun, elə ki bizim qoşun pərakəndə oldu və Rzaqulu xan əsir düşdü, o vədə Mürtəzaqulu xan bizlə bərabər atlanıb qoşunun içənə çapdı. Nə qədər qışqırdı, nərə vurdı, qoşun kar görə bilmədi. Axırda özü də atının başını çevirib qaçıdı. Gərək Məşhəd tərəfə qaçmış olar.

Ağ a Məhəmməd xan. Bəs mənim namərd qardaşım Mustafa xan?

Əsir. Mustafa xan axırda heç dava meydanında görünmədi. Belə danışdları ki, qoşunun məğlub olmağını eşidən tək atını minib o qaçandır qaçır. Deyirmiş ki, Rusiya torpağına qaçacağam.

A ğ a M ē h ē m m ē d x a n. M ē n bu əsiri azad elədim, açın qolunu. (*Cəfərqulu xana*.) Qardaş, sənin dövlətindən cəmi Qacar birləşib. Bundan sonra fürsəti fövt eləmək lazıim deyil. Gərək birləşmiş qoşunun gücü ilə üzümüzə bağlı yolları açaq. İsfəhan hökmədarı Əlimərdan xan ölüb və yerində oğlu qalıbdır ki, bişüürün biridir. Lazımdır qoşuna bir neçə vaxt rahatlıq verib, İsfəhan üstünə gedək, ta Farsistəni özümüzə tabe edək.

C ē f ē r q u l u x a n. Çox gözəl fikirdir. (*Gülür*.) Ümidvaram ki, Cəfər xan əvəzində Cəfərqulu xan əyləşə.

A ė g a M ē h ē m m ē d x a n. Gözüm üstə... Qardaş, necə ki məlum oldu, dəxi Qacardan bizə düşmən qalmadı. İndi mən istəyirəm, qoşun əhlinə indiyədək ürəyimdə saxladığım axır sözümü deyim... Gəl, qardaş, təllin üstünə. Əliqulu, sən də gəl.

Çıxırlar təllin üstünə.

C ē f ē r q u l u x a n. Camaat, xamuş olun, A ė g a M ē h ē m m ē d x an söz demək istəyir.

A ė g a M ē h ē m m ē d x a n. Ey buraya cəm olan Qacar qoşunları! Ey mənim qardaşlarım, dostlarım, əzizlərim və ey nəslili-Qacarın qeyur sərkərdələri, cavanları! Bilin və agah olun ki, bu gündən tarixi-Qacarının əvvəl səhifəsinin bismillahı yazılıdı. O bismillahı mən deyirəm və dalınca sizə məlum edirəm ki, mənim A ė g a M ē h ē m m ē d şah Qacar, Maliki-bil-istiqlali-külli-məmaliki-məhruseyi-İran! Bu gündən haman səltənəti-İranı alıram əlimə və ümidi var oluram ki, bu qoşunun köməyi ilə Qacar nəslili həmişə təxti-səltənəti-İranını müzəyyən edə. Necə ki siz Qacar taifəsi birləşibsiniz, elə də sizin köməyinizlə parça-parça əllərdə qalmış İran, inşallah, birləşəcək. Allahın tövfiqinə və sizin köməyinizə bel bağlayıb, ağır yollara qədəm qoyuram.

C ē f ē r q u l u x a n (*dizi üstə çökür*). Qibleyi-aləm, əvvəl sənə beyət edən mən və məni istəyən qoşun!

Əliqulu x a n. Qardaş, səltənətin mübarək olsun!

S ē r k ē r d ē l ē r (*ucadan*). Payəndə bad¹ A ė g a M ē h ē m m ē d şah Qacar!

Qoşundan səs gəlir. Payəndə bad A ė g a M ē h ē m m ē d şah Qacar!

PƏRDƏ

¹ Var olsun.

İKİNCİ MƏCLİS

ƏHLİ-MƏCLİS

Ağa Məhəmməd şah Qacar
Cəfərqulu xan }
Əliqulu xan } – onun qardaşları
Hacı İbrahim xan – vəzir
Mirzə Cəfər xan – eşik ağası
Əlif xan Əfşar

Üç nəfər sərkərdə, qulam və fərraşlar

ƏVVƏLİNÇİ NİMMƏCLİS

Tehran. Ağa Məhəmməd şah Qacarın evi. Şah təxt
üstündə öyləşib, yanında vəzir Hacı İbrahim xan.

Ağa Məhəmməd şah Qacar. Şükür olsun Allahın cəlalına ki, Farsistana qalib olduq. Mən bunu yəqin etmişdim ki, Əlimurad xanın oğlu Cəfər xan Qacar qoşunun qabağında davam edib İsfəhanda otura bilməyəcək. Belə də oldu və şükür olsun Allaha ki, İsfəhan torpağına davasız malik olduq. Bunu da bilginən, Hacı İbrahim xan, mən dəxi Mazandaranaya qayıtmayacağam. Mənim fikrim Tehranın qəlösünü möhkəmləşdirib, Tehranı həmişəlik, İsfəhan əvəzinə İrana paytaxt etməkdir. Tehranın köçəri türk tayfalarının yaxınlığında olmayış çox şərtdir. Mən bilirəm ki, buranın paytaxt olmayış həmişəlik farsla türk arasında ədavətə bais olacaq. Amma bu ədavət ancaq ürəkdə qalıb, nəticə verməyəcək, çünkü mən farsları da, türkləri də lazıminca tanıdım.

Hacı İbrahim xan. Qibleyi-aləm, belə deyirlər ki, Cəfər xan hərçənd İsfəhandan qaçıb, amma başına qoşun cəm etməyə məş-ğuldur.

Ağa Məhəmməd şah Qacar. Fikir etmə, Hacı İbrahim xan, bunlar hamısı xəyalı-xamdır. Fars fırqələrinin sərkərdələri heç vədə Cəfər xanın bayrağının altına gəlməzlər ta ondan bir kəramət görmə-yələr. Onlar hər biri bir iddiaya düşüb gözləyəcəklər ki, qacarlarla zəndilərin arasına bir qılıq-qal düşsün. Ta ortalığa girib məramlarına çatsınlar. Amma Əli xan Əfşar ki, böyük qoşunla gəlib Tehran ətra-

finda düşüb və padşahlıq arzusundadır, onunla dava çətin olacaq.
(*Mirzə Cəfər xan daxil olur.*) Mirzə! Nə xəbərlə gəldin?

Mirzə Cəfər xan. Qibleyi-aləm, budur, sübhədən indiyədək göftgudur. Söhbət axır bu yerə yetdi ki, Əli xan Əfşar bizim hər bir təklifimizi mən etdi: – bizim aramızda kəskin qılıncdan və iti nizədən başqa vasitə ola bilməz, – deyib, öz qoşununa tərəf müraciət etdi.

Ağ a Məhəmməd şah Qacar. Qoşunlar ki, rubəru durublar?

Mirzə Cəfər xan. Bəli, qurban. Qacar qoşunu bir işarəyə məəttəldir ki, cəmi Əli xanın qoşununu bir türfətüleyndə nabud eləsin. Əli xan özündən çox müştəbihdir və onun qürurla danışib getməyi sərkərdələri və ələlxüsüs Əliqulu xanı halətdən çıxardıb. Hamısının hirsdən gözləri qızarır. Təzə kəməndə keçmiş xam ərəb atı tək özlərini yeyirlər. Qibleyi-aləm, mən qoca Mirzə Cəfərin qeyrəti qəbul etmir ki, sən tək qəvi padşahın müqabilində Əli xan Əfşar tək adam cürət edib söz danışın. Qibleyi-aləm! İzin ver qoşuna, qabaqca qılınc vuran mən qoca olaram. Ax, haradan alım Cəfərqulu xanı!

Ağ a Məhəmməd şah Qacar. Səbr et, Mirzə Cəfər xan. Sən tədbirli kişisən, belə danışiq sənə şayistə deyil. Hər bir düşmənin müqabilinə qoşunla getsən, axırdı qoşunsuz qalarsan. Dava var qılıncla qurtarar, dava var dillə. Əvvəl dil, sonra qılınc qoşunu mənə lazımdır. Mən Əli xanla dava etməyəcəyəm. Gəl əyləş, kağız, qələm götür, mən nə desəm, yaz. (*Mirzə Cəfər xan əyləşib, kağız və qələm götürür.*) Yaz: Şahənşahi-İran Ağ a Məhəmməd şah Qacar tərəfindən Əfşarın qeyur sərkərdələri ilə qoşunlarına! Əfşar qoşununun Qacar üstünə gəlməyini fikir etdikcə, mənim ürəyim qana dönür. Mənim səltənətimdən, cəlalimdən, şövkətimdən artıq İranın xoşbəxtliyidir. Amma iki türk tayfasının rubəru durub bir-birinin qanını tökməyi İranın tənəzzülünə səbəb olar və onun düşmənini ayaqlanıdar. Mən heç mane deyiləm ki, Əfşar tayfası öz sərkərdələrinin təht-rəyasətində rahat dolanıb, özlərindən mənfəətbərdar olalar. Ancaq ürəkdən əfşarlarla qacarların birləşib ümumi düşmənin dəfinə çalışmaqlarını arzu edirəm. Qurtardin? Ver buraya. (*Qol çəkir.*) Bu kağızı götürüb çaparsan qoşuna, verərsən Əliqulu xana, deyərsən, sərkərdələrindən bir neçəsini götürsün, getsin. Əli xanın qoşununun müqabilində durub oxusun. Ümidvaram ki, bu kağız nəticə verə. Dayanma!

Mirzə Cəfər xan gedir.

Hacı İbrahim xan. Qibleyi-aləm, bu çox böyük təbdir idi ki, sizdən sadir oldu. Afərin belə tədbirə!

Ağə Məhəmməd şah Qacar. Dünyada iki adam məni həla-kətdən qurtarıb, biri qardaşım Cəfərqulu xan və biri də bu Mirzə Cəfər. Mən Kərim xanın yanında olan vaxt onun qardaşı Hüseynəli xan xahiş etmişdi ki, Mazandaran əhlini Kərim xanın üzünə ağ elətsin. Kərim xan mənə qoşun verib qardaşının müqabilinə göndərmək istəyirdi. Amma Mirzə Cəfər mane oldu. Məni göndərmədilər. Sən belə güman etmə ki, Mirzə Cəfərin mənə məhəbbəti var idi. Xeyr, onu vadər edən öz ağasına olan kəsrəti-ixləsi idi. Mirzə Cəfər yəqin eləmişdi, əgər mən Mazandarana gəlsəm, yəqin Hüseynəli xanla birləşəcəyəm. Bunu da bil ki, əgər mən o vədə baş qovzasaydım, Kərim xanda o qədər zor var idi ki, məni az zamanda fövt edərdi. Odur ki, mən bu kişini əzziz tuturam və özümə söz vermİŞəm ki, heç vədə Mirzə Cəfərin və onun xişü əqqəvəminin üstündən nəzərimi kəsməyim.

Hacı İbrahim xan. Qibleyi-aləm, səbəb nə oldu ki, siz Cəfər-qulu xan tək pəhləvanın qəlbinə dəydiniz? Qəzəbiniz tutmasın qibleyi-aləm ki, belə cəsarət edib soruşuram. Siz ki ona İsfəhan hökumətini vədə vermİŞдинiz, nə səbəbə Mazandarana göndərdiniz?

Ağə Məhəmməd şah Qacar. Məsləhət belə oldu.

Hacı İbrahim xan. Məgər İsfəhana ondan layiq hakim tapa-caqsınız?

Ağə Məhəmməd şah Qacar. Ondan layiq tapılmaz, ancaq burada bir sırr var ki, aça bilmirəm.

Hacı İbrahim xan. Qibleyi-aləm, məgər mən sizin qəzəbinizə düşər olmuşam? Buyurun belə olan surətdə cəllad mənim boy-numu vursun. Mən dəxi zindəganlıq eləmək istəmirəm. İndiyədək mən şahın mübarək ağzından belə ləfz eşitməmişdim. Siz bilirsiniz ki, bu sırrı daşa deyəsiniz daş camaata danişa bilər, amma mən Hacı İbrahim daşdan möhkəməm. (*Baş əyib çıxır.*)

Ağə Məhəmməd şah Qacar. Hacı İbrahim deyəsən incidi. Eybi yoxdur, könlünü alaram. Axır mən ona, necə deyim ki, Cəfərqulu xandan qorxuram. Mən o vədə şəkke düşdüm ki, Baba xanı vəliəhd təyin edəndə əvvəl beyət edən Cəfərqulu xan oldu. Mən, doğrudur, ona İsfəhan hökumətini vədə vermİŞdim. Amma mən

necə bu vədəyə əməl edim? Mənim nə qədər qoşunum var, hamısı Cəfərqulu xanı ata tək istəyir. Deyə bilərəm ki, qoşun onu məndən artıq istəyir. Əgər xahiş edə, qoşunun hamısını mənim üzümə durğuza bilər. Necə ki, mənim qolumdan tutub, təxti-səltənətə əyləşdirdi, həmçinin qolumdan tutub, endirib özü əyləşə bilər. Mən necə ona, İran padşahlarının paytaxtı olmuş İsfəhanın hökumətini verim? Mən ona Mazandaran hökumətini vermişəm, gedib əyləşib orada, olub guşənişin. Nə hökumət şüru eləyir, nə çağırıram gəlir, nə yazdığını kağızlara cavab verir. Bu da məni daha artıq təşvişə salıb. Cəfərqulu mənə ərəbi beyət eləyib, ola bilər ki, mənim üzümə ağ olmasın, amma mənim varisimə rahatlıq verməyəcək. Bu mənim yəqinimdir. İnidən tədbir lazımdır: əlaci-vaqiə piş əz vüqu, bayəd kərd¹. (Çağırır.) Qulam. (Qulam girir.) Hacı İbrahim xanı buraya çağır. (Qulam çıxır.) Hacı İbrahim xan tədbirli vəzirdir, lazımlı vəzirdir. (Hacı İbrahim xan daxil olur.) Hacı, deyəsən məndən rəncidə xatir oldun?

Hacı İbrahim xan. Qibleyi-aləm, mən nəkarəyəm, sizdən rəncidə xatir olmağı xəyalımdan da keçirə biləm. Mən hələ o mərtəbədə özümdən müştəbeh olmamışam.

Ağ a Məhəmməd şah Qacar. Sən çıxandan sonra mən fikir elədim. Həqiqət, mən Cəfərqulu xan haqqında zülm eləmişəm, onuntək qardaşın ürəyinə dəymək zəhi nainsaflıqdır. Mən indi öz əməlimdən peşman olub, qət etmişəm ki, Cəfərqulu xanı çağırıb, göndərim İsfəhana.

Hacı İbrahim xan. Qibleyi-aləm, bağışlayın, yenə cəsarət eləyirəm. Siz indiyədək Cəfərqulu xana neçə sıfarişlər edibsiniz, neçə kağız yazıbsınız, heç birisinə cavab verməyib. Qorxuram indi də gəlməyə.

Ağ a Məhəmməd şah Qacar. İndi mən onu ayrı yolla çağıraram. Mən bilirom, Cəfərqulu xan anasının xatirini çox istəyir. Bu saat sən get Cəfərqulunun anasının yanına, deginən, şah ondan xahiş edir ki, özü zəhmət çəkib Mazandarana getsin. Əvvəl Cəfərqulu xana mənim dilimdən salam yetirsin və desin ki, mən öz əməlimdən peşman olub, onu İsfəhana hakim təyin etdim. Və mənim əziz qardaşım-dən təvəqqəe etsin ki, İsfəhandan qabaq Tehrana gəlsin, bir görüşək. Çünkü könlüm onu çox istəyir və bir də İsfəhan barəsində bir para vacib məsələlərin müzakirəsi vacibdir.

¹ Baş verə biləcək vaqıənin əlacını baş verməzdən əvvəl etmək lazımdır.

Hacı İbrahim xan. Bu tədbir İranın dəxi də tərəqqisinə bais olacaq. Mürəxxəs olum. (*Çıxır.*)

Mirzə Cəfər xan (daxil olur). Qibleyi-aləm. Afərin tədbirə, necə ki, qibleyi-aləm hökm etmişdi, Əliqulu xan sərkərdələrdən iki nəfəri və məni götürüb yeridi Əli xanın qoşununa tərəf. Qoşunun müqabilində durub kağızı uca sövtə oxudu. Kağız qurtaran tək Əli xanın sərkərdələri və qoşunu səs-səsə verib dedilər ki, Əliqulu xan, biz sənə tabeyik və nə qədər qəvi düşmən müqabilinə aparsan, baş və canla dalınca getməyə hazırıq. Amma qacarlarla biz dava etmə-yəcəyik. Əli xanın qolu boşaldı. İndi, budur, özü də, sərkərdələri də gəlib qapıda durub, hüzuri-aliyə müşərrəf olmağa izin isteyirlər.

Ağ a Məhəmməd şah Qacar. Deyinən buyursunlar.

Mirzə Cəfər xan çıxır. Əli xan Əfşar sərkərdələri ilə daxil olur.

Əli xan Əfşar. Qibleyi-aləm, kamali-ixlas və iradə ilə mən və mənim sərkərdələrim hüzuri-alidən əfv isteyirik. Biz böyük səhvədə imişik. Qibleyi-aləmin gözəl məktubunun məzmununu eşidəndən sonra səhvimizi anlayıb çox peşman olub gəlmışik. Mən, mənim ziri-dəstimdə olan sərkərdələr və qoşun, hamımız beyət edirik şahənşahi-İran Ağə Məhəmməd şah Qacara.

Ağ a Məhəmməd şah Qacar. Çox məmənnunam səndən, Əli xan. Şükür olsun Allaha ki, iki böyük türk taifəsi bir-birinə əl verib, düşməni sərnigun elədi. (*Çağırır.*) Mirzə Cəfər xan! (*Mirzə Cəfər xan daxil olur.*) Əli xana və sərkərdələrinə mənzil ver. Necə ki, padşah qonağına şayistədir hörmət elə buyuruq ver ki, Əli xanın qoşunun hər iyirmi nəfərinə bir qoyun və bir kuzə şərab versinlər. Əli xan, get rahat ol. Sən bundan sonra mənim əzizimsən, əziz sərkərdəm olacaqsan. (*Əli xan sərkərdələri ilə və Mirzə Cəfər gedirlər.*) Bunun da ürəyi mənlə düzəlməz, ona görə dəfi vacibdir... Xudavəndi-aləmin yədi-qüdrəti mənim üstümədir. Böyük düşmənin şərindən qurtardım, indi qalib bir para xırda baş qovzayanlar. İran bu saat qaynar qazandır. Məlumdur ki, su qaynayanda onun içindəki nalayıq şeylər üzə çıxıb köpük olar. Həmçinin İранa tabe bir para xanlar bu növdürlər. (*Çağırır.*) Qulam! (*Qulam daxil olur.*) Fərraş-başıya deginən, bir adam göndərsin Əliqulu xanı buraya çağırınsın.

Qulam. Qibleyi-aləm, Əliqulu xan gəlib buradadır.

Ağa Məhəmməd şah Qacar. Çağır gəlsin. (*Qulam çıxır.*) Deyirlər, Kirmando Lütfullah xan baş qovzayır. Ona tənbih lazımdır. (*Əliqulu xan daxil olur.*) Əliqulu! Gərək güclü qoşun götürüb gedəsən Kirmana. Lütfullah xanın qoşununu tərk edərsən. Əgər qaçıb gizlənsə, Kirmando daşı daş üstündə qoymazsan. Qoca kişilərə, övrətlərə, südəmər uşaqlara, heç birisinə rəhm etməzsən. Gərək Kirman əhlinə bir divan tutasan ki, cəmi İran titrəsin. Lütfullah xanı və onun qövm-əqrəbasını ələ götürüb hamisini ya qırarsan, ya gözlərini çıxardarsan. Xatircəm oluram ki, tapşırıǵığma dürüst əməl edəcəksən.

Əliqulu xan. Padşah hökmü Allah hökmüdür, borcluyam itaət edim. (*Gedir. Hacı İbrahim xan daxil olur.*)

Ağa Məhəmməd şah Qacar. Necə oldu?

Hacı İbrahim xan. Xanımı razı elədim, sabah yola düşür.

Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim, dəxi dürüst xatircəm oldum, düşmənin qəvisini ələ getirdim. Allahın köməkliyi ilə az keçər ki, İranda bir nəfərin adı çəkilər və o bir nəfər kimdir? Ağa Məhəmməd şah Qacar!

PƏRDƏ

İKİNCİ NİMMƏCLİS

Tehran. Ağa Məhəmməd şah Qacar öz bargahında əyləşib səndəl üstündə. Hacı İbrahim xan və Mirzə Cəfər xan durublar hüzurda.

Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim xan! Əli xan nə işlə məşğuldur?

Hacı İbrahim xan. Qibleyi-aləm, dünya yadından çıxıb, əyləşib mənzilində, qulluq əmrlərinə məşğuldurlar.

Ağa Məhəmməd şah Qacar. Padşahlıq fikrindən əl götürüb, ya nə?

Hacı İbrahim xan. Qibleyi-aləm, Əli xan məgər görmür ki, padşahlıq nə müşkül əmrdir? Gecə və gündüz gərək ancaq rəiyiyət dərdi çəkəsən. Sair dövlətlərlə əlaqə fikrində olasan. Əli xan əyləşib qibleyi-aləmin sayəsində, rütbəsi gün-gündən artır, qoşun onun itaətində, dəxi o nə eləyəcək padşahlığı?

Ağ a Məhəmməd şah Qacar. Səhvəsən, Hacı İbrahim xan! Bunu sən yəqin et ki, əgər Əli xanın sərkərdələri və qoşunu mənim məktubumu oxuyandan sonra ondan üz çevirməsə idilər, o gəlib itaət etməzdi. Belə itaət də sidqlə olmaz. Əli xanın ölünlək ürəyindən ə davət çıxmayaçaq, sən buna inan! Əli xan ölsə, onun sümükləri və qəbrinin torpağı da mənimlə ə davət eləyəcək. Yəqin bil, belədir.

Hacı İbrahim xan. Qibleyi-aləm, yoxsa Əli xan barəsində bir fikriniz var?

Ağ a Məhəmməd şah Qacar. Mən gecələr yuxu yata bilmirəm və İranın iki düşməni var, onlar yox olmayıncı yata da bilməyəcəyəm. Mən o yandan-bu yandan baş qovzayanları demirəm, mən onları düşmən hesab etmirəm. Mən İranın gələcək düşmənlərinini deyirəm ki, gərək onların hamısı tərk olsun ki, ta ölündə xatircəm ölüm. O düşmənlərini biri Əli xandır və o birisi də bilirsən kimdir. Naçarlıqdan itaətə gələn düşmənlə müdara etmək aqil iş deyil. Elə düşmənin bilmərrə kökünü kəsmək gərək.

Qulam (*daxıl olur*). Qibleyi-aləm, Əli xan gəlib fərmayışə müntəzirdir.

Ağ a Məhəmməd şah Qacar. Get, fərraşbaşıya deginən necə ki, buyurmuşam, Əli xanı elə rahat eləsinlər.

Qulam çıxır. Şah qalxır ayağa, qapiya töref gəlir. Hacı İbrahim xan və Mirzə Cəfər bir-birinin üzünə baxırlar. Qapının dalından Əli xanın səsi gəlir: Ay məlunlar! Nə qayırırsınız? Buraxın məni! Buraxın mənim qolumu! Ox, ox, ox!..

Ax, habelə ha, habelə ha! Oxay, canım dincəldi. (*Mirzə Cəfər xana*) Mirzə Cəfər xan, çıx binagüzarlıq et, neçə gün Əli xani bargahda saxlaşınlar və bir şəxs onun gözlərinin çıxdığını bilməsin və əlavə binagüzarlıq edərsən Əli xanın qoşununun bir hissəsini azad eləsinlər və qalanını sair fövclərə paylaşınlar. (*Mirzə Cəfər xan çıxır*.) İkinci düşmənim qalib, o da bu gün cəzasına çatar. Ax, nə ağır yük imiş padşahlıq!..

Qulam (*daxıl olur*). Qibleyi-aləm, Kərim xan Şirazinin xalılarını və sümüklərini gətiriblər.

Ağ a Məhəmməd şah Qacar. Deginən, içəri girsinlər! (*Qulam gedir*.) Böyük arzularımın birinə çatdım. (*Xalıları və bir torba sümük gətirirlər*.) Açıñ xalını! (*Açırlar*.) Cox gözəl xalılardır ha, Hacı İbrahim xan!

Hacı İbrahim xan. Bəli, qurban, çox gözəl xalılardır.

Ağa Məhəmməd şah Qacar. Mən, qədim vaxt yadımdadır, Kərim xanla müqabil oturub dövlət işlərini müzakirə edəndə bir yan- dan ona gözəl tədbirlər tökərdim və bir yandan və ədavətin kəsrə- tindən xırqəmin altında bıçaq tutub bu xalılıarı doğrayardım. Əgər biləydim ki, bu xalılar axırda mənim olacaq, məgər mən bunları şikəst edərdim? (*Fərraşlara*.) Götürün xalılıları və o sümükləri də aparın mənim yatacaq mənzilimin astanasında basdırın! (*Fərraşlar gedirlər*.) Hacı İbrahim xan, mən dünya ləzzətindən məhrumam. Göydə uçan quşlara, yerdə gəzən heyvanlara, torpaqda məskən tutan qarışqlara müyəssər olan ləzzət mən tək padşaha müyəssər deyil. Amma, hər sübh ki, yerimdən duranda ayaqlarımı Kərim xanın sümüklərinə basaram, ürəyimin yaraları yadımdan çıxar. Nadirin də sümükləri, inşallah gələr.

Mirzə Cəfər xan (*əlində kağız daxil olur*). Qibleyi-aləm, Əliqulu xan Kirmandan kağız göndərib.

Ağa Məhəmməd şah Qacar. Açı, oxu.

Mirzə Cəfər xan (*oxuyur*). Əlahəzrət şahən-şahi-İran hüzuri- mübarəkliyinə ərz olsun: Hökmi-hümayuni-şahanəyə əməl edib üç gün, üç gecə Kirmanı oda və qılıncı verdirdim. Axırda Lütfullah xan və onun cəmi əqrəbəsi ələ keçdilər. Hökmi-şahanəyə görə hamisini öldürdüm. Kirman əhli izhari-itaət edəndən sonra qoşunu götürüb Tehrana müraciət edirəm. Kəmtərini-əlahəzrət Əliqulu.

Ağa Məhəmməd şah Qacar. Afərin, Əliqulu xan! Kağız gətirənə, deginən, xələt versinlər! (*Mirzə Cəfər çıxır*.) Qulam! (*Qulam daxil olur*.) Sərkərdələr gəliblər?

Qulam. Bəli, qibleyi-aləm, gəliblər.

Ağa Məhəmməd şah Qacar. Deginən, gəlsinlər. (*Qulam çıxır, üç nəfər sərkərdə daxil olur*.) Nə qədər qoşun hazır edibsiniz?

Sərkərdə. Qibleyi-aləm, altmış min nəfer atlı və piyadə qoşun hazırlıdır.

Ağa Məhəmməd şah Qacar. İndi mən sizə məramımı deyim. Gürcüstan valisi qoca İraklı İranı şuriş tutmuş hesab edib, götürüb Rusiya imperatriçəsinə yazibdir ki, necə mənim atam və babalarım həmişə Osmanlı və İran padşahlarının itaətində olublar, mən özümün və övladımın tərəfindən Rusiya padşahlarına itaət edirəm. Əlbəttə, İran şahları qəbul etməzlər ki, Gürcüstantək vilayət əldən getsin. Ona görə İraklıya tənbih lazımdır. Həmçinin Mustafa

xan Lənkərani Rusiya imperatriçəsinə təəbiyyət edibdir. Əlavə Şəki, Şirvan, İrəvan, Gəncə və Qarabağ xanları da növbənöv iddialara düşübələr. Mən bu qoşunu cəm etmişəm ki, bu baş qalxızan şəxslərin hamısına məqamlarını tanıdım. Mən sizin və qoşunun rəşadətinə xatircəməm.

Sərkərdə. Qibleyi-aləm, baş və canla hazırlıq.

Ağ a Məhəmməd şah Qacar. Qoşun üç dəstə olacaq. Bir dəstəsi Şəki və Dağıstan tərəfinə gedəcək. Bir dəstəsi İrəvan və Tiflis tərəfinə və bir dəstəsini də özüm götürüb Qarabağ üstünə aparacağam. Görək Əliqulu xan Kirmandan qayıdan tək yola düşək. Gedin, öz işinizə məşğul olun. Qoşun əhlinə məndən salam yetirin.

Sərkərdələr baş əyib çıxırlar.

Qulam (*daxil olur*). Qibleyi-aləm, Cəfərqulu xan hüzuruna izin isteyir.

Ağ a Məhəmməd şah Qacar. Gəlsin, gəlsin. (*Cəfərqulu xan daxil olub baş əyir*.) Qardaş, yaxın gəl, bəs axşam Tehrana varid olub, indi niyə mənim yanımı gəlirsen?

Cəfərqulu xan. Yornuq idim, qibleyi-aləm, əfv edəsən.

Ağ a Məhəmməd şah Qacar. Eybi yoxdur, qardaş, yaxın gəl. (*Cəfərqulu xan gəlib dizi üstə çökür*.) Mən sənin haqqında zülm eləmişəm, görək keçəsən. (*Alnından öpür*.)

Cəfərqulu xan (*qalxır ayağa*). Qibleyi-aləm, mən nəkarə-yəm, sən məndən üzr istəyirsən?! Mən sənin qulluğunda özümü kəmtərin bəndələrdən hesab edirəm.

Ağ a Məhəmməd şah Qacar. Qardaş, səbəb nə idi ki, indiyədək sənə göndərdiyim kağızlara və sıfarişlərə cavab vermirdin?

Cəfərqulu xan. Qibleyi-aləm, onu soruşma. Kiçiyin həmişə böyüyə bir ərki olar. Mən ərk bilmışəm. Yəqin yadindadır, Qacar fəthində İsfəhan hökumətini mənə vədə etdin?!

Ağ a Məhəmməd şah Qacar. Bəli, yadimdadır!

Cəfərqulu xan. Sonra ki, sən öz əhdinə vəfa etmədin və məni İsfəhan əvəzinə Mazandarana göndərdin, doğrusu, mənim ürəyim sindi. Mənə hökumətin artıq-əskikliyi təsir etmirdi. Amma məni qəmgin edən sənin, mənim tək yolunda canından və malından həmişə keçməyə hazır olan qardaşına etibar etməmeyin idi. Mən sənə and içirəm ki, mən tək dəyanətli nökəri, cümlə İranı axtarsan tapa bil-

məzsən. Məni sən Mazandarana göndərmə, bir kəndə kəndxuda göndər, qapıda axırıncı fərraş elə, amma onu bil ki, mən etibarlı qar- daşam. Sən heç soruşma ki, niyə sənin kağızlarına cavab vermirdim. Dübərə ərz edirəm, mən tərəfdən bir ərkdi. Amma, xudanəkərdə, sənə bir hadisə üz verəydi, yenə görərdin, hamidən qabaq düşmən müqabilində mən qardaşın dava eləyirəm.

Ağ a Məhəmməd şah Qacar. Mən onda səhv elədim ki, gileyə başladım və sən də nahaq giley elədin. İki küsülü arasında barışq o vədə möhkəm olar ki, heç bir tərəf keçmiş yadına salmaya. Əlini mənə ver, necə ki, sən Qacar davasında əlini mənə verib öz iradətini izhar elədin, mən də bundan sonra gün-gündən məhəbbətimin sənə artmağını vədə eləyirəm.

Cəfərqulu xan (*şahın əlini öpür*). Qibleyi-aləm, sən mənim böyüyüməsən və mənim ixtiyarım sənin əlindədir. Məhəbbət də elə-sən, qəzəb də göstərsən, hər barədə sahibi-ixtiyarsan.

Ağ a Məhəmməd şah Qacar. İndi, qardaş, mən səni göndərirəm İsfəhana. O İsfəhana ki, indiyədək İran şahlarının paytaxtı olub. Gərək İsfəhan vilayətini elə dolandırasan, necə ki, Səfəvilər dolandırıblar. Gərək camaatla elə rəftar edəsən ki, keçmiş padşahlar yadından çıxsın. Hətta sənin ədalətin müqabilində Şah Abbas ədaləti gün müqabilində ulduzcan olsun. Təzə padşah köhnəni ədalətlə camaatin yadından çıxartdırmasa, onun səltənəti möhkəm olub getməz. Nadir rəftar edə bilmədi. Cəmaati üzünə ağ elədi. Ruhani ləri özündən incitdi. O idi ki, özü də fənaya getdi. Oğlu da pis oldu. Rəiyyət məhəbbəti qazanmaq padşahlığın ilk vəzifəsidir.

Rəiyyət çü bixəst, sultan dirəxt,
Dirəxt, ey pəsər, başəd əz bix səxt¹.

İndi, qardaş, səni göndərirəm İsfəhana, nəsihətim dürüst qulağında qalsın.

Cəfərqulu xan. Qibleyi-aləmin nəsihəti, əlbəttə, qulağıma doldu. Amma mən də bir neçə söz deyim. Mən əhd eləyirəm ki, İsfəhani elə dolandıram ki, nəinki Şah Abbas, bəlkə Şah Səfidən indiyədək gəlib-getmiş padşahlar hamısı camaatın yadından çıxsın. Ancaq dillərdə tək bir ad söylənilsin: Ağ a Məhəmməd şah Qacar!

¹ Padşah ağacdır, rəiyyət onun kökü, ey oğul, ağac kökü üstündə möhkəm dayanar.

Mən əhd eləyirəm ki, İsfəhan camaatını bir məqama yetirim ki, Ağa Məhəmməd şah adı gələndə, zükurən, ünasən hamısı ayağa qalxıb, onun adına səcdə eləsinlər. Nəinki qorxudan, xeyr, kəsrəti məhəbbətdən! Əhd eləyirəm ki, cəmi Farsistanı bir məqama getirəm ki, bundan sonra gələn Qacar şahlarını atalarından artıq istəsinlər. Qibleyi-aləm, mənim bu əhdimin nəticəsini, inşallah, tezliklə görərsən.

Ağ a Məhəmməd şah Qacar. Qardaş, sözünə inanıram. Təzə mənsəbin mübarək olsun!

Hacı İbrahim xan. Cənabi-Vala, təzə mənsəbiniz mübarək! Xudavəndi-aləm siz qardaşı, əlahəzrət şahənşahdan ayırmasın!

Ağ a Məhəmməd şah Qacar. Amin! Di, qardaş, bir keç tamaşa elə, gör sən gedəndən sonra nə gözəl otaqlar tikdirmişəm və özünü də, doğrusu, qoymayacağam bargahdan çıxasan. Gərək bir neçə gün burada qalasan, ta səninlə bir doyunca söhbət eləyim.

Cəfərqulu xan. Qibleyi-aləm, təvəqqe edirəm ki, izin verə-sən, sabah yola düşüm.

Ağ a Məhəmməd şah Qacar. Özün bil, qardaş, istəyirsən bu gün get. Mane deyiləm. Di get otaqlara tamaşa elə.

Cəfərqulu xan baş əyib, sağ tərəfə, otağa keçir. Qapının arasında bir nəfər gizlənmiş şəxs onun ürəyinə xəncər sancır.

Cəfərqulu xan (*arxadan*). Of... Namərd qardaş! (*Əli ürəyində dali-dali gəlib otağın ortasında yixılır*)

Hacı İbrahim xan. Bu nə iş idi?

Ağ a Məhəmməd şah Qacar (*ağlayır*). Dayan, Hacı İbrahim xan! Mən bədbəxtin, mən birəhmin hökmüne əncam oldu. Nə yaman iş gördüm! Öz belimi sindirdim! Bilirsən, Hacı İbrahim xan, əlacım yox idi. And olsun Məhəmmədhüseyn xanın qəbrinə, o nəcib ruh ki, bu nəcib bədəni mühəyyə eləmişdi, bir dəqiqə səltənət tacını mənim varisimin başında rahat qoymayacaqdı. Qoy mənim varisim görsün ki, gözümün işığı, məni həlakətdən qurtaran, məni İran təxti-səltənətinə əyləşdirən qardaşımı onun ayağının altında qurban kəsirəm ki, onun səltənəti salamat olsun və gələcəkdə İran parçalanmasın. Götürün bu binəvanın bədənni.

Pərdənin dalından iki nəfər gəlib Cəfərqulu xanın bədəninini götürürler.

Hacı İbrahim xan. Qibleyi-aləm, bu işə camaat nə deyəcək,
qoşun nə növ baxacaq?

Ağa Məhəmməd şah Qacar. Gərək ki, bir zinəfəs bunun
ölməyinin səbəbini bilməyə. Qoy camaat bunu İsfəhana getmiş bilsin.
Sonra bilsə də eyib eləməz. İndi deyə bilərəm ki, Qacar nəslili həmi-
şəlik İranda salamat padşahlıq edəcək.

PƏRDƏ

ÜÇUNCÜ MƏCLİS

ƏHLİ-MƏCLİS

Ağa Məhəmməd şah Qacar

İkinci İrakli

Yuhan

Tavad Amilaxvari

Tavad Orbeliani

Tavad Muxrani

Tavad Keyxosrov Aveliani

Tavad Çavçavadze

Tavad Maçabeli

Tavad Sereteli

Sadıq xan

– Gürcüstan padşahı

– onun nəvəsi, şahzadə

– katib, sərkərdə

– gürcü sərkərdələri

– İmeretiya qoşununun sərkərdəsi

– İran atlı qoşunun sərkərdəsi

Sərkərdələr, elçilər, pişxidmət və qoşun adamları

ƏVVƏLİNÇİ NİMMƏCLİS

Tiflis. İkinci İraklinin bargahı. İrakli oyləşib səndəl üstündə,
yanında sərkərdələr və katib.

İkinci İrakli. Həzərat! Gürcüstanın başı üstündə qara buludlar
oynasır. Nadir şahın xacəsi Ağa Məhəmməd özünə şah adı qoyub,
bizlə İbrahim xan Qarabağı arasında olan ittifaqnaməni bəhanə tutub,
Qarabağa hücum edib. Mən də, necə ki sizə məlumdur, öz oğlum
Aleksandri qoşunla İbrahim xanın köməyinə göndərdim. Allahın
köməyi ilə qoşun birləşib, Ağa Məhəmmədin hücumunu dəf ediblər.
İndi Ağa Məhəmməd çəkilib oturub Xatun arxında və bizim əlimizə

keçən kağıza görə, istəyir Qarabağın ətrafında bir qədər qoşun qoyub, bizim üstümüzə gəlsin. (*Katibə*) Tavad, Ağa Məhəmmədin qardaşı Əliquluya yazdığını kağızı oxu, camaat qulaq assın.

T a v a d A m i l a x v a r i (*oxuyur*). Yazılı sənə məlum edirəm ki, hərçənd İran qoşununun hücumlarından Qarabağın camaati və qoşunu bilmərrə zəifləşib, bain-həmə bu qış Qarabağda dava etməyəcəyəm. Süleyman xanı iyirmi min qoşunla burada qoyub, qalan qoşunumla özüm gedəcəyəm Tiflisə. Ona binaən, yazılıb müqərrər edirəm ki, İrəvanın ətrafında dörd min qoşun qoyub, qalan qoşunu hazırda saxlayıb mənim hökmümə müntəzir olasan, ta hökm sənə çatan tək bilatəxir qoşunu mənə yetirəsən və əgər İrəvan xanı öz övrətini və oğlunu girov versə, İrəvandan bilmərrə qoşunu götürəsən.

İ k i n c i İ r a k l i . Bu kağız bu gün gərək bir mötəbər qasiddən göndərilə qraf Qudoviçə və bizə lazımdır qoşun tədarükündə olmaq. Tiflisin camaatına xəbər edərsiniz şəhərin ətrafinin möhkəmlənməyi barəsində tədbir etsinlər. Ağa Məhəmməd Tehranda ikən Gürcüstan üstünə gəlmək fikrinə düşəndə mən əhvalatı bilib, knyaz Potyomkinə yazmışdım imperatriçədən təvəqqə etsin ki, lazımlı olan vaxt bizə üç min qoşun köməklili etsin. Bu barədə mənim övrətim də imperatriçənin özünə kağız yazılıb. Imperatriçə təvəqqəmizi qəbul edib, buyurubdur ki, kömək məsələsi barəsində dövlət şurası rəy versin. Dövlət şurası bu növ rəy verib. (*Kağızı mizin üstündən götürüb verir katibə*) Oxu!

T a v a d A m i l a x v a r i (*oxuyur*). Min yeddi yüz doxsan üçüncü ildə may ayının otuzundə dövləti-aliiyyeyi-Rusiyانın şurası əlahəz-rət imperatiçeyi-küll-Rusiyانın fərmanına itaet edib, Gürcüstan padşahı İkinci İraklinin qoşun köməyi istəməyi barəsində məsləhət edib, bu növ qət etdi: İraklinin Rusiya dövlətinin təht-himayəsində olmasına görə və Ağa Məhəmməd xanın gün-gündən güclənib Gürcüstan üstünə yeriməklə Rusiya dövlətinə ziddiyət göstərməyinə görə, qraf Qudoviçə hökm olunsun ki, Ağa Məhəmməd xanın Gürcüstan üstünə gəlmək məramı yəqin olsa, İrakliyə kömək verməyi vədə etsin.

İ k i n c i İ r a k l i . İndi həzərat, iş bu məqamdadır. Düşmən yaxınlaşıb. Necə ki, bizim əlimizə keçən kağızdan məlum oldu, payız düşən tək, yəni bir-iki həftədən sonra Tiflisə gələcək. Rusiya dövləti bişəkk kömək göndərəcək. Əlavə, İmeretiya padşahı Solomona mən yazmışsam ki, Gürcüstanla onun arasında min yeddi yüz dox-

sanıncı ildə bağlanan ittifaqnaməyə görə, buraya qoşun göndərsin. Cavabında yazırkı ki, Tavad Zöhrab Sereteli güclü qoşunla rəvanə olub. Bu günlərdə, yaxud bu gün varid olar. Camaata məlum edin, onun istiqbalına çıxıb, artıq hörmət eləsinlər. (*Gedir.*)

T a v a d O r b e l i a n i (*birinci sərkərdə*). Heç ürək qışmaq lazımdı, Allah kərimdir. Qoy Ağa Məhəmməd Tiflisin yaxınlığına gəlsin, görərsən necə peşman edərlər... Gedim, padşahın əmrinə görə, şəhərdə binagüzarlıq edim. (*Gedir.*)

T a v a d M u x r a n i (*ikinci sərkərdə*). Tiflis camaatı bu saat qızmış şirə dönüb, beş Ağa Məhəmməd xan gələ, qabağına çıxmaga hazırlırlar.

T a v a d K e y x o s r o v A v e l i a n i (*üçüncü sərkərdə*). Doğrudur, İranın qoşunu rəşiddir, amma çətini odur ki, bir dəfə oxları daşa toxunsun. O saat görərsən qayıdib qaçdırılar.

T a v a d Ç a v ç a v a d z e (*dördüncü sərkərdə*). Şəhərimiz möhkəmdir. İnşallah, bir az da möhkəmləşər və camaatımız da pəhləvandır. Bundan əlavə, ümidi varam ki, padşahın oğlanları hər biri Gürcüstanın igidilərindən min nəfər getirsin. Şəkk yoxdur ki, İranın qoşununu murümələx tək dağışacağıq. (*Top atılır.*) Bu nə top səsidir?

T a v a d M u x r a n i (*pəncərədən baxır*). Gözlərimiz aydın olsun, dəxi Gürcüstana ölüm yoxdur! Bir gəlin pəncərədən baxın, görün nə görərsiniz. (*Sərkərdələr gəlib baxırlar.*) İmeretiya qoşunu dünyani tutub. Qabaqda Zöhrab Sereteli şiri-jəyan tək gəlir. Toplar şadlıq topudur!

T a v a d K e y x o s r o v A v e l i a n i. Bəh, bəh, bəh!.. Afərin belə qoşuna! Afərin bu gözəl oğlanlara. Hər biri on adama müqabil duralar. Camaat necə qabağa gedir, hər kəsin əlində bir məta var. Kimisi çörək aparır, kimisi şərab aparır, kimisi mal-qoyun aparır. (*Top atılır.*) Nərildəyin, Gürcüstanın topları! Titrədin, zəmin və asimanı! Nə olardı, Ağa Məhəmməd xan bu cəlali görəydi! Yəqin qorxudan qaçağı Tehranda bənd alardı.

T a v a d Ç a v ç a v a d z e. İnşallah, elə də olacaq. Məgər bir belə qoşunun müqabilində Ağa Məhəmməd xan dayana bilər?! Allahın köməkliyi ilə Gürcüstanın hünərli qoşunu ona sübut edər ki, padşahlıq iddiasına düşməkdə özündən xeyli müştəbihdir. Onun yeri həmişə qapı ağızında olub, yenə orada olar.

T a v a d M u x r a n i. Görərsən, qoşun nə qedər olar?

Tavad Çavçavadze. Mənim gözümə görünən, gərək on mindən az olmaya.

Tavad Muxrani. Mən də bələ güman edirəm.

Şeypur səsi gəlir.

Tavad Sereteli (*daxıl olur*). Gürcüstanın qeyur sərkərdələrinə salam olsun!

Sərkərdələr. Xoş gəlibsiniz, Tavad! Allah sizin qədəminizi xeyir eləsin!

Tavad Sereteli. İnstallah, xeyir olar. Gürcüstanə səkkiz min oğlan gətirmişəm. Hər biri yüz qan əvəzi və hamısı vətənə yolunda canından keçmiş.

İkinci İraklı (*daxıl olur*). Əziz qardaşım İmeretiya padşahı Solomonun qeyur qoşununu və onun qeyur sərkərdəsi Tavad Seretelini təbrik edirəm!

Tavad Sereteli. İmeretiya padşahının duasını hüzuri-padşaha yetirməkdə özümü xoşbəxt hesab edirəm! (*Dizi üstə çöküb kağız verir*.)

İkinci İraklı (*oxuyur*). Əziz qardaşım Gürcüstan padşahı İkinci İraklıyə salam yetirirəm! Bəd, vətənə üzü verən hadisəni eşidib, Gürcüstanə tərəf yaxınlaşmaqdə olan ittifaqnaməyə əmələ edib, İmeretiya qoçaq atlılarından bir qədər Tavad Zöhrab Seretelinin təhtirəyasətinə verib göndərdim ixtiyarınıza. Ümidvaram ki, Gürcüstanın, İmeretiyanın və bizim sair qoşumuz xanların qoşunu birləşib bu gələn bələni tezliklə dəf edə. Sizin qardaşınız Solomon. (*Katibə*) Tavad, bir yaxşı Rizaməndlik kağızı mənim əziz qardaşım İmeretiya padşahı Solomona yazarsan. (*Gəlib baş əyib gedir*.) Sən də, Tavad, get rahat ol, qoşun da bir neçə gün rahat olsun.

Tavad Sereteli. Mən o vaxt rahat olaram ki, cəmi Gürcüstan rahatlaşa.

Pışxdımət (*daxıl olur*). Gəncədən, ağa Məhəmməd şah tərəfindən elçi gəlib, izin istəyir.

İkinci İraklı. Bu nə deyir? Bu xəbər yaxşı olmadı! Belə olan surətdə bir həftəyədək Tiflisdə ola bilər. (*Pışxidmətə*.) Elçiyə degniən gəlsin. (*Pışxidmət çıxır*.) Ağa Məhəmməd şah!.. Bihəyalığa bax!..

Sadiq xan elçi sıfatında daxıl olub, baş əyir, kağızı verir.

Sadıq xan. Əlahəzrət şahənşah tərəfindən bu məktubu vali xidmetinə gətirmişəm.

İkinci İraklı (*kağızı verir sərkərdəyə*). Oxu!

Tavad Amilaxvari (*oxuyur*). Şahənşahi-İran Ağa Məhəmməd şah Qacar tərəfindən Gürcüstan valisi İkinci İraklıyə. Necə ki sənə məlumdur, Gürcüstan valiləri indiyədək İran şahlarının təhti-himayəsində olub, şahlar tərəfindən həmişə lütfü mərhəmət və izzət görübərlər. İran şahlarının sayəsində Gürcüstan həmişə salamat və camaatı kamal-asayışlə dolanıblar. Səbəb nədir ki, sən İraklı bizim sayəyi-mərhəmətimizdən qaçırsan? Hətta İrəvan, Gəncə və Qarabağ xanları ilə bizim əleyhimizə ittifaqnamələr bağlayırsan? Məlum olsun ki, İrəvan və Gəncə xanları cəmi qoşunları ilə mənə beyət elədilər. Qarabağı bir halətə salmışam ki, camaatı yeməyə çörək tapmır. Bunu yazmaqda qəsdim sənə bunu bildirməkdir ki, sən heç bir yerdən köməyə ümidiyən olmayıb, necə ki ata və babaların İran şahlarına itaət ediblər, elə də sən İraklı, mən Ağa Məhəmməd şah Qacara beyət elə ki, ta sən və sənin camaatın həmişə fəlahətdə olub, mənim iltifatma nail olasınız. Əgər bu təklifi qəbul etməyəsən, biləsən ki, Gürcüstanın başına hər nə müsibət gəlsə, hamısına bais olan sən İraklı ola-caqsan. Cünki mən həştad min qoşunla Gürcüstana qonaq gəlirəm.

İkinci İraklı (*kağızı alır, sonra elçiyə*). Get, öz şahına degni-nən, çox da öz zoruna məğrur olmasın! Nəinki həştad min, bəlkə yüz həştad minlə gələ, yenə mən ona beyət eləməyəcəyəm. Mən dalımı Rusiya tək möhkəm dağa söykəyib onunla söhbət eləyəcəyəm. Buyura bilər...

Sadıq xan. Mürəxxəs olum... Vali sağ olsun! Qorxuram dalınızı söykədiyiniz şimal dağı buzdan olub məşriqdən çıxan günün hərarətinə davam etməyə.

İkinci İraklı (*ayağa qalxıb*). Get, hər nə dedim öz şahına yetir. Xoş gəldin. (*Elçi çıxır*.) Siz allah, bir rövşən dünyaya tamaşa edin. Dünənki xacə, Kərim xanın pişidməti padşahlıq arzusuna düşüb Keyxosrov, Keykavus məsnəndində əyləşib, Gürcüstan padşahının adını vali qoyub, ona hökm yazır, hökm!.. (*Ağa Məhəmməd şahın kağızını cirir*.) Tarmar olasan sən, ey çərxigərdun! Qara yas libasına dönsün sənin buludları! Gurultun cəlalları pozulmuş, şövkətlərindən düşmüş bədbəxt hökmranların ciyər sədalarına bənzəsin! Bərinqin Tehranla Qarabağın arasında xacə istibdadından düzlərə dağılan yetimlərin ahinin şoləsi olub, səni yandırıb puç etsin! Puç,

puş!.. Ey insafsız, mürüvvətsiz fələk!.. Baranın minlərlə günahsız qırılmış balalar və qardaşlar üstündə tökülen anaların, bacıların göz yaşlarına dönsün! Ulduzlarının hər biri bir sağalmaz yara olub, sənin namərd bədənini əridib yox eləsin! İnsafa gəl, ey biinsaf felək! Gözlərini bir aç, ey kor fələk! Gör dünyada nə qəhti-ədalət törədibsən! Rəva deyil ki, gədalar padşah mərtəbəsinə çatıb, padşahlara fərman yazalar! Bax, belə fərman, belə fərman! (*Ağə Məhəmməd şahın kağızının parçalarını tapdalayır.*)

Tavad Sereteli (*irəli yeriyir*). Padşah sağ olsun, darıxdırma-yın ürəyinizi, sizin bu səngərdə hirsənməyin sizə ziyanı var. Allah kərimdir, ümidi Allaha bağla.

İkinci İraklı. Əlbəttə, Gürcüstanın Allahi böyükdür. Heç vədə qəbul etməz ki, Gürcüstanın övrətləri, uşaqları dübarə İran qoşunu-n qabağında pay-piyada qoyun sürüsü tək İsfəhana gedə. Mənim əvvəl ümidi Allahadır, sonra qoşuna. Öz oğlanlarımı və bir qoca canımı vətənə qurban demişəm. Qeyrət yeridir, həzərat! Namus yeri-dir! Namus! Namus! (*Bihalət yixıl səndəlin üstüñə.*)

PƏRDƏ

İKİNCİ NİMMƏCLİS

Tiflisin ətrafi. Pərdə qalxanda bərk top-tüfəng səsi gəlir.
İkinci İraklı uca yerde durub, yanında Tavad Amilaxvari,
Tavad Maçabeli və üç ayrı sərkərdə.

İkinci İraklı. Qoşun şir tək dava eləyir. Tiflisin yolunu oğlum David kəsib və onun toplarının nərəsinin müqabilində Ağə Məhəmməd iki gətirdiyi qoşunca qoşun gətirsə, davam edə bilməz. Qoşunun yasarında Tavad Muxrani deyəsən acizlik göstərir. Bu saat bir adam getsin, ona yetirsin ki, möhkəm dursun.

Sərkərdələrdən biri gedir.

Tavad Amilaxvari. Padşah sağ olsun, biz qoşunu üç dəstə etmişik. İranın qoşunu on dörd dəstə olub.

İkinci İraklı. Gürcüstan qoşunu hamısı canından keçib. Canın-dan keçmiş qoşunun müqabilində İran qoşunu hər neçə dəstə olsa, davam edə bilməyəcək. Ələlxüsus, Sereteli səkkiz min qoşunu ilə dalda durub, hər anda özünü köməyə yetirməyə hazırlıdır.

Tavad Amilaxvari. Padşah sağ olsun! Bir söz demək istəyi-rəm. Amma dilim gəlmir.

İkinci İraklı. Nə olub? De görüm!

Tavad Amilaxvari. Solomon padşah bizə xəyanət edib.

İkinci İraklı. Necə, xəyanət?

Tavad Amilaxvari. Göndərdiyi qoşun cümlətəni iki min adammış. Tavad Sereteli qoşunu topa-topa edib düzlərə dağdırıb imiş ki, çox görünüşün. Bu gecə özü də, qoşunu da çıxıb qaçıblar və yollarda da hər nə kənd-kəsək görüblər, hamısını soyub, xaraba qoyub ölüblər.

İkinci İraklı. Ay namərd insan! Allah bu davadan məni salamat qurtarsın, əvəzində yaxşı qulluq edərəm. (*Sərkərdəyə*) Tavad Maçabeli, dayanma, min atını, çap qoşunun başından ayağına, hamiya ürək ver! Deginən ki, Gürcüstanın ümidi bir Allahadır, bir də öz gücünə. Qoşun ürəklə dava eləsin. (*Maçabəli gedir*.) Ey bivəfa Solomon!

Tavad Amilaxvari. Padşah sağ olsun, bir qoşunun qabağına bax, gör sənin nəvən Yuhan nə rəşadət göstərir. Bu rəşadətin axırı, inşallah, fəthdir.

İkinci İraklı (*ucadan*). Qoçaq balam, möhkəm dur! Qorxma, Allahın əli bizim üstümüzdədir! Afərin, Yuhan! Tavad Amilaxvari! İranın üç bayraqı ələ keçdi, budur gətirirlər. Ay sənə qurban olum, Yuhan! Amma qoşun, deyəsən, zor eləyir. Şahzadə Davidə bir atlı göndər, desin topların bir neçəsini dağın başına çəkib, iranlıları təng-ləşdirsin.

Tavad Amilaxvari. Padşah, dağın başına dürüst nəzər yetir. Şahzadə Davidin beş topu orada guruldayır.

Tavad Maçabəli (*üç bayraq gətirir*). Şahzadə Yuhan tərəfin-dən padşahın xaki-payinə bu üç İran bayraqlarını yixıram. İnşallah, İran qoşununun hamısı bu bayraqlar tək sənin xaki-payinə yixılacaq.

Orbeliani (*bir nəfər qoşun əqli özünü yetirir*). Padşah sağ olsun, evimiz yixıldı. Ağa Məhəmməd xan tərəfindən hökm oldu, on iki min Mazandaran atlısı hücum elədi. Bir bax, gör qoşun necə pərakəndə olub dağılır.

İkinci İraklı (*ucadan*). Ey mənim öz ziri-dəstimdən olan qoşun, nə durubsunuz? Vətən namusu əldən getdi! Vurun özünüüzü qabağa! (*Qılıncı çəkib enir*.)

Tavad Amilaxvari (*Iraklini saxlayib*). Padşah sağ olsun, dayan! Doğrudur, qoşunumuz basıldı, padşahzadələr əhatə olunub, amma cəmi rəiyyət sənin rəşadətinə bələddir və hamı bilir ki, sən vətən, millət yolunda ölməyi xoşbəxtlik hesab edirsən. Bir belə bədbəxtliyin müqabilində ki, vətənə üz verib, sən də öz ölməyinlə vətənin qəmini artırma! Sənin vücudun vətənə, milletə lazımdır.

İkinci İraklı. Millət əldən gedəndən sonra, mənim vücu-dumun qalmağının faydası yoxdur. (*Özünü vurur qoşuna, sərkərdə dalınca*.)

Yuhan (*gəlib təllin üstünə çıxır*). Bəs babam necə oldu? Yoxsa onu da öldürdülər? Bu nədir görürəm? Deyəsən babamı iranlılar əhatə edib, tutmaq isteyirlər! Qoymaram tutalar! Gərək mənim üstümde qalan üç yüz qoşun da yox ola ki, babam əsir ola! (*Nərə vurur*.) Ey mənim qardaşlarım! Padşah əsir olur, qoymayın! (*Qılinc çəkir, təllin üstündən enib gedir, top-tüfəng səsi ucalır. Bir azdan sonra Yuhan Iraklini gətirir*.) Baba, yaralanmayıbsan ki?

İkinci İraklı. Yox, bala, yaralanmamışam. Niyə qoymadın məni öldürənlər, vətəni bu halətdə görməyim?!

Yuhan. Yox, baba, nə qədər vətənin nəfəsi var, sən ona lazımsan!

İkinci İraklı. Təbil vurun, qoşun çəkilsin! Davidə xəbər verin nahaq yerə güllələrini sərf etməsin. Topları götürsün, çəkilsin dağ-lara. Tiflis əhalisinin hamısına xəbər edin ki, durmayıb hər nə maeh-tacları var, götürüb şəhərdən çıxsınlar. Ax, namərd dünya! Namərd Solomon!

Gedirlər.

İranın qoşunu səhnədən ötür. Ağa Məhəmməd şah Qacar yanında bir neçə sərkərdə gəlib, çıxır təllin üstünə.

Ağ a Məhəmməd şah Qacar. Afərin Gürcüstan qoşununa! And olsun Məhəmmədhüseyin xanın qəbrinə, bir belə dava etmişəm, bu rəşadətlə dava edən düşmən görməmişəm! Afərin! Ey İranın qəyur qoşunu, daha sizin vəzifəniz qurtarır. Vurun özünüüz Gürcüstanın paytaxtı gözəl Tiflisə. Zirü-zəbər edib, gərək daşı daş üstündə qoymayasınız. Gərək bu gün Gürcüstana məhşər gününün nümunəsini göstərəm. Üç gün qoşuna qarət izni verirəm. Amma, məbadə kəlisalarə əl vurasınız... Kəlisa Allahın evidir, ehtiramı – müsəlmana

vacibdir. Övrət, uşaq hər nə ələ keçsə, əsir edərsiniz. Qocaları qılıncdan keçirərsiniz! (*Sərkərdəyə*) Sadiq xan, binagüzarlıq bu gün sənindir. Gərək sən girəsən şəhərin içində.

Sadıq xan. Baş üstə, qibleyi-aləm!

Ağ a Məhəmməd şah Qacar. Ələ keçən əsirlərin hamisini itaətə gələn xanlara bağışlayacağam ki, satıb pullarını xəzinələrinə qoyub, mənim iltifatımı görsünlər. Qoşunun dal tərəfi salamatdır. Cəmi qoşunu, hər nə var, doldurun Tiflisə, dörd tərəfdən od vursunlar. Dayanma, Sadiq xan, get. (*Sadiq xan gedir*.) Qoy İrakli və cəmi Gürcüstan İranın qüdrətini görsünlər. Gərək İraklini bir halətə salam ki, gəlib mənim ayağıma sürünə. Gərək Gürcüstana bir divan tutam ki, onun ancaq bir adı dünyada qalsın. (*Məclisi alov işığı tutur*.) Gərək nağıllarda danışılsın ki, bəli, Gürcüstan adında keçmişdə bir vilayət var imiş. (*Şeypur səsi gəlir*.) Nə şeypurdur?

Sərkərdə. Qibleyi-aləm! Vali tərəfindən elçi gəlir.

Ağ a Məhəmməd şah Qacar. Qoşuna xəbər elə, elçiyyə yol versin. (*Sərkərdə gedir*.) Yəqin, İrakli öz mənfəətini anlayıb, təbəyiyyət etmək istəyir. Cox aqılanə iş görür. Həm öz canını qurtarır, həm camaatın canını.

Tavad Keyxosrov Aveliani (*elçi sıfətində daxil olub, kağızı verir*). Gürcüstan padşahı İkinci İrakli tərəfindən xidmətinizə məktubdur.

Ağ a Məhəmməd şah Qacar (*oxuyur*). Əgər sən özünü şah və cəmi İranın hökmənəni hesab edirsən, nə üçün mənim paytaxtimı dağıdırısan və rəiyətimi əsir edirsən? Əgər sən padşahsan, padşahanə rəftar et. Sənə lazımdır ki, fethdən sonra camaata əminlik verəsən ki, ürəyi sənə yapışa. Sən gəl mənim bu təklifimi qəbul et! Davani dayandır. Əsirləri azad et. Sonra mən hazırlam səninlə ittifaqnamə bağlamağa. Mən söz verirəm ki, bizim aramızda ittifaqnamə bağlansa, ona elə əməl edim, nə növ ki, mənim insafım, ürəyim və ədalətim mənə buyurur. Əgər mənim bu təklifimi qəbul etməyəsən, bil ki, mən ondan sonra Gürcüstanın hifzindən ötrü axıracan çalışacağam. Cəmi gürcü tayfasının ürəyi qisas arzusu ilə doludur. Və əlavə, Gürcüstanla həmməzhəb olan Rusiya heç vədə sənin Gürcüstana elədiyin zülmü qəbul etməz. (*Elçiyə*) Gedib valiyi-Gürcüstana bizim də şərtlərimizi yetirərsən. Əgər qəbul etsə, biz söz veririk əsirləri azad edək. Tiflisdə dağılan evlərin təmiri üçün pul verək və vali ilə

ittifaqnamə bağlamağı qəbul edək. Əvvəla, Qarabağdan Gürcüstana davaya gələnlərin verilməsi; ikincisi, öz oğlanlarının birini girov versin və üçüncü, Gürcüstan valilərinin əlinə Azad xandan keçən almazı göndərsin.

Gürcüstan elçisi. Mən padşah tərəfindən sizə cavab verməyə vəkiləm. Padşah, namusuna və səltənətinə toxunan heç bir təklifi qəbul etməyəcək.

Ağa Məhəmməd şah Qacar. Onda ixtiyar sahibidir. Gedə bilərsən. Xoş gəldin. (*Elçi gedir.*) Elçini salamat ötürün, getsin. (*İşiq artıb məclisi tutur.*) Bəh, bəh, bəh!.. Nə gözəl çıraqbandır! Yan, ey Gürcüstanın gözünün nuru, şairlər təbinin mayəsi gözəl Tiflis! Yanganın, ta hurilərin gül çöhrəsinə bənzər şölən asimana bülənd olsun. Yangının, ta afitabi-aləməfruz və cahangərd dastanını dünyanın hər qitəsinə yetirsin! Yangının, ta buludlar səyyahları humayalar tamaşaaya gələnlər! Sən də tamaşa et, ey uzaqdan almaz tək parıldayan Qaf dağı! Bu yanın sənin ürəyindir! Tamaşa elə, ey qoca Şeyx Sənan! Gələcək zəmanələrdə ziyarətinə gələnlərə Tiflis macərasını nağıl elə! Qoy cəmi dünyada, yerlərdə, göylərdə zərbi-dəsti-Ağa Məhəmməd şah Qacar dillərdə söylənsin!

PƏRDƏ

DÖRDÜNCÜ MƏCLİS

ƏHİLİ-MƏCLİS

Ağa Məhəmməd şah Qacar

Hacı İbrahim xan

– vəzir

Şahrux Rzaqulu Mirzə

– Nadir şahın oğlu

Sərdar Mustafa xan

– irəvanlı

Cavad xan

– gəncəli

Sadiq xan }

– sərkərdələr

Hüseyn xan }

Üç nəfər əlahiddə sərkərdə, qoşun əhli və fərraşlar

ƏVVƏLİNÇİ NİMMƏCLİS

Muğan sahrasında Ağa Məhəmməd şah Qacarın çadırları.
Cavad xan, Mustafa xan, Sadiq xan, Hüseyin xan.

Cavad xan. Şahın fikri görəsən haradır? Qarabağdır, ya Xorasan?

M u s t a f a x a n . Qarabağla hələ şahın işi olmayıcaq. Şuşa şəhərinin hasarı çox möhkəmdir. Şəhər özü bir uca dağın üstündə düşüb. Ancaq bir tərəfdən üstünə yerimək mümkündür. Bu növ qələni almaq üçün atlı qosun yaramaz. Piyada qosun və güclü top lazımdır. Amma şahın qosununun, demək olar ki, hamısı atlıdır. Bu qosunla Şuşa qələsini almaq mümkün deyil. Necə ki, mümkün olmadı. Şahın Qarabağ barəsində olan tədbiri çox gözəl tədbirdir. Ətrafda qoyulan qosun Qarabağın kəndlərini dağıdar və çünki şəhərin zindəganlığı bağlıdır kəndlərə, şəhər əhli acıdan təngə gəlib, labüddən təslim olacaq.

C a v a d x a n . Yaxşı ki, biz təbəiyyət elədik. Yoxsa, yəqin indi Gəncə, İrəvan xanlıqları da Gürcüstan tək tar-mar olmuşdu. Mənim təbəiyyətimin səməri bu oldu ki, həm xanlığım əlimdə qaldı, həm rəiyyətim dağılmadı və həm Gürcüstandan gələn otuz min əsirin çoxusunu şah mənə bağışladı. Hələ də satib qurtara bilməmişəm.

M u s t a f a x a n . Mənim özümə şahın iltifatı az olmayıb. Əsirdən mənə də az bağışlamayıb. Əlavə Borçalı və Qazax mahallarını Gürcüstandan kəsib mənə bağışlayıb. Məni başdan çıxartmışdılar. Mən İraklinin zoruna və onun köməkliyinə xatircəm idim. Nə biliydim ki, şahın tədbiri hamısına faiq gələcək. Onun qosunundan artıq tədbiri iş gördü.

S a d i q x a n . Şahın iltifatından mən də şaki ola bilmərəm. Mənə də az əsir bağışlamayıb. Əlavə necə ki, görürsünüz, cəmi atlı qosuna sərkərdə mən Sadiq xanam!

H ü s e y n x a n . Metsxetdən gətirdiyim dövlət mənə kifayətdir. Amma Metsxet keyfiyyəti hər yadına düşəndə gülməyim tutur. Elə ki şah məni və Sadiq xani göndərdi Metsxetə, şəhərə yetişib necə lazım idi kar gördük. Axırda yetişdik bir deyrə, rahiblər qaçmışdılar, deyr boş idi. Hücrələrin birinə daxil olub gördüm ki, divara bir nərdivan dayanıb. Dedim bu nərdivan nahaq yerə buraya qoyulmayıb. Nərdivana bir adam çıxarddım. Adam divarın üstündən güclü pul və cavahirat endirdi. Binəva rahiblər qaçan vaxt pulu gizlədib və qorxuqlarından nərdivani da divara söykəli qoyub qaçıblar.

Sadıq xan. Metsxet ki, dağıldı və biz də ki, qoşunu rahat elədik, mən bir nəfər atlı götürüb şəhərin ətrafına səyahətə çıxdım. Mən orada bir faciə gördüm. İndi də yadına düşəndə ürəyim qana dönür.

Hüseyin xan. Nə faciə? Nağıl elə görək.

Sadıq xan. Şəhərin ətrafında gəzərkən yolum bir kəlisaya düşdü. Kəlisanın dörd ətrafi xaraba idi. Girdim həyətə. Həyət həmçinin boş, amma bir küncdə balaca daxmada gördüm bir qoca kişi yapıcı altında yatıb və yanında da qoca bir erməni əyləşib. Bunların bu xaraba yerdə olmaqları mənə çox təəccüb gəldi. Ermənidən sual elədim ki, burada nə qayırırsınız və bu yapıcı altında yatan kimdir? Erməni bir dərin ah çəkib cavab verdi ki, bu şəxs bir böyük vücadud idi. Qırıq il bunun adı cəmi məşriqzəmində ehtiramla çəkilib. Ömrünün axırında buna bədbəxtlik üz verdi. Mülkünü, malını, rəiyyətini tarac elədilər. Oğlanları fəryadına yetişmədilər. Cəmi yaxın adamları qaçıb dağıldılar. Ancaq buna havadar olan bir mən, heç kara gəlməyən qoca erməniyəm. Bu yapıcının altında yatan Gürcüstan padşahı İkinci İraklıdır. Doğrusu, özümü saxlaya bilməyib, biixtiyar ağladım. Atın başını çöndərib yola düşdüm.

Mustafa xan. Bəs niyə əsir eləmədin?

Sadıq xan. Məgər insafdır, bir evi yıxılmış, məmləkətə dağılımiş, çırağı sönmüş qoca kişini əsir edəsən? Ondan sonra məgər Allahın qəzəbindən qurtarmaq olar?.. Deyəsən şah gəlir. (Gedir.)

Mustafa xan. Lazımdır Sadıq xanın bu cür hərəkətini şahın qulluğuna ərz etmək.

Hüseyin xan. Bu bir fikir deyil, şahın Sadıq xana o qədər məhəbbəti var ki, bizim sözümüzü şeytanlıq hesab edib, inanmayaçaq və inansa da ona bir şey etməyəcək. O bizi yoldaş bilib bu sirri bizə açdı, nə rəvadır yoldaşlıqda onu şahın qəzəbinə salaq, yaxşı sıfət deyil.

Gedirlər.

Ağə Məhəmməd şah Qacar (*Hacı İbrahim xanla daxil olur*). Hacı İbrahim xan! Belə deyirlər ki, Şirvan əhli mən göndərim hakimi öldürüb'lər. Əlbəttə, o camaata görək böyük tənbih olsun, bir də bu cürəti eləməsinlər.

Hacı İbrahim xan. Hakim camaata çox zülm eləyirdi. Camaat da dada gəlib bu əməli tutub.

Ağ a Məhəmməd şah Qacar. Mən ki o hakimi zülmünə görə əzl eləmişdim.

Hacı İbrahim xan. Bəli, qurban. Sizin bu mərhəmətiniz camaatı cürətə götürüb. Odur ki, hakimi öldürüb'lər. İndi Şirvan camaatı ağsaqqalları üzüri-alıyə göndərib, üzr isteyirlər. Təvəqqə edirlər ki, onların əvvəlki xanlarını özlərinə verəsiniz. Xan özü də həmçinin izhari-təbəiyətlə dərbari-alıyə gəlib.

Ağ a Məhəmməd şah Qacar. Şirvan əhlinə xəbər göndər ki, mən onların təqsirlərindən keçdim və xanlarını da bağışlayıb öz yerində bağıq qoyuram. Xanlar hamısı buradadırlarmı?

Hacı İbrahim xan. Bəli, qurban.

Ağ a Məhəmməd şah Qacar. Mən təəccüb edirəm İbrahim xana. Bilmirəm o nəyə xatircəm olub, bizim qoşunumuzun müqabilində durub. Keçmişdə Gürcüstana, İrəvana ümid bağlayırdı. İndi fikri nədir? Nə olardı, o da sair xanlar tək beyət edib, itaətə gələydi və mən də onu öz yerində qoyardım. Məgər bilmir ki, mən Şuşanı alacağam? Məgər mənim divanımın sədasi onun qulaqlarına çatmayıb?

Hacı İbrahim xan. Qibleyi-aləm, onun yanında bir nəfər çox aqil şəxs var. Molla Pənah adlı, Vaqif təxəllüs. İbrahim xanın hər bir məsləhəti onunla olur. Xanın Şuşa qəlösündə möhkəm durmağına bais Molla Pənahdır. Həmin şəxsdir ki, qibleyi-aləmin gəndərdiyi fərdə cavab yazmışdı:

Gər nigahdari-mən anəst ki, mən midanəm,
Şişəra dər bağlı-səng nigah midarəd¹.

Ağ a Məhəmməd şah Qacar. Yadıma düşdü, görünür, həqiqət kamallı şəxsdir.

Hacı İbrahim xan. Bəli, qurban. Onun təbinə və kamalına söz ola bilməz.

Ağ a Məhəmməd şah Qacar. Buyur sərkərdələrin və xanların hamısını buraya çağırınsınlar. (Hacı İbrahim xan gedir.) Qaldı bir Xorasan səfəri, inşallah, bu da qurtarar. Qayıdarlıq Qarabağ üstünə. Amma mən yenə ümidi varam ki, İbrahim xan özü peşman olub, beyətə gələ. (Sərkərdələr daxil olurlar.) Həzərat, budur, neçə müdətdədir, biz çalışırıq və çalışmağımızın da nəticəsi aşkardır. Bunun hamısı əvvəl Allahın tövfiqindəndir və sonra sizin rəşadətinizdən.

¹ Əgər məni saxlayan mənim tamadığımırsa, o, şüşəni dağın bağrında saxlaya bilər.

İndi bizim bir ağır səfərimiz qalıb, o səfər Xorasan səfəridir. Gərək buradan Xorasana yola düşək. Mən belə güman edirəm ki, Xorasanı davasız alaq. Çünkü nə Nadir Mirzə və nə atası kor Şahrüx bizim müqabilimizə çıxa bilməyəcəklər.

Sadıq xan. Qibleyi-aləm, biz hamımız indiyədək sədaqətlə qulluq etmişik. Yenə hazırlıq qulluq etməyə. Xorasanın alınmağına da şəkk ola bilməz və dava olsa da, eyib etməz. Çünkü əlahəzrətin dövlətinin sayəsindən nə qoşun yorulub, nə sərkərdələr. Amma bəndeyi-həqiqi, sərkərdələr və qoşun tərəfindən hüzuri-şahənşahiyə bir ərz edəcəyəm.

Ağ a Məhəmməd şah Qacar. De görüm, Sadıq xan.

Hacı İbrahim xan daxil olur.

Sadıq xan. Qibleyi-aləm, bu yerin ki, biz düşmüşük, adına Muğan deyərlər, o yerdir ki, burada qədim İran şahları başlarına tac qoyublar. Bu yerdə Nadir şah başına İranın tacını qoyub və Şah Səfinin qılıncını bağlayıb. Biz kəmtərin sərkərdələr və qoşun əhli təvəqqəyi-acizanə edirik ki, əlahəzrəti-şahənşah bizə tacgüzərlilik bayramını bu Muğanda nəsib eləsin.

Ağ a Məhəmməd şah Qacar. Həzərat! Bu təklif mənənə neçə dəfə olub, mən qəbul etməmişəm. Onun səbəbini də indi sizə bəyan edərəm. (Vəzirə.) Hacı İbrahim, tacı və qılıncı götür. (Hacı İbrahim xan gedir.) İndi ki siz belə təkid edirsınız, mən də qəbul edirəm.

Sərkərdələr. Qibleyi-aləm, hamımız təvəqqə edirik.

Hacı İbrahim xan tacı və qılıncı xonçada götürüb,
dizi üstündə çökür şahın qabağında.

Ağ a Məhəmməd şah Qacar. Mənim əziz və sevgili sərkərdələrim! Bir şəxs ki, camaat və qoşun bərgüzidə edib təbəiyyət göstərə, o şəxs padşah olar. İstər başına tac qoydu, ya qoymadı. Tacgüzərlilik padşahlar arasında ancaq bir rəsmidir. Amma mən bu rəsmə ayrı bir nəzərlə baxıram. Bu qılınc ki, görüsünüz, şah Səfinin qılıncıdır. Bunu cəmi Səfəvi padşahları birbəbir bellərinə bağlayıblar və mən o vədə bu qılıncı bağlaya bilərəm ki, Şah Abbas Səfəvi tək padşahın bərabəri olam və padşah İsmayııl tək islama rəvac vermiş olam. Amma indi sizin xahişinizi görə bu qılıncı bağlayıb dərgahı-rəbbiləmdən iltimas edirəm ki, mərhəmət nəzərini İranın üstündən

kəsməsin və mən fəqir bəndəsini də şah Abbas məqamına yetirsin. (*Qılıncı öpüb bağlayır.*) Qılıncı bağladım, amma bu tacı əsla başıma qoymayacağam. Bu tac Nadirin tacıdır. Bunun dörd qızıl lələyi iqlimin təsxirini sübut edir. Farsistanın, Hindistanın, Türküstanın və Əfqanıstanın. Mən indiyədək məmləkət almamışam, ona görə ancaq bu bir dənə cıqqanı bu tacdan götürüb başıma vururam. (*Cıqqanı başına sancır.*) İlahi, vətəni bəliyyatdan hifz elə! Salamat olsun vətən, salamat olsun İran!

Hacı İbrahim xan və sərkərdələr (*bərabər*). Qibleyi-aləm, tacınız mübarək olsun!

Sadiq xan (*uca yerdən*). Ey İranın rəşid qoşunları! Bilin, bu gün İran üçün böyük bayramdır! Bu gün, Ağa Məhəmməd şah Qacar İran padşahlarının tacını başına qoymaqla İranı şərəfraz elədi. Təbil-lər vurulsun. Topların, tüfənglərin nərəsi asimana bülənd olsun! Payəndə bad Ağa Məhəmməd şah Qacar!

Tüfəng atılır, qoşundan səs gəlir: payəndə bad
Ağa Məhəmməd şah Qacar!

PƏRDƏ

İKİNCİ NİMMƏCLİS

Xorasan. Ağa Məhəmməd şahın mənzili.
Hacı İbrahim xan və Sadiq xan.

Hacı İbrahim xan. Mən, doğrusu, çox ehtiyat eləyirəm. Bu tövr ki bəxt şahə yardım, qorxuram axırı bədbəxtlik ola. Mən belə güman eləyirdim ki, Xorasanda böyük dava olacaq və camaat Nadir Mirzəni saxlayacaq. Xorasanın davasız ələ keçməyini heç kəs güman etməz idi.

Sadiq xan. Axıra qalan Qarabağdır. Məgər Qarabağ Gürcüstan'dan möhkəm duracaq? Mən yəqin etmişəm ki, Qarabağın əhli acıdan dava etməyi bacarmayıb, təslim olacaqdır. Ondan sonra cəmi İran olacaq bir can və canın başı Ağa Məhəmməd şah olacaq. Dəxi bədbəxtlik haradan ola bilər?

Hacı İbrahim xan. Allahın işini bilmək olmaz. Ancaq mən hər namaz qılanda və hər gecə yatanda dua eləyirəm, deyirəm: pərvədigara, sən şahı bələdan saxla.

Sadıq xan. Sən ümidini şahın tədbirlərinə bağla. O tədbirin sahibi özünü bəlaya düşçər etməz.

Hacı İbrahim xan. Xan, mənim qorxum Rusiya tərəfindən- dir. Nə qədər olsa, Rusiya və Gürcüstan camaatı həmməzhəbdir. Mən inana bilmirəm ki, Rusiya Gürcüstan qisasını almaq fikrinə düşməyə.

Sadıq xan. Bu nahaq təşvişdir, Hacı İbrahim xan. Rusiya döv- ləti əgər Gürcüstana kömək vermək istəsəydi, vaxtında verərdi. İndi bədəz xərabeyi Bəsrə verilən köməkdən nə fayda?!

Ağ a Məhəmməd şah Qacar (*daxil olur*). Sadıq xan, get Şahrüx buraya gətir! (*Sadiq xan çıxır*.) Doğrusu, Hacı İbrahim xan, Allah qisası qiyamətə qoymaz. Nadirin günahının cavabını övladı verir.

Sadıq xan (*Şahrüxü gətirir*). Qibleyi-aləm! Budur Nadirin oğlu Şahrüx Rzaqulu Mirzə.

Ağ a Məhəmməd şah Qacar. Yaxına gəl, qoca.

Şahrüx. Kimdir məni yaxına çağırın?

Sadıq xan. Səninlə danışan İranın şahı Ağ a Məhəmməd şahdır.

Şahrüx. İranda mən bir şah tanıydım, mənim atam Nadir şahı.

Ağ a Məhəmməd şah Qacar. Hədyan danışma, qoca, yaxına gəl! Sadıq xan, onu yaxına gətir! (*Şahrüxü yaxına gətirirlər*.) De görüm, oğlun Nadir Mirzə haradadır?

Şahrüx. Nadir Mirzə Əfqan tərəfə keçib. Neyləyirən Nadir Mirzəni? Mən onun əvəzinə gəlmisəm.

Ağ a Məhəmməd şah Qacar. Qoca, sən dünyada çox müsi- bət çəkibsən. Mən istəmirəm sənin axır günlərin də əziyyətlə keçsin. Mən bilirom Nadir hər nə cavahirat qoyub, hamısı səndədir. Bundan sonra onların heç biri sənə lazımdır. Gərək verəsən mənim xəzi- nəmə.

Şahrüx. Mənə Nadirdən heç şey qalmayıb.

Ağ a Məhəmməd şah Qacar. Qoca, nahaq yerə özünü əzaba düşçər eləmə, sənə əziyyət edərlər. Amma xoşla cavahiratın yerini desən, həmişə mənim iltifatım sənin üstündə olar.

Şahrüx. Sənin iltifatın mənə lazımdır. Buyur, hər nə əziyyət edəcəklər, etsinlər. Mən anadan dünyaya bədbəxt gəlmisəm, bəd- bəxt də gedəcəyəm. Mən iyirmi yaşından indiyədək öz korluğuma ağlayıram. Ağlamaqdan da gözlərimin yaşı qurtarıb, əvəzinə ciyəri- min qanı gəlib töküldürdü. İndi mən şükür eləyirəm Allahın dərgahına

ki, mən koram və mənim atam Nadir şah tək padşahın məsnədində əyləşəni gözlərim görmür. Kim deyir dünyada insaf var? Kim deyir dünyada ədalət var? Əgər dünyada insaf və ədalət olsaydı, Nadir şahın Rzaqulu Mirzə tək istəkli oğlu öz atasının xacəsinin qabağında əsil saxlanmazdı. Kim deyir dünyada insaf var? Kim deyir ədalət var? Əgər dünyada insaf və ədalət olsaydı, tərlan yerində zağ və zəğan oturmazdı. (Ağlayır.) Ox!.. Yoxdur dünyada ədalət, yox, yox!.. Göz-lərim əlimdən gedib, bu quru nəfəsi də bundan sonra istəmirəm, aparın, nə eləyəcəksiniz eləyin.

Ağ a Məhəmməd şah Qacar. Sadıq xan! Bu qocanı verə-sən ferraşların əlinə. Nadirin cavahiratını birbəbir bundan istərlər. Ələlxüsus böyük yaqtu vermək istəməsə, lazımı əziyyət buna verərlər.

Sadıq xan Şahrüxü aparır.

Hacı İbrahim xan. Qibleyi-aləm, nə qədər olsa, bu, padşah oğludur. Qırıx beş ildir ki, Allahın işıqlı dünyasına həsrətdir. Ona əziyyət vermək insaf deyil.

Ağ a Məhəmməd şah Qacar. Hacı İbrahim xan! Bu, Nadirin oğludur. Əgər Nadirin cəmi övladını kabab edəm, yenə mənim ürəyimin yarası sağalmaz. Nadir mənə yaman yara vurub, Hacı İbrahim xan!

Sadıq xan (*daxıl olur*). Qibleyi-aləm, Süleyman xan tərəfin-dən hüzuri-aliyə məktubdur. (*Kağızı verir*.)

Ağ a Məhəmməd şah Qacar (*kağıza baxıb*). Hacı İbrahim xan! Sərkərdələri buraya çağır!

Hacı İbrahim xan. Qibleyi-aləm, rənginiz qaçı, nə xəbər-dir gələn?

Ağ a Məhəmməd şah Qacar. Bu saat bilərsən. Çıx sərkər-dələri buraya çağır. (*Hacı İbrahim xan çıxır*.) Bu yaxşı olmadı.

Ferraşbaşı (*daxıl olur*). Qibleyi-aləm, cavahiratın bir-bir yerini deyir. Amma böyük yaqtu vermək istəmir. Hər nə qədər əziyyət edirik, olmur. Dırnaqlarının arasına mix çaldıq. Belindən parça-parça dəri qoparıb yerinə duz tökdük, yenə demir.

Ağ a Məhəmməd şah Qacar. Necə demir? Get deginən, onun başının ətrafinə xəmir yapışdırıb ortasına qurğuşun töksünlər. Onda yaqtun yerini yəqin deyər. (*Ferraşbaşı çıxır, sərkərdələr və Hacı İbrahim xan daxıl olurlar*.) Camaat, Süleyman xandan kağız

gəlib. (*Kağızı verir Hacı İbrahim xana*.) Hacı İbrahim xan, al bu kağızı oxu, sərkərdələr qulaq assınlar.

Hacı İbrahim xan. Məruzi-hüzuri-ali olsun ki, otuz beş min rus qoşunu general Valerian Zubovun təhti-rəyasətində Lənkəran və Badkubə qələlərini alıblar. Gəncə və Şamaxı həmçinin keçib Rusyanın ixtiyarına. General Zubov əyləşib Muğanda, Azərbaycan üstünə yerimək xəyalindadır və Azərbaycanı təsxir edəndən sonra, Tehran üstünə gedəcək.

Ağ a Məhəmməd şah Qacar. Həzərat! Kağızin məzmununu bildiniz. Rusyanın qoşunu cürət edib İran torpağına ayaq qoyub. Amma mənim rəşid qoşunum onun müqabilinə şir tək gedəcək. Ümidvaram ki, Allahın köməkliyi ilə bir az müddətdə Rusiya qoşununun İran torpağında bir nişanəsi də qalmaz.

Sadıq xan. Qibleyi-aləm. Rusyanın otuz beş min qoşunu müqabilində əlahəzrətin həştad min qoşunu var. Bir belə qoşununun müqabilində Rusiya qoşunu məgər davam edə biləcək?

Ağ a Məhəmməd şah Qacar. Dayanmayın, gedin qoşunu hazır edin!

Sərkərdələr gedirlər.

Fərraşbaşı (*daxil olur*). Qibleyi-aləm buyuran tək edib, yaqutu aldıq. (*Yaqutu verir*.)

Ağ a Məhəmməd şah Qacar. Öldü, ya sağdır?

Fərraşbaşı. Xeyr, qurban, sağdır, amma canı azdır.

Ağ a Məhəmməd şah Qacar. Ona gedib deyərsən ki, əziyyətinə səbəb özü oldu və sabah göndərərsən getsin Mazandarana. (*Fərraşbaşı çıxır*.) Hacı İbrahim xan!

Hacı İbrahim xan. Bəli, qurban.

Ağ a Məhəmməd şah Qacar. Mən sərkərdələrə dediyim sözləri eşitdin?

Hacı İbrahim xan. Bəli, qurban, eşitdim!

Ağ a Məhəmməd şah Qacar. Sən yəqin eləyibsən ki, mən dediyim tək eləyəcəyəm?

Hacı İbrahim xan. Əlbəttə, gərək qibleyi-aləmin xahiş əmələ gələ.

Ağ a Məhəmməd şah Qacar. Hacı İbrahim! Mən səni indi-yədək çox aqil şəxs hesab edirdim. Amma heyf, sədd heyf mənim

zənnim! Mən güman eləməzdim ki, sən də mənim sərkərdələrim tək ağılsızsan. Sənin tək aqil şəxs heç xoyal edə bilərmi ki, mən aparım öz başımı Rusiyanın fulad divarına döyüm və ya qoyun sürüsünə bənzər qoşunumu aparam Rusiyanın müntəzəm qoşunun top-tüfənginin qabağına verəm. Mən bilirom nə eləyəcəyəm. Bir rus güləsi mənim qoşunuma çatmayacaq. Qoy Rusiyanın qoşunu nə qədər yeriyəcək yerisin! Lənkəranla Tehranın arasını biyabana döndərəcəyəm, hər nə tapsalar alsınlar. Gəl dalimca!

Gedirlər.

PƏRƏDƏ

BEŞİNCİ MƏCLİS

ƏHLİ-MƏCLİS

Ağa Məhəmməd şah Qacar
Hacı İbrahim xan
Sadıq xan
Səfərəli
Abbas bəy } pişidmətlər

Bir nəfər sərkərdə

Şuşa qəlesi. Məhəmməd Həsən ağanının evində Ağa Məhəmməd şahın mənzili. Məclis ortadan iki bölünüb: sağ tərəfdə Səfərəli və Abbas bəy pişidmətlərin otağı, sol tərəfdə Ağa Məhəmməd şah Qacarın yatacaq otağı. Otağın ortasından qırmızı ipək pərdə çəkilib. Pərdənin dalında Ağa Məhəmməd şah Qacarın taxtı qoyulub. Ağa Məhəmməd şah Qacar döşək üstündə əyləşib, yanında piysuz, qabaqda Hacı İbrahim xan ayaq üstündə durub.

Ağa Məhəmməd şah Qacar. Doğrudur, Hacı İbrahim xan, bir şəxsi ki, Allah ucalda, onu məxluqat heç vəchlə aşağı sala bilməz və bir şəxsi ki Allah aşağı sala, cəmi maxələqəllah yiğila ucalda bilməz. Əgər, xudanəkərdə, bizim qoşunumuz rus qoşunu ilə rubəru gələydi, bir atlımız qalmazdı və Allahın əli mənim üstümdə olmasaydı, indi rus cümlə İrana malik olmuşdu. Qəzanın işini gör. Dava əsnasında imperatriçə vəfat edir, yerinə oğlu əyləşir və o da hökm

edir ki, İran üstünə gedən qoşun geri qayıtsın. Çox böyük xoşbəxtlikdir, Hacı İbrahim xan.

Hacı İbrahim xan. Bəli, qurban. İnşallah, həmişə Allahın tövfiqi qibleyi-aləmin üstündə olacaq.

Ağa Məhəmməd şah Qacar. Mən necə ki, yeqin etmişdim, elə də oldu. Şuşa qələsinə davasız malik olduq. Heyf ki, İbrahim xan ələ keçmədi. Amma ümidi varam ki, bu gün İbrahim xanın ya özü və ya başı gələ. Onun dalınca gedən iki min adamın əlindən haraya qaça biləcək? O şair Molla Pənah necə oldu?

Hacı İbrahim xan. Qibleyi-aləm, zindana salıblar.

Ağa Məhəmməd şah Qacar. Xub, sabah, mənə yazdığım fərdin ləzzətini ona göstərərəm.

Hacı İbrahim xan. Qibleyi-aləm, deyirlər Molla Pənah gecə vaqıə görüb, deyirmiş ki, məni Ağa Məhəmməd şah öldürə bilmə-yəcək.

Ağa Məhəmməd şah Qacar. Nə eləyim, cümə axşamı olmayıyadı, onun vaqıəsinin doğru olmağını ona sübut edəydim!.. Amma İbrahim xan ələ keçməsə, mən rahat ola bilməyəcəyəm.

Hacı İbrahim xan. Qibleyi-aləm, İbrahim xan quş da olsa, iki min rəşid atının qabağından heç bir yana qaçıb qurtara bilməz.

Ağa Məhəmməd şah Qacar. Allah sən deyəni eləsin. Hacı, dəxi get, rahat ol. Məni tək qoy, yatmaq vaxtı yaxınlaşır. Şam namazı qılım. (*Hacı çıxır, şah canamaz gətirib istəyir açsın. Bu halda Sadıq xan daxil olur.*) Nə var? Niyə gəldin.

Sadıq xan. Qibleyi-aləmin fərmayışinə görə gəlmışəm.

Ağa Məhəmməd şah Qacar. Kim yetirdi sənə mənim fərmayışimi?

Sadıq xan. Səfərəli.

Ağa Məhəmməd şah Qacar. Buraya çağır onu. (*Sadıq xan çıxır.*) Məgər bu biinsaflar məni bir dəqiqə rahat qoymazlar? (*Səfərəli daxil olur.*) Nə vaxt mən sənə dedim get Sadıq xanı çağır?

Səfərəli. Yarım saat bundan əqdəm.

Ağa Məhəmməd şah Qacar (*qəzəbli*). Yalan deyirsən, namərbüt!

Səfərəli. Ola bilər ki, mənim qulaqlarım qibleyi-aləmin fərmayışını düzgün eşitməyibdir.

Ağa Məhəmməd şah Qacar. Bir qulaqlar ki, mənim fərmayışimi dürüst eşitməyolər, mənə lazım deyillər. Get cəllada degi-

nən qulaqlarının ikisini də kəssin. (*Səfərəli çıxır. Sərkərdə daxil olur.*) Hə, necə oldu?

Sərkərdə. Qibleyi-aləm, Tərtər çayının kənarında yetişdik İbrahim xana. Üstündə beş mindən ziyanatlı var idi. Çox dava elədik və İbrahim xanın qoşunundan da çox qırıldıq. Amma çox olmaqlarına görə bizə faiq gəldilər. Xanı ələ gətirə bilmədik. Qaçdı Car Biləkan tərəfə.

Ağ a Məhəmməd şah Qacar. Yalan deyirsən, namərbüt! Doğrusunu de görüm, dava eləyibsən, ya yox? İbrahim xan haradan alırdı beş min qoşunu? Sən bilirsən ki, bu neçə ilin müddətində Qara-bağın adamları bir halətə düşüblər ki, qollarından tutan olmasa, yatdıqları yerdən dura bilmirlər. Doğrusunu de görüm, dava eləyibsən, ya yox?

Sərkərdə. Qibleyi-aləm, necə ki, ərz elədim, elədir.

Ağ a Məhəmməd şah Qacar (*durur ayağa*). Yalan deyir-sən, yalan deyirsən! İbrahim xan iki yüz adamdan artıq aparmayıb! Qorxub qaçıbsız! Doğrusunu de! Yoxsa, and olsun Allaha, ətinə tikətikə kəsdirib gözünün qabağında yandıracağam!

Sərkərdə. Sahibi-ixtiyarsınız, qibleyi-aləm. Amma necə ki, ərz elədim, o növdür.

Ağ a Məhəmməd şah Qacar. Apardığın adamdan nə qədər qırılıb?

Sərkərdə. Qoşun hamısı salamat qayıdır.

Ağ a Məhəmməd şah Qacar. Get! Məlum oldu! Sabah sən də və sənin qoşunun da lazımı ənamınızı alarsınız. (*Sərkərdə gedir.*) Qalsın sənin tənbehin sabaha. Görünür, qarabağlıların küçündən qorxub qaçıblar. Dəxi bilmirlər ki, ölümən qaçıb ölümə düçər gələcəklər. Yox, yox... Mən buna səbr edə bilməyəcəyəm. Necə ola bilər ki, mən Ağ a Məhəmməd şah Qacar olam, cəmi İran mənim təhtisəltənətimdə ola, bir Qarabağ xanı iki yüz atlı ilə mənim əlimdən qaçıb qurtara! Yox, tab gətirə bilməyəcəyəm, görünür, yumşalmışam! Eybi yoxdur, yene qiyaməti bərpa elərəm. Yenə Ağ a Məhəmməd şah Qacar gözlərinin qızarmağını görərlər. (*Otaqda hirsli gəzinir. Səfərəli qulaqları dəsmalla sarılmış və Abbas bəy öz otaqlarına girirlər.*)

Səfərəli. Öhö... öhö... öhö... (*Ağlayır.*)

Abbas bəy. A kişi, yekə adamsan, uşaq tək niyə ağlayırsan?

Səfərəli. Abbas bəy, niyə ağlamayım? Mən Qarabağda bir adam sayılardım. İndi bu sıfətdə mən camaat içində çıxamı biləcəyəm? Mənim qulaqlarımı kəsdirincə şah buyurayıdı, birdəfəlik boynumu vurayıdlar, bundan yaxşı olardı. (*Ağlayır, şah qulaq verir.*)

Abbas bəy. Ağlama, ayıbdır. Bir də şahın hırsı bərk tutub. Xudanəkərdə, eşidər, qəzəbi bir az da şiddət elər.

Ağa Məhəmməd şah Qacar (*qeyzli*). Kimdir qapının dalında səs eləyənlər? İçəri gəlin! (*Səfərəli və Abbas bəy daxil olur.*) Səfərəli, sənsən övrət tek ağlayan? Gör mənim sənə nə qədər iltifatım var ki, sənin başını bədənində qoymuşam! Abbas bəy, sən də küy eləyib mənim istirahətimi pozursan?! Gedin, sabah hər ikinizin gərək başı kəsilə. Sizdən savayı bir neçə da naçızlər var, onların da başı kəsiləcək. Sabah gərək kəllədən bir minarə qurduram ki, Şəmkir minarəsindən uca ola. O minarənin başında sizin ikinizin başını qoyduracağam, gedin! (*Səfərəli və Abbas bəy çıxırlar.*) Çoxdandır, divan eləməmişəm. Amma sabah gərək davadan qaçanlara özümü göstərəm. Gərək sabah Qarqar çayında su əvəzinə qan axa! Gərək sabah bir elə divan eləyim ki, Arazla Kürün arası zəlzələyə gələ! Gərək bir divan eləyəm ki, həzrəti-Musa minlərcə balaca uşaqlar başı kəsdirmiş Fironun günahının əfvini Allah dərgahından istiqasə eləyə! Gərək bir divan eləyəm ki, Əmir Teymurun sümükləri Səmərqənddə cünbüşə gələ! (*Nəfəsini ağır-ağır çəkir.*) Gərək Bağrıqan dağının sinəsindən ələman sədası kəhkəşani-fələkə dürəklənə! Gərək bir divan eləyəm ki, Hüccac ibni-Yusif başını qəbirdən qovzayıb afərin desin! Of!.. Nə çətin əmrdir padşahlıq! (*Piysuzu götürüb gedir pərdənin dalına.*)

Səfərəli və Abbas öz otaqlarında.

Səfərəli. Şahın sözü sözdür. Sabah ikimizin də başımız kəsiləcək.

Abbas bəy. Qəzanın təqdirinə çarə yoxdur. Ağa Məhəmməd şah taxta əyləşəndən indiyədək minlərcə bizdən artıq canları yox eləyib, indi növbət bizə düşüb.

Səfərəli. Bəli, əlac yoxdur, sən get bu gecəni öz övrət-uşağınla keçir. Mən də tek adamam, əyləşim, razü niyaz eləyim. Bəlkə Allah keçmiş günahları bağışlaya. Bir də, Abbas bəy, doğrusu, Qarabağı bu halda görməkdənsə, ölmək yaxşıdır. Ölkə viran, evlərdə çörək

yox, anaların döşünün südü quruyub. Ac qalmış südəmər balaların mələşməsindən yer, göy titrəyir. Xan başını götürüb diyarbədiyar düşüb. Bir diqqətlə baxırsanmı, Abbas bəy, bu böyüklükdə şəhərdə necə sakitlikdir. Küçələrdə bir zinəfəs tapılmışdır. Ancaq, bir havada nəş arzusunda gəzən kərkəslərdən savayı bir canlı görünmür. Günorta və axşam müəzzzin səsindən savayı bir səs eşidilmir?! Heç diqqətlə bir əzan səsinə qulaq veribsenmi? O, əzan səsi deyil, ciyərlər naləsidir. Bu nədəndir? Ondandır ki, xalq qorxusundan çəkilib evinə, qapıları bağlayıb, külfətini yiğib başına, qara günüñə ağlayır... Abbas bəy, axır biz qarabağlıyıq, bunu gərək bizim namusumuz götürməsin.

A b b a s bəy. Bilirsən, Səfərəli, nə var? Niyə biz ölüruk? Qoy şah ölsün. İranda yetimlərin, dul övrətlərin fəryadı ki, çıxıb göyə! Qoy, bir nəfs ölsün, bəlkə neçə min nəfs dirilə.

Səfərəli. Abbas bəy! And olsun Allaha, sən mənim ürəyimdən xəbər verdin. Şah gərək ölsün! Özü də bu xəncərlə öləcək. Qoy onun öz başı, təmiri fikrində olduğu minarənin bünövrəsinə qoyulsun və minarəni də xudavəndi-aləmin yədi-qüdrəti tiksin.

A b b a s bəy. Onda şah yatmışkən girək içəri, fürsət əldən getməsin.

Hər ikisi qəmələrini çəkib girirlər şah yatan otağa. Abbas bəy qabaqca yeriyb pərdəni yığışdırır elinə. Qıçları tutulub, pərdə elində qalır. Şah qədim xırda şüşəli pəncərənin yanında yatıb. Pəncərəyə ayın işığı düşüb. Taxtin ayağının altında piysuz yanır. Abbas bəy və Səfərəli bir qədər vaxt bir-birinin üzünə baxırlar. Axır Səfərəli cəld şahın üstünə gedib, qəməni sancır onun ürəyinə. Abbas bəy və Səfərəli qaçırlar. Ağa Məhəmməd şah Qacar hövlnak yerindən qalxıb, onların dalınca, əli ürəyində, qapıydək yürüür, sonra qayıdib otağın ortasında yıxılır.

A ğ a Məhəmməd şah Qacar. Ey xanəxərab, İranra viran kərdi!¹ (Ölür.)

¹ Ey evi dağılmış, İranı viran qoydun.

NƏRİMAN NƏRİMANOV

(1870-1925)

Nəriman Kərbəlayı Nəcəf oğlu Nərimanov 1870-ci il aprel ayının 14-də Tiflisdə anadan olmuşdur. İbtidai təhsilini Tiflis ruhani məktəbində (1879-1885) almış, Zaqafqaziya (Qori) müəllimlər seminariyasının əsas şöbəsinə daxil olmuş, oranı bitirmişdir (1885-1890). Əmək fəaliyyətinə Borçalı qəzasındaki Qızılhacılı kənd məktəbində müəllim kimi başlamışdır (1890-1891). Bakıda Pobedonostsevin şəxsi gimnaziyasında, III Aleksandr adına Bakı kişi gimnaziyasında müəllim, müfəttiş işləmişdir. İlk xalq qiraətxanasını açmışdır (1894).

“Nadanlıq” (1894), “Şamdan bəy” (1895), “Nadir şah” (1899) pyeslərini, “Bahadır və Sona” (1896) romanını, “Seyidlər ocağı”, “Pir” (1913), “Bir kəndin sərgüzəşti” (1915) və s. hekayələrini yazmışdır.

Odessa şəhərində Novorossiysk İmperator Universitetinin tibb fakültəsində oxumuşdur (1902-1908). “Həyat”, “Irşad” qəzetlərində “Nər”, “Ari bəy” imzaları ilə felyeton, siyasi-publisist və ədəbi-tənqidi məqalələri ilə çıxış etmişdir. İctimai-siyasi fəaliyyətinə görə təqiblərə məruz qalmış, sürgünlərdə olmuşdur...

RSFSR Xalq Milli İslər Komissarlığı Yaxın Şərqi şöbəsinin müdürü və bir çox dövlət vəzifələrində çalışmışdır. 1922-ci ildə SSRİ MİK sədri seçilmişdir, 1925-ci il martın 19-da Moskvada iş başında qəflətən vəfat etmiş, Qızıl Meydanda Kreml divarı yanında dəfn edilmişdir.

NADİR ŞAH

Beş məclisdə faciə

ƏHLİ MƏCLİS

Şah Sultan Hüseyin xan

– 1717-ci ildə fars padşahi, padşahlığa layiq

olmayan bir zat, 60 yaşında

Ədhəm xan

– onun müqərrəb vezirlərindən

Şah Təhmas

– Hüseyin xanın oğlu, 25-35 yaşında

Cəfər xan

– vəzirlər

Məhəmməd xan

– sərkərdə

Rza xan }
Gürcü bəy

Nadir	– 30-47 yaşında
Gülcahan	– Nadirin övrəti
Rzaqulu	– onun oğlu, 15-20 yaşında
Cavad	– Nadirin dayısı, 70 yaşında
Əvvəlinci yolcu	– 20 yaşında
İkinci yolcu	– 50 yaşında
Yaraqlı qacaqlar və kənd adamları	
Mirzə Mehdi xan	– 40 yaşında, Nadirin müqərrəblərindən
Heydər xan	– 40 yaşında, Şah Təhmasibin müqərrəb vəzirlərindən
Saleh bəy	
Musa bəy	
Ələşrəf bəy	
Fərraş	– Nadiri öldürən xanlar

BİRİNCİ MƏCLİS

Vaqə olur İsfahan şəhərində 1717-ci ildə, Şah Hüseyn xanın otağı, qapıda iki fərraş, xanın taxtı.

Ədhəm xan. Tamam üç saatdır gözləyirəm, bu vaxtadək hələ cavab vermir. Kim bilir yatır, ya balaca uşaqlarla oynayır. Amma dövlətin işləri getdikcə çətinləşir, nə etməli? (*Fikrə gedir.*)

Qapı açılır, Şah Hüseyn xan yan otaqdan daxil olur.

Şah Hüseyn xan (*taxta əyləşir*). Xeyir ola, Ədhəm?

Ədhəm xan. Xeyirdir, qibleyi-aləm!

Şah Hüseyn xan. Bəs nə əcəb belə tezdən gəlibəsən?

Ədhəm xan. Qibleyi-aləm sağ olsun! Bir neçə gün bundan müqəddəm xəbər gəlibdir ki, kürdlər dövlətin üzünə ağ olub, Cavad xanı və fərraşları öldürübələr...

Şah Hüseyn xan. Cavad xanı? (*Fikrə gedir.*) Cavad xan gərəkdir çoxdan ölüydi; çünkü onun zərərdən səvay dövlətə heç bir xeyri yox idi, tövcünü vaxtında yiğə bilmir və yiğanda da min dava ilə.

Ədhəm xan. Qibleyi-aləm! Tövcü vaxtında yiğilsa da, yiğil-masa da dövlətin halına bir o qədər təfavüt etmir.

Şah Hüseyn xan. Necə ki, etmir?

Ə d h ə m x a n. Mahalların xanları xəzinəyə ancaq cüzi bir şey verib, qalanını özləri sərf edirlər.

Ş a h H ü s e y n x a n. Düşünmürəm, necə özlərinə sərf edirlər?

Ə d h ə m x a n. Qibleyi-aləm! Qədimdən qayda bu üzrə olubdur: xanlar dövlətdən mahalları icarə edib tövcünü özlərinə sərf edirlər, ancaq dövlətə bir cüzi icarə pulu verirlər.

Ş a h H ü s e y n x a n (*fikrə gedir*). Bəs belə... İndi nə etməli?

Ə d h ə m x a n. Mən özüm də bilmirəm.

Ş a h H ü s e y n x a n. Ədhəm! İbtidadan mənim əvvəlinci vəzirim olub, padşahlığın hər ixtiyarını sənə mühəvvəl etmişəm. İndi necə ki, məsləhət görürsən, elə də edərsən. (*Durur getməyə*)

Ə d h ə m x a n. Qibleyi-aləm! Doğrudur, dövlətin hər ixtiyarı bu vaxtadək mənim əlimdə olubdur, amma doğrusu, bu halda tək bacarmanın mümkün deyil.

Ş a h H ü s e y n x a n. Burada nə bir çətin iş vardır? Kürdlər nə millətdir ki, bizim dövlətə zərər yetirə? Beş yüz sərbaz göndərsən, hamısını qolları bağlı gətirərlər.

Ə d h ə m x a n. Qibleyi-aləm, bu işin çətinliyi... hm...

Ş a h H ü s e y n x a n (*qoymur sözünü qurtarsın*). Yaxşı, göndər, məsləhət üçün qalan vəzirlər də gəlsinlər. (*Gedir*.)

Ə d h ə m x a n (*Hüseyn xanı qapıyadək ötürür və ondan sonra qapıda duran fərraşa deyir*). Get, bu saat Cəfər xanı, Rza xanı və Məhəmməd xanı dəvət et qibleyi-aləmin hüzuruna.

F e r r a ş. Bəçəşm!

Ə d h ə m x a n (*tək*). Fikrim dağınıqdır. (*Başını əli ilə tutur*.) Hərçi fikir edirəm, bir şey çıxmır. Deyirəm kürdlər dövlətin üzünə ağ olublar, deyir zərər yoxdur, beş yüz sərbaz göndər hamısını qolları bağlı gətirsinlər. Bəh! Bəh! Kürd tayfasından xəbəri yoxdur. Beş yüz yox ki, min qoşun da göndərsəm, onların öhdəsindən gələ bilməzlər. Bundan səvay beş yüz sərbəzi haradan cəm edim? Bu saat hazırlıda heç iki yüz də yoxdur. (*Fikrə gedir*.) Hələ qeyri işlərdən xəbəri yoxdur. Bir neçə gün bundan müqəddəm xəbər gəlibdir ki, özbəklər və Əfqan davaya hazırlaşırlar. Bu xəbərləri məndən səvay heç kəs bilməyir və demək də olmaz. (*Fikrə gedir*.)

G ü r c ü b ə y (*tez içəri daxıl olur*). Ədhəm xan, doğrudurmu deyirlər Badkubə, Şirvan, Şəki, Dərbənd ləzgilərə tabe olurlar?

Ə d h ə m x a n (*yavuğa gedib*). Sus! Sən haradan bildin?

Gürcü bəy. Kağız almışam.

Ədhəm xan. Yalandır, inanma. Belə şey ola bilməz.

Gürcü bəy (*kağızı çıxarıb verir*). Hərgah inanmırsan, buyurun bu kağız.

Ədhəm xan (*kağızı oxuyub cirir*). Bu xəbərin doğru olmadığını, əlbəttə, təhqiq etmək lazımlı gəlir... Ol səbəbə, hal-hazırda bu barədə kimsəyə söyləməmək məsləhətdir. (*Gürcü bəyə diqqətlə baxır*.)

Gürcü bəy. Ədhəm xan! (*Açıqlı*) Doğrudur, qulluğum sizə tabe olmayı tələb edir, fəqət, dövlətə xəyanət edə bilmərəm. Xudahafiz! (*Tez çıxır*.)

Ədhəm xan (*fikrə gedib*). Bu yaxşı işə oxşamır. Gürcü bəy bu xəbəri padşaha yetirə bilməyəcəkdir və yetirsə də şah məni qoyub onun sözünüə inanmayacaqdır. Amma... Amma qorxum burdadır ki, Təhmas Mirzəyə bu xəbəri söylər, çünkü onunla çox dostdur. Ah... Təhmas olmasaydı, indi padşahlığı almışdım ələ... (*Bir az fikirdən sonra*.) Xeyr, bu fikirlər hələ qalsın... Yaxşı... hm... Ləzgilərin hərəkətləri mənə məlum idi, amma... (*Fikirdə ikən yavaş-yavaş əyləşir*.)

Təhməs. Ədhəm xan, nə olubdur? Fikrə gedibsınız?

Ədhəm xan (*birdən ayağa durur*). Heç, qibleyi-aləmi gözləyirdim.

Təhməs (*tərəfə*). Qibleyi-aləmi gözləyir! (*Rışxəndlə*.) İşiniz çoxmu vacibdir?

Ədhəm xan. Xeyr, qibleyi-aləm xahiş edibdir ki, bu gün dövlətin işlərinə dair məsləhət olunsun.

Təhməs. Dövlətin işləri!.. Dövlətin nə işi olacaqdır? Dövlətdən məgər bir şey qalıbdırmı ki, məsləhət də olunsun?

Ədhəm xan. Allaha şükür, nə olubdur ki?

Təhməs. Ax, Ədhəm xan! Nə deyim... Bağışlayın, bu vaxtadək atamın sizə olan məhəbbəti məni də vadar edirdi ki, sizə lazımlı olan hörməti edim... Hərçənd mənim yəqinimdir ki, atamdan sonra dövlət mənim ixtiyarına keçəcəkdir, bununla belə bu vaxtadək dövlətin işlərinə qarışmıyorum və bu barədə sizinlə sual-cavabım olmayıbdır... Fəqət indi bir neçə əhvalat məni vadar edir sizdən sual edəm... Dövlətin abad olmağından ötrü nə edibsınız? İşlər nə yerdədir?

Ədhəm xan. Vəliəhd sağ olsun! Mən ömrümü babanızın qulluğunda sərf etmişəm. Necə ola bilər ki, bir şey etməyəm... Hər iş öz qaydası ilə gedir. Günbəgün vətənimiz və millətimiz tərəqqidə...

Təhməs. Bəli, görünür işlərdən bixəbərsiniz...

Ədhəm xan. Necə ola bilər ki, mənim xəbərim olmasın.

Təhməs. Kürdlərin əməli sizə məlumdurmu?

Ədhəm xan. Bəli!

Təhməs. Bəs bələni rəf etmək üçün fikriniz nədir?

Ədhəm xan. Bu gün məsləhət haman məsələ barəsindədir.

Təhməs. Bu iş iki aydır cəmi İrana məlumdur, siz ancaq indi məsləhət edirsiniz... (*Başını bulayır.*) Kürdlər dövlətin üzünə ağ olublar, özləri üçün müstəqil hakim tikiblər. Amma siz indi məsləhətə yiğilirsınız! Təəccüb edirəm!

Ədhəm xan. Nə üçün təəccüb edirsiniz? Allaha şükür, nə olubdur? Bir günün ərzində beş yüz qoşunla onları sakit etmək mümkündür.

Təhməs. Ah! Ah! Ah! (*Gülür.*) Beş yüz qoşun! Bunları hardan yiğacaqsınız? Və tutalım yiğdınız, beş yüz adam vəhşi kürdlər nə edə biləcəkdir? Bu qalsın, bəs ləzgilərə çarəniz nədir?

Ədhəm xan. Ləzgilər! Ləzgilər çoxdan xamuş olublar. Onların tərəfindən bizim üçün qorxu yoxdur.

Təhməs. Bəs görünür təzə xəbəri eşitməyibsiniz?

Ədhəm xan (*tərəfə*). Görünür Gürcü bəy hamısını deyibdir.

Və... Bəli, deyirlər guya ləzgilər davaya hazırlaşırlar. Fəqət belə sözlərin əslə yoxdur, zənn edirəm.

Təhməs. İş işdən keçibdir, siz indi deyirsiniz əslə yoxdur. İranın gözəl yerləri: Badkubə, Şirvan, Şəki mahalları hamısı ləzgilərə tabe olubdur!.. Bunlar heç, bəs Əfqan?

Ədhəm xan. Əfqan?

Təhməs (*gülə-gülə*). Bəli, Əfqan! Ah Ədhəm xan, ya görünür yatıbsınız, işlərdən xəbəriniz yoxdur, yainki bilib gizlədirsiniz... (*Yavuğa gedir.*) Sizə yəqin olsun ki, vətənimiz bu yavuqda əldən gedəcəkdir və mənim sizinlə bu tövr açıq və cürətlə danışmağımın səbəbi budur ki, mən burada qalıb özümü bədbəxt etmək istəmirəm... Hamı günahın sizdə olduğunu yəqin etmişəm. Vaxtında tədarükde olsaydınız, vaxtında bu xəbərlərin doğru olmadığını təhqiq etsəydiniz, bu halətdə bulunmazdıq. İndi... İndi bəla hər tərəfdən gəlir...

Ədhəm xan (*başını aşağı salıb*). Mən nə ki lazımdır... Mən... Mən...

Təhməs (*gülə-gülə*). “Mən”, “mən”, eh, sizinlə danışmağın indi vaxtı deyil... Vətən və millət qabağında üzüqara olanın vay halına! Xudahafiz. (Çixır.)

Ədhəm xan (*başı aşağı dayanıb fikrə gedir*). Bu yaxşı işə bənzəmir. Mənə deyir ki, sizinlə danışmağın indi vaxtı deyil, yəni taxta çıxandan sonra danışacaqdılar... Bunun atası Hüseyn şah da əvvəl taxta əyləşəndə dövlətin işlərinə diqqət edirdi, amma indi... Xeyr, bu sözdür. Sən də vaxtında yumşalarsan, tələsmə...

Şah Hüseyn xan içəri daxil olub taxta əyləşir.
Bir qul qəlyan gətirir.

Şah Hüseyn xan. Ədhəm! Vəzirlər hələ gəlməyiblər?

Ədhəm xan. Xeyr, qibleyi-aləm!

Şah Hüseyn xan (*bir az fikirdən sonra*). Gürcü bəyə də adam göndərmək gərək; çünkü Gürcü bəy eşidirəm, can və dillə qulluq edir. Bu barədə onun təsəvvürünü də bilmək lazımdır, zənn edirəm.

Ədhəm xan (*rişxəndlə*). Layiq deyil ki, Gürcü bəy qibleyi-aləmin məclisində əyleşib, dövlət barəsində öz təsəvvürünü danışın. Bundan başqa, Gürcü bəy çox hünərli və şücaətli olmuş olsa da, genə xaçpərəstdir. Belə bir adamın müsəlman dövlətinə təmiz bir ürəklə qulluq etməyinə şəkkim var. Və dövlətin bir para pünhan işlərini hər adama demək olmaz.

Şah Hüseyn xan (*bir az fikirdən sonra*). Gürcü bəy bu vaxtadək dövlətə xəyanət etməyibdir və bir də onu çağırmaqdan əsil məqsudum budur ki, kürdlərin müqabilinə göndərəm. (Fikrləş.)

Ədhəm xan. Qibleyi-aləm! Kürdlər...

Şah Hüseyn xan (*hirsli*). Yaxşı! Adam göndər, çağırınsınlar. (Başını əli ilə tutub fikrə gedir.)

Ədhəm xan. Baş üstə! (*Tərəfə*.) Bu yaxşı işə bənzəmir. (*Gedib qapıda duran fərraşa yavasdan deyir ki, Gürcü bəyi çağırınsın*.)

Şah Hüseyn xan (*əli ilə ürəyini tutub*). Ürəyim bu gün çox döyüñür. Oh! Oh!

Ədhəm xan. Qibleyi-aləm, vəzirlər gəliblər.

Şah Hüseyn xan. Gəliblər? Yaxşı, de gəlsinlər.

Cəfər xan, Rza xan və Məhəmməd xan daxil olub,
hamısı təzimlə salam edirlər.

Şah Hüseyin xan. Həzərat, əyləşin. Ədhəmin deməyinə görə xəber gəlibdir ki, kürdlər dövlətin üzünə ağ olublar. (*Gürcü bəy içəri daxil olub qapının ağızında durur. Şah Hüseyen xan onu görüb.*) Gürcü bəy, əyləş. İşdən belə məlum olur ki, kürdlər bu yavuq vaxtdan baş qaldırıblar. Ona görə ümid edirəm ki, beş yüz sərbaz gəndərsəm, onların öhdələrindən gələrlər.

Cəfər xan. Əlbəttə!

Rza xan. Hələ o da çoxdur.

Məhəmməd xan. Mümkündürmü beş yüz sərbəzi bu yaxın zamanda cəm etmək?

Şah Hüseyin xan. Bu iş mühəvvəl olunur Ədhəmə.

Ədhəm xan. Qibleyi-aləm, cəm etmək asandır.

Cəfər xan. Beş yüz yox ki, min də yiğmaq olar.

Rza xan. Əlbəttə!

Məhəmməd xan. Bunlara gərəkdir yaraq-əsbab tapila. Mümkündürmü bu tezlikdə?

Şah Hüseyin xan. Elan etmək gərək ki, hər kəsin evində nə yaraq-əsbab olsa gətirsinlər və qoşunun sərkərdəliyini Ədhəmə mühəvvəl edirəm. Gürcü bəyi də özünlə götürərsən. (*Gürcü bəyə tərəf.*) Bu barədə sənin fikrin nədir?

Gürcü bəy (*ayağa durur*). Qibleyi-aləm! Mən həmişə vətənə və dövlətə qulluq etməyə hazırlam. Qibleyi-aləmə məlumdur ki, kərratla düşmənlərin qabağına getmişəm və həməvaxt vətənə olan qeyrət və məhəbbətimi göstərmışəm. Hərçənd dörd ay bundan müqəddəm mənim barəmdə vəzirlərin biri bədgüman olub, qibleyi-aləmə məni pis qələmə vermişdi. Amma əfqanların məğlub olmaqları və xanlarını əsir etdiyim sizə məlumdur. Ümid edirəm ki, mənim qibleyi-aləmə və vətənə ixłasi-qəlblə qulluq etməyimdə şübhə qalmadı. Əzbəs ki, məhəbbətim vətənə nəhayətdə çoxdur. Ona görə özümə borc bilib, qibleyi-aləmdən izin olsa, öz təsəvvürümü bəyan edərəm.

Şah Hüseyin xan. Söylə, qulaq asıram.

Həmi Gürcü bəyə baxır. Ədhəm xan yerə baxır.

Gürcü bəy. Bu gün qibleyi-aləmin hüzuruna yığılmadan məqsud, vətənimizi bəladan xilas etməkdir, zənn edirəm. Bələni rəfət etməkdən müqəddəm lazımlı ki, əvvəl bəlanın gücünü özümüz

üçün bəyan edək, necə bəladır? Kürdlər iki ay bundan müqəddəm Cavad xanı öldürüb, dövlətin üzünə ağ olublar...

Şah Hüseyn xan. İki ay?

Gürcü bəy. Bəli, qibleyi-aləm! İki ay!

Şah Hüseyn xan (*Ədhəmə*). Bəs sən deyirdin bir-iki gün bundan müqəddəm?

Ədhəm xan (*dili tutulur*). Gərək ki, iki ay...

Şah Hüseyn xan. Hə... Hə... Hə... (*Açıqlı Gürcü bəyə*) Söylə görüm.

Gürcü bəy. Bəli, qibleyi-aləm, iki ay... Məlumdur ki, kürdlər çox qoçaq və vəhşi tayfadır. Bu iki ayın ərzində kim bilir nələr edib-lər? Bunların müqabilinə beş yüz, ya beş min və ya on min adamla getmək olarmı? Mən davadan qorxmuram,ancaq gərəkdir ki, düşmənin müqabilinə gedəndə hər bir müşkülüti nəzərə gətirək. Mən istəyirəm biləm: Ədhəm xan nə üçün iki ay bundan müqəddəm eşidilən xəbərlərə inanmayıb, hazırlaşmırıdı.

Şah Hüseyn xan (*acıqlı Ədhəm xana*). Cavab ver!

Ədhəm xan (*ayağa durur*). Qibleyi-aləm! İnsan gərəkdir ki, səbirlə iş görə, xüsusən dövlət işlərində. Bu vaxtadək xəbərin doğru olmağını istəyirdim təhqiq edim...

Gürcü bəy. Qibleyi-aləm! Bu sözlərdə bir cüzi sədaqətlik olsaydı, mən söyləməzdim, amma...

Şah Hüseyn xan. Nə üçün fikrə getdin?

Gürcü bəy. Qibleyi-aləm, məni bağışlayınız, ürəyimdə hər nə var demək istəyirəm.

Hamı. Söylə! Söylə!

Gürcü bəy. Doğrudur, mən xəçpərəstəm, bununla belə insafım mənə buyurur, məni vadar edir ki, vətənə dair fikirlərimi açıq-açığına söyləyim. Doğrusu, vəliəhdə olan məhəbbətim və onun gələcəyi məni vadar edir deyim: vətənin, dövlətin düşməni Ədhəmdir. Bu gün hənuz burada, qibleyi-aləmin təşrifindən müqəddəm gəlib ona Qafqazdan aldığım məktubun məzmununu deyirəm. Bu məktubda yazılıbdır: Badkubə, Şirvan, Şəki və Dərbənd ləzgilərə tabe olublar.

Şah Hüseyn xan (*acıqlı yerindən durur*). Necə? Nə deyirsən? Bu... Bu... Bu....

Gürcü bəy. Bəli, qibleyi-aləm! Bu mahalları ləzgilər özlərinə tabe ediblər və bir xəbərə görə qaçaq Nadir istəyir gedib orada müstəqil hakim olsun.

Rza xan. Qəribə işdir! Az düşmən var idi, Nadir də bir tərəfdən.

Cəfər xan. Bu vaxtadək xəbərimiz yoxdur!

Məhəmməd xan. Nədən xəbərimiz var ki, ondan da olsun.

Gürcü bəy. Qəribə odur ki, bu xəbərləri Ədhəm xana dedikdə mənə buyurdu: “Bu xəbərləri heç kəs bilməsin”.

Şah Hüseyn xan (*hırslı yerindən durur*). Ədhəm! Ədhəm!

Hamı ayağa durur. Şah Hüseyn xan taxta yixılarkən
vəzirlər gedib tuturlar.

PƏRDƏ

İKİNCİ MƏCLİS

Vaqe olur Xorasan kəndlərinin birində. Əvvəlinci pərdə:
bir tərəfdə Nadirin evi və yol. İkinci pərdə: çöl-biyaban.

Əvvəlinci yolcu. Qocalıq yaman şeydir, ay balam! Bir az yol
gedəndə ayaqlarında tab qalmır. Əyləş, bir az yornuğumuzu alaq.
Çox yaxşı oldu ki, sənə rast gəldim, yoxsa bu uzun yolu şəhərədək
yalqız gedəcəkdir. Ah! Ah!

İkinci yolcu. Əmi, nə ah-vay edirsən?

Əvvəlinci yolcu. Necə etməyim, ay bala. Yetmiş sinnim
var, bu vaxtadək belə zəhmətlər çəkməmişdim ki, indi çəkirəm.
Dolanacaq çox çətin olubdur. Evimdə yeddi baş külfət, pul yox, taxil
yox. İndi bu vaxtimda gedirəm şəhərə, bəlkə hamballıq edib çörək
pulu qazanam.

İkinci yolcu. Məgər taxıl bitmirmi? Yeriniz yaxşı deyilmi?

Əvvəlinci yolcu. Ay balam, qoyurlarmı taxıl əkəsən? Quldur
Nadir hər yerə ki düşür, oranı viran edir. Bir yandan da əfşanalar
buraları alandan sonra xalqa göz verirlər, işıq vermirlər... Xülasə,
işlər çox yamandır, oğlum.

İkinci yolcu. Əmi, mən iki aydır gəlmışəm, amma Nadirin
barəsində elə şeylər eşidirəm ki, heç aqla siğası deyil.

Əvvəlinci yolcu. Sən hardan gəlibsen? Haralısan, balam?

İkinci yolcu. Mənim əslim xorasanlıdır. Düz indi on ildir ki,
vətənimdən dərbədər düşmüşəm. Özbəklər Xorasanı alandan sonra

zindəganlıq çox çətin oldu, hətta elə oldu ki, yeməyə çörək də tapılmadı. İki uşağımı, övrətimi, qoca anamı Xorasanda qoyub düşdüm şəhərbəşəhər, kəndbəkənd ki, çörək pulu qazanam. Axır getdim çıxdım İrəvana. O vaxt İrəvan osmanının əlində idi. Bir az rahatlığa düşdüm. Başladım işləməyə. Hər nə iş oldu, yapışdım. Bir neçə ilin ərzində on təmən düzəldib, Xorasana gedən vardı, onunla göndərdim ki, küləfətimə versin. Əzqəza, yolda məşhur quldur İmamquluverdi onun qabağına çıxıb pulları əlindən alır. İndi gedirəm vətənə, uşaqlarımı tapam. Amma heç ümidi yoxdur! Ah! Ah! Allah bu quldurların evini yixsin!

Əvvəlinçi yolcu. Ah... quldurları heç demə, heyvan qismi bir şeydirlər. Onlarda nə insaf var, nə mürvət. Nə Allahdan qorxurlar və nə padşahdan. Əllərinə adam düşəndə ya öldürürlər, ya da ki, soyurlar. Amma Allaha qurban olum, özləri də axırda cəzalarına çatırlar. İmamquluverdi çox evləri yıldı, çox ananı balasız və çox balanı anasız qoydu, amma axırda özü də cəzasına çatdı.

İkinci yolcu. Necə?

Əvvəlinçi yolcu. Necə olacaqdır? Axırda onu bir gülləyə qurban etdirilər...

İkinci yolcu. Allaha şükür! Allaha şükür!

Əvvəlinçi yolcu. Əlbəttə, Allaha şükür. Amma yağışdan çıxdıq, yağmura düşdük. İmamquluverdi öldü, yerində oğlu Nadiri qoydu. Ondan da betər, ondan da zalim. Genə İmamquluverdi axır vaxt bir az adamlara rəhm edirdi, amma bu evi yıxılmışda heç bir zərrə qədər rəhm yoxdur. Hansı kəndə düşsə, oranı alt-üst edib, viran qoyur.

İkinci yolcu. Bu o Nadirdi ki, adı dünyaya yayılıbdır?

Əvvəlinçi yolcu. Bəli, haman o zalimdir.

İkinci yolcu. Təəccübdür.

Əvvəlinçi yolcu. Nə üçün təəccüb edirsən, ay balam! Hər şey tərbiyə ilədir. İnsana necə tərbiyə verərsən, elə də olar. Düz on beş yaşından Nadir atası ilə quldurluğa gedibdir və ondan qabaq atası və yoldaşları, Nadir uşaqqən o qədər quldurluqdan, adam öldürməkdən danışıblar ki, uşağın qulağı dolubdur. Əvvəlinçi dəfə quldurluğa çıxanda cürbəcür qoçaqlıq, hünərlər göstəribdir. Bu tövr tərbiyənin axırı nə olacaqdır? Genə bundan əvvəl Hüseyn xan dalınca qoşun göndərib tutdurmaq istəyirdi. Amma indi bir aydır əfqanlar

Hüseyen xanı əsir ediblər, Nadir də azad gəzir. Bir adam da cürət etmir ki, bir söz desin. İndi halımız olub dəxi də çətin: bir yandan əfqanların zülmü, bir yandan Nadirin. O evi də ki, görürsən (*əlini uzadib*), Nadirin evidir.

İkinci yolcu (*qorxub yerindən tez durur*). Allahı sevirsən, əmi, dur buradan gedək. Çixıb bizi burada görər, dərimizə saman təpər.

Əvvəlinci yolcu. Qorxma, oğlum. Bilsəm ki, Nadir burada-
dir, nə bu yolla gedərəm, nə burada oturaram.

İkinci yolcu. Bəs haradadır?

Əvvəlinci yolcu. Gedibdir özbəklərdən anasının qanını almağa. Özbəklərlə dava edən vaxt qoca anasını çox əzabla öldürübər. İndi gedibdir ki, anasının intiqamını alınsın.

İkinci yolcu. Bəs indi evində heç kəs yoxdurmu?

Əvvəlinci yolcu. Evdə övrəti və oğlu. Belə də bilmə ki,
bunlar yalqızdır. Evinin hər küncündən on quldur çıxar. (*Əsnayır.*)
Ay... Dur gedək, oğlum, yoxsa yatıb qalarıq. (*Gedirlər.*)

Nadirin övrəti Gülcəhan yavaş-yavaş qapını açıb
pilləkəndən düşür və ətrafa baxa-baxa.

Gülcəhan (*yola baxır*). Yolunu gözləməkdən gözlərimin kökü saraldı. Kim bilir, başına nə iş gəldi. Bu vaxtadək gərək gələydi. Görünür bir bədbəxtlik üz veribdir. Su qabı suda sınar. Mənim yeqi-nimdir ki, axırdı bir gülleyə qurban olub, bizi qoyacaq sahibsiz. Ondan sonra di gəl, döz xalqın zülmünə. Hamının da haqqı var bunun zümlərinin əvəzinə bizə zülm etsin. Pərvərdigara, Bərabil xanın qızı gör nələr çəkir. Mən yurdum itmiş bədbəxt buna aşiq olub, qoşuldum qəçdim. Nə bilirdim ki, aylar, illərlə üzünə həsrət qalacağam. Kərratla demişəm: Nadir, mənə yazığın gəlsin, mənə yazığın gəlmir, oğluna gəlsin. Hər deyəndə mənə cavab verir: sənin borcun deyil. Mən başıma nə kül töküm? (*Ağlayır.*) Pərvərdigara! Nə vaxtadək gecə-gündüz qorxudan yatmayacağam? Nə vaxtadək gözlərim yollarda qalacaqdır? (*Ağlayır, əli ilə başını tutur. Uzaqdan şeypur səsi gəlir. Gülcəhan qulaq asır və gedib yola baxır.*) Hə... yavaş... (*Fikirdə.*) Gəlir... Gəlirlər. (*Şeypurun səsi yaxınlaşır.*) Hə... gəlirlər. (*Baxır.*) Allah, sənə şükür olsun! Özüdür, hə... Nadirdir... (*Tez evə gedib qapını örtür.*)

Quldurlar gəlib iki tərəfdən düzülürler.
Nadir gələndə baş əyirlər.

Nadır. Həzərat! Çox raziyam ki, aslan kimi dava etdiniz. Özbəklər indi zərbi-dəstimi gördülər. Hər nə ki mal qarət edibsiniz öz aranızda bölüşünüz. İndi gedib rahat ola bilərsiniz. (*Hamısı baş əyib çıxırlar. Nadir evinə tərəf baxıb fikrə gedir*). Bir ay bundan müqəddəm hənuz bu yerdə qoca anam mənim qarşıma gəlib, “igid balam, aslan balam” deyib məni qucaqladı, şadlığından ağladı. İndi... İndi... Of! (*Əli ilə başını tutur*). Hərgah öz əcəlilə ölsəydi, o qədər məni yandırmazdı. Biinsaf tayfa, qoca övrəti yaman bir halətə salıb öldürdüler. (*Hırslı*.) Of... (*Fikirli*.) Hərçənd özbəklərdən bir ananın əvəzində min analar-atalar, min uşaqlar qanı tökdüm, lakin genə ürəyim sakit olmayıbdır. Bu tayfanın qanını içməyə hazırlam. (*Fikrə gedib oturur, başını əli ilə tutur*.)

Gülcahan (*qapını açıb yavaş-yavaş gəlir. Nadiri bu halda görüb təəccüb edir və tərəfə deyir*). Pərvərdigara! Görəsən genə nə üz veribdir? (*Yavuq gedir*.) Nadir! Mən səni evdə gözləyirdim, nə üçün gəlmirsən? Yorulmayıbsanmı?

Nadir başını qaldırıb baxır və ayağa durub
Gülcahanın əlindən tutur.

Nadır. Gülcahan! Hərgah bir il gecə-gündüz özbəklərlə dava etsəm, genə yorulmaram. Onlar mənim ürəyime yaman bir dağ çəkiblər. Hər bir şeyi unutmuşam.

Gülcahan. Əlbəttə, məni də?

Nadır. Görünür.

Gülcahan. Bəs elə məni bundan ötəri atamın yurdundan dərbədər saldın? Mən sənə nə eləmişəm? Nə üçün məni bu qədər incidirsən? Gözümün işığı, dərdimin dərmanı bir Rzaqulu idi, onu da özünlə aparmaq istəyirsən. Sən gedəndən sonra qulağımı dəng edibdir: gah tüsəng fikrinə düşür, gah qılinc hazır edir, gah tapança.

Nadır. Sən nə danışırsan, övrət? Oğul gərək atasına oxşasın, hərgah Rzaquluda məndə olan hünər olmasa, ona mən oğul deyərəm? Çox əcəb edir ki, indidən tədarükünü görür. Mən atamın yerini tutan kimi, o da gərəkdir mənim yerimi tutsun.

Gülcəhan. Bəli, mən də ömrümün axırınadək rahatlıq bilməyim. (*Ağlayır.*)

Nadir. Bəsdir. (*Açıqlı.*) Dur get! (*Gülcəhan ağlaya-ağlaya gedir.*) Mənim dərdimdən xəbəri yoxdur. İstər göz yaşını səhərdən axşamadək tök! Ancaq mən bu peşəmi buraxmaram. Gərəkdir cəmi dünya zərbi-dəstimi görə. Xalq mənə edən ehtiramı Təhmasa etmir. Hamı adımı eşidəndə qorxudan bir ağaclarıqdan qaçır. Bundan müqəddəm Hüseyn xan axtarırdı. İndi də Təhməs... Hərçənd Təhməs əvvəl mənimlə mehriban idi, amma indi bilməyirəm ki, nə olubdur. Kərətla göndərdiyi qoşunları daşıtmışam... (*Fikrə.*) Zərər yoxdur, vaxt olar Təhmasa da özümü göstərərəm...

Səs.

Cavad. Nadir! Nadir!

Nadir (*tez gedib baxır.*). A! Dayı can, buyur, buyur. (*Dişarında.*) Ay gədə, gəl atı tut.

İkisi də içəri daxil olurlar.

Nadir. Xoş gəlibson, dayı! Uşaqların kefi necədir?

Cavad (*oturur*). Ey... Ay balam! Bir tövr dolanırlar. Mən də dəxi qocalmışam. Əvvəlki tək işləyə bilmirəm. Bu il hətta taxıl da əkmədim.

Nadir. Heç fikir etmə. Allah kərimdir. Gətirdiyim qarətdən bir illik sənin təamın çıxar. Eşitdimmi özbəklərə nə tufan etmişəm. Heç bilirsənmi başlarına nə işlər göttmişəm!

Cavad (*başını yırğalayır*). Ah, ah, balam! (*Başını tutub fikrə gedir.*) Eşitmışəm, eşitmışəm!..

Nadir. Dayı, nə üçün ah-zar edirsən? Nə səbəbə qəmgin oldun? Gərəkdir şad olasan ki, mənim kimi bacın oğlu var. Onu bilmirsənmi adımı eşitək hamı titim-titim titrəyir. Padşahlar mənim müqabilimdə davam etməyir, qoşunları qoyun kimi qaçırlar! Mən deyiləmmi özbəkləri dağa-daşa salan? Mən deyiləmmi İrana qan ağladan? Belə köməyi olan da ah-vay edərmi? Belə köməyi olan da dərd edərmi? Fəxr et, könlün şad olsun!

Cav ad (*başını qaldırır*). Bilirəm igidsən. Aslan bərabərində cavansan, amma... (*Başını aşağı salır.*)

Nadır. Necə amma? Nə deyirsən?

Cav ad (*başını tutub ağlayır*). Heç, balam, heç! Allah qüvvət versin!

Nadır. Dayı, sənə nə olubdur? Nə üçün ağlayırsan?! Ürəyində nə var, de!

Cav ad. Ay balam, nə deyim?! Mən öz günümə ağlamıram. Bu gün-sabah öləcəyəm... Məni fikrə salan vətənimizin qarışq işləridir. Of, of! Heç bilirsənmi nə halda bulunuruq? Vətənimiz əldən gedir, ziyarətgahlarımız, yerlərimiz özgə tayfaların əllərinə keçir. Milləti-miz günbəgün zəlil, məşəqqətdə bulunur: əkin yox, biçin yox, neçə kəndlərdə aqlıq başlanıb. Xalq çeyirkə kimi qırılır. Mən buna ağlayıram... (*Başını tutub ağlayır. Nadir fikirdə ikən Cavad yerindən qalxıb Nadirin əlindən tutur.*) Nadir! Dünyada ad qazanmaq iki yolla olar: yamanlıqla və bir də yaxşılıqla. Yamanlıqla ad çıxartmaq hamiya mümkündür və bu ad həmişəlik deyil... Yaxşılıqla ad qazanmaq hər şəxsin hünəri deyil. Yaxşılıq edən şəxsin adı nəinki öz sağlığında və hətta ölündən sonra da dillərdə zikr olunur. Bəs heç rəvadırmı ki, sənin kimi rəşid, şücaətli cavanın adı sağlığında min cür söyüşlə və ölündən sonra lənətlə zikr olunsun? Rəvadırmı ki, sənin ömrün, gücün və ağlıq quldurluqda çürüsün? Rəvadırmı ki, insan bilə-bilə gözəl sıfətlərini puç edib, yaman sıfətləri qəbul edə? (*Nadir fikirdə.*) Heç eşidibsenmi ki, quldur öz əcəli ilə ölü? Qulduru həmişə ya asıblar, ya boğublar, ya güllələyiblər. Xülasə, quldur olan kəs belə yaman, naqabil ölümlərdən uzaq deyil... Dəxi nə deyim, balam... (*Fikrə gedir.*)

Nadır. Dayı, diqqətlə sözünüzə qulaq verirəm. Buyurun görüm.

Cav ad. Dəxi nə deyim, ay balam!.. Axır sözüm budur ki, sən gərək bu yaman peşədən el çəkəsən. Fikrini, gücünü sərf edəsən millət və vətən yolunda. Bizim atadan-babadan qalan yerlərimizi düşmənin əlindən qurtar. Qoyma ziyarətgahlarımız qeyri tayfaların əlində qala. Onda ümidiyəm ki, Təhmas şah günahından keçə!

Nadır (*gülə-gülə*). Ah! Ah! Təhmas şahda nə qalibdir ki, mənim günahımdan keçə?

Cav ad. Necə ki, nə qalibdir? Təbrizdən xeyli qoşun yiğib Xoranı türkmənlərin əlindən qurtarmağa gedir. Nadir, dübarə səndən

təvəqqə edirəm: at bilmərrə bu yaman peşəni... Dağılmış vətən, yurdu itmiş, ah-zarı ürək dağlayan millət sənin kimi bir aslan gözləyir. Durma, oğlum! Minlərcə mənim kimi göz yaşlarını tökən var. Bu qan ağlayanlara kimdən cavab gözləmək?

Nadır (*əlini başına aparıb fikir edir. Birdən Cavadın yanına gedir*). Dayı! Sənin sözlərin məni ayıltdı, bu vaxtadək xabi-qəflətdə imişəm. (*Fikrə gedir*). İndi... Hə... İndi başa düşürəm ki, atam da, mən də əbəs yerə qan tökürmüşük... Bəsdir! Bundan sonra vətənin fikrində olmaliyam... (*Fikrə gedir*) O qanlı yaşlar tökənlər məndən cavab gözləyirlər...

Cavad. Doğrumu deyirsən?

Nadır. Dayı! And olsun yerlə göyü yaradana! And olsun Rza-qulunun canına ki, bu qılıncancaq vətənin yolunda işlənəcəkdir!

Cavad (*əlini ürəyinə qoyur*). İndi bir az sakit oldum... Allah səndən razı olsun. (*Alnından öpür*.) Nadir! Vətən yolunda qılınc vurmaq müqəddəs və savab işdir; bir işdir ki, cəmi İran səndən razı qalar. Ata-babamızın sümükləri basdırılan yerləri düşmənlərin əlindən xilas edərsənsə, böyük bir müqəddəs iş etmiş olarsan.

Nadır. Allahın köməkliyi ilə, bu qılıncın hünərinə qoymaram qeyri millət İran torpağında baş qaldırsın... İndi dayı, sən evə get, bir az rahat ol, mən də bir neçə buyruq verəcəyəm.

Cavad. Yaxşı, gözümün nuru! (*Gedir*.)

Nadır (*tək*). Həqiqət, mən bu vaxtadək qəflət yuxusunda imişəm;ancaq günah məndə deyil, atam tərbiyəni belə vermişdi. Çox yaxşı ki, dayım məni ayıltdı, yoxsa məndən sonra Rzaqulu da nahaq yerə bu qanları tökəcəkdi. Əcəba, nə üçün mən bir fikir etməyirdim. Atamdan artıq qoçaqlıq edə bilməyəcəkdəm; amma bununla belə bu dünyada nə qoydu getdi? Harada adı hörmətlə çəkilir? Quldurların möclislərində... Bəli, on, ya iyirmi-otuz quldur atamın adı gələndə rəhmət oxuyursa, cəmi İran haman adı nifrətlə söyləyir... (*Fikrə gedir*.) Yox, dəxi durmaq vaxtı deyil. (*İstəyir getsin*.)

Güləhən (*tez Nadirin qabağına çıxır*). Nadir! Dayın deyən söz doğrudurmu?

Nadır. Nə var? Nə olubdur?

Güləhən. Nə üçün gizləyirsən? Özün bilmirsənmi?

Nadır (*gülümsünür*). Yox!

Gülcəhan. Sən mənim canım, doğrudurmu ki, yaman peşədən
əl çəkirsən? Hə?

Nadır (*tərəfə*). Binəva sevindiyindən bilmir nə etsin. (*Gülcahanə*.) Doğrudur, Gülcəhan, doğrudur. Mən yaman, nifrətli peşədən
əl çəkdir. Fəqət indi lazımlı gəlir, müqəddəs yerlərimizi, zəlalətdə
yaşayan millətimizi düşmənlərin zülmündən xilas edim.

Gülcəhan. Pərvərdigara! Çox şükür, çox şükür ki, mənim duamı
müstəcab etdin. (*Ağlayır*.) Gecə-gündüz əlim sənin dərgahında öz-
özümə deyirdim: nə vaxt canım qorxu çəkməkdən azad olacaqdır?
Çox şükür ki, mətləbimə çatdım!

Nadir gedib qolundan tutur.

Nadır. Ağlama, get rahat ol! Dayım yoldan gəlibdir, qocadır,
yorulmuş olar, onu rahat et. Onun sözləri məni yuxudan ayıltdı.

Gülcəhan (*gedə-gedə*). Allah səbəbə nicat versin!

Nadır (*tək*). Biçarə övrət o qədər qorxudan gecələr yatmayıbdır
ki, saralıb mumə dönübdür. İndi sevindiyindən ağlayır. Həqiqət,
Gülcəhan məni çox istəyir, yoxsa mən hara, Bərabil xanın qızı hara.
Xülasə!.. Gedim görüm adamlar yerlərindədirlərmi? (*Çixır*.)

Rzaqulu (*evin qənşərindən gəlir, qılinci qınından çıxarır*).
Görüm yaxşıımı qayırıbdır. (*Baxır*.) Çox yaxşıdır! (*Məşq edir*.) Görüm
atamın xoşuna gələcəyəmmi? O, qoçaq adamları çox sevir. Hərçənd
quḍurluğa əvvəlinci dəfə gedəcəyəm, amma yanımızda o qədər nağıl
ediblər ki, qulağım dolubdur. Bilmərrə qorxum yoxdur. Ürəyim belə
tələsir ki, hər günüm bir il keçir, dəqiqlikləri sanayıram. Dünən qaçaq-
lardan biri atamın qoçaqlığından danışındı... Deyir, qorxulu davada
vaxta ki, Nadir qabağa düşür, elə bilirsən hamiya təzədən ürək veri-
lir... Deyir, qılinci heç boş yerə çıxartmaz. Elə ki, çıxartdı, gərək düş-
mənin başı yerdə ola. Elə ki, deyir, Nadir qabağa düşür, nərəsindən
düşmən tab gətirməyib qaçırl... Ah, hani, bir tez gedəydik, mən də
qılinci siyirib (*qılinci siyirib bərkədən*), qorxma, vur! (*Yüyürür*.) Tər-
pənmə!

Gülcəhan (*tez qapıdan çıxıb Rzaquluya tərəf*). Nə olub? Nə var?
Rzaqulu, sənsən? (*Əlini ürəyinə aparıb pilləkənin üstündə əyləşir*.)
Uf! A balam, sən məni qorxutdun. Dedim görəsən nə olubdur. Nə
üçün elə edirdin, oğlum? Dəli olmayıbsan ki?

Rzaqulu (*anasının yanına gedib qolundan tutur*). Ana, qorxma, heç şey yoxdur. (*Gülür.*) Ah! Ah!

Gülcahan (*yavaş-yavaş durur*). Oğlum, bəs divanətək nə üçün qışqırırsan?

Rzaqulu. Heç, məşq edirdim. Deyirəm görüm atamla gedəndə necə dava edəcəyəm.

Gülcahan. Hara?

Rzaqulu. Qaçaqlığa!

Gülcahan. Axmaq-axmaq fikirləri başından çıxart.

Rzaqulu. Ana, vallah, atam deyirdi səni də özümlə qaçaqlığa aparacağam.

Gülcahan (*Rzaqulunun gözlərindən öpür*). O çox da apardı, səni qoyan kimdir? Allahı sevərsən elə şeyləri fikrindən çıxart.

Rzaqulu (*əlindən tutur*). Ana, sən mənim canım, mane olma, qoy gedim.

Gülcahan (*üzünə diqqətlə baxıb gözlərindən neçə dəfə öpür*). Bircə de görüm, qaçaqlığa nə üçün gedirsən?

Rzaqulu. Heç,ancaq istəyirəm atam kimi ad çıxardam. Qoyarsanmı? Hə? Mane olmazsan ki? Hə?

Gülcahan (*gülə-gülə*). Atan quzdurluğu, qaçaqlığı dəxi tərk edibdir, dəxi getməyəcəkdir. Sən də ad çıxarda bilməyəcəksən. Mən də bu gözlərə (*gözlərindən öpür*) həsrət qalmayacağam.

Rzaqulu. Nə deyirsən? Necə getməyəcəkdir? Mənə özü dedi ki, yaraq-əsbabımı hazır et. İndi sən deyirsən getməyəcək? Görünür səni aldadıbdır; çünkü hər vaxt yola çıxanda sən ağlayırsan. Ona görə deyibdir ki, dəxi ağlamayasan.

Gülcahan. Bu günədək o fikirdə idi, fəqət bu gün fikrini dəyişibdir.

Rzaqulu. Nə üçün? Nə olubdur ki?

Gülcahan (*Nadırı görüb*). Özü gəlir. Soruş, özü deyər.

Nadir. Rzaqulu, gəlibssən?

Rzaqulu. Bəli.

Gülcahan (*Nadirə*). Oğlun məni qorxutdu. Evdə işə məşğul idim, bir də eşidirəm biri fəryad edir: “Qoyma! Vur! Tərpənmə!” Evdən tez çıxıb görürəm tək özü qılıncla oynayır.

Nadir. Nə edirdin, oğlum?

Rzaqulu (*başını aşağı salıb*). Heç, məşq edirdim.

Nadir. Nə məşq?

Gülcahan. Deyir mən də atam kimi istəyirəm ad çıxardam.

Nadir (*əlini oğlunun başına qoyub*). Qoçaq oğlum! Hünərli oğlum!

Gülcahan. Mən də deyirəm dəxi qaqaqlığa getməyəcəksən. İndi səbəbini sorurdu ki, sən gəldin.

Nadir. Hünərli oğlum! Ad çıxarmaq üçün dürlü yollar var. Ancaq qaqaqcılıqla ad çıxarmaq yaman nifrətli yoldur. İnsan gərəkdir ki, ağılı ilə, yaxşılığı ilə ad çıxarsın. Bu vaxtadək quldurluqdan nə ki söyləmişəm və özün eşidibsen çıxart başından. Mən düz yoldan azmış imişəm. Bundan sonra qılincını ancaq vətənə yolunda çıxart. Oğlum, düşmənlər vətənimizi tar-mar edirlər. Müqəddəs yerlərimizi əldən alırlar. Bundan sonra gərəkdir quldurluğu bilmərrə buraxıb vətənə kömək edək. Belə bir yolda ad çıxarmaq böyük bir səadətdir. Ümidvaram ki, mənim sözlərimi anlayırsan. (*Rzaqulu dizi üstə düşüb başını uzadır. Nadir qolundan tutub durğuzur və gözlərindən öpür.*) İndi bildim ki, mənim yolumda baş qoymağa hazırlısan.

Gülcahan (*boynundan qucaqlayır*). Gördün, dedim dəxi getməyəcəksiniz.

Nadir. İndi, durma, oğlum, get qaqaqlara de ki, hazır olsunlar. (*Rzaqulu gedir. Gülcəhana.*) Sən də get, mənimcün yola nə lazımdır hazırla. Dayım nə edir?

Gülcahan. Yatıbdır.

Nadir. Görünür yorulubdur. Oyatma, qoy hələ yatsın. Lazım olanda oyadarsan.

Gülcahan. Yaxşı. (*Gedir.*)

Nadir. Rzaqulu məni çox istəyir, nə desəm, hazırlıdır. Sözlərim ona təsir etdi. Başını uzadır, yəni: boynumu vur, sözündən çıxmaram, dediyidir. Bərəkallah, oğlu! Pərvərdigara, etdiyim günahların əvəzində ömrümün axırınadək sənin yolunda savab işlər edərəm, ancaq bu oğlumu mənə çox görmə! Məni onun gözlərinə həsrət qoyma!

Rzaqulu. Baba, hazırlıclar, qulluğunuzu gözləyirlər.

Nadir. De, gəlsinlər. (*Rzaqulu gedir.*) Ah! (*Fikirdə.*) Xorasanı düşmənlərin əlindən xilas etdiyim günü tezmi görəcəyəm? Gəldiniz? Bu saat atlaniş düşün kəndlərə, ətraf-əsnafa: hər kəsi gördünüz

deyərsiniz Nadir sizi çağırır. Hamı gərək bu gün buraya cəm olsun. Hər kəs gəlməsə adını soruşub yazarsınız, sonra mən onlara göstərəm. Heç kəs qorxmasın. Eştdiniz?

H a m 1. Bəli.

N a d i r. Di durmayınız. (*Gedirlər*.) Sən də Rzaqulu, de, mənim atımı hazır etsinlər.

R z a q u l u. Baba, mənim atımıdamı?

N a d i r. Yox, oğlum, bu səfər sən getməyəcəksən. Buralar şuluqdur, sən də evə bax. (*Rzaqulu çıxır. Bir-iki kənd əqli gəlib Nadirə baş əyib qabağında dururlar*.) Hər kəs yorulubdur, əyləşin. Xoş gəlibsiniz. Hamı yiğilanda mənə xəbər edin. (*Evə gedir*.)

K ə n d ə h l i n d ə n b i r i. Heç bu sıfət bunda görünməyibdir ki, deyə əyləşin.

I k i n c i. Görəsən genə nə var. Bəlkə işi düşübdür.

Ü ç ü n c ü. Əlbəttə, yorulubdur. Quldurluğa getmək istəmir ki, arxayı evdə otursun. Biz də tövcü verək.

D ö r d ü n c ü. Xülasə, Allah özü rəhm etsin, xeyir işə bənzəmir.

B e s i n c i. Bizim evimizi düşmən azmı yixir? Bu da indi istəyir ki, olub-qalanımızı alsın. Mənim sözümə baxsanız, hamımız çıxarıq gedərik, sonra nə edəcək etsin. Ölüb getmişik, ölmüşün nəyini öldürəcəkdir.

Bu vaxt bunların arasında qovğa düşür, bunları çağıran qaçaqlar galırlar. Xalq onlara tərəf.

H a m 1 (*bərkdən*). Bizi nə üçün yiğibsınız? (*Nadiri görəndə səslərini kəsirlər*.)

N a d i r. Həzərat! Xoş gəlibsiniz! Bu vaxtadək məndən və atamdan zərərdən və əziyyətdən başqa bir şey görməyibsiniz... Əvvələn, sizdən təvəqqə edirəm ki, mənim günahımdan keçəsiniz və sizə məlum edirəm ki, bu gündən quldurluğu, qaçaqlığı bilmərrə buraxıb canımı, gücümü və ağlımı millət və vətən yolunda sərf edəcəyəm. Bəsdir nə qədər əbəs yerə qan tökdüm. Bəsdir nə qədər siz mənim əlimdən dad çəkdiniz. İndi ancaq düz yolu tapmışam. İndi ancaq anlamışam ki, insan gərək vətən və millət yolunda işləyib qeyrət, həmiyyət göstərsin. Özünüz görürsünüz, eşidirsiniz vətənimizi düşmən hər yerdə zəbt edir. Hətta ziyarətgahlarımıza da əl uzadırlar.

Bundan sonra mən özümə söz verirəm ki, vətənimizi düşmənlərin əlindən xilas edib milləti zülmdən qurtaram. Əvvəlinci gedən yerim Xorasandır ki, sistanlıları oradan gərəkdir qovmaq. Sizlərdən kim istəmir ki, ata-babalarımızın müqəddəs yerlərini xilas edək, tainki bizdən sonra gələn uşaqlarımıza bu bir ibrət ola, qeyrətə gəlib gözləri həmişə açıq ola? Kim istəyir ki, öz əkdiyini özü biçməsin? Razısınızmı?

H a m 1. Raziyiq! Raziyiq!..

N a d ı r. Bəs belə olan surətdə dağılınız ətrafda olan kəndlərə. Car çəkin ki, Nadir gedir Xorasanı düşmənlərin əlindən qurtarmağa. Hamı yiğilsin. Hər kəsin nə yarağı-əsləhəsi var götürsün. Onu da deyirəm: hər kəsin qeyrəti oyanmayıbdır getməsin. Ümidvaram ki, sözümə əməl edəsiniz.

H a m 1. Hazırıq vətən yolunda baş qoymağa! Hara aparırsan bizi apar. (*Bərkədən.*) Nadir sağ olsun!.. Nadir sağ olsun!..

PƏRƏDƏ

YARIM MƏCLİS

İkinci məclisin mabədi

Vaqe olur Xorasan yolunda. Bir neçə çadır, bir sərbaz əlində tūfəng çadırın qabağında gəzinir. İki sərbaz yavuqda durub çırpı yığır.

Birinci sərbəz. Ağlın nə kəsir? Xorasana getməkdən bir şey olacaq, ya yox?

İkinci sərbəz. Necə?

Birinci sərbəz. Deyirlər sistanlılar qələmi möhkəm bərki-diblər.

İkinci sərbəz. Baxaq görək necə olacaqdır. Şah gərək ki, bir xəbər gözləyir, ona görə hələ getmək istəmir.

Birinci sərbəz. Nə xəbər gözləyecək. Düşmənlər dəli deyil-lər ki, Xorasan kimi şəhəri əllərindən verələr. Heç bilirsənmi ziya-rətə gedənlərdən nə qədər xeyir götürürülər?

İkinci sərbaz. Bundan əlavə, deyirlər onların xanı sərbazlara çox mərhəmət göstərir: hər nə qarət olunur, sərbazların aralarında bölünür.

Birinci sərbaz. Ona görədir ki, Mahmud xanı sistanlılar sevirlər.

İkinci sərbaz (*əlini gözünə tutur*). O kimdir tez-tez çaparaq gəlir?

Birinci sərbaz. Hanı? Hanı?

İkinci sərbaz (*əli ilə göstərir*). Odur bax! Odur!

Birinci sərbaz. Bizim adam deyil?

İkinci sərbaz. Bəli. Görəsən kim ola?

Birinci sərbaz. Bir yaxşı bax, uzaqdan atlılar da görünürərlər.

İkinci sərbaz (*diqqətlə baxır*). Doğrudur, qəribə çox atlı var. Görəsən kimdir?

Birinci sərbaz. Lazımdır padşaha xəbər vermək.

İkinci sərbaz. Ey, kimsən, dayan! (*Tüfəngi götürür atmağa*)

Bu vaxt əvvəlinci sərbaz yüyürür Təhmasın çadırına tərəf,

orada şeypur çalınır. Təhmas çadırdan tez çıxır, qarşidan

Nadir qoşunu ile gəlir.

Təhmas (*öz sərbazlarına*). Dayan!

Nadir ürəkli Təhmas xana tərəf gəlir və iki tərəfin

qoşunu xamuş durur.

Nadir (*qılınçı açıb Təhmasa verir*). Qibleyi-aləm! Bu qılıncla mən çox ataları oğulsuz və çox uşaqları atasız və anasız qoymuşam. Bu qılıncla çox naħaq qanlar tökmüşəm, çox evlər yıxmışam. İndi qeyrət və insaf mənə qalib gəlib. Gəlmışəm qibleyi-aləmin hüzuruna. Xahiş edirəm bu qılıncla başımı vur, yainki rüsxət ver düşmənlərin təsərrüfündən vətənimizi xilas edim. Hərçənd dayımı göndərmmişdim qibleyi-aləmin qullığına ki, mənim məqsudumdan xəbərdar etsin, amma Xorasana məxfi göndərdiyim adam gəlib ürək odlayan xəbər gətiribdir. Hırsimdən səbir edə bilmədim və özümü qibleyi-aləmə yetirdim ki, məqsudumdan xəbərdar edim. İndi ixtiyar qibleyi-aləmdədir. (*Başını aşağı salıb durur*.)

Təhməs (*yavuq gedir, qılinci verir*). Nadir! Sənin bu vətənpərəstliyin və aşkara qeyrətin məni vadar edir nəinki sənin taqsırdan keçim və bəlkə cəmi qoşunun ixtiyarını sənə tapşırıım. Mən sənin taqsırdan keçdim. (*Qoşuna üzünü tutub.*) Xoş o millətin halına ki, Nadir kimi köməyi var. Xoş o qoşunun halına ki, Nadir kimi sərdarı var! Sağ olsun Nadir xan!

Qoşun. Təhməs şah sağ olsun! Nadir xan sağ olsun!

Burada fars marşı çalınır.

PƏRDƏ

ÜÇÜNCÜ MƏCLİS

Vaqe olur Xorasanın ətrafında. Bir tərəfdə Nadirin çadırı,
o biri tərəfdə Xorasan qələsi.

Nadir (*uzaqdan qoşuna baxib*). Mirzə Mehdi! (*Yavuq gəlib daşın üstə ayləşir, fikrə gedib başımı əli ilə tutur.*)

Mirzə Mehdi xan. Salari-müəzzəm, cənab süpəhsalar sərdar! Nə buyurursunuz?

Nadir (*başını qaldırıb*). Gəlibsen?

Mirzə Mehdi xan. Salari-müəzzəm, bu gün üç gündür nə gecə yatıbsınız və nə gündüz. Bədənə zərərdir, bir az rahat olun.

Nadir. Mirzə Mehdi, dünənki dava məni bir hala gətiribdir ki, özümü tərlan kimi hiss edirəm. Həqiqət, dünənki dava qabaqkı davallara bənzəməz. Qələni, Allahın köməkliyi ilə, bu gün alacağam, düşməndə güc qalmayıbdır. (*Qoşuna nəzər edir.*)

Mirzə Mehdi xan. Qoşuna rahatlıq olacaq, yainki bu gün genə davadır?

Nadir. Xeyr, dünənki davadan sonra rahatlıq vermək olmaz. İşi gərəkdir isti ikən görəsən. Bu gün gərəkdir qələ alınsın. (*Dişarıda səs gəlir.*) Mirzə! Gör kimdir? (*Mirzə Mehdi çıxır. Tək.*) Bəli, indi bu davalarımı Təhməs eşidibsə, çox şaddır. Görünür ümidi mənə çoxdur. Yoxsa birdən-birə mənə qoşunun ixtiyarını verməzdə və tek mənə sistənlilərin üstünə göndərməzdə... Xeyr, çox da ümid etmək

olmaz. O gün kağız göndəribdir ki, tez özünü İsfahana yetir. Amma xəbəri yoxdur, bilmir ki, İranı hər yerdən tar-mar etmək istəyirlər. (*Fikrə gedib başını əli ilə tutur.*)

Mirzə yavaş-yavaş gəlib Nadırı bu halda görüb danışmır.

Nadır (*başını qaldırıb*). Mirzə, gəlibsin? Kimdir? Nə səsdir?
Mirzə Mehdi xan. Qulluğunuza Sistan tərəfindən elçi gəlibdir.

Nadır. Elçi? (*Ayağa durur.*) Ah! Ah! Ah! (*Gülür.*) Elçi! Görəsən, fikri nədir? Qələ alınmasa, biz tərəfdən qılınc yerə qoydu yoxdur, Mirzə! Görürsən? (*Rışxəndlə.*) Buyursun! (*Mirzə çıxır. Tək.*) A... Zərbi-dəstimi dadıblar. Elçi nədir? Gərək xan özü gəlib təvəqqə edə ki, mən ondan əl çəkim... Xeyr, əl çəkmərəm. Ancaq təvəqqə edə bilər ki, xalqı əbəs yerə qırmayım, özünü öldürməyim... Ancaq belə şeylərə təvəqqə ola bilər...

Elçi (*baş əyib*). Xidməti-şərifinizi salam edib Sistan xanı tərəfindən göndərilmişəm.

Nadır. Xub, buyruq?

Elçi. Xanın xahişi budur ki, ümumi xeyirdən ötəri davanı bər-həm edək.

Nadır (*aciqli baxır*). Nə şərti-şürutla?

Elçi. Xan xahiş edir ki, layiqincə xərac versin.

Nadır (*gülür*). Ah! Ah! Qələdə oturub dəhyek versin?! Xub! Cənab elçi, xanınız çox əla xəyallara düşübdür...

Elçi. Və bir də şərt edib ki, bundan sonra minbəd İranla dava etməsin.

Nadır (*gülə-gülə*). Cənab elçi! Xanınıza ərz edərsiniz ki, bu gün hazır olsun! Şərtnaməni yazıb göndərrəm və buyruq verrəm ki, qolubaqlı şərtnaməyə qol çəksin.

Elçi (*mat*). Anlamıram.

Nadır. İnsallah, bir saat keçmiş anlarsınız. Görünür xanınız davada xabi-qəflətdə imiş, zərbi-dəstimi görməyibdir və illa gör-səydi, bu təklifləri mənə etməzdi. İnsafdırkı ki ata-babamızdan qalan yerləri alasınız, müqəddəs yerlərimizi qarət edəsiniz və bizim qüvvətimiz ola-ola sizin xeyrinizə olan şərtləri qəbul edək? Hərgah xanınız xahiş edir ki, özü əsir olmasın, hərgah qoşunun əbəs yerə

qanfəşan olmağını istəmir, iki saatadək Xorasanın qələsini gərək azad etsin və illa bu gün şəhəri alt-üstünə çevirmək, ataları balasız, balaları anasız qoymaq mənim borcum olsun. İndi buyurun. (*Əli ilə yol göstərir. Elçi baş əyib çıxır.*) Mirzə! Görürsən nə təkliflər edirlər?

Mirzə Mehdi xan. Sərdarım, fikrinizdən xəbərdar deyillər. Dünən davamı kəsməkdən ola bilsin ki, xan özgə xəyallara düşübdür.

Nadir. Onun xəyalı mənə məlumdur. İstəyir vaxt alıb təzədən hazırlaşın. Fəqət mən qoymaram göz açmağa. (*Ayağa durub hazırlanır.*) Mirzə, bax gör hamı hazırlırmı? (*Mirzə çıxır. Tək.*) Xorasanı əldən vermək istəmirlər... Allah yar olsa, göstərərəm!...

Mirzə Mehdi xan. Əfqanistandan məktub var.

Nadir. Açı oxu! (*Nadir baxır.*)

Mirzə ayaq üstə səslə oxuyur.

Mirzə Mehdi xan. “Süpəhsalar sağ olsun! Əfqanlar şücaət və rəşidliyinizi eşidiblər və fikrinizdən xəbərdar olublar ki, Xorasan-dan Əfqana üz qoyacaqsınız. Bu xəbər bunları təşvişə salıb, ciddi surətdə hazırlaşırlar. Məclis qurub əhd etdirər ki, Allahyar xanı zindandan xilas edib qoşunu ona tapşırınlar. Təzə qələlər tikməyə mübəşiridlər. Hər növlə çalışırlar ki, qabağınızı kəssinlər. Kəhrizi Allahyar xanın qoşunu tutubdur və oradan Fərmanabada atlı qoşun göndərib, isteyirlər dal tərəfdən sizə mane olsunlar. Bu əhvalatı vacib bılıb qulluğu-şərifinizə məlum edirəm.

Şəfi xan”.

Nadir. Başimdakı fikrimi bu xəbər büsbütün dəyişdirdi. (*Fikrə gedir.*) Hər nə olmuş olsa, gərəkdir bu gün sistanlılarla qurtaram. Mirzə! Sən çıx yuxarı, tamaşa et; davamı başlayıram. (*Hazırlaşır. Mirzə çıxır, uca səslə.*) Şeypur! (*Şeypur səslənir, dışarıda qılıü-qal düşür.*) Əvvəlinci fövc sağ tərəfdən! İkinci fövc sol tərəfdən! Üçüncü, daldan hazır olun! (*Nadir əli ilə işarə edir, şeypur çalınır. Uca səslə.*) Allah! Allah! Allah!

DÖRDÜNCÜ MƏCLİS

Vaqe olur İsfahan şəhərində Şah Təhmasın öz evində.
Şah Təhmas əyləşibdir və Heydər xan qabağında durubdur.

Şah Təhmas. Nadirdən bəs bir xəbər gəlmədimi?

Heydər xan. Qibleyi-aləm, gəlibdir.

Şah Təhmas. Nə xəbər var? Nə iş görübdür?

Heydər xan. Qibleyi-aləm sağ olsun, heç şey. Yazmağından belə məlum olur ki, əbəs yerə qoşunun yarısını tələf edib, bir iş də görməyibdir.

Şah Təhmas. Elə şey ola bilməz. Nadir ola, bir iş bacara bil-məyə...

Heydər xan. Qibleyi-aləm, başdan gərək mənim sözümə diq-qət edəydiniz; mən ərz etdim, quldura birdən-birə elə zor mənsəb vermək olmaz. Kim bilir qoşunun başına nələr gətiribdir... Qoşun heç... Ancaq...

Şah Təhmas. Nə üçün fikrə getdin? Söylə görüm!

Heydər xan. Qibleyi-aləm, cürət edib ərz edə bilmirəm.

Şah Təhmas (*hirsli*). De görüm, nə olubdur?

Heydər xan. Qibleyi-aləm, belə deyirlər ki, guya Nadir qoşunu özünə tabe edib, istəyir hətta padşahlığa əl uzatsın.

Şah Təhmas. Sən hardan bilirsən? Kim deyir?

Heydər xan. Qibleyi-aləm, kərrat ilə yazıbsınız ki, gəlsin, nə üçün gəlmir? Və bundan əlavə eşidirəm, xalq və qoşun ona böyük məhəbbət göstərirlər.

Şah Təhmas (*fikrə gedir*). Doğru deyirsən, hərgah belə bir şey olmasa, bu vaxtadək onun cürəti nədir ki, mənim buyruğuma əməl etməyə. Mən demişəm ki, hər əhvalatı yaz, xəbər et; amma bu vaxtadək heç bir şey yazmayıbdır.

Heydər xan. Bir neçə məktub göndəribdir, ancaq onun sözlərinə inanmaqmı olar? Məsələn, yazar ki, sistanlıları qovlayıb Xorasani düşmənin əlindən xilas etmişəm. Əfqanıstanı alıb xanını əsir etmişəm. Belə şeylər yazmaqdan məlum olur ki, qibleyi-aləmi arxayı edib, başındakı yaman fikirlərini istəyir birdən aşkar edə.

Şah Təhmas. Bu saat Süleyman xanı bir qədər qoşunla gəndərərsən Əfqanıstanaya, onun hər ixtiyarını alsın və onun boynunu

gərək vurduram. Onda o qədər hünər olsun ki, padşahlıqə əl uzatsın?
Xeyr... Xeyr... Qoymaram elə quzdurlar tacıma əl uzadalar.

Heydər xan. Qibleyi-aləm! Nadirdə bir dil var ki, hamını aldadar, hökmünüyü yerinə tez yetiriniz, yoxsa bədbəxtlik üz verər.

Şah Təhmas. Durma! Necə ki dedim, elə edərsən, get bu saat Süleyman xanı qoşunla göndər...

Həydər xan çıxır.

Şah Təhmas (*bir az fikirdən sonra*). Hər halda gərəkdir ehtiyatlı olmaq, güc onda, ad onda, dövlətin cəmi əyanları ona tərəf... Yox, bu işi belə qoymaq olmaz. Gərəkdir onun başı vurula Heydərdən səvay qeyri vəzirlər də bir neçə dəfə deyiblər ki, Nadirə ümid bağlamaq olmaz.

Heydər xan. Qibleyi-aləm! Xəbər gəlibdir ki, Nadir şəhərin on beş ağacliğindadır.

Şah Təhmas. Buyruq ver ki, şəhərə qoymasınlar.

Heydər xan. Qibleyi-aləm! Bu saat onun qabağını saxlamaq olmaz. Buyruq veriniz gölsin. Vaxta ki, daxil oldu, cəllada hökm edərsiniz boynunu vursun.

Şah Təhmas. Yaxşı, sən cəllada deyərsən hazır olsun və buyruq ver ki, Nadir şəhərə daxil olanda qoşunu bir ağacliqdə qoysun və şəhərin xalqı çox şadlıq etməsin. (*Öz otağına gedir.*)

Heydər xan. Hər nə hiyləm var idi işlətdim. İndi padşaha məndən müqərrəb bir kimsə olmadığını Nadir düşünür. Mənim əslim xan, dövlətin hər bir ixtiyarı mənim əlimdə. Nadir isə dünənki quldur. Doğrusu ürəyim qəbul etmir ki, dünənki quldur bu gün bu tövr şanşövkətə layiq olsun... Xeyr... Vaxtında gərəkdir iş görmək...

Şah Təhmas (*daxil olur. Uzaqdan şeypur səsi.*) Heydər, bu nə səsdir? (*Heydər xan qapıya gedərkən, qapıdan Nadir və sərkərdələr daxil olub şahın qabağında dizləri üstə otururlar.*) Durun! (*Əli ilə göstərir.*) Bir adam ki, padşahın əmrindən çıxdı, ona xeyir-dua vermək olmaz, onun başı gərəkdir vurulsun.

Nadir və qeyriləri ayağa durub bir-birinə təəccüblə baxırlar.

Nadir. Qibleyi-aləm, nə günahın sahibiyəm?

Ş a h T e h m a s. Günahın çoxdur! Neçə aydır gedibsən, beş min qoşun aparıbsan, bu vaxtadək bir şey yazmayıbsan, bəs bundan məlum olur ki, padşahın əmrindən çıxıb, başında qara fikirlər bəsləyirsən. Mən o başı yox etdirərəm. (*Bərkədən*) Cəllad!

N a d i r (*uca səslə*). Səbir ediniz, qibleyi-aləm! Təvəqqə edirəm qulluğuunuza göndərdiyim məktubları buyurasınız gətirsinlər.

Ş a h T e h m a s. Nə məktub?

N a d i r. Hər nə ki olubdur, hər şəhəri ki almışıq, hamısının barəsində Mirzə Mehdi yazılıbdır. Mirzə, doğrudurmu?

M i r z ə M e h d i. Bəli, hər əhvalat ki olub, vaxtbavaxt təfsilən qibleyi-aləmin qullığına yazılıb göndərilibdir.

Ş a h T e h m a s. Heydər! Kağızları gətir görüm.

N a d i r. Qibleyi-aləm, fikrinizə gəlirmi, qoşunun qabağında and içdim ki, bundan sonra səmimi-qəlblə millətə və dövlətə kömək edəcəyəm? Ola bilərmi o andımdan sonra padşahıma və dövlətimə xəyanət edəm?

Ş a h T e h m a s. Onlar köhnə sözdür... İnsanın qəlbini bilmək olmaz.

Heydər xan kağızları gətirib verir şaha.

H e y d ə r x a n. Qibleyi-aləm, ancaq iki kağız alınıbdir.

Şah Tahmas kağızları alıb baxır.

Ş a h T e h m a s (*başını yurğalayıb*). Bəli, hərgah burada yazılanın hamısı düz olsa, çox hünərlər edibsınız, amma...

N a d i r. Qibleyi-aləm, səbəb nədir ki, mənim sözlərimə inanmırıınız? Və nə səbəbə gərekdir mən yalan danışam və yainki yazam? Təvəqqə edirəm, buyurasınız qalan məktubları da gətirsinlər.

Ş a h T e h m a s (*Heydərə*). Dahadımı var?

H e y d ə r x a n. Qibleyi-aləm, qeyri məktublar o qədər lazımlı olmadığına görə saxlamamışam.

Ş a h T e h m a s. Əhvalat fikrindədir, ya yox? Nə yazılmışdı?

H e y d ə r x a n. Bir qəribə lazımlı söz yox idi, o barədə kərrat ilə qibleyi-aləmə ərz etmişəm və məxfi edəcəyəm.

N a d i r (acıqli). Qibleyi-aləmdən çox təvəqqə olunur ki, qalan məktubları harada olsa Heydər xan tapsın; ikinci, mən dövlət və mil-lət yolunda qılınc vuram, necə ola bilər ki, dövlətin məndən gizlin sözü ola və halonki cəmi qoşun hamısı mənə tabedir: öl desəm ölürlər, qal desəm qalarlar...

Ş a h T e h m a s. Nadir! Özünə çox ümid edirsən, yaman fikirləri başından boşla! Yoxsa... başından özgə bir xəyallar keçir? Hə?

N a d i r. Şahim! Fikrimdə vətənə rövnəq verməkdən, onu düşmənin zülmündən, məşəqqətindən qurtarmaqdan başqa bir şey yoxdur. Qibleyi-aləm, bunu gərəkdir fikrinizdən unutmayasınız ki, mənim xüsusi düşmənlərim çoxdur. Gözləri görüb, xain olan ürəkləri qəbul etmir ki, mən quldurluqdan qibleyi-aləmin mərhəməti ilə gəlib bu şan-şövkətə çatam. Xülasə... (*Fikirdə*) Məlum olur ki, mən qibleyi-aləmin buyurmağına görə, özgə fikirlərə düşmüşəm. Bəli... Hərgah mənim... o fikirlərim qibleyi-aləmə naxosdur, buyursun, bu saat başımı vursunlar; ancaq təvəqqə edirəm hamı məktubları tapdırıb oxuyasınız. O vaxt yəqin edərsiniz, mən qibleyi-aləmin hüzurunda nəinki tənbehə və bəlkə böyük olan mənsəbə layiq olam... Bu biçarə sərkərdələr və qoşun aslan kimi dava edib, cəmi Xorasan və Əfqanıstan mahallarını zəlzələyə gətirib, xanlarını əsir, yerlərini tar-mar ediblər. Bunlar göstərən qeyrətin əcri budurmu? Bu binəvalar şad-xürrəm gələrkən fikir edirlər: “Şahımız bizə mərhəmət və ənam edəcəkdir”. Fəqət... (*Fikrə gedir*.)

Ş a h T e h m a s (hırslı). Mənə nəsihət etmə! (*Başını əli ilə tutub fikrə gedir və əli ilə işarə edir ki, çıxsunlar. Tək*) “Üreyimizi şad edəcəkdir! Ənam edəcəkdir!” Yaxşı şad edərəm! Dünənki quldur mənə nəsihət edir. Xeyr, görünür bir şey var. Heydər deyən söz gərəkdir doğru ola. İnsan belə olurmuş. Bir az ki, əlinə ixtiyar verirsən, özünü itirir. (*Fikrili*.) Yox, bu işi belə qoymaq olmaz, vaxtkən çarə qılmaq... (*Fikrili*.) Nə etmək? Kimdən bilmək ki, həqiqət, Nadir padşahlıq fikrinə düşübüdür. Heydərin sözünə çox da inanmaq olmaz. (*Fikrili*.) Tapdim... Mirzə Mehdi, Nadirin ən müqərrəb adamıdır, onun hər bir gizlin fikri olarsa bilər... Teləb edərəm. Qorxusundan hər nə varsa açıb deyər. (*Qapıdakı fərraşa*.) Heydər xanı buraya çağır. (*Fikirdə*)

H e y d ə r x a n (daxil olur). Qibleyi-aləm, buyurunuz?

Ş a h T e h m a s. Heydər! Bu saat Mehdini buraya çağır!

H e y d ə r x a n. Qibleyi-aləm sağ olsun, Mirzə Mehdini?

Şah Təhməs. Mirzə Mehdini! Mirzə Mehdini! Mənə lazımdır. Nadir onsuz heç yerə getməz və ondan bir şey gizlətməz. Bir-birinə məhəbbətləri çoxdur.

Heydər xan. Təəccüb! Qibleyi-aləmin hüzurunda elə adamların nə işi gərək ola?

Şah Təhməs. Heydər, elə demə. Mehdi ağıllı adamdır. Yaxşı qələmi var. Mən istəyirəm məxsus Nadirin barəsində onunla söhbət edəm.

Heydər xan. Bəcəşm! (Çıxır.)

Şah Təhməs. Mehdini qorxutmaq gərəkdir, yoxsa Nadirin pünhan işlərini açmaz; Nadiri o çox istəyir. (Fikirli.) Bəli, qorxu başa bəladır, onu zindana saldırıram. (Fikirli.) Yox... Əvvəl xoşluqla, hərgəh xoşluqda olmadı, onda güc ilə dedirdərəm.

Heydər xan (*daxil olur*). Qibleyi-aləm sağ olsun, Mehdi gəlibdir.

Şah Təhməs. De gölsin.

Heydər çıxır.

Mirzə Mehdi xan. Salaməleyküm!

Şah Təhməs. Mehdi, əyləş! (*Mirzə Mehdi oturmayıb qolu bağlı qabağında durur. Şah Təhməs Heydər xana işaret edir ki, çıxsın.*) Mehdi, qələmin yaxşı olmağa görə istəyirəm sənə bir böyük mənsəb verəm, ancaq gərəkdir sidqi-ürəklə dövlətə qulluq edəsən.

Mirzə Mehdi xan (*baş əyib*). Qibleyi-aləmin mərhəməti mənim üzərimdə çoxdur. Ancaq qibleyi-aləm sağ olsun, böyük mənsəbə mən özümü layiq bilmirəm.

Şah Təhməs. Ümidvaram ki, qələmin gücü ilə dövlətə çox mənfəət gətirəsən. Dövlətə və millətə zərər olan şeyləri təxirsiz bildirəsən ki, vaxtında bəlanın əlacını tapaqq. (*Mirzə Mehdi xan fikirdə.*) Nə üçün fikrə getdin? Anlamırsanmı?

Mirzə Mehdi xan. Qibleyi-aləm, həqiqət, anlamıram.

Şah Təhməs. Anlamırsan? Məsələn, bir şəxs padşahın canına qəsd edə, belə bir əhvalatı lazıim gəlirmi xəbər edəsən?

Mirzə Mehdi xan. Əlbəttə!

Şah Təhməs. Bəs de görüm, Nadirin tərəfindən bir şey eşitməyibsənmi?

Mirzə Mehdi xan. Xeyr, qibleyi-aləm!
Şah Təhmas. Bəlkə məqam dostluğunda sənə demiş ola ki,
guya fikrindən padşahlıq keçir.

Mirzə Mehdi xan. Qibleyi-aləm, neçə ildir mən onunla bir
yerdə oluram. Hər bir sirri və pünhan sözü olubsa, məndən gizlətmə-
yibdir, həməvaxt felindən və qövlindən səltənətinizin paydar olmağı
və qibleyi-aləmə artıq dərəcədə məhəbbəti aşkar görünür. Həqiqət,
dava məqamında şir kimi şəmsir əlində hamidan qabaq düşmən
müqabilinə gedibdir. Padşahını sevməyən şəxs bu tövr edərmə?

Şah Təhmas. Bəs görünür heç bir şey eşitməyibsən...

Mirzə Mehdi xan. Heç!

Şah Təhmas (*hırslı*). Səni zindana salandan sonra hamısını
deyərsən... Get, amma bir adama bizim söhbətimizi deyibsən, özünü
ölmüş bil!

Mirzə Mehdi xan baş əyib gedir.

Şah Təhmas (*fikirdə*). Bəlkə Heydər səhvdir. Ağlım kəsmir
ki, Nadirdə belə cürət ola. Hərgah bu fikrə düşmüş olsa da, bu tez-
likdə aşkara çıxmaz. (*Fikrə gedib başını əli ilə tutur.*)

Heydər xan (*yavaş-yavaş daxil olur*). Qibleyi-aləm, nə üz
veribdir?

Şah Təhmas (*başını qaldırıb*). Sənsən? Heydər, mən fikrimi
sənin barəndə dəyişdirdim. Dövlət işlərində səndən mənə müqərrəb
adam yoxdur. Özün görürsən sənə nə qədər mərhəmətim keçir, cəmi
dövlətin ixtiyarını vermişəm sənə. Bununla belə, işdən belə məlum
olur ki, sən istəyirsən Nadir kimi adamı mənə düşmən edəsən. Deyir-
sən, guya Nadir istəyir padşahlığı əlimdən alsin, taxtda özü əyləşsin.
Mənim heç dəlilik yoxdur. Mirzə Mehdi ki, ona müqərrəb adamların
biridir, söyləyir Nadir mənim yolumda baş qoymağa hazırlıdır. Və bir
də qeyri məktublar ki, Nadir işarə edir, məni təşvişə salıbdır. Hanı
o məktublar?

Heydər xan. Qibleyi-aləm, o məktubların məzmununu siz
bilirsiniz. Haman məktublarda yazılın əhvalat Əfqanistan barəsində-
dir... Bundan qeyri bir əhvalat yoxdur. O ki qaldı Nadirin əminliyinə...
şəkkim çoxdur... Qibleyi-aləm, sizinlə söhbət edəndə diqqət etdi-
nizmi, dedi: qoşunlar və sərkərdələr hamısı mənə tabedir... Bu nə
sözdür? İşarə deyilmə?

Şah Təhmas fikrə gedir.

Şah Təhmas. Bəs Nadirin xain olmağını, görünür, sən yəqin edibsin?

Heydər xan. Yəqin, mənə gün kimi aşkardır. Mənim məsləhətimə görə Nadiri gərəkdir bu gün zindana salalar, tainki əlaqəsi heç kimsə ilə olmasın. Çünkü bu xəbərləri eşitsə, həm qoşunu və həm sərkərdələri təhrik edər ki, qibleyi-aləmin üzünə ağ olsunlar...

Şah Təhmas fikrə gedir. Heydər xan qoynundan kağız çıxarır.

Şah Təhmas kağızı görür.

Şah Təhmas. Bu saat buyruq verərsən onu həbs etsinlər. (*Bərkədən*.) Bu saat! O nə kağızdır?

Heydər xan. Qibleyi-aləm, bu gün gəlibdir. Osmanlı dövləti bizim şərtnaməmizə cavab yazıbdır.

Şah Təhmas. Nə yazıbdır?

Heydər xan. Yazır ki, gərək biz, Araz çayının sağ tərəfini onlara verək...

Şah Təhmas (*fikirdə*). Sağ tərəfini... Xeyr, elə şey ola bilməz!

Heydər xan. Əlbəttə, belə şey ola bilməz, amma...

Şah Təhmas (*aciqli*). Necə amma?

Heydər xan. Çarəmiz yoxdur, gərək razı olaq.

Şah Təhmas. Necə çarəmiz yoxdur? Nə üçün gərək razı olaq?

Heydər xan. Qibleyi-aləm, osmanlının müqabilinə çıxmaq üçün əqəllən gərək 20 min qoşunumuz ola. Keçən davalardan sonra bu qədər qoşunu yiğmaqmı olar?

Şah Təhmas (*başını əli ilə tutur və bir az fikirdən sonra*). Yox... Mən səhv etmişəm. Bu saat gedib Nadiri çağırarsan buraya, əvvəlki buyruğumu ki, həbsə salsınlar, əlbəttə, deməzsən. Mən görürəm onsuz bu iş başa gəlməz. Bu saat gərəkdir onu hüzuruma gətirəsiniz və Cəfər xan, Məhəmməd xan burada olsunlar.

Heydər xan. Qibleyi-aləm!

Şah Təhmas. Durma, buyurduğuma əməl et! (*Heydər xan çıxır*.) Nadir bu halda dövlətin müşkül işlərində gərəkdir, ah... Nə yaman halətdir! (*Fikirdə*.) Nə üçün mən Heydərə inanıb, Nadiri özümə düşmən edirəm. Yox, tamamdır! Bu gündən Heydərə çox da ümid etməmək.

Rza xan. Qibleyi-aləm! Bu saat xəbər gəlibdir ki, Osmanlı İrəvandan keçib 30 min qoşunla bizim torpağa ayaq qoyubdur.

Şah Təhməs. Elə şey ola bilməz. Ancaq bu xəbər vardır ki, bizim şərtnaməni qəbul etməyib. İstəyir ki, Araz çayının sağ tərəfini onlara verək.

Rza xan. Qibleyi-aləm! Bu xəbəri yəqin bilib qulluğunuza gəlmışəm, yoxsa cürot etməzdim.

Şah Təhməs. Bəs Heydər, görünür, səhvdir. Ah... xain... Ah... bədbəxt Heydər! Bu saat onu çağırarsan, görüm bu əhvalatları nə üçün gizlədir?

Rza xan istəyir çıxsın, Nadir xan, Heydər xan,
Məhəmməd xan, Cəfər xan daxil olurlar.

Şah Təhməs (*Nadirə*). Mən sənin taqsılarından keçib əvvəlki ixtiyarını qaytarıram. Ümidvaram ki, bir para xəyalətdən qayıdır sədaqətə xidmət edəsən. Bu saat Rza xan bir qəmgin xəbər gətiribdir, guya Osmanlı bizim yerlərə ayaq qoyubdur. Ona görə vaxtı fövt etməyib Rza xanı, Məhəmməd xanı və Cəfər xanı köməkçi götürüb gedərsən düşmənin müqabilinə!

Nadir (*əvvəl yavaş səslə, sonra getdikcə səsini ucaldır*). Qibleyi-aləmin mərhəməti mənim üzərimdə çıxdur. Bu vaxtadək sidqi-qəlblə dövlətə və millətə qulluq etmişəm, vətənimizi düşmənlərdən xilas etmişəm. Xorasandan sonra qibleyi-aləmin xəbəri olmaya-olmaya əfqanların üstünə getmişəm, yerlərini alıb özlərini dağa-daşa salıb vaxtında şahıma xəbər etmişəm. Amma bu qulluqlarımın əvəzində qibleyi-aləmin tərəfindən nəinki böyük mərtəbəyə və hətta bir xoş nəzərə də layiq olmamışam. Mən heç, amma qoşun, qoşun üçün padşahımın “mərhəba” səsi qüvvəti-qəlb və böyük səadətdir... Dövlətə bu günədək mən xəyanət etməmişəm. Bununla belə, qibleyi-aləm, bir saat bundan əqdəm, necə ki, eşitdim, buyruq vermişsiniz məni həbsə salsınlar... Cox təeccüb! Cox təeccüb! Səbəb? Səbəb? İnsanın biinsaf, biqeyrətliyi və paxılılığı! Bilirəm, hamısını bilirəm. Fəqət qibleyi-aləm! Özümə cüret edib deyirəm: həmişə padşahla millətin arasında olan pərdə dövlətin viran olmasına və millətin bədbəxtliyinə ən birinci səbəb olubdur. Bu pərdə vəzirlərdən ibarət bir şeydir ki, həm padşahı və həm də milləti qaranlıqda saxlar.

Nə padşahın millətdən və nə millətin padşahdan xəbəri olmaz. Millətin zülmədən ah-nalə səsini padşah eşidirsə, vəzirlər deyərlər: “Qibleyi-aləm, millət səni alqışlayır, alqışlayır...” Ağılısız, fərasətsiz, öz vəzifəsini anlamayan padşah bu sözlərə inanar, inanıb da zavallı milletin daima göz yaşına və axırda vətənin puç olmağına səbəb olar. İndi, həzərat! Bir padşah ki, dövləti və milləti tapşırı biinsaf, bimərifət şəxslərə (*baxır Heydər xana və səsini ucaldır*), bir padşah ki, canfəşan olan qoşunun və sərkərdənin qədr-qiyəmətini bilməyə (*üzünü xanlara*) tac və səltənətə layiq deyil. Hərgəh istəyirsiniz vətənimiz hər fəsaddan xali və asudə ola, gərəkdir belə padşah səltənətdən xaric olsun...

Cəfər xan, Rza xan, Məhəmməd xan (*hami qılınclarını siyirib*). Doğru buyurursunuz... Nadir şah sağ olsun! Nadir şah sağ olsun!

Şah Təhmas və Heydər xan özlərini itirirlər və dilləri tutulur.

PƏRDƏ

BESİNCİ MƏCLİS

Vaqe olur İsfahanda. Nadirin iş otağı: bir tərəfdə stol, üstündə kitablar. Otaq xalılarla döşənmiş, Mirzə Mehdi xan oturub yazır.

Mirzə Mehdi xan. Görəsən belə bir vücudu İran daha görəcəkmi? Çətin! Sözü bir, ürəyi saf, şir ürəkli, aslan qüvvətli, vətənini sevən, millət yolunda can qoyan, sahibsizlərə sahib, köməksizlərə kömək edən, yetimlərə pərvəriş verən Nadir, heyf ki, tez qocaldı. İndi düz qırx altı yaşı var. Bununla baxanda almış sinnində qocaya oxşayır. Ay zəmanə! Kim deyərdi ki, Nadir belə tez davadan əl çəkər? Hazır dava adı gələndə özgələrini göndərir, axırıncı Dağıstan davasından sonra çox təğyir tapıbdır. Doğru deyirlər: “Söz qılıncañ dan kəskin olar”. Həqiqət elədir! Nainsaf şəxslərin sözləri, biqeyrət müftəxor xanların büxlü, həsədləri Nadirə çox təsir edibdir. Heydər xan cəzasına çatdı. Cəfər xan, Rza xan, Məhəmməd xan – dövlətin əvvəlinci adamları – şahiddirlər ki, Nadir taxtdan baş qaçırtdı, amma indi haman bu şəxslər Nadirin barəsində qeyri sözlər danişırlar.

Deyirlər ki, guya Nadir Səfəvi nəslinin əlindən səltənəti güc ilə aldı... Xülasə, bu axır vaxt Nadirin əhvalı xeyli pərişandır. Bir boş söz ilə halətindən çıxır; gör iş nə yerə çatıbdır ki, mənimlə də hirsli danışır. Və halonki mənim xatirimi çox istərdi. Kim bilir, bəlkə məndən də söz düzəldib deyiblər. (*Fikirli qapıya tərəf gəlib baxır.*) Heyhat! Bundan müqəddəm sübh saat beşdə-altıda işə məşğul olardı, amma indi saat ondur, bu vaxtadək gəlmir. (*Qapıdan baxır.*) Yox, gəlir. (*Kağızlarını götürür.*)

Nadir əlində ağaç şah paltarında, hirsli, yavaş-yavaş daxil olur.

Nadir şah (*ətrafına nəzər yetirir*). Mirzə, Dağıstan davasını yazıb qurtarıbsanmı?

Mirzə Mehdi xan. Xeyr, qibleyi-aləm, qurtarmağa az qalıbdır.

Nadir şah. Neçə günə tamam olar?

Mirzə Mehdi xan. Qibleyi-aləm, on günün ərzində qurtaram.

Nadir şah (*hirsli*). Yaz, yaz, tez qurtar, mənə lazımsan! (*Fikirli.*)

Mirzə Mehdi xan. Qibleyi-aləm, nə barədə?

Nadir şah. Bir neçə daxiliyyə işləri var, bir neçə qanunlar var. İstəyirəm yazasan. (*Fikirli.*) Əvvəla, fikrim budur ki, iki düşməni barışdırıram. (*Mirzəyə diqqətlə baxır.*)

Mirzə Mehdi xan. Qibleyi-aləm sağ olsun, anlamıram.

Nadir şah (*aciqli*). Hə! Hə! Əlbəttə, adam demirəm, iki düşmən, yəni iki məzhəb. (*Mirzə fikrə gedir.*) Nə üçün fikrə getdin, yoxsa genə başa düşmürsən?

Mirzə Mehdi xan. Bəli, qibleyi-aləm! İndi başa düşdüm.

Nadir şah. Doğrusu, şıə-sünnü adı eşidə bilmirəm. Gərək bu iki məzhəb birləşə. Nə səbəbə, mənfəəti nədir? Onları sonra deyərəm.

Mirzə Mehdi xan. Doğrudur, qibleyi-aləmin əlində hər bir şey asandır. Amma... Bu iki məzhəbin birləşməyi çətindir.

Nadir şah. Mənim əlimdə heç bir şey çətin deyil. İnşaallah, hərgah Allah yar olsa, məqsudimə çataram. Dünən Rza xanı göndərdim Axund Molla Ələkbərin yanına ki, indidən başlaşın xalqa nəsihət etməyə. Bu gün gərək cavab gətirə. Vaxta ki, burada xalq hazır oldu, onda Osmanlıya yazmalıyam, tainki şərt-şüreklərini mənə məlum edələr.

Mirzə Mehdi xan. Allah xeyir versin!

Nadir şah. İkinci fikrim budur: gərəkdir İncil bizim dilə tərcümə oluna.

Mirzə Mehdi xan. Qibleyi-aləm, o nə üçün?

Nadir şah. Dövlətin mənfovəti üçün hər padşaha lazım gəlir qeyri tayfanın dinini bilsin, tainki qeyri tayfa ilə dininə müvafiq rəftar olunsun.

Mirzə Mehdi xan. Bəli, qibleyi-aləm, fikriniz gözəl bir fikirdir.

Nadir şah. Üçüncü fikrim: mollaların ixtiyarlarını azaltmaq... Hesab etmişəm bir ildə məscidlərdən yeddi milyon manat mənfəət alınır. Heç bilirsən kimlər məsrəf edirlər?

Mirzə Mehdi xan. Xeyr, qibleyi-aləm!

Nadir şah. Mollalar və axundlar! Bu pul gərəkdir dövlətin xəzinəsinə yığılsın. Zira ki, xəzinədə pul olmasa, qoşun saxlamaq olmaz, qoşun olmazsa, vətən saxlamaq olmaz. Vətən gedərsə, məşçid də olmaz və bəlkə din də əldən gedər.

Mirzə Mehdi xan. Qibleyi-aləm, bəs mollalar nə ilə dolanacaq etsinlər?

Nadir şah. Əvvəla, bu qanundan sonra hər bir tənbəl molla-lığa qaçmaz. İkinci, molla-lığa layiq olan şəxslərə, dinə rəvac verən üləmalara, islamın qeyrətini çəkən axndlara məvacib teyin edəcəyəm... Əsil mətləb budur ki, mollanı öz ixtiyarına qoymamaq. Bir dövlət ki, mollalar ixtiyarında yaşıdı, o dövlətdə tərəqqi olmaz... Çünkü bir neçə səbəblərə görə molla qismi həmişə çalışır ki, xalq qaranlıqda yaşasın... Daha doğrusu, dövlətə dair qanunları bilmərrə ruhanilərdən almaq gərəkdir... (*Fikrili*.) Dördüncü fikrim budur: gərəkdir mənim padşahlığımda fəqir və sail tapılmaya, məgərinki əlsiz-ayaqsızlardan başqa. Bir dövlətin ki, fəqiri, saili çox oldu, o dövlətin tez puç olmağına ehtimal var... Xülasə, bu minval başımda çox fikirlər var... (*Fikrə gedir*.) Ümidvaram ki, bunların hamısı düzələ... Bu gün Rza xanı gözləyirəm axunddan cavab gətirsin. Gərək ki, gələn odur.

Rza xan daxil olur.

Nadir şah. Rza xan, necə oldu?

Rza xan. Qibleyi-aləm, fikrinizin hamısını bəyan etdim, lakin...

Nadir şah (*aciqli*). Necə lakin? Hə, de görüm!

Rza xan. Qibleyi-aləmin gözəl fikirləri axunda xoş gəlmədi...

Nadir şah. Xoş gəlmədi? Mən istəmirəm özünü buraya çağırıram, tainki mənim yanımda qorxusundan bəli deyib, gedəndə yenə öz bildiyini edə. İndi ki, belə oldu (*ağacı yerə vurur*), bu saat de görüm, nə üçün xoş gəlmir?

Rza xan. Qibleyi-aləm, deyir mən əvami-nasdan qorxuram. Bir söz bu barədə danışsam, evimi qarət edərlər.

Nadir şah. Ay biçarə, canından qorxmur, evindən qorxur. İndi ki, belə oldu (*hırslı*), bu saat gedib buyruq verərsən başını kəssinlər. Dinə rəxnə olan mollaların pərəstəri olan Süleyman xani həbsə sal-sınlar... (*Hırsınlıb ayağa durur. Hırsındən danişa bilməyib, ağacı yerə vurur.*) Durma, bu saat padşah buyurduğuna əməl et... (*Rza xan çıxır.*) Mirzə, bu saat sultana kağız yaz ki, mən xahiş edirəm ümumi xeyirdən ötrü iki məzhəb birləşə, eşitdin? (*Ağacı yerə vurur.*) Mən göstərrəm o məlun müftəxərlara.

Mirzə Mehdi xan. Bəçeşm! (*Nadir şah çıxır.*) Bəli, az düşmən vardi, indi də mollalar. Bunların qabağında dayanmaqmı olar? Bundan müqəddəm genə məndən söz eşidərdi, amma indi artıq söz danışmaq olmur. İnsafən, başındaki fikirlər nə gözəl fikirlərdir, nə gözəl qanunlardır! Bunlar hamısı dinpərəst və millətpərəstlik nişanəsidir, amma heyf, anlamırlar.

Cəfər xan içəri daxil olur.

Cəfər xan. Mirzə Mehdi xan, bu nə əhvalatdır? Deyirlər şah buyruq veribdir Molla Ələkbərin boynunu vursunlar.

Mirzə Mehdi xan. Bəli, xan, doğrudur.

Cəfər xan. Səbəb?

Mirzə Mehdi xan. Bir neçə sifariş göndərmişdi, əməl etmək istəmir.

Cəfər xan. Necə? Nə sifariş?

Mirzə Mehdi xan. Rza xandan sual ediniz, sizə hamısını nəql edər, çünkü işin içində odur.

Cəfər xan. Bu iş yaxşı olmadı. Mollaları özünə gərək düşmən etməyə idi... (*Fikirli.*)

Mirzə Mehdi xan. Fikir edirsən, görürsən haqq deyir. Bunun sözü odur ki, dinə rəxnə salmasınlar. Bunun çalışdığı odur ki, islam

qüvvətlənsin, millət ayılsın, vətən tərəqqi etsin. Nə etməli? Bu, bir tərəfdən iş düzəldirsə, xanlardan bir neçəsi pozur. Məsələn, buyruq veribdir ki, Süleyman xanı həbsə salsınlar; cünki bir neçə müftəxərləri padşahın üzünə durğuzur.

Cəfər xan. Allahü əkbər! Nə yaman iş oldu. Tərs kimi də bu gün şikara çağırıbdır, gərək gedək. Bunun bu halətində şikara gedərsən, gərək hər qədəminə diqqət edəsən. Allah elə eləyeydi ki, şikara getməyə idi.

Mirzə Mehdi xan. Olsun ki, bu gün şikara getməyə; cünki övqatı nəhayətdə təlxdir.

Cəfər xan. Xeyr, necə övqatı təlx olmuş olsa, dediyi söz fikrindən çıxmaz. Yaxşısı budur ki, mən gedim, bəlkə məni görməsə şikar fikrinə düşməyə. (*İstəyir çıxsın. Nadir şah rast gəlir.*)

Nadir şah. Cəfər, hara gedirsən?

Cəfər xan (*qorxa-qorxa*). Heç, qibleyi-aləm.

Nadir şah (*hırslı*). Necə ki, heç? Hara gedirdin?

Cəfər xan. İstədim fərraşdan xəbər alam qibleyi-aləm bu gün şikara təşrif aparacaqdır, ya yox?

Nadir şah. Əlbəttə! Əlbəttə! (*Mirzə Mehdi xana*.) De, hazırlaşınlar. (*Mirzə Mehdi xan çıxır. Cəfər xana*.) Bu gün şikar gərək yaxşı olsun.

Cəfər xan. Bəli, qibleyi-aləm.

Nadir şah. Səbəb?

Cəfər xan. Qibleyi-aləm buyurur.

Nadir şah (*rişxəndlə*). Qibleyi-aləm buyurur! Hər işdə mən dediyimə qulaq assanız, çox yaxşı olardı. Məsələn, Süleyman xana kərrat ilə demişəm ki, sən dövlətə qulluq etməkdənsə, gedib bir para adamlarla əbəs yerə vaxtını keçirirsən. Xeyr, mən dediyim sözlər havaya gedir. Zərər yoxdur, indi bəlkə düşünə. (*Açıqlı*.)

Mirzə Mehdi xan gəlir.

Mirzə Mehdi xan. Qibleyi-aləm sağ olsun, şikara hazırlırlar.

Nadir şah. Gedək. (*Mirzə Mehdi xana*.) Mirzə, sən işində ol. Dediyim məktubu yazarsan.

Nadir şah və Cəfər xan çıxırlar.

Mirzə Mehdi xan (*tək*). Lazımdır məktubu bu saat qurtaram, qəribə insandır! Başı necə qarışq, fikri necə dağınıq olsa da, genə dediyi söz fikrindən çıxmır. (*Yazır və hərdənbir qələmi saxlayıb fikrə gedir.*) İşlərin belə qarışq vaxtında çox müşküldür ki, bu başa gələ. Görək Allah nə istəyibdir. (*Yazır.*) İki məzhəbin birləşməyi həqiqət gözəl, yaxşı bir fikirdir, çünkü ədavət bilmərrə ortalıqdan götürülər, mədəniyyət artar, hər iki millət qüvvətlənər. (*Yazır.*) Mollalara məvacib kəsmək də, mənim təsəvvürümə görə, yaman deyil. Padşahlıqdan məvaciibləri olsa, bir para ağla gəlməyən şeyləri və aşkara millətin, vətənin, dövlətin zərəri olan sözləri xalqın arasında nəşr etməzlər. (*Yazır.*) O gün mənə deyir ki, Mirzə, sən elə bilmə mən ruhanilərə düşmənəm. Xeyr, dinə rəvnəq verən mollalar mənim canımdırlar. Dinə rəxnə salan mollalara, həqiqət, mən düşmənəm... Bunlar zahirədə dinpərəst, batındə dini tar-mar edirlər. (*Fikrə gedib yazır.*) Bəli, fikir etdikcə görürsən insafən ağıllı qanunlardır. Həqiqət, gözəl fikirlərdir, amma heyfa, qədrini bilən yoxdur...

Məhəmməd xan tələsmiş içəri daxil olur.

Məhəmməd xan. Mirzə Mehdi xan, bu nə əhvalatdır? Deyirlər şah şikara gedərkən atıblar.

Mirzə Mehdi xan (*əlindən qələmi salıb durur*). Nə buyurursunuz, xan? Elə şey ola bilməz. İndi bu saat getdilər.

Məhəmməd xan. Bəli, indi bu saat şəhərə qovğa düşübdür. Hətta deyirlər... (*Fikirli.*)

Mirzə Mehdi xan. Hə... Nə deyirlər? Yoxsa vəfat edibdir? Hə?

Məhəmməd xan. Bəli, bir elə şey danışırlar.

Mirzə Mehdi xan. Vay! Vay! İranın gülü soldu, günü batdı, bəxti qaraldı. (*Bilmir nə etsin.*)

Məhəmməd xan. Xan! Özünüüz əbəs yerə həlak etməyiniz. Bəlkə də bu xəbərin əsl olmasın, amma onu yəqin bilirdim ki, bu iş yavuqda olacaqdır...

Mirzə Mehdi xan (*hırslı baxır*). A! Bəs görünür siz bilirdiniz...

Bu vaxt bayırda qılıq-qal düşür. Nadiri qolundan tutub götürirlər.

Məhəmməd xan qeyri qapıdan çıxır.

Nadirin bir qolu yaralı, səndəlin üstə əyləşdirirlər.

Nadir şah. O bədbəxt atanı heç kəs görmədi?

Cəfər xan. Qibleyi-aləm! Vəliəhd məşəyə buyurmuşdu, ancaq bir əsər tapmayıbdir.

Nadir şah. Çağırın!

Rza xan. Qibleyi-aləm, burdadır!

Rzaqulu xan əllərini döşünə qoyub Nadirin qabağında durur.

Nadir şah (*diqqətlə baxır*). Oğul, bir əsər tapmadın? Bir insan görmədin?

Rzaqulu xan. Xeyr, şah baba!

Nadir şah. Çox təəccüb! Bu saat gərək o bədbəxti tapasınız. (*Hırslı xanlara baxır*.) Durmayın!

Rza xan, Cəfər xan və Rzaqulu xan çıxırlar.

Mirzə Mehdi xan mat durur.

Nadir şah (*Mirzə Mehdi xana*). Mirzə! Görürsən mənimlə nə tövr rəftar edirlər?

Mirzə Mehdi xan. Görürəm, qibleyi-aləm, görürəm. Sizdən sonra İranın halını nəzərimə götürirəm...

Nadir şah. Yaxşı ki, atan bədbəxt rəhmli imiş. Güllə ancaq qolumdan dəyiibdir.

Mirzə Mehdi xan. Qibleyi-aləm, Allah-taalanın İранa rəhmi var imiş...

Nadir şah. Hərgəh bu üç nəfər tapmasa, yəqin ki, bu fitnə bunların tədbiridir.

Mirzə Mehdi xan. Qibleyi-aləm! Onların üçüncüsü vəli-əhddir.

Nadir şah. Ah, Mirzə! Bu dünyada heç kəsə inanmaq olmaz. (*Fikirli*.) Oğluma da mənim gümanım var; çünkü bir ay bundan müqəddəm bir neçə söz qulağıma yetişibdir.

Mirzə Mehdi xan. Qibleyi-aləm! Sizin təşrifinizdən bir az müqəddəm Məhəmməd xan burada idi. Onun sözlərindən məlum oldu ki, bu işdən xəbəri var.

Nadir şah. Məhəmməd xan? Hə, hə... çağırıt bu saat. (*Mirzə Mehdi xan çıxır.*) Bəli... hər bir padşah iki düşməndən xilas deyil: vətən, millət qeyrəti çəkməyən, gününü eyş-işrətdə keçirib milləti daima zülmlərə düşçər edən padşah əcəlini millətdən gözləsin... Millətin və dövlətin tərəqqisinə çalışan, bu yolda təzə qanunlar qoyan, vətənini zülməndən xilas etmək istəyən padşah əvvəlinci gülləni öz müqərrəb adamlarından gözləsin... Mənim yəqinimdir ki, bu gullə millət gulləsi deyildir!..

Mirzə Mehdi xan. Qibleyi-aləm sağ olsun, göndərdim çağırınlar.

Nadir şah. Bəs nə deyirdi Məhəmməd?

Mirzə Mehdi xan. Qibleyi-aləm, çox üstüörtülü danışındı. Ancaq bunu anladım ki, bu işdən onun xəbəri var.

Nadir şah. Cox əcəb! Bəs görünür onunçün şikara getməyibdir.

Məhəmməd xan varid olur.

Məhəmməd xan (*Nadir şahın qabağında durur*). Qibleyi-aləm, bu nə bədbəxtlikdir üz veribdir?

Nadir şah (*rişxəndlə*). Bəli, belə gərək olaymış... Nə üçün bəs sən şikara mənimlə getmədin?

Məhəmməd xan. Qibleyi-aləm, qızım can üstədir, mümkün olmadı.

Nadir şah. Bəs bir xəbər bilmirsənmi?

Məhəmməd xan. Qibleyi-aləm, nə barədə?

Nadir şah (*aciqli*). Necə nə barədə? Gözlərin görmürmü?

Məhəmməd xan. Qibleyi-aləm, bir əhvalat eşitmişəm...
Amma...

Nadir şah (*hırslı*). Nə bilirsən, de bu saat...

Məhəmməd xan. Qibleyi-aləm, vəliəhd gərək bu işi hamidən yaxşı bilə...

Nadir şah. Sənin sözündən belə məlum olur ki, bu, oğlumun fitnəsidir?

Məhəmməd xan. Bəli, qibleyi-aləm!

Nadir şah. Sübut?

Məhəmməd xan. Bir elə sübutum yoxdur, ancaq belə deyirlər.

Bu vaxt Rza xan, Cəfər xan içəri daxil olurlar.

Nadır şah (*üzünü Cəfər xana*). Necə oldu?

Cəfər xan. Qibleyi-aləm, buradan çıxandan sonra vəliəhd bizi dedi ki, mən özüm gərək o bədbəxti axtaram tapam, başına bir neçə adam cəm edib şəhərdən kənara çıxdı.

Nadır şah. Hə... hə... Tamah güc gətiribdir! (*Açıqlı ayağa durur*.) Daşı daş üstə qoymaram, boynunuzu bir dəqiqədə vurdurram, İranı altın-üstünə döndərrəm... bu saat oğlumu qolubaqlı bura gətirməsəniz. Durmayın!

Məhəmməd xan, Cəfər xan, Rza xan tez çıxırlar.

Nadır şah (*başını əli ilə tutub əyləşir, sonra Mirzəyə*). Mirzə, görürsən, düşmənim mənimlə bir evdə olur, mənim sayəmdə dola-nır, mən düşmənimini iraqda gəzirəm.

Mirzə Mehdi xan. Qibleyi-aləm! İnanmayınız bu sözlərə, İranı bədbəxt etməyiniz. Hamı hiylə bu xanlardadır ki, vüzəra hesab olunurlar. Bunlar çox biinsaf xalqdır. İnanmayınız, qibleyi-aləm! Vəliəhdən belə şeylər sadir olmaz...

Nadır şah. Xeyr, daha şübhə yeri qalmadı. Onun gərək bu gün iki gözləri də çıxa və cəmi İran da rahat ola.

Mirzə Mehdi xan. Qibleyi-aləm! İki yəqin etməmiş vəliəhdə bədbəxt etməyiniz.

Nadır şah. İş mənə çoxdan yəqin olubdur, Mirzə! Əbəs yerə təvəqqə etmə! (*Hirsli*.) Gərək bu gün onun gözləri dünyانın işığına həsrət qala. Bu gündən mənim Rzaqulu adlı oğlum yoxdur. Bu gündən İranın vəliəhdə yoxdur... (*Başını əli ilə tutub fikrə gedir*.)

Dışarıda qılıq-qal səsi gəlir, Rzaqulu xanı qolları bağlı gətirirlər.

Rza xan, Məhəmməd xan, Cəfər xan, Rzaqulu xan daxil olurlar.

Nadır şah (*başını qaldırıb Rzaqulu xana*). Bədbəxt oğlum, tamahkar oğlum, atandan artıqmı dövlətə, millətə qulluq edəcəkdir ki, bu fikirlərə düşdün? (*Hirsli*.) Aparın bu saat bunun iki gözlərini də çıxardın. (*Göstərir*.) Bu gözlər gərək onun üzünü görməyə, o göz-lər dəxi bu dünyanın işığını! (*Hirsli*.) Aparın!

Rzaqulu xan. Şah baba, mənim gözlərimin qiyməti heç, amma İranı gözsüz qoyursan... Aparın məni. Padşahın buyruğuna əməl ediniz. İşin həqiqəti sonra məlum olar. (*Üzünü xanlara*.) İranın evi o vaxt

yıxıldı ki, sizin kimi şəxsləri ümərayi-dövlət təyin etdilər. Aparın! (*Çixır və dalınca xanlar.*)

Nadır şah (*səndəlin üstə yixilib başını əli ilə tutur*). Pərvərdigara, nə halətdir!.. (*Ürəyini əli ilə tutur.*) Of, üreyim döyüñür.

Mirzə Mehdi xan (*yixılır Nadir şahın ayaqlarına*). Qibleyi-aləm! Neçə ildir qulluq edirəm. Bu vaxtadək bir təvəqqəm olmayıbdır ki, qəbul etməyəsiniz. Axırıncı təvəqqəmdir, vəliəhdı bədbəxt etməyiniz.

Nadır şah (*hirsli*). İtil gözümdən, sən də onunla dilbir olubsan?

Mirzə Mehdi xan yavaş durur gedir.

Gülcahan (*tez gəlib Nadir şahın ayağına döşənir. Ağlaya-aglaya*). Qibleyi-aləm! Səni and verirəm o şeyə ki, canını onun yolunda çürüdübsən, yazığın gölsin mənim balama, məni axırətədək gözüyaşlı qoyma, Nadir! (*Ağlayır.*) 20 il ondan ötrümü bəsləmişdim? (*Ağlayır, Nadir şah başını əli ilə tutur.*) Nadir, evimi yuxma. Buyur mənim gözlərimi çıxarsınlar, balamda taqsır yoxdur. (*Ayağını qucaqlayıb ağlayır.*)

Nadır şah. Olmaz. Belə gərək olsun, dövlətə xəyanət edən gərəkdir cəzasına çatsın...

Gülcahan (*yalvarır*). Nadir! Buyur iki saat gözləsinlər, taki o çıxan gözləri doyunca öpüm. Allahi sevirsən, mənim göz yaşımı rəhm et. (*Ağlayır.*) Sən İranın adil bir padşahı, mən İranın bədbəxt analarından biri, işin təhqiq olunmağını tələb edirəm... Buna da ixtiyarım yoxmu?

Nadır şah (*bir az baxıb bərkədən*). Dur get! (*Qolundan tutub yixır.*)

Gülcahan (*bərkədən*). Ay!.. (*Qəşş edib yuxılar.*)

PƏRƏDƏ

Beşinci məclisin mabədi

Rəxtxab

Mirzə Mehdi xan. Pərvərdigara! Nə yaman və dəhşətlə vaqiədir! Bundan sonra İran dəxi düzəlməz. Şah bu gün-sabah ağlını itirəcək, dövlət düşəcəkdir biqeyrət xanların əllərinə... Kim bilir nə

olacaqdır. Biçarə Rzaqulu xanı zalim uşağı naħaq yerə bədbəxt etdi-lər. Dünən şah çağırıb mənə deyir: Mirzə, bir səhvdir etmişəm. Cəmi dünya qana batsa, o səhvi düzəltmək olmaz, iş aşkar olubdur. Rzaqulu xanın bu işlərdən bilmərrə xəbəri yox imiş. Bu fəsadlar tamam xanlardan üz veribdir...

Nadir şah (*əlində ağaç, beli bükülmüş, yavaş-yavaş gəlir*). Mirzə! Necə ki, dünən eşitdin elədir, nainsaf uşağı mənim balamı naħaq yerə gözsüz qoydular. (*Ağlayır*.) Mən evi yixilmiş, mən ağlını itirmiş binamusların sözünə qulaq asib, onlara inanıb həqiqət, İranı gözsüz qoydum. (*Ağlayır*.)

Mirzə Mehdi xan. Qibleyi-aləm, səbir etmək lazımdır. Taq-sirkar öz cəzasına çatar.

Nadir şah. İş işdən keçibdir, dünya başıma təng olubdur. (*Başını tutur*.)

Mirzə Mehdi xan. Qibleyi-aləm, bu fəsadları törədən bəs məlum deyilmə?

Nadir şah. Birdirmi, ikidirmi? Düz əlli nəfər sözlərini bir edib-lər ki, məndən sonra İranın taxtı Rzaquluya təslim olmasın... Bəli, məqsudlarına çatdırılar.

Mirzə Mehdi xan. Adları məlumdurmu, qibleyi-aləm!

Nadir şah. Əlbəttə, məlumdur. Bu gün cəzalarına çatarlar. Əlli nəfərin də başları gərəkdir kəsilsin. (*Taxta əyləşir. Başını tutub Mirzə Mehdi xana yavaşdan*.) Get, mən bir az rahat olum... (*Uzanıb*.) Yox, rahat ola bilmərəm. (*Ürəyini tutur*.) Uf, nə halətdir, pərvərdigara, gözlərim torlanır. (*Birdən qorxub durur, guya gözünə adam görünüür*.) Kimsən? Hə? Qatildir! (*Geri çəkilir*.) Məni... Məni öldürmək istəyir, hə? Yox... yox... (*Başını tutur*.) Pərvərdigara! Ölüm mənə vacibdir. (*Dizi üstə durur*.) Ancaq istəyirəm göz yaşımıla günahları-mın mindən birini təmizləyəm. Mən gərək ağlayam, qanlı yaşlar tökəm, oğlum təki kor olam, ondan sonra əmr özündür. Mənim naləmdən yer-göy gərəkdir mələyə, ondan sonra ixtiyar sənindir. Mən gərək yaman-yaman dərdlərə mübtəla olam... (*Ağlayır*.) Ağla, gözlərim, ağla! Dünyanın işığına oğlum kimi gərəkdir həsrət qalam. (*Başını iki əli ilə tutub, aşağı baxıb ağlayır*.)

Gülcahan (*əli qoynunda, qara paltarda yavaş-yavaş gəlir*). Nadir? Nə səbəbə belə edirsən? (*Nadir şah səs vermir, Gülcəhan yavuğşa gedir*.) Nadir, nə olubdur?

Nadir durur.

Nadir şah. Heç. (*Başı aşağı.*) Gülcahan, doğrusu, üzünə baxa bilmirəm, taqsırim çıxdur. Əlindən nahaq yerə balanı almışam. (*Əlindən tutur.*) Bağışla məni, bağışla! Səni and verirəm oğlumun tökülən gözlərinə.

Qucaqlaşış aqlayırlar.

Gülcahan. Ah, Nadir, Nadir! Ana olsaydin, bilərdin mən nə çəkirəm. Nə etmək, hərdən baxanda ürəyim od tutub yanır. Qiyamətədək yanacağam... (*Ağlayır.*)

Dışarıda səs gəlir. Nadir şah qapiya tərəf gedir.

Nadir şah. Nə var? (*Qapıdan çıxır.*) Yaxşı, bir az səbir etsinlər. (*Gülcahana.*) Rzaqulunun yoldaşlarıdır. Gəliblər görməyə. Gedim o biri otağa, oğlum bura gələndə mən onu görməyim.

Gülcahan. Nadir, bədbəxti özünə həsrət qoyma. Necə dəfə deyibdir ki, məni apar şah babamın yanına.

Nadir şah. Yox, yox! Gülcahan, gətirmə, göstərmə! Yəqin bil ki, onu görsəm ağlım başından çıxar. Hərdənbir yuxuda görəndə dəli oluram... İnsaf məni incidir. Ürəyim od tutub yanır.

Gülcahan. Bəs nə edim? Nə çarə qılım? Hər gün yalvarı: məni şah babamın yanına apar. Bəlkə bu gün, sabah oldum, mənə xeyir-dua versin. (*Ağlayır.*)

Nadir şah. Xeyir-dua! Ah, biçarə! Binəva! (*Ürəyini tutur.*) Uf, yenə bir şey sancdı. (*Fikrə gedir.*) Yaxşı, razı oldum, ancaq mən yuxuda ikən gətir, bəlkə bir az sakit ola. İndi get, yoldaşları gözləyirlər.

Gedirlər.

Fərraş (*qapıdan*). Buyurunuz!

Ələşrəf bəy, Musa bəy, Saleh bəy.

Ələşrəf bəy. Yaxşı, indi nə tövr etməli?

Musa bəy. Necə nə tövr? And içdik ki, gərək Nadiri öldürək. Gərəkdir ki, elə də ola.

Saleh bəy. Bir az yavaş danış, ferraş eşidər.
Mus a bəy. Ferraş onsuz da gərək bilsin.
Ələşrəf bəy. Nə tövr edək ki, ferraşı ələ gətirək?
Saleh bəy. Birdən razı olmadı?
Musa bəy. Mən razı edərəm!
Ələşrəf bəy. Başla görək!

Musa bəy ferraşı çağırır, ikisi bir tərefdə söhbət edirlər.

Musa bəy. Ferraş!
Ferraş. Bəli, ağa!
Musa bəy (*çoxlu pul göstərib*). De görüm bu pulu istəyirsən,
ya xanlıq və yainki nökərçilik?
Ferraş. Əlbəttə xanlıq, pul da olsa, daha da yaxşı.
Musa bəy. İndi ki elədir, əzizim! Nadir şahın başına hava
gəlibdir, bu gün-sabah onu taxtdan düşürəcəklər. Ondan sonra da,
kim bilir, sən burada qalacaqsan, ya yox. Yaxşı deyilmi ki, bir iş
edəsən, həm xanlıq və həm dövlət qazanasan?
Ferraş. Nə işdir, ağa?
Musa bəy. Lazım gəlir ki, onu öldürək. (*Ferraş fikrə gedir*.)
Nə üçün fikrə getdin, yaxşı pul veririk və gələcəkdə xan olarsan.
Çünkü o adam ki, bunun yerində eyləşəcəkdir, bizlərə qohumdur...
Biz gecə vaxtı gələcəyik, sən yalandan yuxula və qapını da açıq qoy.
Ferraş (*bir azdan sonra*). Yaxşı, indi razı oldum.
Musa bəy (*pul verir*). Al qabaqca bunu.
Saleh bəy. İndi de görək, Nadir harda yatır?
Ferraş. Nadir axır vaxt bu otaqda yatır. Çünkü hərəmhanaya
getmir ki, oğlu ilə rast gələr.
Ələşrəf bəy. Çox əcəb. Nə vaxt rəxtxabına uzanır?
Ferraş. Oğlunun əhvalatından sonra rəxtxab üzü görməyibdir.
Gah o taxtın üstə, gah səndəlin üstə yatır və çox da yatmır, çox vaxt
gecədə neçə dəfə durub öz-özü ilə danişir.
Musa bəy. Çox əcəb, bəs biz gedək, sən də vaxtında hazır ol.
Ferraş. Rzaqulu xan buraya gəlsə, nə deyim?
Saleh bəy. De ki, yoldaşların dedilər, özgə vaxt gələcəyik,
ancaq əhvalını bilmək istəyirdik.

Hamısı çıxırlar.

Fərraş. Həqiqət, şahdan dəxi hamı əlini üzübdür, qoy özgəsi olsun. Bəlkə mən də xan olam.

Nadır şah (yavaş-yavaş gəlir). Qonaqlar necə oldular?

Fərraş. Qibleyi-aləm sağ olsun! Dedilər bir şey unudublar, getdilər gətirsinlər.

Nadır şah. Görünür biçarə oğluma bir şey bəxşış etmək istəyirlər. Yaxşı, qapıları bağla, hərgah gəlsələr, ayrı otağa dəvət et.

Fərraş çıxır.

Nadır şah. Biçarə övrət qan ağlayır. Ağlamasın nə eləsin... Uf, fələk! (*Taxta uzanıb yuxuya gedir. Birdən qorxub durur.*) Allahü əkbər! (*Ətrafına baxır.*) Kimsən? Hə? (*Oturmuş.*) Pərvərdigara! Nə istəyirlər məndən, biryolluq öldürəcəklər, öldürsünlər. (*Gözünə adam görünür.*) Gəlmə, gəlmə, yoxsa... (*Ətrafına baxır.*) Heç kəs yoxdur, Allahü əkbər! (*Yenə gözünə görünür.*) Gəlmə yavuq, səni and verirəm bizi Yaradana! (*Diqqətlə baxır.*) Vay, oğlumdur, oğlumdur, gəlibdir məndən xeyir-dua almağa. Əlləri ilə məni gəzir. Gəlmə, üzünə baxa bilmirəm... Yox, gəlir... gəlir... (*Üzünü əli ilə tutub taxta yixılır.*)

Bu vaxt Ələşrəf bəy, Musa bəy, Saleh bəy yavaş-yavaş evə daxil olurlar, istəyirlər Nadir şahı vursunlar.

Musa bəy. Yaxşı əlimizə düşübəsən.

Nadir şah birdən ayılıb dili tutulur və sonra üzerlərinə yüyürüb
Musa bəyi, Ələşrəf bəyi bir yumruğa yixir, Saleh bəy xəncərlə
daldan vurur, qaçırlar. Nadir şah yixılır.

Nadır şah (yavaş-yavaş yixılır). Pərvərdigara! Günahım çoxdur! Yaman dərdlə ölüməm, nahaq yerə. Heç kəsə pislik etməmişəm. Hər kəsə də yamanlıq etmişəm, ümumi xeyri nəzərdə tutmuşəm. Vətən salamat qalsın fikrində olarkən canımı vətənin və millətin yolunda sərf... etmişəm... Oğlumun gözlərini vətənə qurban etmişəm. (*Ağlayır, yavaş-yavaş yixılır.*) Biçarə anasını axırətədək gözüyaşlı qoymuşam... Pərvərdigara! Özün kömək et bu başsız millətə! Ya Rəbbim! Bir neçə dəqiqə canımı alma, tainki oğlumu görəm...

Gülcahan Rzaqulu xanın əlindən tutub.

Gülcəhan. Oğlum, atan səndən xəcalət çekir. İndi yatır, bax oğlum! (*Nadir şaha tərəf baxmir.*) Şan-şövkətdən məhrum olan oğlum! (*Ağlayır.*)

Nadir (*bunları görüb dici üstə bunlara tərəf sürüñür*). Ah, bədbəxt oğlum! Atan dici üstə səndən təvəqqə edir: əfv et, oğlum, bağışla, oğlum, şah babanı bağışla! (*Ölür.*)

Rzaqulu xan əlləri ilə gəzir.

Gülcəhan. Ah!.. (*Qəşş edib Nadirin üstünə yixilir.*)

PƏRDƏ

SÜLEYMAN SANİ AXUNDOV

(1875-1939)

Süleyman Sani Rzaqulu bəy oğlu Axundov Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsil alıqdan sonra 1894-cü ildə Qori Müəllimlər Seminariyasını bitirmişdir. Pedaqoji fəaliyyətə Bakıda rus-tatar məktəblərində başlamışdır.

1899-cu ildə yazdığı ilk əsəri olan “*Tamahkar*” komedyasında acgözlük, köhnə adət və ənənələr təqnid edilir. Sonralar “*Yuxu*” (1905), “*Kövkəbi-hürriyyət*” (1906), “*Qonaqlıq*” (1906) hekayələrinə dövrün aktual ictimai-siyasi məsələlərinə toxunulur. “*Dibdat bəy*”, “*Türk birliyi*” (1906) pyeslərinə pula hərislik, mədəniyyətsizlik və pozğunluq, duma seçkiləri ifşa olunur.

“*Qorxulu nağıllar*” (1912-1914) kimi məşhur olan hekayələrinə (“*Əhməd və Mələyka*”, “*Abbas və Zeynəb*”, “*Nurəddin*”, “*Qaraca qız*”, “*Əşrəf*”) dövrünün zəhmətkeş uşaqlarının acınacaqlı fərəhəsiz həyatı təsvir edilmişdir. “*Laçın yuvası*” (1921), “*Çərxı fələk*” (1921), “*Qaranlıqdan işığa*” (1921), “*Şahsənəm və Gülpəri*” (1921), “*İki yol*” (1921), “*Şeytan*” (1922), “*Bir eşqin nəticəsi*” (1922), “*Yeni həyat*” (1923) pyesləri Azərbaycanda hürriyyət uğrunda gedən mübarizəyə və qadın azadlığına həsr olunmuşdur. “*Eşq və intiqam*” (1922) dramında kəndlilərin ağır vəziyyəti, feodal-patriarxal mühitin mənfur adət-ənənələri, mülkədarların mənəvi pozğunluğu ifşa olunur.

Süleyman Sani Axundov 1932-ci ildə Əmək Qəhrəmanı adına layiq görülmüşdür.

DİBDAT BƏY

Bir pərdəli, iki şəkilli məzħəkə

İŞTİRAK EDƏNLƏR

Səfdərqulu bəy

– mülkədar bəy. Ucaboylu, dolubədənli, üzü qırxiq, çörkəz libasında, əlli yaşında sadəcil bir şəxs. Danışanda tez-tez “vot tebe na” sözünü təkrar edir.

Mehdi bəy
Vəli bəy
Rüstəm bəy
Səşa bəy

– Səfdərqulu bəyin qumar yoldaşları

Məşədi Səməd	- dükançı
Azad bəy	- doktor
Nəbi	- Səfdərqulu bəyin nökəri
Cəbi	- Mehdi bəyin nökəri
Ovanes	- Şaşa bəyin nökəri
Rəhim	- tarzən
Kərim	- oxuyan

BİRİNCİ ŞƏKİL

Səhnə Səfdərqulu bəyin otağını göstərir. Otaq yarı Asiya, yarı Avropa qaydası ilə bəzənmiş. Ortada girdə stol. Üstə şamdan, kart və qeyri-qumar şeyləri. Sandalyalar qaydasız halda durmuş. Açıq qapıdan yemək otağı görünür. Pərdə qalxdıqda, Nəbi otağı qaydaya salarkən öz-özünə söylənir.

Nəbi. Vay sizin evinizi Allah yıxsın, a belə ağalar. Bir belə də qumar oynamaq olarmı? Hər gün səhərə kimi oynayırlar. Çox vaxtı gecəni gündüzə qatıb, o biri günə kimi kart vururlar. Vallah, mən nökər belə rahatsızlığa davam edə bilmərəm. Amma bizim bu nəcib bəylərimiz davam edirlər. Özgə vaxtı “o yana dur” üstə xəncər, tapançaya çıxırlar. Amma qumarda bir-birlərinə itə deyilməz sözləri deyirlər. Yenə də keçir gedir. Amma lotular mənim bu səfəh ağamı yaxşı tovlayıb tapıblar. Gecə-gündüz çörəyini yeyib, çayını içib, özünü də, qumarda sağmal inək kimi sağırlar. Ha-ha-ha... (*Bir az dayanıb yenə də.*) Ha-ha-ha... A kişilər, bu lotuların hər kələkləri qurtarmışdı, qalmışdı elə bu. İndi də tutublar ki, Səfdərqulu ağa, səni cəmi bəylər tərəfindən dibdat seçəcəyik. Gedib Fitilbörgdə dum deyirlər, nə deyirlər, orada vəzirlər yanında danışasan. Ha-ha-ha... Səfdərqulu bəy vəzirlər yanında danışacaq? Vay o yazıqların halına. “Vot tebe na”dan başqa bir şey başa düşə bilməyəcəklər. (*Cəbi daxil olur.*) Xoş gördük, a Cəbi lələ. Mənə qulluq.

Cəbi. Gecə ağamın papiros qutusunu burada qalıbdır. Ona gəlmışəm.

Nəbi (*papiros qutusunu stolun üstündən götürüb verir*). Cəbi, sən ölüsen, bu gecə ağan Mehdi bəyi təmiz süngə çəkiblər. Yaxşı ki, hələ papağını da yaddan çıxartmayıb.

Cəbi. Mənim ağam kartın höcətinə gedəndir.

Nəbi. Odur ki, bu gecə on bir əl dalbadal onluğa vuruldu. Axırda hirsindən kartı cirib atdı.

Cəbi. Mən Mehdi bəyin yerində olsaydım, onluğa vurulanda qaçardım doqquzluğa. Ona da vurulanda səkkizliyi qoyardım. Getdikcə bir xal azaldardım.

Nəbi. Ha-ha-ha!.. Afərin sənə, Cəbi lələ. Sən lap qart qumarbaz imişsən. Onda mənimlə bir əl qonçuna oynamaqda necəsən.

Cəbi. Çox yaxşı, oynaram. Bəs Səfdərqulu ağa evdə deyil?

Nəbi. Qorxma, elə yatıbdır ki, top da atsan, xəbəri olmaz.

Cəbi. Bu gecə udubdur, yoxsa uduzubdur?

Nəbi. Heç görünməz iş!.. Udubdur! Cəbi, yaxşı yadına saldin, ağa tapşırımdı ki, onu tezdən durquzam. Günorta olubdur, amma o hələ yatıb. Cəbi, bu gecə bizdə böyük qonaqlıq var. Oxuyanlı, çalanlı, içkili.

Cəbi. Səfdərqulu ağanı vəkil seçəcəklər. Onun üçünmü?

Nəbi. Bəli. Bunu sən haradan bilirsən?

Cəbi. Bu bəylərin kələyidir. Onu ələ salırlar. O günü bəylərin hamısı bizdə idi. Gülməkdən qəşş edirlər. Mehdi bəy də deyirdi: Nə var, zəhməti mən çəkim, qonaqlığı Səfdərqulu bəyin boynuna mən qoyum, hamı kələyi mən qurum, kefi siz çəkin.

Nəbi. Bunun bəylərin kələyi olduğunu mən də duymuşam. Ancaq nə işim var, ağa mənə bir çuxa vədə edibdir. Təki o çatsın.

Cəbi. Gərək qabaqcadan alasan. Sonra kələk açılanda verməz. Bəlkə yadına salanda səni də kötəkləyər.

Nəbi. Elə mən də onun fikrindəyəm. Gedim durğuzum. Amma daş kimi bərk yatandır. Bilmirəm, heç durguza biləcəyəmmi? (*Gedib yataq otağının qapısından çağırır.*) Səfdərqulu ağa, Səfdərqulu ağa! İndi gəl bunu oyat. Paltarlı, taxta yixilib, xoruldayır. (*Səsini ucaldır.*) Səfdərqulu ağa! Səfdərqulu ağa! Əstəğfürullah, əgər vecinə isə.

Cəbi. Ədə, gedib əlin ilə durquzsana.

Nəbi. Yaxşı buyurursan, Cəbi ağa. Sən ölüsən, durub atama od vurar. O günü ələ etmişdim. Diksini bərpa etdi və mənə ələ sillə çekdi ki, gözlərimdən od parladı. Dedi ki, bundan sonra məni heç vaxt əlinlə durğuzma. (*Qışqırır.*) Səfdərqulu ağa! Səfdərqulu ağa! Allahü əkbər, mən nə edim? A Cəbi, sən də kömək ələ, görək bu dibdat bəyi oyada bilərikmi?

Cəbi. A balam, mən nə kömək edim? Belə ki, Səfdərqulu ağa yatıbdır, heç “Koroğlu” da çalsan, duran deyil.

Nəbi. Vay, sağ ol Cəbi, yaxşı yadına saldın. (*Çırtıq vura-vura o biri otaqdan bir qaval və bir tar gətirir.*) İndi durarsan. Sənə bir elə meymun havası çalıb ki, sıçrayıb dik atılasan. Al qavalı, köhnə lotu. (*Qavalı Cəbiyə verir və özü çalıb oxuyur.*)

Mən bu dərədən keçmərəm,
Çadramı yellətmərəm,
Ağ saqqala getmərəm,
Gəl, gəl, ay evi yıxılmış,
Tez gəl, ay evi yıxılmış.

(*Gedib qapıdan baxır.*) Cəbi, sən ölüsən, heç halına təfavüt etmir.
Cəbi. İndi sən bir sallama bayatı çal, gör mən necə oyadıram.

Nəbi çalır.

Cəbi.

Əzizim ulu dağlar,
Çeşməli sulu dağlar.
Burda bir qərib ölmüş,
Göy kişnər, bulud ağlar.

Nəbi gedib qapıdan baxır.

Nəbi. Xeyr a!

Cəbi. Adə, bəlkə kişi ölüb?

Nəbi. Hardan ölübdür, xorultusunu eşitmirsən? Ay Cəbi, nə edək? (*Fikrə gedir.*) Hə, tapdım, yaxşı tapdım.

Cəbi. De görüm, nə tapdın?

Nəbi. Qumarbaçı qumar oyadara. Cəbi lələ, indi gəl bəylərin qumar oynamalarının təqlidini çıxardaq. Onda görərsən necə durar. Kürsünü çək otur. (*Otururlar.*) Bax, mən Vəli bəyəm, sən ağan Mehdi bəy. Ah, bir adam da olsayıdı, işimiz düzələrdi.

Ovanes daxil olur.

Ovanes. Nəbi, Saşa bəyin ağacı burada qalıb. Ona gəlmışəm.

Nəbi. Kirvə, yaxşı vaxtda gəlmisən, bir adamımız çatmırı. (*Durub onun əlindən tutub stola təraf çəkir.*) Hələ buyur otur.

Ovanes. Yox, kirvə, mən qumar oynamaram.

Nəbi. A kişi, otur.

Ovanes. Mən qumarı toba etmişəm.

Nəbi. Otur, pul ilə oynamırıq. Zarafat edirik.

Ovanes. Kela, qabaqda da məni o cür öyrədib evimi yıldızlar.

Nəbi. Adə, qumar oynamırıq, oyun çıxardırıq. Sən otur, bu saat deyim. (*Ovanes oturur.*) Bax, sən Saşa bəy...

Ovanes. Mən Ovanesəm.

Nəbi. Adə, a qanmaz ayı, mən bilirom ki, sən Ovanes kirvəsən. Biz ağaların qumar oynamaqlarının təqlidini çıxardırıq. Bax, Cəbi Mehdi bəydir, mən Vəli bəy, sən də ağan Saşa bəy... İndi başa düş-dünmü?

Ovanes. Kela, başa düşdüm, ancaq bu nə üçündür?

Nəbi. Sonra deyərəm.

Cəbi. Bax, Ovanes, Saşa bəy kimi oyna.

Ovanes. Arxayı ol, kela, lap özü kimi oynayacağam.

Cəbi. Nə oynayaq?

Nəbi. Ştos. (*Gedib Səfdərqulu bəyin otağının qapısını açır, sonra gəlib bir kalod kartı əlinə götürür. Vəli bəy rolunda*). Bax, qospoda, bu yüz manat bankdır, kart deyil.

Cəbi (*Mehdi bəy rolunda*). Xeyr, olmaz, gərək tuz vuraq, kimə çıxsa, o bank qoysun.

Ovanes (*Saşa bəy rolunda*). Mehdi bəy düz deyir, gərək tuz vuraq.

Nəbi. Pəh, yenə Mehdi höcətə saldı. Yaxşı tuz vururam. (*Kartı bir-bir üç yerə paylayır, tuz Nəbiyə çıxır.*) Gördünüz, tuz mənə çıxdı. Yamanlıq özünüzə qaldı.

Cəbi. Pravilo belədir, əzizim.

Nəbi. İndi kart qoyun.

Cəbi (*stolun üstdəki başqa kaloddan kart çəkib üzü üstə qoyur*). Xalı beş manat.

Ovanes. Kartı on manat.

Nəbi (*karti çevirir*). Beşlik üzdədir, kartınızı açın. Vəli bəy səninkı üzdədir. İyirmi manatı bankə at, qadani alım. Saşa bəy, bu saat sənin üçün də bir onluq gətirərəm. (*Kartı sağa və sola paylayır.*) Sən vurdun, buyur, Saşa bəy, bu da sənin on manatın.

Ovanes. Qoy bankda dursun. Uqol gedəcəyəm.

Nəbi. Çox yaxşı, get. (*Kartı çalır.*) Buyurun kəsin. (*Ovanes kəsir.*)

Cəbi. Xalı üç manat.

Ovanes. Uqol, kela, xalına da on manat.

Nəbi. Pəh, Saşa bəy yenə azartnı elədi. Xeyr, vermirəm. Sənə xalı üç manatdan artıga xod yoxdur.

Ovanes. Kartın təpədir.

Nəbi. Onda eybi yoxdur. Mehdi bəy, şahid ol ki, Saşa bəyin kartı təpə olmasa, pul verməyəcəyəm. (*Karti çevirib sağ-sola paylayır.*) Saşa bəy, bu da təpə.

Ovanes. O deyil, eybi yoxdur, o olmasın, bu olsun. Xalı üç manatdan edər altı manat. Bankdan istərsən dörd manat. Vəli bəy kartının üzünü aç.

Cəbi. Surət gətir.

Nəbi (*sağa və sola paylayır*). Bu da surət.

Cəbi. O deyil.

Nəbi. Buyur, bu da surətin o birisi.

Cəbi. O da deyil.

Nəbi. Mehdi bəy, kartını aç, yoxsa getmərəm.

Cəbi. No, kartın dalını çək deyim.

Nəbi (*səsini ucaldır*). Vallah çəkmərəm. Canım, surətin ikisi çıxıbdır.

Cəbi. Sən ölü, o kartın dalını çək, göstərim.

Nəbi. Pəh, Vəli bəy, yenə höcətə saldın? İbişin canına çəkmərəm. Di inan...

Səfdərqulu bəy (*o biri otaqdan*). Vəli bəy, tuz gətir. Mehdi həmişə onu qoyar.

Nəbi. Ha beləcə... Zalım kartın gücünü gördünüz mü? Uşaqlar, cəld kürsüleri kənara qoyun. Kartı gizlədin, indi siz bayırı çıxın, məni gözləyin.

Cəbi, Ovanes çıxırlar.

Səfdərqulu bəy (*başıashağı cibindən pul çıxarıb*). Vəli bəy, qız da! Bu on manat. (*Başını qaldırır*.) Nəbi!

Nəbi. Bəli.

Səfdərqulu bəy. A gədə, bəylər hanı?

Nəbi. Ağa, bəylər yoxdur.

Səfdərqulu bəy. Ay gədə, nə deyirsən? Vot tebe na. İndicə səsləri gəlirdi. Qumar oynayırdılar.

Nəbi. Ağa, bəlkə, yuxunda görmüsən?

Səfdərqulu bəy. Ay gədə, nə deyirsən? Vot tebe na. Başına at təpibdir-nədir? İndicə buradan Vəli bəyin, Mehdi bəyin səsləri gəlirdi. Piyan saldat kimi, vot tebe na, evə gəlib-gedəndən də xəbərin yoxdur. O biri otağa bax. Gör oradadırlarmı?

Nəbi. Bu saat oradan gəlirəm, heç kəs yoxdur.

Səfdərqulu bəy. Allahü əkbər, vot tebe na. Ay gədə, mən dəli olmamışam ki, indicə bu qulaqlarımla eşitdim ki, vot tebe na, Vəli bəy Mehdi bəyə deyirdi ki, kartını açmasan getmərəm.

Nəbi. Ağa, and içginən ki, sənə acığım tutmayacaq, düzünü deyim.

Səfdərqulu bəy. Yaxşı, acığım tutmaz, de görüm.

Nəbi. Xeyr, Mələknisa xanımın goruna and iç, deyim.

Səfdərqulu bəy. And olsun Mələknisa xanımın goruna. Vot tebe na! Acığım tutmaz. İndi de.

Nəbi. Ağa, özün buyurmuşdun ki, məni tez oyat, axşama qonaqlarım var, gərək bazarlıq edəm. Mən də nə qədər çağırıldım, qışkırdım, oyanmadın. Axırda naəlac qalıb Cəbi və Ovanes ilə bəylərin qumar oynamayaq təqlidini çıxarddım ki, bəlkə onların səslərinə oyanasan. Düzü budur.

Səfdərqulu bəy. Ha-ha-ha... Ay gədə, Nəbi, sən nə lotusan. Bəs Cəbi, Ovanes hanı?

Nəbi. Ağa, onlar səsini eşitcək qorxub bayıra qaçdilar.

Səfdərqulu bəy. Çağır buraya gəlsinlər.

Nəbi (*qapını açıb çağırır.*) Cəbi, Ovanes, buraya gəlin, ağa çağırır.

Cəbi və Ovanes daxil olurlar, baş əyirlər.

Səfdərqulu bəy. Adə, siz nə bicsiniz, indi də bizim təqlidi-mizi çıxardırsınız? Vot tebe na. Cəbi, de görüm Mehdi bəy nə tövr karta gedir?

Cəbi (*səsini dəyişdirir*). Doqquzluq napi pəə... Yenə üzə düşdü. Atanti.

Səfdərqulu bəy. Ha-ha-ha!.. Siz ölüsiniz lap Mehdi bəyin özdür. Adə, Ovanes, sən de görüm, Saşa bəy nə tövr oynayır?

Ovanes. Altiliq uqol, xalına da üç manat.

Səfdərqulu bəy. Ha-ha-ha!.. (*Barmağı ilə qorxudur.*) Əlbət Saşa bəyi vot tebe na, görərəm. Bəs sizdən kim uddu?

Cəbi. Ağa, pulumuz haradaydı ki, pulnan oynayaq.
Səfdərqulu bəy (*onlara pul paylayır.*) Ala, bu sənin, bu
sənin, bu da sənin. (*Hərəsinə bir manat verir.*)
Üçü də. Sağ olsun, Səfdərqulu ağa!
Səfdərqulu bəy. Bu gün məni seçsələr, hərənizə bir xələt
verəcəyəm.
Cəbi. Ağa, sizdən artıq kim var ki, onu seçələr.
Nəbi. Bu doğrudur, bizim ölkədə ikinci Səfdərqulu ağa tapıl-
maz.
Ovanes. Ağa, çox sağ ol, kela Allah sizi bizim üstümüzdən
əskik etməsin.
Cəbi. Ağa, izin ver gedək.
Səfdərqulu bəy. Yaxşı, gedin.

Cəbi və Ovanes baş endirib çıxırlar.

Səfdərqulu bəy. Nəbi, biz də gedək, bəylər üçün içkidən-
zaddan alım, gətir. Aşpazın hər şeyi hazırlırmı?
Nəbi. Bəli.
Səfdərqulu bəy. Onda gedək.

Çıxırlar.

PƏRDƏ

İKİNCİ ŞƏKİL

Birinci pərdənin səhnəsi. Pərdə qalxdıqda Səfdərqulu bəy görünür.
Səfdərqulu bəy (*saata baxır*). İndi seçki gərək qurtara. Nəbi!
Nəbi!..

Nəbi daxil olur.

Nəbi. Nə buyurursan, ağa?
Səfdərqulu bəy. Ədə, oxuyan-çalanlara xəbər vermisənmi?
Nəbi. Bəli, vermişəm.
Səfdərqulu bəy. Bəs niyə gəlməmişlər? Bu saat bəylər gələ-
cəklər, vot tebe na. Get gör nə üçün gecikmişlər.

Nəbi çıxır, sonra Mehdi bəy, Vəli bəy, Rüstəm bəy,
Məşədi Səməd, Saşa bəy səs-küylə daxil olurlar.

H a m 1. Urra... Urra... Sağ olsun Səfdərqulu bəy! Sağ olsun bizim deputat!

Səfdərqulu bəyi götürüb yuxarı atıb-tuturlar.

Səfdərqulu bəy. Qospada! Bir dayanın, vot tebe na, nəfəsimi alım.

Vəli bəy. Ədə, bu oxuyan, çalanlar harada qaldılar?

Rəhim və Kərim daxil olurlar.

Mehdi bəy. Yaxşı vaxtda gəlmişsiniz, tez bir “Uzundərə” çalın.

Çalırlar.

Vəli bəy. Mehdi bəy, Səfdərqulu bəyin havası o deyil.

Mehdi bəy. Vəli bəy, rica edirəm, iki dostun arasına girmə. (*Oynayır, sonra Səfdərqulu bəyin əlindən tutur.*) Gəl oynayaq, vəfali dostum.

Oynayırlar, qeyriləri də çirtiq çalırlar, sonra otururlar.

Rüstəm bəy. Qospada, səhərə kimi buradayıq. Yeyəcəyik, içəcəyik, oynayacağıq. Qumar vuracağıq. Ancaq gərək qabaqcə işimizi qurtaraq. Ruslarda bir məsəl var, deyərlər: Kuy, jelezo poka qoryaço.

Məşədi Səməd. Rüstəm bəy, mənasını deyiniz ki, mən də başa düşüm.

Rüstəm bəy. Yəni dəmiri qızğın ikən yastıla. Məşədi Səməd, indi başa düşdünmü?

Məşədi Səməd. Bəli, çox yaxşı başa düşdüm. Siz deyirsiniz ki, Məşədi Səməd, belə fürsət ələ düşməz, Səfdərqulu bəydən qırx manat dükən borcunu almaq vaxtı gəlməşdir.

Rüstəm bəy. Rəhmətliyin oğlu, sən Nuhinəbinin borcundan dəm vurursan. Mən hal-hazırda danışram. Bu adamlar şahiddir ki, mən Səfdərqulu bəyin deputat seçilməsi yolunda nə qədər çalışmışam. Qospada, doğrudurmu?

H a m 1. Doğrudur.

R ü s t ö m b ø y. Ona-buna mən ölüm demişəm. Cürbəcür hiylə qurmuşam, axırı özümü onun seçki qutusuna nəzarətçi təyin etdirmişəm. Qospada, doğrudurmu?

H a m 1. Doğrudur.

R ü s t ö m b ø y. Özünüz bilirsiniz ki, bizim adamların əksəri seçki işinə beləd deyillər. Bundan istifadə edərək xam adamları belə aldاتmışam: Əmi, heç seçki görmüsən? – Xeyr, oğlum, görməmişəm. Al bu yumru şeyi özün sal. – Xeyr, əmi onu eləmək olmaz, ancaq sənə kömək elərəm, – onun əlindən tutub qutunun pərdəsini qaldıraraq, – bax, əmi, şarı belə salarlar, deyə kişinin əli ilə ağ şar saldırışam. Bax, imanımı belə satmışam. (*Gülüşürlər*.) Bu üsul ilə nə qədər şar salmışam, özüm də hesabını itirmişəm.

M e h d i b ø y. Sənin dediyindən belə çıxır ki, hamı işləri sən görmüsən?

R ü s t ö m b ø y. Xeyr, Mehdi bəy, mən haqqı itirən adam deyi-ləm. Hamınız işləmisiniz. Xüsusən siz, Mehdi bəy.

S a ş a b ø y. Rüstəm bəy, kela çox uzun danışmaq lazımdır. Borcunu de görüm.

Gülüşürlər.

R ü s t ö m b ø y. Hər ağı şara bir manat istəməyə haqqım var, onu da dedim ki, hesabını itirmişəm, ona görə 80 manata iktifa¹ edirəm.

V ə l i b ø y. Çox insaflı adamsan, mən çalışmağımı hesab etmirəm, çünkü dost, dost yolunda canını da qoyar. Lakin Səfdərqulu bəy-dən halalca altmış manat qumar borcunu istəyirəm.

M e h d i b ø y. Qospada, sizdən sual edirəm, bu işin banisi kimdir və bu yolda hamidan artıq çalışan kim olmuş?

H a m 1. Siz.

M e h d i b ø y. Vəli bəy, sən vəkilsən, belə işlərdə məharətin var, məsələn, bir belə işi götürüb sudda udsan, neçə alardın?

V ə l i b ø y. İki mindən az almazdım.

M e h d i b ø y. Mənciyəz yüzcə manat istəyirəm.

S ə f d ə r q u l u b ø y. Qospada, hamınızı razı edəcəyəm, hələ kef zamanıdır.

¹ Kifayətlənmək

Rüstəm bəy. Yox, yox, şərti belə kəsdik ki, əvvəl borc, sonra kef. Qospada, belədirmi?

Həm1. Bəli, bəli... (*Onu əhatə edirlər.*) Tez ol ver.

Səfdərqulu bəy. Qospada, bir dayanın, vot tebe na.

Həm1. Tez ol ver.

Səfdərqulu bəy. Görünür bir Saşa bəyə borcum yoxdur.

Saşa bəy. Kela, necə yoxdur. Ağlamayan uşağa süd verməzlər?

Dünən gecə özün demədinmi, Saşa, bu bankı aparsam, sənə əlli manat dəşxoş verəcəyəm. Apardın, amma vermədin. Kela, kişinin sözü bir olar.

Gülüşürler.

Mehdi bəy. Saşa bəy doğru deyir, hamımız şahidik. Dünən bizdən dörd min manat pul aparmışan.

Səfdərqulu bəy (*cibindən portmanatı çıxardır.*) Ala, bu sənin, bu sənin, bu sənin, bu da sənin.

Nəbi (*yemək otağından qaçaraq gəlir*). Ağa, mən qaldım.

Səfdərqulu bəy. Ala, bu da sənin.

Ham1. Sağ olsun, Səfdərqulu bəy! Sağ olsun bizim deputat! Urra...

Məşədi Səməd. Rüstəm bəy, ura-ura deməkdən boğazım qurudu. Yaşlamaq lazımdır.

Saşa bəy. Məşədi Səməd, kela lap ürəyimdən dəm vurdun.

Doktor Azad bəy paltolu, əlində əsa daxil olur.

Azad bəy. Qospada, bu nə ura-uradır. Yoxsa Səfdərqulu bəyə toy edirsiniz?

Mehdi bəy (*kənara*). Nə pis vaxtda gəldi.

Səfdərqulu bəy. Həkim, xoş gəlmisən, buyurunuz. Nəbi, Nəbi... (*Nəbi yemək otağından gəlir*.) Adə, doktorun paltosunu tut.

Azad bəy. Xeyr, xeyr, gedəsiyəm. Küçədə Nağı bəyin oğlu gözləyir. Atası ağır xəstədir, dalimca gəlmış, vaxtım yoxdur.

Səfdərqulu bəy. Mənim sağlığımı bir stəkan şampanski içməyə də vaxtin yoxdur? Vot tebe na!

Mehdi bəy. Yox, yox, mən razi deyiləm. Doktoru yoldan elə-məyin. Nağı bəy ölər, cavabdeh biz olarıq.

Rüstəm bəy. Mehdi bəy doğru deyir, qoy Azad bəy gedib naxoşuna baxsın, sonra gəlib bizimlə səhərə kimi kef edər.

A z a d b e y. Mən özüm Zeynal bəyin qonaqlığından gəlirəm. Orada məni buraxmırıldılar. Söz verdim ki, Nağı bəyə baxıb qayıda-ram. Səfdərqulu bəy, doğrudan da bu nə qonaqlıqdır? Hələ orada Zeynal bəyi padşahlıq dumasına vəkil seçmək münasibəti ilə şam-panski içib ura-ura qışqırırlar. Buradakı ura-ura kim üçündür?

S e f d e r q u l u b e y. Qospoda, bu nə deyir? Vot tebe na! Mənəm deputat, yoxsa Zeynaldır?

V e l i b e y. Həkim səhv edir, vəkil sənsən.

R ü s t e m b e y. A pir olmuş, azarlı orada can verir. Sən burada bizə leksiya oxuyursan.

M e h d i b e y. Azad bəy, Rüstəm bəy doğru deyir, yolunla düz gedə bilmirsən? Sənə nə borcdur ki, burada nə qayyıriq.

A z a d b e y. A lotular, bu nə kələkdir? Nə üçün kişini aldadır-sınız?

M e h d i b e y. Rica edirik ki, bizlə Səfdərqulu bəyin arasına gir-məyəsiniz, vəssalam.

A z a d b e y. Mən də sizdən rica edirəm ki, sabah Səfdərqulu bəy həqiqəti bilib baş-gözünüüzü əzdikdə, mən həkimin üstə yüyür-məyəsiniz, vəssalam. (Çıxır.)

S e f d e r q u l u b e y. Qospoda, bu nə işdir? Vot tebe na!

M e ş e d i S e m e d. Səfdərqulu bəy, əslinə baxsan bizim işimizin hamısı vot tebe nadır.

Gülüşürlər.

M e h d i b e y. Dostum, diqqətlə mənə qulaq asmağını rica edi-rəm. Əgər mən deyən fikrə şərik olmasan, Azad bəy buyurduğu kimi, qol-qabırğamızı qır. İndi qulaq as, Zeynal bəy və qeyri bəyin bu işə girişməkdə məqsədi nədir? Məncə bircə şeydir: ona dibdat bəy desinlər, vəssalam. Madam ki iş belədir, mən öz tərəfimdən və bu dostlarım tərəfindən sənə söz verirəm ki, elə bir tədbir görüm ki, bu dibdat bəy ləqəbi sən ölünen kimi, xeyr, yüz illərcə, daha doğrusu, min illərcə üstündə qalsın. Şübhə edirsən? Qospoda, bu 52 vərəqdən düzəlmüş kart nə vaxt məhv olacaqdır?

R ü s t e m b e y. Bütün bəşəriyyət məhv olanda.

M e h d i b e y. Doğru.

V e l i b e y. Kart, bəşəriyyət, dibdat bəy... anlamırıam.

M e ş e d i S e m e d. Sən anlamırsansa, mən çox gözəl anlayıram. Mehdi bəy, dalını söylə.

Mehdi bəy. Qospada, bu andan bizim aramızdan valet-saldat ləfzləri götürülür...

Məşədi Səməd. Yerinə bir dibdat bəy qonur.

Rüstəm bəy. Bravo!

Vəli bəy. A... indi başa düşdüm. Məncə şahın yerinə dibdat bəy qoyaq.

Mehdi bəy. Xeyr, xeyr, şahların yerləri möhkəm deyil. Saldat hər zaman olacaqdır.

Savaşa bəy. Səfdərqulu bəy, sənin kela, o qarlı-şaxtalı Peterburqda nə işin var?

Vəli bəy. Bundan əlavə padşahlıq dumasının vəkili olmaq çox xatalı işdir.

Rüstəm bəy. Doğrudur, birdən artıq-əskik söz söylədin, bəlaya düşdün. Zarafat deyil, həmişə vəzirlər qabağında, bəzən padşah hüzurunda danışacaqsan.

Mehdi bəy. Ağızdır, bir xatalı söz buraxdı, içindən qənbərqlulu çıxdı.

Məşədi Səməd. Biriniz soyuqdan dəm vurursunuz, o biriniz damışq qorxusundan, lakin heç biriniz əsil mətləbə yaxın düşmürsünüz. Səfdərqulu bəy bir gün plovsuz olmaz, hələ bunun turşulu qovurması, dolması var.

Vəli bəy. Küftəsi var.

Rüstəm bəy. Dovğası var.

Savaşa bəy. Bozbaşı var.

Səfdərqulu bəy. Sizin deməyinizə görə o yekəlikdə şəhərdə bunları bişirən tapılmayacaqdır?

Gülüşürlər.

Mehdi bəy. Gəlsənə aşpaz Qolubyakin sənə bir piti də qoysun. Ya şam kababı da bişirsin?!

Səfdərqulu bəy. Zakaz verərəm, bişirər. Vot tebe na.

Mehdi bəy. O da sənə deyər: mən qovurmaçı Cəbi deyiləm, vot tebe na.

Gülüşürlər.

Vəli bəy. Rusiyada bir bişmiş tapmazsan ki, ona donuz əti qatmasınlar. Canım, Allahın kələm suyu borşu istəyirsən, içindən sosiska çıxır.

Səfdərqulu bəy. Siz ölüsiniz, şoqəribin adını çəkəndə ürəyim bulanır. Nə yaxşı məni seçməyiblər. Vsyo k çortu. Vot tebe na. Nəbi, aşpaza de plovu çəksin.

Həm1. Sağ olsun bizim deputat bəy!

Mehdi bəy. Qospada, cümə axşamı bugünkü kefin mabədi bizdədir. Rəhim, Kərim, siz də gələrsiniz.

Rəhim. Mehdi bəy, mən də sizə söz verirəm ki, ona kimi bir rəng (hava) icad edim, orada çalaram, xoşunuza gəlsə, adını “Rəngi-Dibdat bəy” qoyarıq.

Rüstəm bəy. Ay sağ ol!

Kərim. Mən də bir təsnif düzəldərəm, oxuyaram. Bəyənsəniz, adını “Təsnifi-Dibdat bəy” qoyarıq.

Mehdi bəy. Dostum, eşidirsənmi, daha sənin üçün ölüm yoxdur. Zeynal bəy müvəqqəti deputat bəydir, sən isə dünya duruncu... Sağ olsun Səfdərqulu bəy!

Həm1. Sağ olsun Səfdərqulu bəy! Ura...

Nəbi. Ağa, süfrə hazırlıdır.

Səfdərqulu bəy. Qospada, süfrəyə buyurunuz.

Rəhim çalır, Kərim qaval vurur, hamı yemək otağına keçir.

PƏRDƏ

ABDULLA ŞAIQ

(1881-1959)

Abdulla Axund Mustafa oğlu Talibzadə Tiflisin Şeytanbazar məhəlləsində anadan olmuşdur. Təhsilini 1889-1900-cü illərdə Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısınıflı ruhani məktəbində və Xorasanda almışdır. 1901-ci ildə Bakıya gəlib, Aleksandriyski gimnaziyada xüsusi komissiya qarşısında imtahan verərək 1901-ci il aprelin 25-də tarixli müəllimlik şəhadətnaməsi almış və 1934-cü ilədək müəllimlik etmişdir.

Abdulla Şaiqin “Parçalar” (1908), “Məktub yetişmədi” (1908), “Hər şey köhnə” (1909), “Bir ulduza” (1909), “Irəli” (1914), “Köç” (1910) realist və romantik şeir və hekayələrində, “Əsrimizin qəhrəmanları” (1913-1918) poves-tində azadlıq, tərəqqi arzuları, təbiət gözəllikləri, xalq mösiəti, kənd həyatı zəngin boyalarla təsvir olunur.

Onun “Araz” (1938) romanında Bakı proletariatının mübarizəsi, “İldirim” (1926) dramında Azərbaycan kəndində baş verən ictimai toqquşmalar ön plana çəkilir.

Abdulla Şaiq uşaqqı ədəbiyyatının görkəmli nümayəndəsi kimi “Tülkü Həccə gedir” (1911), “Yaxşı arxa” (1911), “Tıq-tıq xanım” (1911), “Şələquyruq” (1913) mənzum hekayələrində gözüaqılıq, təvazökarlıq, doğruçuluq təbliğ edilir. “Gözəl bahar” (1910), “Eloğlu” (1939), “Vətən” (1941), “Nişabə” (1945), “Ana” (1946) pyesləri gənc nəsildə yeni xoşbəxt həyata məhəbbət, vətənpərvərlik tərbiyəsinə həsr olunmuşdur.

Onun xalq maarifi sahəsində də mühüm xidmətləri olmuş, “Uşaq çeşməyi” (1907), “İkinci il” (1908), “Gülzar” (1912), “Milli qiraət kitabı” (1922), “Qiraət kitabı” (1924) və s. dərsliklər yazılmışdır.

Abdulla Şaiq 1940-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

İNTİQAMÇI XORUZ

Iki pərdəli uşaq drami

ŞƏXSLƏR

Həsən	- işdən qovulmuş işçi
Aslan	- bəyin mehtəri
Sənəm	- qoca, yoxsul qadın
Salman	- koxa
Səfər bəy	- mülkədar
Kərim bəy	- onun qardaşı
Yetər	- Səfər bəyin arvadı
Badam	- onun qızı
Bağban	- bəyin bağbanı
Sona	- bağbanın qızı
Kazaklar	

BİRİNCİ PƏRDƏ

Səhnə yol ətrafında kiçik bir meşəni təsvir edir.
Kiçik ağaclar, kollar.

Həsən (*yürtiq paltarda, əlində dəyənək, çıynında bir çuval gəlir*). Yoruldum. Hava nə qedər istidir. (*Çuvalı yerə atıb bir kötük üstündə oturur*.) Mədəndən də qovuldum. Heç bir yerdə iş də vermədilər. (*Çuvaldan çıxardığı çörəyi kəsib yeyərkən ayaq səsi duyur. Diqqətlə baxdıqdan sonra*.) O kimdir? Dosdoğru bura gəlir. (*Ağac altında gizlənir*.)

Aslan (*daxil olur, qorxa-qorxa ətrafa baxdıqdan sonra*). Burada gizlənmək olar. (*Oturur*.) Amma tapsalar, qulaqlarından başqa, başım da gedəcək.

Həsən (*yavaş-yavaş ona yaxınlaşıb birdən*). Sən kimsən, eloğlu?

Aslan (*diksənib qalxır və heyrətlə ona baxır*). De görüm, sən kimsən?

Həsən. Mən? Mən işdən qovulmuş bir işçi!

Aslan (*ürəkli*). A... ha!.. Mən də bəyin qəzəbindən qaçan bir xidmətçiyməm.

Həsən (*yaxınlaşıb*). Bəyin qəzəbindən qaçan?

A s l a n. Bəs, bəy qəzəbindən qaçan!.. Zalim oğlu, qulaqlarımı kəsdirmək istəyirdi.

H e s e n. Nə üçün?

A s l a n. Nə üçün? Onu sormazlar ki... Kefi belə istəyir.

H e s e n. Hər halda səbəbsiz deyil!

A s l a n. Doğrudur, səbəbsiz deyil. Bəyin, çər dəymış bir kəhər atı var. Həmişə deyər ki, bu ata yaxşı bax!.. Hakimin adamları bu atı səhərdən minib qan-tor içində gətirdilər. Atı gəzdirdim, tərini soyutdum. Qaşovladım. Sonra axura bağlayıb qabağına arpa, saman tökdüm. At yemədi. Yerə yixilib zarımağa başladı. Tez gedib baytar çağırıldım. Ata baxıb, dedi: "Buna çara yoxdur, at qançır olubdur". Bəy əhvalatı bildi. Məni çağırıb dedi: "Sənə deməmişəmmi ata yaxşı bax!.. O at ölsə, qulaqlarını kəsdirəcəyəm". Gördüm at ölü. Başımı götürüb qaçdım.

H e s e n. Aha... belə!..

A s l a n. Bəs, belə... Məni tutmaq üçün adam göndərəcək. Heç bilməyirəm neyləyim?

H e s e n. Qorxma, tapa bilməzlər.

A s l a n. Onlar qurd kimi iy bilirlər, evin yoxmu, bir neçə gün məni saxlayanas?

H e s e n. Yox... Mən də yurdsuz-yuvasız adamam. Fabrikdə bir kiçik daxxam var idi, onu da əlimdən aldilar. Yaşamaq üçün bu yaxın kəndlərə gəlmişəm.

A s l a n. Yavaş, ayaq səsi gəlir... bax, onlardır, məni gördülər.

S a l m a n. Tapmışıq, gizlənmə, çıx meşədən!

K a z a k. Yaxşı yerdə əlimə düşmüsən. Gəl, qabağıma düş, gedək!

A s l a n. Mən gedə bilmərəm.

S a l m a n. Bəyin atını qançır edib öldürə bilirsən?

A s l a n. Mənim nə günahım, atı hakimin adamları qançır etdi.

K a z a k. Çox danışma, bəy səni çağırır, gəl kişiyyə cavab ver, bu at nə üçün öldü?

H e s e n. Yox, o gedə bilməz.

S a l m a n. Sən kimsən?

H e s e n. Mən? Mən bir işçi.

K a z a k. Ay adam, tez ol çıx, yoxsa...

A s l a n. Yoxsa... bah... qorxdum. Siz məni tutub apara bilməzsınız.

S a l m a n. Canını da alarıq.

A s l a n. Hünəriniz var, gəlin tutun.

H e s ə n (*qollarını çırmalayıb əlində dəyənək hücum edər kimi*).

Gəlin, gəlin!

S a l m a n (*kazaka*). Nə üçün durub baxırsan?

K a z a k. Görmürsən, kişi ölümü gözü altınə alıb. Heç kəsdən qorxmayırdır.

A s l a n. Gəlin, gəlin, Aslanın qolunun gücünü görün.

S a l m a n. İnad etmə, gəl gedək. Bəlkə bəy səni bağışlayacaq.

A s l a n. Aldada bilməzsınız. O qan çanağını mən yaxşı tanıyıram.

S a l m a n (*kazaka*). Sən sağdan, mən soldan. Haydı gəl! (*Hücum etmək istəyir*.)

H e s ə n. Qorxma, biz də iki nəfərik. (*Hücum edər kimi*.) Burax gəlsinlər.

K a z a k. Ey adam, sən qarışma!

S a l m a n. Nə durursan, hərəkət et!

K a z a k. Görmürsən gözləri ac qurd kimi işildayır.

A s l a n. Sizin gözünüz də qorxaq tülkü kimi oynayır.

Danışıq və ayaq səsləri.

K a z a k. Ada, bizimkilər gəlir... Bizimkilər gəlir.

S a l m a n. Gəlin, gəlin, xaini yaxalamışıq.

Kazaklar yaxınlaşır.

K a z a k l a r. Koxa, nə üçün durub baxırsınız? (*Tüfəngləri Aslana doğru uzadaraq*.) Ey, meşədən çıx!

A s l a n. Durun! Daha təslim oluram. (*Aslan irəli gəlir*.)

H e s ə n. Yox, təslim olma!

S a l m a n. Əllərini bağlayın! (*Kazaklar Aslanın qollarını bağlayır*.) Haydı gedək!

Gedirlər.

H e s ə n (*kötüyün üstündə oturub onların arxasında baxdıqdan sonra*). Apardılar.

Məktəblilər müəllimləri ilə bərabər əllərində çiçək tənəzzöhdən
dönərək bu nəgməni oxuyurlar.

Məktəblilər.

Bu ölkədə nələr yoxdur, baxsana!
Hey mədəndir diqqət etsən hər yana.
Yüksəldikcə sənət, bilik bayraqı,
Qızıl olur bu yurdun daş, torpağı.

Bir gün gələr hisli-paslı kənd-şəhər,
Təmizlənər, şəfəq kimi gülümşər.
Zülmdən, cəhldən qalmaz bir nişan,
İnqilabla doğar yeni bir cahan!

Həsən (*məktəblilər gözdən qeyb oluncaya qədər arxalarından məmənnun baxışlarla baxar və son beysi təkrar edər*).

Zülmdən, cəhldən qalmaz bir nişan,
İnqilabla doğar yeni bir cahan.

Sənəm qoltuğunda bir xoruz gəlir və Həsənə yaxınlaşınca
xoruz banlayır. Həsən diksiniş ayağa qalxır.

Xoruz. Quqquriqu... quqquriqu!..

Sənəm. Salam, oğlum.

Həsən. Əleykəssəlam, nənə.

Sənəm. Nə düşünürsən, oğlum?

Həsən. Heç, nənə!

Sənəm. Üz-gözündən görürəm, dərdli adama bənzəyirsən.

Həsən. Nənə, indicə bəyin adamları kasib bir kəndlini tutub
apardılar, onu düşünürəm. Yoxsullar üçün yaşayış çox çətin olub.

Sənəm. Doğru deyirsən, oğlum, bax, acıdan ayaqlarım yerim
məyir. Yeməyə bir şeyin varmı?

Həsən. Var, nənə, var. (*Çuvaldan bir parça çörək və pendir çixarıb verir.*) Al, nənə, ye!

Sənəm. Sağ ol, oğlum, sən əli, ürəyi açıq və sadıq adamsan. Al,
mən də bu xoruzu sənə bağışlayıram. Ancaq bu adı xoruzlara bənzəməz, məzumlulara dost, zalımlara düşməndir.

Həsən (*xoruzu alıb başını oxşayaraq*). Zalımlara bu xoruz nə
edə bilər?

Sənəm. Dimdiyi ilə onları bir dəfə tutdumu, buraxmaz.

Həsən. Əcəb xoruzdur, nənə, deyəsən mənimki gətirdi.

Sənəm. Bu intiqamçı xoruzdur. Al, get bəyin yanına, gücünü sına.

Həsən. Sağ ol, nənə, gedib o kəndlini qurtaracağam.

Sənəm. Get, oğlum, get! (*Sənəm meşayə, Həsən isə yola doğrudır*.)

Həsən. Qoçaq xoruzum, vuruşqan xoruza bənzəyirsən. Gedək, görüm məzlumları zalımların pəncəsindən necə qurtarırsan.

Xoruz (*gedərkən*). Quqquriqu!.. Quqquriqu!..

PƏRDƏ

İKİNCİ PƏRDƏ

Səhnə Səfər bəyin bağcasını təsvir edir.

Bağban (*bağı suvara-suvara oxuyur*).

Şor yerlərdə bar olmaz,
Heyva, alma, nar olmaz.
Cibi dolu zalımdan
Yoxsullara yar olmaz.

Həsən qoltuğunda xoruz gelir. Xoruz birdən banlayır.

Xoruz. Quqquriqu!.. Quqquriqu!..

Bağban (*Həsəni görünçə*). Ey, kimsən, nə edirsən?

Həsən. Heç, bir iş üçün gəlmışəm.

Bağban. Sənə burda iş tapılmaz. Yoxsa xoruzu da bəyə rüşvət gətirmisən?

Həsən. Xoruzumu? Onu heç dədəmə də vermərəm.

Bağban. Elə isə burdan tez get, yoxsa xoruzu əlindən alarlar, özünü də döyərlər.

Həsən. Döyə bilməzlər, xoruzum qoymaz.

Bağban. Oho... demək o qədər qoçaqdır? Burda elə canavarlar var ki, xoruzunu diri-dirilər.

Həsən. Uda bilməzlər, boğazlarında qalar. Bu sən bilən xoruzlardan deyil.

Xoruz. Quqquriqu!.. Quqquriqu!..
Bağban. Xoruzun doğrudan da qəribə xoruzdur. Di gəl, daha
get, sənə burda iş olmaz.
Həsən. Mən iş istəmirəm, bir işim var, deyirəm.
Bağban. Nə işin var?
Həsən. Bəyin mehtəri Aslamı görmək isteyirəm.
Bağban. Sən onun nəyişən?
Həsən. Dostu.

Bağbanın qızı Sona gəlib onları dinləyir.

Bağban. Onu görə bilməzsən, dustaqdır.
Sona. O qədər döymüşlər ki!.. (*Gözlərini silir.*)
Həsən. Baba, bu kimdir?
Bağban. Qızımdır. Bəyin evində qulluq edir. Beş ildir xəstədir.
Həsən. Xəstəliyi nədir?
Bağban. Ürəyi tutqundur, açılmayırlar.
Həsən. Bəs nə zaman açılacaq?
Bağban. Kim bilir.

Kərim bəy daxil olur. Bağban qızı ilə gedir.

Kərim bəy (*Həsənə*). Ey, sən kimsən?
Həsən. Mən?
Kərim bəy. Sən!
Həsən. Mən?
Kərim bəy. Sən, sən!.. De görüm, burada nə eləyirsən?
Həsən. Mən?
Kərim bəy. Sən, sən, tez ol, uzatma!
Həsən. Məni soruşursan?
Kərim bəy. Səni soruşuram, cavab ver, axmaq! (*Ayaqlarını
yerə çırpar.*)
Həsən. Bəyi görəcəyəm.
Kərim bəy. Bəyin vaxtı yoxdur. Xörəkdən sonra rahatlanır.
Həsən. Yoxsa sən bəyin aşpazisan?
Kərim bəy (*aciqli hücum edərək*). Sus, alçaq! Mən bəyin qar-
daşıyam, anladın?
Həsən. Anladım.
Kərim bəy. Bu xoruz sənindir?

Həsən. Mənimdir.

Kərim bəy. Yağlı xoruzdur, bu plov başına yaxşıdır. Ver bura!

Həsən. Yox, verə bilmərəm, onu mənə nənəm bağışlayıb.

Kərim bəy. Hər kəs bağışlayıb, mənə gərək deyil, sənə ver deyirəm. (*Xoruzu almaq istər, xoruz onu dimdiyi ilə tutar.*) Vay, vay! Burax məni yaramaz!

Həsən. Bu xoruzu sənə verə bilmərəm.

Kərim bəy. Vay, vay, burax məni, yoxsa...

Salman (*tələsik daxıl olur*). Nə var, nə olub?

Kərim bəy. Koxa, koxa, tez ol məni bu xoruzun əlindən qurtar!

Salman (*yüyürüb Kərim bəyi qurtarmaq istərkən, özü də ona yapışır*). Vay, vay!..

Kərim bəy. Ədə, ayağımı əzdin, sənə məni qurtar deyirəm!

Salman. Ay bəy, mən də yapışdım.

Kərim bəy. Burax məni, qolumdan neçin tutursan?

Salman. Mən sizi tutmamışam.

Həsən (*xoruzun başını oxşayaraq*). Qoçaq xoruzum, sən belə-sənmış?

Xoruz. Quqquriqu!.. Quqquriqu!..

Kazaklar gəlirlər.

Kərim bəy. Tez olun, tez olun, məni qurtarın!

Kazaklar. Bəyi neçin tutmusan? Çəkil heyvan! (*Hamısı yapışırlar*.) Vay, vay!..

Kərim bəy. Sizə nə oldu?

Kazaklar. Biz də yapışdıq.

Kərim bəy. Bu nə bəla xoruzdur. (*Həsənə*.) A gədə, bir mənə bax! Bu xoruzunu götür, rədd ol burdan get!

Həsən (*gülür*). Ha!.. Ha!.. Gülməli işdir. Hamısı zəncir kimi bir-birinə bağlanıb. (*Həsən gedir. Onlar da arxasında qaçırlar*.)

Kərim bəy. Heyvan, ayaqlarımı əzdin.

Salman. Sən də, bəy, qabırğalarımı qırdın!..

Bəyin arvadı Yetər, qızı Badam gəlirlər.

Yetər. Ay Kərim, bu nə oyundur?

Kərim bəy. Yaxın gəl, gör nə oyundur.

Badam. Böyük kişilərə bax, uşaq kimi atılıb-düşürlər.

Y e t ə r (*kazaklara*). Çəkilin, çəkilin oynamaga adam tapdınız.
B a d a m. Rədd olun! (*Hər ikisi yapışır.*)
Y e t ə r. Vay!
B a d a m. Mən də, vay!

Həsən gülə-gülə qaçı. Bəy gəlir, Kərim bəy onu görünce.

K ə r i m b ə y. Bəy də gəlir.
S ə f ə r b ə y. Bu nə oyundur? Nə üçün atılıb-düşürsünüz?
K ə r i m b ə y. Bizdə taxsır yoxdur. Bu xoruz bizi oynadır.
S ə f ə r b ə y (*arvadımı çəkib*). Ay arvad, dəli olmusan? Sən nə
üçün bu it-qurda qarışmışan? (*Bəy də yapışır.*) Vay!..
H ə s ə n (*qaça-qaça bu şeri oxuyur və hamısı onun arxasınca
yüyürür*).

Başına dönüm, can xoruz,
Ey sənə qurban xoruz.
Mən oxuyum, sən oynat,
Zalımları yırğalat.
İnsan deyil, canavar,
Aciz gördümü, yırtar.
Yırtar, boğar, acımad,
Bunlar tülükdən qurnaz.
İnsanlığın düşmanı,
Yoxsulların qaplanı.
Zəli kimi əmər qan,
İnsanlarda qoymaz can.
Bəyin suçu daha çox,
O başdır, bunlar quyruq.
Ver xoruzum buyruğu,
Oynat başı, quyruğu.
Tutqun könül açılsın,
Dəndlər, qəmlər qaçılsın.

Bağban və qızı Sona gəlir.

S o n a. Bay... Siz oynayırsınız, yoxsa sizi oynadırlar?.. Ha... ha...
ha! (*Qəhqəhə ilə gülür.*)
B a ġ b a n. Qızım, sən gülürsən? Nə böyük səadət.
S o n a. Hələ Badama bax, necə oynayır.

Həsən (*bağbana*). Get Aslanı dustaqdan çıxar, gəlsin, xoruzu-
mun divanını görsün.

Sənəm (*gəlir*). Pəh, pəh, əcəb tamaşadır.

Həsən. Qoçaq xoruzum, bax nənəm də gəldi. Nənə, xoruzuma
bax, gör necə divan kəsir.

Sənəm. Yerində divan kəsir, oğlum, zülüm yerdə qalmaz!

Səfər bəy. Qarı, biz nə etmişik ki, bu cəzaya layiq olduq?

Sənəm. Onu sən məndən yaxşı bilirsən.

Kərim bəy. Nənə, amandır, bizi qurtar!

Sənəm. Bu xoruzun işinə mən qarışmiram.

Kərim bəy. Uf!

Səfər bəy. Ax!

Yetər. Ux!

Aslan və bağban gəlir.

Həsən. Aslan, gəl, gəl! Xoruzumun gücünü gör!

Aslan. Əcəb tamaşadır.

Xoruz. Quqquriqu!.. Quqquriqu!..

Aslan. Ux, can!..

Sona. Banla, səsinə qurban!

Həsən gülə-gülə səhnədən çıxır və onlar da onun
arxasında bir-birini basa-basa gedirlər. Sənəm, bağban,
Sona və Aslan arxalarından gülə-gülə baxırlar.

PƏRDƏ

HÜSEYN CAVİD

(1882-1941)

Hüseyn Cavid Molla Abdulla oğlu Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvanda ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, yazmağı, oxumağı mükəmməl öyrənmişdi. 1896-ci ildə “Məktəbi-tarbiyə”yə daxil olmuşdur. Daha sonra isə Təbrizdə “Talibiyə” mədrəsəsində təhsilini davam etdirir. 1905-ci ildə Türkiyədə İstanbul universitetinin ədəbiyyat şöbəsinə daxil olur. 1909-cu ildə universiteti bitirərək iki il Naxçıvanda, sonra isə Tiflisdə müəllimlik edir.

Ədəbi yaradıcılığa 14 yaşından başlamış, 1904-cü ildən mətbuatda çıxış etmişdir. “Gülçin” və “Arif” təxəllüsü ilə şeirlər yazılmışdır. “Ana”, “Keçmiş günlər”, “Maral”, “Şeyda”, “Şeyx Sənan”, “Bahar şəbnəmləri” kitabları çap olunmuşdur.

“Uçurum”, “İblis”, “Afət”, “Topal Teymur”, “Peyğəmbər”, “Knyaz”, “Azər”, “Telli saz”, “Səyavuş”, “Şəhla”, “Xəyyam”, “İblisin intiqamı” pyeslərini yazılmışdır. Pyesləri Azərbaycan Dövlət Milli Dram Teatrında tamaşaaya qoyulmuşdur.

Hüseyn Cavid 1941-ci il dekabrın 5-də vəfat etmişdir. 1982-ci ildə onun yüzillik yubileyi geniş qeyd edilmişdir. Həmin ərafdə Hüseyn Cavidin nəşri Sibirdən gətirilib Naxçıvanda dəfn edilmişdir.

TOPAL TEYMUR

Bəş pərdəli dram

ƏŞXAS

I

Topal Teymur...

Dilşad

– Teymurun hərəmi

Divan bəyi

– baş vəzir

Ağbuğa

– Teymurun sərdarlarından

Orxan

– binbaşı

Elmas

– Divan bəyin qızı, Orxanın rəfiqəsi. Əsmər bənizli, şahin bakişli...

Şair Kirmani	- “Teymurnamə” müəllifi
Olqa	- rus prenseslərindən sarışın və işvəkar bir qız
Sobutay	- gənc zabit
Qaraquş	- təşrifatçı, çevik bir dəliqanlı
Dəmirqaya	- qalın gövdəli, qalın səsli bir əsgər

İki mühib simalı, qalın yapılı növbətçi və sairə...

II

Yıldırıım Bayazid

Meliça	- Yıldırıımın hərəmi
Əli paşa	- sədri-əzəm
Şeyx Buxarı	- fazıl bir zat
Cüce	- qısa boylu, küçük yapılı bir masqara
Nazim ağa	- arıq, ucaboylu, qara ərəb (hərəm ağası)

Köylü qadın, iki masqara, şamli qızı (rəqqasə), digər rəqqasələr, cəllad və s.

BİRİNCİ PƏRDƏ

Səmərqənddə, Əmir Teymur sarayında Şərq zövqünə uyğun süslü bir salon... Salonun içi Türküstan, İran və Hindistan məfruşatılı döşənilmiş... Dört güşədə gümüşdən yapılmış birər qartal, ortada altın sütunlar, yıldızlı masalar və sandaliyelər... Qarşıda böyük bir pəncərə, pəncərədən görünən son dərəcə bakımlı və çiçekli gözəl bir bağça nəzərləri okşar. Olqa pəncərə önündə ətrafi seyrə dalmış görünür. Dışarıda əsgəri marş çalınır.

Orxan (*Gəlir. Olqayı görür-görməz arkası sıra gələn Dəmirqaya*). İştə prenses Olqa!.. İştə yeni açmış Moskof çıçayı!..

Dəmirqaya (*daima laübali və qalın səslə*). Tuhof şey? Hiç insandan çıçekmi olur? Moskof qızı desənə...

Orxan. Ah, o çıçəkdən də lətifdir.

Dəmirqaya. Tutilım ki, lətifdir. Nəmə lazıim, bən qarışmam.

Orxan. Dəmirqaya! Sən bir tərəfə çekil.

Dəmirqaya. Niçin?

Orxan. Çünkü onunla qonuşmaq istərim.

Dəmirqaya. Pəki, bən sənin kölgən deyilmiyim? Səndən nasıl ayrıla bilirim?

Orxan. İnsan bəzi vaxt kölgəsini deyil, kəndisini belə unutur.

Dəmirqaya (*istehzalı gülümsayışla*). Yoksa şimdi kəndini unut-dunmu?

Orxan. Haydi, çok söylənmə, çəkil.

Dəmirqaya. Çəkil dersin, çəkilirim. Nəmə lazıim, hiç qarış-mam. (*Çəkilir.*)

Orxan. Yenə gözəl Olqa nə düşünüyör?

Olqa (*Orxana doğru gəlir*). Ah, Orxan sənmisin?

Orxan. Əvət, Orxan kəndisi səninlə bərabər deyilsə də, daima qəlbi, ruhu səninlədir.

Olqa. Allah eşqinə şu əsgərlər nerəyə gediyor? Bu hazırlıq niçindir əcəba?

Orxan. Yeni bir müharibə varmış.

Olqa. Ah, müharibə, daima müharibə!.. Əcəba nerəyə, kiminlə?

Orxan. Onu yalnız Qızıl Qaplan bilir. Əvət, Əmir Teymurun planını bizim gibi küçük yaradılmışlar biləməzlər.

Olqa. Halbüki onun yüzündə hiç bir şiddet və heyəcan izi yok... Hər zamanki vəqar və ciddiyəti, hər zamankı halı üstündə.

Orxan. Böyük qəhrəmanlar şiddet və qəzəb zamanlarında daha mülayim və həlim görünürülər.

Olqa. Orxan! Sən də mi gedəcəksin?

Orxan. Əlbəttə, hiç onsuz olurmu? Biz türklər çadır altında doğar, açıq səhralarda, qanlı müharibələrdə ölüruz.

Olqa. Rica edərim, yetişir, şu müharibədən, ölümündən çok söyləmə!

Orxan. Mühəribədə ölünlər evdə ölenlərdən sayca daha azdır. Bəncə mübarizəsiz bir ömür, ömür deyil... Biz türklərə qürur və nəşə verən bir şey varsa, o da müharibə, o da qalibiyətdir. Unutma ki, sən kəndin də fəth və zəfər səhralarında bulunmuş bir çiçəksin.

Olqa. Ah, sən bəni Moskofdan buraya niçin götürdin niçin?! Teymur sarayında həbs etmək içinmi?

Orxan. Hayır, sən burada məhbus deyilsin, bəlkə şahzadə xanımlar qadar hörmət və izzətə maliksin. Daha doğrusu, böyük xaqqanın möhtəşəm sarayını bəzəyən ən parlaq bir yıldızsın.

Olqa (*ətrafa*). Ah, mərhəmətsiz... (*Orxana*.) Demək, bəni yalnız bırakıb da gedəcəksin, öyləmi?

Orxan. Nə olur? Başqa qadınlar nasıl, sən də öyle...

Olqa (*ətrafa*). Ah, duyğusuz!.. Dur, bən səna şimdi anlatırmı.

Orxan. Pək düşünüyorsun, Olqa. Səna bir şeymi oldu?

O1q a. Daha nə olacaq? Sən bəni düşünmüyorsun, sən bəni sevmiyorsun.

Orxan. Hayır! Aldanıyorsun. Səni sevməmək, gözəlliyə qarşı kor olmaq deməkdir. Ah, nazlı gövərçinim! Nə qadar xırçın və sinirli imişsin. Gəl! Gəl də şu mavi göyləri andıran cazibəli gözləri, şu alşəfqləri utandıran füsunkar dodaqları öpəyim. (*Qolları arasına alıb öpmək istər. Olqa geri çəkilir.*)

O1q a. Hayır, istəməm.

Orxan. Niçin?

O1q a. Çünkü gönül verdiyim bir qəlbə xəyanət etmiş olurum.

Orxan (*heyrətlə*). Gönül verdiyin bir qəlbəmi?

O1q a. (*kəskin*). Əvət.

Orxan (*onun əlini yakalar, sarsılmış bir halda*). Söylə, o nasıl qəlb, o kimin qəlbə imiş?

O1q a. Hayır, söyləməm. (*Ətrafa*.) İştə bu söz onu qısqandırmaq için kafi...

Orxan (*qızğın*). Söylə diyorum sana, o kim, bana qarşı çıkan o cəsarətli rəqib kimdir?

O1q a. Səndən daha böyük, səndən daha qəhrəman...

Orxan. Adını söyle!

O1q a. Xaqanlar xaqanı Topal Teymur...

Orxan (*həyəcanlı və qızğın*). Olqa, Olqa!.. Moskofdakı halını nə çabuq unutdun? Düşün ki, biz Moskofa girdiyimiz zaman hər tərəf kinli, amansız bir atəş içində yanıyordu. Ordumuz qaçanları izlərkən bən qanatlarını yalnız sənin üzərinə gərdim, yalnız səni ölümdən qurtardım, əvət. Sən o zaman məsum bir qızçığazdın. Vəqtini xoş keçirib də eyi tərbiyə alman için Teymur sarayına gətirdim. İştə sən böyüdükcə bənim arzularım da çiçəklənməyə başladı. Əfsus ki, bu gün bəslədiyim visal ümidi ləri yerinə, qarşıma acı bir ümidsizlik çıxıyor.

O1q a. O da səndən, sənin vəfasızlığından.

Orxan. Nasıl vəfasızlıq? Anlayamadım.

O1q a. Orxan, Orxan! Sən baş vəzirin qızı Elmasa uyduqca, o qısqanc və məğrur hərəmindən ayrılmadıqca, aramızdakı sevgidən bəhs etmək yersizdir.

Orxan. Niçin insaf etmiyorsun, o şimdi anadır. Bununla bərabər Elmas bizim sevgimizə əsla mane olamaz.

O1q a (*gülərək*). Hayır, yanılma, əzizim. O pək dəhşətli qadın...

Orxan. Qadınların incə təbəssümləri, dəhşətlərindən daha güclüdür. (*Olqanın əlini yakalar.*) Şimdi bən ona mərhəmət ediyorum, fəzlə qısqanlıq edərsə, kəndisi zərər görür.

O1qa. Demək, bəni daha çox seviyorsun, öyləmi?

Orxan. Olqa, səni sevməməkmi olur? Unutma ki, Orxan sənin əsirindir.

Qaraqış (*Dəmirqaya ilə bərabər pərdə arasında görünür*). Ah, xain!.. (*Dəmirqayaya.*) İştir gördünüm, get də Elmas xanıma xəbər ver.

Dəmirqaya. Gəl bəri, canım, nəmə lazıim, bən qarışmam.

Çəkilirlər.

Orxan. Teymur son səfərində, Hindistana hücum edərkən Səmərqənd inzibatını gözətmək için bəni burada bırakdı. Ehtimal ki, yenə qalırıım, o zaman istədiyimiz gibi zövq və səfaya bakarız.

O1qa (*strafa baqar*). İştir Topal gəliyor. Yarın akşam səni çinarlı bağçada havuz kənarında bəklərim.

Orxan. Yaxşı... (*Gedir.*)

O1qa (*yalnız*). Hayr, Orxan bənimdir. Onu kimsəyə verməm. (*Azacıq tərəddiüd.*) Ah, fəqət Elmas, baş vəzirin qızı Elmas!.. O bəni pək düşündürüyor.

Əli almında məhzun bir tövr ilə düşüncəyə dalar. Bu sırada Əmir Teymur gəlir. O, ortaböylü, qəvi bünyəli, yüksək alınlı, iri başlı, rəngi ağ, yüzü azacıq qanlı, omuzları geniş, parmaqları yuvarlaq, qılçaları uzun, əzeləti qayet sağlam bir şəxsiyyətdir. Vüicudunun düzgünlüyündən ayağındakı aksaqlıq bir o qadar gözə çarpmayıor. Səsi güclü və gurultuludur. Asya üsulu geniş və açıq ətekli ipək kaftan (*çapan*) büründüyü halda baş örtüsü keçədən yapılmış məxruti bir külahdan ibarətdir. Külahın təpəsində inci və sair mücevherat ilə süslənmiş uzunca bir yaqt püsküllə bulunur.

Teymur. Yenə Moskof ərməğanı, gözəl rus qızı nə düşünüyör?

O1qa (*məhzun təbəssümlə*). Böylə möhtəşəm bir sarayda bənim nə düşüncəm ola bilir?

Teymur. O halda yüzünü saran şu kədər bulutları nə demək? Bən solğun çiçəkləri hiç sevməm. Daima yeni açmış gülər gibi, daima gül bəñizli şəfəqlər gibi nəşəli olmanı istərim. Əvət, söylə-yəcəyin sözləri hər zamanki şətarətilə gülərək, nazlanaraq söylə!..

O1q a. Bənim şətarətim böyük xaqanın qəzəbinə səbəb olur deyə əndişə ediyorum.

T e y m u r. Pəki, əndişə niçin?

O1q a. Çünkü qəlbi hərb atəşilə alevlənən bir hökmdara qarşı gülümsünmək cəsarəti həddim deyil...

T e y m u r. İştə pək yanlış düşüncə... Müharibə hazırlığı Teymuru qəzəbləndirməz, biləkis bayram tədariki qadar xoşhal və məmənun edər.

O1q a (*sux və cəzibəli bir ada ilə*). Lütf ediniz əfəndim, iki aydır ki, Səmərqənd şən və şatır bir hal keçiriyor. Zərəfşan çayının oynaq dalğaları gönüllərə nəşə sərp yapıyor və xoşahəng ninnilərilə Bingül dərəsi şənliyini alqışlıyor. Fəqət nədənsə birdən-birə bu şənliklər kəsildi. İştə onunçın azçıq məraq etdim.

T e y m u r. Nasıl, Bingül dərəsi pək xoşmu?

O1q a. Ah, Bingül dərəsi başqa bir aləm... Adəta röya qadar gözəl, cənnət qadar parlaqdır. Əvət, Bingül dərəsindəki zövq və səfa məclisləri, yaşıl ovalar içində qurulmuş çadırlar, Ərəbistan və İrana məxsus sırapərdələr görülür şeylərdən deyil... Hələ Hindistandan gəlmə canbaz və oyuncular, mizahçı və lətifəçilər, rəqqas və rəqqasələr... Bir taqım cirit oyunları. Pəhləvanların güləşməsi, yaşıl-qırmızı rənglərlə boyanmış fillərin oynadılması, hər dürlü xanəndə və sazəndə, hər çəsit yarış və əyləncə gerçəkdən insanı sərəxəs ediyor. Hələ bu şənliyə əmir və şahzadələrin hərəmləri və bütün türk-tatar qızlarının iştirakı, hər tərəfdən gələn əcnəbi səfirlərin belə nəzərini cəlb ediyor. Və hər kəs böyük Teymurun dəbdəbə və ehtisamını seyr etdikcə heyrətdən kəndini alamıyor.

T e y m u r. İştə meftunu olduğun şu mənzərələr, Səmərqənddəki möhtəşəm saraylar və ali mədrəsələr, böyük məbədlər və abidələr həp qalibiyyət əsərləri, həp fəth və zəfər tarixidir. (*Təbdili-tövr ilə*) Bana bak, Olqa! Sən səyahətdən zövq alırmısın?

O1q a. Şübhəsiz, səyahət insanın gönlünü açan şeylərdən biridir.

T e y m u r. O halda səni kəndimlə bərabər götürəcəyim.

O1q a. Nerəyə, müharibə meydanınamı?

T e y m u r. Öylə ya! Görüləcək mənzərələrin ən gözəli hərb və qalibiyyət səhnələridir.

O1q a. Əvət, Orxan da öylə söylüyor.

T e y m u r (*mənalı təbəssümələ*). Ya!? Orxan pək gözəl düşünüyör. Demək, bənimlə bərabər gedərsin, deyilmi?

O1qa. Büyök xaqanın arzusuna itaət və hörmət ən böyük səadətdir.

Teymur. Səndəki idrak və zəkadan pək məmənun oldum. Hərəmxanəyə get, şimdi hökumət adamları buraya gələcək.

Olqa təzim edib çikar.

Teymur (*əl çalar. Qaraquş gəlir*). Qaraquş! Orxan nerdə?

Qaraquş. Dəmin buradaydı, Olqa ilə görüşüyordu.

Teymur. Onu buraya çağır. Bir də Divan bəyi yaxud Akbuğa gəlirsə xəbər ver... (*Gedər.*)

Qaraquş (*təzim ilə*). Baş üstünə... (*Çəkilmək istərkən ətrafa baqar.*) İştə Elmas gəliyor, şimdicə qəlbinə bir qıvılçım atarım. (*Gələn Elmasa.*) Əfv edərsiniz, Orxan nerdə?

Elmas. Bən də sana sormaq istərim, dəmin burada imiş...

Qaraquş. Əvət, Olqa ilə bərabər idi, fəqqt getdi.

Dilşad gəlir, duymazlar.

Elmas. Nə qonuşuyorlardı?

Qaraquş (*azciq sıritaraq*). Məlum a, eşq aləminə əgyarın qarışması eyi bir şey deyil...

Elmas. Nasıl eşq, nasıl eşq?! (*Ətrafa.*) Ah, çıldıracayım...

Qaraquş. Hər halda Orxan sizin ərinizdir. Onu siz bəndən daha eyi tanırsınız. Lakin bən yenə onda qüsür görmüyorum. Bütün qəbahətlər qızda... Çünkü Orxana dəli gibi sarılıyor.

Elmas (*ətrafa*). Ah, xain Orxan, dur, bən sana göstəririm.

Qaraquş. O öylə bir bəla ki, beş gün sonra Əmiri də məftun edər.

Dilşad. Nasıl? Əmiri də mi?

Qaraquş (*şəşqin bir halda kəkələr*). Hayır, xanım! Əmir...

Dilşad (*həyəcanlı və qızğın*). Qaraquş!

Qaraquş. Əfv edərsiniz...

Dilşad. Düşün ki, bana Qəmərəddin qızı Dilşad derlər. (*Ətrafa.*) Ah, saygısız Olqa!..

Qaraquş. İştə Əmir gəliyor, bən Orxanı çağırmalıyım.

Dilşad. Get! (*Gedər.*) Elmas! Sən şimdi Əmirə bir söz söyləmə.

Teymur (*gəlir, əyilirlər*). Dilşadı pək həyəcanlı görüyorum.

Dilşad. Hayır, həyəcana bir səbəb yok...

Teymur. Gözlərin daha başqa mənalar anlatıyor.
Dilşad. Ətraf qəzalardan ixtiyar bir köylü gəlmış, bana şikayət ediyordu. Pək sıqıldım da halim bir az dəyişdi.

Teymur. Əcəba köylünün şikayəti nə imiş?
Dilşad. Bu yılık bugday məhsulu az olmuş, hökumətə vergi verəməmiş, onunçın qəza hakimi Mamay xan zavallı qırbacla döydürmüş.

Teymur (*heyrət və şiddətlə*). Nasıl, nasıl!? İxtiyar köylüyü qırbacla döydürmiş ha!... Ah, qudurğan, şaşqın!.. O düşünmüyör ki, əhaliyi incident bir hakim yavrusunu parçalayan bir heyvan qadar şüursuzdur. Zərər yok, yarın məsələ aydınlaşır, bu söz doğru çıkarsa, saygılı hərifə ən şiddətli cəza verilir. (*Kəskin*.) Əvət, qırbacı qadar nüfuz və idarəsi olmayan bir hakim, hökumət namına ən çirkin və silinməz bir ləkədir.

Dilşad. Köylünün dediyinə görə, əkdiyi yer təcrübədən çıkmış bir səhra imiş, onunçın də eyicə məhsul alamamış.

Teymur. Zavallı Mamay xan, zavallı!.. Bən yarın onun kor gözlerini açarım. Görünüyor ki, o, məmləkət qanunlarını unutuyor.

Dilşad. Halbuki qanunca bir adam məhsulsuz bir səhrayı şənlətirsə, ya bir kəhriz çıkarırsa, yaxud yeni bir bağça salıb bir viranəyi abad edərsə, o şəxs birinci yıl büsbütün vergidən azad olur. İkinci yıl kəndi istəyilə bir şey verirsə verir, verməzsə məcbur deyil. Üçüncü yıl, yalnız üçüncü yıl qanuna müvafiq vergi verməlidir.

Teymur. Hayır, Mamay xan aldaniyor. O düşünəməyir ki, rəncərlər sıklıdırca dövlət xəzinəsi boşalır, xəzinə boşalınca ordunun hali pozulur. Və şu pozuqluq da məmləkətin pərişanlığına səbəb olur. Hiç məraq etmə! Yarın, əvət, yarın haqq yerini bulur.

Dilşad. Əskik olmayı... (*Elmasa*.) Gedəlim. (*Getmək istərlər*.)
Teymur. Bana bak, Dilşad! Daha dur, sözüm bitmədi. Səni pək sarsılmış və həyəcanlı görüyorum. Unutma ki, sən Teymur hərəminsin. Söylə, açıq söylə, yüz-gözünü saran şu firtinalı bulutlar nədən iləri gəliyor?

Dilşad. Ah, şu aşiftə qız... Olqa!..
Teymur. Nə var, nə olmuş?
Dilşad. Zavallı Elmasa göz veriyor da, işıq vermiyor. Hər gün yeni bir sevgi, hər gün yeni bir təranə. Bilməm ki, Orxandan nə istiyor?

Elmas. Hətta, əvət hətta!... (*Sözünü bitirməz*.)

Dilşad. Ah, hər halda Olqa buradan dəf edilməli...

Teymur. Hiç sıkılma, Elmas, səni üzən düşüncələr pək çabuk gedər. Sən Divan bəyi qızı və Orxan hərəmisin. Bən onların hər iki-sini sevərim. Hələ səndəki vüqar, səndəki vüqar və əzəmət!

Elmas (*xəfif baş əyintisilə*). Təşəkkür edərim.

Qaraqus (*gəlir, əyilir*). Orxan əmri-hümayuna müntəzirdir.

Teymur. Gəlsin. (*Qadınlara.*) Siz çəkilin. (*Gedərlər. Orxan gəlir, əyilir.*) Orxan! Yakın gəl... (*Əlini onun omuzuna qoyar.*) Sən həm qəhrəman bir cəngavərsin, həm də siyaseti pək gözəl bilirsin. Səni bir işə təyin etdim, yarın yola çıkmalısın.

Orxan. İtaət borcumdur.

Teymur. Osmanlı sultəni Yıldırım Bayazidə elçi göndərdik, hənuz ondan bir xəbər yok. Hər halda bizim Bursada, Yıldırım paytaxtında bir gözümüz bulunmalı; sarayın iç və dış yüzünü öyrənib hər ay bizə xəbər verməli. Divan bəyi lazımlı gələn vəzifəyi səna söylər. Ordumuz bir həftə sonra Mısır-Şam tərəflərinə hərəkət eyləyəcək. Sən də doğru Bursaya gedərsin. Orada kəndini bana düşman göstərirsin, Yıldırıma məhəbbət bəslədiyin üçün buradan qovulduğunu söylərsin. Hətta bizimkilər də öylə bilməli... Çünkü şəhrimizdə casus bulunur da tədbirimiz boşა çıkar.

Orxan. Yıldırım sözlərimə inanmazsa?

Teymur. Hiç məraq etmə, inanır; çünkü o, çox məğrurdur. Məğrurlar isə həqiqəti görəməzlər. Diyorlar, o, gözdən pək zəifdir, məgərsə qəlbi və düşüncəsi də kor imiş... (*Kəskin.*) Əsla düşünmə, get, yarın üçün hazırlan, Dəmirqaya da səninlə bərabər bulunsun.

Orxan. Lakin o, pək sadə adam... İslərimə əngəl olur deyə ehtiyat ediyorum.

Teymur. Ehtiyat lazımlı deyil. O, təcrübədən olmuş sadiq bir əsgərdir. Haydi, oğlum! Vəzifə və ciddiyət!

Orxan. Böyük xaqqanın əmri hər şeydən yüksəkdir. (*Əyilir, çıkar.*)

Qaraqus (*gəlir, əyilir*). Divan bəyi, şair Kirmani, sərdar Akbuğa hüzura izn istiyorlar.

Teymur. Buyursunlar. (*Qaraqus gəldiyi tərəfə ehtiramkar bir işarət edər. Hər üçü gəlir, əyilirlər. Teymur nəvazişkar bir tövrlə.*) Divan bəyinin əhvalı?

Divan bəyi. Təşəkkür edərim.

Teymur. Şair Kirmani nasıl?

S a i r. Əskik olmayın.

T e y m u r. Ordumuzun qəhrəman sərdarı Akbuğa nə halda?

A k b u ğ a. Akbuğa hər an yılmaz ordu ilə bərabər sarsılmaz xaqa-nın əmrini bəklər.

T e y m u r. Pək gözəl, oturun. (*Otururlar.*) Aylarca Bingül dərə-sində böyük şənliklər yapdıq, epeycə zövq və səfayə daldıq, bir qadar da müharibə şənliyi yapsaq eyi olmazmı?

A ğ b u ğ a. Bəncə müharibə meydani düyün dərnəklərindən, eyşü-nuş məclislərindən daha xoş, daha ruhaşınadır.

T e y m u r. Buna sən nə dersin, şair? Bu gün gözümə pək nəşəli görünüyorsun.

S a i r (*laübali və yarımsərxoş bir qəhqəhəylə*). Şənlik... o da şənlik, bu da şənlik... Qavğa... o da qavğa, bu da qavğa... Yalnız, əvət yalnız arada bir fərq var ki, siz cəngavərlər insan qanına hərissiniz, biz şairlər gülgün şərabə... Onda vəhşət və dəhşət var, bunda zövq və şətarət. Sizin hərb nərələriniz yürükləri qoparır, insanları parçala-tır, anaları ağlatır. Şairlərin eyş-nuş təranələri isə kinləri, kədərləri öldürür. Yüzləri, gönülləri güldürür. Siz insan qafalarını qırarkən, biz də o qafalardan yapılmış qədəhləri bir-birinə vururuz. Siz hərb və dəhşət qalibi, biz eşq və məhəbbət məğlubu. Fəqət bizim şu məğlu-biyətimiz o qalibiyyətdən daha üstündür.

T e y m u r. Bəxtiyar şair! Səni sərməst edən tatlı xəyal, yalnız xoş bir təsəlliidir. Bununla bərabər sən pək böyüksün, əvət, sənin gibi dəyərli simaların qədr və qiyməti anlaşılsayıdı, bənim gibi topal-lar soldakı sıfır qadar mənasız qalırdı. Siz yarasalar ölkəsində, korlar məmləkətində parlayan bir günəşsiniz. Əfsus ki, insan adını daşıyan ikiayaqlı həşərat pək qaba və pək səfil bir şey... İştə şu qaba və mis-kin həşəratı uslandırmaq üçin, onların pas tutmuş kirli vicdanlarını yıqamaq için yalnız Teymur qılıcı lazımlı... Əvət sevgili şair! İnsanlar mərhəmət və məhəbbətdən ziyadə dəhşət və qüvvətə tapınırlar. (*Ağbuğaya.*) Demək, ordu tamamilə hərbə hazır, öyləmi?

A ğ b u ğ a. Əvət, həpsi bir fərd gibi əmrə müntəzirdir.

T e y m u r. İştə kafı...

S a i r. Şimdi nerəyə, əcəba?

T e y m u r. Mısır və Şam üzərinə.

S a i r. Fəqət bu siyasəti əsla düşünəmiyorum.

T e y m u r. Sən “Teymurnamə” müəllifi ikən bənim siyasətimə yabançı görünmək tuhaf deyilmi ya? (*Həyəcanlı.*) Ah, Savə!.. Fazıl Seyx Savənin qətlə nə çabuk unutuldu. Bən onu Ərəbistana elçi gön-

dərdim. Mısır hökmədəri alçaqcasına öldürdü. Əcəba elçi də öldürülürmü? Hayır, hayır, Şeyx Savənin qanı yerdə qalmaz.

Şair. Fəqət azçıq istirahət də lazımdır. (*Teymurun taxtı öňünə sərilmış qaplan dərisini göstərir*.) İşte Hindistanda Qanq nəhri kənarında avladığın qaplanların dərisi hənuz qurumamış, Sultan Mahmud ölkəsində akitdiğin qanların izi hənuz topraqdan silinməmiş...

Teymur. Bən mögrurları əzmək üçün yaradılmış bir Allah bəlaşıym. Tökdüyüm qanlar da yalnız haqq və ədalət naminadır.

Şair. Açıq söyləmək lazımdır, gəlirsə, bən qan tökülməkdən hiç bir haqq və ədalət görəmiyorum.

Teymur (*məğrur təbəssümlə*). Əvət haqlısın, cünki... şairsin.

Ağbuğa. Şairlər də mənəvi həkimlərdir. Qan akitmaqdansa yara bağlamağı daha xoş görürler.

Teymur. Bakalım Divan bəyi nə diyor?

Divan bəyi. Bana qalırsa xeyir və şər ikizdir. Məhəbbətlə ədavət bir-birinə bağlıdır. Lüzumundan fəzlə məhəbbət nifrat doğurduğu gibi, həddən aşırı qan tökülməkdən də bir fəzilət yok.

Teymur. Divan bəyi daha başqa düşünür, o daha etidalçı. Fəqət unutmamalı ki, hər səciyyə və şəxsiyyət birər qanun deməkdir. İşte bu gün şəxsiyyətim bana nə əmr edərsə, onu yapmaqdan çəkinməm. Bununla bərabər bən şimdiyə qadar qurultaysız, şurasız bir şey yapmadım, cünki şurasız bir məmləkət cahil bir şəxsə bənzər ki, tutduğu işlər, söylədiyi sözlər həq nədamət və fəlakət doğurur. Bən daima həkim və aqil şəxsləri dirlədim, böyük sərdarlar ilə müşəvirə yapdım. Yalnız hərb ilə mübarizəyi deyil, sülh mənafeyini də düşündüm. Əvət, bən şu nihayətsiz ölkələri gah tədbir və siyasetlə, gah sülh və məhəbbətlə, gah təhdid və siddətlə, gah əfv və mülayimətlə idarə etmək istərim. Bən hər işdə səbat və istiqaməti sevdiyim gibi, həzm və ehtiyatdan da xoşlanırm, lazımdır, gəlirsə, bəzən düşmanlarına qarşı səbr və təhəmməl göstəririm, bəzən də qafıl və cahil görünməkdən zövq alırm.

Divan bəyi. Bakalım, şura nə qərarə gəlir.

Teymur. Əminim ki, Ərəbistan səfərinə kimsə etiraz etməz. Cünki Bingül dərəsində dövlət kişilərindən pək çoxunu dirlədim. Hər kəs bənim fikrimə iştirak ediyor. Bu xüsusda tərəddüd göstərən varsa, o da yalnız şair Kirmani ilə sənsin. Şübhəsiz ki, iki gün sonra siz də əksəriyyətə tabe olursunuz.

Qaraguş (*gəlir, əyilir*). Sobutay hüzura izin istiyor.

Teymur. Hanki Sobutay?

Qaraqus (*Ağbuğaya işarətlə*). Böyük sərdarın küçük qardaşı, Yıldırım Bayazidə göndərilən elçi...

Teymur. Gəlsin, bakalım nə cəvab götirmiş. (*Qaraqus kənara işarət edər. Sobutay gəlir, əyilir.*) Xoş gəldin, oğlum, nasılsın?

Sobutay. Böyük xaganın kölgəsi əskik olmasın.

Teymur. Osmanlı sultanından nə xəbər?

Sobutay. İştə göndərdiyi cəvab... (*Məktubu təqdim edər.*)

Teymur (*məktubu Divan bəyiə verir, elçiyə*). Məktubu Divan bəyi okur, söylə, bakalım qəhrəman Sobutay! Sən nə gördün, sən nə eşitdin?

Sobutay. Yıldırım daima eyş-işrət düşkünü... Götürdüyüüm məktuba qarşı acı qəhqəhələrlə güldü; həm də son dərəcə saymazlıq, soğuqluq göstərdi.

Teymur. Demək, bənim düşmanım Qaraqoyunlu əmiri Qara Yusifi yenə himayə etmək istiyor, öyləmi?

Sobutay. Yalnız Qara Yusifi himayə etmiyor, hətta Bağdad Sultanı Əhməd Cəlayiri də ittihadə cəlb etmiş, həm də bizim əleyhimizə...

Teymur (*aci qəhqəhəylə*). Demək, düşmanlarımız ilə itilaf yapıy怂or, bizi hiçə saymaq istiyor, öyləmi? (*Başını məktubdan qaldıran Divan bəyiə.*) Pəki nə yazıyor?

Divan bəyi. Tekrarə nə hacət?! İştə Sobutayın söylədiyi gibi: saymazlıq və soğuqluq... Başqa laf yok.

Teymur (*kinli*). Saymazlıq və soğuqluq... Nə gülünc həqarət! (*Hiddətlə yerindən kalkar.*) Ah, saymazlıq və soğuqluq... Nə böyük cəsarət!.. Bən ondan qardaşca məhəbbət bəklərkən iştə aldığım cəvab! Qara Yusiflə Əhməd Cəlayir bəni gözəl tanıyorlar, fəqət Yıldırım!.. Yıldırım isə şərab düşkünü... Zərər yok, o da ayıldılqdan sonra tanır. Bən İrana ayaq basdım, ən böyük cəngavərlər qarşında duramayıb Mazandaran çəqqalları gibi ormanlara qaçırlar. Moskofa hücum etdim, rus knyazları korkudan şimal ayıları gibi ürküşüb dağlımağa başladılar. Hindistana yürüdüm. Sultan Mahmud ordusu Qanq nəhri kənarındakı qaplanlar gibi oklarına şikar olub diz çökdülər. Əvət bir gün gəlir ki, məğrur Yıldırım da paytaxtı Bursada Topal Teymuru qarşılardır və o zaman... iştə o zaman sərxoşluğun nəticəsini və bənim kim olduğumu haqqılə anlar.

İKİNCİ PƏRDƏ

Gözel bir köşk... Ortada fəvvarəli bir havuz, havuz kənarında Kişmir və İsfahan səccadələrilə ipək döşəklər, qədifə (məxmər) yastiqlar ve balışlar, masa və sandaliyelər... Bağça başdan-başa dürlü çiçeklərlə bəzənmiş, ta uzaqlarda sırı ilə ulu çınar ağacları nəzərləri okşar. Kənardan eşidilən həzin bir kamança səsi ruhlara nəşəs səpər. Bir tərəfdə şərabla dolu sürahi və bir qədəh, soyulmuş və soyulmamış alma və şaftalı, digər tərəfdə qələm, dəvət, bir taqım dəftər və kitablar bulunur. Şair Kirmani yastiğa yasla-naraq yazı ilə məşğul görünür. Olqa əlində böyük bir gül dəməti gəlir. Arka tərəfdən qədəh içərisinə bir gül bırakıb geri çökilir.

Şair (*başını qaldırır, dolu qədəhi alıb içmək istərkən heyrətlə*). Əcəba bu gül nerdən? (*Ətrafa bakar, Olqayı görünçə qələmi bırakır*.) Ah, nə böyük səadət!.. (*Ahəngi-məxsus ilə*.) Badə, gül, bir də gül bənizli mələk!.. (*Yerindən kalkib sandaliyəyə oturur*.)

Olqa. Sizi rahatsız etdim, deyilmə?

Şair. Biləkis, şairləri rahatsız və müztərib edən bir şey varsa, o da gözəllərdən uzaq bulunmaqdır.

Olqa (*əlindəki dəməti təqdim ilə*). İştə şu gülləri yalnız şair için topladım.

Şair (*alır*). O halda şair son dərəcə bəxtiyardır. (*Olqaya işarətlə*.) Müsaidənizlə şu qədəhi təbiətin ən canlı seri şərəfinə içmək istərim. (*İçər*.)

Olqa. Nuş olsun! Şu dəftərlər nə? Yoksa yeni bir ilhammı var?

Şair. Hayır, “Teymurnamə” yazıyorum.

Olqa. Pək gözəl. Böyük xaqanın tarixini yazmaq şərəfi hər kəsə nəsib olmaz.

Şair. Halbuki, eşq və gözəllik tarixi yazan şairlər daha yüksəkdir.

Olqa (*gedəcək olur*). Müsaidənizlə...

Şair. Gediyormusunuz?

Olqa. Əvət.

Şair. Nədənsə bu gün sizi pək düşüncəli görüyorum. Səbəbini sora bilərmiyim?

Olqa. Səbəbi böyük bir haqsızlıq.

Şair. Nasıl haqsızlıq!?

Olqa. Allah eşqinə, söyləyin, Orxan gerçəkdənmi Yıldırım mühibbi? Sizcə o, Teymura xəyanət edərmi?

Şair. Hiç ümid etməm.

O1q a. İştə Orxanın xəyanəti hər ağızda söylənıyor. Ah, nə qadar böyük bir iftira, nə qadar fəna yanlış... Aman, əfəndim, Teymur sizə qarşı böyük hörmət bəslər. Lütfən Orxanı müdafiə ediniz.

Ş a i r. Hiç təlaş etməyin, əlimdən gəldiyi qadar çalışırım.

O1q a. Əskik olmayıınız. (*Xərif baş əyintisilə çəkilir.*)

Ş a i r. İzzət və şərəflə... (*Ətrafa.*) Bəxtiyar Orxan! Səadət pərisi üzərində qanat çalıyor da əsla xəbəri yok. (*Qədəhi şərabla doldurur. Bu surada Teymurla Divan bəyi gəlir.*)

T e y m u r. Yenəmi şərab, möhtərəm şair? Yenəmi şərab?

Ş a i r. Böyük cihangirin qanlı müharibələri ancaq qanlı şərabla yazıla bilir.

T e y m u r. Kinayəmi, yenə kinayəmi? Əylənmək istədiyin cihan-girin qəzəbi səni korkutmuyormu?

Ş a i r (*laübali və tatlı təbəssümlə*). Hökmdarların hiddət və qəzəbi böyük bir məmləkəti alt-üst edər, fəqət küçük bir şairi korkutamaz. Əvət, bən yalnız gözəllərin itab və sərzenişlərindən mütəəssir olurum. Bəncə işvəkar bir qaşın çatılması, parlaq bir qılıcın çəkilmə-sindən daha mənalı, daha kəskindir.

T e y m u r. Sən çok içiyorsun, halbuki məmləkət qanunu və türk adəti bunu şiddətlə mən edər.

Ş a i r. Şairlər isə, adət və qanun çərçivəsini qırıb parçalamaqdan daha çok zövq alırlar.

T e y m u r (*məmnun qəhqəhəylə*). İştə səni bana sevdiren də şu rindənə xisələt, şu qürur və əzəmətdir.

D i v a n bəy i. Şair Kirmani böyük ruhşinasıdır. O, pək gözəl biliyor ki, Teymur hökumətləri yıkar, məmləkətləri yakar; ən məğrur hökmdarları əzər, ən şücaətli qəhrəmanları qəhr edər, fəqət dəyərli şair və ədiblərə, alim və fazıl şəxslərə qarşı da o nisbətdə hörmət və məhəbbət bəslər. İştə Səmərqəndin evləri, misafirxanələri deyil, şəhər ətrafindakı köşklər və bağçalar belə uzaqdan gələn fən və sənayeyi-nəfisə ərbabına kafi gəlməyir. Yalnız Şərq dövlətləri deyil, hətta Qərb hökumətləri də elçi və ticarət nümayəndələri göndərməkdən geri durmuyorlar.

T e y m u r. Tüccar və sənətkarlara daha çox sühulət və hörmət göstərməli. Çünkü cihan, ancaq ticarət və sənət sayəsində rifah bulur.

D i v a n bəy i. Əvət dün İspaniya səfiri də bu nöqtəni qeyd ediyordu və böyük xaqanın fəzilət və məharətlərini saydıqca dili ağzına siğmıyordu.

T e y m u r. Avropalıların dilleri başqa, yürekleri daha başqadır. Hər halda məmləkətimiz arslanlar yurdu, qartallar yuvası olaraq qalmamalı. Bəlkə dünyada ən parlaq maarif və mədəniyyət ocağı, ən zəngin sənaye və ticarət mərkəzi olmalıdır. Əvət, qoy düşmanlarımız görsünlər ki, türk evladı yalnız basib-kəsməkdən deyil, yaşamaq və yaşıatmaqdən da zövq alır. Yalnız yakıb-yıkmaq deyil, yapmaq və yaratmaq da bilir. Bununla bərabər yapıqlarımız hiç bir şey deyil. Bu, yalnız mədəniyyətə doğru bir adım, gələcək üçün bir başlanğıdır. Bizim başladıqlarımızı gələcək nəsil ikmal etməli. Yalnız beş-on şəhər deyil, bütün məmləkət tərəqqi və gözəlliklər üçün birər nümunə olmalı. Əvət, biz təməl daşı atıyoruz. İstə bu təməl üzərində möhtəşəm binalar qurmaq və bu şüarı çiçəkləndirmək... ancaq yeni nəslə, ancaq sarsılmaz gəncliyə aiddir.

D i v a n bəy i (*yazılan dəftərə bakaraq*). Əcəba şair imdi hanki vəqəni qələmə alıbor?

S a i r. İstə son səfərlər... Türküstan ordusunun Kişmir səhrasında müvəffəqiyətləri və sarsılmaz xaqanın Hindistani fəth etməsi...

T e y m u r. Ümidvaram, bu gün-yarın Mısır və Şam zəfərlərimiz də yazdığın tarixin ilavələri sırasına keçər. Məğrur Yıldırıım inadında dəvam edərsə, o da tariximizə yeni bir fəsil artırmış olur.

D i v a n bəy i. Fəqət bən biləkis, Yıldırıım məsələsinə əsla tərəfdar olmaq istəməm. Çünkü hər ikiniz Turan aləminin birər qütbüsünüz. Şu iki qütb bir-birile çarpışırsa, ortada fəlakətli bir uğurum açılmış olur. Və bu nifaqdan istifadə edərək ətrafi saran əcnəbi dövlətlər türk dünyasına saldırmaga fürsət bulur. Bir də ordumuz bütün cihani saracaq deyil a... Alinan ölkələri haqqılə idarə etsək, daha böyük müvəffəqiyətdir.

T e y m u r (*məğrur qəhqəhəylə*). Allah bir olduğu gibi, padşah da bir olmalı, şan və şöhrət izləyən bir hökmər qarşısında cihan... nədir?

E l m a s (*müztərib adımlarla gəlir*). Böyük xaqan! Sana şikayətim var.

T e y m u r. Kimdən?

E l m a s. Ədalətdən dəm vuran Teymurdan.

T e y m u r. Niçin, yavrum, Teymur bir xətamı işləmiş?

E l m a s. Əvət! Teymurun xətası kəndisi qadar böyükdür.

T e y m u r. Nə imiş əcəba?

E l m a s. Sən qəhrəman bir mücahidi məhv ediyorsun.

D i v a n bəy i (*Elmasın qolundan tutaraq*). Şaşırıdnımı, qızım, nə söylüyorsun?

T e y m u r. Söylə, Elmas, hiç çəkinmə, o qəhrəman kimdir?
E l m a s. Bəni söylətməkmi istiyorsunuz? Əcəba, Orxan nə yapmış ki, Səmərqənddən sürgün ediliyor.

T e y m u r. O asılmalıydı, yalnız sənin ərin olduğu için sürgünə qərar verildi.

E l m a s (*həyəcanlı*). Niçin, ah, niçin?

T e y m u r. Çünkü hökumətə xaindir. Yıldırıma qarşı məhəbbət bəsliyormuş...

E l m a s. Yalan, iftira!..

D i v a n b ə y i. Elmas!

T e y m u r (*Elmasa*). Bən qürur və cəsarəti pək sevərim, hər halda hörmətə layiqsin.

E l m a s. Hayır, bən hiç bir nəvaziş istəməm. Yalnız ədalət istərim, ədalət!

Ş a i r (*aci təbəssümlə, ətrafa*). Məsum bir maral yırtıcı qaplandan ədalət umuyor. (*Teymura*.) Əfəndim, Elmas bəyimə mərhəmət ediniz. Orxan xain olamaz.

T e y m u r. Siyasət başqa, mərhəmət daha başqa bir şeydir. Siyasetdə mərhəmət yok! Əvət, Orxan sürgün edilməli.

E l m a s. Ya bən! Ya qucağımdakı yavrucığaz nə olur? Ah, qəlbiniz daşdanmı yapılmış?

D i v a n b ə y i (*qolundan tutaraq*). Qızım, sus!

T e y m u r (*kəskin*). Orxan asılmalıdır.

E l m a s (*çılğınca*). O halda bəni də asdır, bəni də... (*Bihal olur-casına Divan bəyiə sarılır*.) Ah, babacığım!..

D i v a n b ə y i. Üzülmə, yavrum, Əmir əfv edər.

D i l ş a d (*gəlir. Mənzərəyi görünçə, heyrətlə*). Elmas! Bu nə hal? Ah, səni pək müztəriib görüyorum.

E l m a s (*məyus*). Hayır, hiç bir şey yok...

T e y m u r. Dilşad! Elmas təsəlliyyə möhtacdır.

E l m a s. Təsəllilərin ən gözəli ölümdür.

Qaraquş sürətlə gəlir, əyilir.

T e y m u r. Nə xəbər?
Q a r a q u ş. Sərdar Ağbuğa orduya rəsm-keçid yapdırıyor. Bütün əyan, əşraf hazır. Əcnəbi elçi və nümayəndələri də təşrifinizə münətzirdir.

T e y m u r (*Divan bayi ilə şair Kirmaniyə*). Əvət, gedəlim, beş dəqiqə bulunsaq, kafi.

Ş a i r. Qaraquş! Bunları topla, kütübxanəmə götür.

Qaraquş kitab və dəftərləri toplar, onları izlər.

D i l ş a d. Elmas! Çocuqmu oldun, niçin kəndini üzüyorsun?

E l m a s. Ah, Orxan məhv oluyor, ona xain deniliyor...

D i l ş a d. Hayır, o xain deyil. Ona hiç bir şey olmaz. Burada yalnız bir anlaşılmaz bir səbəb var.

E l m a s. İştə bu anlaşılmaz səbəblər bəni qəhr ediyor.

D i l ş a d. İnan, burada bir sərr var. Bən Teymuru eyi tanıyorum, o böylə qaranlıq bilməcələrdən pək xoşlanıbor. Sən Orxandan əmin ol və əsla düşünmə!..

E l m a s (*ona sarılaraq*). Ah, nəcib ruhlu Dilşad! Bən yalnız sana inaniyorum.

Bu sıradə “Yaşasın Teymur! Yaşasın Teymur!” deyə Teymur

uzaqlaşdığı tərəfdən gurultu və alqış sədaları eşidilir.

Olqa qarşidakı evdən çıkar. Dilşada doğru gəlir.

E l m a s (*onu görünce sarsılır, sinirli bir tövr ilə*). İştə!.. İştə bütün fəlakətlərə səbəb şu aşuftə prenses, şu xain afətdir.

D i l ş a d. Elmas! Onu bırak.

E l m a s. Rica edərim bəni qınama. Ah, keçən gün Qaraquşun söylədiklərini unutdunmu? (*Olqaya yaklaşır, çılgınca*) Bana bak, Olqa! Sən bizdən nə istiyorsun? Artıq yetişir, dəf ol! Türküstan ovalarında, Səmərqənd bağçalarında yabancılar yer yok... Eşidiyormusun? (*Daha kinli*) Ah, bən bu saygısız fitnəyi kəndi əlimlə boğmaq istiyorum. (*Boğazına sarılmaq istər*.)

D i l ş a d (*mane olur*). Elmas, düşün ki, bu hal Əmirin sönməmiş qəzəbini daha ziyadə alevləndirir.

E l m a s. Alevləndirsin, kimsədən korkum yok...

O l q a. Rica edərim, Elmas, bəni təhqir etmə! Bən də sənin gibi əsil bir ailəyə mənsubim. Həm də buraya kəndi ixtiyarımla gəlmədim, sevgili ərin gətirdi. Bu sözləri bana söyləməkdənsə ona və Əmir Teymura söylə.

E l m a s. Ah, sən getdikcə şımarıyorsun. (*Sinirli və qızğın*.) Hayır, bən kimsəyə söz söyləməm. Sən Teymurun da, Orxanın da əqlini çalmışsin. Bən səna kəndim cəza veririm, kəndim... Bana bak, ya

ana yurduna getməlisin, ya məzaristana... Eştdinmi? Ah, sərsəri məxluq!

Dilşad. Elmas! Artıq yetişir, gedəlim. (*Qolundan tutub götürür.*)

Olqa (yalnız). Gedərim, əvət gedərim, fəqət yürüyində sağalmaz bir yara açıb da öylə gedərim.

Sinirli adımlarla köşkə doğru yürür. Bu sıradə Orxan qarşısına çıkar.

Orxan. Olqa!

Olqa. Ah!

Orxan. Nə oldun, səni korkutdummu?

Olqa. Hayır, korkutmadın. Sən bəni öldürdün, bəni məhv etdin...

Orxan. Olqa! Nə demək istiyorsun?

Olqa. Ah, Elmas bəni rüsvay etdi, o bəni rəzil etdi.

Orxan. Fəqət niçin?

Olqa. Səni sevdiyim için...

Dilşad ağaclar arasında görünür, dinlər.

Orxan. Olqa! Bən şimdi Səmərqəndi tərk ediyorum. İstərsən hazırlan, bərabər gedəlim.

Olqa. Hayır, istəməm.

Orxan. Niçin?

Olqa. Çünkü sən də məhv olursun, bən də...

Orxan. Teymurdanmı ehtiyat ediyorsun.

Olqa. Ah, əvət.

Orxan. Təlaş istəməz, sən bəni dinlə; Gürcüstandan götürdiyim ağ əlbisəyi geyərsin, kim görürsə, erkək zənn edər. Daha durma. Şimdi gəlirim, bərabər çıkarız.

Dilşad (ətrafa). İştə ən gözəl fırsat! (*Çəkilir.*)

Olqa (müttərəddid). Ah, Teymurun qəzəbi bəni pək korkutuyor.

Yenə kənardan gurultu və alqış sədaları eşidilir.

Orxan. Hiç məraq etmə, qiyaftətini dəyişdir də, ötəsi qolay...

Dəmirqaya (gəlir). Əmir təşrif ediyor.

Orxan (Olqanın qulağına). Daha durma, çabuk ol.

Olqa (müztərib). Ah, Orxan!

Orxan. Haydi, çəkil... Bəkliliyorum. (*Olqa çəkilir. Dəmirqayaya.*)
Dəmirqaya! Yol hazırlığı nasıl?

Dəmirqaya (*alnının tərini silərək*). Hər şey yolunda... Bu saat
çığa biləriz.

Orxan. Gündüz pək sıcaq. Bəncə mehtablı gecədə səfər etmək
daha xoş. Çünkü hava bir qadar sərinləmiş olur.

Dəmirqaya. Nasıl istərsən, öylə yaparız.

Orxan (*yola bakar*). Haydi, sən azçıq kənarda dur.

Dəmirqaya. "Dur" dersin dururum, nəmə lazımlı... (*Çəkilir*.)

Teymurla Divan bəyi gəlir.

Teymur. Oğlum, sən buradamısın, işlər nə halda?

Orxan (*təzim ilə*). Bir az sonra çıkmak istiyorum.

Teymur. Sakın xəbərlər gecikməsin. Para lazım olduqca bildir
və Yıldırım ölkəsinin hər tərəfində casuslar bulundur. Haydi, eyi
yol, uğurlar olsun!

Orxan. Hər xüsusda əmin olunuz. (*Təzim ilə çəkilir*.)

Divan bəyi. Sağlıqla, oğlum, Elmas için məraq etmə!

Teymur (*Divan bəyi yə*). Yıldırıma bir məktub daha yaz, yarın
Sobutay götürsün. Fəqət onun məktubu nə qadar qaba isə, bizimki
də bir o qadar nəzakətli olsun.

Divan bəyi. Bən də öylə düşünüyorum. (*Yola bakar*.) İştə
Sobutay kəndisi də gəliyor.

Şair Kirmani, Ağbuğa və Sobutay gəlir, əyilirlər.

Teymur. Qəhrəman Sobutay! Yarın bir məktub daha götür-
məlisin. Qoy Yıldırım anlasın ki, biz hər şeydən əvvəl barışq və
məhəbbət tərəfdarıyız.

Sobutay. Hayır, o pək məğrur, pək inadçı adam.

Teymur. Bizim borcumuz itmami höcətdir. İnad edərsə, kən-
disi zərər görür. Şimdi get, hazırlan, yarın həm məktubu, həm də
lazım gələn təlimatı Divan bəyidən alırsın.

Sobutay (*təzim ilə*). İtaət, xaqanım! (*Gedər*.)

Teymur (*Ağbuğaya*). Cəsur Ağbuğa! Ordudan pək məmənun
oldum. Biz də bir qaç gün sonra Mısırda doğru hərəkətə başlarız.
Oğullarımızdan Pir Məhəmməd Mirzə Hindistanı, Şahrux Mirzə
Xarəzm və Türküstani, Miranşah isə Azərbaycan və Gürcüstanı idarə
edər. Digər sərdarlar da hökumətimizə tabe olan başqa ölkələrə bakar.

Sandaliyəyə otururlar.

Q a r a q u ş (*gəlir, əyilir*). Azərbaycandan, oğlunuz Miranşahdan
Divan bəyiyyə məktub.

T e y m u r. Pəki, kəndisinə ver.

Məktubu verir, çıkar. Divan bəyi açar okur.

A ğ b u ğ a (*şairə*). Bu məktubda bir sərr var.

Ş a i r. Şübhəsiz.

T e y m u r (*ətrafa*). Hayır, bu məktub uğurlu bir şeyə bənzəməyib.
Kim bilir, yenə nə uyğunsuzluq var.

D i v a n bəyi. Məktubun məalinə ərz etməyə müsaidlə buyurulurmu?

T e y m u r. Söylə!

D i v a n bəyi. Yenə isyan!.. Yenə azərbaycanlılar oğlunuz
Miranşaha qarşı isyan etmişlər.

T e y m u r. Səbəb??

D i v a n bəyi. Səbəb Miranşahın gevşəkliyi... idarəsizliyi.

T e y m u r (*qızğınca*). Ah, Miranşah, Miranşah! Əvət, onda azçıq
tədbir və siyaset bulunsayıdı, kimsə izindən çıkmazdı. Orasını idarə
edəcək sağlam və düşüncəli bir baş lazım. Heyhat ki, Miranşah gibi
şəşqinlər o düşüncədən pək uzaqdırlar.

Ş a i r. Azərbaycan eşsiz bir cənnət bucağı, tükənməz bir sərvət
ocağıdır. Lakin əfsus, binlərcə əfsus ki, Miranşahlar oyuncağıdır.

D i v a n bəyi. Bəncə Azərbaycan xalqı yabancılara kölgə olmaqla
dan pək zövq alır və xarici təsirə daha çabuk qapılırlar.

T e y m u r. Pəki, burada xarici təsir nə ola bilir?

D i v a n bəyi. Bir taqım qara qüvvələr...

T e y m u r. Məsəla, nə gibi?

D i v a n bəyi. Qaraqoyunu əmiri Qara Yusif gibi...

T e y m u r. Nədən bəlli?

D i v a n bəyi. Məktubda örtülü işarətlər var. Ətrafdan gələn
bəzi casuslar orada Teymur nüfuzunu qırmağa çalışıbor və xalqı Yıl-
dırım dostu Qara Yusif tərəfinə çəkmək istiyormuş. Hətta bu da kafi
deyilmiş gibi Qara Yusif çeteləri Türküstan ilə Ərəbistan arasındakı
karvanların gediş-gəlişinə və ticarət işinə əngəllər çıkarılmış...

Teymur hiddətlə yerindən kalkır, yanındakılar da ona tabe olur.

T e y m u r. Ah, öyləmi, öyləmi!? Hiç zərər yok, biz səfər üstün-
dəyiz. Er-gec həpsinin hali sorulur, hər kəs kəndi azınlığına görə

cəza bulur. Hayır, Qara Yusifdə bir tilki qadar cəsarət yok. Şübhəsiz ki, o həp Yıldırıma güvəndiyi için şu fitnələri qaldırıyor. (*Divan bəyiyə*). İkinci məktubu gecikdirmə. Hər halda Yıldırım onu bizə təslim etmeli. (*Qızğın*.) Ah, Yıldırım! Yıldırım! Bən səninlə xoş keçinmək istərkən, sən çapqalları, tilkiləri bənim üzərimə şımartryorsun. Yok, bən hər sərsəriyə qarşı əyləncə olamam. Qara Yusif təslim edilməlidir, təslim! Yoksa ikinci məktubunda da saymazlıq və soğukluk göstərirsə, o halda Yıldırımin kəndisilə hesablaşmalıyım. (*Bir-iki adım yürüür, təkrar dönər: kəskin və atəşli*.) Əvət, Topal Teymuru saymayanlar, kəndi əllərilə kəndilərinə məzar qazmış olurlar. (*Gedir, onunla bərabər səhnədəkilor də çəkilir. Havanın işığı bir qadar azalır*.)

Dilşad (*Elmasla bərabər gəlir. Onun omuzunu okşayaraq*). Elmas! Sən uslu və düşüncəli bir qadınsın. Fəqət pək gənc, pək sinirlisin. İnan ki, çox sürməz yenə Orxanı Bingül dərəsində zevqi səfa möcəlislərində görürsün.

Elmas. Ah, bu gediş nə içinmiş? Yalnız onu bilsəydim.

Dilşad. Hayır, sən onu hiç bilmə! Hökumət sırrını bilənlər, yaxud bilib də açanlar Teymurun qəzəbindən əsla qurtulamazlar.

Elmas. Orxan ləkələnməsin də, bən hər şeyə razıyım.

Dilşad. Hiç məraq etmə, sən Orxanı bəndən istə!

Elmas (*ona sarılıraq*). Ah, nə qadar alicənab və böyük ruhlusunuz.

Orxan (*gəlir. Dilşada qarşı əyilir*). Manemi oldum?

Dilşad. Hayır.

Orxan. Elmas! Ümid edərim ki, bənim şu səfərimdən sıkılmazsin... Orxan xain deyil.

Elmas. Hayır, artıq sıkılmam. Nəcib Dilşadın iki sözü bənim iztirablamı susdurdu.

Orxan (*Dilşada işarətlə, ehtiramkar*). O, daima pərəstişə layiq bir fəzilət heykəlidir.

Dilşad. Elmas da, sən də bənim gözümədə qardaş qadar əzzisiniz.

Hər ikisi (*əyilir*). Təşəkkür edəriz.

Dilşad. Sakın, çox gecikmə. (*Mənalı təbəssümlə*.) Həm də səndən bir şey istəriz.

Orxan. Nə arzu buyurulur?

Dilşad. Elmas yalnızdır. Gönlünü ona bırakıb da öylə getməlisin.

Orxan. Onun əksini düşünsəniz, Orxanı təhqir etmiş olursunuz.

Dilşad (*ətrafa*). Nə yıldızlı yalan. (*Orxana*.) Bakalım, təcrübə həqiqətlərin həqiqətidir.

Orxan. Hər halda vücud ayrılığı gönül ayrılığı demək deyildir. Artıq bana müsaidə...

Dilşad. Yalnız Elmas içənmə gəldin, minimini oğlunu görmə-yəcəkmisin?

Orxan. Hiç onsuz olurmu? Buyurun gedəlim.

Dilşad. Gerçəkdən pək sevimli çocuq. Bənim də görəcəyim gəldi.

Gedərlər. Gün batar, ay işığı ətrafi sarmağa başlar.

Dəmirqaya (*gəlir; onların uzaqlaşdığını görünce*). Yahu, şu Orxan da hiç yol adamı deyil, sanki Elması hiç görməmiş. (*Dışarı çıxıb da təkrar içəri girən Olqayı görür, heyrətlə*.) O kim? Nə gözəl də geyinmiş. Sanki gürcü knyazıdır, kim bilir, bəlkə Gürcüstandan Teymura yeni misafir gəlmış. Nəmə lazıim, kim olursa-olsun, bən qarışmam.

Orxan (*çabuk geri dönər*). Dəmirqaya!

Dəmirqaya. Buyur.

Orxan. Burada erkək qiyafətində bir dəliqanlı görmədinmi?

Dəmirqaya. Əcayib şey! Dəliqanlı qadın qiyafətində olmaz a!.. Təbii erkək qiyafətində olur.

Orxan. Nə isə şaşırdım. Gürcü qiyafətli bir şəxs görmədinmi?

Dəmirqaya. Əvət, şimdi buradan çıktı.

Orxan. Atlar hazırlı?

Dəmirqaya. Əlbəttə, hazır.

Orxan. Haydi sən get, bən də gəliyorum.

Dəmirqaya. Pəki. (*Bir-iki adım yürür, ətrafa*.) Görünür yenə Elması bəkliyor. (*Omuzlarımı ataraq*.) Bəkləsin, nəmə lazıim. (*Gedər*.)

Olqa (*çıkar*). Orxan! Getmiyəlimmi?

Orxan. Əvət, gedəlim. (*Mütərəddid bir düşüncədən sonra, onun əlini yakalar*.) Bana bak, Olqa! Sən qal... İstərsən qal...

Olqa. Peşimanmı oldun?

Orxan. Hayır.

Olqa. Pəki, bu tərəddüd niçin?

Orxan. Çünkü yol pək uzak, həm də təhlikəsiz deyil...

O1q a. Hayır bən nə yoldan korkuyorum, nə də sənin düşündü-yün təhlikələrdən. Artıq qərar verdim, geçdi. Parça-parça doğrasalar da, geri dönməm.

Dilşad ağaclar arasında görünür.

Orx a n. O halda gedəlim.

O1q a. Ah, əvət, gedəlim.

Sürətli adımlarla uzaqlaşırlar.

D i l ş a d (*məğrur və məmnun*). Zavallı Olqa! Kəndi əlinlə kəndini fəlakət uçurumlarına yuvarladın, istə bənim aradığım da bu idi. (*Şiddət və həyəcan ilə*) Əvət get, get də, dəf ol! Fəqət heyhat, çok sürməz ki, tatlı arzuların gözündə qalır. Qoca Teymurun dəmir pəncəsi köksünü didər, hiylə və xəyanətlə çarpan qəlbini Türküstan qartallarına yedirir.

PƏRƏDƏ

ÜÇÜNCÜ PƏRDƏ

Bursada Yıldırım Bayazid sarayında süslü bir salon. Gecə... hər tərəf mumlarla donatılmış... Bir guşədə çini saksıda... hənüz açılmış hərdəmbahar gülü gözə çarpar. Yeni doğmuş ayla yıldızlar da uzaqdan görünərək şairanə bir mənzərə ərz edər. Yüceboylu hərəm ağası qara ərəb Nazim əllərini köksündə çapraz edərək düşünüb durur... Sultanın nədimlərindən qışabolu, ufaq cüssəli bir masqara Cüçə Əmir Teymur qiyafətində daxil olur. Səssiz adımlarla arka tərəfdən hərəm ağasına yaklaşırlar. Ayaqlarını yerə vuraraq hoplar, ta ənsəsinə (peysərinə) tatlı bir sillə eşq edər.

N a z i m (*diksinir, qızar, Cüçəyi yakalamaq istər*). Ah, azğın Cüçə! Sapqın Cüçə!

Cüçə (*qaçar, bir guşədə istehzali qəhqəhələrlə hoplayaraq*). Əfv edərsin, Nazim ağa! Bən Cüçə, sən qara qurbağa...

N a z i m (*daima sözləri ərəb şivəsinə uyğun bir tərzdə çəkərək, qızğın bir tövr ilə*). Allah, Allah! Sən artıq hədyan ediyorsun.

Cüçə. Rica edərim, ağzını bozma! Qarşındaki Cüçə deyil, bəlkə cihangir bir xaqandır.

N a z i m. İstər xaqan ol, istər şeytan. Ancaq həddini aşma, anladınmı?

Cüce (siritaraq). Başıyla, Nazim ağa, azçıq sapıtdım.

Nazim. Allah, Allah! Bir boyuna bak da, utan, adəta mətbəx davşanlarına bənziyorsun.

Cüce. Əfəndimiz həzrətləri də tam mənəsilə kəlisa mərdivəni... Qamətinə qurban olayım, bir az da uzansan Allahdan xəbər gətirəcəksin.

Nazim. Allah, Allah! Sən nə zəvzək hərifsin, hiç Məhəmməd ümməti də kəlisa mərdivəninə bənzətilirmi?

Cüce. Başıyla, bilmədim. Sən müsləman bir ərəbsin, minarəyə daha çox bənzərsin; çünkü başının boşluğu, boyunun yucalığı, qəlbini əyriliyi minarədən seçiləz.

Nazim. Allah, Allah! Sən kafir oldun, dinə sataşdin.

Cüce (eyni ahənglə). Vallah-billah, ey ərəb qardaş, sən də pək şaşdırın.

Nazim. Vay, sərsəm hərif, vay, dur bir səni yakalayıım. (Yakalamaq istər.)

Cüce (qaçıb bir tərəfdə durur, qəhqəhəylə). O sənin işin deyil, çünkü səni yaratırkən Tanrı əqlini boyunun üstünə qoymuş. Əvət, sən əqli topuğunda bir qazsın, qaz...

Nazim. Sən nəsin, sən? Çoq bildiyindən yastılaşib qalmış bir tilkiyə bənziyorsun.

Cüce (siritaraq). Başıyla, daha səninlə alay etməm. Ver əlini, barişalı. (Yaklaşış əlini uzatır.)

Nazim. İstəməm, rədd ol! (Ətrafa bakır, təlaş ilə.) Ah, iştə Sultan əfəndimizlə hərəmi Meliça!..

Cüce (bakar, istehzalı gülüşlə). Əvət, Serb kralının həmşirəsilə itaətli qulu Yıldırım Bayazid!

Nazim (şəşqin və qızığın). Allah, Allah! Hiç Sultan əfəndimizə qul denirmi? Halbuki o, yer yüzündə zilli-allah sayılır.

Cüce. Əvət, sənin gibi uzunqulaqların bərəkətindən...

İstehzalı qəhqəhələrlə çəkilir. Nazim arkasında heyrotlə bakıb durur. Şu halda Yıldırımla Meliça gəlir. Nazim əyilir.

Meliça. Aman əfəndim, yenə nə olmuş? Pək rahatsız görünüyorsun?

Yıldırım. Bu gün yemək yeyirkən fəzlə şərab içdim də qafam bir dağ qadar ağırlaşmış...

Meliç a. Başdakı şerab ağrısını yenə şerab çıkarır. (*Ərəbə*)
Nazim ağa! Bir az şerab götir. Hanı ya, Serbistandan bənim adıma
göndərilmiş şerablardan olsun.

Yıldırım. Bir də sədri-əzəm paşa gəlmışsə, xəbər ver!

Nazim. Baş üstünə. (*Əyilir çıkar*.)

Yıldırım. Bən Serbistan şerabını pək sevərim, çünki səni
bəsləyən abü hava ona da başqa bir lətfat vermİŞ.

Meliç a. Serbistan bana ana qucağı isə, Yıldırıım məmləkəti də
məşuq ağuşu qadar munis və ruhaşınadır.

Yıldırım. Sevgili Meliça! Sözlərin də vücudun gibi lətif və
zərifdir.

Nazim (*gəlir*). Sədri-əzəm Əli paşa hazır. Əmri-hümayuna
müntəzir.

Yıldırım. Söylə, buyursunlar. (*Nazim çıkar*.) Əli paşa gerçək-
dən dəyərli bir zat. Həm dindar bir hökumət adamı, həm də bir ailə
əzəsi gibi saraya məhrəm və bizimlə həmpiyalə...

Meliç a. Əvət, o pək eyi adam. Ona qarşı bir qardaş gibi hörmət
bəslərim.

Əli paşa (*gəlir, nəşəli birp tövr ilə təmənna edərək*). Səlam və
ərzi-ehtiram!

Yıldırım. Əleykümsəlam! Buyurun, bakalım niçin gecikdiniz?

Əli paşa. Topal Teymurun dünkü məktubuna cavab yazıyorum.

Yıldırım. Nasıl yazdınız?

Əli paşa. Əmr etdiyiniz gibi. Əvvəlki məktubumuza nisbətlə
daha soyuq, daha qızığın. (*Qoltuq cibindən çıkarır, təqdim edər*.)
Mütaliəsi arzu buyurulursa, iştə!

Yıldırım (*məktubu açır, aşırı dərəcədə gözlərinə yaklaşdırır*).
Əvət, pək gözəl.

Əli paşa (*ətrafa*). Hərif gerçəkdən kor. Az qalır ki, məktubu
gözlərinə yapışdırınsın. (*Yıldırıma*.) İnsaf eyi bir şeydir, əfəndim, gör
bizdən kimi istiyor. Hiç Qaraqoyunlu əmiri gibi xeyirxah bir şəxs
ona təslim edilirmi? Halbuki Qara Yusif, yaxud Sultan Əhməd Cəla-
yır bizim ən yakın dostlarımızdır.

Meliç a (*heyrətlə*). Aman, ya rəbbi! Şu Teymur da pək şımarıq
hərif.

Yıldırım (*mütaliəyə dəvam ilə*). Zərər yok, nə qadar şımarırsa,
o qadar ağır cavablar alır.

Meliç a (ətrafa). Zavallı Yıldırım! Kor olduğunu bütün cihana elan edəcək. (*Yıldırıma*). Aman, əfəndim, gözlərinizi mənasız şeylərə yormayınız.

Yıldırıım (Əli paşa). Pək xoşuma getdi, əvət Teymura layiq bir cəvab.

Bu sırada Nazim digər bir xidmətçiyə bərabər üzəri şərab, məzə və gül dəməti ilə süslü bir masa götürür. Xidmətçi çıkar.

Əli paşa. Rica edərim Teymuru bırakınız, bunları buraya niçin gətirdilər?

Yıldırıım. Təbii, içilmək için.

Əli paşa (qədəhləri doldurur, Meliçaya). Müsaidənizlə, yarımdərəxəs isəm də, şövkətli Sultanımın ən sevgili hərəmi şərəfinə bir qədəh içmək istərim. Var olsun Meliça həzrətləri!

İçərlər.

Meliç a. Doğrusu səmimiyyət və nəzakətiniz bəni heyran ediyor.

Yıldırıım. Əvət, Əli paşa əmsalsız bir vücuddur. (*Əli paşa*) İşrət xüsusunda sevgili Meliça bana ilk rəhbər isə, sən də ikinci müəllimsin. Nə yapalım, şərab dinimizcə günah isə də, amma nəşəli bir günahdır.

Əli paşa. Bəncə ibadət də lazımlı, işrət də. Tövbə qapısı daima açıqdır. (*Təkrar qədəhləri doldurur*.)

Meliç a. Siz diplomatlar şərabı da şəriətə uydurub öylə içərsiniz.. Bana qalırsa, şərabda hiç bir günah yok; baxüşus Serbistan şərabı olursa!

Əli paşa (nəşəli və mənalı bir tövr ilə). Əvət, baxüşus Serbistan şərabı olursa. (*Qədəhi qaldırır*.) Yaşasın şanlı Yıldırım Bayazid!..

Yıldırıım. Var ol, paşa həzrətləri!

İçərlər. Meliça bir yutum içər, qədəh dolu qalır.

Əli paşa. Hanı ya, bizim Cüçə nerdə? O hər akşam məşhur bir hökmədar qiyafətində çıxardı.

Yıldırıım. Nazim ağa! Cüçə nerdə?

Nazim. Bu saat. (*Əyilir, çıkar.*)

Yıldırıım. Gəlsin, bakalımlı, nə oyun çıkarır.

Əli paşa. Bən istərdim ki, İspaniya kralı Üçüncü Genrix qiyafətində gəlsin, çünki o Teymura qarşı pək yaltaqlıq ediyor. Hətta elçilər göndəriyor, onunla ticarət müahidələri yapıyor.

Yıldırım. Zənnimcə Teymurun kəndisini yamsılsara daha xoş,
daha məqbul...

Cücə kəndisini izləyən iki misqara qiyafətli arkadaşılı bərabər
Teymur qiyafətində daxil olur. Ağır və komikcə adımlarla aksayaraq
onlara doğru ilərilər və bir heykəl gibi qarşılarda dikilib durur.

Meliçə (*gülməkdən kəndini alamiyaraq, heyrətlə*). Ah, korkdum,
nə əcayib şey! Əcəba bu kim, bu nə qiyafətdir?

Yıldırım. Dur, kəndisinə soralım.

Əli pəşa. Topal Cucə? Sən kimsin və nəçisin?

Cücə (*məğrur və əzəmətli*). Bana xaqqanlar xaqqanı, Turğay oğlu
Teymur derlər. Bən Yeşil şəhərdə dünyaya atıldım, Səmərqənddə
nəşvü nüma buldum. Babam Barlas qəbiləsinin hökmənə, kəndim
Gürkan nəslinin baş qəhrəmanı... (*Yanındakı masqaralarda sürəkli
qəhqəhələr...*)

Yıldırım (*istehzalı təbəssümlə*). Eşq olsun, eşq olsun!

Cücə. Bən on iki yaşında ikən kəndimdə bir fərasət və böyüklük
duymağa başladım. Bənimlə görüşənləri ciddi bir vüqar və hörmətlə
qəbul edərdim. On səkiz yaşimdə binicilik və avcılığa həvəs etdim.
Vəqtimin çوغunu Quran okumaqdə, şahmat oynamaqdə və at oynat-
maqdə keçirdim. Sonra Əmir Qazana yanaşdım, Hüseyin Kurd ilə
savaşdım. İlyas Xocaya qoşдум, vəzirilə pozuşdum. Oradan uzaq-
laşdım, türkmanlara əsir düşdüm. Sonra bir çox arkadaşla buluşdum.
Bəlucistanla vuruşdum. Gah qalib gəldim, gah möglüb oldum. Ayaq-
dan bir yara aldım, istə böylə aksaq qaldım. (*Aksayaraq yürüür, kəskin
bir ahənglə*) Əvət bənim yaralı arslan, bənim Topal Qaplan.

Yanındakı masqaralar istehzalı, narın və sürəkli qəhqəhələrlə güller.

Nazim (*heyrətlə, sözləri çəkərək, ətrafa*). Allah, Allah!..

Meliçə. Aman, nə gözəl natiq!..

Əli pəşa. Əvət, dəhşət, dəhşət!

Yıldırım. Sonra nə oldu? Söylə, bakalım, sonra?

Cücə. Sonra Cetləri boğdum, Cığatay elini Mavəraünnəhrdən
qovdum, Səmərqəndə girdim, xalqdan hörmət gördüm. Qurultay
çağırdım, sözümüz keçirdim. Bəlx şəhrinə vardım, Əmir Hüseynin
işini bitirdim. Təkrar Səmərqəndə döndüm. Əmir elan olundum.
Qəmərəddinlə çarpışıb qalib gəldim; qızı Dilşad ağayı aldım. Xarəzmə
girdim, qələlərini devirdim. Azərbaycan qucağıma atıldı, Kürdüstan

təslim olaraq qurtuldu. Ermənistan və Gürcüstan xəracgüzərim oldu. Qaraqoyunlular isyan etdi, ayaq altında əzildi. Şah Mənsur tügyan etdi, bir anda başı kəsildi. (*Son dərəcə məğrur.*) Əvət bənim cihan-giri dahi!.. Bənim hərb allahi!..

Masqaralarda istehzalı qəhqəhələr.

Nazim (*şaşqın, ətrafa*). Allah, Allah!

Yıldırım. Əvət, iştə Cüçə bir dahi!

Əli paşa. Daha doğrusu dahi bir Cüçə.

Yıldırım. Sonra... Daha sonra?

Cüçə. Bən dövlətimi təhəmməl və mürüvvətlə idarə etdim.

Xəlqi ümid ilə korku arasında tutdum. Bir çox nifaqlara rast gəldim, əziyyət və möhnətlər çəkdim, acı sözlər və töhmətlər eşitdim. Fəqət bəni tənqid edən şımarıq, qəlbə kor cahillərə əhəmiyyət belə ver-mədim. Yalnız çalışdım, təşəbbüs və fəaliyyətimlə hər kəsi susdur-mağə müvəffəq oldum. Hər işdə vətəndaşlarımla müşavirə etdim. Xain və fitnəçi vükəlayı yanına uğratmadım. Daima məiyyətimdə əsalət və nəcabət, əqil və kəyasət aradım. Daima ordu və rəiyyətin əhvalını eyilşdirməyə çalışdım.

Yıldırım. Ya şu tökdüyün qanlıra, şu qopardığın tufanlara nə məna verəlim?

Cüçə. Bən həqq və ədalət nümayəndəsiyim. Əgər bir məmlə-kətdə zülm və istibdad güclənirsə, kənardan bakıb duramam. Xəlqin ənniyyəti üçün zülmün kökünü qazımaq və o məmləkəti uslandırmaq istərim. İştə buna görədir ki, Xorasana girdim, bütün İrani devirdim, Moskof tərəflərini sardım, Hindistana vardım. Əvət, bənim böyük Teymur... Bənim sarsılmaz imperator!..

Masqaralarda istehzalı qəhqəhələr.

Nazim (*ətrafa*). Allah, Allah!

Əli paşa. Dəhşət, dəhşət!

Meliça (*kalkar*). Artıq bən gediyorum.

Yıldırım. Niçin? Cücənin sözləri səni korkutdumu?

Meliça. Hayır! Lakin bu masqaralıqlardan içimə fənalıq gəli-yor. Saydıqları yalan olsa belə, acı və dikənlidir.

Yıldırım (*Cücəyə*). Haydi, rədd ol, həmən şu biçimdə qiyafə-tini də dəyişdir.

Cüçə və arkadaşları məclisi tərk edərlər.

Əli pəşa. Aman, əfəndim! Cüçə bu akşam dəhşətdir, dəhşət! Meliça (*oturur*). Bırak, dəf olsun, insanın sinirlərinə dokunuyor. Yıldırıım. Peki, şimdə nə istərsiniz?

Əli pəşa. Müsaidə edilirse, Şamdan gələn ərəb qızını, gözəl rəqqasəyi seyr edəlim.

Meliça. Bən də eşitdim, hənuz görmədim.

Yıldırıım. Nazim ağa! Şamlı qızı...

Nazim. Hazır! (*Əyilir, çıkar.*)

Əli pəşa. Pək mədh ediyorlar. Ərəblərin rəqsləri də iqlimləri gibi atəşlidir.

Yıldırıım. Əvət, gerçəkdən pək atəşli.

Meliça (*istehzali təbəssümlə*). Sakın, Paşa həzrətlərini yakma-sın! Doğrusu, pək şəşiriyorum. Sarayda serb və macar, rum və bolqar rəqqasələri dururkən bir də şamlı qızına nə ehtiyac vardı?

Yıldırıım. Sənət və gözəllik hər kəsin kəndi zevqilə ölçülür. Saray rəqqasələri başqa, şamlı qızı isə daha başqadır.

Əli pəşa. Əvət, gönül nəyi sevərsə, o gözəldir. (*Ərəb musiqi-silə ərəb rəqsi başlanır, şamlı qızının gəldiyini görünce.*) İştə atəşli bakişlar!

Nazim (*rəqs bitdikdə rəqqasənin süzülüb getdiyini görünce kəndini alamiyaraq şəşqin və coşqun bir səslə*). Allah, Allah! Bu nə məlahət! Bu nə lətafət!

Yıldırıım (*mültəfit olaraq gülər*). Nə oluyorsun, yahu! Pəkmi xoşuna getdi?

Nazim (*niyazkar*). Aman, sultanım, qüsürə bakmayıınız.

Meliça (*yarımqəhəqəhəylə*). Zavallı adəta kəndindən keçmiş.

Əli pəşa. Nə yapsın? İştə ərəb ruhu, ərəb zevqü! Yalnız o deyil, bən belə bayıldım.

Meliça. Ya, öyləmi? (*İncə və nəşəli qəhqəhədən sonra*) Aman, doktor çağırıralım.

Yıldırıım. Hayır, doktora hacət yok, o getdiyi gibi Paşa həzrətləri ayıldı.

Əli pəşa. Əvət, gerçəkdən öylədir. (*Meliça qalqır.*) Nə oldu, niçin kalkdiniz?

Meliça. Artıq gedirim.

Yıldırıım. Əlli paşa da yeməkdə bərabər bulunacaq.

Meliça. Pək məmnun olurum. (*Gedir.*)

Əli paşa. Əfəndimizin şu dərin səmimiyyətləri, bana bəxtiyarlıqdan daha yüksək bir nəşə verir.

Bu sıradə Cüçə hoplayaraq, mayallaq vuraraq
əsil masqara qiyafətində girər.

Yıldırım. Yenəmi sən?

Cüçə. Nə yapayım, məclis boş qalmaz a... Bu yerdən mələk çəkilincə şeytan girməli.

Əli paşa. Əhsən, əhsən! Cüçə bu akşam dəhşətdir, dəhşət!

Yıldırım. Haydi, al, mələyin içdiyi şu qədəhi yuvarla!

Cüçə (*qədəhi alır*). Yaşasın həşmətli Serb kralının həmşirəsi Meliça! (*Şərabı burnunun üzərindən dökü verir.*)

Yıldırım. Nə yapıyorsun şəşqin hərif! Sən hənuz şərab içməsinidəmi öyrənəmədin?

Cüçə (*Yıldırımı mənalı bakişlarla sözərək*). Bən əşirətdən yetişmə bir çoban oğluyum. Nə etməli, şimdiyə qadar ancaq qımız və ayran içməsini öyrənə bildim.

Yıldırım (*ətrafa*). Acı bir kinayə!

Cüçə. Şu yakınlarda bir serb qızı alacağım, istə o zaman şərab içməsini də ondan öyrənirim. (*Əli paşayı mənalı bir bakişla gözdən keçirir.*) Hətta bir taqım siyasılər gibi, namaz qılarkən belə sərxoşluqdan vaz keçməm.

Əli paşa (*ətrafa*). Ah, bəni təhqir ha? (*Cüçəyə, sinirli.*) Şımarıq hərif, sən artıq həddini aşışorsun.

Yıldırım. Zərər yok, o bu gün pək nəşəlidir, xatirini qırma! Yalnız səninlə deyil, bənimlə də əylənən. (*Cüçəyə.*) Bana bak, Cüçə! Bənmə eyi hökmədarım, Teymurmu?

Cüçə. Aman verilirmi?

Yıldırım. Söyle!

Cüçə (*siritaraq Yıldırımin qucağına*). O, dəlidir, sən də abdal! (*Qəhqəhəylə gülər.*)

Yıldırım. Sus, ədəbsiz! O halda sən nə olursun?

Cüçə (*sədri-əzəmə işarətlə*). Bən də sənin quyruğunun quyruğu...

Qəhqəhə.

Yıldırım. Pəki, sənin quyruğun?

Cüçə (*Nazimi göstərir*). İstə! Seyr edə bilirsiniz.

(Qəhqəhə)

Nazim (*ətrafa*). Allah, Allah! Şu hərif çildirmiş. (*Salonu tərk edər.*)

Yıldırım. Haydi, yetişir, dəf ol! Sən bu akşam zəhərli bir dikən, sərsəm bir eşək arısı, quduz bir köpəksin.

Cücə (*bayılircasına qəhqəhələr qoparır, əlilə qarşıdakı pərdəyi göstərir və açar*). Əvət, bən zəhərli bir dikənim, iştə mayıs çıçəkləri! Bən bir eşək arısıyım, iştə serb və macar kələbəkləri! Bən quduz bir köpəyim, iştə rum və bolqar mələkləri!

Qəhqəhələrlə çəkilir. Alafranqa musiqi başlanır. Rəqqasələr oynarlar. Rəqs bitdiyi sirada Nazim ağa sürətli adımlarla gəlir, Yıldırımin qulağına bir-iki söz söylər.

Yıldırım. (*rəqqasələrə, hiddətlə*). Kafi! (*Qızlar çəkilir. Nazim ağıaya.*) Bunları al da, söylə, hər üçünü gətirsinlər.

Nazim kəndisini bəkləyən xidmətçilə bərabər dərhal işrot masasını alb götürür.

Əli paşa. Gələn kimdir əcəba?

Yıldırım. Teymurun adamlarından üç nəfər casus yakalamışlar. Əli paşa. Kim bilir, bəlkə casus deyil də əhli-namusdur.

Yıldırım. Zənn etməm, hiç zənn etməm. (*Qızğın.*) Ah, azğın hərif, bir tərəfdən elçi göndəriyor, bir tərəfdən casus...

Bu sıradə iki silahlı yeničəri mühafizəsi altında
Orxan, Olqa və Dəmirqaya daxil olur.

Yıldırım. Teymur casusları sizmisiniz?

Orxan. Əvət, öylə diyorlar.

Yıldırım. Buraya niçin göndərildiniz?

Orxan. Göndərilmədik, kəndi arzumuzla gəldik.

Yıldırım. Bu gəlişdən məqsəd?

Orxan. Məqsəd Topal Teymuru atmaq, ulu sultani tutmaq.

Yıldırım. Unutma ki, yalançıların cəzası ölümdür.

Orxan. Bizcə yalanlılıq ləkəsi ölümündən daha çirkindir.

Yıldırım (*Olgaya*). Pəki, sən söylə, yavrum, Teymurdan niçin qaçdırınız?

Orxan. Çünkü Teymur xudkamdır.

Yıldırım. Bırak kəndisi söyləsin.

Orxan. O, dilsizdir.

Yıldırım (*Dəmirqayaya*). Adın nədir?

Dəmirqaya (*qalın səslə*). Dəmirqaya.

Yıldırım. Sən söylə bakalım, niçin gəldiniz?

Dəmirqaya (*ləübəli, Orxana işarətlə*). Orxan gəl, dedi, gəldik.

Yıldırım. Bir səbəb yokmu ya?

Dəmirqaya. Əlbəttə var, fəqət gizli bir səbəbdür.

Yıldırım (*məraqlı*). Gizli səbəbmə? O nə imiş?

Dəmirqaya. Onu Orxan bilir. Nəmə lazımlı, bən qarışmam.

Yıldırım. Ya! Qarışmazsını, öyləmi? Artıq anlaşıldı, əvət xəyanət. Cəllad, cəllad! (*Nazim çıxarkən*) Dün Teymurdan gələn elçi də hazır olsun, onun da boynu vurulmalı!

Əlip a ş a. Aman, Sultanım, əcələ ediyorsunuz?

Yıldırım. Hayır, həpsinin boynu vurulmalı! Artıq Topal hədəni keçiyor.

Əlip a ş a. Rica edərim, hiç elçi boynu vurulurmu?

Yıldırım (*qızğın*). Əvət vurulur, bən əmr edərsəm, vurulur.

Əlip a ş a. Hiç olmasa bu hökmün icrasını yarına bırakalım.

Yıldırım (*daha qızğın*). Yetişir, iltiması hacət yok...

Bu sırada Nazim gəlir, cəllad və iki yeni çərilə bərabər Sobutay daxil olur.

Yıldırım (*Sobutaya*). Bana bak, bunları tanıyormusun? Doğru söylə, yoksa ən yüngül cəza ölümdür.

Sobutay. Sobutay nə yalan söylər, nə də ölüm dən korkar.

Yıldırım (*sinirli və qızğın*). Sözümə cəvab ver, bunları tanıyormusun?

Sobutay (*kinli və əzəmətli bir bakişla Orxani süzərək*). Türküs-tanda tanırdım, fəqət osmanlı paytaxtında hayır...

Yıldırım. Niçin?

Sobutay (*Orxana işarətlə*). Çünkü şu hərif vətən xaini. Bunlar da onun kölgəsi...

Olqa (*qalpağımı qaldırır, saçları dağıltır*). Aman, Sultanım! Mər-həmət! Orxan xain deyil, yalnız Teymur gözündə ləkəlidir; çünkü sizə qarşı məhəbbət bəslərdi, onunçün də Türküstəni tərk etdi.

Orxan. Olqa! Sən sus!

Yıldırım. Şu qadın kimdir?

Orxan. Moskof tərəflərinə hücum edərkən ölümdən qurtardı-
ğım bir qızçıqaz.

Sobutay (*aci və istehzalı təbəssümlə*). Daha doğrusu Teymur
sarayını süsləyən bir çiçək və sənin qandırıb da uçurduğun şux bir
kələbək... (*Kəskin.*) Lakin nerdə olursa-olsun, xəyanət cəzasız qalmaz.

Yıldırım (*Sobutaya*). Sən sus! (*Yeniçərilərə*.) Şunu kəndi oda-
sına götürün. (*Əli paşaya*.) Dəminki məktubu da ver, Teymura götür-
sün.

Sobutay verilən məktubu alır, yeniçərilərlə bərabər çıkar.

Əli paşa. Artıq məsələ aydınlaşdı.

Yıldırım. Hayır, daha var. (*Dəmirqayaya*.) Sən söyle! Dəmin
gizli səbəb diyordun, o nə imiş?

Dəmirqaya. Daha gizli bir şey qaldımı ya? (*Olqaya işarətlə*.)
Zatən həpsini açıb dökdü.

Yıldırım. Gizli səbəb yalnız onun dediklərimi?

Dəmirqaya. Daha nə olacaq, hiç qadınla səfərə çıxılırmı?
Nəmə lazıim, kəndi işləri...

Yıldırım (*qızğın*). Nəmə lazıim, nəmə lazıim! Südəmər çocuqlar
gibi iki sözdən fəzlə bir şey bilməz. (*Cəllada*.) Haydi, ilk öncə
bunu dəf et. (*Cəllad hazırlanır*.)

Olqa. Ah!..

Orxan (*kəskin*). Hayır. Bu həqsizlikdir. O dilsiz və düşüncəsiz
bir zavallıdır. Əsil edam ediləcək bənim, bən...

Yıldırım. Cəsarət səni məğrur ediyor (*Cəllada*.) Pəki, əvvəl
onu susdur.

Olqa. Aman, əfəndim, mərhəmət, mərhəmət! (*Şiddətli içqırıqlarla ağlar, Sultanın ayaqlarına qapanır*.)

Orxan (*şiddətli və istehzalı qəhqəhələrlə gülərək*). Zavallı qız-
çıqaz! Sən həqli imişsin. Ah, Teymur, Teymur!..

Yıldırım (*vəzifəsini bitirmək istəyən cəllada*). Dur, əl sakla!
(*Orxana*.) Niçin güldün, niçin Teymuru xatırladin?

Orxan. O bənim biləcəyim iş, sən yalnız edam etdirə bilirsin.

Əli paşa. Hayır, bu səbəbsiz deyil.

Olqa (*başını qaldırır. Göz yaşını silərək*). Ah, səbəbini bən söy-
lərim.

Orxan. Kalk! Hiç bir şeyə ehtiyac yok. Söyləmək lazımsa, kən-
dim söylərim. (*Olqa qalqar*.)

Yıldırım. Peki, kəndin söylə! Şu qəhqəhələr niçindir, əcəba? Orxan. Şu qəhqəhələr acı bir fəryaddan başqa bir şey deyil. Bütün dünya dəli Teymura səcdə ederkən, yalnız bən isyan etdim. Halbuki onun küçük bir təhqirinə dayansaydım, şimdi edama layiq görülməzdəm.

Sükut.

Yıldırım (*mülayim*). Bu sözlərin nə dərəcə doğru olduğunu bilmək istəməm. Bən hər ikinizi şu qızın göz yaşlarına bağışladım.

Olqa. Ah, kölgəniz əskik olmasın.

Əli paşa. Əvət, göz yaşları məsumiyəti isbat için ən parlaq şahiddir...

Orxan. Lakin, bir rica etmək istərdik.

Yıldırım. Söylə.

Orxan. Məsələ yalnız bağışlanmaqla bitmir. Biz artıq Teymur məmləkətinə dönəməyiz, sədaqətimizə qarşı şübhə edildiyindən təbii burada qalacağımız da şübhəli. Əgər müsaidə buyurulursa Mısır-Şam tərəflərinə keçəriz. Orda bizi himayə edənlər bulunur.

Yıldırım (*məmnun təbəssümlərlə yerindən kalkar*). Hayır, hiç bir yerə getməyəcəksiniz. Siz bənim oğlum, bu da qızımızdır. Hər üçünüzün sədaqətinə şübhəm qalmadı. Haydi, Nazim ağa! Söylə, bir dairə ayırsınlar, misafirlərə ehtiram lazımlı.

Nazim cəllad ilə bərabər çıkar.

Orxan (*arkadaşlarla bərabər əyilir*). Təşəkkür edəriz.

Yıldırım. Sədaqətiniz dərəcəsində mükafat görəcəksiniz. (Əli paşa ilə məclisi tərk edir.)

Orxan (*ətrafa*). İstə ilk fəlakəti atladiq.

Olqa. Ah, pək korkuyorum. Sobutay Səmərqəndə işlərin üstünü açacaq. Teymurun qəhrü qəzəbi bəla yıldırımı gibi üzərimizdə patlayacaq. Ah, o bəni niçin gördü?

Orxan. Hiç məraq etmə, bən Sobutayı görürüm.. O pək nəcib qəhrəman. Kimsəyə bir şey söyləməz. Hətta Teymur duysa belə əhəmiyyət verməz.

Dəmir qaya (*bir tərəfdə*). Nəmə lazımlı, bən qarışmam. Ölürəm, qalıqlar qalırmı.

Olqa (*Saksıda gördüyü yesil fidancıgazı göstərir*). Ah, o nə xoş, nə təravətlı gül fidanı.

Orxan. İştə həmişəbahar gülü, bak, hənuz yeni-yeni qönçə verməyə başlıyor.

Olqa. Əvət, pək gözəl...

Orxan. Bir gün gəlir ki, şu yeni qönçələr açar, bizim arzularımız da onunla bərabər çiçəklənməyə başlar.

Nazim (*gəlir, əyilir*). Buyursunlar. (*Önlərinçə gedər*.)

Orxan. Gedəlim. (*Nazimi göstərir*.) İştə bu gecə qiyafətli məxluq bizi uğurlu və parlaq bir sabaha dəvət edir. (*Gedirlər*.)

PƏRDƏ

DÖRDÜNCÜ PƏRDƏ

Eyni səhnə... Gündüz... Qarşılık böyük pəncərədən saray bağçasını süsləyen yaşıl ağaclar, rəngarəng çiçəklər nəzərləri okşar. Salona qonmuş saksıdakı fidanın dal-budaqları əvvəlkinə görə daha böyümüş və tam mənasılı açılmış gülləri aradan bir xeyli zaman keçdiyini xatırlatır. Orxan bir tərəfdə əski osmanlı yavərləri qiyafətində olaraq əli alanında düşünür.

Olqa (*saray xanımlarına məxsus bir qiyafədə gəlir. Orxanı bir qədər süzərək*). Orxan!

Orxan. Sənmisin, Olqa?

Olqa. Nə düşünüyorsun, mane oldum, deyilmi?

Orxan. Hayır...

Olqa. Niçin böylə dalıb gediyorsun?

Orxan (*gül fidanımı göstərir*). İştə hər tərəfə gözəl koku və nur saçan şu gülləri görüyormusun? Bak, nə qadar dəyişmiş. Bunlar bir zaman yemyeşil tumurcuq halında idilər.

Olqa. Əvət, xatırlıyorum, casus deyə tam bizi yakaladıqları gecəydi.

Orxan. Bən o gecə, açmamış qönçələri gönlümüzdəki arzulara bənzətmışdım, deyilmi? İştə bu gün bütün istədiklərimiz yerini buluyor, onlar gibi çiçəklənməyə başlıyor.

Olqa. Pəki, o halda bu düşüncələr nə?

Orxan. Olqa! Biz artıq burayı tərk etməliyiz.

Olqa. Niçin? Halbuki burada səadət var.

Orxan. Hayır, biləkis səadət bizi başqa aləmdə gözlüyor.

Olqa. Fikrini hiç anlıyamıyorum. Sən Yıldırıım gibi böyük bir padşah sarayında... Kəndin də ən sevgili yavərlərdən birisin. Daha nə istiyorsun? (*Gül fidanına yaklaşıır, koklamağa başlar.*)

Orxan (ətrafa). Ah, Teymur ordusu tərəfindən Sivas qələsi alt-üst edilmiş, Yıldırıımın oğlu öldürülmüş... Daha burda durulurmu?

Olqa. Orxan! Səndə bir sırr var; hər ay gizli məktublar yazısın, əcəba onlar kimə və nerəyə?

Orxan. Sonra anlarsın, şimdə çabuk hazırlan! Nə olursa-olsun buradan çıkmalıyız.

Olqa (təlaş ilə). Allah eşqinə, nə olmuş, Yıldırımdan bir fənalıqmı gördün?

Orxan. Hayır. Fəqət bir taqım padşahlar, hələ Yıldırıım gibi sər-xoşlar o dərəcə korkunc ki, əsla inanılmaz. Əvət, kəndi qardaşını vəhşicə parçalatan bir hökmdar, yarın ufaq bir bəhanə ilə bizə də qızar, bizim də qanımızı döktürür.

Olqa. Bən şu şübhələrə hiç bir mənə verəmeyorum.

Orxan. Dedim ya, sonra anlarsın. Hazırlan, ehtiyat için bir çarşaf da al, yolda lazım olur.

Olqa. Pəki, lakin...

Orxan. Sus, iştə gələn var.

Olqa (bakar). Əvət, sultanın hərəmi Meliça. (*Məmnun təbəssümərlə o gələn tərəfə doğru yürüür.*)

Orxan (yalnız). Vəzifə hər şeydən müqəddəsdir. Artıq sırası gəldi, Teymur mütləq hücuma başlayacaq.

Meliça (Olqa ilə bərabər gəlir). Ah, Olqa, Olqa! Sizin bana munis olmanız, bilsən nə qadar gönlümü açıyor.

Olqa. Fəqət bən... Bənim gönlümdəki sevinc daha böyük, daha dərindir.

Meliça. Sən nə qadar nəcib isən (*Orxana işarətlə*), yoldaşın da bir o qadar qəhrəman və nəzakətlidir.

Orxan. Təşəkkür edərim.

Meliça (ətrafa diqqətlə). İştə Yıldırıım. Aman nə qadar hali pərişan...

Olqa. Əvət, bu günlər əfəndimiz pək düşünüyör.

Orxan. Nasıl düşünməsin?! Hiç Teymur ordusunun qabaklı çəkilir şeymi?

Yıldırıım (*gəlir, təzim edərlər. Yanındaki Nazim ağaya*). Əli paşa nerdə? Çabuk buraya çağır! (*Nazim oyılır çıkar. Yıldırıım sinirli.*)

Ah, Teymur! Teymur! Bən sənin bu dərəcə saygısız olduğuna inanmazdım. (*Daha qızğın.*) Lağımlar vasitəsilə kərastələri tutuşdurmaq, Sivas gibi bir qələyi yandırıb havaya savurmaq sənin həddinim? Ah, əsirlərin, qələ mühafizələrinin qafasını kəsdirməkmi? Ərtoğrul gibi bir evladı əlimdən almaqmı? Nə böyük cəsarət! Hayır, hayır... Bu dikənlə zərbə, bu acı təhqir əsla unutulmaz. Ah, duyğusuz cəllad.

Orxan. Ehtimal ki, bu hərəkət onu saymadığın için bir ixtar, təbir caizsə bir guşmaldır.

Bu sıradə uzaqda aşiqanə bir ahənglə çoban
qavalı-düdüyü çalınmağa başlar.

Yıldırım (*çılğın*). Nasıl? Bir ixtarmı, bir guşmalmı? Ah, nələr, eşidiyorum!

Orxan. Əvət, ixlas və sədaqətim şu acı həqiqəti söyləməyə bəni məcbur ediyor.

Yıldırım. Bən üzərimə gələn qocaman Səlib ordularını qəhrədim. Fransa və Almaniya cəngavərlərini püskürtdüm. Lehistan, Avstriya və İtaliya əsgərlərini bir hücumda əzdim. Hətta korkusuz Jan gibi məşhur bir qəhrəmanı belə hiçə saydım. Şimdi Teymur gibi bir sərsərimi bəni korkutacaq? Ah, kor olsun fələyin gözləri. Görkimlər bana meydan okuyor.

Meliça. Aman, xaqanım! Kəndinizi pək üzüyorsunuz, vücudunuz bir qadar istirahət möhtac.

Yıldırım. İstirahətmi?! Zəhərli dırnaqlar qəlbimi parçalarkən istirahətmi? (*Çılğın.*) Ah, canavar! (*Meliçaya.*) Bizi yalnız bırak. (*Meliça Olqa ilə bərabər çəkilmək istərkən.*) Söylə o çobanı susdursunlar.

Meliça. Pəki. (*Getmək istər.*)

Yıldırım. İstəməz, bırak çalsın.

Meliça. Pəki... (*Salonu tərk edərlər.*)

Yıldırım (*pəncərəyə yaklaşır, çobanı dinlər. Həzin və yaralı bir ah çəkərək.*) Çal!.. Çal!.. Əvət, bəxtiyar çoban, çal!.. Nə Sivas gibi şəhrin əlindən getmiş, nə də Ərtoğrul gibi oğlun...

Əli paşa gəlir, düdük susar.

Əli paşa (*yapma bir təlaş ilə*). Əfəndimizi bir qadar kefsiz görüyorum...

Yıldırım (*aci təbəssümlə*). Əvət, kefli vəzirlərin sultani daima kefsiz olur.

Əli paşa. Hər halda şevkətli xaqanın mərhəməti çakərlərinin qüsüründən daha böyükdür.

Yıldırım. Bana bak, sən Sivas vəqəsinə nə dersin?

Əli paşa. Yalnız çocuqca bir təcrübə. Mənasız bir təcrübə...

Yıldırım (*qızğın*). Açıq söylə, nasıl mənasız?..

Əli paşa. Çünkü Teymur Sivas qələsinə təcavüz etməklə bərabər müharibəyi uzatmaqdan çəkinmiş... Görünür ki, əsgərlərimizin şücaətini görmüş, eyicə bir dərs almış. Cəsarəti olsaydı, Sivası biraqıb da Mısır-Şam tərəflərinə keçməzdı.

Yıldırım. Sən sərخosun, bu gün-yarın Mısıri da alt-üst edər, Şamı da.

Orxan. Zatən etmiş.

Yıldırım. Ah, nə söylüyorsun?

Orxan. Hətta geri belə dönmüş və Aras çayını keçib Azərbaycana daxil olmuş. Əvət, o şimdi Qarabağın sərin yaylalarında, otluçıçəkli ovalarında istirahət və şənliyə məşğuldur.

Əli paşa (*müztərib, ətrafa*). Ah, dəhşət, dəhşət!..

Yıldırım (*Əli paşa*). Pəki, bu xəbəri sən niçin şimdiyə qadar bana söyləmədin?

Əli paşa. Çünkü həm xəstəsiniz, həm də əhəmiyyətsiz bir şey...

Yıldırım (*pək həyacanlı və qızğın*). Nasıl!? Əhəmiyyətsizmi?! Hayır-hayır. Hiç də öylə deyil. Sən Teymura qarşı Mısır-Şam hökmətlərilə ittifaq yapacağına, Bursa meyxanəçilərinə şərab ısmarlamağla məşğul olmuşsun.

Nazım (*gəlir, ayılır*). Şeyx Buxari həzrətləri.

Yıldırım. Gəlsin. (*Nazım çıkar, Yıldırım ətrafa*.) Şeyx fazıl və möhtərəm bir zat. Onun bu gəlişi hiç də mənasız deyil.

Şeyx Buxarı (*köylü bir qadınla daxil olur. Təzimdən sonra*). Əvvəl edərsiniz, əfəndim, cəsarət ediyorum. Lütfən şu köylü qadını dinləyin. Anadolunun şu yoksul anasına qulaq verin də, görün nələr söylüyor.

Yıldırım (*qadına*). Söylə!

Qadın. Qocamla oğlum xəç qavğasında öldü, ah, ölürkən yüzlərini görmədim, məzarlarına belə həsrət qaldım. Bəni yaştan ancaq bir təsəlliyyid; onlar vətən uğrunda şəhid olmuşlardı.

Yıldırım. Dərdin nədir, onu söylə?!

Qadın. Yetişmiş bir qızımvardı, adı Lalə idi, onu yaşatmaq için hər zəhmətə qatlanırdım. Tarlamızı sürərkən bir tərəfdən alaca öküzü, bir tərəfdən də kəndimi qoşaraq heyvanla bərabər çalışıyordum. Laləciyimə, bir danəcik yavruma yeyəcək-geyəcək tədarik ediyyordum.

Yıldırım (azacıq sərt). Sonra?

Qadın (həyəcanlı). Sonra azğın yeniçərilər, sənin o qaba və sərxoş əsgərlərin öküzungü aldılar. Bırakmaq istəmədim, incitdilər. Yalvardım, döydülər. Bən hiç... Əvət bən hiç... (*Yaralı fəryad ilə.*) Qızım! Ah, yavrum! Canavarlar yardımısız bir quzuya hücum edər gibi onu sardılar, ağlamasına, çırpınmasına bakmadılar, cəllad gibi alıb götürdülər. (*Çılğınca.*) Ah, Laləciyim! Ah, yavrum. (*Yıldırımin ayaqlarına qapanır.*)

Yıldırım (son dərəcə qızğın). Cəvab ver, Əli paşa cəvab ver!

Qadın (çılğın). Ah, sərxoşlar! Canavarlar!

Şeyx Buxarı (ətrafa). Sərxoş bir amirin məmurları da ancaq sərxoş olur.

Yıldırım (kəskin). Bulunsun, şu qadının qızı bu saat bulunsun!

Orxan. Gəliniz, validə.

Qadın (göz yaşını silərək). Ah, yavrum... mələk yavrum! (*Təkrar huçqırıqlarla ağlar.*)

Orxan. Gəliniz, xəyanət cəzasız qalmaz. (*Qadınla bərabər çıkar.*)

Şeyx Buxarı (ətrafa). Zavallı qadın! Bilməz ki, yalvardığı padşahın içdiyi şərablar, yalnız yoksul köylünün dökülən al qanlarından, qanlı göz yaşlarından tədarik olunur.

Nazim (gəlir, əyilir). Teymur elçisi!

Yıldırım. Gəlsin! (*Sinirli.*) Yenəmi elçi! Yenəmi Teymur elçisi!

Sobutay (yazlıq əlbisədə gəlir, əyilir, məktubu verir).

Yıldırım (Əli paşa). Al, oku! (*Sobutaya.*) Bu məktub nerdə yazılmış?

Sobutay. Azərbaycanda, Qarabağ yaylasında...

Yıldırım. Çık bəklə, cəvabını şimdi alırsın.

Sobutay. İtaət! (*Əyilir, çıkar.*)

Əli paşa (qısa bir mütaliədən sonra, heyrətlə ətrafa). Dəhşət, dəhşət!

Yıldırım. Nə yazyor, şimdi nə yazıyor?

Əli paşa (oqur). Tanrı qulu Teymurdan Sultani-Rum Yıldırım Bayazidə.

Yıldırım. Uzun laf istəməm, yalnız məktubun məalini söylə!
Əli paşa. Yazıyor ki, bən sizi bir türk xaqanı olaraq sayarırm
və zatınıza qarşı hörmət bəslərim, fəqət siz bəni saymazsanız, ara-
mız soğuyar və bu soğuqluğun nəticəsi pək acı olur.

Orxan gəlir.

Yıldırım. Sonra? Sonra?
Əli paşa (*yarımbakışla məktubu süzərək*). İstə bu bənim son
məktubum və son təklifimdir. Qaraqoyunlu əmiri Qara Yusif ordan
uzaqlaşmalı... Şahzadələrinizdən biri məmureñ yanına göndərilməli.
Bən ona evlad gibi bakacağımı şimdidən və eylərim, fəqət məktu-
buma müvafiq cəvab gəlməzsə, hücum edəcəyim şübhəsizdir. Ona
görə də hazırlanmanızı ixtar edərim.

Yıldırım. Müharibəmi? Ah, müharibəmi? (*Açı qəhqəhəylə*)
Gör bizi nə ilə korkutuyor. Zavallı Topal! Görünüyor ki, qarşısında-
kını unutuyor. (*Pək qızğın*.) Hayır, onun cəvabı müharibədən başqa
bir şey deyil.

Şeyx Buxari. Zənnimcə qəzəb və hiddət əfəndimizi yanlış
mühakimələrə sövq ediyor. Teymur da sizin qadar qəhrəman, sizin
qadar cəsur və sarsılmaz bir hökmər... Boş yerə türk evladının qanını
dökdürməyin və ətrafinizi saran düşmanları kəndi fəlakətinizə gül-
durməyin.

Yıldırım. Hayır, mirim! Bən şimdiyə qadar sənin acı nəsihət-
lərini dinlədim. Əfsus ki, bundan sonra dinləmiyəcəyim, çünkü şu
məktubun məali təhqirlərin ən acısıdır.

Şeyx Buxari. Əvət, biliyorum acidir, hətta bənim sözlərim
ondan daacidir. Fəqət onunla çarpışacağın, kəndi nəfsinlə müba-
rızə et. Cəsarət ediyorum, mümkünə rəqqasələrə uyma! Serbistan
prensesi nüfuzuna qapılma! Və sərəxoş vəzirlərə alət olma!

Əli paşa (*ətrafa*). Ah, bu nə həzyan?
Yıldırım. Əvət, şeyxim! Acı da olsa, sözlərində bir həqiqət
var. Lakin Teymura qarşı susmaq əsla əlimdən gəlməz. Çünkü o bəni
tanımıyor, yaxud tanımaq istəməyor. Hər halda bən kəndimi ona tanit-
malıyım. Əli paşa cəvab yaz.

Əli paşa kağız-qələm hazırlar.

Orxan (*təzim ilə*). Müsaidə buyurulursa, bən də iki söz söylə-
mək istərim.

Yıldırım. Söylə!

Orxan. Əfəndimizin iradəsi əlbəttə bir həqiqətdir. Şeyx həzrət-lərinin tövsiyəsi isə daha xeyirxahanə bir məsləhətdir.

Yıldırım. Bən həpsini düşünüyorum, artıq bizimki məsləhət-dən keçmiş. (*Qızğın.*) Cavab yaz!

Əli pəşə. Əmrinizə müntəzirim.

Yıldırım. Yıldırım Bayaziddən kəlbi-əqur Teymura!

Məclis dəkilər (*heyrət və dəhşətlə ətrafa*). Nasıl? Kəlbi-əqurmu?

Yıldırım. Yazdırımı? Kəlbi-əqur Teymura.

Əli pəşə. Əvət, kəlbi-əqur Teymura.

Yıldırım. Yaz, müharibəmiz müharibədir. Hər kim sözündən qaçarsa, qadını üç təlaq ilə boş olsun.

Əli pəşə (*yazır, ətrafa*). Ah, fəlakət! Dəhşət!

Yıldırım. Ötəsini kəndin bilirsin, istə bənim deyəcəyim şu!

Şeyx Buxarı (*müztərib və həyəcanlı*). Əfəndim! Əfəndim, müsaidə buyurun. Bu cəvab adabi-münazirəyə əsla müvafiq deyil. Həm də hiç bir hüsnü-təvil qəbul etməz. Əvət, bu bir xəta, bu bir təcavüz ki, hiç bir hökmdarın şanına yakışmaz.

Yıldırım. Artıq yetişir, rica edərim, kimsə qarışmasın.

Şeyx Buxarı (*yerindən kalkar, getmək istər*). Pəki, sultanım, qarışmam, lakin şu cəvabınızla böyük bir məsuliyyəti-tarixiyə altında qalacaqsınız. Bana müsaidə...

Yıldırım. Buyura bilirsiniz. (*Şeyx Buxarı çıkar. Yıldırım istehzali təbəssümlə qafasını oynatır.*) Əvət, bu məktubla Yıldırım böyük bir məsuliyyət bir məsuliyyəti-tarixiyə altında qalacaqmış!..

Orxan. Hər halda Şeyx bədxah bir şəxs deyil.

Yıldırım. Nə olursa-olsun, bənim iradəm qətidir. (*Kalkar.*) Bana bak, Orxan! Sən bu vəqtə qadar bizdən hörmət və məhəbbət gördün... və o sayədə Anadoluda yaşayan tatar-türkmən qəbilələrinə böyük nüfuzun var.

Orxan. Əfəndimizin lütfündən.

Yıldırım. İstə onlara icrayi-təsir etməli. Yarın orduya səfər-bərlik əmr edəcəyim. Bakalıım Teymur bizə qarşı nə yapar? Fəqət sakın, vəzifəndə müsamihə etmə! (*Çıkmak üzrə bir neçə adım yürüür.*)

Orxan. Bəncə vəzifə hər şeydən müqəddəsdir. Amirim uğrunda başdan keçməyə hazırlım.

Yıldırım. Haydi, arslanım, iş başına! Unutma ki, səni daha böyük rütbələr bəkliyor. Əli paşa! Sən də məktubu elçiyyə ver, bəndən son hədiyyə olaraq Teymura götürsün.

Əli paşa. Baş üstünə!

Çıqarlar.

Orxan (yalnız). Ah, Teymur, kəlbi-əqur! (*Açı və istehzalı qəhəhəylə.*) Əvət, daima sərخoşların təsəllisi həzyan, aciz və zəiflərin silahı isə söyüş və qarğışdır. (*Yıldırımin getdiyi tərəfə kinli və qızğın.*) Fəqət, ey mögrur və əyyaş sultan! Əmin ol ki, yarın, əvət yarın o qoca qəhrəmanın dəmir pəncəsində bir yılan gibi qırılacaqsın. Həm də umulmaz bir məglubiyətlə zəbun və pərişan olacaqsın.

PƏRDƏ

BEŞİNCİ PƏRDƏ

Ankara ovası, Teymur çadırı... Gündüz. Çadırın önündə qalın gövdəli, gürbüz, yaylı-oklu iki nəfər növbət bəkliyərək qonuşurlar.

Birinci növbətçi. Yahu bütün dünya çarpışib vuruşmaqdan yoruldu da, şu Topal bir dürlü yorulmaq bilmiyor.

İkinci növbətçi. Yenə şikayətmə? Nə çabuk usandın, əzizim?!

Birinci növbətçi. Mısır və Şamda dökdüyümüz qanlar hənuz qurumamış. Şimdi də Ankara qavğası, Ankara bəlası!.. Nə demək? Beş gün rahatlanmaq yokmu ya?

İkinci növbətçi. Pəki, Qarabağın çiçəkli ovalarında, Azərbaycanın o cənnət qadar gözəl ruhlu bir guşəsində sürdüyün zövq və səfalar yetişmədimi?

Birinci növbətçi. Nə demək! Biri üç ay yaşayışdan zövq alırsa, altı ay da hərb etməlimi?

İkinci növbətçi. Şuna bak, müharibə kəndisi də bir zövq deyilmi ya?

Birinci növbətçi. Bırak Allahı sevərsin. (*Bir neçə adım aksa-yaraq yürüür.*) Şam ətrafında vuruşurkən ayağıma bir ox dəydi də hala aksiyorum, hala gecələr ağrıdan uyuyamıyorum.

İkinci növbətçi (*gülərək*). Zərər yok, saf mal sahibinə bənzər. Teymur da aksaqdır, sən də... Yalnız aranızda bir fərq var ki, sən qarğasan, o qaraquş...

Birinci növbətçi (*qızğın*). Sus bə, sərsəm hərif!

İkinci növbətçi. Pek gözəl, o qarğı olsun, sən qaraquş.

Birinci növbətçi. Hayır, onu da istəməm.

İkinci növbətçi. Pəki, o halda nə istərsin?

Birinci növbətçi. Nə istəyəcəyim, bak şu Anqara müharıbəsi bənim hiç xoşuma getmiyor. Nə var, nə yok, Teymur Yıldırımı yenəcəkmiş... Pəki, bənim xeyrim nə olur? Misirdə, Şamda hiç olmazsa əlimizə paradan-maldan bir şey keçdi. Burda qalib gəlirsək. (*Əlini avucuna vuraraq.*) Söylə, bakayım, şu avcuma nə girəcək? Anqaranın quru, boş səhrasımı?

İkinci növbətçi (*istehzalı qəhəqəhəylə*). Vay, yəhudü dəllali, vay! Sən müharıbəyə yəğma içini mi gəldin?

Birinci növbətçi. Nə demək! Topal ad qazansın da arada bənim canım getsin, öyləmi?

İkinci növbətçi. Sus, artıq yetişir; şu sözlər bir türkə yaraşmadığı gibi, bir əsgərə hiç yaraşmaz.

Birinci növbətçi. Nə demək? Sanki əsgər insan deyilmi ya? (*Sinirli.*) Əvət, nə demək! Ölüb-öldürən biz, gülüb-əylənən onlar! Çarşışib-vuruşan biz, ad-san qazanan onlar! Ac-çıplaq qalan biz, zevqü səfayə dalan yenə onlar!

İkinci növbətçi (*gülərək*). Yahu, sayıqlıyormusun, onlar kimdir, əcəba?

Birinci növbətçi. Onlar, iştə saraylarda keyf sürən azığın padşahlar, dəli xaqanlar... Sərvət və səadət içində gülümsəyən qurnaz vəzirlər, yaramaz vəkillər... Eysü nuş ilə vəqt keçirən hoppa şahzadələr, çılgın dərəbəyələr...

İkinci növbətçi (*məğrur qəhəqəhəylə*). Anlaşıldı, əvət anlaşıldı. Bu düşüncələr həp korkaklıqlıdan iləri gəliyor. (*Əlilə onun omuzuna vuraraq.*) Bana bak, hiç məraq etmə, bu gün-yarın Yıldırım basılır, yenə Səmərqəndə döñəriz.

Birinci növbətçi. Hayır, bu qavğadan gözüm hiç su içmiyor. Yıldırımı pək qəhrəman diyorlar.

İkinci növbətçi. Əcəba, onun nəsi qəhrəman imiş?

Birinci növbətçi. Nə demək! İştə qaç gündür yüz-yüzə duruyoruz. Hərif müharıbəyi bırakıb da şikara çıkmış. Pəki, bundan nə çıkar? Demək o qadar məğrur ki, bizi saymaq belə istəməyir.

İ k i n c i n ö v b e t ç i . Zərər yok, o bizi saymazsa, biz onu sayarız.
(*Boru səsi eşidilir.*) İştə Əmir gəliyor. (*Bakar, heyrətlə.*) O nə? Sanki
yüz-gözündən atəş saçılıyor.

Teymur mühəribəyə məxsus qıyafətdə gəlir.
Divan bəyi, şair Kirmani və Ağbuğa onu izlər.

T e y m u r (*son dərəcə kinli və qızğın bir ahənglə*). Teymur – kəlbi-
əqur! Teymur – kəlbi-əqur! Öyləmi, ah, öyləmi?

Ş a i r . Ehtimal sərxoş imiş. Yoksa qoca bir sultanın ağızından öylə
söz çıkmaz.

D i v a n b e y i . Əvət, ehtimal ki, sərsəm və xəstə imiş, yoksa şu
hədyan əqli başında olan bir zata yaraşmaz.

T e y m u r (*çılğın*). Əvət, ehtimal ki! Ehtimal ki?! Lakin bana da
Turğay oğlu Teymur derlər. Onu sərxoşluqdan ayıltmaq, saygışız
qafasını uslandırmaq pək qolay... Ah, Yıldırım, Yıldırım! Nə qadar
dəhşətli olsan, Hindistanda avladığım qaplanlardan müdhiş deyilsin.

Ş a i r (*ətrafa*). Əvət, qaplan yırtıcıların ən vəhşisidir, fəqət qap-
lanları parçalayacaq daha böyük vəhşilər var ki, o da insanlardır.

T e y m u r . Qaraqoyunlu əşirəti İsfahan cıvarında bize şəbxun
yapdılar, əsgərlərimdən üç bin kişi öldürüdlər. Kəllələrdən qüllələr
yapdırdım. Zərər yok, bir az sonra Yıldırım da bəni tanır. (*Pək kinli
və sinirli...*) Ah, kəlbi-əqur! Kəlbi-əqur! Nə həzyan... nə cəsarət!..

Ş a i r . Əfsus ki, cəsurların həzyanı, həzyançıların cəsarəti qadar
gülünc və mənasızdır.

T e y m u r . O həzyanlar hiç... hərifdəki azığınlığa bak ki, simdi də
bəni saymıyor, hərbə girişəcəyinə şikarə çıkyor.

A ğ b u ğ a (*istehzali təbəssümlə*). Əvət, gerçəkdən pək sayğısız...
pək məğrur...

Ş a i r . Fəqət məğrurlar pək çabuk sərnigun olur.

Sobutay sürətli adımlarla gəlir, əyilir.

T e y m u r . Nə var, Sobutay?

S o b u t a y . Böyük xaanın əmrilə ava çıxan on beş min nəfər
Yıldırım əsgəri bizimkilər tərəfindən ortaya alınmış və bir saldırışda
həpsi əzilib dağılmış.

T e y m u r . Yıldırımdan nə xəbər?

S o b u t a y . Yalnız Yıldırım qəhrəmanca bir çəvikliklə aradan
çıkmış və beş-on nəfər məiyyətilə qaçıb qurtulmuş.

T e y m u r. Bən qəhrəmanları pək sevərim.

S o b u t a y. Bir də Yıldırım şikarda ikən su yollarını da kəsdik, təbii ordu susuz qalınca daha çabuk təslim olur.

T e y m u r. Pək gözəl tədbir. Bunu kim düşündü?

S o b u t a y (*Ağbuğayı göstərir*). Böyük sərdar Ağbuğa.

T e y m u r. Zatən hərb zamanı hiylə də müvəffəqiyət vasitə-lərindən biridir.

Ş a i r (*ətrafa*). Bən yalnız Kərbəladakı ərəb Şimirini tanırdım, məgərsə türkdən də Şimir çıksamış!

T e y m u r. Ağbuğa! Daha durmaq lazımlı deyil, ordu hücuma keçməli. Sakın Yıldırımı yaralamasınlar. Ona söyləyəcək sözlərim var. Yigid Sobutay! Sən də qafıl olma! Hər kim onu diri yakalarsa, kəndisini böyük mükafat bəkliyor.

A ğ b u ğ a. Xətti-hərəketimiz nə yolda olacaq?

T e y m u r. Onların sağ cinahi açıqdır. İştə oradan bizim sol cinah mərkəzi əhatə etməli. Onların sol cinahi isə pək zəif. Əminəm ki, bizə qarşı duramayıb çabuk pozulur. Haydı, arslanım! Cəsarət və mətanət!..

Ağbuğa və Sobutay əsgərcə təmənna edər, sürətli adımlarla gedərlər.

Ş a i r (*ətrafa*). Qardaş qardaş qanı içiyor. İştə siyasət və rəyasət bələsi!

T e y m u r. Orxan gəlmədi, bu bəni pək düşündürűyor. Hər halda o bu gün bizim tərəfə keçməliydi.

D i v a n b ə y i. Kim bilir, bəlkə keçmiş də bizimkilər tərəfindən yakalanmış...

T e y m u r. Hər tərəfə buyruq ver, ona ilişməsinlər. (*Şair Kirməniyə*) Gel, bakalım, şair! Sən də bir tərəfdə seyr et, müharibəyi yakından tamaşa etmənin zevqi daha başqadır. (*Gedərlər*.)

Elmas şaşqın və müztərib adımlarla gəlir. Teymur getdiyi tərəfə bakar.

E l m a s (*ətrafa*). Orxan, ax, Orxan! Sən Elması unutdun, fəqət Elmas səni görmək için hərb səhnələrində dolaşır. (*Teymur getdiyi yolu izlər*.)

B i r i n c i n ö v b ə t ç i (*arkadaşına*). Bu Divan bəyi qızı da pək tuhaf. Səmərqəndin gözəl köşklərini bırakıb da Ankara çöllərindən nə istiyor, bilməm ki?

İkinci növbətçi. Səncə qavğa meydani yalnız erkəklərə məxsusmu?

Birinci növbətçi (*istehzalı qəhqəhəylə*). Nə demək! O da mi qavğa etməyə gəlmiş?

İkinci növbətçi. Gülərsən ya... Hiç atalardan eşitmədinmi?! Çingizin anası bir qadın ola-ola at belinə bindi. Bütün qomşu ölkələri sıkışdırıldı və qocaman bir səltənət qurdu.

Birinci növbətçi. Nə demək, bu da Çingizin anası mı?

İkinci növbətçi. Nə fərqi var, qadın qadındır. Bu da o cins-dən, bu da o nəsildən. Arslanın erkəyi, dişisi olur?

Birinci növbətçi. Fəqət bana qalırsa, öydüyün şu dişi arslan müharibə için deyil, başqa bir av için gəlmış olmalı... (*Yola bakar.*) Gözün aydın, iştə Dəmirqaya gəliyor.

İkinci növbətçi. O ki, Orxanla bərabər Yıldırım yanına qaçmışdı.

Birinci növbətçi. Nə demək! Orada yaşamamışlar da geri dönmüslər.

Elmas (*Dəmirqaya ilə gəlir*). Allah eşqinə söylə, Orxan nə oldu? Nerdə qaldı?

Dəmirqaya (*qalın və yonulmamış səslə*). Onun yanında...

Elmas. O kimdir?

Dəmirqaya. Kim olur-olsun, nəmə lazıim, bən qarışmam.

Elmas. Ah, nasıl?! Orxan gəlmədimi? Səninlə bərabər deyilmi?

Dəmirqaya. Hiç Teymurun korkusundan gələ bilirmi? Moskof qızını qaçırb da Topala görünə bilirmi?

Elmas. Yok, Teymur onu bağışlar.

Dəmirqaya. Zənn etməm, hiç zənn etməm.

Elmas. Sus, Allah eşqinə sus! Bütün qanım başıma toplanıyor, beynim alevlər içində yanıyor. Demək, o buraya gəlmiyəcək, öyləmi?

Dəmirqaya. Bən ki onun qəyyumu deyilim, istər gəlsin, istər gəlməsin. Nəmə lazıim, bən qarışmam.

Elmas. Nasıl olursa-olsun, bəni Orxanın yanına götür.

Dəmirqaya. Dedim ya, bən qarışmam.

Elmas (*ətrafa*). Aman, ya Rəbbi. Şu hərifin qəlbini daşdanmı yapılmış. (*Dəmirqayaya*.) Bən buraya yalnız Orxan için gəldim. Nerdə olsa, onu bulmalıyım.

Dəmirqaya. Acım, bir az yemək yeyəlim də, sonra...

Elmas. Zərər yok, gəl ye-iç, sakın, yakanı bırakacak deyilim.
Dəmirqaya. Nəmə lazım, hiç bırakma! (*Gedərlər*.)

Bu sırada kənardan boru və çarşıma səsləri eşidilir.

Birinci növbətçi. Demək, müharibə qızışdı, iştə çarşışib
vuruşuyorlar.

İkinci növbətçi. Əvət, gurultu getdikcə artıbor.

Birinci növbətçi. İştə, Orxan da Əmir ilə bərabər gəliyor.
İkinci növbətçi. Görünür, Dəmirqaya Elması aldatıymuş.

Kənardan eşidilən gürültü, çarşıma səsi azalır.
Teymur, Divan bəyi, şair Kirməni və Orxan gəlirlər.

Teymur. Söylə, Orxan, nə yapdin?

Orxan. Bənim ilk yapıdığım böyük bir qəbahətdir.

Teymur. Hanki qəbahət?

Orxan. Olqayı Türküstandan qaçırdım, ona görə boynum vurul-
malıdır.

Teymur. Onu sonra mühakimə edəriz. Bana Yıldırımdan, Yıl-
dırıım ordusundan xəbər ver!

Orxan. Bursadakı işlər məlum. Hər ay xəbər yazıb göndərmə-
şəm. Son həftələrdə isə Anadoludakı bəylərə gözəl rütbələr vəd
etdim, həpsini tərəfimizə keçirdim. Oradakı tatar və türkmənlərin
başçılarını cağırdım, məhəbbətlərini qazandım. Bütün Anadolu əsgəri
bizim tərəfdə, şimdicə təslim olurlar. Yalnız Rumeli sancak bəyləri,
yenicerilər və serb əsgərləri Yıldırıım itaətində. Fəqət, orduda pozuq-
luq olunca, onlar da bir şey yapamazlar, çabuk şaşırırlar.

Elmas (*Dəmirqaya ilə bərabər gəlir. Orxanı görünce, şaşqın bir
sevinclə*). Ah, Orxan!..

Divan bəyi əlilə süküt işaretü verir. Elmas çəkilib bir tərəfdə durur.

Teymur (*Orxana*). Pək məmnun oldum; şimdi söylə bakalım,
gözəl prenses nerde?

Orxan. İştə qarşıda bəkliyor. Fəqət dəmin hüdudu keçərkən
bizimkilər tərəfindən yaralanmış.

Elmas (*ətrafa*). Əvət, bu da yeni bir hiylə.

T e y m u r. Orxan! Sən bir əsgərsin, fəqət işlədiyin xəyanət bir əsgərə yaklaşmaz. Əcəba xəbərsiz olaraq qızı qaçırmış və bəni saymamaq böyük bir nankorluq deyilmi? Bunu yaparkən Teymurun hid-dət və qəzəbini düşünmədinmi?

Orxan susur.

Niçin susdun, söyle?

O r x a n. Böyük xaganın mərhəməti bənim qəbahətimdən daha böyükdür.

T e y m u r (*sərt*). Hayır, qəbahəti məzur görmək, fənalığı tərvic etməkdir.

B i r i n c i növbətçi (*arkadaşına*). İştə Topal yenə çıldırıyor.

D i v a n bəy i (*Teymura*). Orxan gəncdir, yigittir.

T e y m u r (*kəskin*). Hayır, böylə bir qəbahət için ən böyük cəza ölümdür.

E l m a s. Ah, ölümmü?

T e y m u r. Əvət, Orxan yalnız edama layiqdir.

E l m a s. Mərhəmət, ah, mərhəmət!.. (*Teymura yaklaşır*.)

T e y m u r (*çılğın*). Çəkil!

D i v a n bəy i. Ah, gerçəkdənmi edam?

T e y m u r. Əvət, edam, edam...! Bırak, hər kəs üçün ibrət olsun!

Ətrafda böyük şaşqınlıq və korkunc bir sükut...

O r x a n. Hayır, xaganım, hayır... Ölüm hər kəsi korkutsa da Orxanı qorqutmaz. Bən vəzifə uğrunda bin dəfə ölüb-dirildim. Yılıdırım bəni öldürmək istərkən belə qəhqəhələrlə güldüm. Şimdi isə gülmək deyil, yalnız heyrət edərim. Həm də başqa əlləri qanımla ləkələndirmək istəməm. (*Belindəki xəncəri çıkarır. Kəndini vurmaq istər*.) Ah, sən bəni alçaltdın, fəqət bən... istə!

T e y m u r (*gur və kəskin səslə*). Orxan! Əcələ ediyorsun, bən səni alçaltmaq deyil, yalnız imtihan etmək istədim. (*Şən qəhqəhəylə*). Unutma ki, Teymur şahmat oynarkən belə taxtadan yapılmış küçük bir piyadayı qeyb etmək istəməz. Halbuki sən cəsur və eşsiz bir qəhrəmənsin. (*Yaklaşış Orxanın omuzunu okşar*.) Əvət, sənin məharət və cəsarətin işlədiyin qəbahətdən daha böyükdür. Olqayı, o dəyərli yadigarı mükafat olaraq sana bağışladım. Fəqət qəlbin onun, düşüncə və biləklərin bizim olsun.

Bu sırada Olqa gəlir və örtündüyü çarşaf
omuzlarına sarkaraq bakıb durur.

Elməs (*cılğın bir tevr ilə Teymurun qarşısına keçərək*). Hayır, hayır! Sən bunu əsla yapamazsin. Əvət, sən böyüksün, bütün dün-yaya hökm edə bilirsın; fəqət Orxanın qəlbinə deyil! Unutma ki, bən anayam.

Şair (*ətrafa*). Əvət, ana qəlbi hər şeydən güclü və məhabətlidir.

Olqa (*köksünü sikaraq, ətrafa*). Ah, bu ok yarası bəni məhv edəcək...

Teymur. Elmas! Səbr və mətanət lazım.

Elməs. Hayır, hayır. (*Olqayı göstərir*.) Sən ona bütün aldığın ölkələri bağışlaya bilirsin, fəqət bana verilən bir qəlbi əsla! Əsla! (*Orxana*.) Niçin susdun, Orxan, cəvab ver?!

Orxan. Xaqan hüzurunda ədəb gözətiyyorum.

Elməs. Halbuki həyat yoldaşına xəyanət eyləmək daha böyük ədəbsizlikdir.

Olqa (*Teymur qarşısında diz çökərək*). Böyük xaqan! Bənim varlığım bir çöklərinin hissiyyatını zəhərləyir, bəni öldür də, hər kəs iztirabdan qurtulsun.

Teymur (*onun qolundan tutub qaldırır*). Hayır Moskofçıçeyi, hayır... Bən yalnız qızığın arslanları, azığın qaplanları şikar edərim. Bənim okum yalnız vəhşi qartalların qanılı boyanır. Sən şətarətli bir güvərçinsin, halbuki Teymur əsla güvərçin qanı tökmədi.

Elməs. Güvərçinləri də şahinlər parçalar. (*Qoynundan ufaq bir xəncər çıkarıb vurmaq istər*)

Divan bəyi. Elmas!

Orxan Elmasın biləklərini yakalar, xəncər düşər.

Olqa (*qırıq səslə, acı təbəssümlə*). Hiç təlaş etmə... Elmas!.. (*Qanlı köksünü açaraq*.) Bən... iştə yaralanmışım... Artıq kimsəyə... zəhmət vermiyəcəyim. Ah, ah, ahh... (*Bayılıb düşər*.)

Teymur (*növbətçilərə*). Yardım edin!

Olqayı qaldırırlar. Elmas çökilir. Ətrafda gurultu və çarpışma səsləri yüksəlir. Teymur Divan bəyiyyə.

Bak gör nə var?

Divan bəyi (*yola bakar*). İştə, Sobutay gəliyor.

Sobutay (*gəlir, əyilir*). Büyük xaqana müjdələr.

Teymur. Nə olmuş?

Sobutay. Yıldırım orduzu bozuldu.

Teymur. Nasıl? Ətraflı söylə!

Sobutay. Onların sol cinahı az bir zaman bizi qarşı dura bildi.

Sonra birdən-birə şaşırıb dağıldı. Şahzadə Məhəmməd də kəndi ehtiyat fırqəsilə Amasya yolunu tutmuş.

Teymur. Yıldırım kəndisi nə halda?

Sobutay. Onu hiç sormayınız! Yıldırım gerçəkdən böyük qəhrəman. Hər kəsdən ziyanın çarşıburuşdu. Ətrafindakı sipahilər və yeniçərilər də son dərəcə yigit... Bununla bərabər həpsi əsir. Həpsi təslimə məcbur oldu.

Teymur (*Divan bəyiyə*). Əmr et, qaçanları qovmasınlar. Sakın, Yıldırımıma bir şey olmasın. Həm də ehtiramda qüsür edilməsin.

Divan bəyi. İtaət, xaqanım. (*Sobutayla bərabər gedər*.)

Şair (*ətrafa*). Qəhrəmanlardakı fəzilət dəhşətləri qadar böyükdür.

Teymur (*volta vurur, qızğın və sinirli*). Kəlbəi-əqrur!.. Kəlbəi-əqrur! Nə böyük cəsarət! Ah, məğrur!.. İdraksız! Teymurun təhəmənlü və nəzakəti sənin gibi çökərənəkən aldatmış. Lakin atəşli bir tokat həpsini sərxoşluqdan ayıltmış. (*Çılğın*.) Yıldırım, ah, Yıldırım! Kəndini dev aynasında görüb də şimardın. Fəqət düşünmədin ki, sirkə nə qadar tünd olursa, qabı daha çabuk çatlar.

Şair. Əcəba böyük xaqanın bir-iki sözə əsəbileşməsi tuhaf deyilmi?

Teymur. İki sözmü? İki sözmü? Ah, şu həzyan zəhərli bir ok gibi röyada da beynimi dəliyor. Kəlbəi-əqrur! Kəlbəi-əqrur! Ah, nə sayığışlıq! Hayır, böyük nəhrləri yataqlarından çıxaran, sarsılmaz və keçilməz dağları yaran Teymur hər acıyu unutur da, fəqət şu iki sözü əsla! Əsla!

Şair. Hər halda Yıldırım sənin can qardaşın, qan qardaşındır.

Teymur. Əfsus ki, qardaş yarası daha acı, daha korkunc olur.

Sobutay (*gəlir, əyilir*). Yıldırım hüzurunuza gəliyor.

Teymur. Buyursunlar.

Yıldırım iki nəfər Teymur əsgəriylə gəlir. Ağbuğa ilə
Divan bəyi də bərabər bulunur.

D i v a n b e y i . İ ş t e , O s m a n lı s u l t a nı Y ı l dırı m B a y a z i d !

A ğ b u ğ a . Y a l nız s u l t a n d e y i l , h ö m d e c e s u r b i r k o m a n d a n !

T e y m u r (y e r g ö s t e r i r , t e v a z ö l e) . B u y u r u n , ş ö v k e t l i S u l t a n i m ! T a n rı q u l u T e y m u r d a n d a i m a i k r a m v e e h t i r a m g ö r e c e k s i n i z . Y o r - g u n s u n u z , r i c a e d e r i m o t u r u n . (O t u r m a z , T e y m u r o n a c i b i n d ö n b i r k a ğ i z ç i k a r i b v e r i r .) L ü t f e n ş u m ö k t u b u o k u r m u s u n u z ?

Y ı l dırı m (m ö k t u b u a l i r , a ş i r i d a r e c a d a g ö z l e r i n a y a q l a ş d i r i r v e T e y m u r a i a d a e d e r) . Z a t e n y a z i l d i ğ i z a m a n o k u n m u ş .

T e y m u r . İ ş t e , b ö n ş u m ö k t u b d a k i s ö z l e r i n i z i u n u t d u m v e s i z i e f v etdim . Y a l nız e f v etm e k d e y i l , h e t t a m e h e b b e t i n i z i d e q a z a n m a q i s t e r i m . Ə v e t , m e h e b b e t i n i z i d e q a z a n m a q i s t e r i m . (M ö n a l i v e m ö g - r u r b i r t ö v r i l e ş a i r K i r m a n i y a b a k a r .) Ə c e b a , b u n a ş a i r n e s ö y l e r ?

Ş a i r (s ö m i m i v e c o ş q u n b i r a h ö n g l e) . M e h e b b e t ! M e h e b b e t ! .. Ə v e t , b ü t ü n b e ş e r i y y e t i x i l a s e d e c e k y a l nız m e h e b b e t d i r . M e h e b - b e t l e ç i r p i n a n b i r ç o b a n q ö l b i , k i n v e ə d a v e t p ü s k ü r e n b i r s u l t a n q a f a s i n d a n d a h a ş e r e fl i d i r . Ə g e r d ü n y a n i n ş a n lı ç a r p i ş m a l a r i , q a n lı v u r uş m a l a r i n e t i c e d e b i r m e h e b b e t , f ö v q e l b e ş e r b i r m e h e b b e t d o ğ u r - m a y a c a q s a ... b ü t ü n h e y a t a , b ü t ü n k a i n a t a n i f r e t l e r o l s u n .

T e y m u r . Ə c e b a , m e g r u r Y ı l dırı m n e d ü ş ü n ü y o r ?

Y ı l dırı m . D ü ş ü n e c e k b i r ş e y y o k . Ə v e t , s ö n q a l i b s i n . L a k i n b u q ö l e b e t ü r k ə q v a m i n i d e y i l , y a l nız f ü r s e t b e k l e y e n q o m ş u h ö k u m e t - l e r i m ö m n u n e t d i . (A c i b i r k ö k ü s k e ç i r d i k d ö n s o n r a , c o k m ü t a e s s i r v e ş i d d e t l i .) A h , d a h a d o ğ r u s u , I s l a m a l e m i n i b a ş s i z q o y d u .

T e y m u r (i k i - ü c a k s a y a r a q Y ı l dırı m a d o ğ r u y ü r ü r , m e g r u r v e g u r b i r s a s l e) . H iç m ö r a q e t m e , x a q a n i m ! S ö n k o r b i r a b d a l , b ö n d e d e l i b i r t o p a l ! Ə g e r d ü n y a n i n z ö r r e q a d a r d e y e r i o l s a y d i , y i ğ i n - y i ğ i n i n s a n l a r a , u c u - b u c a ğ i y o k m ö m l e k e t l e r e ... s ö n i n g i b i b i r k o r , b ö n i m k i m i b i r t o p a l m ü s ö l l e t o l m a z d i .

P Ö R D Ö

S O N

ÜZEYİR BƏY HACİBƏYOV

(1885-1948)

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov – bəstəkar, publisist, dramaturq, ictimai xadim, jurnalist, professional musiqi sənətinin və milli operanın banisi – Ağcabədidə anadan olmuşdur. İlk təhsilini Şuşada, ikiyllik rus-tatar məktəbində almış, sonra Qori müəllimlər seminariyasının müsəlman şöbəsini bitirmişdir (1899-1904). Əmək fəaliyyətinə Cəbrayılın Hadrut kəndində müəllim kimi başlamışdır (1904).

“İşad”, “Tərəqqi”, “Həqiqət” və “Azərbaycan” qəzetlərində günün zəruri problemlərindən bəhs edən publisistik məqalələrlə çıxış etmişdir. Ədəbi fəaliyyətə “Pristav ağa” hekayəsi və “Təzə xəbər” felyetonu (“İşad” qəz., 1905, №6) ilə başlamışdır.

“Leyli və Məcnun” (1907), “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah İsmayılov və Xurşidbanu” (1912), “Harun və Leyla” (1915), “Koroğlu” (1937) kimi məşhur operaların, “Ər və arvad” (1909), “O olmasın, bu olsun” (1910), “Arşın mal alan” (1912-1913) operettalarının müəllifidir. O, “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası ilə yanaşı aşiq sənəti, milli oyun havaları haqqında da dəyərli elmi əsərlər yazımışdır.

O OLMASIN, BU OLSUN

Dörd pərdəli operetta

İŞTİRAK EDİRLƏR

Rüstəm bəy	– 45 yaşında, borclu düşmüş bir bəy
Gülnaz	– 15 yaşında, Rüstəm bəyin qızı ki, Sərvərə aşiqdır
Sərvər	– 25 yaşında bir studentdir ki, Gülnaza aşiqdır
Sənəm	– qulluqçu, dul arvad, 30 yaşında
Məşədi İbad	– 50 yaşında, dövlətli bir tacirdir ki, Gülnazi almaq istəyir
Həsənqulu bəy	– 40 yaşında, millətpərəst
Rza bəy	– 40 yaşında, qəzetəçi
Həsən bəy	– 40 yaşında, intelligent
Əsgər	– 30 yaşında, qoçu

Hambal
Məşədi Qəzənfər – hamamçı
Usta Məhərrəm – dəllək
Kərbəlayı Nəsir – bazar əhli

Hamam xidmətçiləri
Qoçular
Bazar adamları və s.

BİRİNCİ PƏRDƏ

Rüstəm bəyin evində vaqe olur. Yaxşı döşənmiş bir otaqdır.
İçində stol, kürsü və kreslolar dəxi vardır. Pərdə qalxdıqda
bütün iştirak edənlər cərgə ilə durub oxuyurlar.

(Musiqi)

Ham1.

Nə sözdür kim, deyir məxluq (2 dəfə)
Ki, Leyli oldu ğeyrə yar. (2 dəfə)

(Musiqi)

Əbəs sözdür bu əfsanə, (2 dəfə)
Düşübdür xəlqin ağzına. (2 dəfə)
Gərək Məcnun, gərək Leyli
Veribdirlər canın canə. (2 dəfə)

(Musiqi)

Həqiqi aşiqin yoxdur (2 dəfə)
Rəqibi, duşməni, xari. (2 dəfə)

(Musiqi)

Əbəs sözdür bu əfsanə, (2 dəfə)
Düşübdür xəlqin ağzına. (2 dəfə)
Gərək Məcnun, gərək Leyli
Veribdirlər canın canə. (2 dəfə)

Pərdə enir. Hamı dağılır. Sərvər ilə Gülnaz qalırlar.
Tarda segah çalınır, pərdə qalxır.

Sərvər (*oxuyur*).

Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,
Zülali-zövq şovqun təşneyi-didar olandan sor.

Gülnaz.

Ləbin sirrin gəlib göftarə məndən özgədən sorma,
Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor.

Sərvər.

Gözü yaşlıların halın nə bilsin mərdümi-qafıl,
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.

Gülnaz.

Qəmindən şəm tək yandım, səbadən sorma əhvalım,
Bu əhvali şəbi-hicran mənimlə yar olandan sor.

Sərvər.

Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafıl,
Füzuli, eşq zövqün zövqi-eşqi var olandan sor.

Gülnaz (*danişır*). Sərvər, bu gün səni çox kefsiz görürəm, nə olub məgər?

Sərvər. Doğru deyirsən, mən dünəndən bəridir ki, fikirdəyəm.

Gülnaz. Nə olub, söylə görək?

Sərvər. O olubdur ki, atan səni bir özgəsinə ərə vermək istəyir.

Gülnaz (*qorxu ilə*). Kim deyir onu?

Sərvər. Mən deyirəm, doğru yerdən bilmışəm.

Gülnaz. Bəs atam mənə heç zad deməyibdir.

Sərvər. Ola bilsin ki, bu gün deyər və bir də sənə nə deyəcəkdir, sənin borcun onun sözünə qulaq asmaqdır.

Gülnaz. Yox-yox, mən səndən başqa özgəsinə ərə getməyəcəyəm; qoy məni öldürsün, mən səni sevmişəm, sənə də gedəcəyəm.

Sərvər. Axı o ər məndən dövlətlidir.

Gülnaz. Cəhənnəmə olsun!

Sərvər. Məndən gözəldir.

Gülnaz. Çox mənə lazımdır!

Sərvər. Məndən cavandır.

Gülnaz. İstər lap uşaq olsun, lazım deyildir.

Sərvər (*gülür*). Yalan deyirəm, gözəlim Gülnaz! O kişi, doğrudur, məndən min kərrə dövlətlidir, amma özü qocadır, azından bir əlli yaşı vardır. Görən qorxarsan.

Gülnaz. Bax, mən daha səbr edə bilmirəm: günü bu gün atama deyəcəyəm ki, mən səni sevirəm və səndən başqasına ərə getməyəcəyəm.

Sərvər. Yox, Gülnaz, heç elə eləmə! Sən mən deyənə qulaq as, yoxsa iş düz getirməz. Mən bilirəm ki, sənin atan borclu düşübdür və pula da çox ehtiyacı vardır. O istəyir ki, bu qohumluqla o kişidən ki, adı Məşədi İbaddır, bir qədər pul yesin. Zərər yoxdur, qoy yesin. Sən atana heç bir söz demə və söz açsa deyinən ki, özün bilərsən. Sonra sənin işin yoxdur, mən bu işə təhər çəkmişəm.

Gülnaz (*bikef*). Mən nə tövr razi olum ki, məni götürüb özgəsinə ərə versin.

Sərvər. Sən o barədə arxayın ol, məndən başqa səni özgəsi ala bilməz, amma sən mən deyənə qulaq as!

Bu halda Sənəm daxil olur.

Sənəm. Bircə o gün ola idi ki, sizin toyunuzda sözə-sözə oynaya idim.

Sərvər. İnsallah, bu yaxında oynarsan.

Sənəm (*sevinir*). Necə? Yaxında toy eyləyirsənmi?

Sərvər. Yox, mən eyləmirəm, Rüstəm bəy Gülnazı özgəsinə ərə verir.

Sənəm (*bikef*). Buy!.. Başına xeyir! Bu nə sözdür? O ər kimdir?

Sərvər. Bir qoca kişidir.

Sənəm. Buy!.. Ağrım onun ürəyinə! Heç bunun kimi gözəl qız qoca kişiyə gedərmi?

Sərvər. Zərər yoxdur, mən işi özgə cürə düzəldərəm. Gülnaz, sən bikef olma. Arxayın ol, kimin ixtiyarı var ki, yarı yarından ayıra bilsin.

(Musiqi)

Üçü bir yerdə

Əcəb sözdür bu əfsanə, (2 *dəfə*)

Düşübdür xəlqin ağızına. (2 *dəfə*)

Gərək Məcnun, gərək Leyli

Veribdirlər canın canə. (2 *dəfə*)

Qapı döyülür.

Sənəm. Ax, deyəsən ağa gəlir. (*Yüyürüb qapıdan baxır.*) Ay aman, ağa gəlir; dur qaç!

Sərvər (*tələsik*). Gülnaz, hələ ki, xudahafiz. Sən mən deyəndən çıxma, atana başqa söz demə.

Gülnaz. Xudahafiz.

Sərvər gedir.

(Musiqi)

Rüstəm bəy (*daxıl olur*).

Qızım, sənə yaylıq alım!

Gülnaz.

Al, dədə, qurbanın olum!

Rüstəm bəy.

Qızım, sənə başmaq alım!

Gülnaz.

Al, dədə, qurbanın olum!

Rüstəm bəy.

Qızım, sənə corab alım!

Gülnaz.

Al, dədə, qurbanın olum!

Rüstəm bəy.

Qızım, sənə tuman alım!

Gülnaz.

Al, dədə, qurbanın olum!

Rüstəm bəy.

Qızım, səni... Qızım, səni...

Qızım, səni ərə verim!

Gülnaz.

Yox, dədə, qurbanın olum!

Yox, dədə, qurbanın olum!

(Musiqi)

Rüstəm bəy (*danişıq*). Qızım, yox deyirsən? Sənin üçün bir ər tapmışam ki, bir ər tapmışam ki, dövlət nə dövlət, pul saman kimi-dir! Özüdəcə abırlı bir kişidir. Hərçənd bir az yaşı çoxdur, amma bir yaxşı adamdır ki, beləsini çıraq ilə axtarsan, tapa bilməzsən!

Sənəm. Ah! Qoca olandan sonra heç nə! Ağrım onun özünə də, dövlətinə də!

Rüstəm bəy. Ay qız, sən qıfla, sən danışma, sən bu cür işləri anlamazsan, çünki sən bir heyvan layələmsən!

Sənəm. Nə qədər heyvan olsam da, mən cavan qızımı qoca kişiyə ərə vermərəm! Heyf deyilmi? Vallah, bu saat onun dərdindən ölüən cavanlar çoxdur ki, hər biri bir Yusif!

Rüstəm bəy. Nə vaxt mən səni qoca kişiyə ərə versəm, getmə! Qız mənimdir, mən bilirəm: istərəm qocaya verrəm, istərəm cavana! (*Qiza*) Razısanmı, qızım?

Gülnaz. Nə deyirəm, mənim borcum ata sözünə baxmaqdır, özün bilərsən!

Rüstəm bəy. Ağıllı qızım, gözəl qızım! Mən əvvəldən bilirdim ki, sən mənim sözümdən çıxmayaçaqsan. Odur ki, kişiyə söz vermişəm, indi o kişi bu gün buraya gələcəkdir və səni də görmək istəyəcəkdir. Mən sənə izin verirəm ki, sən gedib onun ilə görüşə-sən. Get görüş və özün də danış, qorxma!

Sənəm. Yəni batmış bu qədər çirkindir ki, adam qorxa da bilər?

Rüstəm bəy. Ay qız, gəl sən danışma!

Sənəm. Axı deyirsən ki, qorxma; mən də soruşuram ki...

Rüstəm bəy. Ay qız, yum ağızını!

Sənəm. Ağızımı yummamış, nə deyirəm ki?!

Rüstəm bəy. Ay heyvan, danışma deyirəm!

Sənəm. İndi mən nə deyirəm ki, acığın tutur.

Rüstəm bəy. A mürtəd balası, danışma, qulluqçusən, otur qul-luqçu yerində!

Sənəm. İndi mən nə deyirəm ki, pis söz demirəm ki?!

Rüstəm bəy. Ay qız, kəs səsini!

Sənəm. Səsimi kəsməmiş mən nə deyirəm ki...

Rüstəm bəy (*lap bərkdən*). A qız, de qoy işimizi görək!

Sənəm. Mən nə qayırram ki...

Rüstəm bəy (*daha bərk*). A qız!..

Bu əsnada qapı bərk döyüür.

Rüstəm bəy. Durun gəlin bəri, yəqin kişi gəldi.

Hamısı durub gedir.

(Musiqi)

Məşədi İbad (*daxil olur*).

Mən nə qədər, nə qədər qoca olsam da,
Dəyərəm min cavana.
Çörəyi yemərəm mən yavana,
Yaxşı demərəm mən yamana,
Qurban edərəm mən canana
Malımı, pulumu, canımı mən.
Gəl, xanım, gəl yanıma,
Gəl, canım, gəl yanıma,
Gəl, yarımlı, gəl yanıma.
Gəl, mən ölüm, mən ölüm, mən ölüm gəl!.. (2 dəfə)
A quzum, gəl yanıma,
Canımı verərəm mən yarıma.
Qurban edərəm mən canana
Malımı, pulumu, canımı mən.

(Musiqi)

Yenə təkrar “Gəl, xanım, gəl yanıma”.

(Musiqi)

Rüstəm bəy (*daxil olur*).

Məşdi İbad, sən bizə xoş gəlib, bizi şad elədin!
Bir de görünüm nə oldu ki, nə oldu bizi yad elədin?

Məşədi İbad.

A kişi, sən ölü, mən səni hamidan artıq yad elərəm,
Sən qızı mənə vergilən, gör necə səni şad elərəm.

Musiqi çalınır, ikisi də oynayır.

Rüstəm bəy.

Söylə görünüm bir mənə,
Cib doludurmu pul ilən?
Gəl sənə mən qız verim,
Nə işin vardır dul ilən.

Məşədi İbad.

A kişi, sən öl, mən sənə
Nə qədər desən pul verərəm,
Sən qızı mənə vergilən,
Gör necə səni şad elərəm.

Musiqi çalınır, ikisi də oynayır.

Məşədi İbad.

Pul verimmi?

Rüstəm bəy.

Vergilən!

Məşədi İbad.

Qız verərsənmi?

Rüstəm bəy.

Verərəm!

Məşədi İbad.

Tez verimmi?

Rüstəm bəy.

Vergilən!

Məşədi İbad.

Tez verərsənmi?

Rüstəm bəy.

Verərəm!

Məşədi İbad.

Degilən sən öl!

Rüstəm bəy.

Bu sən öl!

Məşədi İbad.

Bəs elə isə?

Rüstəm bəy.

Ver əlini!

Məşədi İbad.

Bəs elə isə?

Rüstəm bəy.

Ver əlini!

Məşədi İbad.

Degilən sən öl!

Rüstəm bəy.

Bu sən ölü!

Məşədi İbad.

Bəs elə isə?

Rüstəm bəy.

Ver əlini!

Musiqi çalınır, ikisi də oynayır.

Məşədi İbad (*danişiq*). İndi axır sözünü de görüm, qızı mənə verirsənmi? Yoxsa vermirən, gedib ayrı qız alaram, deyərəm ki, o olmasın, bu olsun!

Rüstəm bəy. Mən öz sözümüzün üstündə duran adamam. Ancaq sən də gərək qabaqcə bir balaca tədarük görəsən. (*Əli ilə pula işarə edir.*)

Məşədi İbad. Min manat sənə bəsdirmi?

Rüstəm bəy. Min də üstə artır.

Məşədi İbad. A kişi, axı bunun bir anbar da toy xərci var.

Rüstəm bəy. Doğrudur,ancaq nə eləmək? Hərgəh bir qədər cavan olsa idin, bu iş sənin üçün ucuz tamam olardı, amma heyif ki, qocasan, taxsır özündədir.

Məşədi İbad. A kişi, vallah, mən nə qədər qoca olsam da, min buguburma cavana dəyərəm. Sən nə fikir edirsən?! Ala, min beş yüz manat, qalanını da sonra verərəm. (*Pul çıxardıb verir.*)

Rüstəm bəy. Olar. (*Pulu alır.*) Zərər yoxdur.

Məşədi İbad. İndi mən istəyirəm ki, bir qızı görüm, danışdırıım, nə deyirsən?

Rüstəm bəy. Heç sözüm yoxdur, əyləş, bu saat qızı göndərərəm. (*Gedir.*)

Məşədi İbad. Zarafat deyildir, bir ətək pul verirəm, bir baxım görüm, mal nə cür maldır, verdiyim pula dəyərmi? Mənim istədiyim odur ki, özümə layiq adam olsun. Yoxsa məndən ötrü təfavüt yoxdur, o olmasın, bu olsun!.. (*Sükut.*) A kişi, bircə mən bilmədim ki, camaat mənim harama qoca deyir! Vallah, görünür ki, xalqın gözü pis görür. Budur ayna, bu da mən. (*Aynaya baxır.*) Allaha şükür, dişlərim hamısı cabəca, saqqalıım da qapqara şəvə kimi. (*Diqqət ilə baxır.*) Deyəsən burda bir dənə ağ tük vardır. Gərək dartam çıxsın. (*Dartır.*) A zəhri-mar!.. Görünür ki, heyvan balası dəllək hənanı pis yaxıbdır. (*Çıxar-*

*dir.) Puf!.. Rədd ol, şarlatan!.. Qoca odur ki, dişləri olmaya, gözü görməyə, qulaqları eşitməyə, özü də yerindən tərpənə bilməyə; mən ki əlhəmdülillah, quş kimiyəm. Maşallah deyim ki, göz dəyməsin. Özüm də əlli yaşım ya ola, ya olmaya. (Güzgütə baxib ora-burasını düzəldir.) İndi mən papağımı nə cür qoyum ki, qızın xoşuna gəlsin: hərgah belə qoysam (*kac qoyur*), onda qız qorxar, elə bilər ki, Bakı qoçusuyam. Əyər belə qoysam (*gözünün üstə qoyur*), onda da qız ürkər, elə bilər ki, Qarabağın pambıq bəylərindənəm. Hərgah bu cürə qoysam (*lap dalı qoyur*), onda qızın məndən zəhləsi gedər. Elə bilər ki, Gəncə qumarbazıyam, əyər belənçik qoysam (*təpəsinə qoyur*), onda da Şamaxı lotusuna oxşaram. Bəs nə tövr qoyum? Hamisindən yaxşısı budur ki, başı açıq oturram, onda qızın xoşuna gələr, elə bilər ki, abrazavanniyam. Doğrudan da, mən bir qədər abrazavanniyam, çünki uruslar mən ilə çox alış-veriş eyləyi blər və mən onlardan urus dilini də yaxşı öyrənmişəm. Məsələn: isto katu, bajaluska, funt vosim qəpik, menşİ nelza, nelza. (*Səs gəlir.*) Aha, deyəsən qız gəlir; indi gərək mən seryozniski olam. (*Bir kreslo üstündə bardaş qurub oturur.*)*

Gülnaz ilə Sənəm daxil olur.

Gülnaz. Uy, mən bu kişidən qorxuram!

Sənəm. Nə kifir kişidir, ay Allah!

Məşədi İbad (*kənara*). Deyəsən, məndən qorxurlar. Zərər yoxdur; arvad kişidən qorxsə yaxşıdır. (*Onlara.*) Bir deyin görüm, xanım hansınızdır, qulluqçu hansınız?

Sənəm. Mən qulluqçuyam, bu xanımdır. (*Otururlar.*)

Məşədi İbad. Çox gözəl, çox əcəb! (*Kənara.*) Heç qulluqçunun özü də yaman deyildir, amma xanıma söz yoxdur. Dəyər verdiyim pullara. (*Sükut. Heç kəs dinməyir. Məşədi İbad birdən-birə gözlərini Gülnazın başına tərəf dikib, diqqət ilə baxır.*) Xanım, sənin ki, saçın bu qədər qaradır, yəqin sən də mənim kimi həna qoyursan.

Gülnaz. Xeyr, həna qoymuram!

Məşədi İbad. Hə!.. Çünkü mən saqqalıma həna qoyuram, elə bildim ki, sən də saçına həna qoyursan. (*Kənara.*) Amma lap nahaq yerə hənədan söhbət saldım, heç yeri deyildi.

Gülnaz. Mənim başım hələ ağarmayıbdır ki, hənaya ehtiyacı ola.

Sənəm. Allaha şükür, xanım qocalmayıb ha!

Məşədi İbad (*tələsik*). Xeyr, xanım, mənim də saqqalıım ağar-mayıbdır. Mən saqqalıma həna qoydum, qoymadım – həmişə qap-qara şəvə kimidir. Amma mən bir növ adətkerdə olmuşam və fars da deyir ki, “tərki-adət bə movcibi mərəzəst”¹. (*Irəli gəlir.*) Allah ölənlərinizə rəhmət eyləsin, mənim rəhmətlik anam deyərdi ki, başımın hənasının vaxtı keçəndə başım ağrıyır. Çünkü adətkerdə olmuşdu.

Gülnaz. Yəqin sizin də saqqalınızın hənasının vaxtı keçəndə ağrıyır.

Məşədi İbad. Bəli, ağrıyır. Saqqalıım bərk ağrıyır; bir də, mən sənə deyim, insanın başının, ya saqqalının ağılığı onun qocalığına dəlalət eyləməz. Bax, mən iki yaşında urus balası görmüşəm ki, başı ağappaq qar kimi; halbüki iki yaşında uşaqa qoca demək olmaz. Və bir də siz mənim başıma diqqət edin, heç görün bir dənə ağ tük varmı? (*Başını göstərir.*)

Gülnaz. Heç qarası da yoxdur.

Məşədi İbad. Bəs bundan məlum olur ki, insan cürbəcür olar. Sizin ikinizin də canı üçün, indi dünya elə dönübdür ki, indiki ahillar indiki cahillardan min pay yaxşıdır. Məsələn, mən tarix-nadir kitabını yarısına qədər oxumuşam, ona görə hikmət elmindən yaxşı bili-yim vardır. İnsanın zahiri nə qədər çirkin olsa, batılı bir o qədər gözəl olar. Məsəl var ki, deyərlər: o olmasın, bu olsun. Əlbəttə, nə zərəri vardır, cavanlıq olmasın, pul olsun. Pul elə şeydir ki, qocanı cavan eylər və pulsuzluq da cavanı qoca eylər.

Sənəm. Görünür ki, sənin çox pulun vardır.

Məşədi İbad. Sənin dövlətindən kefim çox kökdür. (*Əlini cibinə salıb, bir abbası çıxardır.*) Buyur, bu abbasını saxla, lazım olar, saqqıza verib çeynərsən.

Sənəm. Xeyr, çox sağ ol, pul lazım olsa, ağam verər.

Məşədi İbad. Aha, o başqa məsələ. (*Pulu qoyur cibinə.*) Heç pis arvad deyildir. (*Ona.*) Bir mənə de görüm sənin ərin var?

Sənəm. Xeyr, yoxdur.

Məşədi İbad. Çox gözəl. (*Kənarə.*) Qabaqdan bilsəydim, əvvəlcə bunu alardım, sonra xanımı! (*Ona.*) Kefin necədir, yaxşı dolanırsanmı?

Sənəm. Nə üçün, şükür Allaha, yaxşıyam.

Məşədi İbad. Çox gözəl. (*Gülnaza.*) Xanım, heç sən danış-mırsan?

¹ Tərcüməsi: Adəti tərk etmək xəstəlikdir.

Gülnaz. Mən qulaq asıram.

Məşədi İbad. Cox gözəl. Qulaq asmaq da yaxşı şeydir.
(*Kənarə*.) Qəribə yerdəyəm, vallah, bir gözəl o yanında, bir gözəl
bu yanında. Şair çox gözəl deyibdir ki (*oxuyur*):

Hüsn bağında gəzəsən,
Gülü sünbüл dərəsən.
Sən kimi bir gözəli
Bağın içində görəsən.

Gülnaz.

Baxasan gül yanağına, olasan məstü xumar.

Bir yerdə.

Deyəsən heç belə işrət olamaz, sən ölüsən!

(Musiqi)

Sənəm.

Qoca kaftar, sənə on beş yaş olan qız nə gərək?

Qorxmayırsanmı ki, axırda gələ başa kələk.

Gülnaz.

Sənə yüz yaşlı dul arvad yaraşar, ey dəyənək!

Bir yerdə.

Üzünü it də görərsə yalamaz, sən ölüsən!

(Musiqi)

Məşədi İbad.

Görürəm kim, mənə sən çox yetirirsən gözünü,

Qorxuram kim, ki axırda itirəsən özünü.

Gülnaz.

İstəyirənmi, sözün mən deyərəm lap düzünü.

Bir yerdə.

Sən kimi bir qocaya qız yaramaz, sən ölüsən!

Gülnaz (*dururlar*). Hələ ki, xudahafız, biz gedək.

Məşədi İbad. Ay çox sağ olun, Allah pənahında olasınız!

(*Gedirlər*.) Bir dəli şeytan deyir ki, ikisini də birdən al!

Rüstəm bəy (*daxil olur*). Necədir, qızı bəyəndin?

Məşədi İbad. Qızı da bəyəndim, hələ desən qulluqçunu da!
Rüstəm bəy. Bir beş-altı yüzdən keç, onu da sənə peşkəş eyləyim.

Məşədi İbad. Yox, o hələ sonranın işidir. Yaxşı, indi hələ ki, mən getdim!

Rüstəm bəy. Yox, Məşədi, bir az dayan!

Məşədi İbad. Nə var ki?

Rüstəm bəy (*yalançı sədaqət ilə*). Məşdi İbad, sənin üzünə demirəm, amma sən bunu bil ki, mən sənin qohumluğunu özüm üçün böyük bir fəxr bilirom. Ona görə bir balaca şadyanalıq edək. Bir neçə nəfər dost-aşna çağırmışam, indi bu saat gələrlər, oturub söhbət edərik.

Məşədi İbad. Rüstəm bəy! Çox adamlar mənimlə qohum olmaq istədilər, hətta qubernatın dilmancı Cəfər bəyin xalası oğlu Daşdəmir bəy – ki, mənə iki min manat pul verəcəkdir və səkkiz yüz otuz altı manat on dörd şahı mamiləsi edir – keçən gün mənə deyirdi ki, bir qızım olubdur, qoy böyüsün, sənə verəcəyəm. Amma mən hər adamla qohum olmaq istəmirəm. Qərəz... Qonaqların kimdir?

Rüstəm bəy. Birisi milletpərəst Həsənqulu bəydir ki, sən onu tanıyırsan.

Məşədi İbad. Yaxşı tanıyıram, mənə iki yüz manat da verəcəkdir.

Rüstəm bəy. Birisi qəzetəçi Rzadır ki, tanıyırsan, birisi qoçu Əsgərdir ki, onu da tanıyırsan. Biri də intelligent Həsəndir ki, onu tanımazsan. Çünkü o bir qədər mərdimgiridir, çox oxuyub deyən bir qədər başı xarab olubdur. (*Qapı döyüllür.*) Aha, gəldilər. Buyurun-buyurun!

Qapı açılır, Həsənqulu bəy, Rza, Əsgər, Həsən və xor daxil olurlar.
Sonra səhnənin ortasında üç-üç durub, guya söhbət edir kimi oxuyurlar.

(Musiqi)

Həsənqulu bəy.

Deyirlər ki, toy olacaq.

Rza bəy.

Məşdi İbad qız alacaq.

Əsgər.

Söylə görüm toy haçandır?

Həsən bəy.

Doğrudurmu toy olacaq?

Ham1.

Bəs nə vədə, nə vədə toy olacaq. (2 dəfə)

Rüstəm bəy.

Allah qoysa, tez toy olar.

Rza bəy.

Söylə görüm toy haçandır?

Məşədi İbad.

İnşaallah, tez toy olar.

Həsən bəy.

Doğrudurmu toy olacaq?

Ham1.

Bəs nə vədə, bəs nə vədə toy olacaq. (2 dəfə)

Həsənqulu bəy.

Yəqindir ki, bu toyda...

Əsgər.

Bu toyda...

Həsən bəy.

Bu toy, bu toy, bu toyda...

Ham1.

Cib dolacaq, dolacaq pullar ilən. (2 dəfə)

Bəs nə vədə, nə vədə toy olacaq. (2 dəfə)

(Musiqi)

Rüstəm bəy. Həzərat! Əhvalat özünüzə məlumdur. Mən gözüüm ağı-qarası olan bir qızımı, bax, bu kişiyə ərə verirəm.

Rza bəy (*kənara*). Kişiyyə yox, kişinin puluna.

Rüstəm bəy. Və özüm də bu qohumluğü özüm üçün...

Rza bəy. Pul dağarcığı hesab edirəm.

Rüstəm bəy. Böyük bir şərəf hesab edirəm.

Ham1. Əlbəttə, əlbəttə. Allah mübarək eləsin!

Bu əsnada nökərlər daxil olub, stol qururlar və üzərinə butulka, stəkan və "zakuska" düzürlər.

Rüstəm bəy. Həzərat! Təvəqqə edirəm, stola əyləşin; bir qədər boğazımızı yaş edək.

Hamı oturur, Məşədi İbaddan başqa.

Rza bəy. Bəs Məşədi İbad?

Məşədi İbad. Xeyr, məni bağışlayın, mən pəhrizəm. Siz öz işinizlə məşğul olun, mən buradaca əyləşərəm. (*Bir tərəfdə bir kresloda əyləşir.*)

Həsənqulu bəy. Həzərat! Təvəqqə edirəm, stəkanlarınızı doldurاسınız və mənə də izin verəsiniz ki, bir neçə kəlmə söz deyim.

Hamı. Buyur, buyur,

Həsənqulu bəy. Həzərat! Özünüzə məlumdur ki, dünya getdikcə xarablaşır, yəni mən onu demək istəyirəm ki, bu dünya getdikcə xarab olur; öylə ki, hamının qəlbini pozulub, min cür hiylə ilə dolur, yəni mən onu demək istəyirəm ki, bu dünyada təmiz və saf qəlbli adam tapmaq çətindir.

Məşədi İbad (*kənara*). Ələlxüsus mənim kimi axmağı ki, sənə iki yüz manat verib, iki ildir ki, ala bilmirəm.

Həsənqulu bəy. Yəni mən onu demək istəyirəm ki, bu qədər çirkin ürəkli və qara qəlbli adamlar içində bir nəfər də saf dərun və qəlbini pak adam görmək necə böyük xoşbəxtlikdir. İndi mən onu demək istəyirəm ki, həmin o kənarda oturan Məşədi İbad həmin saf dil adamların ən böyüydür, ona görə qalxızaq bu badəni onun sağlığına. Yaşasın Məşədi İbad!

Hamı. Yaşasın, yaşasın, Məşədi İbad!

Əsgər (*ayağa durur, çox bərk danışır*). Günlərin bir günü, axşam saat doqquzda bazardan gəlirdim. Ada, bir də gördüm ki, birisi dalımcı gəlir. Bir az getdim gördüm ki, yenə gəlir. Dedim, yəqin ki, mənimlə düşməndir, o saat piştovu¹ belimdən çıxartdım (*göstərir*), çəkdim yuxarı ayağa, dedim: ədə, dayan! Bir də gördüm dalımcı gələn götürüldü; ədə, dayan, ədə, dayan!.. Dayanmadı, part, bir güllə!.. Bir də gördüm: şarap!.. Yıxıldı yerə. Dedim, baxım görün kimdir? Bir də gördüm kim?.. Həmin bu Məşədi İbad! Dedim, yəqin kişini öldürmişəm. Amma, Allahdan olan kimi, güllə dəyməmişdi. (*Gəlir yanına*.) Sağ ol Məşədi İbad! Sağlığına içirəm.

Məşədi İbad. Çox sağ ol! (*Kənara*.) Heç görün dəxli var?!

Rza bəy (*durur*). Əfəndilər, müsaidənizlə bir kaç kəlmə söz ifadəsinə əşəddi ehtiyacım vardır. (*Heç kəs dinməyir*.) Əfəndilərim, sükut eyliyirsiniz, əcəba, müsaidə vermiyorsinizmi! (*Yenə heç kəs*

¹ Tapança deməkdir.

dinmir.) Əfəndilər, bir də cavab verməyəcək olsanız, bu mübhəm sükutınızı kəndim üçün böyük bir həqarət ədd edəcəyəm. Bəkləyü-rəm, əfəndilərim! (*Yenə heç kəs dinməyir.*) Rüstəm bəy, bəndənizi təhqir etmək fikriniz var idisə, nə üçün bunu xanənizdə icra ediyorsınız, bunu başqa bir yerdə əda etmək qabil dəyildimi?

Rüstəm bəy. Çox sağ ol, çox raziyam!

Rza bəy (*aciqli*). Canım, siz anlamayıorsınız mı ki, mən nə diyörəm; ya həqarətmi? Oylə isə, mən burada oturmam! (*Tələsik paparığını geyir.*)

Rüstəm bəy. Rza bəy, hara buyurursan?

Rza bəy. Canım, mən həqarət qəbul edən adam deyiləm, on dəqiqədir ki, sizdən söz deməyə izin istəyirəm, amma cavabında dinməyirsiniz; bu böyük həqarətdir, sabah bunu qəzetəmdə yazaram.

Həsən qulu bəy. Deməli, sən bizdən izin istəyirmişsən? Əşİ, vallah, mən elə bildim ki, sən nitq söyləyirsən, başa düşə bilmədim.

O biriləri. Vallah, biz də başa düşmədik.

Məşədi İbad. Axı, o qədər qəliz danışırsan ki, bilmək olmur ki, nə deyirsən. Mənim özüm tarix-nadir kitabını yarısına qədər oxumuşam, amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsin? (*Rüstəm bəy durub Rzani oturdur.*)

Rüstəm bəy. Sən allah, bizi məyus eyləmə, bağışla, anladığın. Bisavad adamıq.

Həsən bəy (*ayağa durur*). Qaspoda, mənə pazvolt eyləyin, bir-iki kəlmə Rüstəm bəy haqqında söz söyləyim!

Hamı. Buyur-buyur!

Məşədi İbad. Görək, bu nə deyir?

Həsən bəy. Qaspoda! Platon demişdir ki, çəlovek jivotnoye obşestvennoye, yəni insan bir sürü heyvandır.

Məşədi İbad. Heyvan özünsən!

Həsən bəy. Məşhur uconiy Darwin də bütün hamiya dokazat eylədi ki, insan meymundan əmələ gəlibdir. Darwinin bu sözü ilə saqlasitsya olmaq üçün gedib Afrikadakı “buşmen”lərə və “kontinent”lara baxmaq lazım deyil. Ancaq dovolno çto, bizim bu məclisimizdə oturan Məşədi İbadə baxmaq lazımdır. (*Hamı başını aşağı salır.*) Bu sözlər ilə mən Məşədi İbadı askarbit eyləmək istəmirəm, mən özüm də meymuna bənzəyirəm. Amma bir o qədər yox. No Məşədi İbad isə lap aranğutan meymunudur ki, durubdur. Mən yenə povtarit eləyirəm ki, mənim qəsdim Məşədi İbadı askarbit eyləmək

deyildir. Ancaq mən onu yetirmək istəyirəm ki, pozvolte, Məşədi İbadın nəyi və harası Rüstəm bəyə xoş gəlibdir ki, gözəl qızı olan madmazel Gülnazı ona verir? Gözəlliyi? Xeyr! Məşədi İbad, ərz eylədim ki, çirkindir.

Məşədi İbad. Mürtəd oğlu mürtədi yixib ağızına-ağızına vurasan.

Həsən bəy. Cavanlığı? Xeyr, Məşədi İbad qocadır. Bəs nəyi? Neujeli Məşədi İbadın pulu, malı, dövleti? Xeyr, xeyr, Rustəm bəy pulagir adam deyildir. Nakones, bəs nəyi? Bu saat ərz eyləyim. Bax, biz burada şərab içirik, amma Məşədi İbad içmir. Deməli, Məşədi İbad nədir? Məşədi İbad istinni müslümanındır; i tak, Rustəm bəy öz qızını, mənim mneniyama görə, Məşədi İbadın istinni müslümanın olmasına görə veribdir, ona görə yaşasın Rustəm bəy!

Hamı (yavaşdan). Yaşasın, yaşasın!..

Rza bəy. Maşallah bu kəlama!

Həsənqulu bəy. Daha nitq demək lazımlı deyildir. Duraq ayağa!

Hamı. Duraq! (*Dururlar.*)

Əsgər. Yavaş-yavaş getmək vaxtı dəyildirmi?

Hamı. Bəli, vaxtdır.

Həsənqulu bəy. Rüstəm bəy, xudahafiz. (*Əl verir.*) Məşədi İbad, xudahafiz. (*Əl verir.*)

Əsgər. Rüstəm bəy, xudahafiz, Məşədi İbad, xudahafiz.

Həsən bəy. Rüstəm bəy, xudahafiz, Məşədi İbad, xudahafiz. (*Əl verir.*)

Məşədi İbad (*aciqli*). Cəhənnəm ol o yana, mürtəd! Mənə meymun deyib, sonra da əl verirsən?

Rüstəm bəy. Nə oldu, nə oldu?

Həsən bəy. Pozvolte, pozvolte, ya yemu zadam, merzavsu!

Hamı yığılır. “Nə oldu, nə oldu?” deyib aralaşdırırlar, şuluqluq düşür.

(Musiqi)

Həsən bəy.

Mən sənə tay-tuş deyiləm, vurram başın, (2 *dəfə*)

Darbadığın lap dağilar, rödd ol burdan. (2 *dəfə*)

Həsənqulu bəy.

A gedə, Həsən, bəs deyilmi, eyb olsun ki,

İntilient ola-ola savaşırsan. (2 *dəfə*)

Məşədi İbad.

Qoy məni bir ağzın əzim bu mürtədin, (2 dəfə)
Meymun özü ola-ola mənə deyir.

Həməni.

A gedə, ayıbdır sizə bu rəftar, rəftar, (2 dəfə)
Xalqın evində dava etmək pis şeydir. (2 dəfə)
Adama yaraşmaz, adama yaraşmaz,
Adama yaraşmaz, maz, maz, maz, maz...

PƏRƏDƏ

İKİNCİ PƏRDƏ

Rüstəm bəyin həyəti ilə küçədə vəqə olur. Rüstəm bəyin həyəti hasar ilə məhsurdur. Pərdə qalxdıqda həyətdə Sərvər ilə Gülnaz görünür. Pərdədən qabaq musiqi çalır. Sonra tarda “Şahnaz” çalınır. Pərdə qalxır.

Sərvər.

Cahanda var görəsən dərdi-eşqə bir çara,
Bu eşq o eşqdir ki, Məcnuni qoydu avara.

Gülnaz.

Bu eşq o eşqdir ki, Fərhada dağı çapdırdı,
Dübarə tişəni çaldırdı başa o biçara.

(Musiqi)

İkisi bir yerdə.

Çün bahar oldu açıldı...
Gül açıldı hər yanda.

(Musiqi)

Çün bahar oldu açıldı...
Gül açıldı hər yanda.
Bülbül etdi ahü zarü
Nalə çəkdi oxudu. (2 dəfə)

(Musiqi)

Çünki gördü xari bülbül,
Söylədi ki, ey birehm!

(Musiqi)

Çünki gördü xari bülbül
Söylədi ki, ey birehm!
Səndə yoxdur eşq odu,
Gel həzər et naləmdən. (2 dəfə)

(Musiqi)

Aşiq oldur ki, veribdir canini ol canana.

(Musiqi)

Aşiq oldur ki, veribdir canini ol canana,
Verməyibsə canini ol aşiq olmaz canana. (2 dəfə)

Bu əsnada Məşədi İbad, əlində bir yaylıq alma və armud
küçədən gəlib, hasarın yanında dayanır.

Məşədi İbad. Mən istəyirdim ki, adaxlibazlığa gecə gələm, halbuki gündüz də bu hasardan aşmaq çətindir. Ya Allah!.. (*İstəyir hasardan aşın, amma bacarmayır.*) Yox, görünür ki, mümkün olma-yacaq. Qoy bir hambal çağırıım, ayağımın altında yatsın. (*Çağırır.*) Ada, hambal!

Həmbəl (yüyürür). Nə deyirsən, Məşədi? Yükün nədir? (*Kəndirini çıxardır.*)

Məşədi İbad (cibindən bir abbası çıxardır). Al abbasını, ayağımın altında yat.

Həmbəl. Məşədi, olmaya oğurluğa gedirsən?

Məşədi İbad. Kəs səsini, axmaq! Adaxlibazlığa gedirəm!

Həmbəl. Məşədi, Allah qüvvət versin, amma belimi şikəst eylərsən. (*Yixılır. Məşədi İbad onun belinə çıxır və hasardan baxır.*)

Məşədi İbad. Ada, hambal, o yaylığı mənə ver!

Həmbəl. Məşədi, tərpənsəm, yixılsan ki...

Məşədi İbad. Dayan görüm! (*Düşüb yaylığı götürür, bir də çıxanda yaylıq açılır, alma, armud yerə dağıltır.*)

Məşədi İbad (*hasardan baxır*). Qız oradadır, yanında da bir oğlan var. Görəsən o kimdir?

Gülnaz (*onu görüb*). Vay, dədəm vay!.. O kimdir? Mən qaćıram! (*Qaćır.*)

Məşədi İbad (*Sərvərə*). Oğlan, sən kimsən?

Sərvər. Bəs sən kimsən?

Məşədi İbad. Mən Məşədi İbadam!

Sərvər. Mən Sərvərəm!

Məşədi İbad. Bəs sən orda nə qayırırsan?

Sərvər. Bəs sən orda nə qayırırsan?

Məşədi İbad. Mən adaxlibazlığa gəlmışəm!

Sərvər. Mən də adaxlibazlığa gəlmışəm!

Həmbal. A Məşədi İbad, belim şikəst oldu.

Məşədi İbad. Ada, dayan görüm bu nə deyir! Qoçaq, sən kimin adaxlısısan?

Sərvər. Qoçaq, bəs sən kimin adaxlısısan?

Məşədi İbad. Mən Rüstəm bəyin qızı Gülnaz xanımın!

Sərvər. Mən də Rüstəm bəyin qızı Gülnaz xanımın!

Məşədi İbad (*aciqli*). Kəs səsini, axmaq! Sənin nə ixtiyarın var ki, mənim adaxlimin adını çəkirən?

Sərvər. Axmaq sənsən ki, hasara dırmaşmışan!

Həmbal. A Məşədi, belim qırıldı, düş aşağı!

Məşədi İbad. Qurban olasan bu altımdakı hambala, yoxsa əhədini kəsərdim! (*Düşür.*)

Sərvər. Heç bu iş pis olmadı, görək axırı nə olacaq?

Həmbal. Məşədi, belim sıñibdr, bir abbası da verəcəksən.

Məşədi İbad (*hambala*). Heç başa düşmürəm ki, bu nə işdir?

Həmbal. Məşədi deyəsən, qızın iki namizədi vardır?

Məşədi İbad. Əşı, mən qızın halalca adaxlısı ola-ola hasarın bu tayında qalı, bir dələduzun birisi də o tayda olsun? Ay bivəfa arvad! (*Fikrə gedir.*)

(Musiqi)

Məşədi İbad (*rast oxuyur*).

Mən nə danəstəm əz əvvəl ke, to bi mehro vəfai,

Əhdı nabəstən əz on beh ke, bə bəndi ya nə pai¹.

¹ Şeir Sədinindir. Tərcüməsi: Mən əvvəldən bilirdim ki, vəfasızsan; əhd bağlamamaq onu bağlayıb pozmaqdan daha yaxşıdır.

Burada mənim yadıma Leyli və Məcnun əhvalatı düşür.

Məcnun o tayda ahü zar edir,
Leyli bu tayda əğyar ilə eyş edir.

(Musiqi)

İndi mən bu tayda hambal ilə qalmışam,
Yarım da o tayda əğyar ilə söhbət edir.

(Musiqi)

Yox, mən o məcnunlardan deyiləm, bu saat gedib qoçuları buraya
yiğacağam! (*Gedir.*)

Gülnaz ilə Sərvər çıxıb oxuyurlar.

Sərvər (*şikəstəyi-fars oxuyur*).

Ey mələksimə ki, səndən özgə heyrandır sana,
Həqq bilir, insan deməz, hər kim ki, insandır sana.
Verməyən canın sənə bulmaz həyatı-cavidan,
Zindəyi-cavid ona derlər ki, qurbanlır sana.

Gülnaz və Sərvər (*təsnif oxuyurlar*).

Gözəlim sənsən mənim.

(Musiqi)

Mehribanım, həmdəmim.

(Musiqi)

Dəxi yoxdur heç qəmim,
Çox şükür sənə, ey xuda! } (2 dəfə)
Olmadıq biz əğyarə fəda.

(Musiqi)

Sən mənimsən, mən sənin.

(Musiqi)

Ola bilməz özgənin.

(Musiqi)

Həmi bir can, bir tənin,
Çox şükür sənə, ey xuda! } (2 dəfə)
Olmadıq biz əğyarə fəda. }

(Musiqi)

Dərdimə tapdim dava, } (2 dəfə)
Qalmadı heç bir cəfa. }
Axır ki, gördük səfa,
Çox şükür sənə, ey xuda! } (2 dəfə)
Olmadıq biz əğyara fəda. }
Əğyara fəda, əğyara fəda...

Bu əsnada Qoçu Əsgər və başqa adamlar gəlib,
Məşədi İbadla birlikdə hasarın dalında dayanıb baxırlar.

Məşədi İbad. Eşidirsiniz? Bayatı oxuyur.

Bunlar hasarın deşiklərindən baxırlar.

Gülnaz.

Aləmi pərvanəyi-şəmi-camalın qıldı eşq,
Cani-aləmsən, fəda hər ləhzə min candır sana.

Əsgər. Oxa!.. Qız da oxuyur ki!

Məşədi İbad. İndi gördünmü iş nə haldadir?

Əsgər. Məşədi İbad, bir bəri zəhmət çək. (*Qabağa gətirib, nə isə deyir.*)

Sərvər.

Çıxma, yarım, gecələr, əğyar tənindən sakın,
Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana.

Əsgər. İki min manat pul verərsən: bir min mənim, bir min də yoldaşlarımın.

Məşədi İbad. Mən yazılıq bir o qədər pulu sənə haradan verim?

Əsgər. Özün bil, istərsən çıxaq gedək. Sən də camaat içində biabır ol. Heç kəs də sən ilə alver etməz. Sənin kimi binamus adamı biz heç içimizə qoymarıq. Adə, gedək!

Məşədi İbad. Bir bura bax. Yaxşı, verərəm. Sabah gəl pulları apar, amma indi bircə əvvəl bu oğlanı öldür, yoxsa onun səsini eşitdikcə bağrim çatlayır.

(Musiqi)

Qoçular.

Ey, kimsən orda, aç qapını!
Aç qapını, gələk səni öldürək!

(Musiqi)

Piştə doludur, hazır etmişik,
Aç qapını, gələk səni öldürək!
Ey, kimsən orda, aç qapını!
Aç qapını, gələk görək kimdir o.
Ey kimsən, ey, aç qapını!
Aç qapını, gələk səni öldürək!

Gülnaz.

Ax, Sərvər, qorxuram, səni öldürər bunlar.
Gəl tez buradan qaçaq, tez-tez, gedək özgə şəhərə.
Ah, Sərvər, qorxuram,
Açma gəl qapını sən.
Yoxsa səni öldürər
Qoçunun gülləsi.
Gəl bəri, Sərvər, gəl!

Qoçular.

Aç qapını!

Sərvər.

Söyləyin görünüm bir siz,
Nə istəyirsiniz məndən?
Nə lazım sizə bu evdən,
Ta xəlqin qapısından.
Qorxmuram mən sizdən,
Hər nə bilsəniz edin!
Yaxşısı budur, siz gedin,
Öz iş-güçünüzə.

Qoçular.

Sənsən Məşədi İbadın
Gəlnin əlindən alan.

Sənsən xəlqin evin yıxan.
Səndə vardır çox günah,
Gəldik səni öldürək.
Ta kim, Məşədi xoş olsun.
Biz də ondan pul alaq,
Eyşü işrətə məşğul olaq
Ondan biz!

Ə s g ə r (qoçulara). Çıxardin piştoları, hazır olun! Mən bir, iki,
üç dedikdə siz atın! Hazır olun! Bir... iki...

Sərvər fit çalır, qaradovoy çağırır. Qoçular həmən saat qoyub
qaçırlar. Hambil ilə Məşədi İbad dəxi qaçırlar. Sərvər gülür.

G ü l n a z. Ax, qorxudan ürəyim üstümdə durmur.
S ə r v ə r. Heç qorxma, bəri gəl, gedək otağa. (*Gedirlər.*)

Bu əsnada Rüstəm bəy küçədə vaqe olub, həyətə girmək isteyir.

R ü s t ə m b ə y. Hərçənd Məşədi İbadın bir-iki min manat qulağıni kəsdim, amma Gülnaza yazığım gəlir. Binəva bədbəxt olacaqdır. Mənim qızım Məşədi İbadın tayı deyildir, amma nə eyləmək, pulsuzluğun üzü qara olsun.

İstəyir ki, içəri girsin, bu əsnada Sərvər dəxi həyətdən çıxır.
Bunlar bir-birini görüb, bir qədər təəccüb ilə baxışırlar.

R ü s t ə m b ə y. Sən kimsən və mənim evimdə nə qayırırsan?
S ə r v ə r. Mən bir student babayam və sənin evində heç nə eyləmirəm.

Gülnaz ilə Sənəm çıxırlar.

R ü s t ə m b ə y (acıqlı). Bu saat de görüm, nə cürət edib mənim evimə gəlibssən?

G ü l n a z. Öldürəcəkdir, hamımızı qıracaqdır.

S ə n ə m. Allah, sən saxla, yazığıq!..

S ə r v ə r. Mən sənin evinə heç vaxt gəlməzdim, hərgah sənin qızına aşiq olmasayıdım və sənin qızın da mənə aşiq olmasa idi.

R ü s t ə m b ə y (hirs ilə). Bu nə sözdür danışırsan? Nə cürət edir-sən? Bu saat başına bir patron çaxaram ki, beynin dağıllar.

Sərvər. Patronu mən özüm çaxacağam.
Rüstəm bəy. Kimə?
Sərvər. Özümə!
Rüstəm bəy. Bu nə sözdür!
Sərvər. Çünkü mən Gülnazı öldürəndən sonra daha özüm yaşa-
mayacağam.
Rüstəm bəy (*aciqli*). Sən mənim qızımı öldürə bilməzsən!
Sərvər. Sənin xəbərin olmayıacaqdır.
Rüstəm bəy. Necün?
Sərvər. Çünkü əvvəlcə səni öldürəcəyəm.
Rüstəm bəy. Bu nə danişir, ədə, dəlidir-nədir?
Sərvər. Bax, sən bu qızı bədbəxt eyləmək istəyirsən. Amma
mən, Sərvər, sən Rüstəm bəyə deyirəm ki, hərgah qızı mənə vermə-
sən, onda bir güllə sənə, bir güllə ona və bir güllə də özümə vura-
cağam! (*Gedir.*)
Rüstəm bəy. Bacioğlu, bir bura bax! Axı, mən özgəsinə söz
vermişəm, iş işdən keçibdir.
Sərvər. Hərgah sən mən deyənə razı olsan, işi düzəldərəm.
Rüstəm bəy. Nə tövr düzəldərsən?
Sərvər. Əvvəl de görüm, acığın soyudumu?
Rüstəm bəy. Soyudu.

Sərvər əyilib onun qulağına nə isə deyir.

Rüstəm bəy. Əşı, qoy görək! Eylə də iş olarmı?
Sərvər. Sənin canın üçün, mən düz deyirəm, razısanmı?
Rüstəm bəy. Yaxşı, razıyam, amma bəlkə baş tutmadı?
Sərvər. Onda qızı hər kəsə istəyirsən ver!
Rüstəm bəy. Çox gözəl!
Sərvər. Amma sən Məşədi İbada heç bir söz demə və onu
tələsdir ki, tez toy eləsin.
Rüstəm bəy. Çox gözəl, deyəsən ağrıla batan şeydir, görək?
Sərvər. Bax, əyər iş tutdu – tutdu və illah tutmadı...

(Musiqi)

Həm1.

Babalın Sərvərin boynuna. (2 *dəfə*)

Sərvər.

Əyər işi düz eləməsəm...

Rüstəm bəy.

Düz eləməsən...

Sərvər.

Gər bacarmasam...

Rüstəm bəy.

Gər bacarmasan...

Ham1.

Babalın Sərvərin boynuna. (2 dəfə)

Musiqi çalınır, oynayırlar və sonra gedirlər. Məşədi İbad pərişan və pəjmürdə bir hal ilə küçədə vaqə olur, hambal da dalınca.

(Musiqi)

Məşədi İbad (*bayati oxuyur*).

Ayrı düşdüm yarımdan,
Əl çəkmişəm canımdan.
O qədər başımı itirmişəm ki,
Adım çıxıb yadımdan.

Hambal.

Mən aşiq o kəndə də,
Belə o kəndə də, bu kəndə də.
Belə əcəb oğlan qoyub getmişən
A bu kişini əkən dədə!

Küçə adamları hamısı buraya yiğilırlar.

Məşədi İbad.

İşlərim hamısı zülüm getdi.
At axtardım çulum getdi.
Cavan qızı bel bağladım,
Beş min manat pulum getdi.

(Musiqi)

Adamlar.

Əvvəldən aşına idin, yad oldun nədən? (2 dəfə)
Səni qoydu qaçı o nazik bədən!

Ay belə iş olmaz, bala,
Heç belə iş olmaz!
Aman, aman, aman, aman,
Ay belə iş olmaz, bala,
Heç belə iş olmaz!

Məşədi İbad.

Əvvəldən bilsəydim verməzdim pulu, (2 dəfə)
Xəlqin eyləməzdim cibini dolu.
Ay maralım, Gülnaz, bala, ay maralım, Gülnaz!
Aman, aman, aman, aman!..
Ay maralım, Gülnaz, bala, ay maralım, Gülnaz!

Adamlar.

Dedin qocalıqda bir qız alasan, (2 dəfə)
Cavan qızı alıb evə salasan.
Ay belə iş olmaz!..

Həmbəl. A Məşədi, belim sınıbdır, sən gəl bir abbası da vergilən.

Məşədi İbad (*lap azarlı kimi*). A gedə, rədd ol başımdan! Mən nəyin dərdindəyəm, sən nəyin dərdindəsən. Təki mənim də dərdim sənin kimi bir abbası olaydı.

Millətpərəst Həsənqulu bəy golir.

Həsənqulu bəy. Məşədi İbad, salamüneleyküm. A kişi, bu nə işdir? Eşitdim ki, qızın iki adaxlısı vardır?

Məşədi İbad. A Həsənqulu bəy, sən allah, indi insaf eyləyin. Sənin yanında Rüstəm bəy demədi ki, qızı sənə verirəm?

Həsənqulu bəy. Dedi!

Məşədi İbad. Sonra məni evinə çağırmadı?

Həsənqulu bəy. Çağırıldı!

Məşədi İbad. Siz də qonaq gəlmədiniz?

Həsənqulu bəy. Geldik!

Məşədi İbad. Qonaqlıqda məni mübarəkbad eləmədiniz?

Həsənqulu bəy. Elədik!

Məşədi İbad. Birisi də mənə orada meymun demədi?

Həsənqulu bəy. Dedi!

Məşədi İbad. Mən də onunla dalaşmadım?

Həsənqulu bəy. Dalaşdın!

Məşədi İbad. Siz də bizi aralaşdırmadınız?

Həsənqulu bəy. Aralaşdırdıq!

Məşədi İbad (*bərkdən*). Bəs bu nə kələkdir ki, Rüstəm bəy mənim başıma gətirir, özü də hələ mənim beş min manat pulumu yeyibdir.

Həsənqulu bəy. Sən heç qəm eyləmə. İki düzəltmək asandır. İstərsən mən düzəldərəm!

Məşədi İbad. A kişi, atana Allah rəhmət eyləsin, düzəlt, düzəlt, yoxsa əhvalım çox pərişandır.

Həsənqulu bəy. Çox gözəl! Onda tez ol, bir beş yüz manat ver, çünki bu işdə bir balaca pul lazımdır.

Məşədi İbad (*təəccüb ilə*). Nə? Beş yüz manat pul verim?!

Həsənqulu bəy. Əlbəttə, pulsuz olmaz ki!..

Məşədi İbad. Ə kişi, vallah, mən dağıldım, mən söküldüm, mən bu qədər pulu haradan alım verim!

Həsənqulu bəy. Özün bilərsən, amma mən belə güman edirəm ki, beş min manat verən adam, beş yüz də verə bilər, artıq pul deyildir.

Məşədi İbad (*əlini qoynuna salib pul çıxardır*). Çünkü oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu! Bu bir yüz, bu iki yüz, bu üç yüz. Özün də mənə iki yüz boşlusən, elədi beş yüz.

Həsənqulu bəy. Hə!.. İndi işi düzəldərəm, ancaq sən bir qəzetəçi Rzani da gör, çünki Rüstəm bəy qəzetədən çox qorxan adamdır. (*Baxır.*) Aha, budur, özu də gəlir.

Rza vəqe olub Həsənqulu bəyə baş əyir və Məşədi İbadın yanına gedir.

Rza bəy. Salamünəleyküm, Məşədi! A kişi, bu nə əhvalatdır, deyirlər ki, qızın iki adaxlısı var imiş!

Məşədi İbad. Ay Rza bəy, səndən bir təvəqqəm var, sən gəl qələmi al əlinə və bu əhvalatı qəzetədə yaz, Rüstəm bəyi biabır eylə, çox təvəqqə edirəm!

Rza bəy. Bağışlayın, Məşədi, mən onu eyləyə bilmərəm!

Məşədi İbad. Neçün?

Rza bəy. Çünkü o cür şey mənim məsləkimə müğayirdir, bu iş sənin öz xüsusi işindir, camaata nə dəxli var qəzetədə yazam?!

Məşədi İbad. A kişi, vallah, elə bunun özü qəzet əhvalatıdır.

Rza bəy. Yox, Məşədi. Mən bacarmaram və heç vaxt müğayir-məslək iş görə bilmərom!

Məşədi İbad (*əlini cibinə salıb, bir yüzlük çıxardır və guya kağız əvəzinə göstərir*). A kişi, axır bu bir parça kağızı yazmaq çətin seydirmi?

Rza bəy (*pulu görür*). Hə!.. Bu başqa məsələdir, indi başa düş-düm ki, sən nə deyirsən; yazaram, çox yaxşı yazaram!

Məşədi İbad. Bax, elə yaz ki, xalq oxuyub Rüstəm bəyə zad eyləsin... Adı nədir?.. Siz ona nə deyirsiniz?

Rza bəy. İzhari-nifrət!

Məşədi İbad. Hə, hə!.. İzhari-nifrət, izhari-nifrət!

Bu halda intelligent Həsən gəlir.

Həsən bəy. Sən keçən səfər məni askarbit eləmişsən, zato mən səni suda çəkmişəm.

Məşədi İbad. A kişi, sən allah, əl çək məndən. Mənə meymun dedin bəs deyil, sonra da suda çəkirsən?!

Həsən bəy. Xeyr, əl çəkmərəm, gərək sudda cavab verəsən.

Məşədi İbad. Ay camaat, mən burda öz həşrimə qalmışam, bu da gəlibdir ki, səni suda çəkirəm!

Həsənqulu bəy (*Məşədini bəri çəkir*). Məşədi, ağzına bir şey ver, rədd olsun!

Məşədi İbad. Yəni buna da pul verim?

Həsənqulu bəy. Bir əlli manat ver, əl çəkər.

Məşədi İbad (*çixardır*). Ala, ala, rədd ol başımdan!..

Həsən bəy. Eto druqoye delo. Ərizəmi geri alaram.

Məşədi İbad. Diriqoy, ya qeyri diriqoy...

Hambal. A Məşədi, bu qədər xəlqə pul paylayırsan, mənə də bir abbası ver, belimi sindiribsan!

Məşədi İbad. Əshi, rədd ol o yana, bir sən qalmışdin ki, məni soyasan. (*Yüyürür hambalın üstə, hambal qaçıır, amma sonra yenə gəlir.*)

Həsənqulu bəy. Həzərat! Gəlin bu məsələni müzakirəyə qoyaq. Axı belə iş olmaz ki, Rüstəm bəy eyləyir, bu kişi də axı yazıqdır. Pulu gedir, özü də biabır olur. Gəlin bu saat Rüstəm bəyi bura çağırıq və onunla seryoznı danışaq!

Hambal. Əlbəttə, əlbəttə.

Qapını döyürlər. Rüstəm bəy gəlir.

(Musiqi)

Böylə olmaz ki, sən aldadasan bizi,
Sən verirsən qızı
Özgə adama ərə getsin. (2 dəfə)
Bəs bu kişi yaziq necə etsin? (2 dəfə)

Məşədi İbad.

Allaha and olsun, budur deyirəm:
Qızı mənə, qızı mənə gərək verəsən.
Verməsən hərgah, eylərəm bədnəm,
Çünki mən bir adamam, baxmaram bəyə.

Həm1. Böylə olmaz ki, sən... (i.a.)

Rüstəm bəy. Sözün doğrusu, mən qanmıram ki, siz nə deyirsiniz!

Məşədi İbad. Necə qanmırsan? Mənim pulumu yeyib, yalandan deyirsən ki, qızı sənə verəcəyəm, amma özgəsinə verirsən.

Rüstəm bəy. Kim deyir onu?

Məşədi İbad. Öz gözümlə gördüm ki, sənin qızının yanında bir cavan oğlan durubdur, soruşdum ki, ədə, sən kimsən, dedi: mən qızın adaxlışıyam!

Rüstəm bəy. Ha, ha, ha!.. O kişi zarafat edibdir. Bilirsənmi o kimdir? O qızın öz dayısıdır. Səninlə lotuluq eləyibdir. Sən də inanırsan və bir də (*onlara*) Həsənqulu bəy, Rza bəy, sizin üçün eyb olsun ki, bu cürə axmaq sözə inanıb, mənim qapıma gəlirsiniz. Mən çox inciyirəm.

Həsənqulu bəy. Rüstəm bəy, vallah, bağışla bizi, Məşədi İbad yoldan çıxardı.

Rza bəy. Sən Allah incimə bizdən, burada, rus demişkən, nedarazumeniya əmələ gəlibdir.

Məşədi İbad (*Rüstəm bəyə təraf gedib, əlindən tutur*). Bağışla, bəy, Allah səndən razı olsun ki, bizi şəkki-şübədən çıxardın. Amma, vallah, əhvalım çox pərişan olmuşdu. Ə kişi, mən deyirəm ki, axı Rüstəm bəy kişidir, belə şey eləməz. Qərəz ki, Allah şeytana lənət eyləsin! (*Gülə-gülə*.) Rüstəm bəy mən istəyirəm ki, toyu bu günlərdə başlayam. Nə deyirsən?

Rüstəm bəy. Çox da yaxşı olar, nə qədər tez olsa, bir o qədər yaxşıdır.

Məşədi İbad. Onda mən bu gün istixarə elətdirərəm, bu yaxın xoş günlərin birində toyumuzu başlarıq.

Ham1. Allah mübarək eyləsin! Məşədi İbad, toy hamamında bir yerdə çımək.

Məşədi İbad. İnşallah, bir yerdə çımərik. (*Kənara*) Bu şərtlə ki, hamam pulu sizdən.

Ham1.

Məşdi İbad, çox mübarək olsun! }
Toyun sənin çox mübarək əst! } (2 dəfə)

Məşədi İbad.

Çox sağ olun, çox da razıyam,
Zəhmət çəkib iş düzəldiniz.

Ham1.

Məşdi İbad, çox mübarək olsun!
Toyun sənin çox mübarək olsun!
Çox mübarək olsun, çox mübarək olsun!
Olsun, olsun, olsun, olsun!..

PƏRDƏ

ÜÇÜNCÜ PƏRDƏ

Bir hamamın soyunub-geyinən yerində vəqə olur. Sol tərəfdə (zaldan baxarkən) qapı və pilləkənlər, sağ tərəfdə, künclə hamamın çımlıq yerinə giron qapı var. Ortada hovuz və fantan, üstündən qəndil asılıbdır. Hamamçı Məşədi Qəzənfer sarı kürkə bürünüb, bayır qapının solunda öz yerində əyleşibdir. Qabağında manqal, üstündə güvəc, yanında mücrü. Özü də qəlyan çəkir. Ondan bir az sağ tərəfdə dəllək usta Məhərrəm Kərbəlayı Nəsirin başını qırxır. Bir az o yanda zurnaçılar oturubdurlar. Bir kənarda bir neçə nəfər camadar əllərində qırmızı fitə, balaqları çırmala dayanıbdırlar.

(Musiqi)

Ham1 (*oxuyurlar*).

Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasib, gəl, gəl, yerin var.
Dövlətli, kasib, tez gəl, yerin var, gəl!..

H a m a m d a n b i r s o s.

Gəl, ey ha!.. Bir yumurta!..

H a m 1.

Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasib, gəl, gəl, yerin var.

(Musiqi)

Dəllək qırxır, hamamçı qəlyan çəkir.

Məşədi Qəzənfər. Həqiqət, hər bir şeyi fikirdən keçirib yenə baxıb görürəm ki, dünyada hamamdan başqa ləzzətli bir yer varsa, yenə hamamdır. Deməyin ki, özüm hamamçıyam ona görə belə danışram, xeyr! Əşİ, adam gərək insaf ilə danışsın: qışın soyuğunda harada qızışa bilərsən?

H a m 1. Hamamda!

Məşədi Qəzənfər. Yazın istisində harada sərinləyə bilərsən?

H a m 1. Hamamda!

Məşədi Qəzənfər. Daha kim deyə bilər ki, hamam pis şeydir?

H a m 1. Əşİ, heç kəs!

Məşədi Qəzənfər. Bəs belə de!

Usta Məhərrəm. Mən dəlləyəm. Özüm də ömrümün çox vaxtını hamamda keçirmişəm, heç bir belə heyfsilənmirəm. Çünkü baxıb görürəm ki, mənim üçün hamamdan başqa heç bir yerdə xoş keçmir. Xalq gedir, adı nədir, o klub, mənim klubum hamamdır. Xalq gedir teatra, mənim teatrım hamamdır. Əşİ, işləyib yorulandan sonra harada istirahət edə bilərsən?

H a m 1. Hamamda!

Usta Məhərrəm. Harda bir parça ləzzət görərsən?

H a m 1. Hamamda!

Usta Məhərrəm. Daha kim deyə bilər ki, hamam pis şeydir?

H a m 1. Əşİ, heç kəs!

Usta Məhərrəm. Bəs elə, de gölsin!

(Musiqi)

H a m 1.

Hamamın içinde, içinde də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var,

Dövlətli, kasıb, gəl, gəl, yerin var.
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!..

Hamamdan bir səs. Gəl, ey ha!.. Bir papiroş, özü də müştük ucunda. (*Aparırlar.*)

Ham1.

Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var.
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!..

(Musiqi)

Kərbəlayı Nəsir (*dəllək ülgücü itiləyərkən*). Mən özüm bisa-vadam, amma kitabda yazınlardan oxuyubdurlar, mən də eşitmİŞƏM: müsəlman padşahları bir yerdə şəhər salanda ilk əvvəlcə hamam tikdirmişlər, ondan sonra karvansara, ondan sonra məscid. Əşı, insaf ilə danışmaq, tozun-torpağın içində işləyirsən, çirkə-pasağa batırsan, bəs sonra harada təmiz olursan?

Ham1. Hamamda!

Kərbəlayı Nəsir. Harda pak olursan?

Ham1. Hamamda!

Kərbəlayı Nəsir. Daha kim deyə bilər ki, hamam pis şeydir?

Ham1. Əşı, heç kəs!

Kərbəlayı Nəsir. Bəs belə!

Məşədi Qəzənfər. Padşah dedin, yadına düşdü: əşı, hamam indi hürmətdən düşübdür, qədim zamanlarda hamamın böyük hürməti varmış, bütün şairlər, sükəngülər, nağıl deyənlər, dərvishlər – hamısı hamama yiğilib, gözəl-gözəl söhbətlərlə hamam əhlini feyziyab edərlərmiş. Əşı, harada şirin-şirin söhbət eşidirsən?

Ham1. Hamamda!

Məşədi Qəzənfər. Harda dünya qayğısını yadından çıxardarsan?

Ham1. Hamamda!

Məşədi Qəzənfər. Daha kim deyə bilər ki, hamam pis şeydir?

Ham1. Əşı, heç kəs!

Məşədi Qəzənfər. Bəs elə isə, de gölsin!

(Musiqi)

H a m 1.

Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasib, gəl, gəl, yerin var,
Dövlətli, kasib, gəl, gəl, yerin var!..

H a m a m d a n b i r s ə s. Gəl, ey he!.. Ab xurdan, içində qəmiş.
(Aparırlar.)

(Musiqi)

H a m 1.

Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasib, gəl, gəl, yerin var,
Dövlətli, kasib, tez gəl, yerin var!.. Gəl.

U s t a M ə h ə r r ə m. Sizin canınız üçün, bir çox naxoşlular var ki, kurs qurtarmış həkimlər dərmanından acizdirlər. Amma naxoşu hamama götürən kimi yaxşı olub sağalır. Ondan əlavə, hamam belə şeydir ki, insana zinət verir, abıra mindirir. Özünüz deyin, harda yaxşı qan aldırmaq olar?

H a m 1. Hamamda!

U s t a M ə h ə r r ə m. Harda yaxşı baş qırxdırmaq olar?

H a m 1. Hamamda!

U s t a M ə h ə r r ə m. Harda yaxşı həna yaxmaq olar?

H a m 1. Əş, hamamda!

U s t a M ə h ə r r ə m. De, bəs belə!

M ə ş ə di Q ə z ə n f ə r. Həna dedin, yadına Sədi Əlyəəlrəhmənin bir şeri düşdü ki, günlərin bir gündən rəhmətlik hamamda çımrəkən öz məhbubindən həna alıb, ətrindən bihus olub və o xüsusda bu şeri deyibdir:

Gili-xoşbuyi dər həmmam ruzi
Rəsidi eż dəsti-məhbubi be dəstəm.
Bədu qoftəm ke, mişki, ya ənbəri
Ki, əzbuyi-delavizi-to məstəm.
Bəqofqa mən gili-naçız budəm
Və leykən moddəti ba gül neşəstəm.

Kəmali-həmneşin bər mən əsər kərd
Və gərna mən haman xakəm ki, həstəm!¹

İnandırıram sizi ki, əgər Sədi Əlyəələhmə hamama gəlməsə idi,
heç vaxt bu şeri yaza bilməzdi. Əşı, belə olandan sonra kim deyə
bilər ki, hamam pis şeydir?

H a m 1. Heç kəs!

Məşədi Qəzənfər. Bəs belə isə, de gəlsin!

(Musiqi)

H a m 1.

Hamamın içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!..

H a m a m d a n b i r səs. Gəl, ey ha!.. Qətfə! Gəl apar!

Camadarlar qətfə ilə gedirlər.

H a m 1.

Yay, yaz, qış, bahar isti, sərin var,
Dövlətli, kasıb, gəl, gəl, yerin var,
Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!..

İçəridən gəlirlər. Bəy hamamdan çıxır. Zurnaçılar çalmağa
başlayırlar. Pərdə enir. Amma zurna səsi gəlir. İki dəqiqə-
dən sonra pərdə qalxır. Zurna kəsir. Səhnədəkiler geyin-
mələrini tamam edirlər. Məşədi İbad yaxasını düyməleyir,
sonra əlinə aynanı alıb, saqqalına baxır. Həsənqulu bəy sur-
tukunu geyir, Rza bəy varatnikini taxır. Həsən bəy başını
darayırlar. Əsgər çəkmələrini geyir, hambal patavasını dolayır.
Sairələr də kimi başını qurudur, kimi düymələrini bağlayır.

¹ Seir Sədidən götürülmüşdür. Tərcüməsi:

Bir gün hamamda xoş ətirli bir palçıq
Dostun əlindən mənim əlimə çatdı.
Ona dedim ki, sən mişksən, ya ənbərsən
Ki, sənin ürəyə yatan ətrindən mən məst olmuşam?
Dedi: mən bir dəyərsiz palçıq idim,
Lakin bir müddət gülə tay oldum.
Mənim həmsöhbətimin kəmali mənə təsir etdi.
Əgər belə olmasaydı mən həmin torpaq olaraq qalardım.

Məşədi Qəzənfər. Məşədi İbad, səhhəti-vücud! Allah mübərək eləsin! Oğullu-uşaqlı olasan!

Məşədi İbad. Sağ olasan, vücudun bibəla olsun!

Ham. Allah mübarək eləsin, Allah mübarək eləsin!

Məşədi İbad (*cavab verir. Bir az conra ayna əlində*). Amma deyəsən, bu səfər dəllək hənəni yaxşı yaxıbdır, daha ağı tük gözümə dəymir.

Əsgər. Maşallah, lap cavan olubsan ki!

Məşədi İbad. Cavan olmayanda qoca deyiləm ki...

Məşədi Qəzənfər (*bəylərə*). Bəydadaşlar, hamam xoşunuza gəldimi? Çünkü sizlər bizim hamamlara gəlməzsınız, ona görə soruşuram.

Həsənqulu bəy. Mən çoxdandır ki, töbə eləmişdim ömrüm olanı müsəlman hamamına getməyim, amma Məşədi İbadın xatirəsi yanında o qədər əzizdir ki, töbəmi sindirib məhz onun xatirəsi üçün bu hamama gəldim. Gəldim də... Heç, daha keçibdir.

Məşədi Qəzənfər. Bəs belə!

Rza bəy. Hərgah mən bir papaq alaydım və o papağa beş yüz otuz altı manat pul vermiş ola idim və bir nəfər də o papağı mənim başımdan götürüb müsəlman hamamının içində tollaya idi, mən papaqdan əl çəkərdim, amma hamama girməzdim. Lakin Məşədi İbadə söz vermişdim deyə, daha sözümdən qaça bilmədim.

Məşədi Qəzənfər (*sınır*). Bəydadaş, guya mənim hamamım murdardır? İçində urus çımir, erməni çımir, yəhudi çımir?!

Rza bəy. Rəhmətliyin oğlu, girirəm xəznəyə, bilmirəm ki, bu içində çımdıyım sudur, neftdir, həlimdir, yoxsa bozbaşdır. Həzərat, vallah, sabah bunu mən qəzetəmdə yazaram. Belə eləməyin!

Həsənqulu bəy. Əşti, insafdır, o xəznəyə mən də girim, bu hambal da girsin? (*Hambalı göstərir.*)

Hambal. Bəy, məgər hambal hamamda çimməz, bəs hambalın canı can deyil?

Həsən bəy. Rza bəy prav. Doğrudan, mən də xəznəyə girib bilmədim ki, sudur, yoxsa ayrı bir jidkostdur. (*Həsənqulu bəyə*.) No vi, vi rassujdayete kak burjuy! Necə yəni mən də girim, hambal da girsin, məyər hambal da sənin kimi adam deyil?

Hambal. Əlbəttə, adamam!

Həsən bəy. Onun da iki qulağı var, sənin də!

Həm bəl. Əlbəttə, iki qulağım var, bə nədi?
Həsən bəy. Onun da bir burnu var, sənin də!
Həm bəl. Əlbəttə, bir burnum var, bə nədi?
Həsən bəy. Yedinstvennaya raznitsa bundadır ki...
Həsən qulu bəy (*sözünü kəsir*). Bilirsən nə var, Həsən bəy!
Sən keçən səfər Məşədi İbadla savaşdın, yenə də o bir evin içində
oldu ki, heç kəs bilmədi, amma bura hamamdır, özün bilirsən ki,
obşestvenni yerdir, təvəqqə edirəm ki, burada savaşmayasan.
Həsən bəy. Net, mən kak istinniy narodnik protestuy!

Bunlar – Rza da iştirak edir – əllərilə işarələrlə danışın bəhs edirlər.

Məşədi İbad (*adamları nəzərdən keçirməklə sayır*). Görəsən
bunların hamisİNİN hamam pulunu, inşallah, mən verəcəyəm, hə?..
Bu bahalıqda bir bu qədər hamam pulu heç bilirsən neçə elər?
Görüm, hamamçını bir no kələkləyə bilərəmmi?

Həsən qulu bəy (*münaqişəyə davam edərək*). Da ostavte
menya v pokoye!

Həsən bəy. Net! Ya doljen protestovat.

Rza bəy. Əshi, ayıbdır hamamın içində...

Həsən qulu bəy. Da protestuyte, skolko xotite!

Həsən bəy (*bərkdən*). Ya ne pozvolyu, çtobi...

Əsgər, Rza tez durub bunların aralarına girirlər ki, aralaşdırınsınlar.

Məşədi Qəzənfər. Bunların hamısı, görünür ki, mənim xəz-nəmin suyunun təsirindəndir.

Məşədi İbad (*onlara*). Bura bax, a!.. Cəncəl eləmək neyçün?
Kişinin hamamında iki saatdır ki, müftə ćimibsiniz, hələ bir durub
cəncəl də salırsınız? Eyibdir ki... (*Sükut; hamamçıya müraciətən*)
Məşədi Qəzənfər, sənin yadına gəlməz, çünkü çox kiçikdin, mən
ilk toy eləyəndə ki, mərhum Kərbəlayı Murtuzanın qızı, rəhmətlilik
Sonanı almışdım, toy həmin bu hamamda oldu. O zaman sənin otur-
duğun yerdə rəhmətlilik sənin atan Məşədi Səməndər əyləşmişdi.
Çıxanda durdum pul verməyə, dedi: ayıbdır ki... Nə qədər eylədim,
pul almadı, yalvardım-yaxardım, almadı ki, almadı... Qərəz, rəhmət-
lik çox gözəl kişi idi.

Həmə bir-birinə baxıb himləşir.

Məşədi Qəzənfər. Heç mənim özümü demirsən. Keçən həftə bizim Məşədi Muxtarın toyu idi ki, mənimlə bərk aşnadır. Gəldilər hamama, gedəndə nə qədər eylədi, pul almadım, dedi, inciyərəm səndən, dedim, mən də inciyərəm səndən, almadım. Yanında lap bu Həsənqulu bəyə oxşayan bir nəfər bəy var idi. Çıxartdı cibindən iki dənə yüzlük üstümə atdı, istədim almayıam, razı olmadı. Əlli manat dəlləyə verdi. Camadarların hərəsinə on manat naçay¹ bağışladı; onun sabahı bir də gördüm ki, bir dəst yaxşı libas, iki kisə əla həna, bir kəllə qənd və bir dənə şirniyyat xonçası gəlibdir. Bunu da toy sahibi Məşədi Muxtar göndərmişdi. Axşam da ki, toyda idik. Qərəz, çox canfişanlıq oldu.

Bəylər himləşib gözləşirlər.

Həsənqulu bəy (*Həsən bəyə*). Vı vezde umestno, neumestno lezite sporit.

Rza bəy. Yenə başladılar ki...

Həsən bəy. Ya ne moqu, ya doljen protestovat, ya çelovek s ubejdeniyem.

Həsənqulu bəy. Da vı, prosto obmanşik i vse!

Həsən bəy (*bərkdən*). Çto? Vı menya oskorblyayete?

Həsənqulu bəy (*o da bərkdən*). Da oskorblyu!

Ara qarışır, Rza, Əsgər, sair qoçular qalxıb,
onları aralaşdırmaq isteyirlər.

Həsən bəy. V takom sluçaye ya uxoju i potrebuyu udovletvo-reniye za oskorbleniye. (*Gedir.*)

Rza bəy (*onun dalınca*). Həsən bəy, Həsən bəy, hara gedirşən, bir dayan. (*O da onun dalınca gedir.*)

Həsənqulu bəy (*kefsiz*). Həzərat, bağışlayın, xudafız!.. (*Gedir.*)

Əsgər (*onun dalınca*). Əşİ, bir dayan görək, bu saat hamımız gedirik!

Gedir, adamları da onun dalınca çıxırlar.
Qalır hamam əhli ilə Məşədi İbad və hambal.

¹ Çay pulu

Məşədi İbad (*kənara*). Lotular pul söhbətini eşidib qaçdilar.
Yox, mənim kələyim baş tutmadı!

Məşədi Qəzənfər. Məşədi, sənin bu aşnaların nə hırslı adamlardır?

Məşədi İbad. Havanın təsirindəndir. (*Ona.*) Qərdəş oğlu, haqq-hesabımız neçə elədi?

Məşədi Qəzənfər. Daha onu soruşmazlar ki, toy hamamıdır,
neçə verirsən ver, istərsən, mən də atam kimi səndən heç zad alma-yım...

Məşədi İbad. Xeyr, çox sağ ol! (*Kənara.*) O mənə baha oturar.
(*Pul çıxardır verir.*) Bəsindirmi?

Məşədi Qəzənfər. Bəsdir, Allah bərəkət versin!

Məşədi İbad (*camadarlarla*). Balam, ala, bu da sizin! Bunu
da içəridəkilərə verərsiniz.

Camadalar. Çox sağ ol, Məşədi! Allah bərəkət versin!

Hambal. Məşədi, abbasını vermədin, ha!..

Məşədi İbad. Adə, get gör bunlar necə oldu. Deyinən ki, qorx-mayıñ, hamam pulu verildi, gəlsinlər bəyi hamamdan çıxarsınlar. (*Zurnaçılara.*) Balam, siz də bir şey çalın, camaat yiğilsin hamama, çıxaq gedək.

Zurnaçılар çalırlар, bir qədər keçmiş çıxıb gedənlər
hamısı geri qayıdırılar.

Məşədi İbad (*durur*). Ya Allah!..

Hambal kömək edib düşürür aşağı. Zurnaçılар da qabaqda
çala-çala çıxıb gedirlər. Hamamçı, dəllək Məhərrəm,
Kərbəlayı Nəsir və camadarlar yerlərində qalır, yenə də
əvvəlki sayaqda olurlar.

Məşədi Qəzənfər. Bu urusbabilər heç ildə bir dəfə hamama
getməzlər, qüsl-təharət nə olduğunu bilməzlər, gəlib burda mənim
hamamımı pisləyirlər. Əşı, bir insaf ilə danışaq: harda yuyunub təmiz
olarsan?

Ham1. Hamamda!

Usta Məhərrəm. Harda suya batıb-çıxa bilərsən?
Ham1. Hamamın xəznəsində.

Kərbəlayı Nəsir. Daha kim deyə bilər ki, hamam pis şeydir?
Hamı. Əşİ, heç kəs!
Məşədi Qəzənfər. Bəs elə isə, de gəlsin!

(Musiqi)

Hamı.

Hamamin içində, içində də çölündə (2 dəfə)
Yay, yaz, qış, bahar isti, sərin var.
Dövlətli, kasib, gəl, gəl, yerin var,
Dövlətli, kasib, tez gəl, yerin var, gəl!..

(Musiqi)

(*Usta Məhərrəmlə Məşədi Qəzənfər kürkünü
salıb oynayırlar, camadarlar da çirtiq vururlar.*)

PƏRDƏ

DÖRDÜNCÜ PƏRDƏ

Məşədi İbadın evində vaqe olur. Toy məclisidir. Qoçu Əsgər “Padşah” olub, yuxarı başda əyləşibdir. Səhnədə olanlar: Həsənqulu bəy, Rza bəy, Əsgər və qonaqlar. Pərdə qalxır. Oyunçu qız ləzginka oynayır. Bəəd çıxıb gedir.

Əsgər. Mən tar çalana əmr edirəm ki, bir “Roza” havası çalsın, Həsənqulu bəy durub oynasın!

Həsənqulu bəy (*ayağa durur*). Padşah sağ olsun, vallah, mən oyun bilmirəm, məni bağışla!

Əsgər. Çəkin onu ortaya, bir-iki qırmanc vurun! (*Nökərlər Həsənqulu bəyi çəkib oynadırlar. Bəədə haman qərar ilə Rza bəy oynayır.*) Çəkin buraya Məşədi İbadı! Bəy gərək toyunda oynasın ki, ucuzluq olsun.

O biri otaqdan Məşədi İbadı götürirlər.
Məşədi İbad “Mirzəyi” havasını oynayır.

Həsənqulu bəy. Balam, dəxi vaxtdır, gedək gəlini götirməyə.
Hamı. Bəli, vaxtdır. (*Ayağa durub hamı gedir.*)

Məşədi İbad (*daxil olur*). Türkdə bir məsəl var: deyərlər ki, hər gözəlin bir eybi olar. Qonaqlar bu evdə olanda mən o biri otaqda səhərdən bəri fikirdə idim ki, ayə, mənim eybim nədir? İndi bilmışəm ki, mənim bir eybim varsa, o da eyibsizliyimdir. Hərçənd bu çox nazik mətləbdir, amma həqiqətdə də belədir ki, var. Hərgah mənim bir danə eybim olsayıdı, xalq deyərdi ki, zərər yoxdur, hər gözəlin bir eybi olar. Amma indi mənim heç bir eybim yoxdur, ona görə də heç kəs mənə gözəl demir. Bütün məsələ bundadır. Vəssəlam... Hər halda qız nə qədər gözəl olsa da, bir o qədər mənə baha oturdu: beş min manat Rüstəm bəy və toy xərci, beş yüz manat Həsənqulu bəyə rüşvət, yüz manat Rza bəyə rüşvət, əlli manat Həsən bəyə rüşvət, bir abbası hambala müzd, dörd yüz manat... Əshi, hesab eləməsəm yaxşıdır! Daha ürəyim xarab olur. Amma pis geyinməmişəm, ha!.. (*Ətrafına baxır və dalını görmək üçün firlanır və sonra bir yerdə ayləşir.*) Bəli, qız gəlsin görək nə olacaqdır. (*Zülmümə eyləyir:*)

Şəb əsl şəhido şəmo şərabo şirini,
Gənimət əst ke, şəbi ruyi dustan bini!¹

Qız gəlsin, amma mən bir şeydən qorxuram ki, evdə oturmağa hövsələsi gəlməsin, çünkü o cürə evdə böyükmiş qız bir az kəmhövsələ olar. (*Açıqla.*) Ağzı nədir! Vallahi, bax bu gündən bir yekə qıflı ala-cağam. Səhər durub dükana gedəndə qapını qıffıllayıb, acharını aparaçağam ta axşam qayıdana qədər; qoy qalsın evdə, evə öyrəşsin; pəncərələri də daldan taxta ilə vurduracağam. Çox da o yan-bu yan eyləsə, döyücəyəm, çünkü arvad ki, döyülmədi, xarab olar; arvad ərindən nə qədər kötək yesə bir o qədər ərin çox istəyər. Mən bunu qabaqlarda çox təcrübə eyləmişəm. Rəhmətlik Sonaya bir kərrə bir yumruq nə tori saldımsa, iki saat nəfəsini ala bilmədi; o idi ki, məni görən kimi üzümə gülərdi. Rəhmətlik Pərzada günlərin bir günü bir sillə çəkdim ki, bir dişi sindi, o idi ki, sonra bir kərrə olsun üzümə durmadı. Tək bircə mürtəd oğlunun qızı Gülxanıma bir ağac ilə elə

¹ Şeir Hafızındır. Tərcüməsi:
Gecədir, gözəl dost, şam, şərab və şirin,
Bir gecə dostun üzünü görmək də qənimətdir.

çəkdim ki, o qaçan oldu ki, qaçı! Bu da o yan-bu yan eyləsə, budur, onun canıdır. (*Yumruq gəstərir. Bu əsnada daldan: “Allah”, “Allah” cəci gəlir, zurna çalınır.*) Paho, gəlin gəldi, mən qaçım!

Qaçır o biri otağa. Gəlini gətirirlər. Sənəm dəxi gəlin ilə içəri girir.

Biris i. Aha, de gəlin bəri çıxın! Sənəm, sən də bu biri otağa gəl.

Həmi çıxır, tək gəlin qalır.

(Musiqi)

Məşədi İbad (*daxıl olur*).

Mən nə qədər, nə qədər qoca olsam da,
Dəyərəm min cavana... (*və i. a. oxuyur*.)

Xanım, ay xanım, zəhmət çək, başından çarşabı qoy yerə, sənə canım qurban!

Çarşabın içindən gəlin əvəzinə Sərvər çıxıb, əlindəki siğarı tapança kimi uzadır Məşədi İbada tərəf.

Məşədi İbad. Vay!.. (*Deyib çökür*)

Sərvər. Səsin çıxdımı, başına bir gülə vuracağam! Tez ol, bir kağız-qələm götür!

Məşədi İbad (*qorxu ilə*). De qoy tapım da!.. (*Stolun üstündən kağız-qələm götürür*.) Bəs indi nə qayırim?

Sərvər. Otur, bu saat mən deyəni yaz, tez ol, yoxsa vurdum gülənə!

Məşədi İbad. Yazım da, vallah, bu saat yazım!

Sərvər. Yaz! (*Bərkdən deyir*.) Mən, Məşədi İbad Kərbəlayı Xocaverdi xan oğlu...

Məşədi İbad. Vaxsey!.. Atamın adını da bilir!

Sərvər. Danışma, yaz, yoxsa odlaram səni!

Məşədi İbad. Vallah, danışmiram, yazıram, sonra?

Sərvər. Rüstəm bəyin qızı Gülnaz xanımı almaq istəmirəm.

Məşədi İbad. İstəyirəm...

Sərvər (*acıqlı*). İstəmirəm!..

Məşədi İbad. Yaxşı, istəmirəm, istəmirəm!..

Sərvər. Və təvəqqə edirəm ki, onun kəbini geri oxunsun.

Məşədi İbad. Bunu kim təvəqqə edir?

Sərvər. Yaz mən deyəni, yoxsa beynini toz eylərəm!

Məşədi İbad. Yazıram, yazıram, sonra?

Sərvər. Və onun əvəzində qulluqçu Sənəmi alıram, yazdırın mı?

Məşədi İbad. Yazdım...

Sərvər. De qol qoy!

Məşədi İbad. Vaxsey!.. Bəs mənim pullarım...

Sərvər. Qol qoy, yoxsa partladaram səni. (*Qol qoydurur.*) İndi tərpənmə!

Məşədi İbad. Tərpənmirəm.

Sərvər. Danışma!

Məşədi İbad. Danışmırıam.

Sərvər dal-dalı gedib Sənəmi gətirir.

Sərvər. Bax bu sənin arvadındır. (*Dal-dalı gedir.*) İndi tərpənmə!

Məşədi İbad. Tərpənmirəm.

Sərvər. Danışma!

Məşədi İbad. Danışmırıam.

Sərvər birdən dönüb cəld qaçır.

Məşədi İbad (*çığırır*). Ədə tutun, ədə qoymayın. Ay, tez olun, qaçı! Ədə, bu nə iş idi mənim başıma gəldi, ay tutun, ay qoymayın!..

Camaat hamısı dolur içəri, səs-küy düşür.

Həsənqulu bəy. Ədə, bir dayan görək nə olubdur. Məşdi İbad, nə olub, nəql eylə görək!

Məşədi İbad. Əshi, siz bu gəlini gətirəndə bir baxmadınız görək, bu kişidir, yoxsa arvaddır?

Ham. Bu nə əcəb sözdür?! Həlbəttə, gəlin arvad olar!

Məşədi İbad. Amma bu gəlin kişi çıxdı. Rüstəm bəy mənim evimi yıxdı, qızın əvəzinə mənə kişi göndərdi, o da qaçı getdi.

Ham. Paho!.. Bu nə işdir ki, o görübdür, belə də adam aldatmaq olarmı?

B i r i s i. Bəs nə tövr olsun, neyləməli?
Həsənqulu bəy. Məşədi, bir əlli manat ver, gedim bu saat
gubernatoru buraya gətirim? Razısan?
Məşədi İbad (*azarlı kimi*). Yox...
Rza bəy. Məşədi, iyirmi manat ver, bu saat qəzətdə Rüstəm
bəyi biabır eyləyim, razısan?
Məşədi İbad. Yox...
Əsgər. Məşədi, bir otuz manat ver, gedim Rüstəm bəyin
beyninə bir patron çaxım, razısan?
Məşədi İbad. Yox...
Hamı. Bəs nə eyləməli?
Məşədi İbad. Gedin qaziya deyin ki, bu arvadın kəbinini
mənim üçün kəssin!
Hamı. Ha!.. Bu başqa məsələdir. Nə eləmək: o olmasın, bu
olsun, heç pis deyildir.

(Musiqi)

Hamı.

Gedin, gedin, qaziya deyin, } (2 dəfə)
Qoy kəbini kəssin.
(Sənəmə) Məşədiyə arvad edək,
Razısan?

Sənəm. Hə!.. Hə!..

Hamı (*Məşədi İbada*). Razısan?

Məşədi İbad. Hə!.. Hə!..

Hamı. Razısız?

Məşədi İbad və Sənəm. Hə!.. Hə!..

Hamı. Bəs gedək biz?

Məşədi İbad.

Gedin, gedin, qaziya deyin, } (2 dəfə)
Qoy kəbini kəssin.
(Sənəmə) Səni mənə arvad edə, razısan?

Sənəm. Hə!.. Hə!..

Məşədi İbad (*xora*). Razısız?

Xor. Hə!.. Hə!.. Raziyiq!.. Hə, Hə!.. Bəs gedək biz?

Bu əsnada səhnənin dal pərdəsi qalxır, Sərvər ilə Gülnaz
hündürdə dayanıb görünürlər. Tar çalınır.

Sərvər (*bayati-qacar oxuyur*).

Yetdim vüsalına yarın, çəkdim əzabını,
Aşıqsə vəsl yolunda verər, əlbəttə, canını.

Gülnaz.

Çün qalxdı pərdə, əyan oldu hər kəsə,
Məşuqə aşiqə vasil edər əlbəttə canını.

Hamı (*Məşədi İbadə*).

Sən qoca, qız cavan,
Səndə yoxdur eşq odu.
Sərvərindir eşqi, } (2 dəfə)
Sənə olmaz heç meyli.

Məşədi İbadə.

Yanıma gəl, arvad, yanıma gəl, (2 dəfə)
Yanıma gəl, et məni şad!..

Hamı.

Pulunu verdin sən, Məşədi İbad,
Əlinə düşdü dul arvad,
Qəm yemə hərçi badəbad,
Olmasa o, bu olsun!..

PƏRƏDƏ

CƏFƏR CABBARLI

(1899-1934)

Cəfər Qafar oğlu Cabbarlı – şair, nasir, dramaturq, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. Bakının Xizi kəndində anadan olmuş, əvvəl mollaxanada, sonra rus-tatar məktəbində, Bakı sənaye məktəbində oxumuşdur.

C.Cabbarlı yaradıcılığı “Bahar” (“Məktəb” jurn., 1915, №6) şerilə başlamışdır. O, “Babayi-Əmir” jurnalında “Qəyyur əyyar”, “Şəbrəng əyyar” və s. imzalarla satirik şeirlər çap etdirmiştir.

1922-ci ildə C.Cabbarlı Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuşdur. 1923-cü ildə Bakıda teatr məktəbi açılınca burada mühabirələrə qulaq asmış, eyni zmando BDU-nun şərqsünaslıq fakültəsində təhsilini davam etdirmiştir. O, V.Şekspirin “Hamlet” faciəsini, F.Qladkovun “Sement” əsərindən bir parça, L.N.Tolstoyun “Uşaqlıq” povestini, M.Qorkinin “Üzügüllər” hekayəsini Azərbaycan dilinə tərcümə etmişdir.

C.Cabbarlı bədii əsərləri, tərcümələri, kino-ssenariləri, məqalələri ilə Azərbaycan mədəniyyətinin inkişafında fəal iştirak etmişdir. Ədib “Vəfali Səriyyə” (1915), “Solğun çıçəklər” (1917), “Nəsrəddin şah” (1916-1918), “Ədirnə fəthi” (1918), “Trablis mühəribəsi və ya Ulduz” (1918), “Aydın” (1919-1921), “Oqtay Eloğlu”, “Od gəlini” (1925), “Sevil” (1928), “Almaz” (1930), “1905-ci ildə” (1931), “Döñüş” (1932), “Yaşar” (1932) kimi məşhur pyeslərini yazmışdır.

1930-cu ildə Azərbaycan Dövlət Dram Teatrında bədii hissə müdürü və rejissor vəzifəsində çalışmışdır. Azərbaycan ədəbiyyatı və incəsənətindəki xidmətlərinə görə C.Cabbarlıya Əməkdar İncəsənət xadimi (1932) adı verilmiş, Ümumittifaq Yazıçılar İttifaqının idarə heyətinə üzv (1934) seçilmişdir.

OD GƏLİNİ

İŞTİRAK EDƏNLƏR

Biləgənli Elxan

Aqşin

Solmaz

Əbu Übeyd

– Azərbaycanda ərəb valisi

Altunbay

Rəbi

Turğut

Qorxmaz

Dönməz

Toğrul

Gülgün

Altay

İldirim

Sönməz

Yanardağ

Odamdı

Elçi

– Bizans elçisi

Xalq

Ərəb qoşunları

BİRİNCİ GÖRÜŞ

Atəşgah. Solmaz tərpənməz xəyalı bir görünüşlə yanar odlar qarşısında dayanmış. Hürmüzd və Əhriməni andıran iki yiğin. Balet basqınçı və qurucu görkəmində rəqs edir. Arxada kişili-qadınlı bütün el durub, Solmazın ayaqları altında yanar odlara ibadət edir... Ta uzaqda, arxada Elxan məftun baxışlarla yalnız Solmaza baxır və xalq səcdəyə gedirkən bir tək o, dalğın heyətilə ayaq üstə qalır. İkinci səcdədə Turğut hiddətlə onun əlindən tutur və sərt hərəkətlə səcdəyə cəlb edir...

Ham1.

Yüksək dağlar, ulu Tanrıım, atəşindən canlanır.

Yaşıl bağlar, ulu Tanrıım, günəşindən şənlənir.

Geniş çöllər, ulu Tanrıım, istəyindən gül açar.

Göy sünbüllər, ulu Tanrıım, gülüşündən dənlənir.

Kükür tale, ulu Tanrıım, istəyindən gülümsər.

Dərdli insan sənə tapqın, ulu Hürmüzd, yol göstər.

İKİNCİ GÖRÜŞ

Atəsgah qarşısında. Solmaz və Altunbay məbəddən çıxırlar. Elxan yanaşın seyyar taxtin qapısını açır. Altunbay keçir. Solmaz keçərkən bir qırıp Elxanın üzünə baxır. Eynilə Elxan məczub və dalğın bir qıyafətlə onun gözlərinə baxınca, Solmaz onun baxışlarından qorxurmuş kimi, başını çevirib taxta keçir. Elxan durduğu yerde donmuş kimi qalır. Qullar üç tərəfdən taxti qaldırırlar, yalnız Elxanın tutacağı tərəf boş qaldığından taxt oyılır. Eyni zamanda Turğut əlindəki qamçını Elxanın başından çırır. Solmaz xəzif bir diksiniş ve narazılıqla Turğuta baxınca, Elxan da fikrindən ayılmış kimi diksinərək, taxtin dördüncü ayağından tutur. İrəlidə taxt və arxada əliqamçılı Turğut olaraq gedirlər.

ÜÇÜNCÜ GÖRÜŞ

Qullar yük daşıyırlar. Elxan, arxasında tay keçərkən
Solmazın oxumasını eşidib dayanır.

Solmaz (*bağçadan*).

Mən bir solmaz yarpağam ki, çicəkləri bəzərim,
Mən bir susmaz duyguyam ki, ürəkləri gəzərim.
Mən bir qızam sevdiyimçin cəfalara dözərim.
Mənsiz güllər açılmasın, axar sular dayansın.
Oxu, bülbül, bəlkə yarı� oyansın...

Mən bir sönməz ulduzam ki, daim işiq saçarım.
Mən bir oynaq bülbüləm ki, güldən-gülə uçarım.
Mən bir saklı aləməm ki, sevgilərdir açarım.
Mənsiz günəş görünməsin, qaralara boyansın.
Oxu, bülbül, bəlkə yarı� oyansın...

Elxan bu səsi eşidincə dayanır, dinləyir.
Arxadan Turğut gəlir, onu qamçılıyır.

DÖRDÜNCÜ GÖRÜŞ

Bargah. Altunbay və Turğut. Altunbayın otağı, geniş, zəngin bir bargah,
açıq pəncərədən yaşıł bir bağça, uzaqda yanar dağlar görünür.

Altunbay (*sinirli gedişlər ilə*). And olsun bu yanar dağlara,
and olsun bu sönməz odlara ki, dediklərində doğruya bənzər bir şey
görsəm, bu günəşə gülümsər bargahı bayquşlar yuvasına, torpaq

üstünü məqbərələrə çevirəcəyəm, bu qiyamətin dəhşətləri içində o da məhv olacaqdır, sən də... mən də!.. Söylə!..

Turğut. Ağamız! Mən öyrənə bildiyim hər bir şeyi bütün çılpılığı ilə, bütün dəhşətilə söylədim. Yalnız bir şey qaldı: Solmazın gözəlliyinə doğru kaman çevirən hərif, sənin öz qulun biləgənli Elxandr.

Altun bay. Ha-ha-ha! Hələ dünən hərrac bazarından əl qan, yaxa qan dörd-beş dirhəmə satın alınmış miskin bir kölə, yazıq bir qul... Nə qədər gülünc!..

Turğut. O indi də hər gün əl qan, yaxa qandır. Siz onun yazıq görünməsinə aldınmayın. Bir taqım sözlər deyir. Döyürlər, söyür-lər, danlayırlar, o isə susmazdır. Söyləyir, başa salır. Solmaz onu qoruyur, çətin işlərə göndərmir, ağır yükler altına vermir. Siz onu yazıq görmeyin, o, bir dəhşətdir.

Altun bay. Elə bir miskinə Solmazın uyması daha böyük bir dəhşətdir.

Turğut. Ağamız!

Altun bay. Get, onu gözləyirəm.

Turğut (*bir az getdikdən sonra saxlanaraq*). Ağam, Solmazı-dam?

Altun bay. Hər ikisini. Yox, ancaq onu. Qolu bağlı. Yox, yox, hər ikisini... Dayan... O nə gurultudur?

Turğut (*qapıdan çıxaraq*). Ağam, sizin kəndlilərinizdir.

Altun bay. Burax, burax gəlsinlər. Onlar da məni boğazıma yiğmişlər. (*Turğutun ardınca kəndlilər gurultu ilə içəri doluşurlar*.) Xristian, atəşpərest, bütün cəhənnəm toplaşib gəlmışdır. Nə isteyir-siniz? (*Turğuta*.) Sən get, onları gözləyirəm.

Qorxmaz. Ağamız! Sizə aman gətiririk, bizim son yorğanımızı üstümüzdən, son parça cœurümüzü boğazımızdan çıxarıb aparırlar.

Altun bay. Siz gözləyin. Hələ sizin qızlarınızı, gəlinlərinizi də aparacaqlar.

Toğrul. Aparırlar, ağamız! Bu zavallının evində bir iynəsi yoxdur. Bacısını sürükləyib aparmışlar.

Hamisi. Acıq, ağamız! Dolana bilmirik, bizi soyurlar.

Altun bay. Tülükü həriflər. Size hər şey azdır. Dəriniz soyulmalıdır. Siz iki həftə bundan əvvəl bütün vergiləri gətirməliydiniz.

Dönməz. Ağamız, ye-ye-ye-yetişdirə bilmədik.

Hamisi. Quraqlıq oldu... Dolu döyüd.

Qorxmaz. Çatışdırı bilmədik.

Altunbay. Orası mənim işim deyildir. Mən sizin yerinizə ərəblərin dar ağacından asılı bilmərəm.

Toğrul. Ağamız! Heç olmasa öz töycüləriniz üçün möhlət verin.

Altunbay. Nankorlar! Əkdiyiniz bu yerlər kimindir? Sizi yaşadan kimdir?

Həmisi. Sizsiniz, ağamız!

Altunbay. Ağac bar gətirmək üçün əkilir. Torpağıma qarşı töycü verməyə də can çəkirsiniz. Tülükü həriflər! Mən sizi çox gözəl tanıyıram.

Qorxmaz. Ağa...

Altunbay. Sən də, Qorxmaz, dünən deyirmissən ki, bizim səksən ərimiz vardır. Ağamız ərəblər olmuşsa, Altunbay nə istəyir. Yaxın gəl! Mən özümü sizə tanıtdıraram. Mən, sən Qorxmazı bu gün, öz çolma-çocuğundan ayırb bir itə dəyişəcəyəm. Sən onda məni tanıyarsan. Yaxın gəl! Bax, mən buyam! (*Bütün qüvvətilə üzünə bir şillə vurur.*) Sən də, Toğrul, xristian hərif, yaxın gəl!

Həmisi. Ağa, əsirgəyin, əfv edin, bağışlayın.

Altunbay. Yaxın gəl, sənə deyirəm, yaxın gəl! (*Əlindən tutub sürüklərkən.*)

PƏRDƏ

BEŞİNCİ GÖRÜŞ

Saray. Altunbayın sarayında. Solmaz və Elxan bağçada.

Solmaz. Get, artıq get. Sən amansız bir ölümlə oynayırsan.

Elxan. Ölüm... Solmaz, söylə, yavrum! Hər addimında bir cəhənəm qaynaşan bu biçimsiz həyatdan məqsəd nədir? Yemək, içmək, parlaq altunlar, geniş bargahlar həyatın məqsədidirmi? Bu qədər diləndiyimiz azadlıq belə həyat üçün bir məqsəd deyildir. Yemək – yaşamaq üçün, gözəl saraylar – təbiətin amansız pəncəsində ölməmək üçündür.

Solmaz. Halbuki azadlıq...

Elxan. Azadlıq – gözəl yaşamaq üçündür. Yaşayış – azadlıq üçün deyildir. Bunlar hamısı bir vasitədir. Lakin əsil məqsəd nədir?

S o l m a z. Sən ən doğru bir qadını tapındırı bilərsən. Sözlərin bir ildirim kimi insanın beyninə, baxışların bir iynə kimi ürəyinə sancılır. Ancaq mən heç bir zaman sənin ola bilməyəcəyəm.

E l x a n. Nə üçün, Solmaz, nə üçün?

S o l m a z. Çünkü mən barmağında atəşgahın müqəddəs üzüyünü gəzdirirəm. Mən Altunbayın nişanlısıyam.

E l x a n. Lakin, Solmaz, sən ki onu sevmirsən?

S o l m a z. Hər halda o məni sevir... Mən sağ qalarsam, onun ola biləcəyəm. Çünkü mən odlar gəliniyəm. Adətimizcə mənim nişanlım ölkənin ən zəngin və güclü bir adamı olmalıdır ki, o da indilik Altunbaydır. Məni ondan tək bir atəşgah ala bilər.

E l x a n. Budur əsrlərdən bəri zavallı insanlığı didib çeynəyən canavar! Budur əsrlər boyu qanun adına hökmranlıq sürən qanunsuzluq! Neçin o zəngindir, mən bir köləyəm? Ana təbiətin öz yavrularına verdiyi bu yaşıł çəmənlər, geniş məhsuldar çöllər, irmaqlar, sərin sular – hamısı kimin olmalıdır? Kimindir və nə üçün onundur? Qollarımda qüvvət, varlığında sarsılmaz bir qətiyyət çırpınırkən, məni, kölgəsindən qorxan bir oyuncağın əlində oyuncığa çevirib tapındıran nədir? Kiçicik könlündə diləklər çırpınan səni, gündə bir bülbü'lün mahnilarılıq oxşanacaq, gündə bir çiçəyin yarpaqları ilə bəzənəcək səni, canlı bir insan ürəyini əbədi əsarət tapdağında çeynədən nədir? Nə üçün sən ancaq onun olmalısan?

S o l m a z. Zavallı çocuq! Mən sənə acıyıram. Bu nə üçünlər ilə sən öz boynunu Altunbayın qanlı pəncəsinə keçirəcək, özünü məhv edəcəksən. O çox yırtıcıdır. O mənim uğrumda ətəklər dolusu altun səpələmişdir. Sən unutma ki, məni almaq istəyənlərin baxışından daşlar parçalanmalı, qılincına, mizrağına bütün varlıq tapınmalıdır.

E l x a n. Yox, bütün varlıq mənim qılincıma deyil, azad diləklərə, azad vicdanlara tapınmalıdır. Məhv olmalıdır əski dünyadan bu qanlı fəlsəfəsi, bütün qılınclar, mizraqlar qırılmalı, yazılıq bəşəriyyəti ölüm pəncəsində boğan vuruş tanrısının qanlı heykəli bu ölüm vasitələrinin qırıntıları altında əbədilik olaraq gömülməlidir. Başqa bir yol yoxdur. İnsanlığın nicat yolu bu mənfur məzarlığın qara torpaqları üzərindən keçməlidir.

S o l m a z. Heyhat ki, sən bu mizraq qırıntıları ilə heç bir yana gedib çıxa bilməzsən.

E l x a n. Mən mizrağımı qırmadan bu qanlı heykəlin dayaqlarını qıracağam. Mən onun dayandığı dini, qüvvət və altun hökmranlığını

devirəcək, bütün dövlətləri, hökumətləri, adətləri, qanunları, dinləri və onların yaratdığı bütün əski dünyani uçuracaq, bu həyat bayquşlarının məzarlığı üzərindən azad diləklər və azad vicdanlar dünyasına doğru çıçəkli bir yol salacağam. Bu yeni dünyani bəzəyən azadlıq çıçəklərinin gülgün yarpaqları, oranı işıqlandıran səadət günəşinin bu altın telləri altında mən sənin ayaqlarına enəcək, məsum gözəlliyyə pərəstiş edəcəyəm.

S o l m a z. Zavallı çocuq! Sən bu gedişlə çox yaşaya bilməzsən. Bunun üçün sənə bilirsənmi nələr gərəkdir?

E l x a n. Yalnız bir ümid. Canlı bir hədəf, bir əməl ulduzu!

S o l m a z. Sonra?

E l x a n. Sonra? Ox, Aqşin! Aqşin!..

S o l m a z. Aqşin?

E l x a n. Mənim Aqşin adlı bir qardaşım vardır. Mən çocuqkən ondan ayrılmışam. Mən onu çox sevirdim, o da məni. O, aslan kimi igid və qorxmazdır.

S o l m a z. Sonra?

E l x a n. Buradan qaçıb onu tapacağam, onunla əl-ələ verib bütün dünyaya qarşı üsyan qaldıracağam.

S o l m a z. Elxan! Sən bilirsənmi ki, xilafət valisi Əbu Übeyd Altunbayə və atəşgaha fərman yazmış, məni almaq və Bağdad xəlifəsinin hərəmxanasına göndərmək istəyir?

E l x a n. Eşitmışəm!

S o l m a z. Sən bilirsənmi ki, Altunbay onlara “yox” deməmişdir və deyə bilməz?

E l x a n. Eşitmışəm. Deyə bilməz, çünkü o öz qızıllarının dağlımasından qorxur.

Turğut görünüb, bir tərəfdə gizlənir.

S o l m a z. Sən bilirsənmi ki, atəşgah acıqlı Əhriməni ovundurmaq və xalqı ərəblərin sıxıntısından qurtarmaq üçün məni qurban kəsmək istəyir?

E l x a n. Bilirəm və bilirəm ki, fərman xilafətindir, atəşgah isə səni qan və qılıncı təslim edir.

S o l m a z. Sən bilirsənmi ki, mən bu odların bağlarından doğmuş bir qızam? Atəşgahın əmrinə qarşı dura bilmərəm. Altunbay çox hiyləgər və yırtıcıdır. Ərəblər bütün dünyani öz mizraqlarına təslim

etmişlər. Sən özün onların dar ağacından qaçmışsan. Sən bilirsənmi ki, mənim taleyim bunların hərəkətindən asılıdır?

Elxan. Bilirəm.

Solmaz. Artıq get, düşün! Səni burada görməsinlər. Yoxsa hə ikimiz məhv olarıq. Ancaq unutma ki, mən ərlərdə qüvvət, qüdrət və cəsarəti sevirəm. Bir də bu sözlər ilə gözlərimə görünmə. Sən hamısını bilirsən, get! Məni bu çəkişmələrin içindən ala bilsən... kim bilir, bəlkə də, bəlkə də...

Elxan. Gedirəm, Solmaz! Ancaq unutma ki, nə olursa olsun, Elxan biləgənli bu məsum gözəlliyi unutmayacaqdır... Çıx yerin dibindən, Aqşin, çıx!..

Turğut. Dayan! Yazlıq ki, heç bir yana gedə bilməyəcəksən. Üzərində dayandığın qara torpaqlar son yurdun, son məzarın olacaqdır.

Solmaz. Aman Allah, Turğut, əsirgə bizi, Altunbaya söyləmə...

Turğut. Artıq hamısını bilir. Dayan!

Bir neçə nəfər arxadan atılıb Elxanın qollarını sariyrıkən.

PƏRDƏ

ALTINCI GÖRÜŞ

Atəşgah. Sönməz və Oddamdı.

Sönməz. Ərəblər əvvəlləri heç olmazsa böyük mərkəzlərdəki ocaqlara, ibadətxanalara toxunmurdular. İndi artıq öz yerlərini bərkitmişlər. Xalqı zorla islamlığa çevirir, iman gətirməyənin dilini kəsirlər. Ona görədir ki, xalq qorxusundan atəşgaha gəlmir. Keçmişlərdə hər gün nə qədər qurbanlar olurdu. İndi isə...

Oddamdı. Dünən vur-tut səkkiz qotur cücə, iki də axsaq keçi gətirmişdilər. Bundan nə olacaq? Keçənlərdə kök toyuqlar, toğlular gəlirdi. Yeyib üçyaşar supa kimi ağnayırdıq... Deyilmi, Sönməz?..

Sönməz. Burax, Oddamdı. Burada iş toyuq-cücə üzərində deyil, məssələ daha dərindir.

Oddamdı. Dərinliyinə dərindir, ancaq söz aramızda, sonu yenə toyuq-cücedir. Yoxsa mənə nə var ki, xalq ocağa gəlmir... İstəyir olənə kimi öz evinə də getməsin.

Sönməz. Təəccüblüdür ki, sən bütün ömründə ancaq qarnını doldurmuşsan, başına isə heç bir saman çöpü də salmamışsan. Odur ki, qarnın başından daha doludur.

Oddamı. Axtarsan, hamisinin qarnı başından bir az ağıllı çıxar. Ancaq sənin ki, heç kökündən başın yoxdur. Xalis içalatsan.

Sönməz. Sən nə danışırsan, Oddamı? Burada bütün bir xalqın müqəddərəti düşünlür. Xalq ərob cəbrindən qurtarmaq üçün odlardan kömək isteyir. Bunlar düşünülməlidir. Yoxsa bir adam atəşgaha gəlməz...

Oddamı. Ay Sönməz! Məsələləri dərinlərə çəkmə. Xalq özü ki, gizli də olsa, ocağa gəlir. Bir cücənin nə ağırlığı var. Deginən adamlar simiciləşmiş, bitdi-getdi.

Sönməz. Xalqın yoxudur. El talanmışdır. Bir yandan ərəblər soyur, bir yandan elbəyilər talayır. Sən nə deyirsən, xalq cana doymuşdur.

Oddamı. Hələ dünən Yanardağ deyirdi ki, ölkəni sarmış fəlakətin səbəbi Əhrimənin xalqımıza çox darılmasıdır. Onu ovundurmaq üçün ölkənin ən gözəl bir qızı – o da Solmaz...

Sönməz. Bəli, yaziq... Gözəl Solmaz...

Oddamı. Bəli, Solmaz qurban verilməli və atəşgahda yandırılmalıdır.

Sönməz. Bəli, Solmaz məhv ediləcəkdir. Ancaq sən bunun səbəbini bilmirsən, deyilmi?

Oddamı. Canım, nə olur olsun. Qız qurbanın nə çıxacaq. Sizin başınızı şaxta vurmuşdur. İki elə götürməlidir ki, içindən toyuqcucə çıxsın. Çox adam Solmazın gözəlliyyinə baxmaq üçün atəşgaha gəlir. Ondan sonra kim gələcəkdir.

Sönməz. Lakin nə etmək, ərəblər, ərəblər... Solmaz atəşgahının süslü bir gəlinidir. O, ulu Hürmüzün gözəlliyyini təmsil edir. Solmaz heç, yandırılır, ancaq ərəblər! Qara üzlü, iti dişli ərəblər!.. Onlar Solmazın yox olmasını tələb edirlər və bununla da bütün ölkənin ocağını söndürmək isteyirlər, anlayırsanmı?

Oddamı. Kim? Mən? Məncə yankəkil bir toyuğun məsəlesi hamisindən mühümdür. Ay atam, qız qurbanın nə çıxacaq, toyuqdan danış, toyuqdan.

Sönməz. Burada qurban yox, qılınc var, qılınc. Yanardağ onu qılıncı təslim edir.

O d d a m d i. Aman, Sönməz, sən məni yaman qorxuya saldin.
Demək, bütün ocaqları dağıdıb, indi bizim də ocağa əl atmışlar,
eləmi?

S ö n m ə z. Onlar Solmazı alıb Bağdad xəlifəsinin hərəmxanاسına göndərmək isteyirlər. El buna dözməyəcək. Qalxacaq. Ərəblər
isə bütün xalqı qılınçdan keçirəcəklər. Yanardağ yalvarmış, biz özü-
müz onu qurban bəhanəsilə yox edərik, ayaqlarına düşmüşdür. İşin
iç üzü belədir.

O d d a m d i. Eyvah, məhv olduq...

S ö n m ə z. Yavaş! Bu nə gurultudur?

Xalq bir gurultu ilə içəri doluşur.

Q o r x m a z. Sanki qaldıq, bizdən nə olacaq, qapaz altında sürük-
lənən bir yiğin səfilin yaşayışından nə çıxacaqdır?

X a l q. Biryolluq ölüm yaxşıdır. Yaşaya bilmirik, bizə bir kömək.

S ö n m ə z. Yavaş, bir-bir söyləyin. Nə olmuşdur?

Q o r x m a z. Artıq nə olacaqdır? Yaşaya bilmirik. Dünən bacımı
sürüyüb aparırdılar...

S ö n m ə z. Kim?

H a m i s 1. Ərəblər... Məhv oluruq. Bizə bir yol.

Q o r x m a z. Bizə sığınacaq bir ölüm, örtünəcək bir məzar gös-
tərən tapılmayacaqdır?

X a l q. Soyulduq, talandıq. Bizə bir çarə...

S ö n m ə z. Qardaşlar, azacıq gözləyin, indicə Yanardağ gələr.

Q o r x m a z. İllər boyu gözlədik. Əzildik. Artıq dayana bilmirik.
Bir tərəfdən ərəblər, bir tərəfdən də yolbasar elbəyilərimiz, altun-
baylar bizim gönüümüzü soyurlar.

D ö n m ə z (*pəltəklayərək*). Mal bir yana, hələ siğə adı ilə bizim
namusumuzu zorlayırlar...

İ l d ı r ı m. Ərəb əsgərlərinin qorxusundan qızlarımız, gəlinləri-
miz nəfəs çəkə bilmirlər.

X a l q. Yaşamaq mümkün deyil. Dolana bilmirik, odlardan kömək
istəyirik.

S ö n m ə z. Sus... Qardaşlar, ərəblərin adını çəkməyin.

Q o r x m a z. Nə vaxtadək susulacaqdır! Artıq susulacaq bir şey
yox. Dayanılacaq bir şey qalmamışdır...

Xalq. Çarə göstərin! Qadınlarımızı aparırlar. Komalarımızı dağıdır...

Odamdı. Çığırmaqdan bir şey çıxmaz. Yaxşısı budur siz nəzir gətirin. Toyuqdan, cücedən, qoyundan, keçidən, kim nə bacarırsa, nə qədər bacarırsa, nə qədər çox bacarırsa, müqəddəs odlara qurban gətirin.

Qorxma z. Artıq bıcaq sümüyü dayanmışdır. Biz bu ərəb yırtıcılarından, bu vəhşi elbəyilərdən qurtulmalıyıq.

Odamdı. Əlbəttə, hər şey qurban verməklə, toyuq-cücə gətməklə düzələr. Yoxsa...

Sönməz. Sus, Yanardağ gəlir. Ancaq ərəblərin adını çəkməyin. (*Baxınaraq.*) Hər yerdə ərəb casusları vardır.

Yanardağ gəlir.

Qorxma z. Olsun. Biryolluq söyləyin. Ölməliyiksə, ip tapaq. Vuruşmaliyıqsa, xəncər-bıcaq axtaraq. Qalmaliyıqsa, hərə bir yana qaçıb başını qurtarsın. Yoxsa bütün ölkə geniş və amansız bir həbs-xanaya çevrilmişdir. Bu zülm artıq dayanılacaq bir şey deyildir.

Xalq. Deyildir, deyildir!

Yanardağ. Ey ulu Hürmüzün pak və təmiz övladları! Açıqlı Əhrimən elimizə çox açıqlanmış, nə qədər adı qurbanlar verilirsə, ovunmur. Ona görə də atəşgah bu açıqlı ruhu ovundurmaq üçün ölkənin ən dəyərli bir cavahirini, dünya gözəli, odlar gəlini Solmazı qurban verməyi qərara almışdır.

Dönməz. Kimi? Solmazı?

İldirim. Eyyah, odlar gəlini gözəl Solmazımı?

Yanardağ. Özgə bir yol yoxdur. Bu gündən ulu Hürmüzün təlqinilə Solmazın bəkarəti ulu Hürmüzə tapşırılacaq. İbadətdən sonra yandırılacaqdır.

Rəbi ərəb əsgərlərilə gəlir.

Rəbi. Dayanın! Kimsə yerindən tərpənməsin!

Xalq (*qatışıq*). Eyyah, məhv olduq.

Çaxnaşma.

S ö n m e z. Aman, ağam, dağıtmayın ibadətxanamızı.

R e b i. Orasını sonda görərik. Yalnız doğrusunu deyəcəksiniz.

Bu adamların arasında Elxan biləgənli kimdir? O burada Babək adilə yaşayırmış.

Y a n a r d a ğ. O, burada yoxdur.

S ö n m e z. Altunbayın köləsidir. Oradan soruşa bilərsiniz.

O d d a m d i. Sən sus, canım, birdən tutdu ki, sən özünsən, ya tanıyırsan. Kim sübut edəcəkdir? (Rəbiyə.) Ağa, o, dinsiz bir sərsəmdir. Buralara gəlməz.

R e b i. Sus, cəhənnəm bəkçisi! Kimi harada tapmağı biz çox gözəl bilirik.

Q or x m a z. Həm də o, sərsəm deyil, ən doğruçu bir adamdır. Kaş ki, bütün dinlilər onun kimi ola idilər.

R e b i. Necə, doğruçudur?! Siz hamınız doğruçusunuz. Buraya toplaşış islama və bir olan Allaha qarşı təbliğat aparırsınız. Kimdir ona doğruçu deyən? İrəli çıx! (Qorxmaz çıxır.) Sarıyın qollarını!

Y a n a r d a ğ. Ağam! İslama qarşı təbliğat... And olsun...

R e b i. Burax, burax! And içirəm deyə, bütün cəhənnəmin odlarını buraya doldurma. Yaxşı, bu adamların içində bakılı Qorxmaz kimdir?

Q or x m a z. Mənəm.

R e b i. Çox gözəl, anlaşıldı. Sən Elxanı haradan tanıyırsan? (Sükut.) Sən dünən də bir islam mücahidini balta ilə vurdunmu?

Q or x m a z. Onlar bu gün də qardaşımı boğazlamışlar, bacımı sürüyüb aparmışlar. Qəlbinizdə mərhəmət yoxmu?

R e b i. Çox gözəl! Eldar oğlu İldirim kimdir?

İ l d i r i m. Mənəm.

R e b i. İrəli gəl! Qartal oğlu Dönməz kimdir?

D ö n m e z. Məm-mə mənəm.

R e b i. İrəli gəl! Sarıyin!..

D ö n m e z. Mənim a-anamı za-za-zad-kəkə-kək... qu-qu-qu...

R e b i. Bəsdir, quqquldama. Bu adamların içində Qaçmaz oğlu Togrul kimdir?

İ l d i r i m. O xristiadır, buraya gəlməz.

S ö n m e z. Xristianlar buraya gəlməzlər.

O d d a m d i. Sən sus, canım! Tutdu ki, sən özünsən, nə deyəcəksən?

R e b i. O, dünən burada deyildimi?

İ l d i r i m. Arabir ibadət vaxtı gəlir.

Rəbi. İbadət vaxtı! Siz buraya ibadət üçün deyil, fahışələrin gözəlliyini seyr etmək üçün gəlirsiniz.

Qorxma z. Bu təhqir bitməyəcəkmi?

Rəbi. Səsini kəs! (*Qırmancı onun başından vurur.*) Tələsmə. Biz bu gün hesablaşarıq. Doğrusunu deyin, Toğrul kimdir?

Yanardağ. Ağam, and olsun...

Rəbi. Bəsdir, götürün hamisini, yerində ayırd edərik. (*Gedirlər.*)

Gülgün son dərəcə həyəcanlı bir halda ağılayaraq gelir.

Gülgün. Eyvah! Öldürdülər, doğradılar, mənə bir kömək!

Qatışıq səslər. Kim? Nə?

Gülgün (*Yanardağın ayaqlarına qapanaraq*). Elbəyimiz bacımı borc yerinə almışdı. Bacım da dayanmamış, qaçmış, o da öz adamları ilə gəldi. Atamı yaraladılar, bacımı da öldürdülər, gözümün qabağında doğradılar. Aman, mənə bir kömək, siz, ey islamlar, atəşpərəstlər, xristianlar, dinlilər, dinsizlər, mənə bir kömək, öldürdülər, doğradılar...

PƏRƏDƏ

YEDDİNCİ GÖRÜŞ

Altunbayın odası. Altunbay, Solmaz və Elxan.

Altunbay (*sinirlı gedislər ilə*). Maraqlıdır, zavallı, miskin bir qulda bu qədər cəsarət, çox maraqlıdır! Sən söylə, barmağında atəşgahın müqəddəs üzüyünü gəzdirən, gözlərində Hürmüzün məsum gözəlliyini təmsil edən odlar gəlini, səndəmi onu sevirsən?

Solmaz. Mən heç bir şey bilmirəm.

Altunbay. And içirəm günəşin işıqlı tellərinə, dediyinizdə bir kəlmə yalan olsa, hər ikiniz məhv olacaqsınız. O da, sən də!

Solmaz. Mən heç bir şey bilmirəm, məni yalnız onun sözləri maraqlandırır.

Altunbay. Bəli, onun sözləri çox maraqlıdır. Mən də səni daha artıq xoşlandırmaq üçün onun füsunkar dilini dibindən kəsdirib atdıracağam. Yox, yox, hər ikiniz məhv olacaqsınız, mənim verəcəyim cəza çox ağır olacaqdır.

S o l m a z. Mən ona qarşı heç bir şey düşünmürəm.

A l t u n b a y. Solmaz, Solmaz! Mənim bu adımı, bu qüvvət və iqtidarımlı belə miskin bir köləyə dəyişməyin nə qədəracidir!

S o l m a z. Altunbay, ağamız...

A l t u n b a y. Solmaz, zavallı, sən məhv olacaqsan. (*Elxana*.) Yaxşı, sən söylə, əziz filosof, sözlərin yarımcıq qaldı.

E l x a n. Mənim sənə deyəcək bir sözüm qalmadı.

A l t u n b a y. Yalnız orasını mənə anlat ki, sən kimsən?

E l x a n. Mən... Mən dünyada səadət yarada biləcək ulu bir qüvvət...

A l t u n b a y. Ha-ha-ha! (*Çağırır*.) Turğut! (*Turğut girir*.) Turğut! Sən söylə, bu zavallı kimdir?

T u r ğ u t. O sizin kölənizdir, ağamız.

A l t u n b a y. Haradan və necə alındı?

T u r ğ u t. Hərrac bazarından, əlli dirhəmə.

A l t u n b a y. Eşidirsənmi? Mən ona nə edə bilərəm?

T u r ğ u t. Hər bir şey, ağam, bağışlaya bilərsiniz...

A l t u n b a y. Neçin oradan başlayırsan, alçaq, yaramaz! (*Hiddətlə köksündən vurur, Turğut yixılır*.) Köksündə kölə qəlbə döyüñür.

T u r ğ u t. Ağa, öldürə bilərsiniz, boğdura bilərsiniz, quyuya atdırə bilərsiniz, diri-diriyerə basdırə bilərsiniz.

A l t u n b a y. Eşidirsənmi?

E l x a n. Qoy bunların hamısına həyat və mühit utansın.

A l t u n b a y. Sən anla ki, sənin bütün varlığın məndən asılıdır.

İstədiyim qırıpında qara torpaqlara dönəcəksən.

E l x a n. Bilirəm. Ancaq məndən nə istəyirəsən?

A l t u n b a y. Hələ dur. Səndə doğrudan da bir ər ürəyi varsa, açıq söylə: Solmazı çoxmu sevirsən?

E l x a n. Bəli, çox! Onsuz mənim üçün varlıq bir heç, yaşayış mənasızdır. Hər baxışında yeni bir dünya gülümsəyən bu bayığın füsunkar gözləri, hər gülüşündə bir həyat çırpınan bu incə titrək dodaqları, hər görünüşündə yeni bir əməl, yeni bir dilək parlayan bu ilahi heyəti sevməmək mümkün mü? Daha nə soruşacaqsan?

A l t u n b a y. Uf, dəhşət! Nankor, qaraüzlü nankor... Evində yaşadığın, çörəyini yediyan bir adama...

E l x a n. Yediyim bu çörəyi mən becərmışəm. Oturduğun bu geniş sarayın daşları əllərimin qabarlarından yapılmış, torpağı alın tərimlə, göz yaşlarımla yoğrulmuşdur.

Altunbay. Demək, mənim heç bir şeyim yoxmuş!

Elxan. Yox.

Altunbay. Yoxsa özgənin nişanlısına vurulduğun da...

Elxan. Sənin nişanlının yoxdur. Barmağında üzük gəzdirən bir qız, qabırğasında damğa gəzdirən bir öküz, məncə, birdir.

Altunbay. Səncə Solmaz kimindir?

Elxan. Hər halda sənin deyil və olmamalıdır.

Altunbay. Mənim deyilsə, səninmi olmalıdır?

Elxan. Yox. Mənim də olmamalıdır.

Altunbay. O zaman kimin olmalıdır?

Elxan. Kimsənin. O hamının, hamı da onun olmalıdır. O öz istəklərinin, öz diləklərinin olmalıdır.

Altunbay. Öz istəklərinin, çox gözəl. Sən bu qanunu haradan düzəldtin?

Elxan. Bütün qanunların heçliyindən!.. Mənim üçün dünyada qanun adlı bir şey yoxdur. Ən böyük qanun – şəxsin azad diləkləridir. Altunlarınızı saxlamaq, haqsızlığınıizi doğrultmaq, ağalığınızı bərkitmək üçün uydurduğunuz yapma qanunları, yalan dinləri mən tanıdım. Mənim tanım – başqalarına zərər verməz azad diləklərimdir.

Altunbay. Gözəl dindir! Mənim arvadım mənim olmaya da bilərmiş.

Elxan. Sənin daimi bir arvadın ola bilməz. Mən quru daşlara, cansız şeylərə, dilsiz heyvanlara belə fərdlərin iyiyəlik haqqını qəbul etməzkən, insan üzərinə insan iyiyəliyini sormaq gülündür. Bir qırıpmı belə durarsa, həyat ola bilməz. Həyatın mütəmadi yürüşlərində hər hərəkət bir təkamül, hər dəyişiklik bir duyğu və hər duyğu bir dilək doğururkən, daimi nikahlardan danışmaq – həyatın axını saxlamaq deməkdir. Bu gün səninlə olacaq qadın, yarın istərsə başqası ilə ola bilər.

Altunbay. Bəli. Sənin dinin çox maraqlıdır. Solmazı maraqlandıran da burası olmalıdır. O, Bağdad xəlifəsinin həremxanasında da bu sözləri sayıqlayacaqdır.

Solmaz. Aman Allah! Bu ad bir iynə kimi mənim ürəyimə sanctilir. Yox, Altunbay, mən yabançı əllerə əsir getməkdənsə, öz doğma odlarımın qoynunda ölmək isteyirəm.

Altunbay. Bəli, Solmazı, ancaq bu yeni peyğəmbər səni müdafiə edəcəkdir.

Elxan. Sən edəcəksənmi?

A l t u n b a y. Mən, bütün dünyaya meydan oxuyan bir qüvvətə qarşı dura bilmərəm. Onu müdafiə edə bilmərəm.

E l x a n. Mən isə edərdim.

A l t u n b a y. Axı sən anla ki, bu çarpışan qüvvətlərə qarşı sən bir heçsən.

E l x a n. Lakin mən bu heçliklə də bir həqiqətəm.

A l t u n b a y. Eləmi? Mənə bax. Sənin sözlərin çox maraqlıdır. Sən heç də ağılsız deyilsən. Həyatda hər kəs aldana bilər. Sən isə yalvarıb...

E l x a n. Aldandığım yox. Dediyim düşündüklərimdir. Yalvarişı isə məndə görə bilməyəcəksiniz.

A l t u n b a y. Eləmi? Çox gözəl! Solmaz, bizi tək burax. (*Turğuta*) Sən də get, çağıraram. (*Solmaz və Turğut gedirlər*.) Artıq yetər. Mən fikrimi dəyişdim. İndi, yeni peyğəmbər, yaxın gəl, dinlə. Sən çox mahir bir nişançısan. Sevdiyin qız bütün ölkənin ən gözəl qızı – odlar gəlinidir. Biz gələcəkdə çarpışarıq. O, üstün çıxanın olacaqdır. İndi isə bir tərəfdən ərəblər onu alıb Bağdad xəlifəsi Məmuna hədiyyə göndərmək istəyirlər. Bu olmazsa, atəşgah onu qurban adılə yandıracıqdır. Birincilər süngüyə, ikincilər isə xalqın kobud başsızlığına dayanırlar. Hədəf bir, nəticə də bir və heçdir.

E l x a n. Sən qızıllarının dağılıcağından qorxub qımlandanmırısan.

A l t u n b a y. Mənə bax. Sən çox gözəl bir natiqsən. Yurdumuzda çarpışan qüvvələrə qarşı sənin fəlsəfən ən kəskin bir qılıncdır. Elxan biləğənli, sən Solmazı sevir ikən, özündə onu qoruyacaq bir cəsarət duyur isən, and iç, əlbir çalışaq... Neçin susursan? Sözlərin doğrudursa, ölümdən qorxmursansa, and iç.

E l x a n. And içirəm ki, mən son günümədək onu bütün varlığımla bütün dünyaya qarşı qoruyacağam. Ancaq sənsiz!

A l t u n b a y. Neçin?

E l x a n. Çünkü bizim gedəcəyimiz yollar başqa-başqadır.

A l t u n b a y. Halbuki mən sənin mənəvi qüvvət və cəsarətini maddi köməyimlə gücləndirə bilərdim. Sən doğruçu bir peyğəmbər də olsan, altunsuz bir iş görə bilməzsən.

Səhnə ardından bir inilti qopur və getdikcə acı bir fəryad şəklini alır.

E l x a n. Mən bütün həyat fəlsəfəsinə gücsüzlərin, yoxsulların yalvarişı, güclülərin, varlıkların mərhəmət və səxavəti üzərində quran

saygısız peyğəmbərlərin məntiqsizliyini təkrar etmək istəmirəm. Mən gücsüzlərin, yoxsulların taleyini güclülərin, varlıların mərhəmət və səxavətinə deyil, onların öz əllərinə tapşırıram. Dünyada əbədi səadəti, azadlığı, sevgiləri, birlik və qardaşlığı tərəhhümlər, sədəqələr düzəltməyəcəkdir. İzlədiyim sevgi, birlik və qardaşlıq dünyası qurulmadıqca, mən ac oğruluqları, yolbasarlıqları doğruldur, bütün həyata başsızlıq bildirişi verir, bütün əski dünyaya qarşı hərb açıram. Budur mənim gedəcəyim yol, istəsən, mənimlə gedə bilərsən.

Altun bay. Elxan biləgənli, çocuq olma. Altunsuz dünya keçinməz. Çiyin-çiyinə gedə biləcəyimiz yolu ayırma. Mən altunlarımıla sənə gizli kömək edə bilərəm.

Elxan. Mənimlə gedəcək olsan, səni xalqdan ayıran bu altunlardan, bu sansız sərvətdən bir qırılımda vaz keçib, yola çıxmalsan.

Altun bay. Elxan, bir də unutma ki, sən ərəblərin dar ağacından qaçmış bir adamsan, sənin Elxan olduğunu ancaq mən bilirəm. İndi də gəl (*onun əlindən dartıb pəncərəyə doğru sürüyür*) bax! Nə görürsən?

Elxan. Hər gün gördüyü qanlı dəhşətlərdən biri, hər gün mənimlə çiyin-çiyinə Solmazın taxtını gəzdirən yazılı Daşdəməri uzatmışlar, yaş çubuqlarla yalnız kürəklərinə döyürlər. Qanı göylərə sıçrayır...

Altun bay. O sənin Solmaza qarşı eşqini bilir və gizlədirmiş.

Elxan. Yalan! O heç bir şey bilmir. O günahsızdır. Mənəm müqəssir, mən.

Altun bay. Turğut! (*Çağırır, sonra Elxana.*) Unutma ki, bir dəqiqədə məhv ola bilərsən.

Turğut gəlir.

Elxan. O yazıqda heç bir günah yoxdur.

Altun bay. Əllərindəki qan nədir?

Turğut. Kölənizə yüz çubuq vurulmasını buyurmuşdunuz.

Altun bay. Vurulдумu?

Turğut. Səksənincidə öldü.

Elxan. Dəhşət! Yerlər qan, göylər qan!

Altun bay. Son sözümdür, çocuq olma, düşün, yollarımızı ayırma.

E1x a n. Mümkün deyil, anlayırsanmı, mümkün deyil. Bu köləlik dünyası, bu altın hökmranlığı, bu qılınc hakimiyyəti sürdükcə, bu qanlı əllər yuyulmayacaqdır. Indicə günahsız bir insan üzəyi susduruldu. Halbuki mən onu altunlara, dinlərə, köləliyə qarşı mübarizəyə çağırarkən acıqlanıb atdığı baltanın yeri budur, köksümdədir. Qanı hələ də dayanmamışdır. Mümkün deyil, mən bu qanlı altın və qılınc hökmranlığına düşmənəm. Mənim vuruş yollarım bu qanlı sarayların xarabalıqları üzərindən keçir, anlayırsanmı! Mən insanlığın ümumi və əbədi səadətini bu şəxsiyyət istibdadının məzarları üzərində tikmək istəyirəm, anlayırsanmı! Düşündüüm vuruşda ilk düşmənim ərəb basqınçıları, ikinci düşmənim bəşəriyyəti salışdırın və gücsüzləri əzdirən dinlər, üçüncü düşmənim isə köləlik törədən bütün indiki ictimai mühit və yaşayış quruluşdur ki, onun da başında sən və sənin kimi insan qəssabları dururlar. Başqa yol yoxdur. Mənim yolum sənə qarşıdır.

A l t u n b a y. Mən də sənə qarşıyam. (*Üzünə bir şillə çurpir və eyni zamanda.*) Turğut! (*Deyə işarə edir, üç-dörd nəfər içəri girir.*) Bəyənirsənmi?

E1x a n. Bəli, o elə də olmalıdır. Zatən hər bir düha mühitin sapqılığından, hər bir dahi mühitin yumruqları, təpikləri altından doğur.

A l t u n b a y. Eləmi?.. Turğut!.. (*Elxanı döyə-döyə çıxarırlar.*) Ölüncəyədək. Elə, elə! Yalvaracaqsan. Elə, bərkdən!

E1x a n. Mən dilimi gəmirəcək, düşmənə qarşı inləməyəcəyəm. Yalnız bir ricam var, qardaşım Aqşin sağ isə, məni arayacaq. Ona məndən son vida.

A l t u n b a y. Turğut! (*Döyməkdə davam edirlər.*) Bərkdən, elə, elə!

T u r ğ u t. Ağam, qan yerə axacaq.

A l t u n b a y. Olsun, bərkdən, elə!

S o l m a z (*bir həyəcanla içəri atılaraq.*) Altunbay, aman, bağışla, mən kimsəni sevmirəm. Öldürmə, bağışla!

A l t u n b a y. Hm! Dayana bilmədin! Bərkdən, elə, elə!

S o l m a z (*bir iztirabla Altunbayın ayaqlarına qapanaraq.*) Aman, əfv et, yazıqdır, öldürmə!

A l t u n b a y. Sapqın qadın, sən susmayacaqsan?

Boğazından yapışib bogmaq istərkən Rəbi öz dəstəsilə girir.

Rəbi. Dayanın, bu nədir? (*Hamısı dayanır.*) Onların təqsiri nədir?
Altun bay (*yaltaqlanaraq*). Ziyankardır, ağam!

Rəbi. Omu? Yaxşı. (*Əsgərlərə.*) Onu saxlayın. Onun üçün bizim xüsusi qanunumuz vardır. Daşqalaq edilməlidir. Sonra, söyləyin, burada biləgənli Elxan kimdir? O burada Babək adı ilə yaşayırımsı?

Sükut.

Solmaz (*yavaşdan Altunbaya*). Sən göstərməyəcəksən, deyilmi?
Rəbi. Bu nə sükutdur? Sizdən soruşuram Elxan kimdir?

Elxan. Mənəm, mən...

Rəbi. Çox gözəl! Bəlli oldu. İslam dininə, bir olan Allaha qarşı üsyən qaldıran, xalq içində təbliğat aparıb, eli dinsizliyə, zinaya, yolbasarlığa, üsyana çağırıan sənsənmi?

Elxan. Bəli, mənəm.

Rəbi. Sən hələ bir yol həbsdə olmuşsanmı?

Elxan. İki yol. Sonuncuda dar ağacından qaçdım.

Rəbi. Çox gözəl, bu dəfə artıq ölümdən qaça bilməzsən. Dar ağacı hazır, budur, fitva əlimdədir. Altunbay, sən belə yaramazları gizlədirmişsən?!

Altun bay. Mən bilməmişəm, ağa. Mən onu hərrac bazarından almışam.

Rəbi. Yaxşı, sən də bizimlə gedəcəksən. O qız nə deyir?

Altun bay. Heç, ağam, bağışlanması dileyirdi. Mən özüm Əbu Übeydə ərz edərəm. Bəlkə nahar edər, sonra gedərsiniz?!

Rəbi. Burax bu dilləri, haydi!

Altun bay (*Elxanın yanından keçərkən yavaşca*). Sərsəm hərif, məhv olduq.

Elxan (*Solmaza doğru sürəkli vida baxışları ilə*). Olsun, yalnız ona toxunulmasın. (*Gedirlər. Solmaz bir təhəssürlə ardalarınca baxıb qalır.*)

Solmaz. Ox, küskün tale, küskün tale! (*Ağlayaraq dizi üstə düşür.*)

PƏRDƏ

SƏKKİZİNCİ GÖRÜŞ

Xilafət valiliyi. Əbu Übeyd, Zübeyr.

Ə b u Ü b e y d. Yaz ki, atəşpərəstlərcə yaxşılıq tanrısi Hürmüz həmişə işqlarda, paklıq və gözəlliklərdə təcəssüm edir. Ona görə də bu qız hər gün ibadət vaxtı öz nişanlığının evindən atəşgaha gəlib, öz füsunkar gözəlliylə xalqa qarşı durmalıdır. Atəşgah mübibləri buna dini bir rəng verirlərsə də, hər şeydən əvvəl, bu, xalqın bədii duyğularını oxşamaq və xalqı atəşgaha sürükləmək üçündür. Odlar gəlininin gözəlliyyini görmək üçün ölkənin hər tərəfindən gənclər, dəliqanlılar, hötə qocalar, qadınlar belə axışib gəlirlər. Baş ocağın təməlini sarsıtmaq üçün bu qız mütləq atəşgahdan çıxarılib tələf edilməlidir. Ancaq gözəldiyimiz qüvvə gəlib yetişmədiyindən, böyük üsyənlərə yol verməmək üçün, tədrici tədbirlər görülür. Yaz. Təzyiq davam edir. Kiçik ocaqlar tədriclə dağıdırılır. Söz və işlə islamın nəşrinə, xalqın ruhən ərəbləşməsinə çalışılır. Azadlıq üçün mübarizə təşəbbüsleri amansızcasına boğulur. Üşyançılar, xüsusişlə başçıları təqib və dərhal edam edilirlər. Vergilər toplanır. Azərbaycanın xristian və atəşpərəstlərini üsyana təhrik üçün Bizans imperatorluğu tərəfindən göndərilmiş məktubu, toplanmış vergiləri, dəvələr ilə neft göndəririk. Baqi salam. Əmirəlmöminin xəlifənin əllərin öpürük.

A q ş i n (*girərək*). Salaməleyküm!

Ə b u Ü b e y d. Və əleyküm, buyurun, Aqşin! (*Zübeyrə*) Yaxşı, gerisini özün yaz bitir. (*Aqşinə*) Səfəriniz çox uzun sürdü. Barı qardaşınızdan bir xəbər bildinizmi?

A q ş i n. Yox, üç gündür at belində dağları, daşları gəzirəm. Çocuq ikən yaşadığımız oba dağılmışdır. Qardaşimdən isə soraq bilən yoxdur.

Ə b u Ü b e y d. Türküstana nə vaxt gedirsiniz?

A q ş i n. Məktub göndərdim. Bu axşam da özüm yola düşürəm. Ancaq yenə qardaşimdən nigaran və gözü yaşılı gedirəm.

Ə b u Ü b e y d. Adını söylərsiniz, biz də soraq edərik. Tapılarsa, məktubla bildirə bilərik.

A q ş i n. O çox gözəl olar. Təkcə qoca dayımı tapa bildim. O da mənimlə danışmaq istəmədi.

Ə b u Ü b e y d. Nə üçün?

A qş i n. Mənim müsəlman olduğumu bilincə: “Sən bizim yurdumuzu tar-mar edən, atəşgahlarımızı xaraba, xalqımızı əsir edən ərəblərin dininə iman gətirmişsən. Get, ulu Hürmüzün və yaziq xalqımızın düşməni, mən xain ilə danışmaram”, – deyə ağladı. Qardaşımı soruşdum, nə qədər yalvardım, göstərmədi. Açıqlandım. Həlak edəcəkdir, yalnız qocalığına bağışladım.

Rəbi (*gırərək*). Nəhayət, Elxani tapdım. Düşmən ünsürlərdən də bir çoxunu yaxaladım. Dustaqdadırlar. Altunbay da əmrə müntəzirdir.

A qş i n (*bir maraqla*). Rəbi, kimi dedin, Elxan kimdir?

Rəbi. Biləgənli bir qul, dinsiz bir hərif.

A qş i n. Biləgənli Elxanmı?

Ə b u Ü b e y d. Amma Aqşin, o bir bəla, bir cəhənnəmdir.

A qş i n. Aman, nə deyirsiniz? Biləgənli Elxan, o mənim qardaşım olacaqdır. Mənim ürəyim döyüñür. Gəncdirmi?

Rəbi. İyirmi-iyirmi bir yaşlarında.

A qş i n. Aman, o özüdür! O mənim qardaşımın yadigarıdır.

Ə b u Ü b e y d. Elə isə, çox təəssüf! Bu adam islamın, daha doğrusu, bütün dinlərin amansız bir düşmənidir. Atəşpərest belə deyil. Qəti bir dinsiz və əxlaqsızdır.

A qş i n. Aman, nə deyirsiniz?

Ə b u Ü b e y d. Hökumət, din və şəriətləri qırğın törədən bir amil görür. Bunlara lüzum görməz. Fərdlərin xüsusi mallarına, hətta ərlərin arvadlarına belə iyilik haqqını tanımayan, izdivacı haqsızlıq görən bir dinmi və ya təriqətmi söyləyək, çıxarmışdır. Bunlar heç, hələ siyasətcə dayanılmaz bir adam! Xalqı bizə qarşı qiyam etdirmək üçün dəstələr hazırlayırlar.

A qş i n. Aman, nə deyirsiniz?

Ə b u Ü b e y d. Edamına qərar verilmişdir.

A qş i n. Edammı? O mənim qardaşımın bircə yadigarıdır. Mən onu tutduğu yoldan qaytararam.

Ə b u Ü b e y d. Düşüncəli bir adamdır. İslami qəbul edərsə, bir ordu qədər əhəmiyyəti vardır. Böyük bir mövqə tuta bilər. Lakin o dönməyəcək. Mən onu görmüşəm. Qəti və sarsılmaz bir adamdır.

A qş i n. Yox, yox, o məni çox sevir. Biz bir-birimizi qardaş deyə çağırırıq və eləcə də sevirik. Mən onu doğru yola qaytararam.

Ə b u Ü b e y d. Altunbay gəlsin. (*Rəbi onu gətirirkən*.) O bu adamın qulu imiş. (*Altunbaya*.) Altunbay, başqa ad ilə gəzdirdiyin adamın xalqı ərəblərə qarşı üsyana çağırıb dəstələr düzəldiyini bilirsinizmi?

A l t u n b a y. Mən bilməmişəm, ağa! Mən özüm də onu öldürmək isteyirdim. O, dinsiz və əxlaqsız bir səfildir. Ağa təsdiq edə bilər.

R e b i. İçəri girərkən qolu bağlı, uzadılıb döyüldüyü gördüm.

A q ş i n. Aman, zavallı qardaşım! Rəbi, dayana bilmirəm. Tez məni onun yanına aparın. Mən onu qaytararam.

Ə b u Ü b e y d. Gedin, ancaq unutmayın ki, əgər dönməzsə, biz onu sağ buraxmayacağıq.

A q ş i n. Yox, yox, mən onu doğru yola gətirərəm.

Gedirlər.

Ə b u Ü b e y d. Altunbay, artıq sizin qulunuz asılacaq. Siz özünüz də...

A l t u n b a y. Mən, ağa, islamı qəbul etmək qərarına gəldim.

Ə b u Ü b e y d. Nə vaxt? Dar ağacından asıldıqdan sonramı?

A l t u n b a y. Xeyr, ağa! Dünəndən, sabahdan.

Ə b u Ü b e y d. Sizi təbrik edirəm. Lakin siz bu gün səhər vergiləri gətirməliyдинiz.

A l t u n b a y. Ağa, kəndlərə tövcü qoymuşam. Taxılı yiğib bitirməmişlər. Mənim öz bəhrələrim də qalmışdır.

Ə b u Ü b e y d. Artıq söz bilmirəm. Sabah axşam bütün vergilər burada olmalıdır. Ondan başqa, Bağdaddan aldığım əmrə görə bir aya kimi iki min əsgər üçün səfər və müharibə ləvazimatı düzəltməli, bir də Bağdada neft göndərmək üçün əlli dəvə verməlisiniz.

A l t u n b a y. Ağa, kəndlilər vermir, üsyan qaldırırlar.

Ə b u Ü b e y d. Hamisini qılıncdan keçirtdirərəm. Sən özün də asılsan.

A l t u n b a y. Mən müsəlman olacağam.

Ə b u Ü b e y d. Mənə fərqi yoxdur, söylədiyim şeylər vaxtında verilməlidir.

A l t u n b a y. Bir də, ağa, məndə sizin üçün çox gözəl və dəyərli yaqt vardır. Müsaidənizlə...

Ə b u Ü b e y d. Yaxşı! Solmaz nə oldu? Artıq müsəlman olduqdan sonra da onu əmirəlmöminin xəlifədən qaçıracqsınızmı? Gedin. Nə az, nə çox, üç gün sizə vaxt.

A l t u n b a y. Ağa, artıq Solmaz atəşgaha köçürülür və bu günlərdə yandırılacaqdır.

Ə b u Ü b e y d. Eləmi? Yaxşı, gedin. Sizi çağırtdıraram. (Rəbi gəlir.) Dediklərimin hamısı olmalıdır.

A l t u n b a y. Gözlərim üstə. (*Gedir.*)

Ə b u Ü b e y d. Rəbi, Solmaz bu gün atəşgaha köçürülücəkmış.
R ə b i. Xəbər alınmışdır, ağa.

Ə b u Ü b e y d. Neçin mənə bildirilməmiş? O qız bir qırıpım belə
göz altından qaçırlırmamalıdır. O tələf olmalıdır. Tez, mümkün qədər
tez... O cəhənnəm bəkçisini içəri buraxdır. (*Əlindəki kağıza baxır,
sonra içəri girib qapıda dayanmış Oddamdiya.*) Sən nə istəyirsən?

O d d a m d i. Ağa, sizin əsgərlərdən biri zəhmət çəkib mənim
qızımı zad eləmişdir. Eh... böyük iltifat və təntənə ilə saçlarından
sürüyüb aparmışdır. Çocuqcuğaz on-on dörd yaşındadır. Hələ evin
qarşısında toyuq-cücəyə baxırmış...

Ə b u Ü b e y d. Cəhənnəmin kor bəkçisi, belə xırda işlər üçün
şikayətə yer tapmadınmı? Rəbi! (*Hiddətlə ona baxır.*)

R ə b i. Ağa, mühüm bir işi olduğunu söylədi.

O d d a m d i. Ağa, xırdacalar qulaq vermirlər. Getdim, döyüb qabır-
ğalarımı yumşaldılar. Qızçıqaz balaca uşaqdır.

Ə b u Ü b e y d. On yaşında qızə balaca deyilməz.

R ə b i. Bir də, ağa, əsgərlərə siğə haqqı verilmişdir. Həm də bun-
lar münkir olduqları üçün qazının fitvəsilə...

Ə b u Ü b e y d. Şəriətcə hər şeyləri halaldır. Apar, yanına gəl-
mək üçün yalan dediyinə görə, bu cəhənnəm bəkçisinə əlli taziyanə
vurdurub, altı ay həbs etdir.

O d d a m d i. Aman, ağa, bağışlayın. İstəyirsiniz toyuq-cücələri
də aparsınlar.

Ə b u Ü b e y d. Get, get.

O d d a m d i. Aman, ağa! (*Ayaqlarına qapanır.*) Altı-yeddi də kök
qoyun var. Məni əsirgəyin. Qocayam, uşaqlarım var.

Ə b u Ü b e y d. Get, get, aparın bunu.

R ə b i. Get dedilər, get. (*Boynundan çölə itələyərək.*) Bunu sax-
layın.

Ə b u Ü b e y d. Rəbi, Aqşin getdimi?

R ə b i. Quş kimi həbsxanaya uçdu. Aman, qardaşını nə qədər də
sevirmiş!

Ə b u Ü b e y d (*yavaşça*). Rəbi, mən bilirəm o hərif öz fikrindən
dönməyəcəkdir. Fikrində də tək deyildir. (*Kağıza baxaraq.*) Qorxmaz,
Toğrul, Dönməz, İldirim və başqları asılıcaqlar. Elxanın isə,
səssiz başı kəsilecəkdir. Sonradan qaçmış deyiləcəkdir. Aqşin elə
bilməlidir. Anladınmı? Həm də bu gecə. Get, Solmazı da unutma.

Rəbi. Baş üstə, ağa.

O d d a m dı (*qapıdan soxularaq*). Ağa, üç-dörd də damazlıq keçi vardır.

Ə b u Y b e y d. Cəhənnəm ol, cəhənnəm zəbanəsi! (*Qapıya doğru atılır.*)

PƏRDƏ

DOQQUZUNCU GÖRÜŞ

Həbsxana. Dustaqlar bir iniltilə yerə sərilmışlər.

Qorxmaz. Lakin səndə tuhaf bir səbr varmış. Bir gün böyük bir izdihamın səni söyərək, lənətlər sovuraraq, səni daşladığını gördüm. Ertəsi gün isə aldiğin son bir parça çörəyi özün yemeyib, dünən sənə daş atan qocaya verdin. Mən sənin ürəyinə heyrət edirəm.

Dönməz (*pəltəkləyərək*). Xalq öz faydasını bilmirsə, sənə nə var. Bədənin xəlbirə dönmüşdür.

Elxan. Xalqın gözləri qapalıdır. O öz dostunu çox vaxt tanımır. Mən ondan təşəkkür gözləmirdim. Ona görə də atlığı daşlara da darılmırdım. Köksümdə açılmış hər bir daş yarası mənim üçün zəfər çiçəyi qədər sevimlidir. Ox, əgər xalq məni anlamış olsaydı... Mənim səmimi, qorxmaz, fədakar bir köməyim olsaydı... Ox, Aqşin, Aqşin! Gözlədim, gəlmədi, axtardım, tapılmadı.

İldirim. Artıq hər şey bitdi. Sabah biz daha günəşin oynaq işıqlarını görməyəcəyik. Yazın iliq nəfəsin duymayacağıq. Lakin ölüm-dən bu gecənin intizarı daha dəhşətlidir.

Elxan. Ölüm məni qorxutmur. Fəqət mənim əməllərim boran keçirmiş çıçəklər kimi açmadan solacaq.

Aqşin (*səsi gəlir*). Bu zavallılar quyunun dibinəmi salınmışlar?

Elxan. Dayan, bu nə səsdir? Aman, bu səs mənə nə qədər tanış gəlir!

Aqşin. İşıq ver, göz gözü görmür.

Elxan. Aqşin? Fəqət mümkünmü? Heyhat, bu səs bir xatirat mızrabı kimi qəlbimin bütün tellərini inlətdi. Donuq könlümü sanki isitti. Çocuqkən hər ikimiz atamın dizləri üzərində oturub naşıl-larını dinlərdik. Ox, çocuqluq. O indi mənim dustaqda olduğumu bilərsə... Fəqət heyhat, o getdi. Gözlədim, gəlmədi, axtardım, tapılmadı. Ana Türküstan onu uddu. Kim bilir, bəlkə də öldü.

A q ş i n (*sürətlə açılan qapıdan bir həyəcanla*). Elxan, Elxan, haradasan?

E l x a n. Aqşin! Mümkündürmü?

A q ş i n. Elxan, Elxan, qalx göyərçinim! Sənsənmi, üzünü göstər!

E l x a n. Kimsən, Aqşinsənmi?

A q ş i n. Sənsən? Elxan, Elxan, mənəm! (*Bir həyəcanla onu qucaqlayır.*) Nəhayət, səni tapdım.

E l x a n. Aqşin, Aqşin, sənsən, sən. Mən sənin ürəyinin döyüntüsünü duyuram. Aqşin! (*Cocuq kimi ona sarilaraq.*) Şükür ki, ölmədən səni görə bildim... Bu uzun illəri sən harada idin?

A q ş i n. Mən, mən o zamandan bütün dünyani, Misiri, Şami, Əndəlisi, hər yeri gəzmişəm. Daima səni axtarmışam, Elxan!

E l x a n. Mən də axtarırdım, Aqşin! Hər gün, hər yerdə... Fəqət tale bizi bu qaranlıq dustaqdə görüsdürdü. Sənidəmi həbs etdilər?

A q ş i n. Yox, Elxan, yox!.. Mən səni qurtarmağa gəlmışəm. Zavallı, səndə can qalmamış, quru sümüksən. Titrəyirsən. Otur, qardaşım. Mən üç gündür ki, at belində səni axtarıram. Obamız dağlımış. Anlat, nə oldu bizim evimiz? Mənim qardaşım, sənin atan?

E l x a n. Öldürdülər. Qonşu elbəyi basqın etdi. Obamızı dağıtdılar. Atamı öldürdülər. Məni əsir tutub satdılar.

A q ş i n. Sən o vaxtdan qulsanmı?

E l x a n. Ox Aqşin, heç soruşma, macəra çoxdur. O gündən mən hərrac malı kimi əldən-ələ satılırdım. Ox, səndən sonra mən nələr çəkdim, nələr. Bir neçə yol qaçdım. Tapdılar, döydülər, yenə satdılar. Dar ağacına sürüklədilər. Qaçdım. Ox, səndən ayrılanı sürünmədiyim bir yer, çəkmədiyim bir əzab qalmadı.

A q ş i n. Bu qan nədir? Yaralısanmı, köksün sarıqlıdır! (*Bir izti-rabla bədənini yoxlayaraq.*) Yazıq, sənin bədənində sarılmamış yer yoxdur.

E l x a n. Soruşma, Aqşin. Bu yazıq, gözü qapalı xalq, özü öz səadətinin tanrısi olduğuna inanmır. Bu uzun illərdə səni axtarmadığım yer, soruştmadığım adam qalmadı. İndi yenidən özümü çocuq kimi hiss edirəm. Əllərin nə qədər doğma, isti və güclüdür! Mən səni beləcə güclü təsəvvür edirdim. Yadındamı, çocuqkən hərəmiz atamın bir dizi üzərində oturardıq. Bir gün sən mənim əlimi sıxdın. Mən bağırdım, ağladım. Mən həmişə o qüvvəti hiss edirdim. Sən yenə də eləcə sağlam və güclüsən. Mən hər dəfə köləlikdən qaçırkən kim-səsiz dağlarda səni görmək, səninlə əlbir çalışmaq isteyirdim.

A q ş i n. Sən ağlayırsan, Elxan!

Elxan. Ürəyim çocuq kimi incəlmiş, nəhayət, səni tapdım. Sevincimdən yaş boğazımı boğur. Halbuki bu vaxta qədər heç bir daşdan, heç bir sillədən ağlamamışam.

Aqşin. Çox şükür ki, mən ölmədən səni tapdım. Mən səni bu qara dustaqdən qurtararam və heç bir zaman tək buraxmaram.

Elxan. Qurtar məni buradan, Aqşin, qurtar. Mənim ölümümə fərman verilmişdir. Bu zavallilar da ölüsidir. Hamısını qurtar. Biz ölmək istəmirik. Heç bir zaman, heç bir zaman biz ayrılmarıq.

Aqşin. Heç bir zaman. Mən o yaramazdan da öz qardaşımın intiqamını alaram.

Elxan. Yox, Aqşin, yox! İntiqam yox, intiqam alçaq könüllərin işidir. Artıq çocuqluq keçmişdir. Biz buradan çıxınca daha yüksək əməllər ardañca qoşacaq, iki qardaş əl-ələ verib, məzлum bəşəriyyətin əbədi səadəti yolunda çarpışacağıq. Dünya iki cəbhəyə ayrılmışdır. Bir tərəfdə silahlı güclülər, digər tərəfdə isə əlibos məzлumlar. Biz ikinci cəbhədə olacaqıq. Bütün məzлum əməkçilər, bizimlə, son və gələcək bizim olacaqdır. Deyilmə, Aqşin?

Aqşin. Mən artıq heç bir zaman səni tək və kimsəsiz buraxmaram. Heç bir zaman səndən ayrılmaram.

Elxan. Heç bir zaman, heç bir zaman.

Uzaqdan azan səsi eşidilir.

Aqşin. Lailahə illəllah, Məhəmmədən rəsulillah...

Elxan (*ilan sanmış kimi sıçrayaraq*). Necə, Aqşin! Yox, yox! Aqşin... Sən islammı oldun? İslam ordusundansanmı? Ola bilməz...

Aqşin. Elədir, qardaşım. Mən bir olan Allahın doğru yoluna girib, Məhəmmədin yolunu, böyük islam dinini qəbul etmişəm...

Elxan. Sən... sən məni de islama çağırmağamı gəlmışdin?

Aqşin. Bəli, qardaşım. Sən bir olan Allahın doğru yolundan qaçmayacaqsan. Sən özün görəcəksən ki...

Elxan. Bilirom, hamısını bilirom. Heyhat, məhv oldu getdi! Əməllər, ümidiłr, hamısı, hamısı alt-üst olub getdi! Kaş ki mən səni heç görmədən öz ümidiłrimlə ölüydim... İndisə...

Oddam d1. Ölüm ayağıdır, razı ol!

Aqşin. Elxan!

Elxan. Uzaq! Uzaq! Xəyallar... Ümidiłr... Of... Qəhr olası tale, qəhr olası tale. (*Üzü üstə düşüb bayılır.*)

ONUNCU GÖRÜŞ

Axşam, həbsxana. Elxan, Aqşin.

Elxan. Qoy hər kəs özü öz yaşayışının tanrısı olsun. Artıq yetişməzmi? Din adına törətdiyiniz bu qədər qırğınlar, tökdüyüňüz bu qədər qanlar yetməzmi? Neçin zavallı insanlığı bir-birindən ayrıb bir-birinə çeynədirsiniz? Bəs deyilmi içdiyiniz qanlar? Qandan doymadınızmı? Bu qanlar bir gün coşacaq və mizraqlar ucunda yaratdığınız bütün bu əski dünyani öz acıqlı dalğalarında boğacaqdır.

Aqşin. Artıq yetər, Elxan! Mən bu gecə Türküstana yola düşürem. Fəqət həmişə atan mənə oğlum, mən də sənə qardaşım deyirdim. Nə qədər bir-birimizi sevirdik. Lənət fələyin dönüşünə ki, bizi bir-birimizdən ayırır. Çox təəssüf ki, sən fikrindən dönməyəcəksən. Mən atana qarşı son oğulluq və sənə qarşı son qardaşlıq borcum olmaq üzrə son dəfə üzündən öpmək, sonra isə həmişəlik ayrılib getmək istəyirəm.

Elxan. Aqşin, mən də səni çox sevirdim. Bu günə kimi səni bir ürək döyüntüsü ilə arayırdım. İndi isə... Mən cahangir bir ordu sırasında bütün dünyani çeynəyən, tapdayan, yırtıcı bir qardaşı tanımaq istəmirəm. Dədim ki, dünyada iki cəbhə vardır: əzənlər, əzilənlər. Biz iki can və qan qardaşı bir qazmada deyilik. Birində sənsən, o birində mən.

Aqşin. Ox, Elxan! Nə etməli! Mən səni illər boyu axtardım...

Elxan. İnan ki, mən də axtarırdım. Fəqət indi sən bütün məzəlum insanlığa olduğu kimi, tapındığın dinə də xəyanət edirsən. Mən səni öpmərəm. Artıq mənim qardaşım yoxdur. Mənim qardaşım, bax, bu qaranlıq zindanların bucaqlarında öz azadlığı uğrunda inləyən, çeynənən ərlər, bu qarşı meydanda öz diləkləri yolunda dar ağaclarından asılmış, daşqalaq edilmiş igidlər, islamın cahangir mizraqlarından baş qaçıran gücsüzlər, əməkçilər, qullar, (dağlarda, çöllərdə öz tanrılarına tapınan gücsüzlər, ocaqları, hürriyyətləri, adətləri), bütün mənlikləri tapdanib təhqir edilən zavallı insanlardır.

Aqşin. Elxan, sən öz əlinlə özünə məzar qaziyırsan. Fəqət islamı qəbul etsəydin, böyük bir yer tuta bilərdin.

Elxan. Mən azad diləklərimi bütün dünyanın gözəlliklərinə dəyişmərəm. Mən üzümə bir din qalxanı çəkib cahangirlərin cəlladlığını qəbul edə bilmərəm.

A q ş i n. Elxan, bu ordu gəzdiyi ölkələri istila məqsədilə gəzmir. O, sapqın bəşəriyyəti doğru yola, nicat və səadətə çatdırmaq istəyir.

E l x a n. Yalan, yalan, qara bir yalan, ağ bir yalan! Bütün insan qəssabları dünyani bu şuar ilə çeynəmişlər: nicat və səadət! (*Qolundakı zəncirləri göstərərək.*) Budur onların nicat və səadəti!.. Sən bu mahnları get, çocuqlara söyle. Doğru yol! Onlar buraya yurdumuzun qan damarlarını sorub aparmaq, yoxsulların, gücsüzlərin son parçalarını boğazlarından kəsib, Bağdad xəlifələrinin fahişəxanalarına göndərmək üçün gəlmişlər.

A q ş i n. Elxan, mən sənə acıyıram. And olsun bir Allahın böyük-lüyünə, and olsun ürəyimdə bir od kimi yanın qardaşlıq məhəbbətinə ki, sən sabah öləcəksən. Nicat yolu yoxdur. Vaxt varkən dön, yalvarıram sənə!

E l x a n. Aqşin, Aqşin, mən özüm əldən-ələ satılmışam. Fəqət mənim əməllərim, vicdan taxirlərinin alıb-sata biləcəyi bir hərrac malı deyildir.

A q ş i n. Onlar böyük bir dinin naşirləridir. (*Uzaqdan azan səsi eşidilir. Aqşin yaxınlaşış pəncərəni açır, orada bir çox adamların dar ağaclarından asılması, küçədə yarıya qədər yerə basdırılıb daşqalaq edilməsi görünür. Uzaq adamlardan “Allahü əkbər” səsləri, o yandan atəşgahın ibadət mahnları və kilsənin boğuşq zənglərindən qopan iniltilər, həbsxanada üzüqoylu, əlibağlı yuxulmuş dustaqların görünüşü bir-birinə qatışış acı bir mənzərə gözə çarpdırır. Aqşin Elxanın əlin-dən tutub pəncərəyə sövq edərək.*) Bax, Elxan, dinlə, gör bu səsdə nə qədər sadə bir həzinlik, nə qədər dərin, böyük və qüvvətli bir məna çırpınır!

E l x a n. Dərindir, fəqət bu mənanın dərinliyi bəşəriyyətə qarşı açıldığı uçurumdan dərin deyildir.

A q ş i n. Dinlə, Elxan, dinlə. Allah böyükdür, birdir, böyük Allah-dan başqa Allah yoxdur. Budur böyük və qaçılmaz bir həqiqət! Bu səsdə, bütün varlığın əsil mənası çırpınır. Bax, Elxan, dinləyirsənmi?

E l x a n. Aqşin, mən dinləyirəm. Fəqət sən də bax və dinlə. Bu “Allahü əkbər”lə yanaşı olaraq yurdumuzun atəşgahlarından qopan işıqları, gözəllikləri, günəşləri, ulu Hürmüzün böyük və işıqlı mənasını oxşayan mahnları da eşidirsənmi? Ta bu uzaqlarda, Məryəm oğlunun üç varlığını xatırladan kilsə canlarının boğuşq fəryadlarını da eşidirsənmi? Bir az bəridə amansız, qanlı iplərdən asılan məzлum-ların, diri-dirin qara torpaqlara basdırılmış gücsüzlərin, zavallıların,

kimşəsizlərin də ürək gəmirən qanlı heyətlərini görürsənmi? Get, məni asacaq din naşirlərinə söylə ki, mən deyirom: yoxdur Allah, yoxdur Allah! Bu dinlərin hamısı güclülərin mizrağını daldalamaq, bu Allahü əkbərlər, bu gurultulu canlar gücsüzlərin iniltilərini, fəryadlarını örtmək, boğmaq, susdurmaq üçündür. Məndən başqa mənim xaricimdə özgə bir Allah yoxdur. Mənəm yer üzündəki həyat və səadətin yaradıcısı. Mənəm göylərin mənəvi varlığındakı qüvvət və iqtidarıñ məna və mahiyyəti. Mənəm Allah, Allah mənim özümdədir. Qadınları cansız şeylərə çevirən, qul alverini, insan ticarətini doğruldan məhəmmədlərə, gücsüzlərin taleyini güclülərin mərhəmətinə tapşırıñ isalara, yüz iyirmi dörd min allah tacirinə, mətalarını mizraq gücile satan allah dəllallarına mən inanmiram. Onların satdıqları uydurma, süni, buyutdurma allahlara mən inanmiram, inanmiram!

Qorxma z (*başını qaldıraraq*). Mən də inanmiram!

Toğrul. Mən də inanmiram!

İldirim. Mən də inanmiram!

Dönməz. Mən heç inanmiram!

Oddamdi. Mən də... (*Boğazında qalır.*)

Qalanlar. Mən də, mən də inanmiram.

Elxan. Azad, mənəmsiz, məsud bir dünya – budur mənim yolum, budur mənim qanunum. Azad istəklər, azad diləklər, azad hərəkətlər – budur mənim qanunum. Azad sevgilər, qorxusuz, pak və azad vicdanlar – budur mənim allahım. Get, söylə ki, dar ağacını gözləyirəm.

Qorxma z. Mən də ardincayam.

Toğrul. Mən də səninləyəm.

Dönməz. Mə-mə mən də səninləyəm.

Aqşin (*düşünərək, soyuq bir səslə*). Artıq bir deyəcəyim yoxdur. Mən də sənə qarşıyam.

Əbu Übeyd (*Rəbi ilə girərək*). Aqşin, dedim ki, faydasızdır.

Aqşin. Onun fikri sarsılmazdır. O qəti və amansız düşməndir. Şəriətin fitvası haqlıdır.

Əbu Übeyd. Qollarını keçirt, səhər hamısı asılacaqdır.

Elxan (*mənalı və istehzali bir gülüşlə*). Budur allah tacirlərinin bəşəriyyətə verə biləcəyi nicat və səadət!

ON BİRİNCİ GÖRÜŞ

Solmazın odası. Altunbay və Solmaz.

Altunbay. Ox, Solmaz, bu son gecə nə qədər dəhşətlidir. Səni məndən ayıracalar. Çünkü mən artıq ölkədə ən güclü bir adam deyiləm. Ox, ərəblər... Ateşgah... (*Cavab gözləyirmiş kimi susur, sonra Solmazın dizlərinə dayanaraq.*) Fəqət sən də, sən də, Solmaz, neçin məndən üz döndərdin? Mən səni almaq üçün nə qədər əməklər çəkdim, altunlar tökdüm.

Solmaz. Neçin məni məhv edirsən?

Altunbay. Solmaz, mən kimsəyə qarşı gülümsər olmağı sənə yasaq etməzdim. Ancaq səni onun, miskin bir qulun kobud bağında görməkdənsə, ilanlar qoynunda görməyi daha çox istərdim. Ox, Solmaz! Səni mənim qədər sevəcək bir adam tapılmaz. Fəqət sən...

Solmaz. Mən hər kəsi, səni də sevirəm. Qadının ən dəyərli mətai, onun gözəlliyidir. Mən istərdim ki, mənim gözəlliyimdən bütün dünya zövq alsın. O da elə deyir.

Altunbay. Solmaz, sən onu sevirsənmi? Neçin susursan, açıq söylə!

Solmaz. Bilmirəm, məni öldür, fəqət mən onu görünce, ürəyim döyüñür, bütün sinirlərim kaman teli kimi inləyir. Mən onun baxışlarına dayana bilmirəm. Kim bilir, bəlkə də.

Altunbay. Neçin sən bu sözləri ona deməmişsən?

Solmaz. O, çox gəncdir. O çocuqdur. O quldur. O sizə qarşı gücsüzdür. Fəqət onun dodaqlarında yeni bir həyat gülümsəyir. Onun gözlərində gözəl bir dünya, şən bir kainat rəqs edir. Onun həyatı irəlidədir. Mən onu coşdurmaq, sizin pəncənizə keçirtmək istəmirdim. Mən heç bir zaman öz eşqimi ona söyləməyəcəyəm.

Altunbay. Bəli, artıq heç bir zaman söyləməyəcəksən. Çünkü o, sabah öləcəkdir.

Solmaz. Öləcək?

Altunbay. Solmaz!

Solmaz. Məndən nə istəyirsən?

Altunbay. Sən ağlayırsanmı? Sən onun üçünmü ağlayırsan? Yaziq ki, sən özünü nələr gözlədiyini düşünmürsən. Ölüm bir canavar kimi qanlı dişlərini ayırmış, bu gözəl vücudu udmaq üzrədir.

Solmaz. Fəqət neçin ürəyimi didirsən! Qaçacaq bir yol ki, yoxdur.

A l t u n b a y. İki yol var: ya Bağdadın dustaqcıl hərəmxanaları, ya da atəşgahın qızğın odları.

S o l m a z. Sus, Altunbay, mərhəmətsiz! Məhv oluram, yol göstər, yol!

A l t u n b a y. Mən islami qəbul etmişəm. Son nəfəsimə kimi uğrunda çalışaram. Atəşgaha getməkdən sakın. Orası doğru ölümdür. Mən özüm Bağdada gedib, xəlifənin ayaqlarına qapanaram. Bəlkə müsəlmanlığım...

T u r ğ u t (*gəlir*). Ağam, atəşgahın möbidləri və əhali dəstə ilə gəlib sarayın qapılarını döyürlər.

A l t u n b a y. Aman, gəlməsinlər, Solmaz, getmə, məhv olarsan. Mən bilirəm, onlar səni əbədilik məndən ayırmaq, qızmar odlarda yandırmaq, qurban vermək üçün gəlirlər.

S o l m a z. Bütün ölkəni oyunaq kimi oynadan Altunbay, güclülərə qarşı nə qədər zavallısan! Çırpinma, yol göstər, yol!

A l t u n b a y. Yox, yox, gözəl pəri, səni buraxmaram. Söylə ki, mənim arvadımsan. İsləm arvadına toxunulmaz.

S o l m a z. Fəqət ərəblər, onlar ki, məni dinləməzlər.

A l t u n b a y. Mən özüm gedib xəlifənin ayaqlarına qapanaram. Sən də islami qəbul et.

S o l m a z. Yox! Ayaqlarda sürünməkdən nə çıxacaqdır. Altunbay, qalx! Mən sənə haqq verirəm. (*Divardan yalnız qılinci alıb ona uzadaraq.*) Al, məni qorū.

A l t u n b a y. Mümkün deyil, Solmaz, düşmən güclüdür. Mən özüm...

T u r ğ u t. Ağam, kütlə qudurmuş, qapıları qırır.

A l t u n b a y. Getmə, Solmaz! Yox, yox, qapıları bağla! Söylə ki, Solmazı ərəblər apardılar.

S o l m a z (*bir qətiyyətlə*). Burax, burax gəlsinlər!

A l t u n b a y. Solmaz, Solmaz, sən özünü məhv edirsen. Düşün... Qızmar odlar... Bu gediş ölümdür, ölüm!

S o l m a z. Yadlar mərhəmətinə sığınmaq od gəlininə yaraşmaz. Od gəlini od bağrında olmalıdır. Burax, burax gəlsinlər.

Yanardağ, Sönməz və başqları dəstə ilə içəri girirkən.

ON İKİNCİ GÖRÜŞ

Gecə, həbsxana.

Elxan. Mən qaçmağa hazırlam. Mənim üçün bir gün tez, bir gün gec ölməyin heç fərqi yoxdur.

Dönməz. Mənim üçün ən böyük fərqi vardır. Bir azdan sonra səhər açılacaqdır. Ölmək, günəşin tellərini, dağların çiçəklərini, səhərin almaz şəhlərini görməmək, yox, mən deyirəm qacaq.

Qorxmaz. Sabah Elxan ölcək. Mən oləcəyəm. Toğrul oləcək. Sən oləcəksən. Sən, sən, sən... Bunlar hamısı oləcəklər. Bu bir təşəbbüsdür. Baş tutmazsa, yenə sabah olərik. Baş tutarsa, ölümdən can qurtarmış olarıq.

Dönməz. Tutacaq, tutacaq.

İldirim. Heyhat ki, bunlar bir xülyadır. Ölüm amansız pəncəsinə boğazımıza keçirtmiş, artıq biz buradan qurtara bilməyəcəyik. Artıq biz bir də günəşin gözəl işıqlarını görə bilməyəcəyik. Oddamdı, sən ölməyəcəksən. Mənim yaziq anama söylərsən ki...

Dönməz. Di yaxşı, canım, yaxxana açma. Qoy görək, bəlkə bir iş düzəldi.

İldirim. Nə düzələcək, Dönməz! Mən bilirəm, buradan nicat yolu yoxdur.

Dönməz. Tutaq ki, yoxdur. İndidən uzanıb ölməyəcəyik ki?!

İldirim. Bu vaxtadək bu məzardan bir nəfər qaca bilmİŞMI?

Dönməz. Qorxaqlıqdan.

Qorxmaz. Qardaşlar, Elxan hazırlıdır. Mən də hazırlam.

Dönməz. Yaxşı da, üçümüz razıyıq. Onda daha kim qaldı. Vurut on-on beş adam qalır.

Toğrul. Mən də hazırlam.

Dönməz. O da razıdır. Di durun ayağa.

İldirim (*Elxana*). Yaziq, səni ki, qardaşın qurtarmaq istəyirdi.

Elxan. Qardaşlar, həyatın ilk borcu ölümlə pəncələşməkdir. Ölüm qorxusundan balta altına baş qoymaq qorxaqların işidir. Qoy hər kəs öz taleyini özü həll etsin. Biz gedirik. Getmək istəyənlər bize qoşula bilərlər.

Qorxmaz. Yaxşı, bizim qollarımızı kim açacaqdır?

Dönməz. Hani o toyuq-cücə padşahi?

Qorxmaz. Doğrudan, onun ki, əlləri açıqdır.

Elxan. Artıq tələsin, dustaqçı indicə qayıdacaqdır.

Toğrul. Oddamdı, qalx qollarımı aç.

Oddamdı. Bax, mənə toxunmayın, yoxsa bağıraram. Məni ki, öldürməyəcəklər.

Dönməz. Səni mən öldürəcəyəm. Dur, qoca tülkü!

Elxan. Toxunma, Dönməz, ürək qırmaq ürəksizlərin işidir.

Oddamdı. Atam, doğrusu, mən qorxuram. Mənim bircə-bircə tükümü yolarlar. Mənim colma-çocuğum, ailəm var.

Elxan. Yazıq insanları bu gün üçün ayrılmaga, sabah üçün pay toplamağa atan, cəmiyyət birliliyinin dayaqlarını pozan bu ailə sözü deyildirmi?

Toğrul. Oddamdı, sənə deyirəm qalx, qollarımı aç.

Oddamdı. Atam, mən qorxuram.

Dönməz. Qalx sənə deyirəm, yoxsa...

Oddamdı. Yaxşı, yaxşı, mənə dəyməyin. Açıram, ancaq deməyəsiniz ki, o açdı.

Dönməz. Qoca bayqus, bizə fal açma, qalx deyirəm sənə.

Oddamdı. Yaxşı, yaxşı. (*Cəld qalxıb mütərəddid addımlarla Elxana yanaşırkən*)

Dönməz. Da-da-dalı çəkil, toyuq-cüçə padşahi! Mənim qollarım onsuz da açıldı. (*Tələsik bir hərəkətlə Elxanın qollarını açır*.)

Elxan. Artıq, qardaşlarım, mənim qollarım açıqdır. Biz özümüz özümüzü aça bilərik. Qorxmaz, yaxın gəl! Toğrul, yubanma! Dönməz, sənsə o birilərini aç, tələs!

Dönməz. Onları çıxdan açmışam.

Qorxmaz. Qardaşlar, biz dustaq bəkçisini sarıyb qaçacağıq.

Elxan. Tutula da bilərik. Kim bizimlə getmək isteyirsə, səslənsin.

Dönməz. Mən gedirəm.

İldirim. Ancaq haraya qaçacaqsınız ki, yenidən tutmasınlar. Ölkədə ərəblər əlində olmayan bir yer yoxdur ki...

Elxan. Orasını, qardaşlar, mən dedim. Buradan sağ çıxa bilsək, bizi bir daha sağ tuta bilməyəcəklər. Biz hələlik yurdumuzun yüksək və keçilməz dağlarına çəkiləcək, orada bütün məzlumları toplayıb azad vicdanlı geniş bir məmləkət quracaq və son günümüzədək onu ərəblərə və bütün güclülərə qarşı köksümüzlə qoruyacağıq. Kim bizimlə getmək isteyirsə, kim belə bir gün üçün qorxmursa, səslənsin.

Qorxmaz. Elxan, yadimdadır, bir gün sən bir izdihama qarşı dinlərin heçliyindən danışırkən mən səni köksündən vurdum. Yixıl-dın, düşdüyüñ yerdə baxırkən baxışların məni sarsıtdı. Sanki onlarda

mənə qarşı bir məhəbbət, bir mərhəmət gülümsəyirdi. O gündən bəri gizlidən-gizliyə mən sənin tərəfində idim. Nəhayət, bu gün sən öz əməlin uğrunda öz doğma qardaşından üz döndərirkən, mən büsbütün sənin fikrinə basıldım. Sən qorxmaz bir kömək istəyirdin. Qəbul et, can qardaşı olaq! Mən sənin yolunu qəbul edirəm. Əlbir çarpışıb, əlbir ölərik.

Elxan. Əməl qardaşı qan qardaşından yüksəkdir. Ver əlini, Qorxmaz! Qoy bu zəncirli əllər, bu qaranlıq zindanlar bizi birləşdirsin.

Qorxmaz. Mən son günədək səninləyəm.

İldirm. Mən də sizinləyəm.

Toğrul. Bu mənim boynumdakı zəncir xaç (*xaçı tullayır*), bu da mənim əlim, mən də sizinləyəm.

Dönməz. Bu mənim əllərim, bu da mənim ayaqlarım. Mən sizdən də o üzəyəm.

Qorxmaz. Fəqət qardaşlarım, unutmayın ki, bu gün biz alçaq bir ölümdən, daha şərəfli bir ölümlə ölmək üçün qaçıraq. Bu gün bizim ailələrimiz dağılacaq və rahatlığımız unudulacaq. Hər addımda yeni bir qorxu, yeni bir ölümlə çarpışacağıq. Bunların heç birinə baxmadan son günümüzədək, indiki yaramaz həyatı uçurmaq və yeni, azad bir dünya qurmaq üçün bütün əski mühit və həyatla çarpışacağıq. Kim ölümdən qorxacaqsə, yarı yolda qalacaqsə, ayrılsın. Kim oləcəyəm deyirsə, səslənsin. And içsin.

Dönməz. Yaxşı, indi biz kimə and içək? Din, Allah tanımıraq. Bəs kimə and içəcəyik?

Elxan. İnsanları bir hədəfə doğru yürüdən and deyil, onun diləkləridir. Mən öz azad diləklərimə, azad vicdanıma and içirəm!

Qorxmaz. Mən sənin yolunu qəbul edir, yeni, azad həyat yolunda canımı əsirgəməyəcəyimə and içirəm.

Toğrul. Mən də and içirəm.

Dönməz. Mən də and içirəm.

Qalanları. Mən də, mən də, mən də...

Oddamı. Bəs sizin yerdə qalan xalq öz nəzrini haraya gətirəcəkdir?

Qorxmaz. Yavaş, deyəsən gəlirlər.

Oddamı. Vay, mən qorxuram.

Toğrul. Səsini kəs!

Qorxmaz. Bəkçinin ağızını yummağı unutmayın.

Dönməz. Bir qoy boğazı barmaqlarına keçsin. Ca-ca-canı çıxmayıncı...

Elxan. Yox, yox, Dönmez! Artıq bir damla qan vicdanların ləkəsidir. Biz qanla çarışacağıq.

Qorxma z. Gəldilər.

Toğrul. Gəldilər.

Qorxma z. Yavaş, hamınız əvvəlki kimi uzanın. (*Hami uzanır.*)

Dusta qçı. Ey, haradasınız? Sanki sabah bunlar deyil, mən ölücəyəm. Belə də yatmaq olar? Hey, durun!

Ayağı ilə Toğrulu vururkən Dönmez arxadan qalxıb ağızını tutur, hamısı qalxıb onu sarıyırlar.

Oddamdı. Vay, mənim cücə kimi tüklərimi didəcəklər. Onları mən açmadım. Özləri açdırılar.

Elxan. Qardaşlar, taleyimizi sınayaq. Oddamdı, Solmaza söylərsən ki, buradan çıxa bilsəm, qaldıracağım azadlıq bayrağının oynaq dalğaları onun gülgün çöhrəsini öpəcəkdir.

Hami bir-birinə “sus” – deyə-deyə çıxırlar. Bir-bir çıxırkən.

PƏRƏDƏ

ON ÜÇÜNCÜ GÖRÜŞ

Əbu Übeydin odası. Əbu Übeyd və Rəbi.

Rəbi. Əsgərlər hər yeri axtarmışlar. Soraq verən yoxdur. Bunalıların hamısını düzəldən yenə Elxan imiş.

Əbu Übeyd. Həbsxana qoruqsuz. Asılacaq bir adam bu qədər sərbəst saxlanarmı?

Rəbi. Bu vaxtadək heç kəsdə qaçmaq təşəbbüsü görünməmiş. Odur ki, gecə keçincə qoruqçuların üçü də yatmışdır.

Əbu Übeyd. Üçünü də dar ağacına. Yaz. Mən əmr edirəm. Ölkənin bütün ixtilalçı ünsürləri əldən qaçırıldı. Bu da bir vəzifəmi?

Rəbi. Onlar görəcəkləri işləri, kimin haraya gedəcəyini və hərələrə adam toplayacağını danişirlərmiş.

Əbu Übeyd. Nə edəcəklər?

Rəbi. Tutulmazlarsa, üsyan. Qoca möbidin göstərdiyi yerə əsgər göndərirəm.

Əbu Übeyd. And olsun bir olan Allahın böyüklüğünə ki, tapılmasalar, onların yerinə sizi də dar ağacından asdıracağam.

Rəbi. Ağamız!

Əbu Übeyd. Get, hər yerə car çəkdir ki, Elxanın özünü, ya başını təslim edənlərə on min dirhəm veriləcəkdir. Gizlədənlər, yerini bilib söyləməyənlər danışqsız asılıcaqlar. Özün də esgərləri götür, onu axtarmaq üçün ətrafa səpələtdir.

Altunbay (gəlir). Eyvah, ölkə dağıldı, məmləkət alt-üst oldu.

Əbu Übeyd. Nə olmuş, Altunbay?

Altunbay. Kəndlilər qiyam etmiş, darğaları çıxarıb qovurlar. Qara kütlə bir od seylabı kimi axır. Qarşı gələni amansız bir sel kimi süpürüb aparır.

Rəbi. Bəs Solmaz?

Altunbay. O da getdi, apardılar.

Əbu Übeyd. Kim?

Altunbay. Qara kütlə, xalq, izdiham!

Rəbi. Solmaz atəşgahamı aparıldı?

Əbu Übeyd. Burax, burax, onlar dursunlar. Bu dinsiz gəzirkən heç bir şey etmək olmaz. Mən bilirdim o dinc oturmayacaqdır. Xalq istinad mərkəzi tapıb siğınınca, ona qoşulacaqdır. Hər şeydən əvvəl yerdə, göydə, harada olursa olsun, Elxanın dirisi, ya ölüü mənə təslim edilməlidir. Get, yoxsa, dar ağaclarını gözləyin.

PƏRDƏ

ON DÖRDÜNCÜ GÖRÜŞ

Kənd. Yüksək, yaşlı bir dağın üzərindəki kəndin
qarşısında xalq toplaşmış, Elxan danışır.

Elxan. Hər gün yeni bir dilək, yeni bir istək doğuran həyatda əbədi bir qanuna boyun əymək, insan bugünkü istəyindən sabah usanırkən, onu daimi andlarla hərəkətlərə tapındırmaq, hələ qadınları sadə bir əşya, adı un tabaqları kimi xüsusiyyət altına almaq, əbədi bir nikah ilə zəncirləmək danılmaz bir haqsızlıqdır. Bəşəriyyətin çoxalması üçün müqəddəs bir vasitə, həyat üçün ən doğru bir məqsəd olacaq tənasül, nədənsə, bir cinayət kimi gizlədir. Bunlar hamısı altunları ilə bütün dünya şənliklərini satın alan bir ovuc bəxtəvərin

uydurmasıdır. Onlar təbiətin öz oğullarına verdiyi ruzuları müxtəlif yollar ilə alıb, xalqın əməklərini heçliyə, özünü yoxsulluq, acliq və səfələtə salırlar.

E1. Doğrudur, doğrudur.

E1x a n. Fərdlərdən, qəbilələrdən, millətlərdən altun və mizraq gücünə alınmış və alınacaq bu həyat şənliklərini getdikcə artırmaq, ya gücsüzlər birliyindən, ya da bir-birindən saxlamaq, alıqları qadınlarda insanlıq duyğularını öldürüb, ürəklərinə əbədi hakimiyyət haqqı qazanmaq və bu yolda törətdikləri saysız vuruşlara, qırğınlara, ölüm-lərə qara kütləni sürə bilmek üçün bunlar bəşəriyyətin gücsüzlüyündən və qorxaqlığından doğmuş saçmalardan istifadə edir və özləri inanmadıqları müxtəlif dinlər, qanunlar, allahlar uydururlar. Bəlkə də vaxtilə bir insan dostunun başında doğmuş, bəlkə də səmimi bir fikir sonradan bunlar üçün əsgəri bir qüvvət, ruhanilər üçün bir ticarət malı, əzilən gücsüzlər, son tikəsi boğazından çıxarılan yoxsullar üçün tapınacaq, qorxudacaq, susduracaq, uyudacaq bir kabus yeri tutur. Beləliklə, cahangir ərəb ordusu da keçdiyi bütün ölkələri, gör-düyü bütün gücsüz millətləri əzdidiyi kimi, yurdumuza da soxulunca, öz haqsızlığını pərdələmək üçün mizraqının ucuna bir Quran taxmış, öz buyurtdurma allahını da özü ilə getirmişdir. Fəqət əsil məqsəd yenə birdir. O da yurdumuzun yerli elbəyilərdən saxlanılmış son bir parçasını güclə boğazından kəsib Bağdad xəlifəsinin susmaz işrət-ləri üçün göndərməkdir.

E1. Doğrudur, doğrudur.

E1x a n. Bu yalnız ərəblərdə deyil, yalnız burada deyil, hər yerdə belə olmuşdur. Bunu babillilər də belə etmişlər, yunanlar da belə etmişlər, rumlar, yəhudilər də belə etmişlər. İslalar, musalar, iskən-dərlər, saysız-hesabsız insan qəssabları hamısı belə etmişlər. Bu belə olmuş, indiki həyat şərtləri durduqca belə olacaq, güclülər gücsüzləri əzib-didəcək, yaşayan yaşayarı yeyəcək, yaşayacaq və bütün bu haqsızlıqlar, saxta dinlər, uydurma qanunlar ardında pərdələnəcəkdir. Bu sonsuz çəkişmədən, didişmədən, bu insan sallaqxanasından qurtarmaq üçün bəşəriyyətin ancaq bir yolu vardır: torpaqlarından qan daman əski dünyani uçurmaq, çiçəklərindən səadət gülümsəyən, yeni bir sevgilər dünyası qurmaq...

E1. Doğrudur, doğrudur.

E1x a n. Biz də bu yola doğru gedirik. Biz hələlik yurdumuzun yüksək dağlarına çökiləcək, orada bütün bəşəriyyət üçün örnek ola

biləcək bir ölkə düzəldəcəyik. Orada tənasül heç bir qanun altında gizli olmayacaq, əsas: azad könüllərin uyuşması və usanması olacaqdır. İstəyənlər ər-arvad, istəməyənlər bacı-qardaş olacaqlar. Varlı, yoxsul, güclü, gücsüz olmayacaqdır. Bütün ölkə qardaşcasına çalışan, qazanan və bölüşən bir ailə olacaqdır. Orada süni hökumətlər, qanunlar olmayıacaqdır. Orada zərərsiz azad istəklər, azad hərəkətlər, həyatın müqəddəs qanunu hökm sürəcəkdir. Orada uydurma dirlər, allahlar olmayıacaqdır. Azad vicdanlar, azad sevgilər hər kəsin böyük tanrı olacaqdır. Məqsəd həyata qovuşacaq, yaşayış ancaq vasitələrlə məşğul olacaqdır. Orada qışın kəskin soyuqları hamını bərabər üşüdəcək, günəşin altun telləri hamını bərabər isidəcəkdir.

E1. Yox olsun əski dünya!

E1x a.n. Siz, ey ərəb cahangirlərinin tapdağında əzilən, çeynənən od yurdunun igid və dönməz oğulları! Siz, ey varlıların əlində dilsiz-ağızsız işlək heyvanlara çəvrilmiş bəşərin ögey yavruları, paysız yoxsulları! Siz, ey güclülər yumruğu altında inləyən zavallı gücsüzlər! Siz, ey bütün dünyaları geniş həbsxanaya çəvrilmiş zavallı qadınlar! Siz, ey könülləri cansız muncuqlar kimi alver malina döndərilmiş, mənimşənmiş gəlinlər, qızlar! Siz ey bütün mühitləri qanlı bir insan qəssabxanasına döndərilən gənclər! Siz ey min-min qəbilələrə, millətlərə, irqlərə ayrılmış məzлum bəşəriyyət! Mən bu gün bütün istilalara, müharibələrə, qırğınlara, əsirliyə, köləliyə, cəbrə, istibdada, altunlara, hökumətlərə, qanunlara, dirlərə, allahlara, bütün əski varlığa qarşı üsyan bayraqı qaldırıram. Kim bu yolda mənimlə getmək istəyirsə, ayrılsın, səslənsin.

E1 (*qatışiq səslər*). Mən səninləyəm, mən də səninləyəm, mən də, mən də...

E1x a.n. Qardaşlar, düşmən bizi izləyir. Bacaranlar özlərini qorumağa hazırlansınlar.

E1 (*qatışiq səslər*). Baltanı bəri götür, ağacları hazırla, orağı götür, çilləni aç...

Gülgün. Dayanın, mənim də sözüm var. Bu örpək, zor ilə borc yerinə verilmiş bacımın örpəyi idir. O öz ərindən qaçıdı üçün canavarcasına doğrandı. Mən də bu qanlı örpəyi bayraq edir, səninlə gedirəm.

E1. Urра...

E1x a.n. Qardaşlar, bacılar, bu azadlıq bayraqı altında yeni azad həyata doğru! Urra, urra!

Qorxma.z. Ərəb ordusu dörd bir tərəfi sarmış, çıxacaq bir yol yoxdur.

Elxan. Onlar hələ bizi çox saracaqlar.

Toğrul. Qardaşlar, azadlıq uğrunda vuruş qazmalarına doğru, haydı!

E1. Urra!

Əli ağac tutan kişi, qadın, gəlin, qız hamısı gedirkən.

PƏRƏDƏ

ON BEŞİNCİ GÖRÜŞ

Əbu Übeydin odası. Altunbay, Yanardağ və Oddamdı.

Əbu Übeyd. Sizi çağırmaqdən da məqsədim budur. Neçə ildir ki, bu amansız çarşıma gedir. Bunun səbəbi yerli zənginliklərin və dinçilərin köməyi deyilsə, nə ola biler? Əvvəlləri bir qədər yanlışlıq olmuşdusa da, indi siz görürsünüz ki, artıq möbidlərinizə toxunmur. Sizə bir allaha inananlar kimi baxılır. Bir o qədər vergi alınmır. Halbuki Elxan qəti bir dinsiz və hamimizə düşməndir. Ölkəni bərbəd bir hala salmış bu susmaz çarşımeye artıq qəti bir son qoyulmalıdır. Bu qırğını bitirmək sizə daha əlverişlidir...

Sükut.

Neçin susursunuz? Yanardağ, bir din başçısı olmaq üzrə, ilk cavabı sizdən gözləyirəm.

Yanardağ. Biz nə edə bilərik. O bir dinsizdir. O bizim ocağı tanımaz.

Altunbay. Ölkənin yarıdan çoxu onun əlindədir. Olduğumuz yerin qapılarına qədər gəlmışdır. Bunun səbəbi nədir?

Əbu Übeyd (*sərt bir bağırkı ilə*). Orasını siz bilməlisiniz.

Altunbay. Biz o qədər bilirik ki, heç bir kənddən bir yun qırıntı belə ala bilmirəm. Bütün müqəddəratım bir kənd yığıncağına bağlıdır. Qullar həşərat kimi torpaqdan baş qaldırmışlar. Ox kimi gözə batırlar. Bu gün danışdım, sabah üsyançılar tərefindən üzərinə basqın edirlər. Bunun müqəssiri bizikmi?

Ə b u Ü b e y d. Mənim sözüm qətidir. İslam xəlifəsi əmirəl-möminin Mötəsəmbillah sürəkli mübarizələrdən şaşırılmış və mənə böyük əsgəri qüvvə göndərib, nə olursa olsun ən yaxın zamanda Elxanın susdurulmasını əmr etmişdir. O, mübarizənin bu qədər uzun sürməsində yerli zənginləri və dinçiləri təqsirli görür ki, onlar Elxana maddi və mənəvi yardım göstərirlər.

Y a n a r d a ğ. Atəşgah ona kömək etmir. Bütün gənclər, bütün el onun tərəfinə keçir. Həm də keçənlər atəşgaha gəlmirlər.

O d d a m d 1. Dünən və bu gün atəşgaha diş qurdalamaq üçün bir axsaq cüçə belə gəlməyib.

A l t u n b a y. Ona kömək edənlər zənginlər deyil, bəlkə heç bir şeyi olmayan, vergi vermək, töycü vermək istəməyən yoxsullar, qullar, diləncilər, gündə beş ərə getmək istəyən qızmış, əxlaqsız gəlinlər, qızlardır.

O d d a m d 1. Ər nədir? Onlarda heç dibindən ərə getdi yoxdur. Ele açıq, toyuq-cüçə kimi hamısı bir-birinin ər-arvadıdır.

A l t u n b a y. Çoxunu da cəlb edən orasıdır. Yoxsa, zənginlərin onsuz da var-yoxu tarac edilir. Bu üsyən odu ilə yanın kəndlər kimindir? Bu üsyən kütləsini bəsləyən əkinlər, biçinlər, torpaqlar kimindir? Bu üsyən ordusunu dolduran kəndlilər, qullar, bunlar kimindir? Zənginlərdə nə qalmışdır? O, tutduğu yerlərdən zənginlərin var-yoxunu alıb...

O d d a m d 1. Bir axsaq xoruza yük eləyir.

A l t u n b a y. Bir də zənginlər ona nə kömək edə bilərlər? Onlarda altun işlənmir. Onlarca dəmir daha dəyərlidir. Qəribə bir tayfadırlar. Hökumətləri yox, sira ilə gündə bir neçəsi ölkəni dolandırır. Ər-arvadları, var-yoxları bilinməz. Bir dəstəsi çalışır, bir dəstəsi yemək hazırlayıır, bir dəstəsi vuruşa gedir. Böyük yox, böyük bilən yox, hörmət yox, ehtiram yox, din yox, Allah yox.

R ə b i (girir). Cəbhədən son xəbər... Ordu pozulmuş, qayıdır.

Ə b u Ü b e y d. Necə, yenə də məğlubiyyət? Bu qədər böyük bir qüvvətlə dinsiz bir quldurun əlində basılmaq islam ordusu üçün utanılaçaq bir şey deyilməti? Əbu Müslüm haradadır.

R ə b i. Qapınıza gəlmış, əmrə müntəzirdir.

Ə b u Ü b e y d. Birbaş həbsə! Qoy dar ağacına müntəzir olsun! Get!

Rəbi gedir.

A l t u n b a y. Doğrusu, mən qorxuram. O bütün ölkəni alt-üst edəcəkdir.

O d d a m d ı. Ondan sonra atəşgaha kim gələcəkdir? (*Qalxaraq.*) Atam, mən getdim toyuq-cücəni hinləyim, yoxsa ara qarışar.

Y a n a r d a ğ. Son söz güclünündür. Bizim vəzifəmiz kiçikdir: qapalı məbəddə haqqə ibadət. (*Qalxmaq istərkən.*)

A l t u n b a y. Durun, bayaqdan bəri sükutunuza diqqət edirəm, Yanardağ. Hər halda bir din heyəti adından danişmaq, gözləri toyuq-cücə qazanından başqa bir şey görməyən bu abdalın işi deyildir.

Y a n a r d a ğ. Biz gücsüz bir kütləyik. Hər halda bir ruhanini təhqir etmək islamlığa yaraşmaz.

A l t u n b a y. Siz də, ağamız, diqqət edin. Mən yüz yol ərz etdim, indi də son sözümüzür: Elxana mübarizə qüvvəti verən, onu buralara sürükləyib gətirən Solmazın varlığıdır. Solmaz yaşıdıqca, o yorulmayacaqdır. Solmazı qaçırsa, gücü birə beş artacaqdır. Çünkü Solmaz xalqa müqəddəsdər.

Ə b u Ü b e y d. Orasını mən də kəsdirdim. Sizi çağırmaqdan da məqsəd burasıdır. Eşidirsinizmi, Yanardağ, bağladığımız əhdə görə...

Y a n a r d a ğ. Bağışlarsınız, ağam. Bizim dinimizdə insan qurbanı kəsmək doğru deyildir, islamiyyətdə bu caizsə...

Ə b u Ü b e y d. İslamiyyət bir yana, mən açıq deyirəm. Solmaz yox olmalıdır.

O d d a m d ı (yavaşca). Amandır, o acıqlanmışdır, razı olun.

Y a n a r d a ğ. Xalqı aldatmaq olar, ancaq Solmazdan sonra atəşgaha gəlməyənlər onun tərəfinə keçəcəklər.

Ə b u Ü b e y d. Sən, Yanardağ, keçənlərdə bu dil ilə danişmirdin. Ayaqlarına qapanıb yalvarrıldın.

Y a n a r d a ğ. Ağam!..

Ə b u Ü b e y d. Məğlubiyyət xəbərindən şaşırmayın. Gəl bax, nə görürsən!

Y a n a r d a ğ. Ucsuz-bucaqsız bir insan dənizi.

Ə b u Ü b e y d. Otuz min əsgərdir. Bu gün gəlmış, sabah cəbhəyə gedəcəkdir. Xilafətdəki daxili çəkişmələr məni on il yubatdı. Artıq hər şey bitmiş, Solmaz sabah ölməlidir. Nə deyirsiniz?

Y a n a r d a ğ. Ağam... El...

Ə b u Ü b e y d. Artıq söz istəməz. Solmazı biz özümüz məhv edə bilərik. Kim istərsə, qımäßigənsin, südəmər çocuqlarını belə qılıncdan keçirtdirəm. Siz də heç biriniz artıq evə qayıtmayacaqsınız. (*Çağırir.*) Rəbi!

Rəbi (*girərək*). Cəbhədən yeni və ən son xəbər. Basqın qaytarılmış, hücum saxlanılmışdır.

Əbu Übeyd. Çox gözəl!

Rəbi. Bir də, Türküstandan əmir Aqsindən gələn var. Darülxilafətən aldığı əmrə görə əlli min mücahid ilə buraya hərəkət edəcəyini bildirir. Bu da məktub. (*Məktubu Əbu Übeydə verir*.)

Əbu Übeyd. Eləmi? Yeni gəlmış otuz min mücahid cəbhəyə göndəriləcəkdir. O dinsiz tez və biryolluq məhv olmalıdır. (*Yanardağ*.) İndi mən sizinlə də, xalq ilə də hesablaşa bilərəm. Bunları apar. Sabah hər ikisinin başı mənə təqdim ediləcəkdir. Solmaz götiriləcək. Qımlıdan qılıncdan keçiriləcəkdir.

Oddam dı. Aman, ağam, mən buraya gəlmirdim. Mən razıyam.

Yanardağ. Lakin bu zülmü allah götürməz.

Əbu Übeyd. Orasını biz bilirik.

Oddam dı. O da razıdır. O da razıdır. Hamı razıdır.

Yanardağ. Biz heç, lakin xalq...

Əbu Übeyd. Xalq ilə bizim mizraqlarımız danışa bilər. Yanardağ, son sözümdür: Solmaz sabah ölməlidir. Hə, ya yox!

Oddam dı. Çox gözəl. Çox gözəl. Biz razıyıq.

Yanardağ. Axı mənə açıq anladın ki, o günahsız zavallının təqsiri nədir?

Əbu Übeyd. Açıqmı? Yaxşı, Rəbi, sən get. Dayan, Aqsınə cavab yaz ki, gözləyirik. Lakin... o gəlməmiş... Elxan... məhv olma-lıdır. Siz də gedə bilərsiniz...

Rəbi gedir.

Oddam dı. Məndəmi? Təşəkkür, ağam, təşəkkür! Ulu Hürmüzə şükürlər olsun, qurtardım. (*Qaçaraq gedir*.)

Əbu Übeyd. Açıqmı isteyirsən? Onun təqsiri onun gözəlliyidir. Təqsiri odur ki, xalq onu sevir, ondan ayrılmak istəmir. O durduqca xalqı atəşgahdan ayırmak, haqq olan islama və xilafət təsirinə tapındırmaq gücdür. Dinsiz Elxanın da üsyانına qüvvət verən odur. Ya onu biz almalıyıq və qarşı duracaq xalq qılıncdan keçirilməlidir, ya da siz özünüz xalqı necə qandıracaqsınız, öz işinizdir. Ancaq hər halda, Solmaz sabah yox olmalıdır... Hə, ya yox!

Yanardağ. Biz sizin qüvvətinizə təslim oluruq. Ancaq orasını bilin ki, o qız illər boyu ruhani və cismani üzüntülərə dözmüş, dünya

zövqünü unutmuş və ulu Hürmüzə varacaq qədər qüdsiyyət almışdır... Bəkarəti ulu Hürmüzə tapşırılmış və qəlbində dünya duyularından biri belə qalmamışdır. Bu müqəddəs qurban sizə çox baha oturacaq. Ulu Hürmüz xalqın nicasını onun qüdsiyyət və əzablarına bağışlayacaqdır.

PƏRDƏ

ON ALTINCI GÖRÜŞ

Atəşgah. Solmaz yanar odlar başında tərpənişsiz dayanmış,
Sönməz, Oddamdı və el bir sükut içində gözləyir.

O d d a m d ı (*Sönməzə*). Ürəyim döyüñür, bunlar haçan gələcəklər?
S ö n m ə z. Yaxın adamlardan bir neçəsini göndərmişəm, gedən-
gedən ilişib qalır.

O d d a m d ı. Barı onlar qayıdib bir xəbər gətirəyidilər.
E l d ə n b i r i n c i (*bir həyəcanla girərək*). Yanardağ gəlir.
İ k i n c i (*eynilə*). Yanardağ gəlir.
Ü c ü n c ü. Yanardağ gəlir.

Yanardağ pozğun bir görünüşlə girir, hamı bir sorğu ilə ona baxır.

S ö n m ə z (*bir qorxu və ehtiyatla*). Öləcək?
O d d a m d ı. Solmaz öləcək?
D ö r d ü n c ü (*bir qorxu içində girərək*). İslam ordusu atəşgahı
sardı.

B e ş i n c i (*girərək*). Atəşgahı sardılar. Göydə uçan quşların, yerdə
sürüklənən həşəratın sayı var, onların sayı yoxdur.

K ü t l ə (*bir qorxu içində*). Sus, sus...
Y a n a r d a ğ. Söylə, müqəddəs odlar gəlini! Ulu Hürmüzün pak-
lıq və məsumluğunu təmsil edən gözəl Solmaz! İllər boyu çəkdiyin
ağır əzab və üzüntülərdən sonra sən bütün alçaq cismani duyğuları
atıb, ruhani bir yüksəkliyə vardığını, ulu Hürmüzün ülviyətinə doğru
yükselib onunla mənəvi bir vahid olaraq uyuşduğunu hiss edirsənmi?
Sən ulu Hürmüzə varirkən bütün dünya duyğularına yabançı getmə-
lisən.

Sönməz. Deməli, öləcək!

Oddamdı. Öləcək.

Yanardağ. Cavab ver, odlar gəlini!

Sönməz. Lakin bağışlarsınız. Siz bilirsiniz ki, o, ülviyət məqamında danışmaz, tərpənməz.

Yanardağ. Cavab ver, odlar gəlini! Axı bütün ümid sənin qüd siyyətinədir.

Solmaz. Mən, gecələr onun xəyali heykəli qarşısında duyduğum durulmaz üzüntülər, gündüzlər yanar odlar başında, dözdüüm çəkil-məz yorğunluqlar altında, onillik həyəcan və sarsıntılardan sonra dün-yada duyduğum, düşündüüm hər şeyi unutdum. Bütün ümidi rəmət etdim. Artıq bu yanana odlardan və ölümün qaçılmaz varlığından başqa heç bir şey düşünmürməm.

Yanardağ. Alqış, müqəddəs odların məhzun yavrusuna! Orasını da bil ki, bütün od yurdunun itmiş asayış və istirahətini ulu Hürmüz sənin paklıq və məsumluğunna bağışlayacaq, sənin qüdsiyyətinlə açıqlı Əhrimənə üstün geləcəkdir. Sən bütün bir ölkənin və xalqın nicatı üçün burdan gedirsən. Bu qədər ruhani və cismani tərbiyədən sonra, artıq qurbanlıq vaxtı yetişmişdir.

Solmaz. Mən hazırlam. Bütün xalqın nicatı üçün mənim qurbanlığım gərəksə, mən çəkinməyəcəyəm. Mənim könlümdə artıq bəşəri heç bir duygu yoxdur, düşünəcək bir şey qalmamışdır. İndi mən yalnız göyləri, işıqları, ulu Hürmüzün ülviyətini və ona uyuş-mağrı düşünürəm.

Yanardağ. Alqış, odlar gəlininə! Elə isə, bir yerdə son ibadətə başlayaqq. Xalq dəstə-dəstə gəlsin. Mərasim üçün od qalansın.

Rəbi girir, hamı qorxudan şaşırır.

Rəbi (*Yanardağa yanaşaraq*). Xilafət valisi Əbu Übeydin əmrilə mərasim vaxtı asayışi qorumaq üçün atəşgahı islam ordusu sarmışdır. O, kimsəyə toxunmayacaq. Susqunluq pozularsa, məsuliyyət üzərinizdə olacaqdır. (*Gedir.*)

Yanardağ. Ulu Hürmüz, sənə tapınıraq. Son ibadətə başlayaqq!

Solmaz yanar odlar başında tərpənişsiz durur.

Basqınçılar oyunu və oxunuşu başlayır.

H a m 1.

Yüksək dağlar, ulu Tanrım, atəşindən canlanır,
Yaşıl bağlar, ulu Tanrım, günəşindən şənlənir...

Elxan və Qorxmaz yavaşca girirlər. Xalq ibadəti bitirincə bir-bir gəlib
odlara və Solmaza baş əyir, müxtəlif nəzirlər qoyur.

E l x a n. Odur, illər boyu çarışmamda iradəmi qüvvətləndirən, hər bir ağırlığı, iztirabı udduran, unutduran füsunkar odlar yavrusu! Odur, yürütdüyüm mübarizə karvanlarına yol və hədəf göstərən işıqlı dan uledzu! Ox, Qorxmaz! Bu bayığın gözlərə, bu dərin baxışlara həsrət qalmaq nə qədər ağır imiş! Hər qırpmı uzun bir əsr, hər dəqiqəsi sonsuz bir tarix. Qorxmaz, burax, mən onun ayaqlarına düşəcəyəm.

Q o r x m a z. Unutma ki, hər yanımız sarılı, hər yanımız düşməndir. Tanınsaq, məhv olarıq.

E l x a n. Qorxmaz! Mən bu dilbər çöhrəni görünçə, bütün mənliyimi unutdum. Onu bu gün qurban kəsmək, onu bu gün məhv etmək istəyirlər.

Q o r x m a z. Nə edə bilərik. O bizim əlimizdə deyildir. Düşmən qüvvət almış, qurd kimi qan gəzir. Lakin sən ancaq ona baxıb qayıtməq istəyirdin. Yoxsa özünü tanıtdırı bilərsən. Sakın, Elxan!

E l x a n. Yox, mən özümü tanıtdırmaram. Ancaq burax, son görüşdə bu dilbər gözəlliyyə doyunca baxmaq istəyirəm. Ox, Qorxmaz, illər boyu mənəvi varlığında xəyalını gəzdirdiyim bu füsunkar çöhrəni, bu gülgün yanaqları, bu məhzun, titrək dodaqları, bu dərin, bayığın gözləri amansız odların yırtıcı qoynunda görmək! Yox! Artıq mən heç bir yana getməyəcəyəm. Mən artıq ondan ayrılmaya-çağam, son nəfəsimdə də onunla olacağam.

Q o r x m a z. Nə deyirsən, Elxan? Sən özünü tanıtdırı bilərsən! Bu, doğru ölümdür.

E l x a n. Olsun.

Q o r x m a z. Bununla sən illər boyu gəzdirdiyin bayraqı bilərək endirmiş və öz əlinlə düşmənə təslim etmiş olarsan. Sən öz vəzifəni unutma!

E l x a n. Vəzifə... Bayraq... Qorxmaz, hər gedişin bir hədəfi, mənəvi bir qüvvət mənbəyi vardır. Onsuz insan çalışma bilməz. Anla ki, bu uzun çarışmada yuxusuz gecələrimi xəyalı gülüşləri

ilə işıqlandıran, o yorğun günlərimi xəyali çicəkləri ilə süslədən odur. O gəzdirdiyim azadlıq bayrağının mənəvi yüksəkliyində onun xəyali çohrəsi gülümsəyir.

Qorxmaz. Sən şaşırırsan, Elxan. Bizim məqsədimiz...

Elxan. Qorxmaz, mübariz məqsəddən, bayraqçı bayraqdan daha əvvəl doğur. Lakin nədir həyatın məqsədi? Siz onu vasitə ilə qarışdırırsınız. Mənimçin isə, bir məqsəd olaraq, ta uzaq üfüqlərdə titrəyən ulduzların birincisi o, bu yüksək dağlarda gülümsəyən çicəklərin birincisi yənə odur.

Oddamdı (*nəzirləri toplayarkən, onları görərək*). Hey, ağalar, hamı getmişdir, siz burada nə gəzirsiniz?

Qorxmaz. Elxan, sus! Bu bizi tanıyacaqdır. (*Oddamdıya*) Heç, ruhani babamız, biz gözləyirik siz də gedəsiniz, odlar gəlininə ibadət etmək istəyirik, gizli diləyimiz vardır.

Oddamdı. Yaxşı, qurbanlıq nə gətirmişsiniz?

Qorxmaz. Nə?..

Oddamdı. Qoyundan, keçidən, toyuqdan, cücedən.

Qorxmaz. Biz uzaq yoldan gəldiyimiz üçün özümüz ilə bir şey gətirməmişik.

Oddamdı. Nəzirsiz dilek olarmı, oğlum? Onda gedin, xalq bayırda od qalayır. Siz də kömək eləyin. İndicə gəlib Solmazı aparaclar. Odur, gəlirlər. (*Nəzirləri toplayır*.)

Qorxmaz. Elxan, artıq onu tək görməyəcəksən. Budur, onu aparmaq üçün gəlirlər. Artıq gedək.

Elxan. Qorxmaz, Qorxmaz, anla ki, mən onsuz heç bir yerə gedə bilmərəm. Ox, Qorxmaz, nə qədər sərt ürəklisən!

Yanardağ. Ey ulu Hürmüzün dostları! Artıq odalar gəlini Solmazın son görüşüdür. Diləklilər diləsinlər. Sonra Solmaz... daimilik gedəcəkdir.

Oddamdı. Nəziri qalanlar gətirsinlər.

Elxan ixtiyarsız olaraq izdihama qoşulmaq istəyir.

Qorxmaz. Elxan, haraya gedirsen?

Elxan. Qorxmaz, sən özünü gözlə, məni tək burax. Heç olmazsa son görüşdə, bir də onun ayaqlarında yaşamaq, bir çocuq kimi pərəstiş etmək istəyirəm.

Kütləyə qoşulur. Qorxmaz təqib edir. El bir-bir bərkdən diləyib, nəzir qoyur.

Birinci. Odlar gəlini, mənim qızım qaçıb üsyançılara qoşulmuşdur. Sən əsirgə!

İkinci. Mənim gəlinim itmişdir. Tapılsın!

Üçüncü. Mənim oğlum üsyançılara qoşulmuşdur. Sən əsirgə!

Dördüncü. Mənim bir tək öküzüm var, axsayır. Şəfa tapsın!

Beşinci. Mənim oğlum ərəblərin dustağındadır. Yol açdır!

Altıncı. Mənim də qızım... ulu Hürmüz bu xəlifənin bəlasını versin. Daha biçaq sümüyü dayanmışdır.

El (*bir qorxu ilə*). Sus, nə deyirsen, yavaş!

Oddamdı. Ha, kişi, onda çasdın. Cüçələri mənə ver, özün bəri keç! (*Cüçələri kişinin əlindən qapır*.)

Altıncı. Bağışlayın, başınıza dönüm, ürəyim odludur.

Onu ötürürülər.

Elxan (*baş əyərək*). Ulu Hürmüzün məsum qızına, sönməz odların gözəl gəlininə pərəstiş!

Solmaz onu görünce ixtiyarsız müvazinətini itirib,
vəziyyətini pozaraq.

Solmaz. Odur, aman, odur! Ulu Hürmüz, məhv oldum.

Yanardağ. Sənə nə oldu, müqəddəs odlar gəlini?

Solmaz (*bir həyəcanla*). Heç, heç bir şey.

Qorxmaz (*yavaşdan*). Elxan, artıq gəl.

Elxan. Burax, burax deyirəm sənə. Burax, öz məqsədini atıb diləksiz, istəksiz çölləri dolaşan ayımı axtarırsan? Onsuz dilək məzarlığına dönəcək, bu çıldaq çöllərdə ancaq bayquşlar ulaşsa bilərlər.

Oddamdı. Səs salmayın.

Elxan (*təkrar baş əyərək*). Öksüz könüllər tanrışı, bulunmaz diləklər pərisi, odlar gəlininə pərəstiş edirəm.

Solmaz (*dərin bir həyəcan içində üzülərək*). Aman, odur, odur, özüdür. Ulu Hürmüz, sən əsirgə. İllər boyu etdiyim pərəstişlər, üzüntülər məhv oldu. Çəkil, çəkil, mərhəmətsiz insan, gəlmə! Məhv oluram! Allah eşqinə, çəkil! (*Birdən müvazinətini itirib bayığınca düşür*.)

Yanardağ. Məsum odlar gəlini, sənə nə oldu?
Solmaz. Heç, gözlərim qaraldı, xəstəyəm...
Yanardağ. Açıqlı Əhərimən ovunmur, nə edəcəyik?
Solmaz. Məni tək buraxın.
Yanardağ. Çox gözəl. Gəlin. Buraxın odlar gəlini müqəddəs
odlar qoynunda ulu Hürmüzdən şəfa alsın... Ulu Hürmüz, sən əsirgə...
Qorxma. Elxan, gəl biz də gedək.
Elxan. Məni tək burax.

Həmi çəkilir.

Oddamdi. Hey, ağam, gəl, sən də. Odlar gəlini xəstədir.
Elxan. Mənim diləyim var, odlar gəlininə söyləyəcəyəm.
Oddamdi. Olmaz, olmaz, yaramaz, gəl. (*Onu itələmək istərkən.*)
Solmaz (*ayılmış kimi, üzgün bir səslə*). Buraxın, toxunmayın
ona.

Oddamdi. Çox gözəl, odlar gəlinini dinləmək bizim borcumuzdur. (*Gedir.*)

Solmaz. Söylə, söylə, Allah eşqinə, söylə. Buraya necə və nə
üçün gəldin? Söylə, mərhəmətsiz insan, söylə, məndən nə istəyir-
sən? Neçin məni məhv edirsən?

Elxan. Solmaz! Öksüz könüllər tanrısı, Solmaz! Uğrunda gəz-
məmiş bir dağ, çarpışmamış bir meydan buraxmayan, öz sevimli qar-
daşının belə mizrağına köks gərən, sevici bir könül səndən nə istəyə
bilər?

Solmaz. Qardaşınımı? Sən onu tapdınmı?
Elxan. Bəli, Solmaz, tapdım. Lakin o... gözlədiyim hərarətli
qardaş qoynuna qarşı mənə dustaq zənciri, səmimi qardaş əlinə qarşı
qanlı mizraqlar uzatdı. Ox, Aqşin, Aqşin!..

Solmaz. Mizraqmı?
Elxan. Ox, Solmaz, mən onu nə qədər sevirdim. Lakin o, müsəl-
man olmuşdur.

Solmaz. Lakin bu gəlişdən məqsəd nədir? Məndən nə istəyir-
sən?

Elxan. Solmaz...
Solmaz. Get, Allah eşqinə, get. Mən heç bir zaman sənin olma-
yacağam.

E1x a n. Solmaz, sənsiz haraya gedəcəyəm? Solmaz, dünyada hökmərlərə, bütün tanrılar qarşısı əyilməyən məğrur alımı sənə qarşısı əyirəm. Bükülməz qollarımı sənin ayaqlarına sərib ürəyimi açıram. Mən səndən daha əvvəl ölmək istəyirəm.

S o l m a z. Yox, get, səni həyat gözləyir. Artıq məni buradan kimsə çıxara bilməz. Artıq mən buradan heç bir yana getməyəcəyəm. Mənim isə bu gün son günümdür. Mən öz varlığımı ulu Hürmüzə təslim etmiş, öz mənəviyyatımı onun qüdsiyyətinə qovuşdurmuşam. Mən ulu Hürmüzün məsum qızıyam və məsum olaraq onunla görüşəcəyəm. Sən isə get, artıq həmişəlik get.

E1x a n. Solmaz, getmək, haraya getmək? Sus, Allah eşqinə, sus! Yolları kəsilən, ümidləri qırılan, bütün diləkləri qara məzarlığa gömülən bir zavallı haraya gedə bilər? Yox, mən heç bir yerə getməyəcəyəm. Səninlə bir yerdə qalacağam, səninlə bir yerdə öləcəyəm.

S o l m a z. Yox, yox, mən bu sönməz odlardan ayrıla bilmərəm. Mən od qızıyam. Od bağrında doğuldum, od bağrında bəsləndim, böyüdüm. Mən ondan qorxmuram. Mən bu sönməz odları, bu əbədi işıqları özümdən artıq sevirəm.

E1x a n. Gedək mənimlə, gedək, qaçaq. Sən odlar qızısan. Mən könlümün sönməz odlarını, ruhumun sevgiləri atəşgahını sənin üçün mənəvi bir yurd edər, səni bu pak sevgilərin gözəl qoynunda bəslərəm. Bayrağımın kölgəsində gülüşən bu azad dağların süslü çiçəklərini toplar, səni gül yarpaqları ilə, otağını sevgilər, yatağını öpgülər ilə bəzərəm.

S o l m a z. Getməkmi?! Sən dəlimi oldun? Məni bu izdihamın, bu qara kütlənin, bu saysız ordunun içindən çıxarmaqmı olar? Harada olduğunu unutdunmu? Bir qırkımda məhv olarsan. Yox, mən heç bir yana getməyəcəyəm. Sən seviləcək bir adamsan. Fəqət mən sənin olmayıacağam. Artıq get, ancaq mən odlara atılırkən, son nəfəsdə gözümə görsənmə. Elxan, sən məni sevirsənmi?

E1x a n. Bəli, Solmaz!

S o l m a z. Get, bir daha qayıtma. Sənə əmr edirəm.

E1x a n. Getmək, bu məhzun gözlərdən ayrılmış...

S o l m a z. Yox, baxma, baxma, mən sənin baxışlarına dayana bilmirəm. Gözlərin mənliyimi sarsıdır. Orada bütün dünyadan odları, alovları, ildirimləri, vulkanları... Ox, Elxan, məhv oluram. (*Ağlayaraq özünü Elxanın qolları arasına atır.*)

O d d a m d ı (*Solmazın son sözündə içəri girib, şaşıraraq*). Aha, məsum odlar qızı burada sevişirmiş! Xəstəyəm. Hələ Yanardağ sənin qüdsiyyətinə and içir. Ölkənin nicatını sənin qüdsiyyətindən gözləyir... Hələ sən... (*Elxana yaxınlaşış birdən onu tanıymınca, şaşıraraq.*) Ha... ha... sən... Elxan... Ərəblər... ordu... məhv olacaqsan... (*Qorxa-raq geriləyərkən lap qapıda ağır bir əl çiyinənə enir.*)

Q or x m a z. Dayan.

O d d a m d ı (*daha artıq qorxmuş və büsbütün şaşıraraq*). Ha... ha... D ö n m e z. Mə-mə-məndən a-a-ayrılmayacaqsan.

PƏRDƏ

ON YEDDİNCİ GÖRÜŞ

Atəşgah. Qarşıda geniş bir meydan. Ortada hündür pilləli bir taxtardınca müdhiş alovlar zəbanə çekir. Qarşıda Əbu Übeyd, Rəbi, Altunbay və saysız xilafət ordusu. Sağda, xalq içərisində Elxan, Qorxmaz, Dönməz, Toğrul və başqa elxançılar. Solda atəşgah qapılarına doğru möbidlər. Yerli xalq. Göz işlədikcə xalq... kütlə...

Ə b u Ü b e y d (*yavaşca*). Rəbi, adamları paylaşdır. Yollar kəsilmiş olsun. Bütün bu izdiham göz altında saxlanmalı, milçək uçuşu belə diqqət gözündən qaçırlıkmamalıdır.

R ə b i. Hamısı edilmişdir. (*Yerlərində otururlar.*)

Q or x m a z. Toğrul, bir hazırlıq görə bildinmi?

T o ğ r u l. Bu ordu dənizinin içərisində nə etmək olar?

Q or x m a z. Mən çox qorxuram, o özünü məhv edəcəkdir.

T o ğ r u l. Biz bu gün onu saldıra bilərsək, böyük fədakarlıq etmiş olarıq.

Q or x m a z. O getmək istəmir, bir qırıpım da olsun onu göz altından qaçırmak olmaz.

E l x a n. Qorxmaz, siz hələ də getmədinizmi? Artıq gedin, mən özüm gələrəm.

Q or x m a z. Elxan, sən ölümlə oynayırsan. Sən ki, bu izdihamın içərisində artıq ona yanaşa bilməyəcəksən. Kimi gözləyirsən? Sən özünü tələf edəcəksən. Bir düşün.

Elxan. Mən çox düşündüm. Qorxmaz, indi sən düşün. Bütün həyatım uzunu xəyalına pərəstiş etdiyim o, illər boyu eşqini könlümdə, adını dilimdə gəzdirdiyim o, bu yırtıcı odların acıqlı qognunda, mənasız cəhənnəmin qızmar dişlərində məhv olur. Mən də məhv oluram. Siz artıq gedin, mən bir də qayıtmayacağam.

Toğrul. Halbuki, sən bir tərəfdə susqun oturub kimsəyə görünməyəcəyinə söz vermişdin.

Elxan. Yaxşı, mən kimsəyə görünmərəm.

Qorxmaz. Sən ona söz verdin ki, son dəqiqədə gözlərinə görünməyəcəksən.

Elxan. Bəli görünməyəcəyəm.

Dənməz. Bu cəhənnəm mərasimi nə vaxt bitəcəkdir? Ürəyim döyüñür.

Qorxmaz. Odur, gəlirlər.

Yanardağ, Sönməz, Oddamdı və başqları gəlirlər.

Elxan. Altunbay da buradadır.

Qorxmaz. Elxan, artıq bütün həyatımız bir heçdən asılıdır. Bu neçə ildə nə qədər dəyişsək də, yenə də bizi tanıya bilərlər. Dörd tərəfimiz sarılıdır. Susqun ol. Biz ölüm içindəyik.

Elxan. Qorxmaz, dayana bilmirəm.

Yanardağ. Ey bütün Azərbaycanın sönməz odlarına tapınan ulu Hürmüzün günahsız dostları! Ey Hindistandan, İrandan, Çindən, dünyanın bütün keçilməz, varılmaz bucaqlarından gəlmış müqəddəs odlara tapınan, pak imanlı və təmiz vicdanlı ziyanətçilər! Son zamanlar odlar yurdunu saysız fəlakətlərlə çulğamış acıqlı Əhrimənə nə qədər adı qurban verildisə, ovunmadı. Ona qiymətli qurban gərəkmış. Odur ki, ölkənin ən gözəl qızı, məmləkətin ən dəyərli incisi, odlar gəlini Solmaz, minlərcə cismani əzablara dözüb, puhani qüd-siyyət və ülviiyyətə vardıqdan sonra qurban verilir. Bəlkə yurdumuz ulu Hürmüzün kölgəsində və yurdumuzda olan xilafət ordusunun... ədalət... qanadı altında...

Qorxmaz (*bir hiddətlə*). Hmm... ədalət qanadı... nə qədər süslü bir yalan.

Dənməz (*özünü unudub, bərkdən bağıraraq*). Ya-ya-yalan deyirsən!

Qorxmaz. Sus! (Tez onu danlayır.)
Toğrul. Dönmez, sus, nə edirsən?
Dönməz. Çə-çaşdım, Toğrul!

Hər kəsdə bir maraq, tərpəniş, gözlər səs yiyəsini axtarır.
Xilafət adamları kütlə içorisində gəzirlər. Elə bu arada,
Solmaz atəşgah qapısında görünür, diqqəti öz tərəfinə çəkir.

Yanardağ. Odlar gəlini oda atılırkən hər kəs ulu Hürmüzdən diləyini xatırlasın.

Sönməz. Solmaz bu taxtn ilk pilləsində müqəddəs nəğmələri dirləyəcək, ikincidə hamının üzünə baxıb öz ülviyətilə ürəklərin-dəki diləklərini hiss edəcək, nəhayət, üçüncü pilləyə qalxıb özünü oda atacaqdır.

Oddamdı. Kimin nəziri varsa, qoyundan, keçidən, toyuqdan, cücedən, kim nə bacarırsa və nə qədər çox bacarırsa, niyyət etməli və sabahdan gec olmayıraq gətirməlidir.

Solmaz müqəddəs mahnılar altında dalğın və üzgün addımlarla gəlir.

Əbü Übeyd. Altunbay, sənin keçmiş nişanlın nə qədər gözəlmiş! Görürsənmi, Rəbi?

Rəbi. O dilbər füsunkar bir dünya gözəlidir.

Əbü Übeyd. “Fətəbarəkəllahü əhsənül-xaliqueyn!”

Elxan. Odur, odur, gəlir. Gecələr ulduzlardan, gündüzlər şəfəq-lərdən soruşduğum dilək pərisi. O, idraksız bir kütlənin səfil qorxaqlığına qurban olub gedir.

Solmaz müqəddəs mahnılar altında ilk pilləyə qalxır və qara camaat
Solmazın ayaqlarına axışib ağlayır və dilək diləyir.

Xalq. Odlar gəlini, sən bizdən ayrılsan! Bizi bağışlat. Od əsir-gəsin. Od, kömək ol...

Altunbay (*Solmaza yanaşaraq, yavaşdan*). Solmaz, mən sənə son borcumu verirəm. Mən sənsiz də yaşaya bilərəm. Lakin sən mənsiz yaşaya bilmədin. Mən yenə də buradayam. Lakin hanı sənin səfil peyğəmbərin? Arada kim qaldı? Sən və qızmar odlar!

Solmaz. Get, Altunbay, get! (*Hiddətlə ikinci pilləyə qalxır.*)

Yanardağ (*xalqa*). Sus. Yetər. Geri. (*Həmi geriləyir.*) Artıq, odalar gəlini, sən bütün xalqın üzünə baxmalı və öz qüdsiyətinlə diləklərini gözlərində oxuyub, ulu Hürmüzə yetirməlisən.

Solmaz sıra ilə kütləni süzür.

Elxan. O yaxınlaşır, mən bu dəqiqədə acıqlı bir ildirim olmaq, allah adına düzəlmış bu səfələt ocağını bir qırpmışda alt-üst etmək istərdim. Ana təbiət, neçin məni gücsüz, bacarıqsız bir insan yaratdırın? Barı bir külək olsaydım, bütün dəhşətimlə əsərdim. Bir günəş olsaydım, bu yaramaz kürənin torpaqlarını cəhənnəm kimi yandıradıım! Yaxıcı bir od, bir dəniz, bir seylab, bir tufan, bir fəlakət, bir cəhənnəm olaydım. Ancaq belə ürəyi diləkli, qolu gücsüz bir insan olmayıyadım! Ox, Qorxmaz, o baxır! O bütün ürəkləri, bütün duyğuları anlamaq istəyir. Bax, yavrum, zavallı Elxanın ürəyində bu dolğun gözlərdən, bu məhzun heyətdən başqa heç bir şey yoxdur. Apar, apar onu, apar. Haraya istəyirsən apar, o sənindir.

Qorxmaz. Elxan, özünü unutma!

Bu aralıq Solmaz ilə Elxanın baxışları bir-birinə ilisir və saxlanır.

Solmaz. Aman, o yenə buradadır.

Yanardağ. Solmaz, sən bu gün özünlə heç bir alçaq, cismani duyğu aparmamalı, ruhani ülviyət və qüdsiyətlə göylərə uçmali-sən. Haydi, odlar qızı, ulu Hürmüz yurdumuzu, xalqımızı və inananchıları sənin qüdsiyətinə bağışlasın.

Dönməz. O yaxınlaşır.

Toğrul. O, son pillədədir.

Solmaz (*birdən sərt bir dönüşlə*). Sən, ey məqsədinə doğru həşərat kimi ayaqlar altında sürüklənən dili bağlı, əli zəncirli, gücsüz, məhkum qu! Mən ölürem. Lakin sən torpaqdan qalx! Son nəfəsimdə bil ki, mən səni sevirdim. (*Solmaz qəti gedişlə oda atılmaq istərkən.*)

Elxan. Saxlan, yaramaz qılınç dünyası! Elxan biləgənli hələ ölməmişdir. (*İldirim sürətilə üçüncü pilləyə atılır, Solmazı tutaraq.*) Səni tək buraxmaram!

Qorxmaz. Toğrul, hazır ol!
Oddamı. Aman, cüce kimi tükümü didəcəklər.

Ümumi bir hərəkət və həyəcan.

Yanardağ. Ey, sərsəm, nə edirsən? Onun ülviyyətinə toxunulmaz.

Elxan. Çəkil, onu siz, onu Hürmüzlər, Əhrimənlər anlaya bil-məzlər. Onu mən anlaram. O mənimdir. Qaldırın bu cəhənnəm manqallarını, qaldırın! (*Təpiyi ilə mərasim şeylərini oda uçurur.*)

Yanardağ. Ey ulu Hürmüzün dostları, artıq mən sizin müqəd-dəratınızı qorumaqdan gücsüzəm.

Solmaz. Artıq mən səndən ayrılmaram. Bərabər ölkə.

Kütlə. Yox olsun dinsiz, allahsız! (*Ona doğru hücum edir.*)

Elxan. Saxlan, oyunlar oyuncağı, tapdanmış qul! Hədəfsiz, kor kütlə! Biləgənli Elxan sənin düşmənin deyildir. Sənin düşmənin onlar, onlar, onlardır. (*Əbu Übeydi və atəşgahi göstərir.*)

Kütlə (*geri basılaraq*). Kim, nədir, Elxanmı? Budur!

Qorxmaz. Toğrul, haydi!

Əbu Übeyd. Rəbi, budur Elxan, tez! (*Eyni zamanda özü yalnız qılinc üçüncü pilləyə atılır.*)

Rəbi. Haydi, islam mücahidləri, meydan sarılmalı!

Toğrul. Haydi, azadlıq mübarizləri, irəli, urra!

Kütlə daş, yumruq, ağaç və başqa şeylərlə “Yox olsun dinsiz...

Var olsun azad qul!” – deyə toqquşur, eyni zamanda Əbu Übeyd yalnız qılincını Solmazı qucmuş Elxana endirərkən, o biri tərəfdən atılmış Dönməz qılincını onun köksünə sancır. Əbu Übeyd yixılır.

Aranı bürümüş toz-duman və qaranlıq içərisində qılıncların səsi eşidilir.

Qorxmaz (*qaranlıqdan*). Azad qartallar, irəli, urra!..

Rəbi. Haydi, islam mücahidləri, allah!..

Qatı qaranlıqda eşidilən hər iki tərəfin hücum gurultuları altında.

PƏRDƏ

ON SƏKKİZİNCİ GÖRÜŞ

Xürromdə geniş, axımlı-baxımlı bir meydança.
Bizans elçisi və İldirim.

Bizans elçisi. Əfəndim, tuhaf bir şeydir. Bu ölkədə pula, qızılı bir şey vermirlər.

İldirim. Yolçu, ölkəmizdə qızıl işləmir. Kimin nəyinə gərəkdir.

Elçi. Maraqlı bir şeydir. Lakin mən bir dövlətin elçisiyəm. Buranın hökumət adamlarından birini görmək istəyirəm.

İldirim. Burada hökumət yoxdur. Hər kəs öz hökumətidir.

Elçi. Əfəndim, ya siz məni sərimişsiniz, ya da... necə yəni hökumət yoxdur. Hökumətsiz də ölkə olarmı? Biri bir şey oğurladı. Bir şey oldu. Hər halda qonağa gülmək yaxşı bir iş deyildir. Həm də bir tək sən deyilsən. Hami belə deyir.

İldirim. Yolçu, səni aldatmırlar. Burada heç bir kəs şey oğurlaya bilməz, oğurlamaz da. Çünkü kimsənin bir şeyi yoxdur, hər şey hamınındır. Hamısı bir yerdə çalışır, bir yerdə toplayır, bir yerdə işləyir.

Elçi. Qardaşım, birdən biri birinin arvadına, qızına dolaşdı?

İldirim. Zatən burada kimsənin, siz düşündüyüünüz kimi, arvadı yoxdur. İki nəfər istərsə, uyuşub yaşar, istərsə, ayrılib gedər.

Elçi. Axı yenə bir qanun olmalıdır ki...

İldirim. Qanun yoxdur. Ən baş bir qanun vardır ki, o da hər kəsin başqaya zərərsiz azad istəyidir. “Ellik” işlər üçün isə el özü səra ilə elbaşılıq çəkir.

Elçi. Tuhafdır! Vallahi, çox tuhafdır! Yaxşı, mən burada yad adam, əlimdə pulum, acıdanmı Öləcəyəm?

İldirim. Yox, a qardaş. Səyyahlar, yadlar, qonaqlar üçün hər yerdə böyük yurdalar, hər şey vardır. Qonaq olduqca orada qalırlar. Ümumi külfətimizə girmək istəyənlər isə çalışmalıdır. Budur, bu günün elbaşışı gəlir. (*Çiyində böyük bir zənbil aparan Altaya.*) Altay, elbaşı sən idin, deyilmi?

Altay. Mən idim, bərk də yorulmuşam. Sabahdan da siz olacaqsınız.

İldirim. Bilirəm, ancaq bu arkadaş böyük bir dövlət vəkilidir. İşi varmış.

Altay. Buyursunlar. Hansı ölkədənsiniz?

E1ç i. Gedin işinizə, lotular! Mən sizin kimiləri çox görmüşəm. Ciynində şələ atıla-atıla gəldi ki, mən elbaşıyam. Məni oynatmaq olmaz. Bağışlayın, bir az hiddətləndim... Amma... Biz eşitdik ki, burada Elxan Babək adlı bir ölkə başçısı, hökumət başçısı varmış.

A l t a y. Burada nə hökumət vardır, nə də başçısı.

İldirim. Mən ki sizə dedim, yolcu, Elxan bizdə dərin düşüncəli bir başbiləndir.

E1ç i. Hər halda onu görə bilərəmmi?

A l t a y. İstərsiniz, hey, hey... bu yol ilə dördüncü həyətdə odun doğrayır. İldirim, göstərin, mən də indicə qayıdırıram. (*Gedir*.)

E1ç i. Qardaşım, odun nədir, odunu nədir? Allahı sevirsiniz, mənimlə eylənməyin. Mən iyirmi ildən bəri xilafət ordusu ilə çarpışan üsyən başçısı Elxan Babəki deyirəm.

İldirim. Açıqlanmayın, yolcu, biz də onu deyirik. Allahı da bir yana buraxın. Burada allah, peygəmbər və bu kimi şeyləri sevən tapılmaz.

Dəstə ilə müqəssirlər keçir.

Müqəssirlər. Tənbəllik etmişəm. Yalan danışmışam. Əsir incitmişəm. Qısqanc olmuşam. İstəyim başqaya zərərli olmuşdur.

Dönməz. Könüll zorlamışam. Könüll zorlamışam...

E1. Utanmaz, yaramaz, yalançı...

E1ç i. Hələ, bunlar kimdir?

İldirim. Ara-sıra müqəssirlərə belə cəza verilir. Üçüncü dəfə külfətdən çıxarılır.

Qız və oğlanlar (*çalaraq, oynayaraq, oxuyaraq, əllərində məşəl olaraq gedirlər*).

Biz dünyada qayğı bilməz oğlanlarıq, qızlarıq,
Dünya geniş bir bağdadır, çiçəkləri bizlərik.

Torpaq bizim anamızdır, biz torpağın yavrusu,
Azad sevgi, azad vicdan könlümüzün tanrısi.

E1ç i. Bunlar məşəl ilə niyə gəzirlər?

İldirim. Bunlar bu uzaq dağın başına çıxacaqlar. Orası dilək dağıdır. Hər il bu gecə orada qonaqlıq, şənlik olur. Oğlanlar, qızlar oynayırlar.

E1ç i. Tuhaf şeylərdir! Mən bu yaşımı kimi belə tuhaf işlər gör-məmişəm.

A1t a y (*iki nəfərlə gələrək*). Möhtərəm elçi, elbaşılıq tərəfindən sizin üçün yataq, yemək və hər bir istirahət hazırlıdır. Sizinle danışmaq üçün orada adamlarımız sizi gözləyirlər. Buyura bilərsiniz.

E1ç i. Yox, yox, mən qabaqca dördüncü həyətə girib Elxanı görəcəyəm.

A1t a y. Hər halda istərsəniz sizi ötürə bilərik.

E1ç i. Yox, yox, mən özüm tək gedib, sözlərinizi yoxlayacağam.

A1t a y. İstəyiniz belə isə, haqqınız vardır. Sizi burada gözlərlər.

Elçi gedir.

İ1d1r1m. Yaziq bizim yaşayışımıza şaşırılmış qalmış. Elxan da bir qırpmı dinclik bilməz. Ölüm yatağından hələ dünən qalxmış.

A1t a y. Həm də yaziq ruhani əzablardan çox sıxlılr. Solmazın ayrılığı onu məhv edir.

İ1d1r1m. Öz qardaşı Aqşinin düşmənciliyi də onu çox sıxır. Doğma qardaşıdır, asan deyildir.

A1t a y. Həm də ən çox sevdiyi, yeganə qardaşı. O müdhiş gündə ki, biz onu bayqın qaçırtdıq, yolda ayılıb Solmazın əsir aparıldığıny öyrənincə, inanıram ki, o ölmək istəyirdi.

Elçi və Qorxmaz gəlirlər.

Qorxmaz. Budur, Elxan özü gəlir!

E1ç i. Möhtərəm əfəndim! Mən iyirmi il vəhşi ərəblərə qarşı qəhrəmanlıqla çarşısan və xilafət ordusunu sarsıdib ölkədən sıxışdırıran yenilməz qəhrəman Elxan Babəkə Bizans hökmardarından salam, hörmət, ittifaq və yardım təklifi gətirmişəm. Sizə qarşı da, cənablar, bayaq inanmadığım üçün üzr istəyirəm.

Bir ərəb əsiri. Mən, bir dəstə ərəb əsiri tərəfindən elbaşılığa gedərkən sizi burada gördüm. Bizi ölkəmizə buraxırlar. Lakin biz orada od, qan, dəmir və qulluqdan başqa bir şey görə bilməyəcəyik. Biz bu azad ölkədə sizinlə qalmaq, ailənizə girmək, əmək çəkmək, sizinlə yaşamaq, sizinlə ölmək istəyirik.

E1x a n. Möhtərəm elçi, sizə cavab vermək tək mənim işim deyildir. Ancaq sizə üç yol aydın cavab verilmişdir. Biz ərəblərə qarşı çarpışmırıq. Bizim üçün ərəb, fars, rum, yəhudü olsun – heç bir fərqi

yoxdur. Bax, bu ərəbdür. Bizə azad əmək əli uzadır. O bizim qardaşımızdır. Biz ərəb mötəsəmlerinə, Bağdad xilafetinə qarşı vuruşurraq. İki addımlığımızda Şirvan şəhriyarlığı da ona qarşı çarpişır. Lakin biz onunla birləşmirik. Çünkü bizim üçün Şirvan şəhriyarılıə Bağdadın mötəsəmləri, Bizansın imperatorları, Makedoniyanın iskəndərləri, Romanın qeyşərləri, neronları arasında heç bir fərq yoxdur. Biz insan dostunun dostu, insan düşməninin düşməniyik. Hər halda bu xüsusda sizə el özü cavab verəcəkdir. Xalqınıza isə bizdən səmimi salamlar!

Altay. Möhtərəm elçi, sizin üçün yer və sizin ilə görüşmək üçün adamlarımız hazırlıdır. Buyurun, sizi ötürsünlər. (Ərəbə.) Sizinlə də elbaşılıqla görüşərik.

Onlar gedirlər. Təkrar qızlar, oğlanlar məşəllərlə oxuyaraq
dilək dağına doğru gedirlər.

Gənclik dəhşətdir!

İldirim. Biz o dəhşətli gündə Solmazı itirməsəydik, o da indi bu şən və məsud dünyyanın gurultularına qoşulmuş və yazıq bir az da azad nəfəs almış olardı.

Altay (*onu dümsükləyərək*). Sus!

Elxan. Fəqət, kim bilir, yazıq Solmaz indi əsirlikdə nələr çəkir!
Of, məlun azadlıq düşmənləri!

Şənliyə baxaraq, ağaca dayanır və fikrə gedir.

PƏRDƏ

ON DOQQUZUNCU GÖRÜŞ

Solmaz həbs odasında bağçaya açılan kiçik pəncərə qarşısında
divara dayanmış, inlər bir səslə məhtaba qarşı oxuyur.

Solmaz (*oxuyur*).

Mən bir solmaz yarpağam ki, çıçəkləri bəzərim.
Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərim.
Mən səninçin ömrüm boyu cəfalara dözərim.
Sənsiz güllər açılmasın, axar çaylar dayansın,
Oxu, bülbül, bəlkə yarım oyansın...

Mən bir sönməz ulduzam ki, daim işiq saçarım.
Mən bir susmaz bülbüləm ki, güldən-gülə uçarım.
Mən bir saklı aləməm ki, sevgilərdir açarım.
Sənsiz günəş görünməsin, qaralara boyansın,
Oxu, bülbül, bəlkə yarım oyansın...

Solmaz susub xəyala dalır, iki nəfər xidmətçi qız yavaşca qapını
açıb girir, əllərindəki məcməyini qoyub çəkilmək istərkən.

Birinci. Yaziq nə qədər də dalğın və məhzundur. Xəzan vur-
muş bir bülbül kimi fəryaddan yorulmur.

İkinci. Gecə-gündüz bir yana çıxmamaq, kimsə ilə danışma-
maq və danışdırırmamaq asan bir şey deyildir.

Birinci. Biz onunla danışsaq, nə olar. Barı dərdini soruşardıq.

İkinci. Olmaz, qadağandır. Həm də özü danışmaz. Rəbi və baş-
qaları nə qədər çalışdılar, incitdilər, cavab vermədi. Hətta Aqşin ilə
belə danışmadı. Bağdada göndərəcəkdilər. Aqşin gəldi qoymadı.

Birinci. Nə qədər də gözəldir! Kimsəsizlikdən yazıq məhv
olacaqdır.

İkinci. Sus, bəri gəl, o bizim işimiz deyildir. Hər halda onu, nə
isə, bir fəlakət gözləyir. Bu gün, ya geci sabah.

Çıxır, qapını bağlayır, gedirlər. Bir azdan Solmaz enir,
dalğın addımlarla qapıya yanaşır, itələyir, bağlı olduğunu
görünçə, qayıdib otaqda dolaşaraq, əvvəlki yerinə gəlir və
pəncərə yanında dayanaraq, mahnisına davam edir.

Solmaz.

Mən səninçin şəfəqlərdən süslü bir tac yaparım.
Yol ver mənə gül dərmışəm, sevdiyimçin aparım.
Yaşadıqca axtararam, arar, axır səni taparım.
Sənsiz solsun göy yarpaqlar, axar sular bulansın,
Oxu, bülbül, bəlkə yarım oyansın...

Aqşin və Rəbi yavaşca içəri girib, Solmazın son sözlərini
dinlədikdən sonra irəli hərəkət edəcək yerdə.

PƏRDƏ

İYİRMİNCİ GÖRÜŞ

Dilək dağı. Pərdə açılınca çalıb-oynayırlar. Oyun və çalğı susunca
Dönməzin Gülgün ilə deyişdiyi görünür.

D ö n m e z.

Bu-burnun o yana çək,
Gög-gö-gö-göz çıxartmasın.
Sös-sö-sö-söylə yar bizə,
Qaq-qa-qa-qas-göz atmasın.
Bir sö-sö-sözdü det-dedik,
Gög-gö-gö-göz ağartmasın.
Öldü-dü-dü-rmə boş yerə,
Vallah ki, qaq-qa-qan axar.
Gəl gög-gö-gö-gözlərin yeyim.
Cac-ca-ca-canım al, qurtar.

Bab-balam, mən daha danışmaqdan yolurdum. İndi də yo-yorulma-yanlar danışınlar. Deyəsən məsciddədirler. Nə üçün dayandınız? Di başlayın. Yaxşı, sənin adın Gülgündür, eləmi?

G ü l g ü n (*gülərək*). Ona oxşar bir şeydir.

D ö n m e z. Mənim də adım bir aylıq Sürgündür. Öz adım da ki, Dönməzdir. O öz yerində...

G ü l g ü n. Aha, deməli, sən sürgünsən. Yaxşı, nə etmişdin ki?

D ö n m e z. Heç bir şey, bir qız var, özü çox gözəldir, bəlkə tanıyasınız. Xırda gözləri var, ağızı da bir az böyük. Qısa boylu, saçsız.

G ü l g ü n. Yox, mən elə gözəl tanımiram.

D ö n m e z. Yox, əslində boyu qısa deyil, bir azca qozbeldir. Ona görə elə görünür. Başı da daz olmasaydı, saçı da olardı.

G ü l g ü n. Sonra, sonra?..

D ö n m e z. Sonra heç, mən onu bəyəndim, o məni yox. Mən də ayağım dolaşdı, üzündən öpdüm. Odur ki, üç gündür könül zorlamışam deyə, küçələri gəzirəm.

G ü l g ü n. Bu yaxşı. Arvadın yoxdurmu?

D ö n m e z. Var, amma qarğalar toyuğumdur, yumurtası dağlarda.

G ü l g ü n. Necə yəni?

D ö n m e z. Yəni ki, ad mənimdir, yar özgələrin, bu qədər!

Gülgün. Axı necə?

Dönməz. Elə beləcə. Bütün kişiləri sevir, bircə məndən başqa.

Gülgün. Bu yaxşı. Buraya gəlməmişdirmi?

Dönməz. Gəlməyinə, gəlmışdır, axşamdan heç gözümə dəymir. Bilmirəm yenə kimi bəyənmişdir.

Gülgün. Sən də get, axtar tap, onunla gəz.

Dönməz. Xeyr ha, mənim daha üç gün “könül zorlamışam” deməyə üzüm yoxdur.

Gülgün. Bəlkə o da səni axtarır.

Dönməz. Orası bir şey deyil. Harada olsa, axır evə qayıdacaqdır. Bilirsənmi, Gülgün, nə var? Mən sənin gözlərini çox bəyənirəm.

Gülgün. Bilirsənmi, Sürgün, nə var? Mən sənin burnunu heç bəyənmirəm.

Dönməz. Heç?

Gülgün. Heç!

Dönməz. Özün bil! Bilirsənmi nə var? Bir azdan sonra işıqlar sənəcək. Onda gəlib ləp yanında duracağam. İşıqlar sənən kimi...

Gülgün. Bilirsənmi nə var? Bir azdan işıqlar sənərkən səndən o qədər uzaq duracağam ki, çıraqla da axtarsan, məni tapmazsan.

Dönməz. Ona hələ sonra baxarıq. Adə, nə üçün çalmırsınız? Altay, Altay, daha başlayın, mən başladım.

Uca dağlar başından gəldim səninçin,
İrəli gəl, gözünü yeyim, öldüm səninçin.

Çalğısız oynayır.

İldirim. Adə, Dönməz, yenə də meydan sulayırsan?

Dönməz. Saxla, saxla, hələ bir ay adım Sürgündür.

İldirim. Onda səni buraya kim buraxdı?

Dönməz. Yalvardım, birinci yol olduğu üçün saçsız xanım bağışladı. Balam, bu nədir? Keçi kimi hərəsi bir dağa dırmaşmışdır. Onda mən də gedib dırmaşaram.

Gülgün. Yox, yox, sən getmə, oxu.

Dönməz. Bilirsənmi nə var, sən mənim burnumu bəyənmirsən, mən də sənin qulaqlarını. Çünkü dediklərimi eşitmirsən. Ona görə də bizimki baş tutmaz.

Gülgün. Sən oxumaqda ol. Deyəsən, burnun yavaş-yavaş düzəlir.
Dönməz. Dedim axı. Elə isə...

Şam ağacın at etmişəm, sürüm səninçin,
İrolı gəl, tellərini hörüm səninçin.

İldirm. Altay! Elxan hələ gəlmədim?
Altay. Ardlarında böyük bir izdiham getmişdir. İndi bəlli olar.
Dönməz (*çalğısız oynayaraq*).

Keçi gördüm, yəsi yox,
Papaqcı gördüm, fəsi yox,
Çalgıcı gördüm, səsi yox,
Bub-bu-bu-burnun o yana çək.
Keçi var, buynuzu yox,
Çəkməçi var, bir bizi yox,
Hamısı şərikdir, özü yox,
Bub-bu-bu-burnun o yana çək.

Altay. Gəlir, odur, gəlir.
Elxan (*bir dəstə ilə gələrək*). Var olsun azad yurdun, azad oğulları!
El. Var olsun yeni dünyanın yenməz mübarizi Elxan! Urra...

Qızlar, oğlanlar qatışib oxuyurlar.

El.

Tarixlərdə öksüz kimi göründük,
İllor boyu qaralara büründük,
Yetər artıq, ayaqlarda süründük,
Qalx, qalx, qalx, düşkün dünya!

Tarix cəllad, qan içməkdən yorulmaz,
Tərpənişsiz qara zəncir qırılmaz,
Yazıq, artıq bu dəndlərə durulmaz,
Qalx, qalx, qalx, düşkün dünya!

Qoy qırılsın artıq cəllad bıçağı,
Qoy uçulsun ölüm və qan ocağı,

Dünya olsun azad ana qucağı,
Qalx, qalx, qalx, düşkün dünya!

Hər bir qanun azadlığa bir yağı,
İnsan oğlu olmuş insan tapdağı,
Silkin, uçsun köləliyin torpağı,
Qalx, qalx, qalx, düşkün dünya!

Çalır, oynayır, oxuyurlar.

E l. Var olsun yeni azad dünyanın yaradıcısı Elxan biləgənli!
Urra!

D ö n m ə z. Var olsun qadınların yeni yumruqaltısı Dönməz Sür-gün!

Oğlanlar, qızlar oxuyurlar.

Biz dünyada qayğı bilməz oğlanlarıq, qızlarıq,
Dünya geniş bir bağcadır, çiçəkləri bizlərik.
Torpaq bizim anamızdır, biz torpağın yavrusu,
Azad sevgi, azad vicdan könlümüzün tanrısi.

Hamı qatışq çalıb-oynayır. Bütün səhnə baş dolandırıcı bir hərəkət halqası içində qaynayır. Yalnız Elxan dərin və məhzun baxışlarla qaynaşmaqdə olan bu insan axınına baxıb uzaq-uzaq yerləri düşünürmüş kimi, dalğın durur. Oxucu tek oxuyur. Dönməz İldirim ilə danışrkən. Gülgün Elxanın qəmlı görünüşündən mütəssir olaraq, ona doğru gedir, yanaşır.

G ü l g ü n. Sən yenə Solmazımı düşünürsən? Lakin bu dalğınlıq-dan nə çıxar?

E l x a n. Bəli, Gülgün, biz burada bu qədər azad ikən, kim bilir, o yazıq indi nələr çəkir? Mənə belə gəlir ki, artıq heç bir zaman onları görə bilməyəcəyəm. Nə onu, nə də Aqşini.

Dönməz ayılb Gülgünü görməyincə.

D ö n m ə z. Adə, mən yoldaşımı itirdim. Bu hara qaçı? (*Gülgünü görüb yanaşır.*) Aha, buradadir.

Qu-qu-qu-quşu yumurtdasın qaq-qa-qayqanaqlayaq,
Tet-te-tellərin gətir, dad-da-dar-daraqlayaq.

El oxuyur. Onlar danışırlar. Səsləri eşidilmir.

E1.

Azad təbiətə zəncir yaraşmaz,
Azad günəş, azad yağış, azad yel.
Yer üzündə daşdan çəpər gərəkməz,
Azad dünya, azad sevgi, azad el.

Bütün səhnə çarpaşıq hərəkətlə qaynaşırkən, işıqlar sönür.

Dönməz (*qaranlıqda*). Adə, vay, mən sənə nə deyim, mən itirdim.

Qatışıq səslər. Mən tapdım. Göz gözü görmür.
Dönməz. Adə, mən tək qaldım, kim təkdir, bu yana gəlsin. Man-qala tərəf. Adə, bu kimin əlidir? Mən tapdım, daha buraxmaram, bub-burnun o yana çök, gög-gö-göz çıxartmasın...

Səslər. Fəlakət! İşıqları yandırın! Yandırın işıqları!

İşıqlar yanır. Qızlar, oğlanlar, kişilər dayanıb, bir heyət
içində baxırlar. Yalnız Elxanın yanda bir ağaca dayanıb
durduğu görünür.

E1. Nə olmuşdur, nə olmuşdur?

Toğrul (*gəlir*). Xəlifə Mötəsəmbillahın əmrilə xilafət ordusu
əmirliyinə təyin edilmiş qardaşınız Aqşin yenidən bir qüvvətlə
hücumu keçmişdir. Savalan dağlarının gədiklərində Ərtoğrul basılmış,
bizimkilər çəkilirlər.

Gülgün və hamı. Aman, yeni bir fəlakət!

Elxan. Fəlakət insanlıq səadətinin kölgəsidir! Həyat işıqlan-
dıqca, kölgə də qalınlaşır. Olsun, olsun! Qorxmaz, hazırlan, biz özümüz
gedəcəyik.

İYİRMİ BİRİNCİ GÖRÜŞ

Aydınlıq bir gecə. Sonu uçurumlara dayanan yüksək bir dağın uclarında geniş vuruş meydani. Ta uzaqlardan yanan bir şəhərin qırmızı işıqları, yaxın dağları və vuruş meydanında üst-üstə qalanmış ölülerin və yaralıların qırılmış qol, ayaq, kəllə yığınlarını qırıq işıqları ilə aydınlaşdır. Qorxmaz xəzif bir kölgə kimi ölenlərin arasını axtarır və Elxanı bayığın bir halda göründə üzərinə əyilərək.

Qorxmaz. Budur, buradadır. Ölməmişdir! Elxan sağıdır. Yarlıdır. Elxan, qalx, qalx!

Elxan yavaş-yavaş ayılaraq.

Elxan. Qorxmaz, sənsənmi?

Qorxmaz. Bəli, mənəm. Sən yaralanmışsan.

Elxan. Qorxmaz, zavallı əməkdaşlarım məhv oldular... Hamısı qılıncdan keçirildi, eləmi?

Qorxmaz. Bəli, çox tələfat oldu.

Elxan. Ox, zavallılar, heç baş qurtaran olmadımı?

Qorxmaz. Yox, kimsə qaçmaq istəmirdi. Onsuz da qaçılacaq bir yol yox idi. Biz dörd tərəfdən dəmir bir halqa kimi sarılmışdıq. Bir çoxları təslim olmaq istəmeyərək, özlərini qayalardan uçurum-lara atdılar. Az bir adam təslim oldu.

Elxan. Təslim oldu. Zavallılar, nə etsinlər ki, düşmən iyirmi qat onlardan çoxdur.

Qorxmaz. Hamısı görünməmiş və görünməz bir qətiyyətlə çarşışır, hamısı diri-diri ölümün gözünə soxulurdu. Toğrul vuruldu.

Elxan. Vuruldumu?

Qorxmaz. Bəli, böyük cəsarətlər göstərdi.

Elxan. O mənim yaxınlığında idi, mən onu gördüm. Qorxmaz, məni qan aparır!

Qorxmaz. Yaran ağırdırmı? Burax, sarımaq lazımdır. (*Sarıyirkən*)

Elxan. Qorxmaz, aradan çıxməq üçün bir yol yoxdurmu?

Qorxmaz. Hər tərəf sarılmış, dörd yanınız keçilməz bir mizraq və qalxan dənizidir. Biz qan dənizlərində bir adayıq.

Elxan. Qorxmaz, sən məni gözləmə. Çıxılacaq bir yol varsa, bəri sən qaç qurtar.

Qorxmaz. Yox, mən səndən ayrılmaram. Mən də yaralıyam.
Ancaq yaram yüngüldür.

Aqşin (*səhnə arxasından*). La ilahə illəllah deməyənlərə aman
yoxdur! Bütün dinsizlər qılıncdan keçirilməlidir.

Elxan. Aman, bu səs... Bu, Aqşin deyilmi?

Qorxmaz. Gərək ki, odur, bizi axtarırlar. Bizə doğru gəlirlər.

Elxan. Of, Aqşin, Aqşin! Sənə güvəndiyim dağlar, sənə də qar
yağarmış. Qorxmaz, sən qaç bir tərəfdə saxlan.

Qorxmaz. Qaçılacaq bir yer yoxdur. Haraya getsək, bizi görə-
cəklər. Olsa da, sənsiz heç bir yana getmərəm.

Dönməz. Su, dodaqlarım yandı.

Elxan. Qorxmaz, kimdir o?

Qorxmaz (*baxaraq*). Dönməzdir. Dönməz, sənsənmi? Budur,
Toğrul da buradadır.

Elxan. Toğruldamı? Qorxmaz, ona bir az su tap! (*Yanaşaraq.*)
Dönməz!

Qorxmaz. Toğrul da hələ sağdır.

Elxan. O sağdır mı? Toğrul, Toğrul, qalx!

Dönməz. Su, yandım, bir az su!

Elxan. Dönməz, igid Dönməz, qalx!

Dönməz. Mən qalxmayacağam. Mən təslim olmayıacağam. Bir
az su, su...

Elxan. Qorxmaz, bu yaxınlarda su yoxdurmu? Dönməz... İstə-
məz, zavallı artıq getdi...

Qorxmaz. Toğrul, qalx!

Elxan. Toğrul, mənəm, qalx, göyərçinim!

Toğrul (*yardımları ilə qalxaraq*). Sizsiniz, mən müqəssir deyi-
ləm. Mən var qüvvətimlə çarpışdım, lakin onlar çox idilər.

Elxan. Sənin öz bayrağını saxlamaq üçün son qüvvətinlə çar-
pişdığını mən görürdüm, Toğrul.

Toğrul. Yaralı ikən bayraqımızın bir düşmən əsgəri tərəfindən
aparıldığını gördüm. Son gücümüz üzərinə atıldım, təslim edilməsin
deyə, sindirdim, parçaladım.

Elxan. Sən igid bir ərsən, Toğrul.

Toğrul. Mən artıq ölürməm. Ancaq ürəyim dincdir. Çünkü gəz-
dirdiyim bayraq artıq düşmənlər əlində deyildir... Mən... (*Sözünü
bitirmədən sustalıb düşür.*)

E1x a n. Zavallı, bu da keçindi. Lakin nə üçün dünyada yaşayan bütün həşərat belə azad yaşamaq isteyirkən, insanın istədiyi kimi azad yaşamasına yol verilmir? Sən böyük və igid bir qəhrəmansan, Toğrul! Lakin hər baharın qaçılmaz bir xəzəni vardır. Oynaq bir baharın bağlarından doğan, hələ lazıminca açılmamış bir çiçəyin mənliyində qorxunc bir xəzənin acı küləkləri, gözlərində batan bir günəşin solğun şüası inleyib durur. Qaçılmaz amansız bir qanun! Lakin mən sizin bir yiğin etdən, bir yiğin sümükdən yoğrulmuş bu cənazənin qarşısında deyil, əməlpərvər iki gəncin yüksək mənəviyyatı qarşısında son borcumu yerinə yetirib diz çökürəm. Ordulara qarşı əyilməyən dizlər, sizə qarşı bükülməlidir. Qorxmaz, sən də diz çök.

Hər ikisi diz çökür.

A q ş i n (*səhnə ardından*). Onlar buradan heç bir yana keçə bil-məzdilər. Axtarın, bir-bir cəsədləri yoxlayın.

Q orx m a z. Odur, Aqsın gəlir. O kimdir? Solmaz olmasın!

E1x a n. Bəli, odur, odur. Sənin qılincın yanındadır mı?

Q orx m a z. Yanımdadır. Ancaq onunla lazım gəlirsə, mən özüm çarpışacağam. Sən yaralısan, onsuz da qalxa bilməzsən.

E1x a n. Yox, yox, sən artıq çarpışa bilməzsən. Lakin mən yaralı olsam da, hələ ölməmişəm. Budur, burada qılinc vardır. Ancaq, qırıqdır.

Qılinci götürür. Aqşin, Rəbi, Solmaz və başqa əsirlər gəlirlər.

A q ş i n. Kimdir?

E1x a n. Kimi istəyirsiniz?

S o l m a z. Elxan...

E1x a n. Solmaz!

A q ş i n. Onlardır, buradadırlar. Tapdim, çox şükür, o sağıdır. Elxan, zavallı qardaşım!

E1x a n. Yaxın gəl, mən hələ ölməmişəm, mən hələ səninlə çarpışacağam.

S o l m a z. Elxan, aslan ürəkli igid!..

E1x a n. Solmaz, səni bu gündə görməkdənsə, neçin əvvəlcə ölmədim?

S o l m a z. Aman, sənin köksündən qan axır. Sən yaralısan. Buraxın, mən onun yaralarını sarıyım.

A q ş i n. Elxan, ezziz qardaşım, təslim ol! Sizin üzərinizə yalnız Ərəbistanın ərəbləri deyil, başlıca olaraq, ana Türküstanın göy monqolları yürüyürələr. Bütün silahdaşların təslim oldu. Sənin qüvvətin-dən istifadə ilə baş qaldırmış Şirvan şəhriyarlığı da artıq xəlifənin hakimiyyətini təsdiq edib, boyun əydi. Bax, iyirmi ildən bəri dinsizlik yuvası olan üsyən mərkəzi Xürrəm amansız odaların bağrında quru çubuqlar kimi yanır. Sənin ayaqlar altında tapdanmış, qırılmış bayraqın, budur, mənim əlimdədir. Artıq hər şey bitmişdir. Yetər, qardaşım, əl çək dinsizlikdən. Dünyani qanunsuzluqla idarə etmək olmaz. Gəl bir olan Allahın doğru yoluna, deyinən la ilahə illəllah! Sən amandasan. Əmirəlmöminin xəlifə sənə böyük lütfələr və mənsəblər vəd edir.

E l x a n. Aqşin, mən güclülər mərhəmətinə tapınan, hakimlər tapdağında sürünən qarışqalardan deyiləm. Mən, qansoman allahlara, sümük gəmirən tanrılarla baş əymirəm. Bu sözləri sən mənim cənəzəmə deyə bilərsən. Mən sağ ikən təslim olmaram. Mən hələ ölməmişəm, mən hələ çarpışacağam.

A q ş i n. Qoy bütün dünya bilsin ki, mən bir olan allahın yolunda, böyük islam dini uğrunda, öz qardaşımı qarşı silah qaldırıb, onu öz əlimlə həlak edəcəyəm.

E l x a n. Qoy bütün tarix, qoy gələcək azad bəşəriyyət bilsin ki, öz böyük əməlim uğrunda öz doğma qardaşımı qarşı mən də silah-sız deyiləm.

Çarşırlar.

Q o r x m a z. Elxan, sən hələ köməksiz deyilsən. Mən səninləyəm, səni tək buraxmaram.

E l x a n. Of! (*Köksündən tutur, qılinci düşür, yıxılır, eyni zamanda asgərlər arxadan Qorxmazı tutub qılincini alırlar, əllərini sarıyırlar.*)

A q ş i n. Tutun!

Əsgərlər və özü Elxanın üzərinə atılır.

S o l m a z. Amandır, öldürməyin, yaralını öldürməzlər.

G ü l g ü n. O hamını bağışlayırdı.

Elxan. Solmaz, qalx, ayaqlarda sürünmə.

Aqşin. Əmirəlmöminin xəlifənin iradəsindən çıxılmaz. O dinsizdir. Şəriət fitvası ilə cəzalanacaqdır.

Elxan. Mən veriləcək cəzanı gözləyirəm.

Solmaz. Of, Elxan, küskün həyatımın son işığı! Qorxma, mən son qırpmıda da səninləyəm.

Aqşin. Büyük Allahın düşmənlərinə kimsə yanaşa bilməz. Ayrılın, ayrılin!

Solmaz. Yox, yox, mən ondan ayrılmaram.

Elxan. Mən artıq gedirəm. Məni tale özü onlardan ayırır. Qorxmaz, gəl, mənim əməl mübarizəmin iyirmi illik qorxmaz qəhrəmanı, gəl ayrılaq.

Qorxmaz. Elxan, böyük insan dostu, mən həmişə səninləyəm!

Elxan. Solmaz, Solmaz, artıq tale səni də məndən həmişəlik ayırir.

Solmaz. Yox, mən səndən ayrılmaram.

Elxan. Solmaz, sənən həyatımın batan günəş! Acınma, həyat çox bilinməzdir. Qılınc və zəncir dünyası çox yaşaya bilməz. Sən sabah başqası üçün doğa bilərsən. Lakin mən artıq əbədilik gedirəm.

Aqşin. Yetər, yetər, artıq ayrılin!

Solmaz. Yox, yox, mən sağ ikən ondan ayrılmaram.

Aqşin. Əmirəlmöminin xəlifənin iradəsinə qarşı bir zihəyat dura bilməz. Ayrılın!

Rəbi. İnsan gücü tabedir. Ayrılın!

Qılıncını çekib, ikisinin ortasında çalır. Elxan əllərilə qılıncı tutmaq istərkən, Aqşin Elxanı, Rəbi də Solmazı tutub ayıırlar.

Solmaz. Ayrılmaram, ayrılmaram, buraxın, mən onsuz yaşamaq istəmirəm. (Çırpinır.)

Elxan. Bəli, mizraq – səadət dünyasının bayquşudur. Olsun, olsun!

Aqşin. Elxan, zavallı qardaşım, sən igidsən, bu halin məni acıdır. Heç olmazsa mənə, mənə acı. Mən gəlirkən qılıncımı Əmirəlmöminin xəlifənin ayaqlarına sərib, səninçin aman dilədim. O səni bağışlayır. Yalnız, gəl, qardaşım, doğru yola. Deyinən la ilahə illəllah!

Elxan. Aqşin, Aqşin, unutma ki, mən udula biləcək bir kərtənkələ deyiləm. Of, Aqşin, bilsən mən indi səni nə qədər sevirəm. Üzündəki hər bir bürüşük bütün çocuqluğumu xatırladır. Indi də mən səni qucmaq, öpmək, bütün dərdlərimi sənə söyləmək istərdim. Lakin, heyhat, nifrət aramızdakı qara uçuruma! Dünyada ən çox sevdiyim, axtardığım iki adamım var idi: biri o, biri sən! Lakin hər ikisi əlimdən alındı! Səni Məhəmməd aldı, onu da sən!

Aqşin. Elxan!

Elxan. Aqşin, mən mənəm, son nəfəsimdə də mən olacağam. Mən bütün dinləri ancaq lailahəyədək qəbul edirəm.

Aqşin. Elxan, artıq əmirəlmöminin xəlifənin son təklifidir, sənə deyirəm. Solmaz, al. (*Quranı Solmaza verir, sonra Qorxmazın əlindəki ipi açıb, Rəbiyə verir.*) Al, ipi at. (*Rəbi ipi alib, yaxındakı yaşıł ağacın budağından atır. Aqşin Elxanın bayrağını ipin üzərinə sancaraq.*) Sən Solmazı çox sevirdin. Onu da sənə qaytarıram. Qarşında iki yol var: ya əli Quranlı Solmaz, yaxud bayrağının altından görünən ölüm, uçurum, dar ağacı! İntixab et!

Elxan. Mənim bütün bəşəriyyətin səadət günəşini qucmuş əməlim, sevgilərin geniş fəzalarında uçan fikrim, bütün kainatın gözəlliklərini öpən istəklərim bu qulluq fərmanının əski dar cildinə sığışdırıla bilməz. Mənim üçün bu bayazı qucmuş Solmaz, yarpaqlarına qan çı�nmiş bir çiçəkdən başqa bir şey deyildir. Mənim gözlərimdə artıq azad bəşəriyyət və azad dilekli yeni bir aləm rəqs edir. Bu geniş, azad sevgilər dünyasının yolu isə, ancaq bu qırıq bayrağın altındaki açıqlıqdan keçir. Mən onu intixab edirəm.

Solmaz. Mən də səninçin onu intixab edirem.

Əlindəki Quranı dar ağacının altına atır. Ta uzaqlardan gecə azanı eşidilir.

Elxan azan səsləri altında dar ağacına yaxınlaşır.

Aqşin. Zavallı, bari Allah divanına gedirkən, son nəfəsində deyinən la ilahə illəllah!

Elxan. La ilahə illəllah! Bax, o da deyir: La ilahə illəllah. Bu minlərcə insanları xanimansız buraxan acıqlı odalar da deyir: La ilahə illəllah. Bu qara torpaqları boyayan günahsız qanlar da deyir: La ilahə illəllah! Adəmdən-xatəmə kimi bütün həyat və səadət bayquşlarının yaratdığı bu dar ağacları da deyir, la ilahə illəllah! Bütün həbsxana-

lar, bütün bu qılınclar, bu mizraqlar, bu qara iplər, zəncirlər də deyir: La ilahə illəllah! Bu qarışqalar kimi ayaq altına tökülən insan cəsədləri, bu əllər, bu ayaqlar, bu kəllələr, bu sümüklər, bunlar, bunlar da deyir: la ilahə illəllah! Yalnız mən demirəm. Yalnız mən, bir günəşin telləri, bir vicdanın çarpması, bir mənanın görsənişləri olan bəşəriyyətin bu qardaşlıq və azadlıq bayraqı altında tək qalib, son nəfəsimdə də la ilahə illəllah deməyib, sizə və bütün insan qəssablarına qarşı ucadan deyirəm: yoxdur Allah, yoxdur Allah! Yalnız mən son nəfəsimdə də insan qanı içən hökumətlərə, insan sümükləri gəmirən ordulara qarşı tək durub deyirəm: yoxdur Allah, yoxdur Allah! Yalnız mən son nəfəsimdə də insan həyatını zəhərləyən, insan diləyini zorlayan süni qanunlara, təriqətlərə, dirlərə, müxtəlif biçimli uydurma allahlara, yüz iyirmi dörd min Allah tacirinin, yüz iyirmi dörd min vicdan bayquşunun yaratdığı süni, yaramaz, əski qullar dünyasına qarşı üz-üzə durub, ucadan deyirəm: yoxdur Allah, yoxdur Allah! Mənəm Allah! Mənəm yer üzündəki həyat və səadətin yaradıcısı! Mənəm göylərin dərinliyində, varlığın gözəlliyyində gülümşeyən mövcudati təcəssüm etdirən, mənəm Allah! Allah mənim özümdədir! (*İpi boğazına atıb asılır.*)

Bir tərəfində Solmaz, o birində Aqşin, qarşıda Qorxmaz və Gülgün Elxanın ayaqlarında dərin bir sükütlə dar ağacına dayanmış, bütün səhnə tərpənməz bir görkəmlə durmuşkən, ta uzaqlardan eşidilən “La ilahə illəllah!” və Xürrəm şəhərindən qalxan qızıl qırılıq yanğırı işıqları altında pərdə enirkən.

A q ş i n. Doğrudan da Allah vardır mı?

PƏRƏDƏ

MÜNDƏRİCAT

<i>Ön söz</i>	4
Mirzə Fətəli Axundzadə	
Sərgüzəsti-mərdi-xəsis	26
Nəcəf bəy Vəzirov	
Müsibəti-Fəxrəddin	64
Rəşid bəy Əfəndiyev	
Saqqalın kəraməti	97
Cəlil Məmmədquluzadə	
Ölülər	106
Haşim bəy Vəzirov	
Döymə qapımı, döyərlər qapımı	154
Əbdürrəhim bəy Haqverdiyev	
Ağa Məhəmməd şah Qacar	186
Nəriman Nərimanov	
Nadir şah	232
Süleyman Sani Axundov	
Dibdat bəy	279

Abdulla Şaiq

İntiqamçı xoruz 294

Hüseyin Cavid

Topal Teymur 303

Üzeyir bəy Hacıbəyov

O olmasın, bu olsun 354

Cəfər Cabbarlı

Od gəlini 399

Buraxılışa məsul: *Əziz Güləliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Ələkbər Kərimov*
Korrektorlar: *Nadir Quliyev*
Pərinaz Səmədova

Yığılmağa verilmişdir 12.03.2007. Çapa imzalanmışdır 05.07.2007.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 29,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 60.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.